

JURNALİSTİKAYA GİRİŞ

Müxbirin stolüstü kitabı

Bu layihə Azərbaycandakı ABŞ Səfirliyinin İctimaiyyətlə
Əlaqə Bölməsi tərəfindən qismən maliyyələşdirilib.
Azərbaycandakı ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqə
Bölməsi və ya ABŞ hökuməti layihənin məzmunu üçün
heç bir məsuliyyət daşımir.

Xəzər Universitəsi

THE NEWSWRITER'S HANDBOOK

An Introduction to Journalism

M.L. Stein and Susan F. Paterno

Iowa State University Press
Ames

JURNALİSTİKAYA GİRİŞ

Müxbirin stolüstü kitabı

M.L. Stein və Susan F. Paterno

Engiliscydyn tyrcömy

Xəzər Universiteti Nəşriyyatı
Bakı 2001

**© Iowa State University Press, Ames, Iowa 50014
All right reserved
ISBN 0-9138-2719-1**

© İngilis dilindən tərcümə
© Xəzər Universiteti Nəşriyyatı, 2001
Azərbaycan
İlkin nəşriyyat – Iowa State University Press tərəfinin icazəsi
ilə tərcümə edilmiş və nəşr olunmuşdur.
ISBN 9952-20-011-0

Redaktor: *Hamlet İsaxanlı*
Tərcüməçilər: *Xumar Hüseynova, Nərgiz İsmayılova*

Stein M. L. (Meyer L)
Jurnalistikaya giriş: müxbirin stolüstü kitabı/
M.L. Stein və Susan F. Paterno
Kitaba bibliografiya daxil edilib.
ISBN 9952-20-011-0
1. Jurnalistika. Peşə rəhbərliyi. I. Paterno, Susan, F. II. Başlıq.
PN 4797. S67 1998
070.4`023 – dc21

Azərbaycan Respublikasında çap olunub

İÇİNDƏKİLƏR

<i>Redaktordan</i>	vii
<i>Giriş</i>	ix
Xəbər nədir?	3
Mövzu axtarışı	13
Reportajın əsası	21
Fikirlərinizin planlaşdırılması	47
Məqalənin yazılması	65
Yığıncaqlar, çıxışlar və xüsusi hadisələrdən reportajlar ...	94
Müxbir və qanun	119
Müxbirlər otağında	138
Etika və dəqiqlik	146
Polislər və cinayət işi üzrə məhkəmə sisteminin şərhi ...	166
Məqalələr	193
Xüsusi reportajlar	233
Problemlər və nəşrlər	265
Jurnalist peşəsinə hazırlıq	278
<i>Ədəbiyyat</i>	301

REDAKTORDAN

Cəmiyyətimizin iqtisadi və siyasi əsasları kőkündən dəyişməkdədir. Bu öz növbəsində təhsildə, mədəniyyətdə, kütləvi informasiya vasitələrində yeni məzmun və forma axtarışının zəruriliyinə gətirib çıxarıır. İki tanınmış Amerika mütəxəssisi tərəfindən yazılmış bu kitabda iki çox mühüm məsələ həll edilmişdir. Bir tərəfdən, ali məktəblərin jurnalistika fakültələri üçün gözəl bir dərslik, eyni zamanda müxbirlər üçün hərtərəfli bir məlumat kitabı – stolüstü kitabı meydana çıxmışdır. Bu işdə həllədici maliyyə dəstəyinə görə Amerika Birləşmiş Ştatları hökumətinə minnətdaram.

Kitabın ingiliscədən azərbaycancaya çevrilməsində və nəşrində əmək sərf edənlərə təşəkkür edir və onların adlarını çəkməyi özümə borc bilirom. Kitabın 2, 3, 4, 5, 7, 8, 10, 11, 13-cü fəsillərini Xəzər Universiteti Tərcümə Araşdırmaçı Mərkəzinin əməkdaşı Xumar Huseynova, 6, 9, 12-ci fəsillərini isə həmin mərkəzin daha bir əməkdaşı – Nərgiz İsmayılova tərcümə etmişlər. 14-cü fəsil üzərində Xəzər Universiteti İngilis dili departamentinin müəllimləri Aytən Qiyasova və Mərufə Mədətova işləmişlər. 1-ci fəslin tərcüməsi isə əsasən həmin departamentin müdürü Əfqan Abdullayevə məxsusdur.

Qiymətli məsləhətləri ilə tərcümənin incə məqamlarını anlamaqda Xəzər Universiteti Lügət və Ensiklopediya Mərkəzinin direktoru Tofiq Abasquliyevin xidməti xüsusi qeyd olunmalıdır.

Bir çox sahələrə aid zəruri anımların izahında bizə səmərəli yardım etmiş Xəzər Universiteti müəllimləri Məhəmməd Nuriyev, Knyaz Aslan, Cabir Xəlilov, Şəhla Nağıyeva, Hafiz Əliyev, Michael Hastings, Səadət Mahmudova, Raziyyə İsayeva, Gülzar Əliyeva, Vahid Əmərli, eləcə də Lissette Laymana (San Salvador, ABŞ səfirliyi) minnətdarlığımı bildirirəm.

Xəzər Universiteti Tərcümə Araşdırmaçı Mərkəzinin direktoru professor Camal Mustafayevin sayəsində yaranmış gözəl iş mühiti, mənəvi iqlim layihənin uğurla başa çatmasında mühüm rol oynadı.

Xəzər Universiteti Nəşriyyatı və Xəzər Universiteti mətbəəsi kitabın oxuculara vaxtında və səliqəli çatmasında öz əməyini əsirgəmədi.

Kitab tərcümə olundu, çap olundu, öz həyatına başladı. Kitabın uzunömürlü olacağını zənn edirəm və oxuculara uğurlar arzulayıram.

GİRİŞ

Qəzet nəşrində texnologiyanın sürətli inkişafına baxmayaraq, redaktorlar hələ də redaksiyaya işçi götürərkən aydın və təsirli yazmağı, bundan başqa adı faktlara nəzər yetirməyi bacaran, ictimaiyyətdə və dünyada baş verənləri duya bilən qabiliyyətli və bilikli insanlar axtarırlar.

Bu kitabın əsas məqsədlərindən biri geniş məzmunlu yazını və reportajı ön plana çəkmək, eyni zamanda tələbələrə reportajın hazırlanması prosesini, onun dəqiqliyini, dürüstlüğünü izah etmək və çox mühüm, lakin sezilməz ünsürlərdən olan *xəbərin müəyyənləşdirilməsi* kimi anlayışlara qoyulan tələblər haqqında bilik verməkdir.

Müəlliflər həmçinin ümid edirlər ki, oxucular yazısında düzgün məlumat verə bilən, öz şəxsi mənafeyini kənara qoymağı bacaran müxbirlərin jurnalist etikasına riayət etməsinin əhəmiyyətini də anlayacaqlar.

Redaktorlar işə hədsiz can yandıran, aydın cümlələr qura bilən, öz qeydlərini bitkin və anlaşıqlı məqaləyə çevirməyi bacaran məsuliyyətli gənc kişi və qadınları əvvəllər heç vaxt bugünkü kimi axtarmamışlar.

Kitab bu cür keyfiyyətlərə xüsusi əhəmiyyət verir və sonrakı işlərə kömək məqsədilə bütün peşəkar jurnalistlərin təcrübəsindən istifadə edir.

Bununla belə, bu və ya digər mövzu heç kimi səriştəli jurnalist kimi formalaşdırıa bilməz. Müxbir və redaktor yeni işləməyə başlayanları inandırırlar ki, dünya hadisələrindən geniş məlumat toplamaq, nitq qabiliyyətini yaxşılaşdırmaq üçün onlar qəzetlər, jurnallar, kitablar oxumalıdır. Hökumət və biznes sisteminin necə işləməsinin jurnalistikada böyük əhəmiyyəti var. Odur ki, tələbələri bu sistemlə bağlı məqalələr üzərində çalışmağa xüsusi olaraq həvəsləndirirlər.

Tələbələrin faktları toplamaq bacarığını artırmaq, onlara məqalə yazmaq üçün son müddətin əhəmiyyətini daha yaxşı dərk etdirmək, o cümlədən, onlarda gələcəyə real baxışlar formalaşdırmaq üçün biz jurnalistika dərslərinə tələbə şəhərciyindən kənarda tapşırıqlar verilməsinin də aid edilməsini təklif edirik.

Müəlliflər əvəzsiz yardımına görə Hay Tran Fan (*Hieu Tran Phan*), Peqi Hesketh (*Peggy Hesketh*) və Rob Ostmana (*Rob Ostman*) da təşəkkür etmək isteyirlər. Rob Ostmanın köməyi, dəstəyi və redaktəsi olmasaydı, bu kitab heç vaxt yarana bilməzdi.

I FƏSİL

Xəbər nədir?

Con S. Naytdan (John S. Knight) “Xəbər nədir?” – deyə soruşduqda o cavab verərdi: “Həqiqəti tapın və yazın”. Ölkənin ən böyük qəzetlər silsiləsinin təsisçisi kimi Nayt Amerikanın ən həssas, ən şöhrətli və sevilən qəzetlərinin nəşr etmişdir. Naytin tərcüməyi-halını yazarının fikrincə onun devizi bilavasitə icmaya xidmətdə hədsiz ciddilik, təşəbbüskarlıq, sosial maraqlar və icmada olan şəhərin qeyri-rəsmi iyerarxiyasına və sosial məsələlərə diqqətlilik idi. Lakin, o eyni zamanda etiqadsız, idealist və mübariz redaktorları özünün qəzetlər silsiləsinə rəhbərlik etmək üçün işə götürmüş və onlara öz xəbərləri ilə xidmət etdikləri icmaya təsir etməyə imkan vermişdi. İkinci dünya müharibəsi zamanı kağız qılığında ilə əlaqədar, məsələn “Mayami Herald”ın (Miami Herald) redaktoru Li Hils (Lee Hills) qəzetdən elanları çıxartmaqla xəbərlərə daha çox yer saxlamışdı. İctimaiyyətin qəzetə meyli xeyli artmış və rəqabət aparan “Mayami Nyus” (Miami News) qəzeti bir daha yüksək tirajla çıxa bilməmişdi. Naytin başqa bir qəzetində Şimali Korolinada çıxan “Şarlotte obzöver”də (Charlotte Observer) redaktor Putə MkNayt (Pete McKnight) 1960-cı illərdə vətəndaş hüquqları uğrunda mübarizə zamanı açıq-aşkar Afrika mənşəli amerikalıların hüquqlarını cəsarətlə müdafiə etdi, bu da onun icmasında çox kəskin tənqidə səbəb oldu. Con S. Nayt “Obzöver”in (Observer) mübarizə aparan redaktorunu müdafiə etdi və qəzetə vətəndaş hüquqları uğrunda mübarizəni davam etdirməyə imkan verdi.

Xəbəri də pornoqrafiya kimi müəyyən etmək çətindir. Ali məhkəmənin hakimi Potter Styuartdan (Potter Stewart) pornoqrafiyanı təsvir etməyi xahiş etdikdə o sadəcə olaraq demişdi: “Mən pornoqrafiyanı onu görəndə müəyyən edirəm”. Demək olar ki, qeyri-müəyyən instinkt olan “xəbərin müəyyənləşdirilməsi” bacarığının inkişafına həsr etdikləri illərə əsaslanaraq redaktorların çoxu xəbərin nə olduğunu, nəyi şərh edib, nədən yan keçməyi qərara almaq üçün oxşar ləkməsən testindən istifadə edirlər. Jurnalistika fakültəsinin tələbəsi kimi siz bu instinkti dərhal inkişaf etdirməyə başlamalısınız. Sizin ideyalarınıza tələbat var. Onlar sizə oxuculara məqalələr yazımağa, daha yaxşı və yüksək maaşlı iş əldə etməyə kömək edəcək. Bununla da müvəffəqiyyət qazanmağınızın imkan yaradacaqdır. İdeyəsiz, təşəbbüssüz müvəffəqətsizliyə uğrayacaqsınız. Nizam-intizamınız olmadan və özünüüz işə həsr etmədən siz uğur qazanmayacaqsınız. Ancaq bu da həqiqətdir ki, ideyaları, təşəbbüsskarlığı və gərgin işə həvəsi olan hər bir kəs kütləvi informasiya vasitələrində işləyərək,

şöhrət qazana bilər.

Bəz ideyalar haradan yaranır? Bəzi insanlar xoşbəxtirlər. Onlar anadan-gəlmə hər şeylə maraqlanan olurlar. Digərlərinə məqaləyə ideya tapmaq işi imtahan verməkdən daha ağır olduğu halda, qarşılaşdıqları hər şey onlara ideya verir. Yeməkxanadakı təsadüfi söhbət imtahanında geniş yayılmış firildaq-çılığın etirafında gedirsə, bu həmin adamlar üçün bir mövzudur. Bir cüt tələbənin kollec direktorunun ofisi qarşısında əllərində plakat tutaraq təhqiqredici şüərlər deməsilə bu adamlar suallar verməyə başlayırlar. Polislər yataqxanaya hər hansı bir münaqişəni aradan qaldırmağa geləndə onlar öz qeyd kitabçalarını çıxardır və müsahibəyə başlayırlar. “Mən hara gedirəm? Mən kiminlə danışram? Niyə siz mənə ideya vermirsiniz?” deyə bəzi jurnalist tələbələr inildəyirlər. Müdirin sizdən axırıncı eşitmək istədiyi söz budur: “Siz bu işi mənimcün görməzdinizmi?”

Beləliklə, biz ilk növbədə buradan başlayırıq: Sizə xəbərləri müəyyənləşdirmək qabiliyyətinizi təkmilləşdirməkdə kömək edəcəyik. Bu elə bir qabiliyyətdir ki, ona yiyələnmək üçün illərlə yazmaq, reportajlar hazırlamaq lazımdır.

Gündəlik qəzetləri oxumağa, radionun bütün xəbərlərinə qulaq asmağa və televiziya xəbərlərinə baxmağa başlayın. Passiv oxucu və dinləyici olmaqdansa, fəal düşünün. Xəbərləri oxuyan və dinləyən zaman özünüzə suallar venir. Niyə hadisə televiziyyada yox, qəzətdə öz əksini tapıb? Hər üç kütłəvi informasiya vasitəsində hansı hadisələr işıqlandırılır? Sizin fikrinizcə niyə bəzi hadisələr bütün medianın diqqətini daha çox cəlb edir, başqaları isə yalnız qəzətdə, radioda yaxud televiziyyada verilir? Niyə televiziya yerli bələdiyyənin müflisləşməsi haqqında xəbərə cəmisi 10 saniyə, qəzet isə özündə buna 45 in.* yer ayırrı? Niyə televiziya yerli modelyerin öz fotoqrafi tərəfindən öldürülməsi xəbərinə 5 dəqiqə vaxt ayırır, qəzet isə buna öz səhifəsində 5 in. yer verir?

Oxuduğunuz və eşitdiyiniz hadisələr barədə tənqidi düşünməklə siz mediya haqqında da tənqidi düşünməyə başlaya bilərsiniz. Siz həmçinin peşəkar jurnalistlərin nəyin xəbər kimi qiymətləndirdiyini deyə biləcək fikirləri axtarmağa başlaya bilərsiniz. Qəzet redaktorları və xəbərlər programının direktorları öz oxucu və tamaşaçılarının istəklərini aradıqca peşəkarlıq baxımından xəbərlərin müəyyənləşdirilməsi də dəyişir. Aydındır ki, bəzi qəzetlərdə, xüsusi lə bulvar qəzetlərində redaktorlar birbaşa, utanmadan, sensasiyalı, seks və qalmaqallı xəbərlərdən çoxlu pul qazanırlar və bunu etmək üçün özlərinin “Birinci düzəliş” (First Amendment) adlı hüquqlarından da uğurla istifadə edirlər. Lakin, jurnalistika ilə məşğul olanların çoxusu inanır ki, Amerikida Konstitusiya ilə qorunan yeganə biznes olan media da xalis gəlir kimi ictimaiyyətə xidmət etməlidir. Redaktorların xəbərlərdən gələn qazanca ehtiyacları var. Həmçinin hökuməti müdafiə edərək, demokratiyani qorumaq da onların ictimai xidmət vəzifəsidir. Beləliklə, xəbərlərin mövzusu daima dəyişdiyindən onlar bu ehtiyac və vəzifə arasındaki taraklı qorumağa çalışırlar.

* 1 sm = 2,54 in

Son, və ya bugünkü, yaxud faktiki xəbərlər, böyük məqalələr, xəbər məqalələr, baş məqalə və rəylər

Siz xəbərləri müəyyənləşdirmək bacarığınızı təkmilləşdirməzdən əvvəl, qəzetiinizdə və televiziyanızda gedən müxtəlif tipli xəbərləri fərqləndirməyi bacarmalısınız. Xəbərlər səhifədə və ekranda yazılış və qrafik görünüşləri ilə fərqlənir. Yerli qəzeti bir nüsxəsini götürün. Birinci səhifədə redaktorun fikrincə günün ən mühüm xəbəri olan, adətən, dördən səkkizə qədər məlumat verilir. “Recistə” (Register) kimi yerli qəzet Kaliforniya, Orinc bölgəsi (Orange County, California) redaktorunun yerli oxucular üçün daha vacib hesab etdiyi xəbərləri ön plana çəkir. Ölkə qəzeti hesab olunan “Nyu York Tayms” (New York Times) redaktoru xalqı üçün ən mühüm, auditoriya üçün daha əhatəli hesab etdiyi xəbərləri birinici səhifədə verir.

Hər iki qəzet xəbərləri müəyyənləşdirikdə öz xüsusi auditoriyasının istək və ehtiyaclarına əsaslanır. Universitə qəzeti və yaxud televiziyanın xəbərlər verilişi üçün məlumat hazırlamağa siz də bununla başlamalısınız. Bunuyla belə “Orinc Kaunti Recistə” və “Nyu York Tayms” qəzətlərində ümumi hal azdır. Onlar əksər Amerika qəzətləri kimi, son xəbərləri, baş məqalələri və xəbər məqalələrini birgə birinci səhifədə verirlər. Bəzən hər xəbərin səhifədə görünüşünə əsasən fərqi seçmək mümkündür. Çox hallarda iri məqalələr böyük fotosəkillərlə verilir, üç-dörd sütunu tutur və çərçivəyə alınır. Faktiki xəbərlər isə əksinə şəkilsiz, bir ya da iki sütündə yerləşir. Lakin əksinə də ola bilər. Son xəbərlər, xüsusilə vərəqin yuxarısında çap olunan məqalələr beş sütündə bir neçə şəkillə, sxemlə, cədvəllə verilə bilər.

Bu fərqi deməyin ən yaxşı yolu xəbərin məğzini ifadə edən bir neçə abzası (lead – yön? (tər.)) oxumaqdır.

Son xəbərlər (bunlara günün xəbərləri və faktiki xəbərlər də deyirlər) ən asan müəyyən olunan xəbərlərdir. Təyyarə qəzaya uğrayıb. Terroristlər federal binanı partladıblar. Universitet şəhərciyində narkotik maddə tapılıb. Uşaq bağçasındaki yanğın bir neçə körpənin ölümünə səbəb olub. Son xəbərlər son 24 saat ərzində baş verən mühüm hadisələrdən verilən xəbərlərdir. Müxbirlər o hadisələrə münasibətlərini bildirir, rəsmi şəxslərdən, zərər çəkənlərdən və hadisənin şahidlərindən müsahibələr götürür, hadisə yerindən ətraflı məlumat toplayır, sonra ən mühüm detalları başlangıçda və ya məqalənin yönündə (lead) verərək onu yazmaq üçün bir norma və faydalı üsuldan istifadə edirlər.

Müxbirlər nəyin ən vacib olduğunu necə müəyyən edirlər? Kim? Nə? Nə vaxt? Harada? Nə üçün? Necə? Kimə aiddir? Bu məsələ mənim oxucularımın həyatına necə təsir edəcəkdir? kimi suallara cavab verməklə.

Əgər sizin bu suallara cavabınız yoxdursa, demək məlumat tam deyil. Geriyə qayıdın və əlavə suallar verin. Eləki bu suallara cavab tapdınız, oturun və öz-özünüzdən soruşun:

Bu cavablardan ən əhəmiyyətlisi hansıdır? Siz həmin cavabdan məqalənin yönünü yaradacaqsınız. Təyyarə qəzası, yanğınlar, magistral yollardakı qəzalar, zəlzələlər, bomba partlaması kimi bədbəxt hadisələrə dair xəbərlər ya-

zarkən, məsələn, “Neçə nəfər ölüb? Neçə nəfər sağ qalıb? Neçə nəfər zədə alıb?” kimi suallara cavab vermək daha əhəmiyyətlidir.

Çərşənbə axşamı 7:30 p.m -də Mayamidən uçan Amerika hava yollarına məxsus reaktiv təyyarə yəqin ki, enməyə hazırlaşarkən Kolumbiyanın Kali beynəlxalq aeroportundan 14 mil aralıda ucqar bir dağla toqquşmuşdur. Nəticədə 6 nəfər sağ qalmış, 214 nəfər həlak olmuşdur.

Hadisə yerində rəsmi şəxslər qəza ilə bağlı heç bir izahat vermədilər və dedilər ki, təyyarənin qalıqları arasından tapılan reysin maqnitafonunda olan stenoqrammasının yaxın günlərdə suallara cavab verəcəyinə ümid edirlər. Qəza vaxtı heyətin kabinadakı söhbətləri stenoqrammada yazılıb.

Bu 1988-ci ildən bəri Amerika hava yolları kompaniyaları da daxil olmaqla baş verən ən dəhşətli təyyarə qəzası idi.

“Kim?” ... Altı nəfər sağ qalıb...

“Nə?” ... 214 nəfərin həlakı olduğu təyyarə qəzası.

“Nə vaxt?” Çərşənbə axşamı 7:30 p.m-də...

“Necə? (Hadisə necə baş verib?)” Enməyə hazırlaşan Amerika hava yolları təyyarəsi dağla toqquşandan sonra.

“Harada?” Kolumbiyanın Kali aeroportundan 14 mil aralıda...

“Nə üçün? Hadisə yerində rəsmi şəxslər qəza ilə bağlı heç bir izahat vermədilər və dedilər ki, təyyarənin qalıqları arasından tapılan reysin maqnitafonunda olan stenoqrammasının yaxın günlərdə suallara cavab verəcəyinə ümid edirlər. Qəza vaxtı heyətin kabinadakı söhbətləri stenoqrammada yazılıb.

“Kimə aiddir?” Bu 1988-ci ildən bəri Amerika hava yolları kompaniyaları da daxil olmaqla baş verən ən bədbəxt təyyarə qəzası idi.

Yazıcı elə etməlidir ki, oxucu daha çox bilmək istəsin. Faktiki xəbərlər, adətən, oxucuya məlumatı tez, aydın, yiğcam şəkildə və “yalnız faktlar, xanım” yazı üslubunu saxlamaqla çatdırır. Bu üslub oxucu marağını cəlb edir, çünki mühüm xəbəri sadə və asan başa düşüləcək qaydada verir. Büyük məqalələr də həmçinin, adətən daha çox, faktlara, təfsilatlara diqqət yetirməyi tələb edir. Lakin onlar həmçinin müxbirin daha əhatəli nəql etməsini, təmtəraqlı ifadələrdən, əlaməti göstərən çəşdirici sözlərdən, çeynənmiş söz və şablonlardan uzaq vəsitələrdən istifadə etməsini istəyirlər. Bir çox hallarda məharətlə yazılmış böyük bir məqalə onun bütün məzmununu əhatə edən episodla başlayır və ilk beşaltı abzas “Kim?” “Nə?” “Nə vaxt?” “Harada?” “Nə üçün?” “Necə?” “Kimə aiddir?” suallarına cavabları əhatə edir. Büyük məqalələr şəhər və şəhər ətrafi həyatdan bəhs edən idman, əyləncə yaxud xüsusi həyat tərzi bölmələrinin birinci səhifəsində gedir.

“Nyu-York Tayms” qəzetinin ön səhifəsindən götürülmüş aşağıdakı məqalə hadisənin mərkəzində duran yeniyetmə bir oğlan haqqında epizodla başlayır. Məqalənin mövgü onun əsas abzasında verilir, adətən bir və ya iki abzasda ümumiləşdirilir. Həmçinin məqalədə böyük sitati çox vaxt məqalənin mövgünü əsaslandıran expertdən soruşun.

Don Terri (Don Terry)

- Nyu-York, 8 oktyabr. ertesi gün əsən şiddətli küləyin Harlem (Harlem) parkında palid ağaclarından saldıığı qozalar tappıltı ilə Nierobi Hardin (Nierobie Hardy) ayaqlarına düşüb onu qorxutdu. O, başını snayper üçün yarıqaranlıq yer gəzirmiş kimi ora-bura çevirdi.

Yeniyetmə: “Mənə elə gəldi ki, kimsə həmin an nəsə edəcəkdi. Buradakı adamlar dəlidirlər.” – dedi.

Nierobi bir qrup gəncin dayandığı küçənin tininə baxdı. Yəqin ki, onlar narkotik maddə satırdılar, çox güman ki, onlar qonşuluqda adamların toplaşa bildiyi yerlərdən birindədirlər.

“Mənim bütün dostlarım” - o dedi, “Birdən-birə varlanıb tezcə çoxlu pul qazanmaq istəyirlər. Onlar Cip maşın, gənc qızlar, gəlirli müəssisələr istəyirlər”.

“Sən də eyni şeyləri istəyirsənmi?” - deyə soruşduqda, o demişdi:

“Bəli. Axı, mən də yaşamaq istəyirəm”.

Nyu -York Tayms.

Aşağıdakı parça məqalənin məğzidir.

Bu gündü ağır gününə, qanunsuzluqlar etdiyi və məktəbdən qaçlığı yanlış keçmişinə baxmayaraq, Nierobi bəladan uzaq olmaq üçün, bəzi günlərdə daha gərgin, mübarizə aparır. O, 17 yaşında əsəbi həyat süren gənc nəslin nümayəndəsidir. Küçələrinin gur işığında ümid və şansın görünmədiyi Nyu-Yorkun miskin ətraflarında narkotiklərin və işsizlərin arasında onlar məhv olmaq təhlükəsinə dədirlər.

Bunun arxasında böyük sitat gəlir:

Cənubi Bronx (South Bronx) gənclər təşkilatında Nierobinin məsləhətçisi Vinsent D.Hilliard (Vincent D. Hilliard) dedi: “Lazımı qədər müsbət alternativlər olmasa, biz onu itirəcəyik. Mən onun yaxşı oğlan olduğuna əminəm. Amma küçələr yaxşı deyil. Mühitin onu məhv edəcəyi ehtimalı 50-nin 50-yədir”.

Məqalənin bir növü olan fərdi təqdim edən oçerkdə bir şəxs dən infor-masiya vermək üçün demək olar ki, həmişə mühüm bir səbəb – üzərində bənd olunası xəbər olur. Oçerk ictimai şəxsi – siyasətçini, əhəmiyyətli biznes rəhbərini, tələbə lideri, kollec prezidentini yaxud aktyoru ön plana çəkə bilər. Oçerkdə az tanınmış, lakin, eyni dərəcədə əhəmiyyətli, qeyri-adi işlər görən adı bir şəxsi də diqqət mərkəzində saxlamaq olar. Xəbər və böyük məqaləni baş məqalə və rəy məqaləsi ilə qarışdırmaın. Xəbərlər və böyük məqalələr üçün məlumat verərkən və yaxud məlumat toplayarkən jurnalistlər bacarıqları qədər ən dəqiq və ən obyektiv yazı yazmaq ənənəsini gözləməyə çalışırlar. Bunun üçün jurnalistlər istənilən məsələ haqqında fikir söyləyəcək bütün mənbələrə müraciət edirlər (heç olmasa iki və ya daha çox) və fikirlərini əsaslandırmaq üçün müsahiblərinin dediklərini, onlara qabaqcadan təsir etmədən, faktlarla, statistik məlumatlarla və epizodla şərh edirlər. Bunun əksinə

olaraq, baş məqalə və rəyin dəqiqliğinin alınması üçün heç bir riyakarlıq edilmir. Baxmayaraq ki, yazıçılar dəqiqlik faktları və statistik məlumatlardan adamları fikirlərindən döndərmək məqsədilə öz işlərini müdafiə etmək üçün lazımlıca səmərəli istifadə edirlər. Əksər qəzetlərdə siz baş məqalə və rəy məqaləsini bir yerdə tapacaqsınız; resenziya səhifəsi baş məqalə səhifəsi ilə üzbəüz yerləşdiyinə görə (op-ed)^{*} adlanır. Baş məqalələr adətən qəzet sahibinin fikrini ifadə edən imzasız sütunlardır. Bu yazı redaksiya heyətinin üzvləri tərəfindən yazılır. Onlar isə konkret olaraq qəzetə könüllü perspektivli şəxs tərəfindən daxil olan təklifləri və təşəbbüsleri müdafiə və ya tənqid etmək üçün işə qəbul olunmuşdular. Rəylər adətən baş məqalə ilə üzbəüz səhifədə qonaq yaxud qəzətin icmalçısı tərəfindən yazılır və həmişə olmasa da çox vaxt baş məqalə müəlliflərinin inamlarını dəstəkləyir. Baş məqalələr və rəy məqalələri heç vaxt məlumatsız və səviyyəsiz tiradaların müzakirəsinə yol vermir; xəbərlər və böyük məqalədə olduğu kimi müəlliflər bu səhifələrin hazırlanmasına da çox vaxt sərf edirlər.

Amhöst Kollecində Amerika Araşdırmaşalarında (American Studies at Amherst College) ixtisaslaşan III kurs tələbəsinin yazdığı aşağıdakı rəy məqaləsi Nyu-York Tayms qəzetində “Dekani yox, polisi çağır” başlığı altında dərc olunmuşdur.

Ronald V.Lieber: (Ronald B.Lieber)

Amhöst Kollecindəki (Massachusetts) qadınların dörddən biri cinsi təcavüzə məruz qalmış, yaxud ona kolleci bitirənə kimi təcavüz olunmuşdu. Bu statistik məlumat Arizona Universitəsinin (University of Arizona) professoru Meri Kosun (Dr. Mary Koss) kollecdə zorlama ilə bağlı ölkədə apardığı axırıncı tədqiqatına dair çap etdiriyi məqaləsində götürülmüşdür. Doktor Koss deyir, “ən yaxşı halda bu zərərçəkənlərin on nəfərindən biri cinayət haqqında məlumat verəcəkdir. Universitetin daxili intizamla məşğül olan sistemi bilmir ki, bu cür halların qarşısını necə alsın. Bu da ümumiyyətkdə zorlama haqqında məlumat verməyə təssüf doğuran meyilsizliyə gətirib çıxardır.

Çox vaxt nizam-intizama nəzarət edən dekan zorlanmış qadınları yerli məhkəmə əvəzinə kollecin hüquq sisteminə müraciət etməyin dəha məqsədə uyğun olduğuna inandırırmışdır.

Kollecin üstünlükleri aydınlaşdır; adamlar tanışdır, süründürməçilik yoxdur, qadın məzunlara ayrılan qrantlar azalmır. Bununla belə qadınlar aşağı səviyyəli məhkəmə prosesindən başqa heç nəyə nail olmurlar.

Amhöst, Braun, (Brown) Darmaus, Yel və Karleton (Dartmouth, Yale, Carleton) kollecləri görünür ki, eynilə zorlama hallarının da qarşısını hər hansı intizam pozuntusu kimi fakultə-tələbə komitələrində mühakimə etməklə alırlar.

* op-ed - baş məqalə yerləşən səhifənin qarşısındaki səhifə (tər.)

Ölkə üzrə belə komitələrin az bir qisminin zorlaması qanuni yolla açıqlamada təcrübələri var, onlar da cinsi təcavüzlə bağlı qanunlarda olan dəyişiklikləri qətiyyən izləmirlər, nə də tibbi məlumat və fiziki dəlilləri araştırma sahəsində ixtisaslaşmamışlar.

Az sayda kolleclərin cinsi təcavüzün qarşısını almaq üçün xüsusi təlimatları var. Bir çox intizam komissiyaları hədsiz dərəcədə qərarları yüngülləşdirirlər. Məsələn, keçən il Tafts (Tufts) komitəsi üzvləri (3 rəhbər işçi yaxud fakultə üzvləri və iki tələbə) 4 tələbəni zorlamaqda günahkar olduğunu müəyyən etmişdir. Qərarlar: bir nəfər müvəqqəti olaraq bir il kollecdən uzaqlaşdırıldı, iki nəfərin bir il təhsili dayandırıldı və dördüncüsünə bir daha tələbə şəhərciyində yaşamamaq şərtilə kolleci bitirməyə icazə verildi.

Bəs ağır cinayətlərə qarşı kolleclər nə tədbirlər görür? Əgər bir tələbə başqasını ölümcül bıçaqlasayıdı, kollec onu özü cəzalandırmağa cəhd etməyəcək.

Kollec rəhbərləri kifayət qədər qadının sistemin düzgün işləyib-işləməməsi ilə maraqlanmadıqlarını bəyan edərək belə tərbiyə metodlarının tənqidini ilə razılaşmışdır. Bəs nə üçün qadınları onlara xidmət göstərməyən sistem narahat etməlidir?

Ölkənin hər yerində kolleclər cinsi təcavüzə qarşı vicdanla mübarizə aparırlar. Zorlanmanın qarşısının alınması üzrə seminarlar indi I kurs tələbələrini istiqamətləndirən proqramların bir hissəsidir. Amhöstdə zorlanmış tələbələri dəstəkləyən tələbə qrupları var və kişilərdən ibarət bir qrup isə cinsi təcavüzə qarşı mübarizə aparır.

Ancaq kollec və universitetlər məhkəmə və andlı iclasçı rolu oynamığın onların işi olmadığını başa düşənə qədər qeyri qanuni məhkəmələrdən keçən qadınlar yuridiksiyanı rədd etməkdə davam edəcəklər.

Nyu -York Tayms.

Jurnalistika fakültəsində təhsil alan tələbəyə başlangıç üçün rəy parçaları ideya mənbəyi ola bilər. Əvvəlki parçada, məsələn, jurnalist bir əsas sual verir:

“Bəs ağır cinayətlərə qarşı kolleclər nə tədbirlər görür? Əgər bir tələbə başqasını ölümcül bıçaqlasayıdı, kollec onu özü cəzalandırmağa cəhd etməyəcəkdir”.

Gözü açıq gənc jurnalistlər ideyanı götürüb öz məktəblərinin şəraitinə uyğunlaşdıracaqlar. Sizin məktəbin tələbə şəhərciyində zorlamaya münasibət necədir? Müəssisə bu təsdiq olunmuş cinayətə gizli iclasda “iddia” qaldırır mı? Kollec rəhbərləri zərərçəkənləri cinayət haqqında yerli polisə məlumat verməyə sövq edirlərmi? Nə üçün? Yaxud nə üçün yox? Əgər bıçaqlama hadisəsi sizin tələbə şəhərciyində olsayıdı, kollec rəhbərləri zərərçəkənin etirazına baxmayaraq polisə cinayət haqqında məlumat verərdilərmi? Nə üçün onda bir çox rəhbərlər zərərçəkənin arzusuna müvafiq olaraq zorlama barədə yerli polisə məlumat vermədiklərini deyirlər?

Ən yaxşı xəbərlər və məqalələr problemi sənədlərlə əsaslandırır, ziddiyət və mübahisələri əks etdirir. Yenə də misal kimi rəy məqaləsinə qayıdaq. Deyək ki, siz əhvalatı yerli şəraitə uyğunlaşdırışınız və məktəbinizdə müəyyən etmisiniz ki, nizam-intizama nəzarət edən dekan təcavüzə məruz qalmış qadınları yerli məhkəmədənsə kollec məhkəmə sisteminə müraciət etməyə inandırır. Sonrakı müsahibələr və reportajlar bizim rəy yazan tələbənin yazdığı bəyanatları əsaslandıran nümunəni göstərir. Bunu onun yazdıqlarından görmək olar. “Kollecin üstünlükleri aydındır; adamlar tanışdır, süründürməçilik yoxdur, qadın məzunlara ayrılan qrantlar azalmır. Bununla belə qadınlar aşağı səviyyəli məhkəmə prosesindən başqa heç nəyə nail olmurlar.”

Ziddiyət burada üzə çıxır. Universitet rəhbərləri qanunun tam gücü ilə cinayətkarları mühakimə etməkdə tələbələrə kömək etmirler. Çünkü onlar universitetin ictimai imicini daha üstün tuturlar. Odur ki, zorlamanın cinayət olmasına baxmayaraq təcavüzün başqa formaları kimi ciddi olmadığı haqda məhkəməyə məlumat göndərirlər.

Məqalənin “Ey, Marta” adlanması səbəbinin vacibliyini də xatırla. Fərziyəyə əsaslanan ərin arvadına müraciətlə “Ey, Marta, zebr ilə cütləşən at haqqında məqaləni oxumusunmü? Onların Zors adlı balası oldu!” deməsi “Ey, Marta” məqalələri oxucularını ayağa qalxmağa və qeydlər götürməyə məcbur edir. Hətta bu məqalələrdə də ziddiyətlər var. Zorsla bağlı dəqiq yazı ataba-xanların bərk qaçan zebr ilə köhlən atın cütləşməsindən daha sürətli qaçan yarış atı almaqlarından bəhs edir. Həmin köhlən at yarışlara buraxılacaqmı? At sahibləri genetik yolla dəyişdirilmiş cinsin pul mükafatını udmasına necə baxacaqlar? Yəqin ki, bəzi etirazlar olacaqdır.

Edna Bukanan (Edna Buchanan) Mayami Heraldın keçmiş polis müxbiri əfsanəvi “Ey, Marta” məqalələrinin müəllifi üslubunda yazan yazıçıdır. Toyuq almaq üçün növbədə dayanan və növbəsini başqasına verməkdən imtina etdiyinə görə öldürülən kişi haqqında yazdığı yaddaqlan yönədə (lead) Bukanan yazmışdı: “Ac öldü”.

Əgər sizin redaktor sizə məqalə yazmayı tapşırırsa, siz onun xəbər olduğunu güman etməlisiniz. Xəbər isə heç vaxt nə isə sadə bir şey olmur. Müxbirlər çox vaxt nisbətən savadlı redaktorlardan kömək almadan son xəbərlərdən onları müəyyən etməlidirlər. Siyasetçi namizəd mətbuat konfransında bəyanat verir. Bəyanat doğurdanmı xəbərdir, yoxsa onu əvvəller deyib? Şəhər meri hava nəqliyyati üçün “təzə” səs səviyyəsi tələblərini elan edir. Onlar təzədirmi, yoxsa həmin qaydalar iki il əvvəl tətbiq olunub və tez-tez pozulub. Dövlət idarəsinin rəsmi işçisi işsizlik yaxud topdansatış qiymətləri haqqında ümidverici rəqəmlər söyləyir. Onlar nailiyyətləri təqdim edir, yoxsa kimsə agentliyin işini yaxşı göstərmək üçün rəqəmlərlə oynayır?

Faktları təhrif etmək üçün bəzi bürokratların söylədikləri fikirlərdə cavablar çox vaxt anlaşılmaz olur. Siz bilik və təcrübə toplamaq üçün xəbərlə cəhdli ayırmayı öyrənməlisiniz. Bunun üçün mübaliğədən və qeyri-müəyyən münasibətlərdən uzaq araşdırıcı sanballı suallar vermek lazımdır. Hər hansı məqaləni yazmazdan əvvəl qəzetlərdən eyni mövzuda yazılmış məqalələr əldə edin. Əvvəlki məqalələri kitabxanadan götürərək aşasdırın. Hazırkıq gör-

məklə işinizi itirməyinizə səbəb olacaq böyük səhvlerdən uzaq ola bilərsiniz.

Məsələn, tələbə şurasının bezikdirici iclasına gedib qayıdanınan sonra redaktoruna heç nə baş vermədiyi söyləyən gənc müxbirin əhvalatını götürün. Təəccüblənmiş redaktor soruşdu: “Heç nə baş verməyib deyəndə nəyi nəzərdə tutursan?”

“Iclas başlayandan beş dəqiqə sonra prezident dedi ki, hamı iclası tərk etsin, biz də çıxdıq.”

Niyə? - Redaktor soruşdu.

“Çünki o dedi ki, onlar senatorun məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə etmək üçün qapalı iclas keçirəcəklər”.

Müxbir prezidentin iclası bağlama səbəblərini soruşmaq üçün narahat olmamışdı. Əgər soruşsaydı, tələbə şurasının iclası bağlamaqla öz konstitusiyasını pozduğunu öyrənmiş olardı. Ən azı, müxbir qəzetiñ oxucularına tələbə şurasının öz konstitusiyasına açıq-aşkar hörmətsizliyi haqda məlumat, həmçinin gözlənilən impiçment haqqında suallar verməli idi. Kim məsuliyyətə cəlb olunur və nə üçün?

Hökumət məmurlarının müxbirləri qovması həmişə məqalə mövzusudur. Qovulma hadisəsi məqaləyə çevrilir.

Xəbərləri müəyyənləşdirərkən dəqiqləşdirmədə sizə kömək etmək və yazdığını məqalənin xəbər olduğuna sizi əmin etmək üçün aşağıdakılari təqdim edirik.

Xəbər:

1. Qeyri-adi, şablondan və ya adətdən uzaq olmalıdır.
2. Aktual və tam vaxtindadır, ömrü qıсадır.
3. İnsanların müvəffəqiyyəti və məğlubiyyəti baxımından əhəmiyyətlidir.
4. Yerli əhəmiyyət kəsb edir.
5. İnsanları güldürüb, ağlada biləcək qədər emosional hadisədir.
6. Cox maraqları əhatə edir. Xəbərin mühümlüyü onun təsir etdiyi adamların çoxluğu ilə ölçülür.
7. Cinayət, bədbəxt hadisə və çevrilişdir.
8. Hökumət hərəkatı və siyasi hərəkatdır.
9. Yenilikdir.
10. Yerlidir. Hadisə yerli şəraitdə televiziyanın yaxud qəzetiñ fəaliyyət dairəsindəni baş verir?
11. Vergilər, iinfilyasiya və yaşayış xərcləri kimi pul kisəsinə təsir edən məsələlərdir.
12. Görkəmlı şəxslərdir. Ölkədə və yaşadığı ərazidə xəbərləri məşhur və tanınmış adamlar yaradır.
13. Adamların haqqında danışdıqlarıdır?
14. Dəyişiklikdir. Dövrün dəyişməsi, köhnə hasarların dağılması, köhnə həyat tərzinin yeni ilə əvəz olunması, köhnə məsələlərə yeni münasibət, mühüm hadisələrin ildönümləridir.

Təklif olunan tapşırıqlar

1. Dərsə yerli qəzeti bir nüsxəsini gətirin və birinci səhifədəki məqalələrin növünü təyin edin. Hansılar faktiki xəbərlərdir? Hansılar böyük məqalələrdir?
2. Baş məqaləni və rəy məqaləsini müəyyənləşdirin. Rəy məqaləsi xəbərlərdən və məqalələrdən nə ilə fərqlənir? Onların oxşarlığı nədədir?
3. Kollec qəzetində dərc etdirə biləcəyiniz bir faktiki xəbər məqaləsi təklif edin.
4. Tələbə şəhərciyində baş verən zorlama hadisəsinin tarixi haqqında xəbər yaxud böyük məqalə nümunəsi göstərin. Məqaləni yazmaq üçün kimdən müsahibə alardınız və nə üçün?

II FƏSİL

Mövzu axtarışı

Bütün məqalələr həyatın əsas ziddiyətlərini özündə əks etdirən bir qrup mövzu – həyat və ölüm, insan əzabları üzərində qələbə, qəhrəmanlıq və qorxaqlıq, fədakarlıq və tamahkarlıq, cinayət və ədalət axtarışı, düzgünlük və korrupsiya, azadlıq və əsarət, çoxluğun zülmünə qarşı bir nəfərin mübarizəsi, daha böyük səadət uğrunda qurban, bütün naqisliklərə qarşı məhəbbət, həyatda tale və ya şansın rolü – ətrafında toplanır.

Bu ümumi mövzuların kontekstində Amerika jurnalistləri də tarix boyu hökumətin nəzarətçiləri olan rəsmi şəxslərin vəzifə cinayətləri və korrupsiyalarını aşkarlamaqla, seçki prosesində səriştəsizliyə yol verməmək üçün seçicilərə lazımi məlumat çatdırmaqla, demokratianın keşikçiləri kimi hərəkət etmişlər. Jurnalıtların işi, qeyd olunduğu kimi, hadisənin ümumi təsvirini verməkdir. Əgər əvvəllər sadəcə olaraq hökumətin fəaliyyətini açıqlamaq kifayət edirdisə, indi jurnalıtlar həmişə: “Bu, oxucularımın həyatına necə təsir göstərəcək?” sualına cavab verməyi özlərinə borc bilməklə yanaşı rəsmi şəxslərin fəaliyyətlərini şərh etməlidirlər.

Adətən, istənilən zaman müxbir otağında, müxbirlərin işıqlandırı biləcəyindən daha çox mövzu olur. Məsul redaktorlar xəbərləri müəyyənləşdirərək, hansı mövzunun şərh ediləcəyini qərara alırlar. Ən dəqiq xəbərlər polis raportlarından və mətbuata verilən rəsmi məlumatlardan, digərləri isə xüsusi müxbirlərdən alınır. Tufanlar, böyük dağıntılara və insan tələfatına səbəb olan yanğınlar, zəlzələlər və qəllələr (xüsusilə zərər çəkən icmada azacıq belə tanınırsa) xəbər kimi asanlıqla qəbul edilir. Lakin fəaliyyətə yenice başlayan jurnalıtların əhatə etdiyi mövzuların əksəriyyəti hökumət, polislər, məhkəmələr, əl heyvanları, hava şəraiti, etnik festivallar və bayramların üzərində mərkəzləşir. Daha uğurla fəaliyyətə başlayan jurnalıtlərdən müntəzəm işıqlandırılan şablon yazılarından uzaq olan mövzular tapmaq gözlenilir. Necə? İnsanlara və hadisələrə, əvvəldə müzakirə etdiyimiz ümumi mövzulara nəzərən baxmaqla. İnsanların cəmləşdiyi hər yerdə siz cəlbedici mövzular tapacaqsınız.

Əvvəlcə, qeyri-adi bir hadisə axtarın. Deyək ki, size gələn ilin büdcəsi müzakirə olunan tələbə məclisinin yiğincəından reportaj hazırlamaq tapşırılıb. Rəqəmləri nəzərdən keçirən kimi uyğunsuzluğu görürsünüz. Aydın olur ki, eyni sahəsi olan tələbə şəhərciyi klublarının əksəriyyətinə təxminən eyni

məbləğdə pul ayrılib. Lakin siz radiostansiyanın büdcəsi yerde qalan təşkilatların hər birindən 20 min dollar çox oldugunu görəsəksiniz. Bunun səbəbini soruşanda məlum olur ki, tələbə məclisinin prezidenti eyni zamanda radiostansiyanın direktorudur. O, digər dörd tələbə ilə birlikdə bütün xərcləri ödənilmiş səyahətə - Nyu-York şəhərindəki Radio Siti Myuzik Hola (Radio City Music Hall) getməyi planlaşdırıbmış. O, həmçinin imkansız paraşütçülərin reklam çıxışlarını maliyyələşdirmək üçün fonda müraciət edərək vəsait istəmiş və onu almışdır. Siz tələbələrə təhsil haqlarının necə xərc-ləndiyini sərh edən məqalə yazaraq, oxuculara və redaksiya heyətinə bu məlumatın tələbə məclisinə yeni prezidentin seçilməsinə əsas olub olmayıcağı barədə qərar vermələri üçün imkan verirsınız. Dərindən maraqlanmayan jurnalist fərqi heç zaman görmədiyinə, səbəbi soruştadığına görə yazacağı şablon məqalə mühüm olan "Bu mənim oxucularıma necə təsir edəcək?" sualına cavab verməyəcək.

"San Fransisko Xroniklin" (San Francisco Chronicle) keçmiş redaktoru Skot Nyuhol (Scott Newhall) Kaliforniya ştatındaki Santa Klaritada (Santa Clarita) "Nyuhol Siqnalı" (Newhall Signal) nəşr etmək üçün təqaüdə çıxmazdan əvvəl ağızından süd iyi gələn müxbirlərə jurnalistika haqqında bir həqiqəti müntəzəm olaraq deyərdi: "Darıxdırıcı yazılar deyil, darıxdırıcı yazarlar var." Müxbirlər öz iti ağilları, təşəbbüskarlıqları və işgüzarlıqları ilə bizim hamimizə aid olan ümumi mövzuları işıqlandırmaq üçün istənilən hadisəni təsvir edə bilərlər.

Məsələn, 1963-cü ildə prezident Con F. Kennedy (John F. Kennedy) qətlə yetiriləndə, jurnalist Cimmi Breslin (Jimmy Breslin) Kapitol Rotonda (Capitol Rotunda) jurnalıstlardən aralanaraq qəbirqazandan müsahibə almışdı. Bu Breslinin başqalarının görə bilmədiyi böyük hadisələri görmək qabiliyyəti idi. Bu da Breslini tədricən Nyu-York şəhərinin icmalçısı kimi gəlirli, nüfuzlu və səlahiyyətli bir işə gətirmişdi.

Yaradıcı jurnalistikaya aid başqa bir nümunə: "Dez Mones (Ayova) Reqisterin" (Dess Moiness (Iova) Register) müxbiri özünün çalışdığı qəzetdə kənd təsərrüfatında baş verən bədbəxt hadisələr zamanı olmuş və ya şikəst olmuş fermerlər haqqında çoxlu xəbərlər oxuyurdu. Hər şeylə maraqlanması sayəsində müxbir aşkar etmişdi ki, fermerlik ölkədə ən təhlükəli məşğuliyyətə çevrilib. Bu mövzuda yazdığı məqaləyə görə o, Paltzer mükafatına¹ layiq görülmüşdü.

Laureat müxbir və yazıçı Ken Fuson (Ken Fuson) "Editor ənd Pablisher"-də (Editor and Publisher) demişdir ki, ən yaxşı mövzular ən aydın görünən mövzulardır; onlar digərlərinin görmədiyi hadisələrdir. Bu işdə uğur əldə etməyin ən qısa yolu başqalarının getmədiyi istiqaməti müəyyənləşdirib onun əksinə getməkdir. Və həmişə, həmişə göz qabağında olanları görməyə hazır olun.

Yeni aspektlər axtarın, - deyə Fuson məsləhət görür. "Sezam strit" (Se-

¹ Pulitzer Prize –1917-ci ildən qəzet sahibkarı Cozef Palitzer tərəfundən ayrılmış, Kolumbiya Universiteti tərəfindən jurnalistika sahəsində ən yaxşı əsərlərə görə verilən pul mükafatıdır.

same Street) verilişinin yaradıcısı Jim Henson (Jim Henson) vəfat edən il bir çox müxbirlər "Sezam Strit"ə baxan dördyaşlı uşaqlara həsr etdikləri səhər müsahibələrindən ibarət maraqsız məqalələr yazırdılar. Şou başlayarkən dörd yaşı olan uşaqların indi kollecə oxuduqlarını anlayan fərasətli müxbir isə onlardan Helsonun həyatlarına necə təsir etməsi barədə müsahibə alır.

"İdeya tapmaq üçün hər yeri axtarın və hər şeyə qulaq asın" - deyə Fuson davam edirdi, - "mən özümü dərhal belə soruşmağa öyrətmışdım: "Bu məqalədirmi?" Gülməyiniz tutanda, ya da başınızı bulayanda, və ya kiməsə "Qulaq asın" deyəndə, yəqin edin ki, siz mövzu tapmışınız. "Fuson deyirdi ki, əgər bu məqalə əvvəllər çap olunubsa, onda onu yenidən yazmaq lazım deyil. "Əgər həmin məqaləni yenidən işləməliyəmsə, onda mən onu əvvəlkindən daha da yaxşı yazmaq istəyərəm. " Ən yaxşı məqalələrdə "ziddiyətlər və onların həlli yolları var."

Mövzunun harada tapılmasına dair təkliflər:

1. İnsanlardan nəyin onları qəzəbləndirdiyini, qəngin və ya xoşbəxt etdiyini soruşun. Onlara aid olan və ya təsir edən problemlər barədə söhbət edin; əgər imkan verilərsə, problemi necə həll edəcəklərini öyrənin. Restoranlarda, gözləmə zallarında və ya auditoriyalardakı danışıqlara qulaq asın. İnsanlar nə haqda danışırlar?

2. Açıqlıklärə oxuyun, televiziya və radioda xəbərlərə qulaq asın, diqqətinizi onlardakı, həmçinin öz icmanızda baş verə biləcək ziddiyətlər üzərində cəmləşdirin.

Sonra mövzunu yerliləşdirin, öz icmanızın bu məsələnin və ya problemin öhdəsindən gəlmək üçün necə çalışdığını göstərin. Yadda saxlayın ki, məqaləni köçürmək plagiatsılıq, icma üçün yeni qeyri-adi ideya tapmaq isə yaxşı jurnalistikadır.

3. Öz-özünüzə sual verin: Mənim icmamda başlıca problemlər nədir?

Sonra problemlərin həllində məsul şəxslərin necə uğur qazanmaları barədə məlumat verin. Əgər problemlər həll olunmayıbsa, bunun səbəbləri haqqında məqalə yazın.

4. Nəzarətlərlə bağlı məqalələr sorağında olun.

Sizə və oxuculara rəhbərlik edən adamlar seçildikləri və ya təyin olunduqları işin öhdəsindən gəlirlərmi? Onlar düşünülmüş şəkildə və məsuliyyətlə yiğdiqları vergiləri və ya tələbələrin təhsil haqqlarını xərcləyirlərmi? Əgər bunu etmirlərsə, səbəbini öyrənin.

5. Qəzet üçün məlumatlar.

Xəbərlər hər hansı işi və ya hadisəni çatdırmaq istəyən ictimai informasiya işçiləri tərəfindən yaranır. Ümumiyyətlə, yanlış və çox zaman faktları düzgün olmayan xəbərlər sözبəsöz təkrar nəşr edilməməlidir. Lakin onlar məqalənin ideyası üçün əla mənbə ola bilər. Nəşr edilməzdən əvvəl qəzet üçün verilən bütün məlumatları dönə-dönə yoxlayın.

6. Narahat adamları sakitləşdirin və sakit adamları narahat edin. Sizin icmada ən səlahiyyətli liderlərin bəxti götirməyən insanlarla necə rəftar etdiklərini

őyrənin

7. Qəzətdə məqalələr tapın.
Çox vaxt xəbər hazırlayan müxbirlər qeyri-adi məqalə yazmaq üçün hansı məsələyə çox fikir verməyi müəyyənləşdirməkdə çətinlik çəkirlər. Məsələn, yerli qəzətdə qatarın təkərləri altına düşən və ayağından zədə alan Meksikadan gəlmış qeyri-qanuni mühacir haqqında qısa xəbər verilmişdi. Evsiz-eşiksiz bir şəxs onu xilas edərək yerli xəstəxanaya çatdırılmışdır. Məqaləni oxuduqdan sonra zərərçəkənə baş çəkən jurnalist daha geniş məlumat toplayır: həmin şəxs biletisiz, ümidsizlik içində yük qatarı ilə iş axtarmaq üçün ABŞ-a keçməyə cəhd etmişdi. Müxbir yük qatarında qəzaya uğrayan və şikəst olan biletisiz mühacirlərin sayının artdığını təsdiq etmək üçün statistik məlumatlar tapmışdır. Bu problemləri həll etmək üçün o, öz işlərini sənədlərlə əsaslandırmışdır. Məqalə ilk dəfə "Orinc Kaunti Reqister" (Orange County Register) də çap olunmuş, lakin teleqraf vasitəsilə yayılmış və bütün ölkədə oxunmuşdur.
Başqa bir hadisədə, müxbir işlədiyi qəzətdə az yaşılıar və əlillərə himayədarlıq məsələsinə baxılan məhkəmə iclasından götürülmüş qısa yazı oxuyur. Məqalə ömrünün son otuz ilini əqli cəhətdən zəif olanların xəstəxanasında keçirmiş 38 yaşlı lal-kar kişi haqqında idi. Onun vəkili xəstənin yenidən həmin xəstəxanada saxlanılmasına etiraz edirdi. Müxbir altı aylıq araşdırmadan sonra ağır vəziyyətdə olan, pis maliyyələşdirilən, əqli cəhətdən zəif olanlarla işləyən agentlik barəsində məqalə yazaraq, göstərirdi ki, agentlik həmin adamı kiçik yaşında, kar olduğuna görə səhvən bu xəstəxanada yerləşdirmişdir. Sonra onu təhsilsiz qoymuş, cəmiyyətdən təsriddən olunmuş halda saxlamış, dil öyrətməmiş və ona buradan xilas olmaq üçün heç bir ümid verməmişdilər. Bu məqalə çap olunandan sonra həmin adam xəstəxanadan buraxılmış və bir neçə milyon dəyərində qanuni yaşayış yeri ilə təmin olunmuşdu.
8. İstiqamətlər axtarın. Müəyyən zaman ərzində baş verən dəyişiklikləri sənədlərlə əsaslandırın. Gündəlik xəbərlərin mənasını başa düşün və onları kontekstə daxil edin. Əgər siz tələbə şəhərciyində və onun ətrafında baş verən zorlama hadisələri haqqında məlumat verirsınızsə, polisdən cinayətlərdəki ümumi cəhətləri öyrənməyə çalışın. İstiqamətləri müəyyən etmək üçün ayrılıqda götürülmüş hadisələrin daha geniş mətnində nə məna verə biləcəyini özünüzdən və ya başqalarından soruşun; onlar ümumi anamlardakı hər hansı dəyişikliyə işaret edirmi?
9. Dünya rekordlarına, mühüm yubileylərə, qeyri-adi insanlara və Layza Minelli ilə qəribə oxşarlığı olan kartoflara baxın; onlar yaxşı mövzular verir. Və yaxud, əvvəlki fəsildə müzakirə etdiyimiz kimi, fərziyyələrə əsaslanan, ərimizi "Ey, Marta!" – deyə qışkırmaga məcbur edən hər şeyi axtarın.
10. Elanları nəzərdən keçirin.

Qəzətin kübar dairələrinə mənsub icmalında da bəzi qəribə materiallar açıqlanır, ancaq burada dayanmayıñ. Tələbə müxbir öz spermalarını satmaq istəyən ziyalı şəxslər üçün verilmiş elan görür. O, donor olacaq ilk şəxsin sınaqlarını və əziyyətlərini şərh edən mükafat qazanmış məqalə yazır.

Mövzuların təqdimati

Məqalə üçün sizdəki bir sıra mövzuları və bu barədəki fikirlərinizi məsul redaktorunuzun və müxbirlər heyətinin toplaşlığı, ideyaların cəmləşdiyi və yoxlanıldığı yerdə təqdim etməyiniz məqsədə uyğundur. Mövzuların təqdimatında müxbirlər və redaktorlar bu ideyaları müzakirə edir, araşdırmaclar üçün yeni fikirlər irəli sürür münasib mənbələr ilə əlaqə saxlamağı məsləhət görülər. Bəzən, fövqəladə sensassiyalı xəbərlərdə olduğu kimi, təqdimat sizi maşın qəzası, yanğın, ikitərəfli qətlər və yaxud tələsik keçirilən mətbuat konfransına göndərməzdən əvvəl redaktorunuzla beş dəqiqlik qısa müddətli görüşdən ibarət olur. Heç vaxt redaktorunuzun verdiyi tapşırıq haqqında tam anlayışınız olmadan hadisə yerinə getməyin. Əgər müsahibələriniz və araşdırğıınız sahələr məqalənizə tamamilə başqa aspektdən yanaşmayı tələb edirsə, əlbəttə, heç vaxt redaktorunuzun sizin məqaləyə verdiyi aspektlərə görə mübahisədən çəkinməyin. Çünkü redaktorlar müxbirlərin xəbərləri müəyyənləşdirməsindən asılıdır və faktlar fərqli nəticəyə aparanda, onlardan məqalənin istiqamətini dəyişmələrini gözləyirlər.

Mənbələr axtarışı

İdeyanız olduğunu biləndə siz problem, məsələ və ya münaqişəni şərh edən, tarazlığı saxlayan, doğru və dəqiqlik məlumat vermək üçün sizə lazım olanaq məlumatları toplayaraq reportajın çətin hissəsinə başlayacaqsınız. Reportaj məqalənizin əsasını təşkil edən göz qabağında olan faktlar, statistik məlumatlar, epizodlar və müxtəlif nöqtəyi-nəzəri olan adamlardan gətirilən sitatların toplanması hesabına hazırlanır. Bunlar sizin mövzunuzun məğzini təşkil edir. Reportaja mövzunuzun muqəddiməsi və ya məğzini nəzərinizdə tutaraq başlayın və həmişə yadda saxlayın ki, faktlar dəyişib müxtəlif istiqamətlərə yönələndə işiniz sizdən öz nöqtəyi - nəzərinizi dəyişməyi tələb edə bilər.

Reportajın ən vacib hissəsi müsahibə alacağınız mərhələdir. Aşağıdakı mənbələrdən müsahibə almağa çalışın:

1. Problemə birbaşa cəlb edilmiş rəsmi şəxs dən.
2. Problemin həlli ilə razılaşmayan şəxs dən.
3. Problemdə zərər çəkmiş şəxs dən.
4. Əgər lazımdırsa, problemdən faydalanan şəxs dən.
5. Problemin gələcəyini və onun rəsmi şəxslər tərəfindən həll olunması yolunu verən kənar ekspert dən.

Sitatlar və istinadlar

Tamamlanmış məqalənizin keyfiyyəti geniş miqyasda reportajın məzmunun dərinliyindən, müfəssəl olmasından və sizin sitatlar yığmaq qabiliyyətinizdən asılı olacaq. Nəyin yaxşı sitat yaratdığını müəyyənləşdirmək (TV müx-

birləri tərəfindən “səslə bayt” adlandırılır) təcrübə və bacarıq tələb edir. Əgər müsahibə aparan zaman ürəyinizdəki səs “İlahi, mən əvvəllər heç vaxt bunun eynən bu yolla deyildiyini eşitməmişəm” deyirsə, yəqin ki, sizdə yaxşı bir sitat var. Onu yazın. Fikri çatdıraraq və mövzunu heyrətləndirici tərzdə davam etdirərək, yerində gətirilmiş sitatlar nida işarələri funksiyalarını yerinə yetirirlər.

Digər müsahiblərlə bezmədən əsaslandırdığınız faktlardan danışan dairixdirici sitatların hər bir abzası oxucuları bulvar ədəbiyyatlarına üz tutmağa vadar edəcəkdir. Ona görə də, bacarıqlı yazıçılar müsahiblərin çatdırmağa çalışdığı mənəni itirməkdən ehtiyatlanaraq, məlumatı mövzunun əsas məğzi ətrafında cəmləşdirərək, yığcam şəkildə verirlər. Məsələn, sitatlarda statistik məlumatlar çox nadir hallarda olmalıdır. Əksinə informasiyanı verin və onu öz mənbəyinə aid edin. Bu eynilə əksər faktiki məlumatlara da aiddir. “Nyu-York Tayms” qəzetində çap olunmuş məqalənin müəllifi evsiz tələbələr haqqında yazar və öz tezisini əsaslandıran, mənbələrdən götürdüyü statistik məlumatları məqalənin sərlövhəsində ümumiləşdirərək yazıya əlavə edir: “Evsiz tələbələrin dəstəklənməsi cəhdi məktəblərdə gərginliyi artırır.”

O, yenidən daha səlist ifadə edə bilmədiyi məlumatı aydınlaşdırmaq üçün sitatlardan istifadə edir.

Emi Stüart Uels (Amy Stuart Wells)

Federal və dövlət təhsil sisteminin rəsmiləri ölkədəki evsiz tələbələrin sayı haqqında statistik məlumatlar toplamağa başlayan kimi, yerli təhsil işçiləri və uşaqların müdafiəçiləri məktəblərdə uşaqları qeydiyyata almaq və onların ehtiyaclarına necə cavab verəcəklərini müəyyənləşdirmək üçün əl-ayağa düşübələr.

Təhsil Departamentinin (A Department of Education) keçən həftə hazırlanmış hesabatında ABŞ-da məktəb yaşlı evsiz-eşiksiz uşaqların sayının 220 min nəfərə çatdığını göstərilmişdir. Məlumatda deyilirdi ki, bu uşaqların 65 mini və yaxud 30 faizi məktəbə müntəzəm getmirdilər. Keçən il Evsizlərin Dövlət Koalisiyasının (National Coalition for the Homeless) təxmini hesabatına görə ölkədə 500 mindən 750 minə qədər məktəb yaşına çatmış evsiz uşaq var və onların 57 faizi məktəbə müntəzəm surətdə gəlmirlər. Milli Elmlər Akademiyasının (National Academy of Sciences) hesablamasına görə, uşaqlar dövlətin evsiz-eşiksiz əhalisinin ən sürətlə artan hissəsinə təşkil edirlər.

Nəticədə, evsizlərin problemi üzərində işləyən təhsil işçiləri və hüquqşunaslar bildirirlər ki, onlar getdikcə çətinləşən təhsil və sosial problemlərlə üzləşirlər. Təkcə dərsdən yayının evsiz uşaqlar deyil, həmçinin məktəbə olduqca nadir hallarda gələnlər işlərini qaydaya salmaq üçün uzun müddət bir sinifdə qalırlar və onlar məktəbdən xaric olmaq kimi böyük risklə pis şəraiti olan başqa uşaqlardan çox qarşılaşırlar.

Nyu-York Sitidə 300 evsiz-eşiksiz ailənin təhsil almasına rəhbərlik edən, Nyu York uşaqlarının hüquqlarının müdafiəçisi, gəlir gətirməyən təhsil agentliyinin araştırma şöbəsinin direktoru İvonna Raferti (Yvonne

Rafferty) deyirdi ki, evsizlik savadlı olmaq üçün əlverişli şərait deyil. Ailələr bir siğınacaqdan digərinə atıldığı kimi uşaqlar da bir məktəbdən digərinə atılırlar. Onların müvəffəqiyyət qazanacaqlarına necə ümid etmək olar?

Nyu York Tayms

Anaya öz uşağı ilə ispan dilində danışmamağı əmr edən hakim barəsində yazılmış aşağıdakı məqalədə müəllifin oxucuları cəlb etmək və mövzunu davam etdirmək üçün sitatlardan dialoq kimi necə istifadə etdiyinə diqqət yetirir. Həmçinin müxbir hakimin qrammatik səhvlərindən sitat gətirməklə onun sa-vadsızlığını necə göstərdiyinə də fikir verin. Hadisə haqqında danışmadan, təqdim etməklə müəllif vacib bir informasiyani oxucuya çatdırır: ispan dilində danışmaga cahilliklə bərabər tutan səlahiyyətli hakim özünün son dərəcə sa-vadsız olduğunu nümayiş etdirir.

Sem Hou Verhovek (Sam How Verhovek)

SAN ANTONİO – Bu Texas Panhandle-da uşaqların himayə edilməsi məsələsinə baxan adı məhkəmə idi. Ştatın Sahə Hakimi (State District Judge) Samuel S. Kizerin (Samuel C. Kiser) beşyəşli qızı ilə yalnız ispanca danışan Marta Laureanaya deyiləsi sözü az idi:

- Əgər o, birinci sinfə digər uşaqlarla birləşdirilsə, hətta, müəllim və uşaqların danışlığı dildə danışa bilmirsə və o, əsl amerikan vətəndaşdırsa, onda siz uşağı təhqir edirsiniz və onu qulluqçuluq üçün böyüdürsünüz.

- İndi bu məsələyə aydınlıq gətirin. Siz bu uşaqla ingilis dilində danışmağa başlayın, əgər o, məktəbdə yaxşı oxumasa, onda mən onu məktəbdən çıxara bilərəm, çünki diqqətdən kənarda qalmaq ona xeyir gətirməz. Uşaq yalnız ingilis dilini eşidəcək.

Hakimin bu yay Amarillodakı (Amarillo) məhkəmə otağında söylədiyi və bu həftə yerli qəzetlər tərəfindən işıqlandırılmış iradları Qərbi Texasın sərhədlərindən uzaqlarda əks-sədə vermiş hiddətə səbəb olmuşdu. Dolaşiq boşanma məssəlesi ilə əlaqədar davam edən məhkəmə atanın nəzarətsiz görüşmə hüququnu tələb etməsi ilə bağlı idi.

Bir çox ispan mənşəli qruplar bugün bu iradların mühacirlər üçün dö-zülməz və təhqiredici olduğunu bəyan edirlər və Texasın baş prokuroru (Texas Attorney General), Meksika mənşəli Dan Morales (Dan Morales) bildirdi ki, hakim “əsassız mövqe” tutmuşdur və onun qeydləri “uşaqların həqiqətən təhqir olunmasını böyük bıl şey saymayan” riskli şəraiti dəstəkləyir.

Hətta seçki vərəqələrinin və sənədlərin yalnız ingilis dilində yazılımasının tərəfdarları olan Vaşinqtonda yaşayan amerikalı ingilislər bildiriblər ki, hakimin xanım Laureano (Laureano) evdə yalnız ingidiscə danışmaga əmr etməsi “ən azı qeyri-qanunidir.”

Qrupun nümayəndəsi Dafni Maqnuson (Daphne Magnuson) Çili də doğulmuş və Amerika vətəndaşlığını qəbul etmiş Mauro E. Mujikani (Mauro E. Mujica) nəzərdə tutaraq deyirdi: “ABŞ-in ingilis mənşəli məmuru evdə öz ailəsi ilə ispan dilində danışır. Mən bilirəm ki, o, bunun əksilik sayıldığını ona deyən istənilən hakimdən çox inciyərdi.”

Amarilloda mal ətini konservləşdirən fabrikdə katibə işləyən Laureano özü iki dil bilir və deyir ki, qızının da iki dildə danışmasına kömək etmək üçün onunla ispanca danışır. Bugünkü müsahibədə Laureano məhkəmə prosesi haqqında belə deyirdi:

“O bunları mənə məhkəmədə deyəndə, mən özümü təhqir olunmuş hiss edirdim. Bunun həqiqətən baş verdiyinə inanmırıdım.”

“Hiss etdim ki, məni hüquqlarından, o cümlədən onlardan biri olan öz ana dilimdə danışmaq hüququndan, məhrum edirlər.”

Nyu York Tayms

Təklif olunan tapşırıqlar

1. Universitetinizin qəzetində yazmaq üçün beş diqqət mərkəzində olan mövzu təklif edin. Onları ya xəbər, yaxud məqalə şəklinə salın.
2. Bu beş idəyadan hər biri üçün əlaqə saxlamağı nəzərinizdə tutduğunuz ən azı üç mənbənin adını və telefon nömrəsini göstərin. Bu müsahiblərdən nə öyrənməyə ümidi etdiyinizi izah edin.
3. Sizin zənglərinizə cavab vermək istəməyən mənbədən necə müsahibə alacağınız haqqında danışın.
4. Əsas müsahibiniz sizə müsahibə vermək istəmədikdə nə edəcəyinizi bildirin.
5. Bu bölmədə çap edilmiş hər bir xəbərin və məqalələrin əsas hissəsini ayırın.
6. Hər bir məqalənin məğzini müəyyənləşdirin.

III FƏSİL

Reportajın əsası

Mövzunun haqqında mükəmməl məlumat yoxdursa, onu nə dərəcədə yaxşı yazmağınızın fərqi yoxdur. Siz heç vaxt çatışmazlıqları aradan qaldırı bilməyəcəksiniz. Hər hansı bir məsələni və ya problemi tam açıqlamaq həmin sahənin mütəxəssisi olmayı tələb edir. Mütəxəssis olmaq oxucularınıza lazım olan məlumatlardan qat-qat artıq məlumatla malik olmayı deməkdir. Əksər hallarda təcrübəli müxbirlər topladıqları məlumatın təxmininən 10 faizini istifadə edirlər. Belə çıxır ki, siz lazım olunduğundan 90 faiz çox məlumat toplayırsınız? Tamamilə yox. Hadisələrdən topladığınız məlumatlar size ədalətli və dəqiq məqalə yazmaq üçün lazım olan inamı verir. Bu biliyə malik olmadan siz haqqında yazdıqları problemi başa düşməyən, heç bir mənası və sintezi olmayan faktları, sitatları, bir-birinin ardınca düzən orta səviyyəli müxbirlərdən biri olursunuz (buna başqa cür “qeyd dəftərçəsindən asılı olan müxbir” də deyirlər).

Yüksək səviyyəli müxbirlər yaznamışdan əvvəl məsələni tənqid etməyəcəklər. Əgər siz problem üzərində düşünsəniz, çox güman heç bir sualı cavabsız qoymayacaqsınız. Aşağıdakı məqale ölkədə ən geniş yayılan gündəlik qəzetin birinci səhifəsinin şəhər həyatı ilə bağlı bölməsində dərc olunsa da, cavabsız qalmış suallarla doludur. Məqalədə varlı qonşularının etirazlarını rədd edərək, torpağında kasıblara qəsəbə salmağa icazə verən qoca bir fermerin mübarizəsindən bəhs edilir (bu məqalə, I fəsildə müzakirə etdiyimiz kimi “bir şəxsin çoxluğun zülmünə qarşı mübarizəsi” haqqındadır). Diqqətli oxucular məqalədə tapdıqlarından daha çox cavab istəyəcəklər və müxbirlərin səhlənkarlıqları onları məyus edəcəkdir. Oxular və tamaşaçılar belə halda kütləvi informasiya vasitələrinin heç nəyə yaramadığını hesab edib ona inamını itirir və tədricən qəzətləri oxumağı və ya verilişlərə tamaşa etməyi dayandırırlar.

TRƏBAKO KANYON (TRABUKO KONYON)

Neçə illər idi ki, Sem Porter azyaşlı oğlanların hüquqları uğrunda mübariz kimi çıxış edir.

O, mahal hökumətilə, qonşuları ilə və demək olar ki, özünün 223 akr- ¹
 dağlımış rançosunda nə edə bilməsini ona cürət edib deyən bütün

¹ 1 akr = 0,4047 ha

adamlarla dalaşındı.

68 yaşında artıq Porter başka bir iş uğrunda çarşıdı, lakin indi onun pis səhhəti buna imkan vermədi.

Mart ayında iflic olması onu qismən hərəkətsiz vəziyyətə saldı. Uzun sürən mübahisəni həll etmək üçün Trabuko Kanyon Cəmiyyət Birliyi (Trabuco Canyon Community Association) tərəfindən qoyulan darvaza onu öz mülkündə həqiqi məhbusa çevirdi.

Porter onları lənətləyir və kovboyluq nişanəsi olan qamış papağının altında başını tərpədirdi.

O, bu günlərdə çox şey deyə bilmir. Iflic onun nitqinə də təsir etmişdi. Lakin o, ev sahibkarlar birlüyü (homeowners association) ilə yaranan problemləri qeyd edərkən onun açıq mavi gözlərindən cəhənnəm alovu püşkürürdü.

Bağlı darvaza Porterin mülkünə olan yeganə girişi kəsirdi. Müvəqqəti olaraq Porter açarları ona köməyə gəlmış dostuna vermişdir.

Noyabr ayında o, ərzaq və müalicə preparatları paylaşdırın Əlillər üçün Deyli Makintosh Mərkəzinə (Daily McIntosh Center for Disabled) müraciət etmişdir. Lakin Əlillərə ərzaq paylayan könüllülər hər gün dəyişikləri üçün açarları bir-birlərinə ötürə bilmədiklərindən içəri daxil ola bilmirdilər.

Əlil xəstələri əyləndirən, fiziki çatışmazlıqlarının bərpası ilə məşğul olan ümumi və loqoped həkimlər lazımı dava-dərmanlarla içəri girmək üçün 45 dəqiqə gözləməli olurdular. Bəziləri isə çıxıb gedirdi.

Deyli Makintosh mərkəzinin Laquna Miquel ofisinin (Daily McIntosh Center's Laguna Niguel office) vəkili Cuda Karter (Juda Carter) deyir ki, Porterin hökumət xidmətlərindən istifadəsinə mane olan hər bir hərəkət əlil amerikalıların hüquqlarının pozulmasıdır. O qeyd edirdi ki, ev sahibkarları birliyinə ünvanlanan saysız-hesabsız zənglər və məktublar cavab-sız qalmışdır.

Porterdən ayrılan, ancaq hələ də rançoda yaşayan və ona kömək edən xanımı bildirdi ki, birlilik işləri bilərəkdən ləngidərək qisas alır.

O, deyirdi: "Məncə onlar bizimlə əməkdaşlıq fikrində deyillər"

Porterlə birliyin nümayəndələri arasındaki narazılıqlar 1980-cı illərdə, Porter öz malikanəsinin qapısını Portervildə (Porterville) kirayə verilmiş alaçıqlardan və vaqon evlərdən qarışq qəsəbə yaratmış qeyri-qanuni Meksika mühacirlərinə açan gündən başlamışdır.

Onun rançosuna yeganə yol Porterin mülkü ilə üzbeüz olan 250 min dollar dəyərində evlərdən ibarət tikintidən Trabuko Haylədsdən (Trabuco Highlands) və uzaqda yerləşən Kleveland meşəsindən (Cleveland Forest) keçirdi.

Portervil sakinlərinin qonşuluqlarında olmasına məyus olan Trabuko Haylənsin sakinləri onlara qarşı iddia qaldırırdılar.

Nəticədə rançonun Şadou Rok Leyn (Shadow Rock Lane) tərəfdəki girişinə polad darvaza qoyuldu və beləliklə xarabalıqlar şəhərinin sakinləri içəridə qaldılar. Təkcə Porterin, onunla yaşayan ailəsinin və müqa-

viləli işçilərinin rançoya girib-çıxmaq üçün açarı var idi. Zaman keçdikcə Portervil bağlandı, ancaq dəmir qapı qaldı.

Sahibkarlar birliyinin prezidenti Mayk Safranski (Mike Safranski) bildirdi ki, artıq olan olub keçən keçib. O, indiki yubanmanı anlaşılmamazlıqda görürdü. Onun dediyinə görə, o, elə bilirdi ki, Porter ev sahibkarları üçün baha başa gələn təzə elektron qapı istəyir.

- Biz bilirik ki, tezliklə səmərəli bir qərar verməliyik, - deyə Safranski bildirdi.

Keçən çəşənbə axşamı o qeyd etdi ki, malikanə üçün xüsusi kodu olan qıflar qoyulacaq. Bu kodu bilənlər qifili aça biləcək və qapı üçün açar əldə etmiş olacaqlar.

Karter deyirdi: "Mən bunu görmək istəyirəm. Mənə əvvəllər bunu edəcəklərini demişdilər, ancaq heç nə etməmişdilər."

Porter qarğıya söykənərək sağ əli yanına düşmüş halda acıqla darvazanın hasarından uzağa baxırdı.

Orinc Kaunti Recister

Gəlin cavabsız qalmış sualları olan abzasları nəzərdən keçirək:

Mart ayında iflic olması onu qismən hərəkətsiz vəziyyətə saldı. Uzun sürən mübahisəni həll etmək üçün Trabuko Kanyon Cəmiyyət Birliyi (Trabuco Canyon Community Assosiation) tərəfindən qoyulan darvaza onu öz mülkündə həqiqi məhbusa çevirdi.

Necə ola bilər ki, ev sahibkarlar birliyi kimisə həbs etsin? Müxbirlər belə açıqlamalar verəndə mütləq növbəti abzasda onları izah etməlidirlər. Lakin müxbir bunu heç yerdə etməmişdi.

Noyabr ayında o, ərzaq və müalicə preparatları paylaşdırıran Əlillər üçün Deyli Makintoş Mərkəzinə müraciət etmişdir. Lakin Əlillərə ərzaq paylayan könüllülər hər gün dəyişdikləri üçün açarları bir-birlərinə ötürə bilmədiklərindən içəri daxil ola bilmirdilər.

Porter bu ev sahibkarları birliyinin üzvüdürmü? Əgər deyilsə, onda onun təyin olunmuş qaydalara etiraz etməyə ixtiyarı yoxdurmu? Bundan əlavə, birlilik hansı qanuna əsasən sahibkara öz mülkünə qonaq dəvət etməyi qadağan edə bilər?

Deyli Makintoş mərkəzinin Laguna Miquel ofisinin (Daily McIntosh Centers Laguna Niguel office) vəkili Cuda Karterin (Juda Carter) deyir ki, Porterin hökumət xidmətlərindən istifadəsinə mane olan hər bir hərəkət əlil amerikalıların hüquqlarının pozulmasıdır. O qeyd edirdi ki, ev sahibkarları birliyinə ünvanlanan saysız-hesabsız zənglər və məktublar cavabsız qalmışdır.

Əgər bu birlikdə qanun pozulursa, onda nə üçün heç kim polisə müraciət etməyib? Əgər birlikdə federal qanunların pozulması baş verirsə, onda niyə heç kim ədalət məhkəməsinə müraciət etməyib? Bu səpkidə cinayət törədənlər məsuliyyətə cəlb olunublar mı? Bu qanuna kimsə riayət edirmi?

Porterlə birliyin nümayəndələri arasındaki narazılıqlar 1980-cı illərdə, Porter öz malikanəsinin qapısını Portervildə kirayə verilmiş alaçıqlardan və vaqon ev-lərdən qarışiq qəsəbə yaratmış qeyri-qanuni Meksika mühacirlərinə açan gün-dən başlamışdır.

Bircə dəqiqlik. Porter qəhrəmandır, yoxsa xarabaliq sahibi? Cüzi xidmət göstərərək yüksək kirayə haqqı almaq üçünmü o, bu insanlara öz torpağında yaşamağa icazə verib?

Portervil sakinlərinin qonşuluqlarında olmasına məyus olan Trabuko Haylənd-sin sakinləri onlara qarşı iddia qaldırdılar.

Qonşular nə üçün narazı idilər? Onlar cinayətlərin artmasına dozürdülər-mi? Yaxud, onlar sadəcə, qonşuluqda gəzişən və ya maşın sürən bəxtsiz insan-ları görməklərinə etiraz edirdilər?

Nəticədə rançonun Şadou Rok Leyn (Shadow Rock Lane) tərəfdəki girişinə polad darvaza qoyuldu və beləliklə xarabaliqlar şəhərinin sakinləri içəridə qal-dılar. Təkcə Porterin, onunla yaşayan ailəsinin və müqaviləli işçilərinin ranço-ya gərib-çixmaq üçün açarı var idi. Zaman keçdikcə Portervil bağlandı, ancaq dəmir qapı qaldı.

Nəyin nəticəsində? Məhkəmə qərarının? Yoxsa qeyri-qanuni məskun-laşmanın? Əgər Porter buna razı idisə, bəs o, indi niyə narazıdır? Yox əgər o, razılıq verməyibsə və məhkəmə onu buna vadər edibsə, onda sual olduğu kimi qalır: Bu necə qanuni ola bilər? Ev sahibkarları birliyi mülk sahiblərinə kimin onların mülkündə qalması işinə necə qarışa bilər, xüsusiələ də, əgər Porter bu cəmiyyətin üzvü deyilsə?

Darvazanın pulunu kim ödəyib? Portervil nə üçün bağlandı? Nə vaxt bağlandı? Nə üçün darvaza qaldı? Və nə üçün öz mülkündəki qapıya Porterin hüququ çatmır? Bu birləşmiş ictimai küçə hesab edilən Şadou Rok Leyndən istifa-də etməyi sakinlərə necə qadağan edə bilər? Bəlkə bu belə deyil? Bəlkə bu şəxsi küçədir? Onda birləşmə buraya girişi qanuni yolla məhdudlaşdırıa bilərdimi? Məqalənin heç bir yerində bu suallara cavab yoxdur.

Hər halda müxbir və redaktor oxucuların suallarını qabaqcadan müəyyən edə və onlara cavab verə bilməyiblər. Bəlkə də cavablar müxbirin qeyd dəf-tərçəsində var idi, lakin bu cavabları məqaləsinə daxil edib-ətməməyi bilmək üçün o, məsələni lazımlıca yaxşı başa düşməyib. Redaktorun səhvi məqaləni diqqətsiz oxumağındadır. Belə olmasayı müxbir çapdan əvvəl bu çatışmazlıq-ları aradan götürə bilərdi. Hər halda, bu çox vacibdir ki, siz jurnalistikani öyrə-nənməklə bərabər həmçinin redaktörmə qabiliyyətinə də malik olursunuz. Bugün, doğurdan da, bunların hamısını öyrətmək üçün səbri və vaxtı olan re-daktoru tapmaq çətindir; müvəffəqiyyətinizin çox hissəsi özünüüzü öyrətmə qabiliyyətinizdən asılı olacaq.

Cavabları haradan tapmaq olar?

Əlbəttə ki, məlumatlardan. İnsanlardan, müşahidələrdən və sənədlərdən, demək olar ki, hər məqalədə istifadə edəcəyiniz mənbələrdən. Gəlin mə-lumat toplamağın ən mühüm mərhələsindən başlayaq: müsahibə.

Müsahibəyə hazırlıq

İkinci fəsildə məqalənin mövzularını müzakirə etdik. Əlinizdə bir mövzu var və siz o mövzunu inkişaf etdirmisiniz, indi isə məlumat toplama strateyişini inkişaf etdirmək vaxtıdır.

Tapşırığı yerinə yetirməzdən əvvəl hər müsahibədə nəyə nail olmağa ümid etdiyinizi fikirləşin, öz yanaşmanızı redaktorunuz və yaxud başqa müxbirlərlə müzakirə edin və potensial müsahiblər barəsində məsləhət alın. Müsahibə vaxtı mətləbdən uzaqlaşmamaq üçün verəcəyiniz sualları əvvəlcədən qeyd edin. Yadda saxlayın ki, siz gözüəçiq olmalısınız. Əgər siz şəhər merindən nə üçün polis rəisini işdən çıxardığınızı öyrənmək istəyirsinizsə və o, nə vaxtsa əxlaqsızlığına görə həbs olunduğuunu ağızından qaçırsa, əmin olun ki, siz mətləbdən uzaqlaşırsınız. Vaxta qənaət etmək üçün bacardıqca müəssisənin rəsmi şəxslərinin çoxu ilə mümkün qədər telefonla əlaqə saxlayın və onları dəstəkləmək və ya təkzib etmək üçün sahə müşahidələrindən və müsahibələrdən istifadə edin.

Müsahibəyə başlamaq üçün bəzi məsləhətlər:

1. Müsahibinizlə müsahibəyə vaxt təyin edəndə, özünüüz məqalə yanan müxbir kimi göstərin və məqalənin əsas mövzusunu aydınlaşdırın.
2. Müsahibənin vaxtını müəyyənləşdirəndə mümkün qədər çox vaxt ayırin. Müsahibədən sonra sizə sərf etdikləri vaxt üçün öz təşəkkürünüzü bildirin. Getməzdən əvvəl, yeni əlavə suallar yaranarsa, zəng vurmaq üçün vaxtı və yeri müəyyən edin.
3. Son dərəcə zəruri hallar istisna olmaqla, heç vaxt müsahibədən əvvəl sualları müsahibinizə verməyə razılaşmayın. Belə fövqəladə hallarda öz məqsədinizi redaktorla müzakirə edin. Əksər müsahiblər çap olunmazdan əvvəl məqaləni nəzərdən keçirmək üçün sualları qabaqcadan istəyirlər.
4. Müsahibə alarkən bu sahədə məsuliyyətli bir adamlı danışdığınıza əmin olun. Rəsmi şəxsin katibəsi, zənglərə cavab verən qız və ya tələbə işçisi əgər vacib şəxs olan rektorun ianə fondunu götürüb Baham adalarına qaçdığını deməsə, müsahibə almaq üçün münasib deyillər.
5. Hadisənin baş verdiyi yerdə məqalənin yaxşı nəşr olunmamasından ehtiyat edərək sizi rəhbərlər pillələri ilə yönəldəcək əsas rəsmi şəxslərdən uzaq olun. Misal üçün, rektora, yaxud müavininə tabe olan rəhbər şəxslər universitetin problemləri ilə bağlı məsələlərə cavab verəcək ən yaxşı müsahibələrdir.
6. Müsahibəyə yarayan daha yüksək vəzifəli şəxslər tapın.
7. Əgər bir müsahibiniz sizə “Bağışlayın, mən kömək edə bilmərəm” desə, onda “Əgər siz kömək etməsəniz, bəs kim edər?” deyin. Heç vaxt başqa müsahibərlərle danışmamış telefon dəstəyini yerə qoymayın.
8. Heç vaxt “yox”da dayanmayın. Müxbir işinin əsas hissəsi informasiya verməkdən boyun qaçıran adamlardan məlumat toplamaqdır. Bu etirazları məğlub olmaq yox, qalib gəlmək üçün bir çağırış kimi qəbul edin. Əgər siz bazar ertəsi prorektorun ofisinə zəng etmişinizsə və onun katibəsi sizə rektorun yalnız məqalə üçün son hədd - cümə gündündən sonra görə biləcə-

yini təkid edirsə, onda katibəyə bildirin ki, siz onszuz da məqaləni yazacaqsınız və rektora zəng vurub, nəzakətlə prorektoru tapmağın çətin olduğunu bildirin. Əgər mümkünşə, müsahibinizin müdirdindən müsahibə götürməyə çalışın. Nə müdidi, nə də müsahibinizi tapa bilməsəniz başqa müsahiblərdən bacardığınız qədər çox məlumat toplayın və bunu məqalənizdə vurgulayın: “Avropada universitet prorektorlarının illik iclasının Çox Vacib Şəxsi (ÇVŞ)¹ olan prorektor söz demək iqtidarında deyil” və yaxud “VŞ olan prorektor ofisinə edilən təkrar zənglərə cavab verməkdən imtina edir.” Məqalənin dərcindən sonra ÇVŞ – prorektordan alacağınız izahedici xüla-sə ilə məqaləni tamamlayın.

Ədalət naminə, siz məqalənizə rəsmi şəxslərin əsas fikrini daxil etmək üçün faydalı və dəqiq iş görməlisiniz. Əgər sizə bazar ertəsi tapşırıq verilibsə, son gün isə cümə günüdürse və siz cümə axşamına kimi gözləyəndən sonra prorektor ofisi tərk edən kimi zəng edirsinizsə, onda siz çox şey itirirsiniz. Belə olduqda prorektoru zənglərinizə cavab verməkdən imtina etməkdə günahlandırmağa haqqınız yoxdur. Faydalı, dəqiq iş, əgər lazımdırsa, hər gün və ya hər saat zəng etmək və hər zəngin vaxtını, tarixini, zəngə cavab verəninin adını və cavabını düzgün qeyd etmək deməkdir.

9. Çətin tapılan adamlı görüşməyin ən asan yollarından biri məlumat asisten-tinə zəng vurub onun ev telefonlarını öyrənməkdir. Bir çox rəsmi şəxslər, xüsusən məktəbdə işləyənlər öz telefon nömrələrini məlumat kitabçalarına yazdırırlar. Əgər kimisə tapmaq çətindirsə, həmişə onun ev telefonunu gö-türün. Siz heç vaxt katibənin və ya həmkarın onun telefonunu sizə nə vaxt verəcəyini bilə bilməzsiz. Müxbir kimi mövzudan kənar sual verməyin. Məlumatları gizli saxlamağa üstünlük verən müsahiblər sadəcə “Mən bu haqda danışmaq istəmirəm” deyəcəklər. Siz cəhd etməklə heç nə itirmirsi-niz. Bəzən belə hallarda, cəhdiniz alınırsa onda məqaləni tamamlamaq üçün qısa yol tapmış olursunuz.
10. Əvvəlcədən hazırlıq görün. Mövzunu və müsahibə alacağınız şəxsi öyrə-nin. Heç vaxt “müsahibim özü mənə məqalənin mövzusunu deyəcək” fik-riylə müsahibəyə getməyin. Sistemsiz reportaj, adətən, məqalə üçün az məlumat verən uzun uzadı mənasız müsahibəyə gətirib çıxarıır. Ən pisi isə odur ki, səriştəli müsahib səriştəsiz, sistemsiz müxbirə öz mənafeyi baxı-mından təsir edir. O, sonradan birtərəfli, yanlış məqalə yaza bilər. Baxma-yaraq ki, heç bir sual mənasız deyil, bəzi suallar sadəcə olaraq müəllifin tənbəlliyyini göstərir. Əgər sizə ABŞ prezidentindən müsahibə almaq sə-a-dəti nəsib olubsa, onda müsahibəni “Siz nə vaxt prezident seçilmişiniz?” suali ilə başlayacaqsınız? Heç vaxt müsahibədən əvvəl araşdırma və əsaslandırmalı olduğunuz suallarla müsahibinizi incidib, vaxtlarını alma-yın. Ede biləcəyiniz ən asan və ən mühüm hazırlıq məqalələri nəzərdən keçirməkdir. Kitabxanaya gedin, müsahibə almaq istədiyiniz şəxs, hadisə, problem və ya məsələ haqqında artıq yazılmış məqalələri tapın və yeni nöqteyi-nəzərə əsaslanaraq suallar hazırlayıın.

¹ VIP – a very important person

11. Komüterin məlumat bazasından istifadə edin. Kitabxananın iş sisteminin anlaşılması yaxşı müxbir olmağın əsasıdır. Orada mövzunuza uyğun olaraq məlumat tapmağa kömək edən saysız-hesabsız elektron məlumatları var. Əgər məlumat bazasından istifadə edə bilmirsinizsə, onda kitabxananın strateji araşdirmalar seminarına üzv yazılın. Bu seminar sizə əsas araşdırma bacarığı aşılamalı, INTERNET - dən və Amerika Onlayn (America Online) kimi müxtəlif kommersal məlumat bazalarından necə istifadə etməyi öyrənməlidir. Təlimatçı kitabxanaçılarla yaxşı münasibət yaradın və tez-tez onların köməyindən faydalanan.

Hətta universitet qəzetiñə məqale yazan tələbələr də yazmamışdan əvvəl hazır materialları nəzərdən keçirə bilərlər; əksər kollec və universitet kitabxanaları tələbə şəhərciyi qəzetlərinin nüsxələrini xronoloji qayda ilə dövrü mətbuat bölməsində saxlayır. Əgər yaxın günlərdə universitetdə baş verən iğtişaş haqqında yazmaq istəyirsinizsə və kimsə sizə iki il bundan əvvəl belə bir hadisənin baş verdiyini deyirsinə, onda tələbə şəhərciyinin qəzetlərinə baxın və hadisə haqqında dəqiq məlumatlar əldə etmək üçün nə yazıldığını araşdırın.

Məsələn, ABŞ-da prezident seçkilərinin hər dörd ildən bir keçirilməsi kimi ümumi faktlar istisna olunmaqla, heç vaxt əvvəllər çap olunmuş məlumatın dəqiq olduğunu güman etməyin. Həmişə müsahiblərinizdən aldığınız hər bir məlumatı dönə-dönə yoxlayın.

Çətin müsahibəyə nail olmaq

Əgər müsahibinizin dediyi hər bir sözü yazsanız, o zaman məqaləniz mənasız və qarışiq olar. Dayanın, qulaq asın, sonra isə yazın. Musahiblərin dedikləri bùllur kimi aydın olana qədər ona suallar verməkdə davam edin. Əgər bu, qələmi yerə qoyub aydın ingilis dilində izahat xahiş etmək deməkdirsə, onda bunu edin. Qulaq asarkən eşitdiklərinizi təhlil edin, maqnitafon kimi hər sözü yazmayın. Kitabçanızda məsələləri, ideyaları, statistikani və məzmunlu sitatları qeyd etmək üçün öz qisaldılmış stenoqrafiyanızdan istifadə edin. Diktofondan istifadə etmək sitatların dəqiqliyinə arxayıncılıq yaradır, lakin onu mətnə çevirmək kitabçanızdakı qeydləri yazmaqdan daha çox vaxt aparır.

Bugünkü jurnalistikada müsahibələr telefon vasitəsilə aparılır. Bir müxbir kimi müsahibəni harada aparmağınızı qərara almalısınız. Telefon vasitəsilə aparılan müsahibə çox vaxta qənaət edir, ancaq siz müsahibinizin nə dərəcədə doğru dediyinə əmin ola bilməzsınız. Üzərində işlədiyiniz məqalənin özü müsahibəni harada götürməyin əlverişli olduğunu müəyyən edəcək. Məsələn, siz gecə polisləri ilə işləyirsiniz və saat 10:30 – da qəfil, idarənizdən 50 mil məsafədə törədilən qarşılıqlı qətl haqda eşidirsiniz, onda yəqin ki, məqalə üçün son müddət olan 11 p.m-ə qədər hadisə yerinə nə gedə, nə də “zəng vurun-cavab verək” programından məlumat ala biləcəksiniz. Əvəzində qətlin törədildiyi yerin ünvanını öyrən və eks və ya “müxtəlif” istiqamətlə, evlərin ünvanları və telefon nömrələri olan sorğu kitablarına müraciət et. Sonra həlak olanların qonşularına zəng edib onlardan telefon vasitəsilə müsahibə alın. Siz hətta mərhumun evinə də zəng edə bilərsiniz. Hərdən dəstəyi müstəntiq və yaxud

ailə üzvlərindən biri qaldıra bilər. Süallar verməyə başlayın. Onlar sizinlə cəmisi bir neçə dəqiqə danişa bilərlər, ancaq buna baxmayaraq siz məqaləniz üçün lazım olan informasiyanı əldə edə bilərsiniz.

Bu tez-tez verilən suala gətirib çıxarıır: qətl qurbanının dərdli ailə üzvlərindən müsahibə almaq mənəvi baxımdan düzgündürmü? Psixoloqların dediyinə görə faciə nəticəsində yaxın adamını itirənlər, adətən, dərdlərini böülüsdürmək və ölən qohumu və ya dostuna qarşı nə hiss etdiklərini başqalarına çatdırmaq üçün kütləvi informasiya vasitələri işçilərilə danişmaq istəyirlər. Bunu etməyin ən yaxşı yolu budur: mərhumun ailəsindən müsahibə alarkən nezakətlə ölen şəxs haqqında ürəklərində olanları sizinlə böülüsdürməklərini xahiş edin və sonra müsahibə əsnasında faciənin necə və nə üçün baş verdiyini soruşun. Əgər onlar sizə müsahibə verməkdən boyun qaçırsalar onları heç vaxt məcbur etməyin, sadəcə sizə ayırdıqları vaxta görə təşəkkür edib başsağlığı verin. Əgər siz müsahibə ala bilməmisinizsə, redaktorunuzun mərhumun ailə üzvlərinin eksklüziv müsahibəsini rəqib mətbuatda və ya televiziyyada görməsindən ehtiyat edin. Bu cür kobud səhvələr sizi gecə polisində daimi işə gətirib çıxarmaq üçün kifayətdir.

Başqa hallarda, vaxt çoxdursa, xüsusilə əgər cinayət, qəza və yaxud bədbəxt hadisələr baş vermişsə sizin hadisə yerinə getməyiniz lazımdır. Əgər o qətl hadisəsi gündüz baş veribsə, siz və başqa yerli media vasitələri nümayəndələri özünüüzü cinayət törədilən yerə çatdırımlı, polis və qonşulardan məlumat almağa cəhd etməlisiniz. Rəqabətli hallarda və hadisə yerinə birinci gəlmək qabaqcıl olmaq deməkdir. Təsəvvür edin ki, siz qətl hadisəsi barəsində yerli televiziya qrupları və rəqib qəzet müxbirlərdən iki saat sonra xəber tutmusunuz. Onda özünüüzü necə hiss edərsiniz? Siz qonşuların qapısını döyənə qədər onlar ya evdə olmayıacaqlar, ya da “Axi mən 5,9,11 kanallarının, “Baql və Tayms”in (Bugle & Times) müxbirlərə səhbət etmişəm.” Mən artıq yorulmuşam” qısa cavabı ilə sizə məlumat verməkdən imtina edəcəklər. Unutmayın ki, redaktorunuzu sizin problemləriniz və hadisə yerinə gec gəlməyinizin səbəbləri heç də maraqlandırmır. Onları yalnız rəqabətdə birinci olmaq və adları dəqiq qeyd etmək maraqlandırır. Belə rəqabətli və cürət tələb edən hallarda müsahibə aparmaq bacarığınız, insanlar istəmədikdə belə onları sizinlə danişmağa əmin etmək və müsahibədə həmin adamlardan başqa müxbirlərin alındığından daha cəlbedici və dolğun informasiya almaq qabiliyyətiniz sizin köməyiniziçə cata bilər.

Sərbəst düşüncə

Əksər məlumatlar məhkəmə protokollarında qeydə alınıblar və bu sizə onları oxocularla bölüsdürmək hüququ vermək deməkdir. Bəzən idarə işçiləri bunu bilmirlər və sizə axtardığınız məlumatı verməkdən imtina edirlər. Belə olduqda mütləq məlumat vermək istəməyən şəxsin adını, vəzifəsini və telefon nömrəsini götürün. Bir çox hallarda tələbənin akademik fəaliyyətləri və ya nizam intizamları haqqında məlumat vermək qanun tərəfindən müdafiə olunur. Bunun ən yaxşı üsulu sizin axtardığınız informasiyanın məhkəmə proto-

kollarında qeydə alınıb alınmamasını öyrənməkdir, əgər varsa, onda müsahibinizin yanına qayıdın və məlumat verməyin qanuni vəzifə olduğunu həmsöbətinizə deyin.

Jurnalistikanın ən mühüm missiyalarından biri hökumətin nəzarətçisi kimi işləmək, seçilən rəsmi şəxslərin vətəndaşların rifahı naminə qəbul etdikləri qərarlar barəsində vətəndaşlara məlumat verməkdir. Bir tələbə müxbir kimi siz müntəzəm olaraq tələbə şurası ilə əlaqə saxlamalı və onların gördüyü işlərlə, xüsusilə təhsil haqlarının hansı yolla sərf olunduğunu tələbələrə çatdırmağınız. Universitetdə elan olunan hər bir görüşlər adətən ictimai hesab olunur. Deyək ki, bu xüsusi yığıncaq tələbə nəzarət komitəsinin iclasıdır. Burada qapıçını hirsəndirib narahat edən və onu vuran bir tələbənin hərəkətinin müzakirəsi gedir. Bu iclasa getmək üçün xahiş edirsiniz və sizə onun qapalı keçirilməcəyini deyirlər. Siz iclasın qapalı keçirilməsinin qanuni olduğunu faktlarla təsdiq edəcək rəhbərliyə müraciət edirsiniz. Hüquqşunas çağırıb universitetin bu müzakirənin qapalı keçirilməyə hüququ olduğunu təsdiqlədirirsiniz.

Siz iclası şərh edə bilərsiniz və etməlisiniz.

Tələbə nəzarət komitəsində olanların adlarını tapmaq kifayət qədər asandır. Onların hər birindən müsahibə alın. Güman olunan zərərçəkənin və cinayətkarın adını ya məclis üzvlərdən, ya da istintaqda yaxından iştirak edən mənbələrdən öyrənməyə çalışın. Hər birindən müsahibə alın. Bu iclas məhz tələbələrin üzünə bağlı olduğu üçün işıqlandırılmalıdır.

Əksər hallarda tələbə şurasının rəsmiləri və tələbə jurnalistləri arasında ziddiyət yaranır, xüsusilə də əgər tələbə jurnalistlər öz işlərini tələbə şurası nümayəndələrinin hərəkətlərini şərh etməklə edirlərsə. Kəskin məqalə tez-tez tələbə şurası rəsmilərinin iclasdan çıxarılması və ya maliyyə vəsaitlərini kəsməklə hədələnməsi kimi əvəz çıxmalağa gətirib çıxarır.

Başınıza belə hadisə gəlməmişdən əvvəl tələbə konstitusiyasının madđələrini öyrənin; bunların əksəriyyəti hər mənada açıq iclasları dəstəkləyir. Əgər sizdən tələbə şurasının iclasını tərk etməyi xahiş etsələr və ya baş verən hadisənin mətbuata aid olmadığını desələr, nəzakətli şəkildə etiraz edin. İclasın sədrinə açıq iclaslar haqqında konstitusiyannın verdiyi hüquqları və iclasın işini oxuculara çatdırmaq üçün məqalə yazmaq planınızı söyləyin. Heç yerə getməyin. Şanslardan biri olacaq: ya tələbə rəsmiləri fasılə elan edəcəklər, ya iclası təxirə salacaqlar və yaxud iclası başqa yerə keçirəcəklər (daima onların arxasında gedin). Və yaxud onlar sizi qovacaqlar.

Əgər istədiyinizi etmək üçün yeganə yol yumruq davasıdırsa, onda mütləq məqalənizdə iclası məcburiyyət qarşısında qalıb, nəzakətlə tərk etməyinizi göstərin. Sonra özünüzün qovulmağınız və tələbə rəsmilərinin konstitusiya maddələrinə riayət etmədikləri barədə məqalə yazın. Ancaq iclasın qapalı keçirilməsinə əsas verən dəqiq səbəbi müəyyənləşdirməyi unutmayın. Tam əhatəli yazmasanız da, məqalə rəhbər işçilərin öz vəzifələrindən nə üçün və necə sui-istifadə etməkləri üzərində mərkəzləşməlidir.

Uğurlu müsahibə

Bacarıqlı müxbir olmaq üçün çoxlu sayıda müşahibə aparmaq lazımdır. Bizə nəyin alına bilib, nəyin alına bilmədiyini ən yaxşı yalnız təcrübə öyrədə bilər. Çox vaxt hətta təcrübəli müxbirlər də dəfələrlə etdikləri eyni müşahibə səhvlərini döñə – döñə təkrar edirlər. Onlar heç vaxt tam dərk etmirlər ki, tək-milləşmək üçün niyə və nəyi edə bilərdilər.

Əlbəttə ki, ən əsası özünüzə inamınız olmalıdır. İnam sizin necə hazırlaşmağınızdan irəli gəlir. Eyni zamanda siz müşahibinizin inamını da qazanmalısınız. Müsahibinizin sizə inamı olmasa, müşahibə heç vaxt alınmaz. Necə geyinmisiniz? Əgər siz dövlət yardımını ilə çirkli yerdə yaşayın tənha ana haqqında məqalə yazırsınızsa, onda onun yanına Armani¹ pencəyində, üstü açılan BMV markalı avtomobilə getməyin. Əgər siz milyardlar qazanan kompaniya-nın icraçı rəhbər işçisi (CEO) haqqında oçerk yazmaq istəyirsinizsə, cins şalvar, ketlər və idman maykası geyinməyin. Həmsöhbətlərinizin özlərini yaxşı hiss etməsini istəyirsinizsə, mühitə uyğun geyinin.

Əlləri inamlı sıxın, gülümseyin və müşahibinizin gözlerinə baxın. Müsahibəni qısa söhbətlə başlayın; müşahibinizlə əlaqə yaratmağa çalışın.

- O, sizin nə qəşəng idarəniz var. Bu qızınızın beysbol komandasına məşq etdiriyiniz vaxt çəkilən şəkildir? Uşaq vaxtı mənim də atam beysbol komandamın məşqçisi idi. Qızınız hansı mövqedə oynayır?

Əvvəldən axıracan musahibəni nəzarətdə saxlamağı unutmayın. Siz sual verirsiniz müşahibiniz isə onlara cavab verir. Özünüz haqqında mümkün qədər az danışın. Əgər söhbət sizin üstünüüzə gəlsə nəzakətlə qısa cavab verin və cəld həmsöhbətinizi çoxlu cavab tələb edən suallarla yükleyin.

Qısa söhbətə bir-iki dəqiqlikən çox vaxt sərf etməyin; sizin və müşahibinizin vaxtı azdır. Yenidən musahibəni nəzarətdə saxlayın. Əgər müşahibiniz vaxtı olmadığına görə beysbol məşqçiliyindən uzaqlaşdığını desə və sizdən nə üçün atanızın sizin komandanı tərk etdiyini soruşsa, buna xərçəng xəstəliyinin səbəb olduğunu geniş izah etməyə başlamayın. Sadəcə “Elə atamın da vaxtı yox idi,” - deyin. Ara verin. Sonra “Məncə müsahibəni başlasaq daha yaxşı olar,” - deyin.

Həmçinin yadda saxlayın ki, müşahibinizin nə qədər danışacağı sizdən asılıdır. Çox az adamlar sistemsiz, hazırlıqsız, müşahibə zamanı dili dolaşan müxbirlərə vaxt ayırmağa hazır olurlar. Müsahiblərin əksəriyyəti əvvəlcə sizinlə vaxt keçirməyin faydalı olub-olmadığını müəyyən etmək üçün müşahibəyə 10 dəqiqlikə vaxt ayıracadır. Əgər onlar müşahibə aparmağa icazə verməklə heç nə əldə edə bilməyəcəklərini hiss edirlərsə, onda sizinlə danışma-yacaqlar. Onların sizə olan ehtiyacı sizin onlara olan ehtiyacınız qədərdir. Təkcə bunun özü hətta ən bacarıqsız müxbirə fayda verir. Əgər müşahiblər sizinlə danışmağı artıq hesab etsələr, onda müşahibə tez qurtaracaq. Yenidən inam haqqında söhbətə qayıdaq. Müsahiblər sizə nə qədər inansalar bir o qədər də öz əlavə vaxtlarını sizinlə danışmağa sərf etməyə hazır olacaqlar və sizi reportajı tamamlamaq üçün lazım olan informasiya ilə təmin edəcəklər.

¹ Giorgio Armani (org.) – Italyan modelyeri

Sualların ifadəsi

Sualı necə verməyiniz sualın özü kimi vacibdir. “Nə zaman arvadınızı döyməyi dayandırınız?” sualı belə fikir yaradır ki, həmsöhbətiniz arvad döyündür. Bu sualı bu cür ifadə etsəniz daha yaxşı olar: “Yenidən həbs olunmağınızda gətirib çıxaran məişət ixtilaflarının səbəbini açıqlaya bilərsinizmi?” Ikinci sual müsahibinizi şayiələrə yox, faktiki məlumatata cavab verməyə məcbur edəcək.

Kütləvi informasiya vasitələri ilə işləmiş müsahiblər yeni işə başlayan, hər şeyi bilmək istəyən müxbirin suallarını hansı hiylə ilə dayandırmağı bilirlər. Deyək ki, sizə universitetinizin prezidentinin nə səbəbə dekanı işdən çıxarması haqqında məlumat toplamağı tapşırıblar. Siz isə soruştursunuz: “Nə üçün dekanı işdən çıxarıbsınız?” Onda prezident cavab verəcək: “Mənə şəxsi işləri açıqlamağı qanun qadağan edibdir”. Sonra nə sual verəcəklərini bilməyən bir çox tələbə müxbirlər məqaləsiz qayıdırılar. Əlavə sualı belə vermək lazımdır: “Deyə bilərsinizmi gələcək dekanı necə görmək istəyərdiniz?” Prezidentin yeni dekanın axtarışı haqqında danışdıqları sizə köhnə dekanın harada səhv etdiyi barədə məlumat verəcək.

Əhatəsiz və əhatəli suallar

Əhatəsiz suallar sonrakı sualın qarşısını alan cavablara gətirib çıxarır. Belə suallar müxbirin xüsusi faktları yiğmasına yol verir və müsahibi yalnız “Bəli” və “Xeyr” deməyə vadə edir. Nə axtardığınızı dəqiq biləndə belə cavablar faydalı, sizə xirdalığına qədər dəqiq məlumat lazımlı olanda isə az əhəmiyyətlidir. Məsələn, amansız cinayət nəticəsində dağdırılmış evin qonşuluğunda yaşayan uşaqlardan müsahibə alan cavan bir müxbiri götürək. O, müsahibəni ona heç nə verməyən əhatəsiz suallarla başladı:

- Dünənki qətl hadisəsi səni qorxutdu?
 - Bəli.
 - Sən onu gördün?
 - Xeyr.
 - Cinayət qonşuluğunuzda baş verib?
 - Bəli.
 - Bu məhəllədə atışma çox olub?
 - Bəli.
 - Bununla bağlı özünü necə hiss edirsən?
 - Cox pis.
 - Sənin deməyindən belə çıxır ki, burada əvvəlkindən daha çox cinayət hadisəsi baş verir?
 - Oh, bəli.
 - Buradakı insanlar da çox qorxdular?
 - Bəli.
- Və sair. Müxbir içində öz suallarından başqa heç nə olmayan qeyd kitab-

çası ilə qayıtdı. Hər bir valideynin bildiyi kimi uşaqdan hər hansı bir məlumatı almağın ən yaxşı yolu “Bəli”, “Xeyr” cavablarından uzaq olan əhatəli suallar verməkdir. Bu müsahiblər üçün də doğrudur. Əhatəli sual anlaşılmaz sual ilə eyni deyil, anlaşılmaz suallar anlaşılmaz cavablar doğurur. Əhatəli suallar isə müsahiblərə problemi öz nöqteyi-nəzərlərindən aydınlaşdırmağa və başa salmağa imkan verir.

Müxbirlər düzgün sualı verə bilmədiklərinə görə bir çox böyük hadisələr işıqlandırılmış qalır. Məsələn, həyatda həqiqətən baş vermiş bir hadisəni götürək: Universitetdə keşisin öz rəhbərini cinsi ayrı-seçkiliyə yol verdiyinə görə məhkəməyə verməyi planlaşdırması barəsində söz-söhbət gəzirdi. Keşiş müsahibə verməkdən imtina edir, lakin məxfi olaraq, müxbirə bu ayrı-seçkililikdən həddindən artıq əziyyət çəkdiklərini bildirən başqa ştat işçilərinin və fakültələrin adını verir. Müxbir onları çağırıb soruşmuşdur: “İş yerində ayrı-seçkililikdən əziyyət çəkmisiniz?” Onların hamısı “Yox” cavabı verirlər. Qanı qaralmış müxbir məqaləni atır.

Baxmayaraq ki, müxbir nə soruştacağını bilir, lakin suali necə verməyi bilmir. Kimdənsə onun müdirlinin ayrı-seçkilik salıb-salmamağını soruşturmaq qorxulu və çox subyektivdir. Ayrı-seçkilik nə deməkdir? Açıqlı bir işçi ayrı-seçkililiyin yaranmasına o vaxt inana bilərdi ki, əmək haqqını süni surətdə artıran qadın cəzalandığı halda, həmin ofisdə bu işlə məşğul olan kişilər adətən sudan quru çıxırlar. Cinsi ayrı-seçkilik kimi həssas mövzuda məqalə yazmaq müzakirə olunan məsələni açıqlamır. Əksinə bir neçə əhatəli və əhatəsiz suallar verin:

- Kişi və qadınlar eyni işə görə eyni maaş alırlar?
- Sizin departamentin ixtisaslı qadınları az ixtisaslı kişilərə görə mükaflatlarını itirirlər?
- Nə üçün departamentinizin 99 faizi kişilərdən ibarətdir?
- Qadınlar kişi rəhbərlərinin münasib olamayan söz və ya hərəkətlərdən incidikləri ilə əlaqədar şikayət ediblərmi?
- O qadınlara nə oldu?
- Sizinlə eyni ixtisasa malik kişilər sizdən tezmi irəli keçiblər?
- Nə üçün siz bunun doğru olduğunu güman edirsınız?

Baxmayaraq ki, iki müsahibə heç vaxt bir-birinə bənzəmir, bir neçə məsləhət sizə müsahibəni düzgün suallarla başlamağa kömək edə bilər:

1. Aydın dildə özünəməxsus suallar verin və sualı bir mövzu ətrafında saxlayın. Əgər müsahibiniz sualı başa düşmürsə, onda sualı təkrar edin.
2. Həmsöhbətinizlə nə mübahisə edin, nə də öz nöqteyi- nəzərinizi bildirin. Müsahibə diskusiya deyil.
3. Aydın olmayan cavablar verən, yaxud qəsdən sualdan yayınnan müsahiblərinizi nəzakətlə, lakin israrla yola gətirin.
4. Bir-birinə zidd olan məlumatlar verin və müsahibinizdən onlardan hansının mövqeyi ilə razılışdığını soruşun.
5. Müsahibinizin dediklərinə fikir verin. Bəzi adamlarda mövzudan yayınmaq meyli olur. Onların sözünü nəzakətlə kəsib, deyin: - Doktor Spirs (Spears), bu çox maraqlıdır, ancaq bir dəqiqə bundan əvvəl şəhərdə xəstəxana çar-

- paylarının həddən artıq çox olması haqqındakı söhbətimizə qayıda biləri-kmi?
6. Kəskin suallar verməkdən çəkinməyin. Cavabların özü bir xəbərdir. Çox vaxt müsahiblərin həqiqətlə heç bir əlaqəsi olmayan münasib “rəsmi cavab”ları olur. Həmsöhbətinizi, xüsusilə əgər onun suallarınıza tam cavab vermədiyini hiss edirsinizsə, bu rəsmi cavabdan uzaq saxlamağa çalışın.
 7. Müsahibiniz sizi öz cavabı ilə razılaşmağa sövq edə bilər. Buna imkan verməyin. Sonra müsahiblər sizdən onların mənafeyini güdən məqalə gözləyə bilərlər.
 8. Heç vaxt müsahibəni sonradan müsahibinizlə əlaqə saxlamaq üçün telefon nömrəsini və ya nömrələrini almamış bitirməyin. Məqaləni yazan zaman soruşmağı unutduğunuz vacib sual yadınıza düşə bilər.
 9. Həmişə problem haqqında məlumatı olan hər bir mənbədən müsahibə alın və həmin şəxsin adını və telefon nömrəsini götürün.
 10. Hətta müsahibinizlə qətiyyən razılaşmırınsa, necə olursa olsun təmkinli olun. Bu o demək deyil ki, siz yaltaq, kölə mövqeyini tutasınız. Bu sadəcə olaraq o deməkdir ki, siz öz hərəkətlərinizlə müsahibinə intellektual səviyyəcə aşağı olduğunu, sizin təkəbbürünüüz və onu idarə etmək istəyinizi hiss etməyə imkan verməyin. Adamlar öz mədəniyyət səviyyələrinə bax-mayaraq, adətən, təhqir olunduqlarını etiraf edirlər.
 11. Həmişə məqalənizdə istifadə etməyi planlaşdırığınız hər bir faktı müsa-hiblərinizlə döñə-döñə yoxlayın və onların doğruluğunu təsdiqləyin, ancaq heç vaxt onlara nəşrdən əvvəl məqaləni oxumağa icazə verməyin. Bu nəşrdən əvvəl senzuraya qapı açır.

Qeydlər etmək

Topladıqlarınızın hamısı mövzunu başa düşmək üçün sizə bilməyiniz lazımlı olan köməkçi məlumatlardır. Diqqətlə və təhlil edərək qulaq asmaq mə-qaləni yazmağa sizə lazımlı olan məlumatı əldə etmək üçün çox mühümdür.

Qeyd götürməyin birinci qaydası: Hər bir şeyi yazmayın. Həmsöhbətinini-zin dediklərini anlayın; onların qeyri-obyektivliyini müəyyənləşdirməyə çalışın. Hər dəfə bunu etdikdən sonra məqalənin məğzini əsaslandırmaq üçün nə lazımlı olacaqı haqqında fikirləşməyə başlayın. Müsahibinizin perspektivlərini məqaləni qısaca əhatə edə bilən cümlələrdə cəmləşdirin. Hər halda məsuliyyətli müxbir yalnız bununla kifayətlənmir. Mükəmməl məqalə yazmaq üsulu və şərhətmə sayəsində bu əhatəli cümlələr mətnə daxil edilir və məqaləni bə-sitlikdən qoruyur.

Müsahibi bacarıqla dayandırmaq

İlk bir neçə müsahibələr zamanı siz onları çətinliklə idarə etdiyinizi hiss edəcəksiniz. Suallar vermək, cavablara diqqətlə qulaq asmaq, yaddan nəyinsə çıxıb-çıxmaması barəsində fikirləşmək və müsahibin cavablarındakı anlaşıl-mamazlıqları aydınlaşdırmaq üçün çoxlu sual hazırlamaq, deyilənlərdən əhə-miyətlisini yazmağa cəhd etmək – bunların hamısı sizin qabiliyyətinizin hü-

dudlarını müəyyən edir. Bəzən siz bildiyiniz mühüm sitatın sonunda yeni mövzu doğuran səbəb tapa bilərsiniz. Siz hələ də bir dəqiqə bundan əvvəl deyilənləri yazırsınız. Belə olduqda fikiriniz dağıla bilər.

Onda müsahibəni dayandırın və deyin: Bilirsiniz, bu sizin vurğuladığınız əhəmiyyətli məsələlərdən biridir. “Onu təkrarlamağa etiraz etməzsiniz?” və ya “Bu sualı izah edə bilərsinizmi? Bu mənə aydın deyil.” Heç vaxt izahat üçün müsahibəni saxlamaqdan qorxmayın. Müsahiblər müxbirin dəqiq faktları və mövzu ilə bağlı sitatları götürmək cəhdlərini qiymətləndirirlər.

Müsahibin sözünü kəsmək üçün başqa üsullar da faydalıdır. Əgər siz həmsöhbətinizin indicə dediyinə fikir vermək istəmirsinizsə, ancaq sizə onu yazmağa və yeni sual haqqında düşünməyə çox vaxt lazımdırsa, onda müsahibinizi maraqlandıran və sizə öz qeydlərinizi etməyə imkan verən zərərsiz bir sual verin. Bu, müsahibinizin qalstuku və ya onun ofisindəki şəkillə bağlı ola bilər. Vəziyyəti qaydaya saldınızsa, müsahibəni yenidən məqalənin mövzusuna qaytarmağı unutmayın.

Epizodlar və statistik məlumatlar

Müsahibələr zamanı epizodları yiğmaq oçerk və ya böyük məqalələr üçün xüsusi əhəmiyyətə malikdir, baxmayaraq ki, epizodlar həmçinin xəbərlərdə və xəbər-məqalələrdə yazılır. İkinci fəsildə müzakirə etdiyimiz kimi, epizod məqalənin içərisində olan digər məqalədir. Epizodik hadisələr adətən insanı faktlarla üzləşdirir və məqalənin məğzini işıqlandırmaq üçün toplaşınızı təqdim edir.

Epizoddakı hadisələr müxbirə yeni-yeni mövzular tapmağa kömək edir, ən əsası isə faktları humanistləşdirməyə kömək edir. Nyu-York Tayms qəzeti-nin müxbiri 1970-ci ildən bəri müxtəlif irqlər arasında bağlanan nigahın sayının üç dəfə armasını göstərən ABŞ Senzusunun statistikası haqqında məqalədə yazdığını kimi:

İzabel Vilkerson (Izabel Wilkerson)

Başqa vaxt olsayıdı Tom və Yvet Vezerly (Tom & Yvette Weatherly) bir-birlərini heç tanımadılar. Onlar Atlantada Tomun aqdərili və varlı, Yvetin isə qaradərili və fəhlə sinfi kimi iki müxtəlif dünyada böyümüşdülər. Lakin integrasiya dövrünün uşaqları kimi, irqi birləşməyə icazə verildiyindən Yvet Tomun, faktiki olaraq, bütünlükdə aqdərilərin təhsil alındıları ali məktəbə keçirilir və ingilis dili dərsində Tomun arxasında otururdu. Onlar burada tanış olmuşdular. Bir-birlərinə dərslərində kömək edər, əl qaldırmaq üçün bir-birlərini həvəsləndirərdilər.

Onlar səkkiz il bundan əvvəl evlənmışdılər. Ailə üzvlərinin şoklarına və narazılıqlarına, başqalarının təəccübü baxışlarına və xoşagəlməz rəylərinə dözmüşdülər. Onlar səyahət edərkən balaca şəhərlərdə və ya kəndlərdə dayanmamağı məsləhətli hesab edirdilər.

Onlar kiçik lakin sürətlə artan müxtəlif irqlərdən ibarət izdivac qru-

puna aiddirlər. Bilə-bilə və ya qeyri-ixtiyari, yaşlı stereotiplərin üzünə baxa-baxa özlərini Amerika irqi münasibətlərinin ön sırasına çıxarmışdır. Ürək ağrısı ilə anlayırdılar ki, düşdükləri ictimai mühit ən dözümlü amerikalılardan başqa hamını pərt edə bilərdi.

ABŞ Qeydiyat Bürosunun (US Census Bureau) verdiyi məlumatata görə müxtəlif irqli adamların izdivacı 1970-ci ildən üç dəfə artmışdır. Ağdərililərin digər azlıqda olan xalqların nümayəndələri ilə izdivacı çox ümumi haldır və heç bir izdivac ağlarla qaraların izdivacı qədər hiddət-ləndirici deyil.

- Biz seqreqasiya¹ siyasəti yeridənlər üçün dəhşətli yuxu, amma baş-qaları üçün isə əla nümunəyik, – deyə sistemlərin psixoanalitiki cənab Vezerli bildirdi.

Ölkənin irqi ayrı-seçkililik cəhaləti ilə üz-üzə durduğu halda onlar get-dikcə uzaqlaşan iki dünya arasında körpü salmağa çalışırlar.

Nyu York Tayms

Müəllif bu tezisi əsaslandırmaq üçün daha çox statistik məlumatlardan sitat götürür və başqa mənbələr, sitatlar və epizodlar təqdim edir. Onun öz mə-qaləsinə daxil etdiyi statistik məlumatların bəzilərindən:

- Ümumi Sosial Sorğu bütün irqlərdən olan 1,500 yaşlı amerikalıların illik sorğusudur. İndiki səsvermədə aşkar olundu ki, indi də ağların beş nəfər-dən biri başqa irqlərlə nigahın qeyri-qanuni olduğunu bildirirlər. 1972-ci ildə isə ağdərililərin beşindən ikisi bu fikirdə idilər. Bu sorğu həmçinin göstərmüşdür ki, ağların 66 faizi yaxın qohumlarının qaradərililərlə nigah bağlamasının əleyhinədirler. Yalnız 4 faizi bildirib ki, onlar buna razıdlılar, qalanları isə nigah üçün irqin əsas amil olmadığını bildirmişdilər.
- Ağdərililərin təxminən 45 faizi yaxın qohumunun asiyalı və ispan mənşəli şəxslə, 15 faizi isə yəhudilər nigah bağlamasının əleyhinədir. O biri tərəf-dən qaralar irqlərarası evlənməyə laqeyddirlər. Qaraların 2"/3-i bildirib ki, başqa irqdən olanlarla nigah bağlamağın nə leyhinə, nə də əleyhinədirler.

Statistik məlumatlar rəsmi mənbələrdən, şəxsi və ya ictimai agentliklər tərəfindən elmi əsaslandırılmış etibarlı sorğu və səsvermə məlumatlarından alınır. Yadda saxlayın ki, bəzi müsahiblər öz məqsədlərinə çatmaq üçün müxbirləri asanlıqla idarə etdikləri kimi statistikanı da idarə edirlər. Statistik məlumatların nə vaxt dəqiq və ya qondarma olduğunu aydınlaşdırmaq, onları digər mənbələrlə təsdiqləmək, real görünməyənləri qəbul etməmək özünüzdən asılıdır.

Nyu-York Tayms qəzetindəki irqlərarası nigah haqqındaki məqalədə müəllif, Tereza Consonun səbirsizliyinin emosional həyəcanını əks etdirən epizodla öz statistik məlumatını əsaslandırmışdır. Məqalə davam edir:

¹ seqreqasiya – ayırma. ABŞ –da: zəncilərin ağlarla bir evdə, hətta şəhərin bir hissəsində yaşamalarına, onların olduğu yerə gəlmələrini və s. qadağan edən irqcilik siyasəti.

Tereza Conson (Teresa Johnson), agdərili sosial işçi 17 yaşında qaradərili aktyor Rolf Consona (Ralph Johnson) ərə getmişdir. Onların iki yeniyetmə övladı və Çikaqonun (Chicago) Hayd Park (Hyde Park) bölgəsində evləri var. Terezanın qohumları bir mil uzaqda Klevelanddə (Cleveland) yaşayırlar. Terezaya ən yaxın adamlarından başqa hamı onu qızlıq familiyası ilə tanıyor; onlar elə bilirlər ki, o subaydır və övladı yoxdur.

Ərə gedəndən bəri sirrinin açılmasından qorxaraq o, ailəsinin nə toy, nə də yas mərasimində iştirak etmişdi. Bir neçə ildən sonra bu haqda yalnız onun valideynləri xəbər tutdular. Onlar bu xəbərdən təşvişə düşmüsdürlər və bunun yayılmasına imkan verməməyi tapşırmışdır. Hətta Tereza son dəfə hamilə olduğunu da narahat olmadan onlara demişdi.

“Onlar birinci hamiləliyimdə olduğu kimi çox kədərləndilər, çünkü bu mənim qayıtmamağım demək idi,” - deyə misis Conson bildirdi.

Neçə illər idi ki, valideynləri onun uşaqlarına evə daxil olmağa icazə vermiridilər. Onlar uşaqlarla ya aeroportda, ya da yaxınlıqda yerləşən hər hansı pitsa kafesində görüşməyi daha üstün tuturdular. İndi isə valideynləri uşaqların yalnız gecələr, qonşuların görməyəcəyi vaxt gəlməsinə icazə vermişdilər. Cənab Conson deyir ki, mən də bu günə qədər qonşulara görə, ora gedə bilmirəm.

Misis Conson deyirdi ki, adamlar onun ərinin qara dərisinə göz yuma bilmədiklərinə görə amansız paradoks hiss edirdi.

- Budur biz tipik orta təbəqəli ailəyik. Ralf Kiçik Liqanın (Little Ligue) məşqçisidir. O, yerli məktəbin şurasında çalışır. Mənim qeyri-qanuni doğulmuş, cinayətkar, Hels Encels (Hell's Angels) həbsxanasında yatan yeniyetmə övladları olan yaxın qohumlarım var. Kənardə qalan isə yalnız mənəm. Əgər ərim agdərili olsaydı və məni döysəydi bu, yaxşıımı görünərdi.

Müxbir bu epizodları necə toplamışdı? O, ali məktəbdə Vezerliləri tanıydımı? O, cənab Consonun öz qaynanasının evinə yaxın buraxılmadığını müşahidə etmişdim? Xeyr. Müsahibənin gedişi zamanı o, müxtəlif irqli ailələr axtarmış və eyni qayda ilə, məqaləsində istifadə etdiyindən daha çox, müsahibə götürmüştü. O, həmsöhbətindən onların həyatında baş vermiş hadisələri və çətinlikləri təsvir edən xüsusi halları ona danışmağı xahiş etmişdi. Bu sualların cavabları onun məqaləsində epizodlara çevrilmişdi.

Müsahibə problemləri

Müsahiblərə qulaq asıb lakin onların dediyini doğrudan da başa düşməmək gənc müxbirlərin tez-tez rastlaşlığı digər problemdir. Bəzən bunlar müxbirin qabaqcadan müəyyən olunmuş tapşırıqə uğursuz hazırlaşması və ya müsahibə zamanı diqqətsiz olmayı kimi sadə səbəblərdir. Lakin bəzən mühasiblər çox istifadə olunan hiylə ilə-cavablarını öz ixtisaslarının mübaliğəli jarqonları ilə ifadə edərək, müxbirləri çasdırmağı xoşlayırlar. Bu, xüsusilə kompüter kompaniyasının məsul vəzifəli şəxslərinə, maliyyə bürokratlarına və təhsil sahəsinində işləyən hər kəsə aiddir.

Heç vaxt belə müsahiblərə inamınızı qırmağa imkan verməyin. Sadəcə cavabların aydın ingilis dilində verilməsini xahiş edin. Bəziləri suallara birbaşa cavabdan elə dəbdəbəli səzlər işlətməklə qacırlar ki, məqaləni yazana qədər cavab almadığınızı anlamırsınız. Müsahibə zamanı ayıq olun və müsahibiniz qaneedici cavab verənə və yaxud məcbur olub “Yox mən bu suala cavab verməyəcəyəm” deyənə kimi suallarınızı verin. Sonra onun məhz bu ifadəsinə sitat gətirin.

Müsahibin nə demək istədiyini tam anlamaq həmişə müxbirdən məsuliyyət tələb edir. Əgər belə olmasa siz heç vaxt məntiqə uyğun məqalə yaza və ya redaktorunuzun hər hansı bir sualına cavab verə bilməzsınız. Tanıldığımiz tələbə müxbir bir dəfə problemlərlə əhatə olunmuş tələbə şəhərciyinin yeni programının buraxılışı haqqında məqalə vermişdi. Tələbəyə rəhbərliyin nə üçün problemləri həll edə bilmədiyini və nə qədər pul xərclədiyini aydınlaşdırmaq tapşırılmışdı. O, redaktə olunmadan çapa vermək istədiyi dolaşiq bir məqalə ilə qayıtmışdı. Redaktor ona suallar verməyə başlayanda o, müsahiblərdən biri haqqında belə dedi: mən onun nə izah etməyə çalışdığını doğrudan da bilmirəm. O, həqiqətən özünü itirmişdi. Müxbir problemi başa düşmək və onu oxuculara yaxşı izah etmək kimi ən mühüm vəzifəsini sona çatdırılmamışdı.

Çox vaxt müsahiblər eyni hadisə haqqında uyğun gəlməyən versiyalar söyləyirlər. Sizə məlumat gəlir ki, universitetin rektoru humanitar elmlər fakültəsinin dekanını işdən çıxarmağa hazırlaşır. Müsahibə zamanı rektor deyilənləri inkar edir. Lakin siz dekanın fərdi qovluğunu rektorun stolunun üstündə görürsünüz. Qovluq özü məqalə deyil. Ancaq bu, sizin çoxlu müsahibə aparmanıniza bir işarədir. Araşdırmanı davam etdirin. Müxbirlər heç vaxt sadəcə deyiləni yazmamalıdır. Əksinə, həqiqəti aydınlaşdırılmalıdır. Kim doğru deyir? Kim yalan danışır? Haradasa aralıqda həqiqət varmı? Müsahibələri və axtarışları cavab tapana qədər davam etdirin. Amma müsahibiniz sizə, idrakınıza və ya əqidənizə hücum etməklə, sizi yoldan çıxarmağa cəhd edirsə təəccübənməyin. Bu hallarda haqlı olduğunuzu bilirsinizsə inadla dayanın və müsahibiniz əsas suala cavab verənə, ya da, sualınıza heç vaxt cavab verməyəcəyini bildirənə qədər müsahibəni davam etdirin. Əgər fikirləşirsiniz ki, siz mətləbdən uzaqlaşa bilərsiniz, onda müsahibinizə nəzakətlə təşəkkür edin və redaktorunuzla əlaqə saxlayıb müsahibənizi yenidən istiqamətləndirməyə çalışın. Müsahiblərin məlumatı gizlətməsində və ya hətta yalan danışmasında da

qeyri-adi heç nə yoxdur. Əgər müsahibinizin sizi aldatmağından şübhələnirsinizsə, onda həqiqəti açmağınızə əsaslı şəkildə əmin olana qədər digər müsahiblərin axtarışını davam etdirməlisiniz.

Qısa xəbərlər: Mən nə axtarıram?

Qısa xəbərlər – qəfil baş verən hadisələr - müxbirliyi maraqlı peşəyə çevirir, lakin hadisənin sizi düzgün fikirləşməyinizə mane olan istiqamətə aparmaması vacibdir. Burada soyuqqanlıq çox mühümdür, yoxsa siz hər hansı bir təyyarə qəzasının, qiyamın və ya yerə yatmış mədənin digər həyəcanlı tamaşaçısına çevrilə bilərsiniz. Siz ora məlumat toplamağa getmisiniz, gözlərinizi döyərək baxmağa yox. Hər təfsilati öyrənməlisiniz, düzgün mənbələrlə danışmalı və faktlarınızın doğruluğuna əmin olmalıdır.

Zərərçəkənlər, şahidlər, xilasetmə dəstəsi və rəsmi şəxslərin avtomobil qəzasının baş verdiyi yerdəki gərgin işi, mədən qəzası, yanğın, qətl, qiyam və ya təyyarə partlayışının qalıqları, narkotiklərin tör-töküntüləri arasında ağır işlərini eks etdirən qısa xəbərlər səhnəsi adətən, dəhşətli və qarmaqarışq olur. Polislər, orta tibb işçiləri və digər rəsmi şəxslər onlara tez-tez mane olan kütłənin içərisindən özlərinə yol açırlar. Patrul və ambulator maşınları gəldikcə qulaqbırıcı sirenalar eşidilir. Polis və yanğınsöndürənlərə işlərini görməyə imkan vermək üçün küçələr bağlanır.

Istiqamətinizi müəyyən etmək üçün, sorğu suala başlamazdan əvvəl, vəziyyəti mükəmməl öyrənin. Hadisə haqqında danışırsınızsa, mümkün olan ən əlverişli mövqe axtarın və adamlardan müsahibəni hadisə yerindən kənarda götürməyi unutmayın: Məsələn, siyasi mitinqdəki, etirazçılardan və ya universitet nümayişindəki tamaşaçılardan müsahibə alın. Məqalənizə daxil edəcəyiniz təsvir və bütün təfsilatları qeyd edin.

Istiqamətinizi müəyyən etdikdən sonra məlumat üçün polis, yanğınsöndürənlər və digər rəsmi şəxsləri axtarın. Xüsusi suallar verib qeydlər edin. Diqqətli olun! Yanğınlı mübarizə aparan briqadaya göstərişlər verən kapitanı və ya barmaq izlərini götürən polis zabitini narahat etməyin. Onlar vaxt tapıb sizinlə danışana qədər gözləyin. Əgər cavab sizi qane etmirsə, sualı yenidən verin və ya başqa yolla ifadə edin. Deyilənlərin hamısını düzgün başa düş-düyünüzə və adların düzgün yazılımasını dönə-dönə yoxladığınıza əmin olun. Adları eşitdiyiniz kimi yazmağa çalışmayın.

Adətən, polis və digər vəzifəli şəxslər media ilə əməkdaşlıq edirlər. Lakin buna baxmayaraq həmişə çətinliklərə hazır olun. Bəzi polislər jurnalistləri xoşlamırlar və onlarla pis rəftar edirlər və yaxud işıqlandırma üçün onlardan qanuni tələb olunan məlumatları açıqlamağa etiraz edirlər. Digər hallarda realliga laqeyd olan, xəbər ovuna çıxan müxbirlər dəstəsinin təhlükəsizliyi və ya onlar üçün yaranan təhlükə hətta ən müləyim rəsmiləri belə informasiyanı gizli, məlumat verəcək kanalları bağlı saxlamağa təlqin edir. Daha münasib vaxtda məlumat vermək üçün vəzifəli şəxslərlə razılığa gəlməyə çalışın. Əgər razılığa gəlməyə bir ümid yoxdursa və heç bir səbəb olmadan informasiyanın gizli saxlandığını hiss edirsinizsə, onda təcrübəli müxbirlər kimi cəsarətlə öz

etirazınızı bildirin.

Bəzi müsahiblər, xüsusilə, əgər onların bacarıqsızlığı, səhvləri və yaxud vəzifə cinayətləri də bura daxildirsə, onda onlar məlumatı gizli saxlamağa meyillidirlər. Məsul şəxslər hadisə yerində müsahibə verməyə razılıq verəndə, əlavə suallar vermək və ya daha aktual informasiya əldə etmək üçün onların adlarını, vəzifələrini qeyd edin və ev telefonları da daxil olmaqla telefon nömrələrini götürün. (yanğın və yaxud cinayət hadisələri zamanı bir sıra özünəməxsus sualları öyrənmək üçün 10-cu fəsilə baxın.)

Cıxişlar, mətbuat konfransları və mitinqlər 6-cı fəsildə diqqətlə araşdıracağımız qısa xəbərlərin başqa formasını yaradır. Bir qrup adamın iclas keçirməsi faktı adətən xəbər deyil. Qrup üzvlərinin iclasda, etdikləri və ya nə dedikləri xəbərdir, xüsusilə də, əgər onlar hər hansı bir məsələ və yaxud problemə səs verirsə və barəsində tədbir görülərsə. Deyək ki, sizə tələbə şurasının növbəti iclasına getmək tapşırılıb. Uzun və yorucu sesiyada şura foto klubun maliyyələşdirilməsinə və növbəti tələbə tamaşalarının geyimlə təchiz edilməsinə səs verdi. Sonra üzvlər cəld səs verərək nizamnaməni ləğv etdilər, xəzinədə qalan fondla özlərini mükafatlandırdılar və iclası təxirə saldılar. Hətta iclasın kiçik bir hissəsində götürülməsinə baxmayaraq məqalənizin yönü ən dramatik və ya oxuculara böyük təsir göstərən qeyri-adi fəaliyyəti əks etdirəcəkdir.

Aydın məğzi olmayan mövzuları əhatə etməyin ən əsas qaydası məlumatlar axtarmaqdır. Diqqətini natiqin çıxışındaki yeni, müxtəlif və yaxud dramatik fikirlərdə cəmləşdir. 1991-ci ildə İran körfəzindəki müharibədə Amerika Ordusunun bölməsinin komandiri general N.Norman Şvarzkopf (N. Norman Schwarzkopf), yerli universitetə dəvət olunmuş və ondan “Müharibə, Sülh və Ədalət” mövzusunda danışmağı xahiş etmişdilər. Tələbə şəhərciyinin müxbiri təqaüdə çıxmış generalın öz çıxışının əsas hissəsini Amerika gənclərinin şəhərətinə həsr etdiyi üçün səhvən elə bu mövzunu əsas götürərək 45 dəqiqlik çıxış haqqında qarışq, məğzi olmayan xronoloji hesabat hazırlamışdı.

Lakin Los Anceles Tayms qəzetinin müxbiri həmin dəqiqlik məqalə üçün hansı məlumatın əsas olduğunu anlayıb və əsas mövzudan uzaq olsa da onun üzərində dayandı.

Terri Spenser (Terry Spencer)

Orinc – Təqaüdə çıxmış general N. Norman Şvarzkopf cümə axşamı Çapman Universitetinin (Chapman University) dinləyicilərinə bildirdi ki, İran Körfəzindəki müharibə həqiqətən dünya neft ehtiyatlarının qorunması üçün çox əhəmiyyətli idi. Lakin “neftin qan bahasına” satılması əsas tutan rəqiblərin fikrinə gəldikdə, “sadəcə olaraq bu səfəhlikdir”

Əksəriyyətinin onu sevinclə salamladığı 3000 nəfər tələbə, məsul şəxslərdən və digərlərinin təşkil etdiyi izdihama Şvarzkopf deyirdi: “Gəlin buna nəzər salaq. Dünyanın böyük neft ehtiyatlarının 66 faizi Orta Şərqdədir. Şimali Amerikanın qənaətlə istifadə edə biləcəyi neft gələn əsrdə tükənəcəkdir. Orta Şərqdə hələ 200 illik neft ehtiyatı qalmış-

dır... Biz buna etinasız qala bilmərik. Ona görə də bizi “Səhra Tufanına” qoşdular.”

Onun sözləri Prezident Buşun bu müharibənin məqsədi neft ehtiyatlarının qorunması deyil Küveyt xalqının azadlığı olmasını bildirən sözlərinə zidd idi.

Los Anceles Tayms

Təsvir və təfsilatlar

Scwarzkopfun çıxışı haqqındaki məqalənin yönündə müəllif sadəcə deyiləni yazmaqdan daha böyük iş görmüşdü. O, həmçinin sözlərin kimə deyildiyini – 3000 nəfərlik dinləyicini, onların necə reaksiya verdiyini - “sevinclə salamladıqlarını” müşahidə etmişdir. Təsvir və təfsilat müxbirin səsləri, reaksiyaları, görünüşləri, qoxunu, dadı və hissi müəyyənləşdirməsindən yaranır.

Xüsusilə baş məqalələrdə və ocerklərdə qeyd etdiyiniz bu təsvir və təfsilat məqalənizin məğzini aydınlaşdırmalıdır. Məsələn, əger siz diqqətsiz professor haqqında məqalə yarızınızsa və onun ofisi o qədər səliqəsizdir ki, siz bir fincan kofeni belə qoymağa yer tapmırınsa, onda bu müşahidənizi məqalədə qeyd edin. (Təsvir və təfsilatın, xüsusilə də böyük məqalələrdə vacibliyi haqqında daha çox məlumat almaq üçün 11-ci fəsilə baxın.) Qəzet məqalələrindəki təsvir və təfsilat oxuculara hadisəni məqalənin məzmunundan başa düşməyə kömək edir.

Fasilələri qoruyun

İnsanlar söhbət zamanı darixdirici sükutu pozmağa meyl edirlər. Təcrübəli müxbirlər bunu bilirlər və bundan öz xeyirlərinə istifadə edirlər. Danışmayın, qoyun həmsöhbətiniz özü bu sükutu pozsun. Onlar cavab haqqında düşünərkən hadisə yerini təsvir və təfsilat üçün müşahidə edin, müsahiblərinizin öz mühitlərinə necə uyğunlaşdığını və o mühitin sizin məqalənin məğzinə necə təsir etdiyini qeyd edin.

Yadınızda saxlayın, müsahibə sizin beş hissinizi ifadə etmək deməkdir: eşitmə, görmə, tambilmə, qoxubilmə və toxunma ilə hissətmə. Komandanın bir üzvi, tapşırıqla sinif otağına getmiş müxbir Larri Kampbel (Larry Campbell), 1989-cu ildə Anxoric (Ala.) Deyli Nyusda Palitzer Prizlə təltif olunmuşdu. O, ətrafdakıları qeyd etmişdi:

Fasilədən sonra mən qardan islannmış və şifonerə basılmış şalvarımı hiss edə və ya qarşısında oturmuş dostunun stulunu ritmik halda təpikləyən qırmızı zolaqlı köynəkdə olan oğlan görə bilərəm. Divarlar çılpaqdırlar, yoxsa Şükürənləq gününün (Thanksgiving Day) hind toyuqları və ya Müqəddəslər gününün (Halloween Day) balqabaqları əks olunmuş divar kağızları ilə ahəngsiz örtülmüşlər. Mən yanaşı oturmuş, daima bir-

birinin qulağına piçıldısan və piqqıldayan Çerənçi Gəlinciklərə (Chatty Chathys) tamaşa edə bilərəm.

Eyni zamanda, bütün bunların mənə nəyi xatırlatdığını barəsində düşüñürəm. Qadın əstrinin iyi mənə ali məktəbdəki qız dostunu xatırladır. Mən bunu qeyd edəcəm. Fərəhli, qırmızı baş, qırmızı saqqal kişi mənə tulanı xatırladır. Bunu yazıram. Sonra mən yazmağa başlayanda bu təsvirlər hadisə yerini bütövlükdə mənə əks etdirəcəkdir.

Editə ənd Pablış

Tənqidi düşüncə

Cavabın tənqidi təhlili qalmaqla arxasından həqiqəti əldə etmək üçün bir açardır. Siz diktofon yox, müxbirsiniz. Fakt və fikir arasındaki fərqi görün və müsahibin sizə dediklərini tənqidi təhlil edin.

Deyək ki, bir tələbə oğlan, özünün iddia etdiyi kimi ağdərili olduğuna görə onun hüquqlarını pozan professor haqqında məqalə yazmağınızı istəyir. Tələbənin sizə gətirdiyi sübut dərsdən D* qiymət almasıdır. Dediyinə görə sinifdəki digər ağdərili kişilər də eyni səbəbdən D qiyməti almışdır. Siz aydınlaşdırırsınız ki, sinifdəki altı ağdərili tələbədən üçü D qiyməti, qızlardan isə beşi keçid qiymətləri alıblar.

Sinifdə ağdərili kişilərin hüquqlarının pozulması qarşısı alınmazdır? Tələbələrin bəziləri, hətta keçid qiyməti almış qızlar da bunu təsdiq etdilər. Bu onların rəyləridir. İndi sizə faktlar lazımdır. Ayrışęçkilik salındığını iddia edən tələbələrin öz fikirlərini əsaslandırmaq üçün əllərində hansı dəlil var? Bu müxbir və müsahibin arasında baş verən söhbətdir:

Müsahib: Fənnin aralıq, yekun imtahanları və kurs işi var və kişilər bunların hər üçündən D alıblar.(fakt)

Müxbir: Bu necə ayrışęçkilikdir?

Müsahib: Professor qadınlara kişilərə nisbətən daha çox güzəştə gedir. (rəy)

Müxbir: Siz bu nəticəyə necə gəldiniz?

Müsahib: Deməli belə, o qadın ərdədir və hələ də öz qızlıq familiyasından istifadə edir. Bu o deməkdir ki, o, feministdir və hər kəs bilir ki, bütün feministlər qadınları kişilərdən üstün tuturlar.(rəy)

Fikirlər dəyərli qərarlardır. Faktlar həqiqətə uyğundur. Tənqidi düşüncə hər iki anlam arasındaki fərqi və onların hər birinin etibarlılığını müəyyən etmək deməkdir. Əksər müsahiblər xəbərləri qərəzçiliklə və ya həqiqət hesab etdikləri versiya baxımından şərh etməyə çalışdıqlarından sizin hər bir məqaləniz tənqidi düşünmə bacarığı tələb edir. Müsahiblərin iradlarının doğruluğunu müəyyən etməyə kömək üçün Phi Delta Kappa məlumat kitabçasında dərc olunmuş aşağıdakı tənqidi düşüncələrdən istifadə edə bilərsiniz. Apardığınız hər bir müsahibədə əsas məqsədiniz bundan ibarətdir:

1. Faktın dəqiqliyini müəyyən etmək.
2. Qanuni və ya qeyri-qanuni tələbləri fərqləndirmək.

3. Münasib və ya qeyri-münasib məlumatı, tələbi və ya səbəbləri bir-birindən ayırməq.
4. Qərəzçiliyi aşkar etmək.
5. Təsdiqlənən və təsdiqlənməyən fərziyyələri müəyyənləşdirmək.
6. Aydın olmayan və ya qaranlıq qalan iddiaları və dəllilləri ayırd etmək.
7. Dəlildəki məntiqi uyğunsuzluğu başa düşmək.

Dəqiq mənbələrdən sitatlar gətirdiyinizə əmin olun və nəzərə alın ki, bir çox məsələlərin və problemlərin ikitidən çox tərəfi var. Sizin işiniz çoxluqların və azlıqların fikirlərini öyrənmək, onları yaxşı bilmək, başa düşmək və eyni zamanda aydın və dəqiq şəkildə təqdim etməkdir. Bunun üçün siz insanlarin nə dediklərini başa düşməli və belə demələrinin səbəbini bilməlisiniz.

Sözsüz ki, eyni zamanda onlara qarşı edilən ittihamları təkzib etməklərinə imkan verməlisiniz. Deyək ki, əlil tələbə ona ya tələbə şəhərciyində əlil arabalarının çatışmazlıqları haqqındaki şikayəti dayandırmağı, ya da başqa məktəbə keçməyi təklif etməsinə görə rəhbərliyi günahlandırır. Cavab vermək üçün rəhbərliyə geniş imkan vermədən bu məlumatı dərc etmək təkcə pis jurnalistika deyil, əməlli–başlı böhtan atmaqdır.

Müsahibə nə zaman qurtarır?

Müsahibəni həmişə bu sualla yekunlaşdırın: Sizdən soruşmadığım sual qaldımı? Çox vaxt müsahiblər ağlığınıza gəlməyən və yaxud soruşmağı unutduğunuz sualları sizə deyəcəklər. Həmişə müsahibələrin ən cansızıcısı qeyd dəfətərinizi bağlayıb qələminizi kənara qoyandan sonra canlanacaq. Müsahibiniz daha söhbətcil olub danışmağa başlayanda siz də hazır olun və yenidən yazın. Həmişə dəftər–qələminizi əlinizin altında saxlayın.

Müsahibə yenidən zəng vurma

Müsahibəni aparacaqsınız və yalnız ofisə qayıdanda və redaktorunuza “Yaxşı, bəs nə üçün prezident dekanı işdən qovub?“ sualını verən zaman anla yacaqsınız ki, həlledici sualı verməmişsiniz.

Siz bunun nə vaxt, harada, necə və nə olduğunu bilirsınız, lakin elə bu an birbaşa nə üçün? sualını vermədiyinizi anlayırsınız. Ay! Yaxşı ki, sizdə prezidentin ev telefonunun nömrəsi var. Nəyisə soruşmağı unutduğunu anlayan kimi lazımlı gələrsə, lap on dəfə zəng vurun. Nə qədər çox reportaj hazırlasanız, müsahibinizdən vacib sualları soruşmağı da bir o qədər az unudacaqsınız. Hətta bərkə-boşa düşmüş peşəkar müxbirlər də belə səhvlər edirlər və bilirlər ki, müsahibə yenidən zəng etmək onların işinin bir hissəsidir.

Çox vaxt qeydlərinizin qarışq olmasından və prezidentin dekanı təqaüd fondundan 5 min dollar və ya 5 min 800 dollar məbləğində pul xərclədiyinə görə işdən çıxartdığını deməsinə əmin olmamağınız kimi hallar da olur. Müsahibinizə zəng edin. Hər hansı bir faktı, rəqəmi və ya fikri başa düşmədiyiniz halda zəng edin və bunu müsahibinizlə aydınlaşdırın.

Redaktorlar

Öz redaktorlarınızdan istifadə edin. Redaktorlar həmişə məşğul, kobud olmağa meyl göstərirler. Onlar heç vaxt problem və ya sualları müzakirə etməyi sevmirlər. Hətta belə olsa da siz redaktorunuzun kömək etməsini təkid etməlisiniz; əgər birbaşa soruşulsə, nadir halda kimsə etiraz edər. Lakin həmişə onların iş cədvəllərini yadda saxlayın. Köməyi onların iş vaxtı qurtaranda və yaxud redaksiyanın iclasına gedən zaman gözləməyin. Əgər onlar bu dəqiqə sizinlə danişa bilməyəcəklərsə, onda görüşmək üçün vaxt təyin edin və sizə kömək etməyə vaxt tapana qədər inad göstərin. Bəzən siz redaktora tapılması çətin olan bir müsahib kimi münasibət bəsləməlisiniz, lakin buna dəyər. Yaxşı redaktor, sizin hələ köməyə ehtiyacınız olduğuna görə, əlinizdəki mövzunun əsas məğzini müəyyən etməyə və sizə soruşmaq üçün lazımlı olacaq sualların hazırlanmasına kömək edərək müsahibə prosesində çox xeyirli ola bilər. Hər dəfə problemlə rastlaşanda, işinizi necə davam etdirmək, kiminlə danişmaq və yaxud sizinçün çətin əldə edilən informasiyanı necə tapmağı öyrənmək üçün məsləhət lazımlı olanda cəld redaktorunuza axtarın.

Anonim məlumat

Jurnalistlər anonim rəylər haqqında müxtəlif fikirdə olurlar. Yaxşı jurnalist eyhamdan başqa bir şey olmayan informasiyanın kimisə rəsmi məlumat verməyə təhrik edənə qədər istənilən informasiyanı almağa hazır olur. Çox vaxt müsahiblər hadisəni və yaxud jurnalisti manipulyasiya etmək üçün anonimliyin arxasında gizləndiyindən xəbər agentliklərinin çox az hissəsi anonim müsahiblərə əsaslanıb məqalə yazmağa meyl göstərir. Həmişə həmsöhbətinizdən soruşun: “Bu məlumatı siz mənə rəsmi verə bilmirsinizsə, bəs kim bunu edə bilər?” və yaxud “Əgər rəsmi surətdə mənə deyə bilmirsinizsə, onda dediklərinizi təsdiq edən bir sənəd verə bilərsinizmi? Əgər siz verə bilmirsinizsə, bəs onda kim verə bilər?”

İşinizi təxirə salmayın və müsahibəyə başlayın

Böyük jurnalistikyanın əsas qaydası: Məqaləni yazmağa və ya məlumat verməyə heç vaxt kifayət qədər vaxt olmur. Ona görə də aldığınız tapşırığı yazmağı heç vaxt axıra saxlamayıñ ki, sonradan onu qurtara bilməməyinizdən şikayət edəsiniz. Bu cür bəhanələr qəbul edilməzdirdir. İş vaxtında görülməlidir. Redaktorunuzun təyin etdiyi vaxt müddətində işi mümkün qədər mükəmməl görməyə çalışın. Amerikan Cournalizm Revyu (American Journalism Review) qəzetinin redaktoru Rem Reider deyirdi: “Məqalə yazmaq üçün nə lazımdırsa onu etmək anlayışı Amerika jurnalistikasında kök atmışdır. Uzun saatlar? Bu problem deyil. Yeddi günlük həftələr, təyin olunmuş naharların pozulması, uğursuz münasibətlər, ailədəki vəzifəyə laqeydilik? Çox pis. Birinci yerdə məqalə durur” Arvadına nə üçün yenidən evə gec gələcəyini başa salan redaktor

qışqırır ki, sən başa düşmürsən. Bu böyük məqalədir. Bu sözlərə onun arvadı cavab verdi ki, yox, SƏN anlamırsan. Məqaləniz HƏMİŞƏ böyük olur.

Bu sənətin xüsusiyəti belədir. Siz daha rahat həyat tərzi sürməyi də seçə bilərsiniz. Bu yaxşıdır. Ancaq peşəkarcasına rəqabət aparmaq isteyirsinizsə, onda indidən hər bir məqalədən bacardığınız qədər çox şey öyrənməyə cəhd edin və sonrakı məqaləni daha da yaxşı yazmağa çalışın.

Diktofonlar

Diktofon siz sitatların dəqiqliyi və məzmunu uyğun olmasını təmin edən faydalı bir vasitədir. Lakin diktofonla müsahibə aparmaq, xüsusilə başlayanlar üçün problemlər yaradır.

Əvvəla, müxbirliyə yeni başlayanlar müsahibə zamanı qulaq asmamaq və qeydlər etməmək üçün çox vaxt diktofonlardan bir dayaq kimi istifadə edirlər. Heç bir saatlıq müsahibəni diktofona yazımağa çalışmışınız mı? Bu iki saat yarımlıq işdir. Onu üç müsahibin sayına vurun. Siz məqaləni saat 5 p.m-ə – son müddətə çatdırırsınız. Ən pisi tələbələr diktofonlara nə qədər çox güvənlərlərse bir o qədər də asanlıqla müxbirliyin təcrübədə tekmilləşən qeyd aparma qabiliyyətini unuda bilərlər. Bacarıqlı müxbir olana və qeydləri məhərətlə götürməyi öyrənənə qədər, diktofonu yaddan çıxarıın. Əgər siz diktofon dan istifadə etmək məcburiyyəti qarşısında qalmışınızsa, onda özünüüzü elə aparın ki, güya sizdə diktofon yoxdur və həmişəki kimi qeydlərinizi aparın. Əgər diktofon işləməsə belə, siz lazımlı məlumatı əldə etmiş olarsınız. Eyni zamanda, bəlkə də ən vacibi odur ki, yazılı qeydlər vaxtiniza qənaət edərək, yazmaq üçün sizə lazım olan məlumatı müəyyənləşdirməyə, lazımsızı isə kənara qoymağa kömək edəcək.

Vizual hazırlığa dair qeydlər

Bugünkü kütləvi informasiya vasitələrində uğur qazanmaq üçün siz vizual hazırlığa malik olmalısınız. Yaziçılar, müxbirlər, fotoqraflar, qrafika rəssamları və səhifə dizaynerleri şəkillər, xəritələr və başqa informasiya qrafikləri ilə ən dəqiqli, səliqəli və vizual cəhətdən cəlbedici məqalə tərtibatları hazırlanırlar. Çünkü adətən kiçik ticarət yerlərində müsahibə aparan yeni başlayan televiziya və ya qəzet müxbirlərindən öz kameralarından və fotoaparatlardan istifadə etməkləri gözlənilir. Vizual hazırlığa indidən başlayın. Tərtibatın və dizaynın əsasını öyrənmək üçün fotoqrafçılıq və qrafikaya aid bir fənn götürün. Müxbirlərdən, ən azı, fotonu təsirli edə biləcək xüsusi vəziyyəti qeyd etməklə öz məqalələrinin fotosəkilləri üçün fotoqrafa hara getməyi və nəyin şəklini çəkməyi göstərən, yazılı formada təyinat verməkləri gözlənilir. Tapşırıq vaxtı siz və fotoqraf yaddan çıxa bilənləri görmək üçün bir-birinizə kömək edərək əməkdaşlıq etməlisiniz. Çox vaxt məqalənin qəzetdə yerləşdirilməsi bədii tərtibatdan asılıdır, yəni şəkillərin keyfiyyəti və ya illüstrasiyalar məqalənin qəzetiñ birinci, yoxsa axırıcı səhifəsində olmasını müəyyənləşdirməyə kömək edir. Əksər hallarda tələbə müxbirlər üzərinə məqalənin bədii tərtibatı

kimi əlavə məsuliyyət götürməkdən boyun qaçırlar. Onlar göstərişləri redaktorların üstünə atıb uyğun gələn şəkilləri, qrafikləri və sxemləri tapmağa kömək etmək üçün heç bir səy göstərmirlər. Yadda saxlayın ki, müəllimlər, jurnalistika üzrə mütəxəsislər, daxili rəhbərlər sizi təqdim etdiyiniz məqaləni necə təsirli edəcəyinizi görə qiymətləndirəcəklər. Məqaləni daha da yaxşılaşdırmaq üçün vizual düşüncəli və yaradıcı təkliflər edən müxbirlər göstərdikləri təşəbbüskarlığa və işgüzarlığa görə ən yüksək qiymətləri alacaqlar.

Mən İctimai əlaqələr fakültəsinin tələbəsiyəm. Mən nə üçün müxbirlik haqqında düşünməliyəm?

Yaxşı müxbirlər həmişə dərc olunmuş xəbərləri oxuyur, onları xəbərlərin vəziyyətinə görə qiymətləndirir və faktlarla tamamlayır. Yaxşı xəbərlər buraxılışı qəzet məqaləsi kimi səliqəli, qısa və real, yaxşı və MB (Mətbuat Birliyinin)¹ stilinə uyğun yazılmalıdır. Buna baxmayaraq, bir çox hallarda ictimai əlaqələr üzrə mütəxəssisler əsas bacarıqlara malik olmadıqlarından uğursuzluğa düşçər olurlar.”Göndərilən xəbərlər jurnalistlər üçün faydasızdır”- deyə ictimai əlaqələr üzrə mütəxəssis və tədqiqatçı Linda Morton “Editor ənd Pablisher” qəzetiinə bildirmişdir.

Morton jurnalistlərin çoxdan bəri bildikləri faktı əsaslandıran bir məsələnin araşdırılmasına rəhbərlik edirdi. Mətbuat üçün verilən məlumatlar xəbərlərin çatışmamazlığına görə geri qaytarılır, onların müəllifləri heç vaxt onların yerli şəraiti nəzərə alaraq yazmaq üçün narahat olmurlar, yazılar çox uzun olur, onlar çox az faktdan, daha çox təbliğatdan ibarətdir, onları gec çatdırırlar, səthi yazırlar və yaxud da yazılar jurnalistlərdən çox, sifarişçilərin mənafeyini güdürlər.

Bir jurnalist kimi qazandığınız bu bacarıqlar eynilə sizin bir publisist kimi müvəffəqiyyətinizi müəyyən edəcək bacarıqlardır. Jurnalist məqalələri mühüm mənbə olan ictimai əlaqələrlə məşğul adamlardan asılıdır. Məsələn, tələbə şəhərciyi qəzetində yenicə fəaliyyətə başlayan bir jurnalist kimi siz universitetinizin ictimai əlaqələr üzrə mütəxəssislərlə yaxından tanış olmalı və məlumatlar üçün daimi mənbəyə müraciət etməlisiniz. Bu məlumatlardan vacib məqalələr yaranır; yaxşı təkmilləşmiş ictimai əlaqələr mütəxəssisi olan müsahib sizə ekskluziv müsahibələr götürməkdə və yaxud çətin tapılan bir müsahiblə görüş təşkil etməyə kömək edə bilər. Baxmayaraq ki, bir çox publisistlər xəbərlərin jurnalistlərə çatmasına çox mane olurlar, ehtiramlı xəbər təminatçısı kimi yetişdirdiyiniz publisist həddən ziyadə faydalı ola bilər.

Təklif olunan tapşırıqlar

1. Universitetinizin nəşriyatına baş çəkin. Oranın işçiləri ilə görüşüb məqalə üçün sizə ideyalar verməklərini xahiş edin. Məlumat verə və dərc edə biləcəyiniz yaxşı mövzusu olan üç məqalə ideyası təklif edin.

¹ AP – Associated Press (org.)

2. Tələbə rəhbərliyin yığıncaqlarını, universitetin yeni xəbərlər və ya qəfil meydana çıxan fövqəladə hadisələri haqqında məlumatı əhatə edin. Qeydlər götürün və münasib faktları, statistik məlumatları, epizodları və sitatları toplayın. Bunu etdikdən sonra məqalənizin əsas mövzusunu sinfə təqdim edin və onun məğzini əsaslandırmaq üçün hansı dəlilə müraciət edəcəyini zi qeydlərinizdən istifadə edərək izah edin.
3. Problem və ya məsələ barədə müfəssəl məlumat alaraq və bu barədə əvvəllər yazılmış məqalələri toplayaraq verdiyiniz məqalə mövzularından birini araşdırın.
4. Təklif etdiyiniz məqalə üçün ən azı üç müsahib müəyyən edin və onlardan hansı nöqteyi-nəzəri gözlədiyinizi izah edin. Sonra onların hər birinə verəcəyiniz sualları yazın.

VII FƏSİL

Müxbir və qanun

Birləşmiş Ştatlar dünyada ən azad mətbuat sisteminə malikdir. Lakin Konstitusiyaya Birinci Əlavənin daxil edilməsi ilə verilmiş bu azadlıq mətbuatı heç də ölkənin qanunlarından azad etmir.

Son illərdə artmaqda olan qəzetlərdə çalışınçlıq jurnalistlər böhtan atmaq və başqasının sırrını açmaq üstündə düşdükleri məhkəmələrdən keçən çətin yollarda bunu anlamağa başlayıblar. Bu cür məhkəmələr müqəssirlərə 10 milyon dollara və ya daha artıq məbləğə başa gəlib. Belə işlər üstündə çarşıma udan yaxud uduzan tərəflərə çox baha oturur və bəzi kiçik qəzetlərin bağlanmasına götərib çıxarırlar.

Bundan başqa, jurnalistlər sitatlara etinasızlıq göstərilməsi, söz azadlığının qarşısının alınması, məhkəmə iclaslarının qapalı keçirilməsi, onların məhkəmə protokollarına yaxın buraxılmaması kimi maneələrlə də rastlaşırlar.

Son vaxtlar Böhtandan Müdafiə Mərkəzinin (Libel Defense Resource Center) medianı maliyyələşdirən təşkilatlarının məlumatlarına görə, böhtanla bağlı məhkəmə proseslərində mətbuatın məhkəməni udmasi halları artdı. Mərkəz qeyd etmişdir ki, qəzet redaksiyaları 1980-ci illərin sonunda orta hesabla 500 min dollar pul götürmüştür. İndi bu məbləğ bir milyon dollardan artıq olmuşdur. Böhtandan Müdafiə Mərkəzinin baş vəkili Henri Kaufman (*Henry Kaufman*) deyirdi: “Böhtana görə verilən cərimələrin orta məbləğinin bir milyon dollardan artıq olması tükürpərdici vəziyyətdir.”

Böhtan nədir?

Böhtan insanın təmiz adına və nüfuzuna vurulan zərbədir. Şəxsi ictimaiyyət arasında gülüncü vəziyyətə salan, ona qarşı nifret yaranan, onu təhqir edən sözlər, şəkillər və karikaturalar özü-özlüyündə, ilk baxışda böhtandır. Zərərli sözlər elektron yayım sistemlərində və ya radio vasitəsilə yayılan səhbətlər əsnasında verilərsə, bu, şayiə adlandırılır.

ABŞ-da 50 ştatın hamisinin böhtan haqqında məzmunca bir-birinə bənzər qanunları var. Məsələni məhkəməyə verən şəxs, iddiaçı və müqəssir (müqəssirlər) müxtəlif ştatlarda yaşadıqları halda, böhtan məsələlərinə federal məhkəmələrdə baxılır.

Böhtanla bağlı əksər hadisələrə səbəb təsdiq olunmamış cinayətlər, əyriliklər, müəmmalı sazişlər, rüşvətxorluq və əxlaq qaydalarına zidd münasibətlər, uyğun olaraq, fərdi ləkələyən, onun sənətində və biznesində

problemlər yaradan hallardır (1). Eyni zamanda bunlar insanı dostları arasında, cəmiyyət, ən çoxu isə ictimaiyyət qarşısında nüfuzdan salır, onu gülünc vəziyyətə qoyur (2). Həkimin xəstəyə düzgün olmayan tibbi yardım göstərməkdə günahlandırılması onun peşə nüfuzuna dəyən ciddi zərbədir. Polisin rüşvət aldığı iddia etmək böhtana görə məhkəməyə çağırış deməkdir. Məqalədə uşaqları təngə gətirən məktəb müəlliminin günahlandırılması başqa bir iddia yarada bilər.

Son zamanlar buz meydancalarının sahibkarları "Detroit Nyus" (*Detroit News*) və "Detroit Frii Press" (*Detroit Free Press*) qəzetlərini məhkəməyə vermişdir. Buna səbəb qəzetlərin buz meydancası yaxınlığında quldurlarla atışma barədə verdiyi məqalə olmuşdur. Məhkəməyə şikayətdə göstərilirdi ki, meydancanın istifadə üçün təhlükəli olması haqqındaki yazılar böhtandır. Apelyasiya məhkəməsi işi qəzetlərin xeyrinə həll edərək bildirmişdir ki, məqalə yerində yazılmışdır. Belə məsələlərin çoxu bir anda sübut olunur.

Adətən, böhtan iddiası qaldıranda adları çəkilmiş müqəssirlər siyahısına günahlandırılan qəzet, mövzunu şərh edən müxbirlərin adları, mümkündür ki, informasiya mənbəyi də daxil edilir. Redaktorlar da bu məqaləni redaktə etdiklərinə və mübahisəli materialın çap olunmasına imkan verdiklərinə görə məsuliyyətə cəlb oluna bilərlər.

Əlbəttə ki, böhtandan müdafiə olunmaq da mümkündür. Bütün məhkəmələrdə ən təsirli müdafiə üsulu sübut oluna bilən həqiqətdir. İddiaçının qarşısında hakimi və ya andlı iclaşçıları ona böhtan atılmasına inandırmaq kimi çətin bir iş durur. Əgər müqəssir sübut edə bilsə ki, qəzətdə verilən məqalə həqiqətdir, onda böhtan barədə, şübhəsiz ki, söhbət olmayıacaq. Hər halda, mənbəni dəqiq göstərməklə verilən sitat o qədər də etibarlı müdafiə deyil. İddiaçının pul oğurlaması, gəlir vergisindən yayınması, beş il müddətində uşağın saxlanması üçün məhkəmə tərəfindən müəyyən olunmuş pulun ödənilməməsi kimi inandırıcı dəllillər, adətən, günahlandırılan müxbirlərin qalib gəlməsi ilə nəticələnir. Odur ki, tədqiqatçı müxbirlər elə sənədlər axtarırlar ki, o, səhv işləri aydın göstərə bilsin. Bu cür dəlliləri tapmaq gərgin iş, çoxlu vaxt və səbr tələb edir.

"Pulun izi ilə gedin", - deyə "Boston Foeneks"in (*Boston Phoenix*) müxbiri Al Qiardano (*Al Giordano*) məsləhət verirdi: "Siyasətçilər seçki kampaniyalarına ayrılmış dollarları mənimsəyir, hökumətin büdcəsindən istifadə etməklə və vergilərdən yayınmaqla xeyriyyə məqsədilə dollarlar xərcləyirlər. Bu pullar qanuni rüşvətin dövriyyəsi üçündür."

Böhtandan müdafiə olunmağın ikinci yolu imtiyazdır. Qanun qəzet işçilərinə məhkəmə, qanunvericilik və digər ictimai işlərdən böhtan təhlükəsi olmadan yazmaq imtiyazı verir. Jurnalıstin müəyyən məhkəmə araşdırılmalarından yazımağa tam səlahiyyəti var. Bu o deməkdir ki, prosesdən bəhs edərkən hüquqşunaslardan və andlı şahidlərdən böhtana görə məhkəmə qorxusu olmadan sitat gətirə bilərsiniz. Eyni qayda ilə Konqresin və ya statin

qanunverici orqanının iclas salonundan götürülmüş qeydləri sərbəst şəkildə və böhtan hədəsi olmadan çap etmək mümkündür.

Bununla yanaşı, məhkəmə prosesində, fasilə zamanı və ya nahar ərəfəsində prokurordan, şahidlərdən və ya hadisə ilə bağlı istənilən kəsdən eşitdiklərinizi yazmaqda ehtiyatlı olun. Hakim çəkici stola vuraraq məhkəmə iclasının bitdiyini bildirir. Bu, həmin məhkəmə prosesindən yazan jurnalistin də səlahiyyət hüdudunun başa çatmasına işarədir.

Məhdud səlahiyyətlər verilsə də elə qeyri-müəyyən vəziyyətlər var ki, burada müxbirlər ehtiyatlı olmalıdır. Sərxoş sürücünün həbs olunması haqqında məlumat doğrudursa, bu barədə yazmaq tam məqsədə uyğundur. Lakin polis zabitləri və ərazi prokuroru ilə keçirilən mətbuat konfransları və müsahibələr bir qədər risklidir. Nə yazacağınızı diqqətlə nəzərdən keçirin, əgər faktların doğruluğuna əmin deyilsinizsə, həmin məsələni redaktorunuz və ya ərazi prokuroru ilə müzakirə edin. Polis şübhəli şəxsin mühakimə edilib, ömürlük həbs cəzasına məhkum oluna bilməyi barədə danişa bilər. Elə ola bilər ki, həmin şəxs sadəcə olaraq, sorğu-suala tutulsun və hətta ona qarşı irəli sürülmüş iddialara baxılmaqdan azad olunsun. Polisin qeydiyyat jurnalından material götürərkən daha ehtiyatlı olun. Çünkü onlardan istifadə etmək üçün sizin tam səlahiyyətiniz yoxdur.

Böhtanın qarşısını alan üçüncü yol ədalətli şərhdir. Bu, qanuni bir anlayışdır və mətbuata ictimaiyyəti maraqlandıran mövzuları şərh etmək hüququ verir. İdman şərhçisi beysbolda üçüncü oyunçunun topu qaydasında tutmamasını cəzalanmadan şərh edə bilər. Teatr tənqidçisinə pyesdə aktyorların oynunu və ya pyesin özünü təsvir etməyə icazə verilir. Eynilə bu qayda şərhlə məşğul olan siyasi icmalçılara, redaksiyada çalışan müəlliflərə və digər jurnalistlərə də şamil edilir. Şərhlər, eyni zamanda, faktlara əsaslanmalı, gizli niyyətdən uzaq olmalı və müəllifin fikrini olduğu kimi ifadə etməlidir.

“Nyu York” hadisəsində məhkəmə ədalətli yekun şərhi belə vermişdir:

Hər kəsin ictimaiyyətin marağı və anlayışları ilə bağlı şərhlər verməyə hüququ var. Bu şərtlə ki, onlar ədalətli və xoşniyyətli olsun. Bu cür şərhlər və tənqidlər qərəzli yazılmayıbsa, nə qədər sərt olsa da, böhtan hesab edilmir. Beləliklə, şərhlərin açıq-aşkar nümayiş olunan kitablardan, qravüralardan, şəkillərdən, heykəllərdən, ictimai binaların memarlığından bəhs etməsi mümkündür. Aktyorlar və eksponentlərin hamısı qəzetlərin tənqid mövzusu ola bilər. Ədalət və səmimiyyətlə verilmiş tənqidlər böhtan deyil, hər halda, burada kəskin tənqidli ifadələrin də işlənməsi gözlənilir. (Hoeppner v. Dunkirk Pr. Co., 254 N.Y.95)

İndi isə xəbərdarlıq edirik: Bəzi bulvar qəzetlərinin son illərdə rastlaşdıqları kimi, beysbol oyuncularının, kino ulduzlarının, siyasətçilərin və digər məşhur adamların şəxsi həyatları ilə bağlı böhtanlar da məhkəmə salonlarına aparıb çıxarır. İddiaçılar arasında aktrisa Karol Börnet (*Carol Burnett*), komik aktyor Rodney Dangerfield (*Rodney Dangerfield*), estrada artisti Maykl Cekson (*Michael Jackson*) və aktyor Klint İstvudun (*Clint*

Eastwood) adlarını çəkmək olar. Bu məşhur adamlar şəxsi həyatlarına müdaxilə etməklə böhtana yol vermiş naşirlərə qarşı məhkəmədə iş qaldırmış və məhkəməni udmuşlar. “Neyşional Enkvurer”ə (*National Enquirer*) qarşı məhkəməni udan super ulduz İstvud məhkəmədən sonra mətbuat konfransındakı bəyanatında qəzet haqqında demişdi: “Sizin insanları yalanla çırkaba batırmağınız ədalətsizlikdir.” Məqaləni çap edən bulvar qəzeti, ümumi fikrə görə, İstvudla müsahibəyə əsaslanaraq onu içki düşkünü, qadılara qarşı kobud, balaca qızına etinasız olan bir insan kimi təsvir etmişdi. İstvud bəyan etdi ki, belə bir müsahibə heç vaxt olmayıb.

“Nəyi araşdırmaq lazımlı olmadığını bilin”, - deyə Ol Ciordano (*Al Giordano*) məsləhət verir: “Bacarıqlı siyasi jurnalistlər başqalarının sırrını axtarmaqla deyil, daha faydalı işlərlə məşğul olmalıdır. Kilsənin yol verdiyi və ya vermədiyi seksual mövzulardan və ya yalançı jurnalistə “mövzu verən” şəxslərdən uzaqlaşın. Həmçinin ailə üzvlərini rahat buraxın. Sirlərinin açılması çox-çox dəyərli insanları siyasetdən uzaqlaşdıraraq bizi darixdırıcı, məcarasız həyat sürən siyasetçilər sinfi ilə üz-üzə qoyur.”

Sensasiyalı yazılar verən bulvar qəzetləri hədsiz riskə getdiklərindən böhtanla bağlı məkəmələrə daha çox cəlb olunurlar. Aparıcı qəzetlər – "Val Strit Journal" (*Wall Street Journal*), "Vaşington Post" (*Washington Post*), "Mayami Herald" (*Miami Herald*) və bir çox digər qəzetlər öz səhmlərini böhtana görə məhkəmələrdən qoruya bilmisdilər. Bu cür qəzetlər Hollivud ulduzlarının yataq otaqlarındakı oyunları eşərləyib çıxarmırlar. Lakin onlar da müxtəlif cür riskə gedirlər. Voterqeyt (*Watergate*) haqqında yazmaq da risk idi. Bütün bunlardan sonra "Vaşington Post" Birləşmiş Ştatların prezidentinin bu istintaqdakı rolunu araşdırmağa başladı. Çox vaxt qəzet korrupsiyanın üstünü açmağa çalışanda yüksək vəzifəli şəxslərin adları hallanır. Odur ki, redaktorlar müxbirlərdən faktları, şayiələri, iddiaları daim diqqətlə və dönə-dönə yoxlamağı tələb edirlər. "Vaşington Post"un məşhur redaktoru Ben Bradle (*Ben Bradlee*) israr edirdi ki, "Voterqeyt"əki cinayəti şərh edən gənc müxbirlər Bob Vudvord (*Bob Woodward*) və Karl Bernsteyn (*Carl Bernstein*) yazdıqları hər mühüm hadisəni ən azı iki mənbə ilə əsaslandırmışdılar.

Böhtanın mətbuat üçün həmişə mövcud təhlükə olmasına baxmayaraq, diqqəti cəlb edən hadisə 1964-cü ildə "Nyu York Tayms"ın "Sullivan" (*Sullivan*) əleyhinə iş qaldırması oldu. Bu, böhtan cəriməsinə qarşı güclü müdafiə yaradaraq, Birləşmiş Ştatlarda böhtana dair qanunu çətinliklə dəyişdirdi.

Bu halda Ali məhkəmə böhtana görə "Nyu York Tayms" a və dörd qardaşlı nazirə kəsilmiş 500 min dollar cəriməni ləğv etmişdi. Cəriməyə səbəb Alabama (*Alabama*) ştatında – Montqomeridə (*Montgomery*) vətəndaş hüququ müdafiəçilərinin lideri mərhum Dr. Martin Lutcer Kinqdən (*Dr. Martin Luther King*) ötrü maliyyə dayağı axtaran kollec tələbələrinə qarşı polisin hərəkətini ittiham edən bəyanat olmuşdu. Ali məhkəmə bir səslə qərara almışdır ki, əgər bəyanatın səhv məlumatata əsasən və yaxud həqiqətə əhəmiyyət vermədən (başqa sözlə, əgər müəlliflər nəyin isə səhv olduğunu bilsələr və

buna əhəmiyyət vermədən məlumatı işıqlandırsalar) çap olunduğu və ya səsləndirildiyi sübut olunmazsa, ictimai xadimlər böhtan barəsində iddia qaldıra bilməzlər. Çox vaxt iddiaçının vəkili problemlə qarşılaşır. O, ilk növbədə yazısı böhtan hesab edilən müəllifin qərəzli olub-olmamasına əmin olmalıdır.

Bu qərar tanınmış adamların medianı məhkəməyə vermək məsələsini daha da çətinləşdirmişdi. Lakin böhtan iddiaları təkcə məşhur adamlar tərəfindən qaldırılmır. "Sullivan" qərarı özünü müəyyən hallarda incidilmiş sayan adi adamlara aid edilmir. Qəzətdə səliqəsizlik edərək dəsmalların üstünə kerosin tökərək binada yanğına səbəb olan qapıcı haqqında məlumat getmişdi. Bu məlumata görə, o da ştatın qubernatoru kimi asanlıqla məhkəməyə müraciət edərək qəzətdən on milyon dollar cərimə tələb edə bilər. Hətta o, buna daha asanlıqla nail ola bilər, çünki qubernatorlar çox vaxt məhkəmənin reklam ediləcəyindən və məğlub olacaqlarından ehtiyatlanırlar.

Atlantanın tanınmış basketbol ulduzu Dominikyū Vilkinsin (*Dominique Wilkins*) keçmiş sevgilisi həm Vilkinsi, həm də "Atlanta Cournal-Konstityuşn"u (*Atlanta Journal-Constitution*) Vilkinsin guya onu "alçaldan"" qeydlərinə görə məhkəməyə vermişdi. Lakin Corcia (*Georgia*) ştatının məhkəməsi beş milyon dollarlıq prosesdən imtina etdi və bildirdi ki, danışmaq azadlığı Vilkinsə öz fikirlərini ifadə etmək hüququ verir. Onun fikirləri kiminsə xoşuna gəlməyə də bilər. Beləliklə ictimaiyyət arasında məşhur olmayan bu qız məhkəməni uduzdu.

Redaktorlar və hüquqsünaslar bu fikirdədirlər ki, böhtanla bağlı məhkəmədən ən yaxşı müdafiə dəqiqliq müsahibədir. Çox nadir hallarda böhtanla bağlı məhkəmələrə müxbirin qərəzli işi səbəb olur. Adətən, müəllifin məqalədə şəxsi marağı olmur. Beləliklə, böhtanla bağlı əksər hadisələr səthi müsahibələr ucbatından – faktların toplanmasındaki açıq-aşkar diqqətsizlik nəticəsində baş verir. Müxbir informasiyanı yoxlamadan yalnız aktuallığına görə qəbul edir. Telefonla verilən anonim məlumat, xəbərçidən gələn imzalanmış məktub yalnız araşdırılmağa ehtiyacı olan müsahibənin başlanğıcıdır. Bunlar tələm-tələsik kompüterin qarşısında oturub yazmaq üçün siqnal deyil.

Böhtanla bağlı bir sıra məhkəmələrə səbəb polis protokollarından götürülmüş məlumatlar olur. Burada həmişə ehtiyatlı olmaq lazımdır. Qanuna görə, əgər bir şəxsin günahı sübut olunmayıbsa, deməli, o, günahsızdır. Həbs olunmuş şəxs və ya polis bölməsinə sorğu-suala aparılmış adam şübhəli şəxsdir, cinayətkar deyil. Məqalə bunu aydınlaşdırmalıdır. Bundan başqa, məlumatlar hökumət adamlarına aiddirse, kimi isə riyakar, nizam-intizamsız və ya cinayətlə bağlı ifadələrlə təsvir edəndə xüsusilə diqqətli olun. Qoyun dedektiv desin ki, Hari Cones (*Harry Jones*) həbs edilərkən üstündə kokain və 32 kalibirli tapança var idi. Məqaləni yazarkən "şübhəli" və "şübhələnilən" kimi sözlərdən istifadə edin. Növbəti məqalə böhtandan bu cür müdafiə üçün nümunədir. (Nümunədə kursivlə verilmiş yazı bizə məxsusdur.)

Əmanət və borc pul verən yeddi müəssisədən oğurluq etməkdə şübhəli sayılan şəxs cümə günü Sakramento (Sacramento) polisi tərəfindən həbs olunmuşdur.

38 yaşlı Paul Edvord Mor (*Paul Edward Moore*) yeddi bankın silahlı qarətində günahkar kimi qeydə alınmışdı. Oğurluqlar martin 8-dən 9-na keçən gecə Florin Rouddakı (*Florin Road*) Siers Seyvinq Bankı (*Sears Savings Bank*) qarət olunan zaman baş verib. *Bunlar polisin məlumatındandır.*

Cinayətin əlamətləri, Morun görkəmi və onun avtomobilinin görünüşü barədə məlumatı olan polis zabitlərinin dediyinə görə onlar Moru Friport Bulvarı (*Freeport Boulevard*) və Blair prospektində (*Blair Avenue*) veyillənərkən yaxalayıblar.

Polis çavuşu Bob Börns (Bob Burns) *demişdir:* “Mor silahlı olsa da müqavimət göstərmədən təslim oldu. Onun maşınından oğurluğunu sübut edən dəlillər tapılmışdır”.

"Sakramento Bii"

Polis növbətçisi kömək üçün müraciət edən kişinin zəngini qəbul etdi. Növbətçi hələ dəstək əlində ikən zəng vuranın anasını güllələdiyindən şübhələndiyini bildirmişdir. Bu hadisə haqqında çavuş Rik Hobsun (Rick Hobbs) məlumatından sonra bazar ertəsi Los Alamitos (*Los Alamitos*) şəhərində 31 yaşlı bir programçı ölüm hadisəsində günahlandırılaraq həbs olunmuşdu. MakKormiksin (McCormick) anasının 6540-cı Qrand Maman küçəsi, Kipress (6540 Grand Maman St., Cypress) ünvanda yerləşən evində axtarış aparan assistant Hobs demişdi ki, MakKormiks polisə təxminən saat 17:30 ərəfəsində zəng vurmışdu.

Hobs dedi: “Söhbət əsnasında o, (MakKormiks) bir neçə dəqiqəliyə telefondan uzaqlaşmış və bu vaxt növbətçi polis dəstəkdən güllə səsi eşitmişdi.

Hobs bildirdi: “Polis bir neçə dəqiqədən sonra hadisə yerinə çatdıqda başından güllə ilə vurulmuş Klaudun (*Cloud*) meyitini evin arxasındaki həyətdə tapdılar.”

Hobs ifadə verdi: “*Polislər hadisə yerindən 12 kalibrlik tüfəng tapdı və MakKormiksi həbs etdi.*”

Hobs deyirdi ki, görünür MakKormiks növbətçi ilə danışdığı vaxt Klaud evə çatıbmış.

Hobs dedi ki, iki atəş açıldı, biri qarajın yanında, digəri kondominatın həyətində.

Hobs dedi: “Biz hələ ölümün səbəblərini araşdırırıq. Görünür ki, Klaud Zounun (*Zoe*) oğlu ilə müinasibətləri pis imiş.”

Anaheimdə Ceykoks Disposal şirkətində (*Jaycox Disposal Co.*) işlə-

yən MakKormiks Kipress şəhər həbsxanasında saxlanılır.

"Lonq Biiz Press -Teleqram" (Long Beach Press-Telegram)

Husier Mətbuat Birliyinin (*Hoosier Press Association*) baş vəkili Riçard R.Kardvel (*Richard R.Cardwell*) mühüm materialın verilib-verilməməsini müəyyən etmək üçün fikirlərini necə planlaşdırduğunu göstərmışdı:

1. Bu material müəyyən oluna bilən şəxsə və kiçik qrupa qarşı böhtan deyil ki?
 - a. Əgər böhtan deyilsə, çap edin.
 - b. Əgər böhtandırsa, onda...
2. Bu materialı çap etməyə səlahiyyətiniz varmı?
 - a. Səlahiyyətiniz varsa, çap edin.
 - b. Səlahiyyətiniz yoxdursa, onda...
3. Materialın doğruluğu yeqindirmi?
 - a. Əgər materialın doğruluğuna əminsizsə, onda çap edin.
 - b. Əgər əmin deşyilsizsə, çap etməyin.

Redaktorlar böhtanla bağlı məhkəmədən çəkinməyərək məqalələri müntəzəm olaraq çap etməyi qərara alırlar. Nəyinsə düz olmayı o demək deyil ki, özünü zərərçəkən kimi hiss edən şəxs şikayət etməyəcəkdir. Əgər qəzetlər hər məqalənin böhtana görə iddiaya gətirib çıxaracağından ehtiyat etsəydilər, onda xəbərlərin çoxu heç vaxt oxuculara çatmadı. "Nyu York Tayms" qəzeti qarşı Nyu York şəhərinin keçmiş məhkəmə tibbi eksperti iddia qaldırılmışdı. Buna səbəb meyiti yararkən ekspertin yol verdiyi saxtakarlığa görə işdən azad edilməsi haqqındaki məlumat olmuşdu. Şübhəsiz ki, "Tayms"ın redaktorları məqalənin məhkəməyə gətirib çıxarmasına baxmayaraq, onun yazılmasının qanuni olduğunu inanırdılar.

Özlərini müdafiə etmək üçün qəzetlər böhtanla əlaqəli işlərdə səriştəsi olan vəkillər tuturlar. Əksəriyyəti isə böhtanla bağlı məhkəmədən qorunmaq üçün geniş sığorta tədbirləri həyata keçirirlər.

Müxbirlər belə vəkillərə və sığorta siyasətinə o qədər də etibar etməməlidirlər. Jurnalistin işi qəzet sahibini məhkəmədə pis vəziyyətə salırsa, o özünün nüfuzunu və qəzetə olan inamı təhlükə altında qoyur. Digər tərəfdən isə müxbirlər, redaktorlar və naşirlər əks-səda doğuran mövzulara sadiq qalırlar. Onlar məhkəməni udaraq öz nüfuzlarını artırırlar. Hələ də böhtanla bağlı məhkəmədən uzaq olmanın ən yaxşı yolu ehtiyatlı, vicdanlı müxbir olmaqdır.

Böhtandan yaranan cinayət

Xüsusi tərəflər arasındaki böhtanla bağlı hadisələrin əksəriyyətinə məhkəmələrdə mülki işlər kimi baxılır. Bununla belə, böhtan əmin-amanlığın pozulmasına səbəb olursa, cinayətə çevrilə bilər. Qəzetlər nadir hallarda bu cür məsələlərə görə mühakimə olunurlar. Lakin prokuror böhtandan yaranan cinayət haqqındaki qanunu pozduğuna görə qəzetə qarşı iddia qaldırıa bilər. Bir çox ölkələrdə hökumət böhtanın yaratdığı cinayət haqqındaki qanunlardan onun rəsmiləri ilə razılaşmayan mediaya təzyiq vasitəsi kimi istifadə edir. Diktatura şəraitində nəyin böhtandan yaranan cinayət sayılması diktatorun nöqtəyi-nəzərinə əsasən müəyyən olunur.

Birləşmiş Ştatlarda şəhərin su təchizatının yararsız olması haqqında yanlış məlumatla həmin ətrafda vahimə yaradılması halı böhtanın yaratdığı cinayət hesab edilir. Müxtəlif ştatların qanun məcəllələrində rəsmi şəxslərin fitnələri böhtanla əlaqəli cinayətə zəmin yaradır.

Şəxsi həyata müdaxilə

İngilis qanunlarında böhtanın dərin kökləri var. Lakin kütləvi informasiya vasitələrinin yaratdığı toxunulmazlıq anlayışı iyirminci əsrin fenomenidir. Bu gün az sayıda ölkələrdə toxunulmazlıq haqqında qanun mövcuddur. Hər halda toxunulmazlıqla əlaqəli məhkəmə işlərinə ümumi qanunlarla da baxa bilərlər.

Məhkəmələr şəxsi toxunulmazlıqla bağlı işə baxdıqda belə müəyyənləşdiriblər ki, insanın şəxsi ada malik olmaq, özünü ifadə etmək hüququ olduğu kimi toxunulmazlıq hüququ da var. Aydın desək, hər bir şəxsin sosial, siyasi və vəzifə hüquqları ilə yanaşı toxunulmazlıq hüququ da mövcuddur. Bu imtiyazın istənilən formada pozulması şəxsi həyata müdaxilə kimi qəbul olunur və mühakiməyə əsas verir.

Bəs toxunulmazlıq hüququna kim malikdir? Məhkəmə belə hesab edir ki, bir şəxs məşhurdursa, getdiyi yerlərdə toxunulmazlığı haqqında imtiyazı olmur. Tanınmış aktrisa öz mühafizə dəstəsi ilə gecə klubuna daxil olarkən onun şəklini çəkmək üçün dayanıb gözləyən fotoqraflara götürəcəkləri foto halaldır. Bəs həmin aktrisa öz həyətində çılpaq vəziyyətdə gün vannası qəbul edərkən həyətin üstündən uçan vertolyotun qəfil yere yaxınlaşması ilə onun içindəki fotoqrafin aktrisanın şəklini çəkməsi necə? Bulvar qəzetində çıxacaq bu foto şəxsi həyata müdaxiləyə görə keçirilən məhkəmə prosesində yaxşı dəlil ola bilər. Məhkəmə belə hesab etmişdi ki, hətta adı adamlar da öz evlərində toxunulmazlıq hüququna malikdirlər.

Aktyor Alek Baldwin (*Alec Baldwin*), görünür, bu barədə elə kəskin fikirdə imiş ki, arvadı, aktrisa Kim Besincer (*Kim Basinger*) və yeni doğulmuş uşaqları ilə birgə evə daxil olduqda onların şəklini çekən həvəskar fotoqrafi vurmuşdu və buna görə də onu günahlandırmışdır.

Digər tərəfdən, Şahzadə Diana xalq arasında hara üz tuturdusa, fotoqraflar da onun arxasında gedirdilər. O, Parisdə avtomobil qəzasında həlak olduqda da fotoqraflar onu izləyirdilər.

Bir şey aydınlaşdır. Ümumiyyətlə, xəbərlərin yayılmasında məhdudiyyət yoxdur. Hadisələrdə, qarətlərdə, qarışqlıqda əli olan şəxslərin adları və ya şəkilləri qəzetlərdə dərc olunubsa, onlar həyatlarına müdaxilədən şikayət edə bilməzlər. Məhkəmə belə mövqe tutmuşdur ki, xəbərlər istimaiyyətə məxsusdur. Xəbərləri işıqlandırmaq üçün müsahibə götürən, şəkil çəkən müxbirlər sadəcə olaraq öz işlərini yerinə yetirirlər.

Hər halda, yenə də, nəyin qanuni və ya qeyri-qanuni xəbər olduğunu fərqləndirmək müdriklikdir. Bəzən bir şəxsdən müsahibə götürmək yaxud onun şəklini çəkmək üçün razılıq almaq bir problem olur. Gəlin belə bir vəziyyəti nəzərdən keçirək. Müxbir və fotoqraf uşaq oğurlanmış yerin qonşuluğuna gəlib çıxırlar. Qonşuların bəzisi cinayət haqqında sərbəst danışır, lakin bir qadın qətiyyətlə bildirir ki, o, bu məsələni müzakirə etmək istəmir və ən əsası: “Şəklimi çəkməyin”, – deyir. Buna baxmayaraq, fotoqraf gizlice bir şəkil çəkir və onu dərc etdirir. Burada böhtan iddiasına zəmin varmı? Sözsüz ki, var.

Vaşinqton Dövlət Vəkillər Birliyinin (*Washington State Bar Association*) keçmiş prezidenti Poul Aşley (*Paul P. Ashley*) Mətbuat Birliyinin redaktorlar qrupuna demişdi: “Başqasının həyatına müdaxilə etməyin əsasında insanların dərd-sərinə və ya digər şəxsi işlərinə amansız yanaşma, kobudluq durur. Bu, o şəxslərə aiddir ki, onlar nəzərəçarpacaq heç bir iş görməyiblər, ya bilərəkdən, ya da pis təsadüf nəticəsində onları camaatın içində biabır edən hadisədə iştirak etməyiblər.

Cox vaxt şəxsi həyata müdaxiləyə misal olaraq məhkəmələrdən götürülmüş xüsusi hadisələr sitat göstərilir. Bir neçə il bundan əvvəl on iki yaşlı qız xəstəxanada ana olmuşdu. Onun haqqında çap olunmuş məqalə qadını və onun ərini iddia qaldırmağa sövq etmişdi. Ər-arvad bildirmişdilər ki, məqalə onları “son dərəcə pərt etmiş, alçaltımış, onlara mənəvi əzab vermiş, hissələrini təhqir etmiş və sirlərini aləmə faş etmişdir.” Məhkəmə iddianı rədd edərək, bildirmişdir ki, on iki yaşlı qızın ana olması çox qeyri-adidir. Bu, təbii olaraq ictimaiyyətdə maraq yaranan bioloji hadisədir.

Ölüm hadisəsinə görə mühakimə olunmuş və bəraət qazanmış, əvvəllər fahiş olmuş bir qadın sonra ərə getmiş və uzun illər gözəl həyat sürdürdü. Onun adı və şəkli reklam kimi istifadə olunduğundan o, iddia qaldırılmış və məhkəmə ona haqq qazandırmışdı. Məhkəmə bildirmişdir ki, reklamda göstərilən hadisə bu qadının həyatında baş versə də, bu, onun şəxsiyyətinə müdaxilə deməkdir. Çünkü həmin qadının xoşbəxt olmağa haqqı var.

Ali məhkəmənin “Layf” (*Life*) jurnalındaki şəkilli məqalə ilə bağlı qərarını hüquqşunaslar və hakimlərin çoxu rəğbətlə qarşıladılar. Ər-arvad öz evlərində quldurlar tərəfindən bir neçə saat girov saxlanılmışdı. Həyatdan götürülmüş bu epizoda əsaslanaraq, “Dəhşətli yaşantılar” adlı pyes çap

olunmuşdu. Əyanılık xatırınə jurnal cinayətin baş verdiyi evdə aktyorların oxşar vəziyyətlərdə şəkillərini çəkib vermişdi. Ailə şəxsi işlərinə müdaxilə edildiyinə görə iddia qaldırmış və məhkəməni birinci mərhələdə udmuşdu.

Bu qərarın əksinə olaraq, Ali məhkəmə konstitusiyanın azad mətbuata verdiyi hüquqların səxsi həyata müdaxilə edən yazılar da tətbiq edilməsini dəstəkləyirdi. Burada o hal nəzərdə tutulur ki, mövzunun şərhi mühüm hesab edilir. Məqalənin “əsasən yerində yazıldığını” hesab edən hakim demişdi:

Məlumat verməklə əyləndirmək arasındaki fərq [mətbuat azadlığının] müdafiəsi üçün çox sezilməzdir. Belə hallarda səhv etmə ehtimalı ictimai işlər haqqında verilən məlumtlarda olduğundan az deyil. Sadəlövhəlük və ya adı bir diqqətsizlik edilərsə, hər iki halda səhvələr olur. Əgər söz azadlığını saxlamaq üçün məsələlərə yenidən baxmaq tələb edilirsə, buna əməl etmək lazımdır.

Xüsusilə də böhtan xarakterli olmayan məsələdə biz mətbuatı məqalədə cəmlənmiş faktları, şəxsin adını, şəkli və ya portreti yoxlamaq qədər ağır işin qarşısında qoyuruqsa, azad cəmiyyətdə azad mətbuatın mühümlüyünə ciddi xələl gətirmək kimi böyük riskə yol veririk. (Time, Inc. v. Hill, 385 U.S. 374, 17 L.Ed. 2nd, 456, 85 S.Ct. 534 [1967])

Hətta iddiaçının adını göstərməsələr də qəzetlər şəxsiyyətin həyatına müdaxilə üstündə asanlıqla mühakimə olunurlar. Zorlamaya məruz qalmış qız məqalədə adı çəkilməsə də, “Fort Vörzi (Texas) Star-Teleqram”ı (Fort Worth (Texas) Star-Telegram) şəxsi həyatına qarışmaqdə günahlandıraraq məhkəməyə vermişdi. Qəzətin redaktorunun qızın kimliyini açıqlamamağa təminat verməsinə baxmayaraq, hakim kimliyi artıq ictimaiyyətə onu zorlayan şəxsin məhkəmə prosesindən məlum olan qızın adını çap etməyi qəzətə qadağan etmişdi.

Hörmətsizlik

“Siił Post-İntellicenser” (Seattle Post-Intelligenser) qəzətinin müxbiri Kesi Corc (Kathy George) son günlərdə məhkəmənin baş hakimi tərəfindən məhkəməyə çağrılıb. Buna səbəb Kesinin evində baş vermiş dəhşətli hadisə barədə hakimin suallarına cavab verməkdən imtina edərək, hörmətsizlik göstərməsi olmuşdur. Qəzətin vəkili ştatın ali məhkəməsinin xüsusi səlahiyyətli komissarına zəng vuraraq onu həbsxanadan xilas etmişdir. Komissar ona “Post-İntellicenser” apelyasiya şikayəti edənə qədər möhlət vermişdi.

Bu yaxınlarda Aydahoda (Idaho) müxbir qadın həbs olılmış və cərimələnmişdi. O, ərindən ayrılmış, öz uşağını oğurlamaqdə günahlandırılan bir qadının əhvalatını öyrəndiyi gizli mənbəni demək istəməmişdi.

Son 25 ildə həbsxana ilə hədələnmiş və ya həqiqətən həbs olunmuş bu iki nəfər and içərək verdikləri informasiyanın mənbəyini göstərməkdən imtina etmiş və ya məhkəmənin digər göstərişlərinə etinasız olmuşdular.

Bu ölkədə mətbuatın bir neçə imtiyazi var. Lakin onlardan heç biri qanunlara məhəl qoymamaq deyil. Məhkəmələrin istənilən şəxsi

hörmətsizliyə görə məhkəməyə cəlb etməyə və cəzalandırmağa səlahiyyəti çatır. Əgər hakim qərara alsa ki, müxbirin susması məhkəmənin inzibati işinə mane olur, onda onun qarşısı alına biler. Adətən, bu, o deməkdir ki, müxbir məlumatı verməyince şübhələnilən şəxsin ədalətli mühakimə oluna bilməməsi barədə hakim vəkil ilə razılığa gəlir. Bu cür kəskin qanuni münasibət hakimlərin qanunlar haqqındaki izahlarını qəzet işçilərinin ənənəvi vəzifə borclarına qarşı qoyur. Bu ənənə anonimliyini tələb edən müsahiblərin məxfiliyinin saxlanılmasıdır.

Bir sıra səbəblərdən, bəzi müsahiblər məlumatın onların adı ilə getməməsini istəyirlər. Əks təqdirdə onlar müsahibə vermirlər. Öz şirkətinin müntəzəm olaraq ekologiya qaydalarını pozmasına inanan “xəbərçilər” işdən qovulmaqdan qorxurlar. Bəzi pozğun ünsürlər müxbirlərlə söhbət etməklə hətta öz həyatlarını təhlükə qarşısında qoyurlar.

Jurnalist istinadsız, əsası olmayan informasiyanı qəbul etməməlidir. Əgər o, belə informasiyanı qəbul edibsə, ona etibar etmiş adının adını gizli saxlamağa etika baxımından borcludur. Jurnalistikada yazılmamış qanunlardan biri müsahibi “satmamaqdır”. Müəllifin mənəvi borclarına sözünün üstündə möhkəm durması əlavə olunur. O bilir ki, əgər sözündən dönsə, ona bir daha inanmayacaqlar. Həmkarlarının da ona münasibəti mənfi olacaqdır. Çünkü onun səhvi bütövlükdə jurnalistikani ləkələyir.

Xüsusilə istintaq reportajlarında bəzən müxbir və redaksiya mühüm qərar qəbul etməli olur: bu zaman ya informasiyanı verən mənbəni gizli saxlayacaqlarına söz verərək onu götürməli, ya da məlumatdan imtina etməlidirlər.

Get-gedə daha çox redaktor israr edir ki, müxbirlər onların yanına əllerindəki materialın nəşr olunması üçün icazə almağa gəlirlər. Redaktor məsələyə daha geniş baxımdan yanaşır. O, məqalənin nə dərəcədə məxfi olması barədə düşünür. Əgər o, razılıq versə, qarşıya hansı problemlər çıxa bilər? İctimai münasibətlərlə məşğul olan bir şəxs siyasi sirləri açıqlayan mənbə kimi göstərildiyinə görə “Minipolis Star Tribune”a (*Minneapolis Star Tribune*) qarşı iddia qaldırmış və məhkəməni udmuşdu.

Müxbir bilməlidir ki, hakim tələb etdiyi halda o, gizli saxladığı müsahibin adını deməzsə, həbs olunmaq təhlükəsi ilə qarşılaşa bilər. O zaman mərhum Bill Far (*Bil Far*) Los Anceles Herald Ekzaminə (*Los Angeles Herald Examiner*) ilə birlikdə Çarls Masonun (*Charles Mason*) ölüm hadisəsi ilə bağlı məqalədə müsahibin adını demək istəmədiyinə görə 42 gün müttəhimlər kürsüsü arxasında oturmuşdur.

İstintaq Müxbirləri və Redaktorları (*Investigative Reporters and Editors*) təşkilatının təcrübəli üzvləri jurnalistlərə məsləhət verirlər ki, onlar əvvəlcə müsahiblərin ictimaiyyət qarşısında öz məlumatları ilə çıxış etmələrinə qəti etirazları olub-olmamasını müəyyənləşdirsinlər. Belə hallar olmuşdur ki, ilk etirazdan sonra müsahiblər məqalədə adlarının çəkilməsinə razılaşmağa sövq edilmişdilər. Əgər məlumat verən şəxs adının anonimliyinə israr edirsə, onda

təklif olunur ki, belə adamdan soruşulsun: müxbir onun adını deməmək üstündə həbs olunmaqla hədələnərsə, o, irəli duracaqmı?

Müxbiri məxfi şəxsin adını vermək məcburiyyəti qarşısında qoyan bu vəziyyət mətbuat azadlığını təmin edən Birinci Əlavə ilə məhkəməni ədalətli aparmaq hüququ ilə təmin edən Altıncı Əlavə arasında uyğunsuzluq yaradır. Qarşıdurma yarandıqda kütləvi informasiya vəsítələri qanundan tutarlı silah kimi istifadə edir.

Şatların çoxunda müxbirlərin informasiya saxlama hüququnu müdafiə edən qanunlar var. Bu qanunların arxasında duran məntiqi əsaslandırma jurnalistlərin sərbəst olmasıdır. Onlar məlumat toplamaqda və lazımla olmazsa dəyişiklik etmədən materialın çapı haqqında qərar verməkdə azad olmalıdır. Müdafiə qanunlarının mətnləri dəyişir. Bəzi şatların qanunları jurnalistləri daha çox müdafiə edir. Lakin ən sərt qanunlar belə mütləq deyildir. Ümumiyyətlə, cinayət hadisələrində prokurorlar müdafiə qanununa qarşı çıxış edirlər. Onlar bunu belə əsaslandırma bilirlər ki, tələb olunan faktlar müttəhimin vəziyyəti üçün mühümdür, digər yerlərdə isə istifadə olunmur. Orada məlumatın məxfi olması və ya olmaması, əvvəllər çap olunub-olunmaması yaxud müxbirin həmin faktı məlumat toplayarkən iş müddətində əldə etməsi, ya da hadisəni təsadüfən öz gözləri ilə görməsi hallarına uyğun qərarlar ola bilər.

Arizona apelyasiya məhkəməsi bəyan etmişdir ki, şatın müdafiə qanunları yalnız müntəzəm baş verən hadisələr əsnasında məlumat toplayan və yazan şəxsləri müdafiə edərək məhdud xarakter daşıyır. Uyğun olaraq çap olunmamış əlyazmasını, fayllarını və qeydlərini ictimayyətdən qorumağa çalışan kitab müəllifi müdafiə hüququna malik deyil. Hələ də məhkəmə müdafiə qanunları olan şatlarda bir sıra hakimlər məxfiliyin saxlanmasına tərəfdardırlar.

Hər halda hakimlər və hüquqşunaslar Birinci Əlavədən onlara daha aidiyyatlı olan Altıncı Əlavəni saxlamağa meyllidirlər. Müttəhimlərin ədalətli mühakiməsi üçün onlar istəyirlər ki, qəzetlər məhkəmədən əvvəl və məhkəmə prosesi zamanı hadisələri nisbətən az işıqlandırılsınlar. Hüquqşunaslar çox vaxt israr edirlər ki, müxbirin gizli müsahibinin adını deməsi məhkəmə prosesinin ədalətliliyinə əmin olmaq üçün vacibdir. Onlar başqa şeylər də istəyirlər. Hakimlərin və vəkillərin çoxu – həm ittihamçılar, həm də müdafiəçilər istəyirlər ki, şübhəli şəxslərin etiraf çıxışlarının, ittihamçıların dəlillərinin və günahkarların əvvəlki polis protokollarındaki məlumatlarının şərh edilməsi üzərində məhdudiyyət qoyulsun. Belə ki, andlı iclasçılar qəzətdə oxuduqlarının və ya televizorda gördükərinin təsiri altına düşməsinlər. Qarşılıqlı telecommunicasiyanın sürətli inkişafi sayəsində indi xəbərləri INTERNET-dən də götürmək olur.

Bir neçə il əvvəl Amerika Vəkillər Birliyinin komissiyası ittihamçılar, vəkillər və polis zabitləri tərəfindən məhkəmədən əvvəl və məhkəmə prosesi zamanı müxbirlərə verilən informasiya üzərində məhdudiyyət qoyulmasını məsləhət görürdülər.

Redaktorlar, müxbirlər və naşirlər Readon Report (*Reardon Report*) adlandırılan məlumatın xəbərlərin idarə olunmasına cəhd kimi baxdı və ona əks mövqə tutdular. Lakin bu məlumat hüquqsunasların yaddaşında daha çox qaldı. O.C. Simpsonun iki qətl hadisəsi ilə bağlı Los Anclesdə dünyanın diqqətini cəlb edən məhkəmə prosesi ərəfəsində baş hakim Lans Ayto (*Lance Ito*) mətbuatda hadisənin işıqlandırılması üzərində bəzi qadağalar qoydu. Hətta hər gün kiçik məhkəmə salonuna daxil olmağa hansı müxbirə icazə verildiyini də müəyyən etdi. Məhkəmə prosesində fasilə zamanı hüquqsunaslardan müsahibə götürmək, o cümlədən reklam və televiziya üçün şəkillər çəkmək qadağan olunmuşdu. İki müxbir onlara məlumat verən mənbələri məhkəmə prosesində göstərməkdən imtina etdiyinə görə az qala məhkəməyə qarşı hörmətsizlikdə ittiham olunacaqdılar. Digər iki nəfər isə saqqız çeynəmək və piçıldışmaq kimi ədəbsizliyə görə günahlandırılaraq məhkəmə salonundan çıxarıldılar. Bütün bunlara baxmayaraq, məhkəmə prosesi kamerası ilə çəkilmişdi. Ayto sonralar çəkilişə icazə verdiyinə tessüflənərək göstərdi ki, çəkiliş məhkəmə prosesi ətrafında sirk atmosferi yaratmışdı. Diqqəti çəkən hal odur ki, hakim Simpsonun bəraithindən sonra çox təsirli bir ölüm hadisəsi ilə bağlı məhkəmə prosesinin televiziyyada işıqlandırılmasını qadağan etdi. (Mendendez qardaşları öz valideynlərini bıçaqla öldürməkdə günahlandırıldılar).

Bir jurnalistin məxfi müsahibin adını deməyə məcbur edilməsi barədə şikayəti belə inam yaradır ki, sahə prokurorları, vəkillər tez-tez istəyirlər ki, mətbuat onların işini görsün, bu və ya digər məsələdə onlara kömək edəcək adamları izləyib tapsın. Redaktorlar və müxbirlər göstərirlər ki, xüsusilə prokurorlara lazım olan məlumatları toplayacaq müstəntiqləri var. Simpsonun məhkəməsində hər iki tərəf müstəntiqlərdən yaxşı istifadə etmişdi.

Jurnalıst müsahibinin dediklərini əsaslandırmağa sadəlövhəcəsinə yanaşmamalıdır. Əlbəttə ki, alicənab insanlar var və onlar, məsələn, sahibkarın su kanalına zəhərli tullantılar atdırması barədə məlumatı verəndə ictimaiyyətin marağını əsas tuturlar. Lakin eyni zamanda riyakar xəbərcilər də var ki, onların niyyəti elə də təmiz deyil. Onlar kimdənsə qisas almaq və ya kiminləsə haqq-hesab çəkmək istəyirlər. Ola bilsin ki, xəbərçini buna təhrik edən onu işində irəli çəkməyən müdürünlər olan nifrətidir. İmkan verməyin ki, bu, sizin əldə edə bilecəyiniz obyektiv informasiyanı toplamağa mane olsun. O, öz xidmətini təklif etdikdə araştırma aparmaq, əxlaqi baxımdan qərar vermək sizin işiniz deyil. Bununla yanaşı, sizin işiniz həmin şəxsin məlumatını dönə-dönə yoxlamaqdır. Qısası, heç nəyə inanmayın. Araşdırma aparmaq sizi və qəzetiñizi sonrakı peşmanlıqdan qoruyur. Kiminsə sizə nişan verdiyi sənəddən daha mühüm olan sənədi yenə də axtarın. O cümlədən əlustü müsahibələrinizi maqnitafona yazın. Əgər müsahib dediklərindən imtina etsə, lent yazıları sizin əlinizdə əsasdır.

“Filadelfiya Deyli Nyus” (*Philadelphia Dayly News*) qəzetinin keçmiş təşkilatçı redaktoru Don Harrison (*Don Harrison*) müşahidələrinə əsasən, öz

şəxsi mənfəətlərini güdənlər daha qərəzli adamlardır. Yalnız deyilənlərə əsasən hərəkət etmək jurnalitikanın zəifliyidir.

Giriş problemi

Faktik olaraq, müxbirlərə hər gün məhkəmə proseslərinə, şəhər şurasının və məktəb heyətinin, qanuni himayədarların iclaslarına və digər rəsmi yiğincaqlara girişi qadağan edirlər. Protokollara baxmaq işində də maneələr mövcuddur. Bu hallara, hətta açıq iclaslar və protokollar haqqında qanunu olan ştatlarda da rast gəlinir.

Müdafiəçi vəkilin tələbi ilə hakim müxbirləri cinayətlə bağlı məhkəmə prosesinin ilk iclasına buraxmaya bilər. Şəhər şurası və ya məktəb heyəti özünün media üçün bağlı olan “qapalı iclasında”, azad iclas qanunundan uzaq öz “şəxsi problemlərini” müzakirə etmək üçün görüşməsi mümkündür. Mətbuatın diqqətindən yayınmaq üçün onlar bu cür iclasabənzər görüşlərə, şura üzvlərinin idarələrinə və ya evlərinə gedirlər. Bir sıra dövlət universitetlərinin rəhbərlikləri institutun işlərini müzakirə etmək üçün gizli yiğincaq keçirirlər.

Bunun icaslara və protokollara yol açıb-açmayıacağına baxmayaraq, bir çox qəzet və radio-televiziya müxbirləri tələb olunan aşkarlığı hökumətin vasitəsilə saxlayırlar. Bu məqsədə nail olmaq üçün qəzetlər tez-tez məhkəməyə müraciət edirlər. “Sen Cose (Kalif.) MerKuri Nyus” (*San Jose (Calif.) Mercury News*) qəzeti Oakland şəhərinin rəsmilərini və Alameda Kauntini təqdim etdiyi sənədlərə görə məhkəməyə vermişdi. Onlar həmin sənədlərdən, şübhəsiz ki, vergi ödəyənləri Reyders futbol komandasının Los Ancelesdən Oaklonda qayıtması ilə maliyyə çətinliklərinin olmayacağına inandırmaq üçün istifadə etmişdilər. Şikayətdə rəsmi şəxslər məsləhətçilərin xəbəri olmadan verdikləri məlumatlara görə günahlandırılmış, buna ictimaiyyətin diqqətini yayındırmaq üçün istifadə olunan bir kələk kimi baxmışdır.

“Mətbuat Birliyi”nin prezidenti və baş icraçısı Luis D. Bokardi (*Louis D. Boccardi*) Peşəkar Jurnalistlər Cəmiyyətinin (*Society of Professional Journalists*) konfransında demişdi: “Bəzi mübarizələrin müəyyən nəticəsi olur. Bu nəticələr uğrunda mübarizə apardığımız xüsusi halları bir-birindən fərqləndirir. Lakin daha geniş mənada bu, hər cür məxfiliyə qarşı, ictimai proseslərin ictimaiyyətdən gizlədilməsinə qarşı mübarizədir. Bu, elə mübarizədir ki, onun sonu yoxdur.”

Federal təbəqələrdə mətbuatın İnfərmasiya Azadlığı Qanunu (IAQ) (*Freedom of Information Act (FOIA)*) və Məxfilik Qanunu (*Privacy Act*) kömək edir. Onlar təsdiq edir ki, bütün federal agentliklərin protokolları ilə, bəzi istisnalar olmaqla, istənilən şəxs tanış ola bilər. Bundan başqa, ABŞ Konqresi, məhkəmələr, Baş Mühasibat İdarəsi və digər təşkilatlar “federal agentlik”lərə aid deyildir. Gizli məlumatlar həmcinin ölkənin təhlükəsizliyi və xarici siyaseti üçün mühümdür.

Bu qanun ştat və yerli hökumətlərə aid edilmir, lakin onların açıq iclaslar və protokollar haqqında qanunları var. Onlar da eyni məqsədə xidmət edir.

Bir çox jurnalistlər əvvəllər uğurlanmış sənədləri İAQ-nın tələbi sayəsində əldə etmişdir. Bununla da onlara ictimaiyyəti maraqlandıran məsələləri aydınlaşdırın məqalələr yazmağa imkan yaradılmışdı. Lakin bu həmişə avtomatik proses deyil. Protokolları göstərmək istəməyən agentliklər bu tələblərin qarşısını alan yolları tapmağa çoxlu vaxt itirir və ya digər üsullardan istifadə edir. 1986-cı ildə İFA Konqres tərəfindən dəyişdirilməmişdən əvvəl bir neçə agentlik bəzi informasiya təşkilatlarının onlardan sənədləri götürməsinə mane olmaq və ya bu işi qeyri-mümkün etmək üçün bəzən minlərlə dollara gəlib çatan köçürmə haqqı qoymağa cəhd göstərirdilər.

Hətta İFA-nın verdiyi sərbəstliyə baxmayaraq, bəzi hökumət agentlikləri protokolları göstərməmək üçün müxtəlif bəhanələr tapırlar. Mətbuat Birliyinin keçmiş müxbiri Teri Anderson (*Terry Anderson*) özünün Lebanonda (*Lebanon*) terrorçular tərəfindən yeddi il girov saxlanması ilə bağlı materialları Dövlət Departamentindən (*State Department*) götürməyə mənasız cəhdi zamanı bunun şahidi oldu. Öz iş təcrübəsi haqqında yazdığı kitab üçün materiala ehtiyacı olan Anderson acınaqlı şəkildə bildirdi ki, onu girov saxlayanlar və Amerika agentleri haqqında məlumat toplamaq cəhdinin qarşısı 11 federal idarə, o cümlədən də Mərkəzi Kəşfiyyat İdarəsi – MKİ (*CIA*) tərəfindən alındı.

Mətbuat üçün başqa problem məhkəmə sənədlərinin əldə edilməsidir. Rivəsaydin (Kalif.) "Press-Enterprays (*Riverside (Calif.) Press-Enterprise*)" qəzetinin xəstəxanadakı on iki xəstənin ölümündə günahlandırılan kişi tibb işçisinin mətbuatda geniş işıqlandırılmış məhkəmə prosesinin ilkin stenoqramını əldə etmək üçün göstərdiyi cəndlər boşça çıxmışdı. Ştatın apelyasiya məhkəməsi müəyyən etdi ki, müttəhimini tanıtma ədalətli mühakiməni təhlükə altında qoyduğu halda, mətbuatın belə stenoqramı nəzərdən keçirməyə ixtiyarı yoxdur.

Lakin bu sahədə uğurlar da əldə edilib. Kütləvi informasiya vasitələrinin təbliğatı qanunverici orqanların ilkin məhkəmə prosesinin qapalı keçirilməsinə icazə verən 105 illik Kaliforniya qanununun dəyişdirilməsində başlıca rol oynadı. Bugün bu cür iclaslar o vaxta qədər açıq keçirilir ki, hakim müttəhimin ədalətli mühakiməsinə əmin olmaq üçün məhkəmə prosesinin qapalı keçirilməsinin tam zəruriliyi haqqında qərar qəbul etsin.

Məhkəmələrlə gündəlik toqquşmalarda kütləvi informasiya vasitələrinin itirdikləri qazandıqlarından çox olur. Hakimin qapalı iclas kezirmək haqqındaki əmri müzakirə olunur və yəqin ki, şikayət edilir, bununla da məhkəmə prosesi başa çatır və heç bir mühüm informasiya əldə edilmir.

Qəzetlər sübut etdilər ki, hazırkı andlı iclasçılar cinayət haqqında yazılı məqalə qədər güclü və tez təsir edən dəlil yoxdur. Oxuya biləcəkləri bu yazıların təsiri ilə onlar adətən hadisəni unudurlar. Yadda saxlamaq lazımdır ki, məhkəmənin qapalı iclas haqqındaki qərarını pozmaq məhkəməyə

hörmətsizlik kimi qəbul oluna bilər. Gizli məhkəmə iclaslarını pozmaq istəyən müxbirlər məhkəmə icraçıları tərəfindən bayır çıxarılmışdır.

Söz azadlığının qarşısını alan əmrlər

Birinci Əlavə qəzətlərin nəyi çap edib-etməyəcəyini müəyyənləşdirən hakimin və başqalarının qarşısını aldı. Lakin hakim məhkəmə prosesində hüquqşunasların kütləvi informasiya vasitələri nümayəndələri ilə danışmasını qadağan edərək xəbərin işıqlandırılmasına çətinlik törədə bilər. Bu, söz azadlığının qarşısını alan əmr adlanır.

Bu sxem eyni zamanda merlər, polis rəhbərləri, hökumət başçıları və digər rəsmilərin rəhbərləri tərəfindən istifadə olunur. İşçilərə xəbərdəki xüsusi məsələ haqqında müxbirlərə danışmamaq əmri verilir. Bəzən bu qayda jurnalistlə istənilən qəbildən olan əlaqəyə aid edilir. Milvokinin (*Milwaukee*) keçmiş meri “Milvoki Journal”na (*Milwaukee Journal*) qarşı elə acıqlı olmuşdu ki, öz işçilərinə onun istənilən nümayəndəsi ilə hər hansı əlaqəni qadağan etmişdi.

Xoşbəxtlikdən belə maneələr mətbuat və ictimaiyyətin inkişafına kömək edən işlərdən azdır. Adətən, kimsə – naməlum xəbərçi –məlumatı müxbirə sızdırır. Ona görə də ictimai idarələr arasında etibarlı əlaqələr yaratmağa cəhd etmək yaxşı fikirdir. Hakim və ya ərazi prokuroru əhvalatı gizli saxlamaq istədikdə məhkəmə karguzarı və ya prokuror köməkçisi maneəni yarib keçmək üçün sizə kömək edə bilərlər. Belə məhdudiyyətlər qoyan rəsmi şəxsləri kütləvi informasiya vasitələrinin bu əmrə düşmən münasibəti maraqlandırmayacaq. Lakin yüksək vəzifələr tutmaq istəyən işçilər, ümumiyyətlə, jurnalistlərlə pis münasibətdə olmayı qətiyyən arzulamırlar. Xəbərçiyyə qarşı mənfi münasibətdən asılı olmayıaraq, məlum qaydaya görə məlumat verməyi qadağan edən əmrləri pozmaqla əldə olunsa belə informasiya çap oluna bilər. Qəzətlər informasiyanın “Ağ evdən müsahibə”, “bələdiyyə işçisinə”, “yüksek vəzifəli şəxsə” aid olduğunu deməklə böyük düşüncəsizlik etmiş olarlar. Əlbəttə ki, belə ehtiyatsızlığı görə müsahibinizin işini itirməsi realdır, lakin o risk etdiyini bilir və bu əmri pozmağa onun öz əsasları var.

Qaydanın pozulması

Qəzet müxbirləri bəzən ictimaiyyətin çəkindikləri yerlərə daxil olurlar. Qanuni olaraq “Qaydanıpozma” sözü hər kəsə aid edilir. Lakin bəzən tələsik, gərgin iş vaxtı müxbirlər ya bilərkəndən, ya da təsadüfən şəxsi mülkiyyətə daxil olurlar.

400-ə yaxın nümayişçi nüvə enerjisi zavodu əleyhinə çıxaraq Oklahoma (*Oklahoma*) emal şirkətinə məxsus otlağın hasarını uçuraraq, içəri daxil olmuşdular. Bir neçə müxbir onların ardınca xüsusi torpaq sahəsinə keçmiş, polislə nümayişçilər arasındakı dava-dalaşı qeydə almış, şəkillər çəkmişdilər.

Nümayişçilərdən bəziləri və səkkiz müxbir qaydanı pozduqları üçün həbs olunmuşdular. Birincilər azad edilmiş, müxbirlər isə günahlarına görə mühakimə edilmişdilər. Oklahoma məhkəmələri torpaq sahibkarlarının xüsusiyyətçilik prinsipinə əsaslanaraq bildirmişdir ki, şirkətin qaydanı pozan hər bir şəxsin həbsini tələb etmək hüququ var.

Ali məhkəməyə şikayətdə müxbirlər sübut etdilər ki, artıq bir dəfə kütə şirkətin torpağına keçmişdir, o, daha xüsusi deyildir. Ali məhkəmə ittiham-namələri nəzərdən keçirməkdən imtina etmişdi.

Medianı daha da ürəkləndirən Ali məhkəmənin axırıcı qərarı olmuşdur. Bu qərar ticarət mərkəzi sahibkarlarından öz ərazilərində bəzi siyasi çıxışlara yer vermələrini tələb edən Kaliforniya qanunu dəstəkləyirdi. Hər halda belə mərkəzlərdə müxbirlərin alicilərdən müsahibə götürməsi, onların buradan uzaqlaşdırılmasına səbəb ola bilər.

Mətbuatın Azadlığı üçün Müxbirlər Komissiyası (*MAMK*)¹ inanır ki, onun Birinci Əlavə kimi başlangıç dəlili var. Bu sənədə əsasən müxbirlər və fotoqraflar işlə əlaqədar xüsusi və ya yaşanılmayan sahəyə daxil olduqda cinayət xarakterli qanun pozuntusuna görə ittiham olunmamalıdır. Cak Landau (*Jack Landau*), vəkil-müxbir və *MAMK*-in keçmiş icraçı direktoru “Editə ənd Publisə” qəzetində göstərirdi: “Nə qədər ki, müxbirlər yalnız passiv müşahidəçilər kimi hərəkət edirlər, xüsusiyyətçilik hüquqlarına toxunmurlar və ya onların işinə qarışırlar, belə görünə bilər ki, onların siyasi nümayişlər, piketlər, yanğınlar və xüsusi mülkiyyətçiliklə bağlı polis departamentinin gördüyü işlər barəsində yazmağa geniş hüquqları var.”

Landau yazırı ki, Oklahoma qərarından fərqli olaraq, Ali məhkəmə və digər məhkəmələr, ən azı yaşayış yerlərinə yaxın olmayan tarlalar, otlaqlar və digər torpaqlarla bağlı yer sahibkarlarının hüquqlarını azaldır.

Xüsusi qaydanın pozulması ilə bağlı necə qərar olursa-olsun, əgər nümayişlər yaxud digər fövqəladə hadisələrin gedişinə kiminsə şəxsi mülkiyyəti mane olmursa, müxbirlərin hadisənin qızığın yerində hər hansı bir qaydanı gözləyəcəklərinə inam yoxdur. Heç nə olmasa da, rəqabət onları dayanmağa qoymayacaq. Bundan başqa, hər belə məcburi daxilolma hadisəsi həbsə gətirib çıxarmır.

Bununla belə, başqa cür hadisələrdə, qaydanı pozmamaq üçün xəbərdarlığa əhəmiyyət verməmək böyük müsibətə gətirib çıxara bilər. Məsələn, gecə kimya məhsulları şirkətinin həyətinə gizlicə daxil olub onun tallantılarının suyu çirkəndirməsini yoxlamaq cəhdi belə bir bəhanə ilə əsaslandırıla bilməz ki, siz yalnız qəzetdəki kiçik məqalədən həyəcanlandıığınız üçün buradasınız. İttiham sizin hərəkətinizi planlı qarət kimi qəbul edər və sizə qarşı məhkəmədə iş qaldırar. İstehsalat firması yenicə baş vermiş hadisəni araşdırın jurnalistlər dəstəsini qaydanı pozduqlarına görə bağışladıği halda, bir

¹ The Reporters Committee for Freedom of the Press (RCFP)

müxbirin gecə hasarı aşaraq şübhələndiyi cinayəti tədqiq etmək istəyi, şübhəsiz ki, kəskin reaksiya yarada bilər.

Son illərdə müxbirlərlə bağlı ən maraqlı hadisə 1995-ci ildə 169 nəfərin ölümü ilə nəticələnən Oklahoma şəhərindəki Alfred P. Murrah Federal Binasında (*Alfred P. Murrah Federal Building*) partlayış zamanı müxbirin hadisə ilə əlaqədar həmin binada olması idi. Burada olmaq onun vəzifəsinə aid deyildi.

“Çığaşa (Okla.) Deyli Ekspres” (*Chickasha (Okla.) Daily Express*) qəzətinin xəbərlər üzrə redaktoru Brenda More (*Brenda Moore*) xüsusi xilasetmə paltarı geyinərək dağılmış binaya daxil olan xilasedicilərə qoşulmuşdu. Həmin vaxt isə media əməkdaşlarını polislər hadisə yerinə yaxın buraxmırıldılar. Ona baha başa gəlsə də More ilk eksklüziv məqalənin müəllifi olmuşdu. Mahalın xilasedicilər dəstəsinin üzvləri danlanmış, Brendanın rəhbərləri onu və digər jurnalisləri bu məsuliyyətli addıma etinasızlıq göstərdiklərinə görə töhmətləndirmişdilər. Əksər jurnalistlər isə yəqin ki, belə bir fikrin onların ağlına gəlməsini arzulayırdılar.

İctimaiyyət üçün verdiyi məlumatda More demişdi: “Mən içəri keçməliydim, müxbir və vətəndaş kimi həmin mənzərəni görməliydim. Mənim məqaləmi gərginlik və mövzuya olan tələbat doğurdu. Sarsılmışdım, diqqətimi cəmləyə bilmirdim. Belə bir addım atdıǵıma görə mütəəssirəm və bu mənə həyat dərsi olacaqdır. Lakin mən heç kəsə heç bir ziyan vurmamışdım.”

İndi federal bina ictimai mülkiyyətdir. Lakin sərəncama görə polisin mətbuatı fəlakət zonalarından kənarda saxlamaq hüququ var. Morenin hərəkəti qanun və əxlaq baxımından problemlər yaradır. O, həbs oluna bilərdi və ərazi prokuroru bunu təklif etmişdi. Təşəbbüskarlıq və qətiyyətlilik, ümumiyyətlə, yaxşı jurnalistika əlamətləri hesab edildiyi halda, müxbirin mövzunu ələ keçirmək üçün öz həmkarlarına qarşı ədalətsiz hiylə işlətməsi xoşagəlməzdır və jurnalistlər tərəfindən tənqid oluna bilər.

Axtarış və müsadirə

Ölkənin bir çox müxbir otaqlarında yeni müdafiə forması sınaqdan keçirilir. Qəzetlərin və teleradio verlişləri stansiyalarının müxbirləri və redaktorları yazıları, şəkilləri və qeydləri ya gizlədir ya da məhv edirlər. Bunun səbəbi odur ki, polis məhkəməyə çağırış kağızı və ya axtarış haqqında orderlə gələr və onları müsadirə edə bilər.

Hakimiyyət orqanlarının axtarış aparmaq hüququnu Ali məhkəmə 1978-ci ildə “Zöçər”in (*Zurcher*) “Stanford Deyli”yə (*Stanford Daily*) qarşı qaldırdığı məhkəmə işinin qərarında müdafiə etmişdi. Yeddi il əvvəl nümayişçilər Stanford Universiteti xəstəxanasına (*Stanford University Hospital*) hücum etmişdilər. Polis onları xəstəxanadan çıxartmışdı və polislərdən bəziləri etirazçılar tərəfindən döyülmüşdü. Tələbə şəhərciyinin qəzeti olan “Stanford Deyli” öz fotoqrafinin bu qarışqlıqdan çəkdiyi şəkilləri

dərc etmişdi. Ərazi prokuroru nəşrlərin və neqativlərin polis zabitləri tərəfindən yoxlanılması üçün qəzet redaksiyasında axtarış aparmaq orderi almışdı.

Məhkəmə birinci mərhələsində “Deyli”nin axtarış aparmaqla Birinci Əlavənin verdiyi hüquqların pozulması haqqında iddiasını dəstəkləmişdi. Bu qərar Ali məhkəmə tərəfindən ləğv edilmişdi. Ali məhkəmə qərara almışdı ki, nə Birinci, nə də Beşinci Əlavələr cinayət dəlilini tapmaq üçün axtarışa mane ola bilməz.

Bununla belə, 1980-ci ildə Konqresin və prezident Cimmi Karterin dəstəklədiyi layihə federal, ştat, yerli hüquq müdafiə orqanlarına “xüsusi səbəblər” olmadan müxbir otaqlarında gözlənilməz axtarış aparmağı qadağan etdi.

Buna baxmayaraq, bu cür axtarışların qorxusu qalmaqdadır. Bir çox qəzetlər və teleradio verlişləri rəhbərliyi öz işçilərinə belə şəraitdə necə hərəkət etmək barədə təlim keçmişdir. Adətən, işçilərə məsləhət görülmüşdür ki, belə hallarda polisin işinə qarışmasınlar, eyni zamanda onlara kömək də etməsinlər.

Müsadirədən siğorta olunmaq üçün bəzi qəzet təşkilatları yazıları, lentləri, qeydləri məhv edir və ya gizlədirirlər. Burada problem ondadır ki, müxbirin yazısı və ya lent yazısı onun özünü və qəzetini böhtanla bağlı mühakimədən müdafiə edən yeganə vasitə ola bilər. Çünkü onlar məqalənin ehtiyat yazısıdır.

Hüquq müdafiə orqanları ilə kütləvi informasiya vasitələri arasında axtarış, müsadirə, açıqlama və Birinci Əlavənin digər mübahisəli məsələləri üstündə başlanan düşmənçilik münasibətləri davam edir. Media bəzilərini uada-caq, bəzilərini uduzacaq. Yadda saxlanılası başlıca amil odur ki, hər bir demokratik şəraitdə bu suallar müzakirə oluna və ya məhkəməyə verilə bilər. Bir çox başqa ölkələrdə mətbuatın hüquqlarının qorunması tələblərinə hakim qüvvələr qəzetləri bağlamaq, redaktorları və ya müxbirləri həbsxanaya salmaq, ya da onları öldürməklə cavab verirlər.

Təklif olunan tapşırıqlar

1. Cinayətlə bağlı məhkəmə proseslərində təcrübəsi olan iki yerli hakimdən və hüquqsunasdan, yerli vəkillər birliyinin prezidentindən, qəzet redaktorundan və məhkəmə müxbirindən müsahibə götürün. Onların mülahizələrinə əsaslanaraq, azad mətbuatın mövzusu olan ədalətli məhkəmə prosesindən oçerk yazın. Son vaxtlarda baş vermiş elə məhkəmə prosesi tapın ki, o, sizin məqaləniz üçün mövzu olsun.
2. Siz gündəlik qəzetdə ümumi tapşırıqları yerinə yetirən müxbirsiniz. İşindən narazı olan bir nəfərdən məlumat alırsınız ki, böyük bir yükdaşıyan şirkətin sahibi bir sahildən diğərinə İran üçün qeyri-qanuni yolla kompüter avadanlıqları və təyyarə hissələri daşıyır. Siz öyrənmisiniz ki, Federal Axtarış Bürosu şirkətin

işini araşdırır, lakin mətbuata heç bir məlumat vermir. İşçilər sizə güman olunan yolasalma haqqında heç nə deməyəcəklər. İnfomasiya verən şəxsin məlumatını göstərən araşdırmanız əsaslıdır. Siz çap ediləcək eksklüziv məqalə yazın.

ABŞ-in prokuroru çağırış vərəqəsi ilə sizə məhkəməyə çağıraraq şahid kürsüsünə çıxardır. Yükdaşıyan şirkətin rəhbərlərini günahlandıran aktı almış prokuror sizdən məlumat götürdüyüümüz gizli mənbəni soruşur və hakim də onu dəstəkləyir. Əvvəlcədən siz öyrənmişdiniz ki, sizə məlumatı verən şəxsin özünün qeyri-qanuni ticarətdə əli var və bu barədə sizə yalan deyib.

İttihamçının sualına öz cavabınızı və bu cavabin səbəblərini dürüst ifadə edin. Yadda saxlayın ki, müsahibinizin adını deməkdən imtina etsəniz, həbs oluna bilərsiniz. Burada səhv, yaxud düzgün qərar yoxdur. Sizin qazanacağınız xal başlıca olaraq məsələni dərk etməyinizdən asılıdır.

3. Yerli şəhər bələdiyyələrinin, planlaşdırma komissiyasının, məktəb şurasının və digər ictimai təşkilatların iclas keçirmə ənənələrini yoxlayın. Onlar iclaslarını ştatın açıq iclas keçirmək haqqında qanununa uyğunmu aparırlar? Əgər belə deyilsə, onda bunun səbəbini öyrənin? Məqaləni yazın.

VIII FƏSİL

Müxbirlər otağında

Televizorda və kinoda gördüklerinizə inanmayın. Kütləvi informasiya vasitələri çoxdan mövcud olmayan jurnalistikani məşhurlaşdırmışdı. Qarınqarışlı müxbirlər otağından başlayan jurnalistika baş vermiş hadisələri inadkarlıqla öyrənmək üçün dəridən-qabıqdan çıxaraq özünü bir gərgin vəziyyətdən digərinə atmağa hazır olan müxbirlərdən və onlara qışqıra-qışqıra göstərişlər verən içki düşkünü redaktorlardan ibarət idi. Ola bilər ki, bu cür müxbirlər otağının bir neçəsi başqa yerlərdə də mövcuddur. Amerikanın böyük gündəlik qəzetlərinin eksəriyyəti Hildi Consonun (*Hildi Johnson*) vaxtındaki sıqaret tüstüsü ilə dolmuş köhnə daxmalardan daha çox sıgorta şirkətlərini xatırladır. (Bizim aramızda olan nisbətən gənc adamlar üçün Hildi Conson teatrda və kinoda ön planda duran dağınıqsaklı, yüngül şlyapalı və heç vaxt “yox” cavabını qəbul etməyən şinelli bir müxbir idi.) Müşahidəyə əsasən, bugünkü müxbirlər keçmiş həmkarlarından daha yaxşı geyinir, az işir və çox işləyirlər. Onlar çox işləyirlər, çünki bir çox qəzetlərin, xüsusilə ictimai qəzetlər birliyinin sahibləri öz vəsaitlərindən daha çox gəlir çıxarmaq istəyirlər. Bunun bir yolu nisbətən az işçi götürüb onlardan çox iş tələb etməkdir.

Müxbirlər otağında görülən işlər

Nəticə etibarilə, redaktorlar və sahibkarlar nisbətən az işçi ilə öz icmaları haqqında daha yaxşı yazmağa ümidi etdiklərindən, 1980-ci illərin sonu və 1990-cı illərdə müxbir otaqlarını dəyişməyə başladılar. Ənənəyə görə, böyük gündəlik qəzetlərdə təşkilatçı redaktor səhər və günorta iclası keçirməklə redaksiyanın cari əməliyyatlarına nəzarət edirdi. Burada qəzeti müxtəlif sahələrinin – xəbərlər, baş məqalələr, idman, biznes, dövlət, milli bölmələrinin redaktorları növbəti gün nəşrə gedəcək məqalələri müzakirə edirdilər. Qəzeti redaktoru nadir hallarda belə iclaslarda iştirak edirdi. Əvəzində isə o, qəzeti keyfiyyətli və mənfəətli olması üçün naşirlə birləşdirilməsinə dair qərar qəbul etməyə məsul idilər. Bölmə redaktorları tapşırıqlar hazırlayırdılar və onların müxtəlif sensasiyalar, məhkəmələr, polis,

təhsil, daşınmalar, bələdiyyə, dövlətin qanunverici orqanları, mahalın idarə heyəti və s. kimi xüsusi sahələri işıqlandıran müxbirlərə nəzarət etmək üçün assistantləri var idi.

Adətən, gənc müxbirlər ümumi xarakterli tapşırıqlar yerinə yetirirdilər, yəni onlar daha təcrübəli müxbirlərin etmədiyi istənilən işi görürdülər. Liza Minellinin kartof becərən fermerlərdən müsahibə götürdüyü kimi. Onlar həmçinin yanğınsöndürən maşının arxasında düşür, polis müşahidəçilərini izləyirdilər. Hökumətin ən mühüm idarələri haqqında artıq yazıldıqından və veteran müxbirlər vaxtlarının çoxunu iclaslara getməyə, bürokratlardan, siyasetçilərdən və hüquq mühafizə orqanlarının rəhbərlərindən müsahibə götürməyə sərf etdiklərindən belə tapşırıqları gənclər yerinə yetirirdilər. Bununla belə, 1980-ci illərin sonlarında qəzet biznesinin iqtisadi mühiti dəyişməyə başladı.

1970 və 1980-ci illər qəzet inhisarında partlayış yaratdı. Hətta ən çətin illərdə belə qəzet nəşrinin vəziyyəti digər sahələrdən xeyli yaxşı idi. "Nayt-Rider" (*Night-Ridder*) qəzetiñin mərhum rəhbəri Ceyms Batteni (*James Batteni*) bir tanış豪 haqqında belə danışmağı xoşlayırdı: "O, "küt olmasına baxmayaraq" qəzetə pul qazanmaq üçün gəlmışdı." Həmçinin qəzətlərin inhisarı həyat normasına çevrildikcə, qəzet oxumaq seçimi tamamilə azalırdı. Bu vəziyyət Batteni və onun nəslindən olan jurnalistləri oxuculara münasibətləri barədə yenidən düşünməyə sövq etdi. Amerikanın böyük şəhərlərində geniş yayılmış demoqrafik dəyişikliklər xəbərləri işıqlandırmaq üçün redaktorları yeni yollar araşdırmağa təhrik edirdi. Orta təbəqənin adamları əvəzinə şəhərlərdə ənənəvi qəzet oxucusu olmayan və çoxluq təşkil edən kasib mühacirlər artmağa başladı. Orta təbəqənin nümayəndələri şəhərləri tərk edib şəhərətrafi yerlərə köçməyə başladılar. Həmin vaxt əyalətlərin gündəlik qəzətləri şəhər qəzətlərinə nisbətən daha çox dövr edirdi. Çoxlu sayda oxucusunu itirən şəhər qəzətlərinə reklamçıların diqqətini cəlb etmək lazımdı. Hətta belə vəziyyətdə də qəzətlərin gəlirləri digər sənaye sahələrinə nisbətən iki dəfə çox idi. Bununla belə, sahibkarlar ürəklərincə olan qazanclarını qorumaq isteyirdilər. Bir çoxu şəhər qəzeti əvəzinə əyalət qəzeti kimi fəaliyyət göstərməyə üstünlük verərək şəhərdəki köhnə redaksiyalarını əyalətlərə köçürdülər.

1990-cı illərin əvvəllerində Orinc Kauntidə (*Orange County*), Kaliforniya da ilk dəfə olaraq "Orinc Kaunti Recister" (*Orange County Register*) qəzeti şəhər ətrafında müxbirlər otağını sinaq üçün təşkil edən ilk qəzet oldu. Bu taktika başqa qəzətlər tərəfindən geniş şəkildə qəbul edildi. Baş redaktorlar təşəbbüskarlığı artırmaq və sanballı reportaj hazırlamaq üçün jurnalistlərin çiyinlərinə həddindən artıq böyük yük qoydular. Onlar idarələri, bürokratları və iclasları işıqlandırmaq əvəzinə müxbirlər otağının işçilərini yeniləşdirib, müxbirləri və redaktorları mövzular üzrə müəyyənləşdirdilər. Biznes redaktoru maliyyə işləri ilə məşğul olan redaktora çevrildi. Məqalələr, əyləncələr və idman, polis, məhkəmələr və sosial məsələlər, elm və

hökumətlə bağlı mövzular üçün redaktorlar var idi. Həmin qrupların daxilində, məsələn, siyaset və hökumət, şəhərlər və ərzaq, bazarlıq və dəb sahələri üçün köməkçi redaktorlar fəaliyyət göstərirdi. Ümumi tapşırıq almış səkkiz nəfərdən ibarət müxbirlər dəstəsini dörd yerə ayıraq, Xüsusi Təyinatlı Dəstəyə¹ (XTD) bölgündülər. Bu dəstə böyük məqalələr yazmaq və istintaq aparmaq qabiliyyətinə malik idi.

Redaktorlar əmin idilər ki, yenidən təşkilolunma bölmələr arasında ənənəvi maneənin aradan götürülməsinə, bütövlükdə mətbuatda işıqlandırmanın inkişafına kömək edəcək, fövqəladə xəbərlərin müvəffəqiyyətlə verilməsini təmin edəcək. Yenidən təşkilolunmanın nailiyyətini göstərmək üçün heç bir müstəqil rəy deyilmədi, lakin digər qəzetlər gəlirlərinin aşağı düşdürü halda yenidən təşkilolunma yolları axtardıqları vaxt işlərini elə bu qaydada qurmağa başladılar. Çoxları xüsusi sahə müxbirlərini ayırmalı oxşar üsullardan istifadə etdilər.

Nümayəndəliklər

Əksər qəzetlərin bəzi xarici dövlətlərdə, ölkə paytaxtlarında və Vaşinqtonda (*Washington, D.C.*) nümayəndəlikləri var. Lakin daha çox yayılanlar qəzeti kənd və şəhər ətrafında, şəhər şurasında, hökumət orqanlarında, polisdə, məhkəmələrdə olan şöbələridir. Şöbələrin müxbirlərindən daim yeni mövzular tapmaq, onları araşdırmaq, bu sahədə və ya mövzuda nəyin işıqlanıllıb-işıqlanılmaması haqqında qərar qəbul etmək gözlənilir. Məhkəmə müxbiri, məsələn, eyni zamanda gedən altı məhkəmə iclasından birini seçə bilər və ya müəyyən olunmuş istənilən gündə bir neçə məhkəmə iclasına baş çəkə bilər. Polislərin fəaliyyətini işıqlandıran müxbirlərin polisin mərkəzi orqanlarında mətbuat otağı götürmək imkanı var. Onlar nəzarətçi ilə məsləhətləşə, hansı cinayət yaxud dava-dalaşın ən əhəmiyyətli xəbər olduğunu və onun mətbuatda dərcinin layiq olub-olmadığını müəyyən edə bilərlər.

Qəzeti redaktə mərkəzi

Redaktə mərkəzi əksər qəzetlərdə sərlövhə verməmişdən əvvəl məqalələrin üslub, dəqiqlik, orfoqrafiya və qrammatik cəhətdən redaktə olunduğu yerdir. Əsasən hər növ məqalələrlə işləmək iqtidarında olan redaktə mərkəzlərinə üstünlük verilir, bununla belə, böyük qəzetlərdə redaksiyanın xəbərlər, idman, məqalələr üzrə müxtəlif şöbələrinin öz redaktə mərkəzləri var.

Təyin olunmuş redaktor məqaləni redaktə etdikdən və müxbir onun üzərində lazımı düzəlişlər apardıqdan sonra mərkəzin redaktoru məqalənin üzərində işləyir. O, həmçinin dəyişikliklər edir və sonra qəzeti özünəməxsus iş prinsipindən asılı olaraq müxbirlə bu dəyişiklikləri müzakirə edir. Mərkəzin

¹ Special Weapons and Tactics (SWAT)

redaktoru şəkilləri, sxemləri, qrafikləri izah edən qeydlər yazır, başlıqlar, çoxbaşlıqlı məqalələr üçün bir sərlövhə verir və xəbərlərin hüdudlarını müəyyən edir.

Texniki redaktorluq bütün detalları öyrənməyi tələb edən xüsusi, son dərəcə nüfuzlu işdir. Qəzetiñ rəhbərləri texniki redaktoru işə götürərkən aparıcı jurnalistlər axtarırlar. Onlardan biri demişdir: “erudisiyalı şəxs elə adamdır ki, yalnız bir fənn tələb olunduğu halda Latin Amerikasının siyasi tarixindən və ya Şekspir yaradıcılığından, yaxud da riyaziyyatdan iki dərs götürmiş olsun.” Bəzi qəzetlər tamamilə redaktə mərkəzini ləğv etməyi sınaqdan keçirirlər. 1995-ci ildə ”Viçita İql” (*Wichita Eagle*) qəzeti redaktə mərkəzini ləğv edəndə müxbirlər otağında şok vəziyyəti yaratdı, səs-küyə səbəb oldu. Müxbirlər dəstəsinə təyin olunmuş texniki redaktorlar məqalələr yazırlar; müxbirlər isə məqalələr üçün sərlövhələr verirlər. Bununla yanaşı, qəzet jurnalistləri dəstələrdə qruplaşdıraraq orta idarəedici vəzifələri ləğv etməklə müxbir otağının yenidən təşkil olunmasını sınaqdan keçirdi.

Redaktorlar

Ənənəvi qəzetlərdə təşkilatçı redaktor redaktora, baş redaktora, hətta qəzetiñ naşirinə də məlumat verir. Gündəlik xəbərlərin işıqlandırılmasından başqa, təşkilatçı redaktor, adətən, qəzetiñ müxtəlif redaktə bölmələrinə, işəgötürmə və işdən azadetmə məsələlərinə də nəzarət edir. Qəzetiñ tirajından asılı olaraq təşkilatçı redaktor həmçinin səhifənin hazırlanması ilə məşğul ola bilər, kasıblar üçün nəzərdə tutulan programda göstərilən fondun lazımsız yerə xərclənməsini, yaxud ştatın həbsxanasında artan zoraklığı araşdırıa bilər. Məsələn, ”San Fransisko İgzaminə”də (*San Francisco Examiner*) təşkilatçı redaktor yeddi nəfərdən ibarət müxbirlər və fotograflar dəstəsinə məqalə üçün Latin Amerikasının sosial və iqtisadi vəziyyəti barədə mükəmməl mövzu verməklə mühüm iş görmüşdü.

Qəzetiñ redaktoru redaktə mərkəzini istiqamətləndirir və çox vaxt səhifələrin hazırlanması üzərində təşkilatçı redaktorla birgə işləyərək modellər hazırlanır. Səhifənin dizaynı – məqalənin qrafika işləri və qəzetiñ bədii tərtibati TV-nin təsirilə getdikcə mühüm əhəmiyyət kəsb edir. İndi saysız-hesabsız informasiya mənbələri ilə rəqabət aparmaq və qəzet alıcılarına yol tapmaq üçün redaktorlar qəzetləri mümkün qədər cəlbedici etmək istiqamətində işləməlidirlər. Müxbirlər və redaktorlar üçün bu, o deməkdir ki, onlar səhifələrin dizaynı, qrafiklərin işlənməsi və rənglərin seçilməsi sahəsində bacarıqlı olmalıdır.

Qəzətdəki redaktorların sayı onun tirajından asılıdır. Tirajı 100 mindən artıq olan qəzetlərin başqa sahələrlə yanaşı, daşınmaz əmlak, incəsənet, səyahət, dəb, ərzaq, bağçılıq və ev təmiri ilə bağlı sahələrə aid məqalələrə cavabdeh olan redaktorları ola bilər. Demək olar ki, bütün qəzetlərin baş məqalə və rəy səhifəsi üçün redaktorları var. Büyük qəzetlərdə bazar günü və

həftəsonu buraxılışlarını ayrıca işçi qrupu hazırlayır. Həmçinin əksər qəzetlərin cəlbedici dizayna, fotolara və qəzetiñ bədii tərtibatına cavabdeh olan ayrıca qrafika şöbəsi var.

Mümkün qədər ən yaxşı məqalələr kompleksini təqdim etmək üçün müxbirlər, redaktorlar, dizaynçılar və rəssamlar birgə işləyirlər. Müxbirlər qrafika rəssamlarına və fotoqraflara müntəzəm olaraq fotosəkillərə dair tapşırıqlar verməklə, hansı şəklin məqalənin məğzini daha yaxşı təsvir edə bildiyini müzakirə etməklə onlara yardım göstərirlər.

Digər şöbələr

Naşir qəzetiñ həm baş meneceri, həm də çox vaxt sahibidir. Əgər qəzetiñ sahibi bir neçə kiçik və ya bir böyük şirkətdirsə, naşir sahibkarın marağını əks etdirir və biznesdə gəlirinə təminat verir. Sahibkarın və ya naşirin günün xəbərləri haqqındaki rəyi, adətən, baş məqalələrin yerləşdiyi səhifənin redaktoru tərəfindən yazılaq həmin səhifədə və ya onun qarşısındakı səhifədə (*op-ed*) çap edilir. Adətən, əsas səhifənin redaktoru qəzetiñ redaktoruna deyil, birbaşa naşirə hesabat verir. Naşir qəzetiñ biznes əməliyyatlarına, tirajına, buraxılışına, reklamlara və elanlara nəzarət edən baş menecerlə işləyir. Baş menecer və naşir redaksiyanın büdcəsini, adətən, qəzetiñ redaktoru və ya təşkilatçı redaktoru ilə birlikdə müəyyənləşdirirlər.

Kilsənin dövlətdən ayrılması

Qəzetiñ biznes tərəfi gəlir gətirir; jurnalistlər isə onu xərcleyirlər. Jurnalistikada kök salmış bir ənənə bu iki tərəfi bir-birindən aralı saxlayırdı. Jurnalistlər çox vaxt biznes rəhbərlərini simic, özlərini isə rahatları mütəəssir etmək, narahatları sakitləşdirmək məqsədilə ictimaiyyətə xidmət etmək tapşırığı almış idealistlər kimi qəbul edirlər.

Lakin müzakirə etdiyimiz son iqtisadi dəyişikliklər nəticəsində iki tərəfi ayıran sədd artıq uçmaqdadır. Naşirlər az büdcəni və jurnalistlərin səmərəli işləmələrini təmin etmək üçün redaktorlara bilavasitə təzyiq göstərməklə maliyyə xərclərinə əsaslı təsir edə bilir və edirlər.

Xalis gəlirin artmasında marağı olan bəzi qəzetlər redaksiya ilə qəzeti yayanlar arasında əlaqə saxlayırlar. Onlar bundan oxucuların rəyini öyrənmək üçün istifadə edirlər. Vətəndaşların demokratiya şəraitində məsuliyyətlə fəaliyyət göstərməsi üçün bilmək istədikləri barədə redaktorların fikirlərindən daha çox oxucuların zövqünü oxşayan yazıları dərc etmək lazımdır. Əsas rəhbər işçilər deyirlər ki, müşahidələrə əsasən oxucular, daha çox tələb olunan və aktual məlumatlar istəyirlər, o cümlədən reklamçılar da müxtəlif mövzulu məqalələrə üstünlük verirlər. Floridakı, Roka Ratonda (*Roca Raton*) qəzetlər yaşlı, varlı oxucularını itirmədən, gənc mütəxəssisləri cəlb etmək məqsədilə yenidən dizayn olundu. Redaktorlar qəzetləri parlaq rənglər, tünd

qrafiklər və az da olsa şok xəbərlərlə dəyişdirdilər. Bu da bir nəfər media tənqidçisinin nüsxəni “qəzet maskası geyinmiş alıcı bələdçisi” adlandırmasına imkan verdi.

1990-cı illərin əvvəllərində ölkənin ikinci böyük qəzetlər birliyi olan “*Nayt-Ridə*” qəzetləri radikal dəyişikliklər layihəsini yerinə yetirdi. Şirkətin təxminən bütün qəzetləri “nəşrdə birgə istifadə edilən qaydalarda dəyişikliyin əsas layihələrini həyata keçirməyə başladı”. “*Advertisizing Eyc*” (*Advertising Age*) bildirmişdir ki, bu məlumat həmin vaxt şirkətin vitse-prezidenti olmuş Bill Beykerə (*Bill Baker*) məxsusdur. Daha çox yerli xarakterli və əhalinin həyat tərzindən bəhs edən xəbərlər də daxil olmaqla oxucuların mühüm hesab etdikləri mövzulara üstünlük vermək istiqamətində xəbərlərin işıqlandırılmasında dəyişikliklər oldu. Qaridə çıxan (*Gary, Indiana*) “*Post-Tribune*” qəzetində redaktor Viliam V. Satn (*William W. Sutton Jr.*) müxbirlər otağının strukturunu dəyişərək, onun dediyi kimi, “oxucuların diqqətini cəlb edən məqalələri” əsas tutaraq iclaslara aid məqalələri qəzətdən çıxartmışdır. Bəzi oxucuların şikayətindən sonra qəzet iclas materiallarını yenidən qəzətdə dərc etdirməyə başladı. O deyirdi: “lakin biz onları başqa məzmunda dərc edirik. Oxucuların həyatını asanlaşdırın və onlara nəzarət etmək imkani verən yeniliklərə və məlumatlara üstünlük veririk.” Sonra o, əlavə edirdi ki, müxbirlər otağı mədəni dəyişikliklərə məruz qaldı. “Mən oxuculara deyirəm ki, mən sizin qəzətin redaktoruyam. Öz qəzətinizdə nəyi görmək istədiyinizi mənə deyin, biz sizi daha çox razı salmaq üçün əlimizdən gələni edəcəyik.”

Qəzətin qəbul etdiyi qərarlarda iqtisadi problemlərin nəzərə alınması meylini şərh edəcək mövzu da özünü göstərə bilər. İdman mədəniyyəti və biznesi mövzusunda şərhlər yazan “*Filadelfiya İnvayrer*”ın (*Philadelphia Inquirer*) müxbiri Maykl Sokolov (*Michael Sokolove*) deyir ki, biz yaxşı qazanc axtararkən heç bir məqsədə xidmət etməyən lazımsız işlərə çoxlu enerji itiririk. “Qəzətin jurnalist xülyaçıları, adətən və ya çox vaxt Mayamidən gələn və gəlməkdə davam edən bəzi təşəbbüs'lərə elə qoşulurlar ki, öz enerji və istedadlarını böyük jurnalistikaya sərf etmək əvəzinə, hesabatlar yazar və ya iclaslara gedirlər. Əgər onlar, hətta xoş niyyətli olsalar belə, bu cür işləyirlərsə, onda əbəs yerə jurnalistikaya üstünlük verir, özlərini ona həsr edirlər. Bu, qəzətin keyfiyyətinə də təsir göstərir.”

“*Filadelfiya İnvayrer*”ın keçmiş redaktoru Maksvell E.P. Kinq (*Maxwell E.P. King*) deyir ki, redaktorlardan və müxbirlərdən ən əlverişsiz vəziyyətdə böyük işlər tələb olunur və onlar bunu sözsüz yerinə yetirirlər. Qəzet işçiləri fədakar insanlardır. Əgər siz onlara şərait yaratsanız, onlar əllərindən gələni edəcək, cəhənnəm əzabına dözmək belə olsa işləyəcəklər. Biz bəzi işləri yerinə yetirməməliyik. Biz xəbərlərin verilməsinə və onların getdikcə təkmilləşməsinə çox az əhəmiyyət veririk.”

Kinq deyir ki, maliyyə məsələləri baş redaktorları çox narahat edir, lakin təkcə “*İnvayrer*”də yox. “Bu, problem demək olar ki, istənilən qəzet şirkətində var.” O deyir: “Mən bilirəm. Bundan çıxış yolu yoxdur.”

“Nayt-Ridder”ın keçmiş redaktoru, indi isə “Baltimore”ın (Tayms Mirrə) (*Baltimore’s Sun, Times Mirror*) redaktoru Con Karol (*John Carroll*) deyir ki, korporativ jurnalistikən meydana gəlməsi ilə redaktorların rolü dəyişmişdi. O deyir ki, təkcə “Nayt-Ridder”də deyil, Amerika jurnalistikasının hər yerində kommunizm səhnədən getmiş, kapitalizm qələbə çalmışdı. “Amerikanın ümumi həyat meyarlarının şərhi ön plandadır. Lakin burada demək olar ki, icmaya xidmət, coşqun jurnalistika kimi digər bütün meyarlar istisna olunmuşdur. Redaktorlar daha çox bizneslə məşğul olurlar, getdikcə daha az icmaların yaxşı və pis işlərinə müstəqil rəhbərlik edirlər.

Müxbirlər otağı haqqında qeyd

Bizim apardığımız ümumi müzakirələrin əksəriyyəti, nəticə etibarilə, bugünkü əsas mərkəzi qəzetlərin müxbir otaqlarının jurnalistlər tərəfindən necə idarə edilməsi haqqındadır. Yadda saxlayın ki, bununla belə, kiçik, orta ölçülü, gündəlik, həftəlik, iki həftədən bir çıxan qəzetlərin idarə olunması bir-birindən çox fərqlidir. Hər bir qəzet icmanın ehtiyaclarından, onun xidmət etdiyi sahibkardan asılı olaraq müxtəlif cür idarə olunacaqdır.

Bu, gündəlik şəhər qəzetidirmi? Həftəlik şəhərətrafi qəzetidirmi? Rəqabətli, yoxsa inhisar bazarındadır? Onun tirajı bir neçə mindir, yoxsa 500 min? Müxbir otağının necə işləməsi haqqında ən son məlumatı və əsas müsahibləri axtarmaqla məqalə yazmaq istəyirsinizsə, iş üçün müraciət etməzdən əvvəl işlə tanış olun, mətbuatda məqalə ilə çıxış edin, hadisə danışın, qəzətdə və televiziya şirkətində araştırma aparın.

Təklif olunan tapsırıqlar

4. Zavoda ekskursiyaya getmək üçün yerli qəzetə müraciət edin. (Əgər lazımı bildiriş verilibsə, qəzetlər, ümumiyyətlə, jurnalist grupları üçün səyahətlər təşkil edirlər).
5. Merdən, şəhər şurasının üzvündən, polis rəisindən və ya şəhər rəhbərindən onun işi ilə bağlı cari məsələ haqqında müsahibə götürün. Heç olmasa müsahibəniz faktik xəbərlər əvəzinə gündəlik xəbərlər şəklində də alınmazsa, onda hadisəni əsas məqalə şəklində yazın.
6. Polisi, şəhər belədiyyəsinin və əyalətin idarəetmə mərkəzinin xüsusi müxbirlərini müşayiət edin. Öyrəndikləriniz haqqında hesabat yazın.
7. Yenicə muzdla yanğın törətmış üç kişi və bir qadını həbs etmiş xəfiyyədən soruşacağınız on sualın siyahısını hazırlayın. İcmanızda son üç həftədə naməlum səbəblərdən 15 yanğın hadisəsi baş verib. Onları öyrənin.
8. Üç qəzet seçin və onları ümumi məzmuna, yazı üslubuna, tərtibatına, qrafikasına, baş səhifəsinə, yerli, dövlət, milli və xarici məlumatları necə işiqləndirməsinə görə tənqid edin.

IX FƏSİL

Etika və dəqiqlik

Patrisiya Bouman (*Patricia Bowman*) prezident Con F. Kennedinin (*John F. Kennedy*) nəvəsi – Vilyam Kennedi Smissi (*William Kennedy Smith*) onu zorlamaqda günahlandırmışdır. Geniş şərh edilən məhkəmə prosesində ona bəraət qazandırdılar.

Qəzetlər adətən zorakılıqdan zərər çəkənlərin adlarını yazmırlar. Bu-nunla belə, Boumanın adı birinci London qəzetində, sonra Birləşmiş Ştatların supermarket qəzetlərində, daha sonra NBC Nyusun (*NBC News*) məqaləsində çap olunaraq bütün dünyada tanındı. Nəhayət, onun adı avqust ayında “Ny-York Tayms”da və bir neçə digər böyük qəzetlərdə çıxdı. Bu zəncirvari reaksiya idi.

İdarəçi Redaktorların Mətbuat Birliyinin¹, *APME News* jurnalında, özü haqqındaki məqaləsində Bouman bildirdi ki, onu axtaran media tərəfindən “o yenidən təhqir olundu”.

“Mən küçədə maşın qapılarının çırpıldığını eşitdim,” – Patrisiya yazırıdı. “Qapının zəngi çalındı. Telefon zəng çaldı. Mən və qızım nəzarət altında yaşıyırdıq. Həmin gecəyə qədər çöldə üstündə ötürücü qurğular quraşdırılmış teleradio stansiyalarının maşınları var idi... Mən dəhşətlə anladım ki, əgər media məni tapıbsa, demək məni zorlayan şəxs də tapa bilərdi. İkinci izləmə – ikinci zoraklıq başlamışdı.”

Digər zərər çəkənlər haqqında mətbuatda yazılmadığı halda Bouman nə üçün məhz onu seçdiklərini soruşmaqdə davam edirdi.

“Kütləvi informasiya vasitələrinin öyrətmək və məlumat vermək səlahiyyəti var.” – o qeyd etdi. “Adımın qəzetlərdə verilməsi öyrətmək və ya kim-dəsə müəyyən fikir yaratmaq üçün heç nə etmədi.”

Onun adının “seçilməsinə” səbəb ittiham olunanın məşhurluğu, bulvar qəzetlərinin cazibədarlığının artırılması və onların qızığın rəqabəti olmuşdu.

Bir çox jurnalistlər Boumanla razılaşırlar və daha çoxu belə etika problemlərinə görə əzab çəkirlər. Redaktorların və yaxud müxbirlərin elə bir konfransları yoxdur ki, orada etikaya dair məsələlər və onların həlli yolları müzakirə olunmasın. Peşəkar Jurnalistlər Cəmiyyəti² jurnalistlərə kömək etmək üçün etika normalarını qəbul etmişdi, İdarəçi Redaktorların Mətbuat Birliyi isə onu yazıda istifadə olunmaq üçün təkmilləşdirir. Bir neçə qəzet ciddi surətdə

¹ Associated Press Managing Editors

² Society of Professional Journalists (*SPJ*)

həyata keçiriləcək etik davranışlar üçün öz qaydalarını qoydular. Bəzi qəzetlər həmçinin oxucuların redaksiya üzvləri haqqında şikayətlərini təqdim edən, lakin qəzet departamentindən və hətta naşirlərdən asılı olmayan məmurları işə götürürər. Onlar yanlış iddiaların səbəblərini, etika qaydalarını şübhə altına qoyan məsələləri yoxlayır və çox vaxt müxbiri və yaxud redaktoru təqsirləndirən fikirlərlə birlikdə öz araşdırılmalarını qəzətdə nəşr edirlər. Buna görə də bu məmurlar öz həmkarları arasında heç də məşhur deyillər.

Siz öz yerli qəzetiñizdə səhvləri düzəltmək üçün “düzəliş” lövhəsini də nəzərdə tutmalısınız. Səhvlər etməyin, çünki artıq 1920-ci, 30-cu, 40-cı və 50-ci illərin, etikaya az fikir verən kobud şərhli jurnalistikasının dövrü keçib. Digər informasiya vasitələrinin qızığın rəqabəti və tirajın azalması ilə qarşılaşan qəzetlər qoymaları etika standartlarına etinəsiz yanaşmaqla bir daha oxucularını itirmək fikrində deyillər. Bundan başqa işə yenicə başlayanların əksəriyyəti tədris planlarına etika kursları da daxil olan jurnalistika məktəbinin məzunlarıdır.

Ancaq jurnalistika nə dəqiq elm, nə də ideal bir peşə olmadıqından etika və dəqiqlikdə səhvlər yaranır. Bunlar informasiya vasitələrinin qarşılaşdığı başlıca problemlərdir.

Maraqların toqquşması

Siyasi namizədə ictimai informasiya vasitəçisi kimi xidmət edən müxbir və öz gəliri üçün ticaret haqqında “məxfi məlumatlar” toplayan biznes müxbiri açıq-aşkar etikasız hərəkət edir və rəhbərlik onların fəaliyyətlərindən xəbərdar olduqda işdən uzaqlaşdırılacaqlar. Bundan başqa, kiminsə və yaxud hər hansı bir təşkilatınsa haqqında sanballı məqalə yazmaq üçün rüşvət alan müxbir də işsiz qala bilər.

Cənubi Kaliforniyanın həftəlik qəzetiñdə idman bölməsinin qadın müxbiri rəhbərliyə bildirdi ki, orta məktəbin bir voleybol oyunçusunun atası oyun haqqındaki məqalədə qızı barəsində geniş yazmaq üçün ona 50 dollar təklif etmişdir. O, ataya pulunun nə üçün geri qaytarıldığını nəzakətlə bildirmiş və bu təklifi qəbul etməmişdi.

Takoma Nyus Tribunun (Vaş.) (*Tacoma (Wash.) News Tribune*) texniki redaktoru Sendi Nelson (*Sandy Nelson*) əvvəlki müxbir işinə qaytarılması üçün qəzeti məhkəməyə vermişdi. O, başqa işə keçirilmişdir, çünki rəhbərlik onun homoseksualistlərə bağlı ayrıseçkilik də daxil olmaqla, müxtəlif işlərin xeyrinə ictimai fəaliyyət göstərməsinə etiraz etmişdir. Şirkət qərara aldı ki, belə işlərə qoşulması onun müxbir vəzifəsindən doğan maraqlarla toqquşur və qəzetiñ etibarlılığını şübhə altına qoyur. Nelson təkid edirdi ki, o heç vaxt müdafiə etdiyi məsələləri şərh etməyib və müxbir kimi fəaliyyəti zamanı həmişə tamamilə obyektiv olubdur. Buna əlavə olaraq o, işdən sonra öz şəxsi həyatını istədiyi kimi qurmağa haqqı olduğunu bildirmişdi. Bu hadisə Ali Məhkəməyə qədər gedib çatdı və qəzetiñ xeyrinə həll olundu.

Əyləncəli birja qəzeti olan “Hollivud Reporter”ın (*Hollywood Reporter*) müxbiri Donna Balansia (*Donna Balancia*) böyük istedadlar agentliyinə və di-

gər müttəhimlərə qarşı iddia irəli sürdükdən sonra işdən azad edilmişdir. O, ABC TV-dəki şou programda onun televiziya serialları üçün olan ideyasının oğurlanıb istifadə olunduğunu bəyan etdi. Dəyən zərər üçün ən azı 750 min dollar tələb etməsinə görə müdürü Balansianın qəzeti pərt etdiyini söylədi. O, təsdiq edirdi ki, Reporter qəzətinin ştat işçilərinin kənar layihələr üzərində işləməsini qadağan edən heç bir qaydası yoxdur və burada maraqlar toqquşmur, çünki o, televiziyanı müdafiə etməmişdi.

Burada rol oynayan bir amil var ki, o da faktiki olaraq olmayan ziddiyəti qəbul edərək narahat olmaqlarıdır.

Sitlda (*Seattle*) qəzet özü özünü etika qaydalarla bağlı mübahisənin mərkəzində qoymuşdu. Sitl Taymsın (*Seattle Times*) yeni beysbol meydançasının rəhbərlərinin reklam səhifəsinə 40 min dollar pul ayırması qəzətin oxucular tərəfindən tənqid olunmasına və onun öz işçiləri arasında narazılıqlara səbəb oldu. Layihənin əleyhinə olanlar fikirləşdilər ki, Tayms etika xəttini keçərək belə çox açıq danişirdi. Naşir Frank Blesen (*Frank Blethen*) ümumi götürəndə şəhərə xeyir verən pulsuz reklamların olmasını təsdiqlədi: "Hamımız iş görəndə özümüzdən soruşmalıyıq ki, biz öz növbəmizdə cəmiyyətə fayda veririk-mi?" Əsas korporasiyaçı və rəhbər kimi bizdən soruşulan real sual belə idi: "Biz burada iştirak etməyə ehtiyac hiss edirdikmi?" Cavab "bəli"dir."

Bütün bunların iibrətamızlıyi ondadır ki, siz maraqların toqquşacağı və yaxud kiminsə etirazına səbəb olan məsuliyyətli işi öz üzərinizə götürməzdən əvvəl uzun müddət və hərtərəfli düşünməlisiniz. Siz təkcə öz işinizi deyil, bütünlükdə karyeranızı təhlükə altında qoya bilərsiniz. Bu biabırçılıqla qarşılaşmış müxbirlərə, əgər mümkünürsə, jurnalistikanın başqa sahələrində iş axtarmaq çətin olur. Vaşington Post (*Washington Post*) qəzətinin müxbiri Canet Kuki (*Janet Cooke*) öz anasının məşuqu tərəfindən daima iynələnən səkkiz yaşlı uşaq haqqında təsirli məqalələr seriyasına görə Palitser Mükafatını aldı. Sonradan məqalələrin əvvəldən axıra qədər saxta olduğu aşkar olundu. Belə oğlan uşağı yox idi. Kuki işdən qovuldu və mükafat geri qaytarıldı. Bu onun, ən azı, qabaqcıl qəzətlərdəki karyerasına son qoydu.

Əgər ürəyiniz sizi həqiqətən də maraqların ziddiyətinə gətirən və ya bu halin gözləniləndiyi bir fəaliyyətə təhrik edirsə, onda nüfuzunuzu və yaşayış vəsaitinizi qorumaq üçün problemdən yan keçməyin yolları var. Siz ya öz vəzifənizdən istehfa verin, yaxud ən yaxşısı, məqsədinizin üstü açılana qədər məzuniyyət verməklərini tələb edin. Bəzi qəzətlər ziddiyət yarananda müxbirin işlədiyi xüsusi sahəni və yaxud tapşırıqlarını dəyişdirməyə icazə verəcəklər. Aydırıñ ki, əgər təhsil sahəsində işləyən müxbirin əri məktəb şurasına rəhbər seçilibdir, onda o öz fəaliyyətini davam etdirə bilməyəcək və heç istəməməlidir də. Ancaq idman, əyləncə və yaxud bələdiyyə istiqamətinə yönəlmək hər bir şübhəni aradan qaldırmalıdır. Yeri gəlmışkən, kütləvi informasiya vasitələrində işlədikləri zaman işçilərin ictimai idarələrə qaçmasına bura-da şübhə ilə baxırlar.

Sonuncu söz: Əgər sizin qəzətinizdə maraqların toqquşmasını aradan qaldıran nəşr olunmuş təlimatlar varsa, onları diqqətlə oxuyun və sonra yenidən bir də oxuyun. Əgər belə bir sənəd yoxdursa, təlimatlar və yaxud nəyin

mümkün olduğu, neyin mümkün olmadığı məsələlər barədə redaktorunuzla məsləhətləşin.

Obyektiv yazıçı

Jurnalistlər arasında obyektivlik anlayışının olmadığını söyləyən ədəbsiz adamlara fikir verməyin. Bu ehməkçilər təsdiq edirlər ki, müxbirlər və redaktorlar bu peşəyə alıqları təriyyə və təhsil, sosial və iqtisadi statuslar, etnik tərkiblər və şəxsi meyllərin birgə təsiri ilə xəbərlər haqqında formallaşan fikirlərlə gəlirlər. "Obyektivlik bir mifdir" cümləsi onların tanınmış şüarlarıdır.

Bu mif deyil (baxmayaraq ki, miflər də həqiqət ola bilər). Obyektiv yazı Amerika jurnalistikasının temelidir və hər gün bütün ölkə bununla rastlaşır. Tənqidçilər əksər insanlarda olduğu kimi jurnalistlərin də öz təcrübələri nəticəsində formalasdıqlarını deməkdə haqlıdır. Onlar Marsdan gəlməyiblər. Ancaq nəzərə alınmalıdır ki, onlar ictimaiyyətə əksər oxucuların istədikləri və gözlədikləri düzgün, işirdilməmiş faktlar vermək marağında öz hissərini boğmaq təlimini jurnalistika məktəblərində və iş yerlərində keçmişdilər. Onlar rəyləri baş məqalə səhifəsində, şəxsi yazıldarda və baş məqalə olan səhifənin qarşısındaki səhifədə tapa bilərlər. Obyektivliyə şübhə edənlər həmçinin görünür anlamırlar ki, müxbirlərin yazdıqları məqalələrin böyük əksəriyyətində heç bir şəxsi maraqları yoxdur. Onda nə üçün onlar bu məqalələri belə yaymaq istəyirlər? Yazıçının başlıca ideyası son müddətə qədər yaxşı bir məqalə yazılmamasına imkan verir.

Əvvəlde qeyd edildiyi kimi jurnalistika ideal bir sahə deyil. Təəssüf ki, bir çox müxbirlər öz mənafelərini güdürlər, ya tapşırıqla, ya da səhvən məqaləni təhrif edirlər. Ola bilsin ki, öz mənafelərini güdenlər naşirlər və ya digər rəhbər işçilərdir, yazıçılar isə sadəcə şəflərinin istədiyini təsvir edirlər. Hər halda, bu nadir hallarda olur. Əksər naşirlər daha çox qəzətin biznes tərəfi ilə maraqlanaraq, qəzətin xəbərlər bölməsinin işinə qarışmırlar.

Bununla belə, deyək ki, öz qərəzli, mənfi fikirlərinin və yaxud nöqtəyi-nəzərlərinin məqaləyə salınmasına imkan verən təkcə müxbirin özüdür. Redaktorlar obyektivlikdən yayınları yaxşı görürlər və müəllifi işdən çıxarmasalar da, həmin dəqiqə dayandırırlar. Sonuncu təhlildə obyektivlik sadəcə ədalət deməkdir. Yazıçı ziddiyyətli məsələnin hər iki və ya beş tərəfini də təqdim etməlidir. Cinayət törətməkdə günahlandırılan şəxsə zəng vurulmalıdır. Ola bilər ki, onun deməyə sözü var. Yararsız məhsullar satlığına görə federal rəhbərlik tərəfindən ittiham olunan şirkətin rəhbərliyi bəyanat üçün zəng vuraraq müraciət etmək səlahiyyətinə malikdir.

Özünüz üçün bu tezisi yoxlayın. Ədalət və obyektivlik üçün beş və ya altı qəzətin xəbər məqalələrini yoxlayın. Bizim fikrimizcə siz qəzətlərin Mətbuat Birliyinin (*Associated Press*) reportaj stilinə, yəni heç bir bəzək olmadan birbaşa məqalənin ortasına çatmaq üslubuna meyl etdiklərini görəcəksiniz. İstisna edilən, əlbəttə yaradıcılığı, humoru, qeyri-adi yönü olan və nəqli üslubda yazılan münasib böyük məqalələrdir. Hətta belə geniş yazıldarda da, obyek-

tivlik saxlanıla bilər. Əslində oxucuları cəlb etmək məqsədilə xəbərləri böyük məqalələr şəklində verməyə güclü meyl var.

Aşağıdakı iki məqalənin birincisi məlumatların birbaşa təqdimatını, ikinci isə xəbərlərin məqalə şəklində çatdırılmasını nümayiş etdirir.

Colayni Houts (*Jolayne Houtz*)

Gəncləri, əsasən azlıq təşkil edən kollec məzunlarını Siti Əyalət Məktəbində dərs demək üçün yiğan birillik program maddi və iş yerləri ilə bağlı problemlərinə görə bu dərs ilindən sonra bağlanma təhlükəsi qarışısındadır.

Əyalət ölkə müəllimlərinin beynəlxalq əməkdaşlıq programı olan “Tiç for Amerika”nın (*Teach for America*) məktəbdə sınañmasına icazə vermişdi. Odur ki, Siti məktəbinə 17 yeni müəllim gəlmişdi.

Həm əyalət rəhbərliyi, həm də işləyən tələbələr bu razılaşmadan faydalayırlar. Kollec məzunları ölkə miqyasında yiğilir, bütün ölkəboyu bölgələrə göndərilir və şəhər məktəbində dərs demək hüququ qazanmaq üçün iki illik öhdəcilik yerinə yetirirlər. Sonda, onlar müəllim diplomu ala bilirlər. Bu müəllimə olan ehtiyacı aradan qaldırmağın kəsə yoludur.

Və əyalət, əsas məqsədlərindən birinə, məktəblərdə başqa irqə məxsus olan müəllimlərin sayının artırılmasına kömək alır.

Lakin Siti programı bu il aşağıdakılardan da daxil olmaqla bir neçə problemlə rastlaşdı:

- Əməliyyatlara kömək etmək üçün şəxsi fondların çatışmazlığı. “Tiç for Amerika” programı fəaliyyət göstərmək üçün şəxsi vəsaitlərdən aldığı yardımın məbləğini heç olmasa 70 faiz artırımağa çalışır. Ancaq Siti da bu program öz xərclərinin $\frac{1}{4}$ -ni ödəmək üçün IBM kimi şirkətlərdən aldığı pul vəsaitini kifayət qədər artırılmışdır – deyə bu il “Tiç for Amerika”nın Siti programına nəzarət edən Lori Haydek (*Lori Hidek*) bildirdi.
- Siti məktəblərində yeni üzvlər üçün boş yerlərin çatışmazlığı. Bu il programda “Tiç for Amerika”-nın bir qrup yeni üzvlərini işə gətirmək nəzərdə tutulub, ancaq keçən bahar rayonun büdcə problemləri müəllim kadrların ixtisara salınmasına səbəb oldu. Ona görə əyalət rəhbərliyi və “Tiç for Amerika” bu il planı təxirə salmaq barədə razılığa gəldilər.
- “Tiç for Amerika” programının Nyu York Siti dövlət ofisində yenidən vergi qoyulma məsələsinə baxılır. “Tiç for Amerika” programı öz səylərini müəllimlərin çatışmadığı rayonlara yönəltməyə çalışır, – əlaqələr üzrə direktor Kristina Selmo (*Christine Thelmo*) bildirdi. Bu Siti dövləti hal deyil.

Haydek dedi ki, programın davam etdirilməsi haqqında qərar rayonun gələn il yeni müəllim kadrları üçün boş yerlərin olub olmadığı yoxlanıldıqdan sonra, fevralın 1-də qəbul olunacaq.

“Bilirəm, əyalət rəhbərliyinin bizim götirdiyimiz yeni kadrları təcrübələrinə görə və eləcə də onlara müxtəlif işlərdə kömək etmək məqsədilə burada saxlamağa müəyyən arzuları vardır” – o dedi.

Program əyalət və ştat tərəfindən həddən artıq müsbət qiymətləndirilirdi, - Haydek dedi.

“Tiç for Amerika” programının buradakı yeni 17 üzvlərinin 15-i bu il hələ də Sitlin orta və ali məktəblərindədir. Onların 13-ü ağdərili deyillər- Haydek dedi.

Rayonun məqsədi şəhərin etnik tərkibini (indi azlıqda olanlar 28 faiz təşkil edir) əks etdirən işçi qüvvəsinə malik olmaqdır – deyə əyalətin ictimai əlaqələr direktoru Riçard Kruz (*Richard Cruz*) bildirdi. Əyalətin müəllim heyətinin təxminən 23 faizini azlıqda olan xalqlar təşkil edir.

“Belə programlar olmadığından buna nail olmaq çətindir” – Kruz dedi. Son üç ildə Vaşinqtonun ənənəvi kolleg və universitetlərində diplom alan müəllimlərin 6 faizini azlıqda olan etnik qruplar təşkil edir – o dedi.

“Tiç for Amerika” programının ideyası Princeton Universitetinin (*Princeton University*) yuxarı kurs tələbəsinin 1989-cu ildəki tezis işindən götürülmüşdür. Bu tezis müxtəlif, kolleci yenicə bitirmiş məzunların müəllimlik təcrübəsi olmadan riyaziyyat, elm və dilçilik sahəsində təcrübəli müəllimlərin çatışmadığı əyalət məktəblərində iş yerlərini necə doldurması haqqında idi.

Sitl Tayms

Kevin Conson (Kevin Johnson)

Ceyms Holdermanın (*James Holderman*) yolunu azması Cənubi Karolinanın faciəsidir və bu fəlakət davam edir.

Bir vaxtlar Cənubi Karolina Universitetinin səlahiyyətli prezidenti Birləşmiş Ştatların prezidentlərini, diplomatlarını və kino ulduzlarını özünə dost hesab edirdi. Onun möhkəm siyasi əlaqələri hətta Roma Papası II Con Paulu ölkənin Baptist kilsələrinin üstünlük təşkil etdiyi ərazi-də yerləşən tələbə şəhərciyinə gətirdi.

Eyni zamanda, Holderman passiv Cənub İnstytutunu daha yüksək təhsil elitisə ilə rəqabətə qaldırdığı üçün etimad qazanmışdı.

Uğurlu karyera, 30 yaşlı xanımı və iki uşağı ilə onun həyatı çox gözəl görünürdü. Sonra 1990-cı ildə aşkar olundu ki, bu məşhur prezident universitetin neçə min dollarlıq fondunu yaxşı idarə etmirdi. Tələbə şəhərciyindən kənardakı səyahətlərdə onu müşayət edən tələbə oğlanlarla cinsi əlaqəyə girməsi haqda olan ərizələr və ittihamlar daxil olmaqdə davam edirdi.

Çərşənbə axşamı Holderman hüquq mühafizə sisteminin yaratdığı çətinliklərlə yeni mərhələdə qarşılaşdı. Belə ki, Kolumbiyanın federal hö-

kuməti müflisləşməyə səbəb fırıldaqlarına görə onu ittihamnamənin 8 bəndi ilə günahlandırdı.

Onsuz da 1990-ci ildə üstü açılmış Universitet fondlarının düzgün istifadə olunmaması və vergilərin ödənilməməsinə görə şərti azadlıqda olan Holdermanın yeni cinayətdə ittiham olunması, onun ağır formada ictimaiyyət qarşısında sonuncu ifşası ola bilərdi.

“Bu mənim məşğul olduğum ən faciəli məsələdir” – çərşənbə günü yeni ittihamları elan edərək Cənubi Karolinanın B.Ş. prokuroru Pit Strom (*Pete Strom*) dedi. “Hər halda heç kim qanundan kənarda qalmır.”

Yalnız iki il əvvəl, Holdermanın onun həyatına çevrilmiş fəlakətdən çıxdığı görünürdü. O, Çarlistonda məskunlaşmışdır, biznes üzrə məsləhətçi işləyir və fond pullarını yiğirdi. Öz keçmiş problemlərini maniakal psixoz tutmaları ilə bağlayırdı və “Yaxınlaşan qatarın vahiməli işığı” adlı kitabında bunları ürəyini boşaldaraq, müzakirə edirdi.

Çərşənbə günü Holderman anladı ki, bu vahimə yenə də onun üstünə gəlir.

Doqquz səhifəlik ittihamnamədə federal rəhbərlik Holdermanı 1993–1994-cü illərdə müflisləşməyə görə məhkəməyə verilərkən öz maliyyə vəziyyəti haqqında təkrar yalan danışmaqdə günahlandırdı.

Yeni ittihamların əsasında müəyyən olundu ki, universitetin keçmiş prezidentinin, guya ki, təqaüdə çıxmaq məqsədilə alınmış 30 min dollara yaxın gəliri gizlədilmişdi. İttihamçılar Holdermanı Kroun Pablişers (*Crown Publishers Inc.*) üçün kitab yazmağa 20 min dollar avans alması haqqında yalan danışmaqdə da ittiham etdilər.

Keçmiş prezidentin vəkili Coy Makkuloh bu ittihamnaməni “kədərli” adlandırdı və Holdermanın ruhi xəstəliyinin onun müdafiəsinin bir hissəsi olacağını söylədi. Əgər günahkar sayılsa, onu 40 illik həbs cəzası və 2 milyon dollar dəyərində cərimə gözləyir.

Özünün tələbə şəhərciyindəki malikanəsində çoxlu dəbdəbəli şənliklər keçirməklə tanınan bu girdəsifət müttəhimi tanıyanların hamısı bir daha məyus oldular.

“O, çox yaxşılıqlar etmiş bir adam idi,” – Ştat Ali Məhkəməsinin hakimi, 1991-ci ildə Holdermana 5 illik şərti azadlıq və 500 saatlıq ictimai xidmətlərə məhkum edən keçmiş sahə hakimi Con Henri Voller (*John Henry Waller*) dedi. “Sonra siz aşkar edəcəksiniz ki, o, tanındığı kimi deyildir. Məncə bu, hər hansı bir səcdəgahın yixılmasına bənzəyir. Görünür o yixılmaqdə davam edir.”

Universitetdəki 13 illik vəzifəsi zamanı Holderman məktəbin fondu nu 4 milyon dollardan 50 milyon dollara qədər qaldırmaqla böyük etimad qazanmışdır.

İllinoys sakini, Norsvest Universitetinin (*Northwestern University*) fəlsəfə elmlər doktorunun 1977-ci ildə şışirdilmiş tərcüməyi-hal ilə şəhərciyə gəlməsi tez gözə çarpan təsir yaratdı.

Onun məşhur adamları söhbətlərlə görüşlərə cəlb etmək bacarığı və yaxud qısa müəllimlik dərsləri misilsiz idi və onun öz biliyini artırırdı.

Stromun dediyinə görə Holderman bir dəfə demişdi: “Məlumdur ki, Elvis ölübdür, yoxsa o, universitetimdə olardı.”

“Camaat məşhur şəxsiyyətlərlə həddən artıq maraqlanırdılar” – keçmiş ştat senatoru Tom Turnipsid (*Tom Turnipseed*) dedi. “Şəhərin hər yerində siz onların Holdermanın şəhərciyində olduğunu və Henri Kissineri (*Henry Kissinger*) gördükleri haqqında danışdıqlarını eşidə bilərdiniz. Bu oğlan uca səslə bəyanat verməsi üçün papanın bura gətirilməsinə kömək etmişdi.”

Holdermanın müxtəlif tərəflərindən danışan keçmiş yerli ittihamçı Dik Harputlian (*Dick Harpoontian*) bir dəfə dedi: “O, şəhərdə nə vaxtsa olan ən yaxşı panaseya satıcısı idi.”

Əksəriyyət razılaşır ki, Holdermanın tənəzzülünə səbəb bədxərcliyə meylli olması idi.

Hətta 1991-ci ildə Holdermani vergilərdən yayındığına və universitetin pulunu düzgün xərcləmədiyinə görə mühakimə edəndə də, Voller bildirdi ki, o, heç vaxt Holdermani “cinayətkar” hesab etməmişdir. Onun universitet üçün etdiyi yaxşılıq həmişə “vəziyyəti tarazlaşdırırı”.

“Mən insanların Holderman haqqında danışdığını eşidəndə onların yalnız məyus olduğunu hiss edirəm” – Voller dedi.

USA Tudey

İnsan maraqlarına uyğun yaxşı məqalə yazmaqla yanaşı, *USA Tudey*dəki (*USA Today*) məqalənin necə məntiqlə işləndiyinə də fikir verin. Oxucu bura-da hər hansı bir qərəzli fikir tapmaqdə çətinlik çəkəcək.

Hədiyyələr və bəxşislər

Xəbər verən mənbələrin müxbirlərə hədiyyə və bəxşis vermələri və il-tifat göstərmələri 30 və ya 40 il bundan əvvəlki kimi böyük problem deyil, ancaq bu hələ də davam edir. Mənbələrin əksəriyyətinin bu təcrübədən yayınmasının bir səbəbi odur ki, onlar müxbirlərin indi daha yüksək etika standartlarına malik olduğunu və əksər qəzetlərin belə təklifləri qəbul edən işçilərinə qarşı ciddi qaydalar qoyduqlarını bilirlər.

Həddiyyələrin, dəvətnamələrin, təyyarə ilə pulsuz səyahətlər və yaxud mehmanxanada güzəştlər – “havayı əşyalar” – verənlər nə qədər yaxşı niyyətdə olsalar da jurnalisti təhlükə altında qoyurlar. Məsələ sadədir: Etikalı müxbir mənbədən qiymətli heç nə qəbul etmir.

Bir vaxtlar, basketbol komandalarının əsas liqasının oyunlarını şərh edən müxbirlərin yol xərcləri klub tərəfindən ödənilirdi. Daha belə deyil. Bir çox qəzetlər idman müxbirlərinin, səyahət müxbirlərinin və şəhərdən kənardə tapşırıq alan digər müxbirlərin yol xərclərini ödəyirlər. Müxbirlərin olduqca böyük bəxşisləri qəbul etmələri onların ləyaqətliliyini şübhə altına qoyur, ancaq

bugün bu hala müəyyən mənada pis yanaşılır. O qədər pis ki, faktiki olaraq belə səxavətlə verilmiş bəxşisləri götürmək jurnalistə öz işi bahasına başa gələ bilir.

St. Petersburq Tayms (*St. Petersburg Times*) bəxşislərin və iltifatların qəbul olunmasını qadağan edən qəzetlərdən biridir. Çıxışları və mətbuat konfranslarını şərh edən müxbirlər üçün kinoteatr və digər əyləncələr üçün pulsuz biletlər və hətta nəzakət xatırinə təklif olunmuş qəlyanaltılar və yaxud naharlar qəbuledilməzdır. Digər qəzetlərin iki dollardan çox olan hər hansı bir bəxşisin alınmasını qadağan edən qaydaları vardır.

Buna baxmayaraq, bir çox müxbirlər və onların işlədikləri qəzetlər mətbuat konfranslarında təsadüfən təklif edilən təmtəraqlı pulsuz qəlyanaltıları heç də təhlükəli hesab etmirlər. Əsas mənbələrin bəzi xəbər hadisələrində qəlyanaltı və naharlar təşkil etməsi tamamilə adı haldır və müxbirlər yeib içməyə dəvətnamə ala bilmədikdə narazı qalırlar. Onlar əlavə edirlər ki, nə diqqətli mənbə nə də onun ictimai əlaqələr üzrə nümayəndəsi belə qonaqpərvərliyə görə güzəştlər göznləmirlər. Los Ancelesin Dünya İşləri Konsulluğu kimi bəzi təşkilatlar nahardakı natiqlərin çıxışlarını şərh edən müxbirlərə naharda xüsusi yer ayırır, nahar etmədən qeydlərini götürmək istəyən müxbirlərə isə başqa stollar təklif edirlər.

Bahalı hədiyyələr başqa məsələdir. Televizor, yeni maşın, kompüter və yaxud yaz qarderobu hər hansı bir hörmətli qəzet tərəfindən qəbul edilməyəcəkdir. Buraya həmçinin Havay adalarında istirahət, yerli NFL komandalarının ölkədəki mövsüm oyunlarına biletlər və hətta restoran yeməkləri də aiddir. Müsahibə üçün restoranda görüşmək lazımdırsa və yaxud arzuediləndirsə, onda ya hər iki hesabı (çeki) ödəyin, ya da hollandiya üsulu ilə nahar edin. Əksər qəzetlər səbəb olduqda çəkilmiş xərcləri əvvəlcədən nəzərdə tutur. Yuxarıda qeyd edilən hədiyyələrə gəldikdə isə, sadəcə “Yox, təşəkkür edirəm” deyin.

Siz kim olmaq istəyirsiniz?

Mənbədən alınan Havay adalarına havayı səyahət biletini və yaxud bir yaşık fransız şampanı qəbul edib-etməməyi etika baxımından qərara almaq çətin deyil. Şirkətin qaydaları və etika normalarına baxmayaraq, mühakiməli düşünüb, özünüz imtina etməlisiniz.

Bununla belə digər etika məsələləri tam aydın deyil, ictimaiyyət və jurnalistlərin öz aralarında mübahisə yaradır. Onların ən çətinini mövzu tapmaq üçün özünü müxtəlif şəxslər kimi qələmə verməkdir. Get-gedə, müxbirlər diləncilər və eyyaşların rayonundakı vəziyyət haqqında yazmaq üçün özlərini evsiz-eşiksiz səfillər kimi, xəstəxanalarda və müalicə ocaqlarında yaxşı müalicə aparılmadığını ifşa etmək üçün palatalarda qulluqçu kimi və tələbə şəhərciyində qeyri-qanuni narkotik satılmasını aşkar etmək üçün orta məktəb tələbələri kimi qələmə verirlər. Çikaqo San Tayms (*Chicago Sun-Times*) qəzetiinin müxbirləri bir dəfə öz qənimətlərini gizlədən oğruların əldə etdiklərini geri qaytarmaq üçün gizli kamera ilə təchiz edilmiş əsl bar təşkil etmişdilər. Jurna-

listlər Miraj barından minlərlə dollar dəyərində oğurlanmış malları alaraq öz-lərini oğurlanmış malları saxlayanlar kimi qələmə vermişdilər.

Lap bu yaxınlarda, çoxlu supermarketləri olan Fud Layən (*Food Lion*) onlara dəyən zərəri ödəmək üçün ABC-dən böyük məbləğ - 5,5 milyon dollar almışdır. Buna səbəb ABC-nin “Praym Taym Liv” (*Prime Time Live*) televiziya şousunun həmin supermarketlərin ət məhsullarının əhaliyə satılması zamanı antisanitariyaya yol verdikləri halları gizli kamerası ilə çəkməsi idi. Bu hadisənin informasiya vasitələri üçün maraqlı və müdhiş tərəfi odur ki, Fud Layn ABC-nin reportajının doğruluğunu inkar etmədi, o ancaq öz iddiasını şounun müxbirlərinin kameralarını öz pariklərində gizlədərək yalnız onun ət məhsulları ilə bağlı işləri haqqında cəsusluq etmək məqsədilə mağazaların birində işə düzəlmələri faktına yönəldi. Apellyasiya məhkəməsinə edilən şikayətdə cəri-mənin qiyməti xeyli azaldıldı.

İnformasiya toplamaq üçün Miraj planı və digər jurnalist hiylələri – əsasən başqa (ancaq heç bir vəchlə hamısı yox) jurnalistlər tərəfindən - alqışa və kəskin tənqidə səbəb oldu. Belə fəaliyyətlərin əleyhinə olanlar bildirirlər ki, şəxsi detektiv rolunu oynamaq jurnalistin vəzifəsi və məsuliyyəti deyil. Onlar deyirlər ki, bu polislərin işidir. Bəzi media işçiləri belə oyunların onların on-suz da çox hörmətli olmayan peşələrini daha pis vəziyyətdə qoyduğundan narahatdırılar. Onlar təkid edirlər ki, bu onları nüfuzdan salır.

Cəsusluq üstündə mühakimə olunanlar istintaq zamanı cavab verirlər ki, müəyyən vəziyyətlərdə qanun pozuntuları haqqında məlumat toplamağın yeganə yolu yalnız bu üsul olur. Onlar qeyd edirlər ki, xəstələrin pis müalicə olunduğu və çirkli çarpayılarda yatdığı müalicə müəssisələri və xəstəxanalar belə səhnələrin şahidi olmamaq üçün mətbuatı dəvət etmirlər və qəzetə yarasız idarəcilikləri haqqında bir şey demirlər. Bundan başqa, məktəb direktorları şəhərcikdə narkotik maddələr satıldığını bilirlərsə, onda bu faktı yasmırlar. Hər seydən əvvəl, öz işlərini göstərmək üçün belə vasitələrdən istifadə edən qəzetlər və müxbirlər ictimaiyyətin marağına səbəb olurlar.

Bu mövqə ətrafında yaxşı müzakirələr etmək olar. Jurnalistikada belə reportajlar əsasında mükafatlar qazanılıb, baxmayaraq ki, bəzi hakimlər başqalarını ictimaiyyətdə ifşa edən gizlicə əldə edilmiş şərhlərə üstünlük verməyə ehtiyat edirlər.

Lakin sensayiyalı xəbər əldə etmək arzusu və məqalə üçün son müddətin təzyiqi altında müxbir telefonda müsahibə aldığı adama yalan danışanda bu mübahisələr yenə də mövcud olurmu? Telefon özünüz haqqında yalan danışmaq üçün yaxşı vasitədir. Siz istədiyiniz hər bir kəs ola bilərsiniz və müxbirin özünü polis məmuru, sosial işçi, zəmanətçi və digərləri kimi qələmə verməsi adı hal olmuşdur. Əksər jurnalistlər çox vaxt kədərli qohumlardan və ya dostlardan bu yolla informasiya toplamağa pis və qeyri-etik üsul kimi baxırlar və bundan qaçırlar. Siz təsəvvür edirsinizmi ki, bütün ictimaiyyət bu haqda nə fikirleşir.

Əslində, insanlar daha çox vicdanlı müxbirlə söhbət edirlər. Oyunbazlar bunu belə təsəvvür etmirlər. Fərqi yoxdur istər telefonla, istərsə də üz-üzə olsun, əgər jurnalist özünü nəzakətlə təqdim etsə və professional qaydada dav-

ransa onda müsahib onunla danışmağa qəti etiraz etmir əksinə, o daha çox əməkdaşlıq etmək əhval-ruhiyyəsi ilə qarşılanar. Əlbəttə elə adamlar var ki, bu və ya digər səbəbədən müxbirlə danışmayacaqlar, və buna onların hüququ var. Birləşmiş Ştatların prezidenti və digər rəsmi şəxslər mətbuat konfransları keçirirlər, ancaq Konstitusiyada yazılmayıb ki, onlar bunu etməlidilər.

Əgər sizin mənbə ilə ziddiyyətiniz varsa, bu o demək deyil ki, siz çıxılmaz vəziyyətdə qalmışınız. Sizinlə danışacaq digər mənbələri axtarın və onlardan məsələni həll edə bilən digər şəxslərin adlarını alın.

Anonim mənbələr

Anonim mənbəni məqaləyə daxil etməyə dəyər. Müsahib yalnız adının aşkarla çıxarılmadığı halda məlumat verə bilər. Müxbir belə şərt daxilində materialı qəbul etməyə də bilər, ancaq əgər edibsə, onda, sözünün üstündə durmaq onun mənəvi borcudur.

Anonim mənbələrin geniş istifadəsi etika problemdirmi? Yalnız o vaxt ki, mənbə uydurmadır – real şəxs deyil.

Demək olar ki, hər bir jurnalist öz mənbəsinin şəxsiyyətini müəyyənləşdirməlidir. Faktiki adlar məqaləni daha etibarlı edir. Oxular “Ağ evin nümayəndəsinə görə”, “Qubernatorun yaxın adamı dünən bildirdi ki,” və yaxud “Şirkətin məsul işçisi dünən təkzib etdi” kimi ifadələrdən şübhələnə bilərlər.

Bələ şəxsiyyətləri bilinməyən adamların öz adlarını qəzetdən kənar saxlamağa adətən əsasları olur. Prezident baş köməkçisi vasitəsilə bir fikir yaya bilər. Məqsədi ictimaiyyətin yeni ideyaya necə reaksiya verəcəyini müəyyən etməkdir. Nümayəndə ştatın katibi ola bilər. Əgər ideya baş tutmasa, nə prezident, nə də katib ictimaiyyətin qarşısında buna məsuliyyət daşımaq istəmirlər. Əgər ideya geniş yayılsa, onda prezident təklifi üçün dəstək alaraq, geniş bəyanat verə bilər.

Çətin vəziyyətlərdə müxbirlər çox vaxt onlara gizli əsaslarla yanaşan yerli rəsmilərlə və ya hökumətin kiçik məmurları ilə iş görürlər, çünkü onların açıq danışmaları öz vəzifələrini və ya karyeralarını təhlükə altına atmaq bilər. Onlar çox vaxt tanıdlıqları müxbiri çağırıb və şəhər şurasındaki oğurluğu, ica-zəsiz pikniklər və ya şəhər şurası prezidentinin qaynının kanalizasiya sistemilə əlaqəli gəlirli müqaviləsi haqqındaki məlumatları ona etibar edərlər. Mənbənin öz adının qəzetdə getməsinə icazə verməyəcəyinə görə bu cür ayrı-ayrı şəxslərdən alınmış məlumatları sevməyən müxbir onu rəqabətə çəkəcək ən qüvvətli partlayışa səbəb olan mövzudan imtina edə bilər.

Jurnalist adətən xəbərçinin nə üçün başqasının həbs olunmasına və yaxud karyerasına son qoymasına aparan məlumatlar vermesini mühakimə etməyi özünə rəva bilməməlidir. İctimaiyyətin maraqlarına uyğun fəaliyyət göstərən müxbir açıqlamanın arxasında duran məqsədlə deyil, ilk növbədə məlumatın düzgünlüyü ilə maraqlanmalıdır. Bu, çox vaxt digər mənbələrdə onu təsdiq edən və yoxlayan məlumatı axtarmaq deməkdir. Bəzən ən yaxşısı mövzunu düzgün anlamamaq, və öz işinizi saxlamaq üçün, onun üzərində bir və ya iki gün oturmaqdır.

Mətbuat Birliyi xidmət göstərdiyi digər qəzetlər kimi mənbələrin adlarını anonim mənbələrdən üstün tutur, ancaq alternativ yol olmadıqda anonim materiallara kəskin qaydalar tətbiq olunur. Aşağıdakı MB-nin anonim mənbələrdən aldığı materiallara dair qaydalardır:

- Rəy deyil, yalnız fakt olmalıdır.
- Mövzu üçün əsas olan fakt.
- Hər hansı bir digər şəraitdə əldə edilə bilməyən fakt.
- Mümkün olan yerdə ikinci mənbə tərəfindən təsdiqlənən fakt.

“Mümkün olan kimi biz mənbələrin kimliyi və yaxud ən azı istintaqda onların hansı mövqe tutduqları haqqında bacardığımız qədər çox məlumat verməyə çalışırıq.” – deyə MB-nin idarəedici redaktoru Darel Kristian (*Darrell Christian*) bildirdi.

Bu halda, MB-nin ikinci mənbə axtarışı müxbir Bob Woodward (*Bob Woodward*) və Karl Bernsteynin (*Carl Bernstein*) Voterqeyt istintaqında vacib idi. “Vaşinqton Post”un (*Washington Post*) icraçı redaktoru Ben Bradli təkid etdi ki, onlar hər bir ekskluziv məlumat vermək üçün başqa mənbələr də tapır-dılar.

Mənbə ilə münasibətlər

Maraqların toqquşması, bəxşislər və iltifatlarla bağlı məsələləri həll etmək müxbirlə mənbə arasında yarana bilən əlverişli münasibətlərə nisbətən daha asandır. Belə halda, adətən etika qaydasının dəhşətli pozuntuları olmur. Şəhər şurasının üzvü və yaxud məktəb şurasının prezidenti deyir ki, mənbə dostluqdan başqa qiymətli heç nə təklif etmir. Bu isə problemdir.

Xüsusi sahələrdən yanan və yaxud əksinə vaxtının çoxunu müəyyən rəsmi şəxslərə sərf edən müxbirlər anlayırlar ki, onlarla xoş münasibətlər yaratmaq asandır. Onlar öz mənbələrlə o qədər yaxın münasibətdə olurlar ki, hətta bir-birlərinin evində əylənirlər. Bu jurnalistikamın ən yüksək seviyyələrində baş verə bilər və baş verir. Vaşinqton müxbirləri hökumət rəsmilərinin bir çox şənliklərinə dəvət olunurlar, iltifatlar isə qəbul edilmir. Şəhərətrafi ərazilərdə polislərdən yanan müxbirlər polislərlə işdən sonra sosial tədbirlər keçirdiklərine görə məşhurlaşıblar. İdman müxbirlərinin də məşqçilər və oyuncularla münasibəti eynilə belədir. Belə əlaqələr yaxşı mövzular yarada bilər.

Çikaqo Tribune (*Chicago Tribune*) Vaşinqton bölməsinin rəhbəri Ceyms C.Varren (*James C. Warren*) xatırlayırdı ki, Vaşinqtona, K.B.-də ilk dəfə tapşırıq alanda, o, “cərgənin başına çatıb prezidenti və birinci xanımı salamlamazdan əvvəl jurnalistlərin 20-30 dəqiqə sakitcə düzləndiyi Milad şənliyində Ağ Evin işçilərinə yaltaqlanmalar” haqqında yazdı. O zaman orada ləziz pulsuz yeməklər, içkilər və çoxlarının şərh etdiyi dedi-qodular var idi.”

Mənbəyə çox bağlanmaq təhlükəlidir. Elə bir gün gələr ki, məktəb direktoru, polis kapitanı, mer və yaxud məşhur futbol müdafiəçisi çətinliyə düşər. Bir yerdə çörək yedyin və həqiqətən xoşladığın adamı incidən məqalə yazmaq asan deyil. Direktor məktəb fondunu məniməsəməkdə, kapitan isə rüşvət almaqdə ittihad oluna bilər. Redaktorunuzu sizin həmin şəxsə olan hiss-

ləriniz maraqlandırırmır. Ona və elə oxuculara da dəqiq, obyektiv məqalə lazımdır.

Onda cavab yeni mənbələrlə bütün sosial əlaqələrdən qaçmaqdır mı? Oynadığınız müxtəlif rolları aydın başa düşənə qədər bu vacib deyil. Digərləri hərəkətsiz dayananda azacıq fəal olmaq zərərsizdir və hətta bir və ya iki nala-yıq sözlər də eşitmək olar. Bələdiyyə binası ofisinin şənliyində iştirak etmək, məsələn, müxbirin etika dəyərlərini çətin ki, təhlükə altında qoyacaq. Ancaq çekə özü pul ödəyən Şəhər rəhbəri hesabına restorana dəvət olunmaq isə başqa məsələdir.

Dəqiqlik istəyi

Reportajda dəqiqliyə nail olmaq çətin deyil; bu yalnız bir az vaxt aparır. Bir çox oxucular üçün dəqiqlik etika ilə bağlıdır. Müəyyən səhvlər məqalənin qabaqcadan düşünüldüyüne şübhə yaradır, çünkü onlar yazıya xüsussi meyilliğlə verir. Onlar hətta qəzet redaksiyanın siyasətinə də qarışa bilər.

Səhvlər haqqındaki həqiqət çox acidır. Əksəriyyəti diqqətsiz reportaj və redaktə etmə, tənbəllik və süretə dəqiqlikdən daha çox fikir vermə nəticəsin-də yaranır. Dəqiqliyin jurnalistika məktəblərində və müxbir otağında çox vur-ğulanmasının səbəbi odur ki, qəzetlərin və eləcə də müxbirin etibarlılığı ondan asılıdır.

Bəzən dəqiq olmayan məqalə müxbirə ya bilərkədən, ya da diqqətsizlik nəticəsində verilən yanlış məlumatlardan yaranır. Belə olduqda qəzeti günah-landıracaqlar, baxmayaraq ki, indi əksər qəzetlər növbəti gün çıxan düzəliş lövhəsində səhvləri düzəldirlər və yanlış məlumatın qəzətdən asılı olub olma-masını aydınlaşdırırlar.

Səhvlərdən qaçmağın bir neçə yolları var. Biri diqqətlə qeydlər aparmaq və başa düşmədiyiniz hər bir şeyi izah etmələrini müsahiblərinizdən xahiş et-məkdir. Jurnalistikada bir neçə tədbirlə yanaşılan məsələlər var. Digər xəbər-darlıqlar isə aşağıdakılardır:

- Şübhəli məlumatları digər mənbələr və sənədlərlə dönə-dönə yoxlayın. Nəşriyyatın kitabxanası və məhkəmə protokollarından istifadə edin.
- Adları düzgün yazdığınıza əmin olun. Soruşun “C hərfi Charlie sözündəki kimidir?” Şübhələnəndə adları telefon və şəhər məlumat kitabçası vasitə-silə dəqiqləşdirin.
- Məqalənizi təhvil verməzdən əvvəl çox diqqətlə oxuyun. Səhvlərin çoxu öz-özünüüzü diqqətli redaktə etdikdə aşkar oluna bilər.
- Heç vaxt ehtimal etməyin. Siz nəyinsə aydın olduğunu düşünüb səhv edə bilərsiniz.

Şimal-Qərb Universitetinin (*Northwestern University*) mərhum professoru Kurtis D. Makduqal (*Curtis D. MacDougall*) öz “Interpretive Reporting” kitabında yazırıdı: “Qəzətin nəşr etdiyi məqalələrin əksəriyyətində 100 faiz də-qiq olmamağa heç bir səbəbi yoxdur. Belə ki, fəaliyyətə yeni başlayan müxbirlərin öyrənməli olduğu ilk dərslərdən biri səhvlərdən necə qaçmaq haqqındadır. Bəxti gətirən təzə işçi o adamdır ki, öz fəaliyyətinə məqalədə hər

dəfə düzgün yazılmayan sözü və yaxud da inisialda səhv yazılmış hərfi tapanda “hay-küyündən dam uçan” redaktorun əli altında başlasın.”

Dəqiqlik deyəndə təkcə düzgün yazılmamış adlar və yaxud faktların təhrif edilməməsi nəzərdə tutulmur. Səhvler həmçinin tapşırığı yerinə yetirəndə diqqətsizlikdən də yarana bilər. Belə yazı faktiki olaraq düzgündür: Şəhər şurası sahibkarların öz sahələrinə qoyduqları darvazaları götürmək əmri vermirdi. “Payn Qruvun (*Pine Grove*) 200-dən çox ev sahibkarları buna etiraz etmək üçün keçən gecə Şəhər Şurasının nümayəndələrinin yanına getmişdilər.” Əgər məqalədə sakinlərə darvazaların mahalın planına uyğun gəlmədiyi üçün sökülməsi haqqında altı ay əvvəl xəbərdarlıq edildiyi qeyd olunmazsa, onda bu tam dəqiqlik deyil.

Bundan başqa, natiqin öz siyasi rəqibini ştat senatlığına namizədliyini irəli sürdüyü mahalın rəsmi sakini olmadığına görə tənqid etməsini şərh etdikdə, rəqibin qabaqcadan bu ittihamı qəbul etməsi və həmin mahalda özünə ev alması da söylənilsə, əlbəttə ki, yaxşıdır.

Qisası, dəqiqlik olmaq ədalətli olmaq deməkdir. Bu məqalə haqqında bir neçə fikir olan vəziyyəti şərh edərkən tarazlığın necə saxlanıldığını göstərir:

Katerin Bouman (*Catherine Bowman*)

Təxminən 90-a yaxın yaşı olan şəhərli başqa ştatın korporasiyasının binanı təzələmək və icarə haqqını qaldırmaq planına görə öz San Fransiskodakı evlərindən çıxarılmışdır.

Vestern Addişnda Viktorian Manoran (*Victorian Manor in the Western Addition*) sakinlərinə bu ayın əvvəlində deyilmişdir ki, onlar fevralın 1-nə qədər köçməlidirlər. Sosial işçilər bildirdilər ki, bu bina şəhərdə əllil arabalarından, çöliklərdən və ya qoltuq ağaclarından istifadə edən az gəlirli adamları qəbul edən yeganə sığınacaq və qayğı binasıdır.

Qərarın ləğv olunmasının gecikdirilməsi çərşənbə günü sosial işçilərin, şəhər rəsmilərinin və qocaların müdafiəçilərinin yığıncaq keçirməsinə gətirdi. Onlar bildirdilər ki, sabit gəliri olan qocalar üçün San Fransiskoda kifayət qədər çarpayı yoxdur. Bununla nəzərdə tuturdular ki, əksər Viktorian Manor sakinləri şəhəri tərk etməli olacaqlar.

“Bizə elə gəlir ki, belə təşkilatın sakinlər haqqında düşünməməsi və onlara belə gec məlumat verilməsi biabırçılıqdır.” – Oaklandda Əlillərin Hüquqlarının Müdafiəsi üzrə məhkəmə proseslərinə rəhbərlik edən Sid Volinski (*Sid Wolinsky*) dedi. “Balaca otaqda və müəyyən bir rejimdə yaşayan insanları birdən birə yeni mühitdə yaşamağa məcbur etmək dəhşətli bir şokdur. ... Emosional zərbəni şışırtməyə ehtiyac yoxdur.”

Son beş ildə Viktorian Manor Hayvardda Sedar Vilic (*Cedar Village Inc. in Hayward*) tərəfindən idarə olunur. Sedar Vilicin prokuroru Orin Qruver (*Orrin Grover*) dedi ki, bura bir il əvvəl Bey Areanın Fil Runex adlı sahibəsinin maliyyə problemləri ilə üzleşməsi nəticəsində istifadə olunmaq hüququnu itirdi.

Qruver bildirdi ki, sonradan bina Bankers Trast adlı maliyyə institutunun əlinə düşdü, o isə öz növbəsində gündəlik idarəetmə məsuliyyət-lərini keçən ay Sitlda Emeritus Korporasiyası adlanan qrupa təhvil verdi.

Emeritus əməliyyatlarının vitse prezidenti Lari Klaunç (*Larry Claunch*) bildirdi ki, sakinlərin köçməsi üçün fevralın 1-i tarixi dəqiq deyil. O dedi ki, yaşayış üçün münasib yer tapılana qədər, heç kim köçmə-yə məcbur edilməyəcək.

“Biz hər bir sakinlə işləyəcəyik.” – Klaunç dedi. “Bu bir gecədə həll olunan məsələ deyil.”

Klaunç altı ay ərzində başa çatacağı gözlənilən bu prosesdə şirkətin binanın yeniləşdirilməsi üçün təxminən 2 milyon dollar xərcləyəcəyini bildirdi. Emeritus mərtəbələrdə şəxsi vanna otağı tikmək və dəyişiklik-lər etmək, mətbəxt və digər otaqlar tikməyi planlaşdırır. Bununla yanaşı binanın damında da iki dəbdəbəli mənzil tikilməsi nəzərdə tutulur.

Klaunç bildirmişdi ki, sakinlərin təqribən yarısı ayda 700 dollardan az pul ödəyir; digər sakinlər üçün ödənişlər gəlirdən asılı olaraq ayı 2400 dollara qədər olan dəyişkən cədvələ əsaslanır. Dəyişikliklərdən sonra orada az gəlirlə sakinlər üçün təxminən 12 çarpayı olacaq, ancaq əksər sakinlər ayda 1500 və 3000 dollar arasında pul ödəyəcəklər.

O, bildirdi ki, bu kosmik qiymətlər binanı fəaliyyətdə saxlamaq üçün çox vacibdir. Keçmiş idarəcilərin rəhbərliyi vaxtı Viktorian Manor yalnız zərərlə işləyirdi.

“Əgər o, pul itirirsə idi, onda o orada qala bilməzdi.” – o dedi.

“Bağlamaq əvəzinə biz onu daha gözəl bir yerə çevirəcəyik.”

Qruver demişdi ki, biznes “az gəlirlə olsa da, böhrandan uğurla çıxmışdı”.

“Əgər onlar binanı daha gözəl etməyə hazırlaşırlarsa onlar səhv edirlər.” – Qruver bildirmiştir. “Onlar maddi cəhətdən aşağı təbəqədə yaşayın və belə evlərə böyük ehtiyacı olan adamların əlindən evlərini alırlar və varlılar üçün səslili-küylü bir yer tikirlər.”

Bayram vaxtı gəlib çatan köçrülülmə haqqındakı məktublar sakinlər arasında narazılıq yaratmışdır. Emeritusun işçiləri deyirlər ki, onlar sakinlərə mümkün qədər çox məlumat vermək istəyirdilər, ancaq tənqidçilər bildirirlər ki, onlar insafsızdırılar.

“Çox az adam burada baş verənlərdən xəbərdardır.” – 78 yaşlı sakin Edvin Davidson dedi. “Bu mənim tamamilə xoşuma gəlmir. Bizə böyük təzyiqlər var.”

Davidson San Fransiskoda 1950-ci ildən qalır və dövlət yardımını və azməbləğli təqaüdlə dolanır. O, ayda təxminən 750 dollar ödəyir və artıq ödəməyə imkanı çatmır.

“Mən burada rahatam.” – o dedi. “Mən San Fransiskoya alışmışam. Hər küçəni, hər küçü tanıyıram.”

Emeritus münasib yerlər tapmaq üçün yerli agentliklərlə işlədiklərini bildirdi. Hal hazırkı sakinlər Emeritusun onlara göstərəcəyi “qayğını” bi-

lirlər və ondan da artığını istəməyərək, qaldıqları yerə qayıtmağa üstünlük verirlər.

Bəzi sakinlər oranı tərk etməyə etiraz etmirlər.

“Mənim 82 yaşım var.” – Gertrud Leonard dedi. “Bu yaşda harasa gedirəmsə, getdiyim yer mənimçün vacib deyil.”

Hər iki tərəf deyir ki, Viktorian Manoran problemi daha geniş böhranı göstərir: dövlətin vəsaitləri azaldığı halda yaşılı əhalinin qayğısına necə qalmaq olar.

“Biz şəhərdə qidalanma və qayğı ehtiyacında olan azgəlirli yaşıllar üçün bir necə yaxşı plan hazırlamalıyıq.” – şəhərin heriotrik sağlamlıq programına rəhbərlik edən Mari Emma Din (Mary Emma Dean) dedi. “Bu bizim çağırış təbilimiz ola bilər.”

San Fransisko Xroniki

Aydın olmalıdır ki, belə mürəkkəb məqalədə müxbir müxtəlif fikirlərlə rastlaşdıqda ədaləti və tarazlığı saxlamaq üçün onların hamısını əhatə etməlidir. Həmçinin sakinlərdən, yeni sahibkarlar və sosial işçilərdən gətirilmiş dəyərli sitatlarla məqalənin necə gücləndiyinə də fikir verin. Məsələlər mühüm olsa da, maraqsız şəkildə təqdim olunduqda öz təsirlərini itirə bilərlər.

Eтика normaları

Bu fəslin əvvəlində jurnalistic etika normaları müzakirə olundu. Həmçinin xatırlanmalıdır ki, bir çox müxbirlər və redaktorlar onlara etinasızdır. Bu o demək deyil ki, onlar etikasızdır, ancaq müxbirlər hiss edirlər ki, müəyyən qaydalar və standartlar onların fəaliyyətini məhdudlaşdıracaq. Belə bir faktın olmasına baxmayaraq vəkillər və həkimlər üçün olan etika qaydalarından fərqli olaraq onların sanksiya verən yuxarı instansiyaları yoxdur. Amerika jurnalistlərinə imtiyazlar verilmir.

Etika qaydalarının bəzi tənqidçiləri qorxurlar ki, onlar hökumətə mətbuatı bəzi vasitələrlə sıxışdırmaq haqqında ideyalar verir, hüquqşunasların böhtan məhkəməsinə qarşı hazırlıqlı olmaqlarını təmin edirlər. Sonuncu məsələ heç də tamamilə əsassız deyil. Böhtanla bağlı məsələdə iddiaçıları müdafiə edən vəkillər onların incidilməsi, yəni öz klientlərinin zərər çəkdikləri barədəki mübahisəni qızışdırmaq üçün qəzetin yazılımış etika standartlarını göstərirlər.

Hələ də qəzet biznesində etika qaydalarına maraq mətbuatın tənqidini ilə bərabər ortaya çıxaraq inkişaf edir. Öz nüfuzlarını artırmaq üçün qəzetlər özlərinə əvvəlkindən daha çox diqqət yetirirlər. Dövlət məmurları, kütłəvi informasiya vasitələrinin öz daxili tənqidçiləri, baş məqalənin karşısındaki səhifələri və digər vasitələri qəzetin ictimaiyyətlə əlaqəsini artırmaq üçün istifadə olunur. Bəzi qəzetlər o qədər uzağa gediblər ki, yerli vətəndaşları redaktorların keçirdiyi qəzet yığıncağında iştirak etməyə dəvət edirlər. Qəzet haqqında

xoşladıqları və xoşlamadıqlarını “mərkəzi qrupa” çatdırmaq tamamilə adi haldır.

Qəzətlərin öz nüfuzları haqqında düşünmələri yaxşı əsaslanıbdır. 1995-ci ildə Mətbuat və İnsanlar üçün Tayms Mirror Mərkəzinə əsaslanaraq Vaşinqtonda (K.B.) keçirilən sorğuda ictimaiyyətin rəhbərləri fikirləşdilər ki, müxbirlərin etika qaydaları rəsmi şəxslərin etika qaydaları kimidir. Bu nəticələrdə pis odur ki, Vaşinqton rəsmilərinin ədalətliliyini və etika standartlarını qiymətləndirməyi xahiş edəndə ictimaiyyətin $\frac{3}{4}$ -ü onları aşağı və ya lap aşağı qiymətləndirmişlər. Bir qrup yaxşı xəber isə o idi ki, konqresmenlərdən müxbirləri mühakimə etmələrini xahiş edəndə onların 63 faizi maraqların toqquşduğu məsələdə müxbirlərin rəsmi şəxslərlə eyni etikaya malik olduğunu bildirdilər. Ancaq 25 faizi müxbirlərin rəsmilərə nisbətən az etikali olduqlarını demişdilər.

Yerli siyasetçilər bu sorğuya qoşulanda xəbərlər bir az da yaxşılaşdı. Onların $\frac{3}{4}$ hissəsindən çoxu mətbuat işçilərinin onlar kimi etikali olduqlarına inandığını dedilər və bəzi jurnalistlər buna şübhəli bir kompliment kimi baxdılar.

Qəzətlər bu sorğuda müxbirlərdən daha çox uğur qazandılar. İctimaiyyət öz yerli gündəlik qəzetini “Nyu York Tayms”, “Vaşinqton Post” və “Los Angeles Tayms” kimi əsas dövlət qəzetlərindən yüksək qiymətləndirdi. Cavab verənlərin yarından çoxu gündəlik qəzetlərə onların ən çox tanıdlıqları A (58 faiz) və yaxud B (38 faizi) qiymətlərini verdilər, əhalinin yalnız 30 faizi əsas qəzetləri eyni qiymətləndirdi. Əlbəttə, ehtimal etmək olar ki, onlar öz yerli qəzetlərini ölkənin gündəlik qəzetlərinə nisbətən daha yaxşı tanıırlar.

Etika məsələlərilə məşğul olmaq demək olar ki, qəzətlərdə görünən gündəlik hadisədir. Buna bənzər bir hadisə APME jurnalında Riçmond Tayms Dispaçın rəhbər redaktoru Luiz Sils tərəfindən verilmişdir. Yerli televiziya stansiyasının həftəlik xəbərlər redaksiyasının rəhbəri ictimai parkın tualetində eyni cinsə mənsub olan naməlum işçini cinsi əlaqəyə sövq etdiyinə görə həbs olunmuşdur. Sual məlumatın qəzətdə şərh edilib edilməməsi idi.

Sils bildirdi ki, bu məsələnin açıqlanmasına səbəb redaksiya rəhbərinin ictimai xadim, məşhur şəxs olması və ailələrin bu parka tez-tez gəlməsi faktları oldu. Nəşr etməməyin əsasları, o davam edir, o idi ki, qəzet seksual əlaqəyə sövqetmə haqqında ittihamları nadir hallarda şərh edir. Buna bənzər gizli polis əməliyyatları bəzən aldadıcı olur və əgər həbs üzrə məhkəmə prosesi başlasaydı, bu işə ictimai qaydaları pozan uydurma kimi baxılacaqdılar. Sils dedi:

Məsul şəxsin ictimaiyyətdə məşhurluğu onun intim həyatı barəsində yazmağa əsas verirmi? Bu halda xeyr. Yalnız bu hadisə özünü nümunəvi şəxs və ya əxlaqi təmizliyin müdafiəçisi kimi təqdim edən şəxslə bağlı olarsa, onda biz bu həbsi əlbəttə ki, dərc edəcəyik. İndi isə ən çətin sual: İctimaiyyətdəki rəsmi şəxsləri, əsas ictimai xadimləri və yaxud ictimaiyyətin böyük etimadını qazanmış vəzifəli şəxsləri cinsi əlaqələr üstündə həbs edə bilərlər. Belə həbslərin şərh edilməsinə buraxılışa məsul şəxs etiraz etmir ki? Həftəsonundakı

buraxılışa cavabdeh olan şəxs əsas xəbərlərin buraxılmasına məsul olan şəxslə eynidirmi?

Qəzet rəhbərliyi iş məhkəməyə çatana qədər gözləməyi qərara aldı, ancaq rəqib telestudiya əhvalatı şərh edərək Tayms Dispaçı onu yalnız 4 abzaslıq məqalə kimi nəşr etməyə vadar etdi. Sils dedi ki, əgər qəzet mövzunu işıqlandırsayıdı, onda yazını eyni ölçüdə nəşr edəcəkdi. Məsələ məhkəməyə çatanda qəzet ondan reportaj hazırladı.

Sils xatırladı ki, bəzi oxocular mövzunun qəhrəmanı ilk dəfə həbs olunanda jurnalistləri hadisəni nəşr etməməklə “öz mövqelərini qoruduqlarına” görə tənqid edirlər.

Həm qəzətin rəhbərləri, həm də işçilər anlayırlar ki, onlar etika normalarını daima nəzərə almalıdır. Belə bir anlayış Peşəkar Jurnalistlər Cəmiyyətinin aşağıda verilmiş etika normalarının hazırlanmasına gətirib çıxartdı. Bu qaydalar 1926-cı ildə ilk dəfə qəbul olundu, 1973-də və 1984-də yenidən baxıldı. 1997-ci ildəki bu yazıda sonrakı düzəlişlər də nəzərdə tutulub.

Peşəkar Jurnalistlər Cəmiyyəti inanır ki, jurnalistlərin vəzifəsi həqiqətə qulluq etməkdir.

Bizim fikrimizcə kütləvi informasiya vasitəleri agentlikləri faktları öyrənib, şərh etmək üçün Kostitusiyasının onlara verdiyi hüquq və azadlıqdan istifadə edərək ictimai rəy və informasiyanın daşıyıcılarıdır.

Biz ictimaiyyətin maariflənməsinin ədalətin müjdəcisi olduğuna inanırıq. İctimaiyyətə verilən hüquqlardan biri həqiqəti bilmək hüququdur. Bizim Kostitusiya vəzifəmizin bu həqiqəti tapmaq olduğuna inanırıq.

Biz inanırıq ki, bu məsuliyyətlər jurnalitslərdən ağlla, obyektivliklə, dəqiqlik və ədalətlə işləməyi tələb edir.

Son olaraq biz verilmiş iş standartlarının qəbul olunmasını elan edirik:

- **MƏSULİYYƏT:** İctimaiyyətin vacib olan hadisələri bilmək və onlarla məraqlanmaq hüququ var. Bu işə xidmət etmək kütləvi informasiya vasitələrinin başlıca məqsədidir. Xəbərlərin və maarifləndirici fikirlərin yayılması məqsədi hamının rifahi üçündür. İctimaiyyətin nümayəndələri kimi peşə nüfuzundan öz eqoist və dəyərsiz məqsədləri üçün istifadə edən jurnalistlər böyük həqiqəti ləkələyirlər.
 - **MƏTBUAT AZADLIĞI:** Mətbuat azadlığı azad cəmiyyətdə insanların əsas hüququ kimi qorunur. O bunula müzakirə etmək, sual vermək üçün azadlıq və məsuliyyət daşıyır və hökumətimizi, ictimaiyyətimizi və şəxsi müəssisələri fealiyyət göstərməyə, öz fikirlərini bildirməyə çağırır. Jurnalistlər məşhur olmayan fikirləri demək hüququnu və çoxluqla razılaşmaq imtiyazlarını qoruyurlar.
 - **ETİKA:** Jurnalistlərin vəzifəsi ictimaiyyətə həqiqəti çatdırmaqdır. Onlar başqa hər hansı bir məsuliyyətdən azad olmalıdır.
1. Mükafatlar, iltifatlar, pulsuz səyahət, xüsusi müqavilələr və ya imtiyazlar jurnalistlərin və onların rəhbərlərinin doğruluğunu şübhə altına ala bilər. Bahalı hədiyyə qəbul olunmamalıdır.

2. İkinci iş, siyasetə qoşulma, ictimai idarədə qalmaq və icma təşkilatlarında xidmətlər jurnalistin və onların rəhbərlərinin doğruluğunu nüfuzdan salırsa, onlardan qaçmaq lazımdır. Jurnalistlər və onların rəhbərləri onları maraqların real və ya güman olunan ziddiyyətindən qoruyacaq həyat tərzi sürməlidirlər. Jurnalistlərin işi ictimaiyyət üçün çox əhəmiyyətlidir. Bu da onların peşələrinin xüsusiyyətidir.
 3. Şəxsi mənbələrdən alınan məlumatların xəbər kimi mühümlüyü sübut olunmasa, onlar nəşr edilməməli və ya tele-radio vasitəsilə yayılmamalıdır.
 4. Jurnalistlər maneələr yox, ictimaiyyətin maraqlarına xidmət edən xəbərlər axtaracaqlar. Onlar ictimai işin ictimaiyyət arasında aparılmasını və ictimai məlumatların ictimaiyyət tərəfindən yoxlanmasının mümkün olduğuna inandırmaq üçün daima cəhdələr edəcəklər.
 5. Jurnalistlər qəzet işçisinin məlumatı verən mənbənin məxfiliyini qoruyan etika normasını dəstəkləyirlər.
 6. Plagiatlıq qəbul olunmazdır və ədalətsizlikdir.
- DƏQİQLİK VƏ OBYEKTİVLİK: İctimaiyyətlə yaxşı əlaqə yaratmaq bütövlükde layiqli jurnalistikanın təməlidir.
 1. Həqiqət bizim son məqsədimizdir.
 2. Xəbərlərdən reportaj hazırlayarkən obyektiv olmaq başqa bir məqsəddir. Bu təcrübəli peşəkara xas olan əlamətdir. Bu çalışlığımız işin həyata keçirilmə standartıdır.
 3. Səhvlerin olması və ya müfəssəlliyyin çatışmazlığı bağışlanılmazdır.
 4. Qəzətdəki yazıların başlıqları uyğun məqalələrin məzmunları ilə tamamilə əsaslanmalıdır. Şəkillər və televiziya yayımıları hadisənin dəqiq təsvirini verməli və kiçik detalları məzmundan kəndarda işıqlandırmamalıdır.
 5. Əsaslı iş xəbərlər reportajı ilə rəylərin ifadə edilməsini aydın şəkildə bir-birindən fərqləndirir. Xəbərlər rəylərdən və qərəzli fikirlərdən azad olmalı və məsələnin bütün tərəflərini göstərməlidir.
 6. Redaksiyada bilərəkdən tərəfdarlılıq edərək həqiqətdən uzaqlaşmaq Amerika jurnalistikasının ruhunu pozur.
 7. Jurnalistlər ictimai hadisələr və məsələlərə dair redaksiyanın fikri, təklif etdikləri əsaslı təhlillər, qeydlər üçün məsuliyyət daşıdıqlarını bilirlər. Onlar bacarığı, təcrübəsi və mühakiməsi əsaslı yazırlara imkan verən fəndlərin materiallarını təqdim etməyi öz üzərlərinə götürürərlər.
 8. Təbliğata həsr olunmuş xüsusi məqalələr, təsvirlər yaxud da müəllifin özünün çıxardığı nəticə və izahlara da məsuliyyətlə yanaşılmalıdır.
 - ƏDALƏTLİ OYUN: Jurnalistlər həmişə insanların vəzifəsinə, toxunulmazlığına, hüquqlarına və xəbərləri toplama və təqdimat zamanı qarşılaşdıqları adamların rifahına hörmət edəcəklər.
 1. Kütləvi informasiya vasitələri günahlandırılan adama cavab vermək şansı vermədən nüfuza və mənəvi dəyərlərə toxunan qeyri-rəsmi ittihamlardan xəbər verməməlidir.

2. Media insanın toxunulmazlıq hüququnu təcavüzdən qorumaqdır.
 3. Kütləvi informasiya vasitələri pislik və cinayət haqqında ətraflı məlumatlarla yüksək dərəcədə maraqlanmaq istəyindən çəkinməməlidir.
 4. Öz səhvlərinin cəld və tam düzəldilməsi xəbərlər xidmətinin vəzifəsidir.
 5. Jurnalistlər öz şərhlərinə görə ictimaiyyət qarşısında məsuliyyət daşımaları və ictimaiyyətə informasiya vasitələrindən olan şikayətlərini çatdırmağa imkan verilməlidir. Oxular, tamaşaçılar və dinləyicilərlə açıq söhbət geniş yayılmalıdır.
- **ZƏMANƏT:** Jurnalistlər bu standartların pozulmasını fəal tənqid etməli və bu pozuntuların qarşısını almağa çalışmalıdır. Onlar bu işi başqa qəzet işçilərinin də arasında yaymalıdır. Bu etika normalarına ciddi riayət etmək Amerika jurnalistləri və Amerika ictimaiyyəti arasındaki qarşılıqlı inamı və hörmət bağlarını qoruyub saxlamaq deməkdir.

Beşinci maddəyə haşiyə əlavə etmək olar. Bir neçə qəzet, xüsusilə Nayt-Ridder silsiləsindən olan qəzetlər “ictimai jurnalistik” adlanan jurnalistik ilə məşğul olurlar və burada qəzetlər müzakirəyə və operativ qrupların təşkilinə kömək etməklə öz cəmiyyətlərinin məsələ və problemlərilə maraqlanırlar. Bu nəşrlər əmənəvi salnaməçi və müşahidəçi rolundan uzaqlaşaraq cəmiyyətlərinin gündəlik həyatında iştirak edirlər. Lakin həmçinin qeyd etmək lazımdır ki, bəzi jurnalistlər ictimai jurnalistikani bəyənmirlər. Belə jurnalistlər ictimai jurnalistikən onların obyektibliyini şübhə altında qoyduğuna əminidirlər. İnanırlar ki, bu sahə xəbər yaratmaqla məşğul olaraq, jurnalistikən xəbərlər vermək işinə kölgə salır.

X FƏSİL

Polislər, məhkəmələr və cinayət işi üzrə məhkəmə sisteminin şərhi

Bir az bundan əvvəl bu barədə yazılmışdı. Dünyanın diqqəti Oklahoma şəhərində bomba partlayışında günahkar sayılan Timosi McVeyhin (*Timothy McVeigh*) məhkəməsinə yönəlmışdı. Oradakı əksər qəzet və tele-radio müxbirləri üçün bu yəqin ki, onların hazırladıqları reportajlardan ən böyüyü və sözsüz ki, iş təcrübələrində gördükleri ən təsirli məhkəmə prosesi idi.

Lakin məhkəmə prosesindən əvvəl demək olar ki, bütün cinayət hadisələrində olduğu kimi orada da istintaq, həbs, andlı iclasçıların günahlandırma haqqındaki aktları, ilkin məhkəmə prosesləri olmuşdu. Sistemi bilmək, onu dəqiq işıqlandırmaq və məqalənin daha da maraqlı olması üçün fikirlər axtarmaq (həmçinin, birinci səhifədə çap olunmaq şansını əldən verməmək üçün) bu cür reportajların əsasıdır.

Həbs prosesi

Əvvəlcə cinayət işi üzrə məhkəmələr olur, burada cinayət və şübhələnilən cinayətkar var. Bizim hüquq sistemimizdə şübhələnilən şəxs onun günahı sübut olunmayana qədər günahsız sayılır. Müxbir kimi isə qəzətdə mühakimə etməmək üçün olduqca ehtiyatlı olmalıdır. Bu təkcə məsuliyyətli reportajla bağlı məsələ yox, həmçinin böhtan üzrə məhkəmədən özünü müdafiə məsələsi ola bilər. Hakim və ya andlı iclasçılar tərəfindən günahı təsdiq edən hökm olana qədər siz şübhəli və ya şübhələnilən şəxs haqqında yazırsınız.

Şübhəli şəxs üç yolla həbs edilə bilər:

1. Polis zabiti hakim tərəfindən verilmiş order əsasında onu həbs edə bilər.
2. Cinayətin baş verdiyini görən, yaxud onun baş verməsinə inanmağa əsası olan polis zabiti şübhəli şəxsi həbs edə bilər.
3. Baxmayaraq ki, bu ümumi hal deyil, adı vətəndaş da lazımlı gəldikdə şübhəli şəxsi həbs edə bilər.

Bütün hallarda qanunsuz hərəkətlər ya cinayətdir, ya da qanun pozuntusudur. Cinayət və ya ağır cinayət daha ciddidir. Bu hadisəyə görə cinayətkar həbs oluna və ya cərimə ilə cəzələndirilə bilər. Müəyyən müddətdən sonra, həmçinin, canı uzun müddətli şərti azadlığa da buraxıla bilər. Şəhər və aşağı

instansiyalı məhkəmələrdə dirlənilən qanun pozuntuları da cərimə və həbslə nəticələnə bilər, baxmayaraq ki, bu hökm sözsüz ki, dövlət həbsxanasında deyil, mahal həbsxanasında icra olunacaq. Bir çox yuridiksiyalarda oğurluq hadisəsində cinayətlə qanun pozuntusu arasındaki sərhəd oğurlanmış əşyanın dəyərindindən asılı olur. Qiyməti 59 dollar olan radionun oğurlanması halına qanun pozuntusu kimi baxılır. Çünkü qanuna görə əşyanın dəyəri ən azı 100 dollar olmalıdır ki, oğurluq cinayət hesab edilsin. Qanunun pozulduğu müəyyən hallarda ərazi prokuroru şəraitdən asılı olaraq şübhələnilən şəxsi cinayətdə və ya qanun pozuntusunda günahlandıra bilər.

Cinayətin baş alıb getdiyi bugünkü şəhərlərdə bəzi vaxtlarda cinayətlə qanun pozuntusu arasındaki fərq aydın görünmür. Kaliforniyada, məsələn, “üç qat zərbə” qanunu var. Onun vasitəsilə cinayətkar keçmiş ittihadnamələrə əsasən, sadəcə olaraq, yaxın mağazadan altı şüşə pivə oğurladığına görə ömür-lük olaraq həbsə göndərilə bilər. Digər ştatlarda da iddialar qaldırılınca əvvəlki ittihadnamələr nəzərə alınır. Bundan başqa, əgər 59 dollarlıq radionu bina-yaya nəyi isə sındıraraq daxil olub götürmüştülərsə, radionun oğurlanması cinayətdə günahlandırmaya səbəb ola bilər.

Cinayətlər belə başlıca kateqoriyalara bölünür.

1. Şəxsə qarşı cinayət.
2. Mülkiyyət əleyhinə olan cinayət.
3. İctimai sakitliyi pozan cinayət.
4. Əhalinin sağlamlığına və təhlükəsizliyinə qarşı edilən cinayət.
5. Hökumətə qarşı törədilən cinayət.
6. Əxlaq və ləyaqət əleyhinə yönələn cinayət.

İnsana qarşı yönələn cinayətlərə qətl, zorlama, qarət, təhqir, adam oğurlama, qəsdən və ya təsadüfən adam öldürmə hadisələri aiddir. Bütün hallarda birinci dərəcəli cinayət kiminsə qərəzlə, yaxud “pusqu” ilə öldürülməsidir. İkinci dərəcəli qətl hadisəsi insanı planlı şəkildə yox, qəzəbdən öldürməkdir. Burada da öldürmək məqsədi olur. Hakimin tapşırığına uyğun andlı iclasçı bu və ya digər ittihadnaməni təklif edə bilər. Birinci dərəcəli qətl cinayəti haqqında daha ağır hökm çıxarılır, o cümlədən bəzi hallarda ölüm hökmü də bura daxil olur. Birinci dərəcəli qətlə görə ittihadnamələrdə andlı iclasçılar günahlandırma qərarını təqdim edəndən sonra ölüm hökmünə səs verə bilər. Hakim andlı iclasçıların cəza haqqında qərarını təsdiqləyə və ya ləğv edə bilər.

Mülkiyyətə qarşı cinayətlərə qarət, yanım törətmə, başqasının mülkiyyət hüququnu pozmaq, oğurluq, başqasının pulunu mənimsəmək, saxtakarlıq, oğurlanmış əmlakin qəbul edilməsi, qəsdən ziyanverma, firildaqcılıq və saxta çeklərin buraxılması daxildir.

İctimai sakitliyi pozan cinayətlər qiyam qaldırmaq, dava-dalaş salmaq və ya sərxoşluq, nalayıq hərəkətlər, sakitliyin pozulması (hay-küylü məclislər), icazəsiz nümayiş və dövlətin müxtəlif məhkəmə sənədlərində rast gəlinən di-gər pozuntular ola bilər.

Son illər ətraf mühitin müdafiəsi əhalinin sağlamlığına və təhlükəsizliyi-nə qarşı yönəlmüş cinayətləri mühüm qəzet məqaləsinə çevirmişdir. Birliliklər və ayrı-ayrı fərdlər gölləri, su hövzələrini, sahilboyunu, yaşayış yerlərinə ya-

xın əraziləri zibilləmək üstündə cərimə yaxud həbs olunurlar və ya onlara qarşı hər iki tədbir görülür. Həmçinin bu qrupdakı pozuntulara magistral yollarının zibillənməsi, yollardan STOP nişanlarının çıxarılması və ya onların korlanması, kiminsə mülkündə üfunətli tullantıların və ya ölmüş heyvanın saxlanması daxildir. Bəzi hallarda hökumət nümayəndələri çirkli və antisanitariya şəraitində olmasını hesab etdikləri evlərdən uşaqları götürərək onların valideynlərini məsuliyyətə cəlb edə bilərlər.

Hökumət əleyhinə olan ən ağır cinayət xəyanətdir. Bu cinayət üstündə şəxsi uzun müddətli həbs, müharibə vaxtı isə ölüm cəzası gözləyir. Bu qəbilədən daha ümumi hesab olunan digər cinayətlərə qiyam, (nadir halda qiyama çağırış), anda xəyanət, ictimai xadimin rüşvətxorluğu, saxtakarlıq (saxtakarlıq pulla bağlı olduqda, bu federal cinayətdir) və qaçaqmalçılıq aiddir.

Federal hökumətin özünün cinayət hüququ və hüquq mühafizə orqanları var. Bunlar MKİ (FBI), Gizli Xidmət (*Secret Service*), Narkomaniya ilə mübarizə idarəsi (*Drug Enforcement Administration*), Gömrük Xidməti (*Customs Service*), Hökumət Vergi İdarəsi (*Internal Revenue Service*) Poçt Ekspertiza Xidməti (*Postal Inspection Department*) və başqalarıdır.

Federal mülkiyyətdə baş verən cinayətə yəqin ki, federal məhkəmədə baxacaqlar. Buna baxmayaraq, çox vaxt federal hökumətin və ştatın statusları üst-üstə düşür, bank qarətində olduğu kimi. Ştat məhkəməsində silahlı bank qarətində şübhələnilən şəxsin ştat məhkəməsində mühakimə olunmasına icazə vermək ştat prokuroru ilə eyni səlahiyyətli B.Ş-in prokuroru üçün, sözsüz ki, adı haldır. Əgər ştat prokuroru mühakimə edirsə, federal zabitlər öz işlərini dayandıracaqlar. Maşın oğurluğu da həmçinin həm ştat, həm də federal cinayət sayıla bilər. Əgər oğurlanmış nəqliyyat növü ştatın sərhədindən çıxarılmışdırsa, bu federal cinayətə aid edilir.

Əxlaq və ləyaqətə qarşı yönələn cinayətlərə fahişəlik, yaxın qohumlar arasındaki cinsi əlaqə, ikiarvadılılıq və ya iki ərlilik, homoseksualizm, zinakarlılıq (az hallarda buna çağırış), allahı və dini ləkələmək ona rişxənd etmək kimi ədəbsizlik və kafirlilik daxildir.

Çoxunun yüzdən artıq yaşı olan bu qanunların tətbiqi ştatdan, cəmiyyətdən və mühakimə edənin şəxsi nöqteyi-nəzərində asılıdır. Məsələn, kafirlilikdə günahlandırma nadir halda məhkəmə otağına gəlib çıxır.

Əvvəlde dediyimiz kimi həbslər asayışı qoruyan zabit tərəfindən özündə olan informasiyaya, inama və ya həbs haqqında orderə əsasən aparılır. Order ərazi prokurorunun təqdimatı və ya böyük andlı iclaşının *düzgün layihəyə* səs verməsinə əsasən hakim tərəfindən verilir. Bu o deməkdir ki, andlı iclaçı ittihamçı tərəfindən təqdim olunan dəlilə inanır. Bu kifayətdir ki, hadisə məhkəməyə baxılmaq üçün qaytarılsın. 25 nəfərdən ibarət olan böyük andlı iclaşçılar günahkarı yaxud günahsız müəyyən etmir. Bu qərar kiçik andlı iclaşçılar (12 nəfərlik) tərəfindən və ya məhkəmə prosesisində verilir. Hətta ərazi prokuroru hakimdən böyük andlı iclaşçıların təqdimatı olmadan həbs üçün order istəyəndə o, böyük andlı iclaşçıların günahlandırma aktını istəyəcəkdir.

Böyük andlı iclaşçıların mülahizələri ittihamçılar və şahidlərdən başqa hamiya qaranlıqdır. Onların qərarı hakimə təqdim edilir. Kütləvi informasiya

vasitələrinin son nəticəni bilməsinə mane olmaq üçün bəzən onu plomblayırlar. Baxmayaraq ki, media nümayəndələrinə böyük andlı iclasçıların otağına keçməyə icazə verilmir, son nəticəni öyrənmək bəzən mümkünür, içəridə baş verənlər barəsində bir eyham, dəlil və ya tam məlumat almaq üçün otağın çöl tərəfində münasib yerdə dura blərsiniz.

Həbs

Düzgün aparılan həbsdə günahlandırılan şəxs polis və ya şerif məntəqəsində qeydiyyata alınır. Cinayət hadisələrindən yazarkən əmin olun ki, siz adı kitabə düşmüş şəxslə, sadəcə danışdırılmaq üçün buraya gətiriləni fərqləndirirsınız. Bu fərq çox mühümdür. Sorğu-suala tutulmuş şəxsin ola bilər ki, tamamilə heç bir cinayətlə əlaqəsi yoxdur və məntəqəyə könüllü gəlmişdir. O, sadəcə olaraq, ya şahid ola bilər, ya da onda polis üçün faydalı digər məlumat var. Qeydiyyata alma formal prosesdir və şəxsin həbsdə olduğunu göstərir. Şübhəli şəxsin əl izləri götürülür, üstlərində götürülən əşyalar, onun adı, ünvanı və fiziki əlamətləri xüsusi formada qeyd olunur. Çox güman ki, şübhəli şəxs kimi müəyyən pozalarda şəkili də çəkiləcəkdir. Əgər onu azad etmək üçün girov olmazsa, həbsxanaya göndərilir. Ciddi cinayət hallarında günahlandırılan şəxsin etibarlı saxlanıldıǵına əmin olmaq üçün ittihamçılar adətən çox yüksək məbləğdə girov istəyirlər. 500 min dollardan 2 milyon dollara qədər girov tələb olunması ümumi haldır. Lakin hakim ərazi prokurorunun və vəkilin dəlillərini dinləyəndən sonra məbləği müəyyən edir.

Girov şübhəli şəxsin məhkəməyə gəlməsinə zəmanət verən təklif olunmuş pul və ya mülkdür. Əgər o məhkəməyə gəlməsə girov müsadır olunur. Əksər müttəhimlər üçün böyük məbləğli girov qoymaq mümkün olmadığını görə zəmanət verməklə məşğul olanlar müvafiq ödənişlə pul təklif edirlər. Evli, ailəli, işi olan, günahkar hesab edilən adam əvvəllər cinayət etməyibsə, cəmiyyətdə yüksək mövqeyi varsa, belə şəxslər yüngül girovla və ya “özləri girov olmaqla,” bu o deməkdir ki, tamamilə girovsuz azad oluna bilərlər. Buna baxmayaraq, bir çox hallarda qətl hadisəsində günahlandırılanlar üçün girov qoyulmasına məhkəmə icazə vermir.

Müxbirlər polis və məhkəmələrlə bağlı hadisələri işıqlandıranda çox vaxt zəmanətçilərdən məqalələrini genişləndirmək üçün informasiya mənbəyi kimi istifadə edirlər. Bəziləri redaksiyaya məşhur şəxsin həbsinə dair məlumat verəcəkdir.

Budur həbs haqqında səciyyəvi məqalə.

Al Bayker (Al Baker)

Polis bildirmişdir ki, cəza dəstəsinin veteran zabiti dünən qadınla bağlı mübahisə üstündə Bruklin (*Brooklyn*) içki mağazasının bayırında bir kişini güllə ilə ölümçül yaralamışdı.

Polisin dediyinə görə cəza zabiti, 30 yaşlı Mario McCaskil (*Mario McCaskill*) və zərər çəkən 27 yaşlı Leslie Burgesin (*Leslie Burgess*) arasında kimliyi bilinməyən bir qadının üstündə münaqişə var idi.

79-cu ərazinin serjantı Timosi McQarity (*Timothy McGarrity*) məlumat vermişdir ki, Burges Nostrand prospektindəki mağazadan siqaret almağa getmiş və burada Mario McCaskillə rastlaşmışdı. Bu mübahisə dünən gecə saat 1-də qətlə nəticələnmişdi.

Şahidlər polisə demişdilər ki, o deyəsən 38 kalibirli Ruqer silahından işdən kənar istifadə edərək gullə ilə Burgesin qarnından vurmuşdu.

Polis Burgesin günorta saat 3:28-də Kings Kaunti xəstəxanasında (*Kings County Hospital*) öldüyünü demişdi.

Polis qeyd etmişdi ki, qadın Qeyts prospektinə yaxın eyni kvartalda yaşamasına baxmayaraq, hadisə yerində yox idi.

McCaskil, həmin vaxtı, zabitlərə cavab verərkən bildirmişdir ki, o üç kişi ilə dava edən vaxt Burges bıçağı yaxud ülgücü dəstəyindən yapışaraq onun üstünə yönəltmişdi. Bu fakt informasiya şöbəsinin nümayəndəsi zabit İvette Serranova (*Ivette Serrano*) məxsusdur.

Lakin polisin məlumatında deyilir ki, ən azı beş şahid, o cümlədən fiziki dəllilər McCaskilin dediklərini təsdiq etməmişdi.

Detektivlər dünən səkkiz illik iş təcrübəsi olan cəza dəstəsinin zabitiyi ikinci dərəcəli ölüm hadisəsində ittiham etdilər.

Cəza Departamentinin informasiya bölməsinin nümayəndəsi Tom Antenen (*Tom Antenen*) bidirmişdir ki, McCaskil burada 10 dekabr 1987-ci ildən işləyir. O son zamanlar daha çox Raykers Ayləndə (*Rikers Island*) ezam olunurdu.

Nyu York Deyli Nyus

Polislər haqqında yazılar böhtan məhkəmələrinə daha çox gəlib çıxır. Ona görə yazıcılarının faktların əksəriyyətinin uzaqgörənliklə polislərə aid etməsi həbslər olduqda və məhkəmədə iddia qaldırıldığda həmişə yaxşı kömək edir.

Həbslər və ziddiyyətlərdən məlumat verərkən məqaləni tamamlamağa çalışın. Yalnız polisin qeydiyyat kitabından hadisə haqqında götürdüyünüz quru rəsmi məlumatla arxayı olmayıñ. Həbs edən zabitlər, ərazi prokuroru, mətbuata məlumat bölməsinin assistenti və səlahiyyətli nümayəndə ilə söhbət edin. Şahidləri tapın, əgər mümkünəş şübhəli şəxslə söhbət edin. Zəmanətin olmadığı təqdirdə, öz vəziyyətlərini anlatmaq üçün bəzi şübhəli şəxslər müsahibələr verir və hətta mətbuat konfransları keçirirlər. Bəzi müxbirlər müsahibələrini həbsxanalardan toplayırlar, çətin məsələdir, lakin mümkün dür.

İndi isə gəlin böyük andlı iclaşçılarla bağlı məqalənin necə işlənildiyinə baxaq.

Sandara Çereb (*Sandra Chereb*)

Reno – Çərşənbə günü Hökumət Vergi İdarəesini partlatmağa cəhd etdiyinə görə iki nəfər şübhəli kişi böyük federal andlı iclaçılar tərəfindən günahlandırılmışdır.

Hökumət binasının partladılması üçün qeyri-insani cinayətin baş verdiyi vaxt partladıcı qurğudan istifadəyə cəhd etmiş 40 yaşlı Cozef Baili (*Joseph Bailie*) və 52 yaşlı Nellis Hurst (*Ellis Hurst*) hökumət binasını dağıtmak və ya ziyan vurmaq məqsədilə hazırladıqları sui-qəsddə müqəssir hesab etmişlər.

Dekabrın 18-də baş vermiş hadisənin günahlandırma aktının hər bəndinə görə onlar günahkar hesab edilsələr ömürlərinin 50 ilini həbsxanada keçirəcəklər. Bu sözlər B.Ş-in prokuror köməkçisi Ron Raçovundur. (*Ron Rachow*).

B.Ş-in hakimi Filis Holdey Atkinsin (*Phyllis Halsey Atkins*) günahlanğırmasından əvvəl onların hər ikisi bu səhər məhkəməyə cəlb etmə zamanı günahkar hesab edilmişlər.

100 funtluq ammonium nitrat və yanacaqdan hazırlanmış 30 qallonluq ağ plastik silindirdən ibarət olan bomba qırmızı əl arabasında quraşdırılmışdır. Eyni ilə bu qarşıqdan aprel ayında Oklahoma şəhərində 169 insanın məhvini səbəb olan partlayış zamanı istifadə edilmişdir. Həmin bomba təxminən 5 min funt ağırlığında idi.

Renondakı bombanı Hökumət Vergi İdarəesinin işçisi təxminən 7:15 a.m.- də işə gələrkən avtomobil dayanacağıının yanında tapmışdır.

B.Ş-in Spirtli içkilər, Tütün və Odlu silah idarəesi (STOİ) və MKİ-nin nümayəndələri bildirmişdilər ki, bombanın fitili yandırılmışdır, lakin piston lazıminca güclü olmadığından partlayış baş verməmişdir.

Bob Stevat (*Bob Stewart*), STOİ-nin Renodakı residenti, bildirmişdir ki, əgər bomba partlasayı həmin binaya böyük ziyan vurardı və yəqin ki, yaxınlıqda olan hər kəsi öldürərdi.

Bomba mütəxəssisləri qurğunu sabitləşdirərək Renonun şərqindəki səhrada partlatmışdırlar.

Şübhələnilən Bailin iş yoldaşları deyirdilər ki, o tez-tez vergini rədd etməsi barədə təkəbbürlə danışındı.

Bu iki kişi son zamanlar Renodan 50 mil cənubda, Qadnervildə (*Gardnerville*) tikinti materiallarını maşına yükləməklə məşğul idilər.

Cinayətlə bağlı ilkin şikayətdə deyilir ki, Baili öz planını həyata keçirmək üçün Hurstu bu işə cəlb etmiş və onun furqonunu dekabrın 17-də bombanı aparmaq üçün almışdı.

Federal idarəenin işçiləri Hurstu yaxalayanda, o Baili haqqında məlumat vermişdi.

Şikayətçi dedi: "Hurt həm onun həm də Bailin Hökumət Vergi İdarəesində əvvəllər problemləri olduğunu bildirmişdir."

Şikayətçi demişdir ki, kişilər bombanı bir gün əvvəl, bazar günü, bina boş olan zaman partlatmaq istəyirdilər.

STO idarəsinin nümayəndəsi Riçard Stoltz (*Richard Stoltz*) şikayətin-də yazırıdı: “Baili qurğunu götürüb HVİ maşınlarının arxasında yerləş-dirmişdir. Hurst sonra deyirdi ki, Baili fitili yandırmışdı və onlar oradan uzaqlaşdıqdan sonra gurultu eşitmişdilər.”

Mətbuat Birliyi

Məqalədə bombanın tərkibinin göstərilməsi, iki kişiyə qarşı səciyyəvi it-tihamlar, bombanın necə yerləşdirilməsi, necə gətirilməsi, onun harada və ki-min tərəfindən tapılması kimi faktlardan yaxşı istifadə edildiyinə görə o daha da oxunaqlı olmuşdur. Həm də müxbir MKİ məlumatında oxuduğundan başqa açıq-aşkar çox şey etmişdi. O hüquq mühavizə orqanlarının zabitlərindən, o cümlədən də şübhələnilən şəxsin iş yoldaşlarından müsahibə götürmüştür.

Neticədə məqalə yiğcam yazılmış, yaxşı cilalanmış əhvalatı hissələrə bölgərək oxucuya mümkün qədər tam şəkildə, məhdud vaxt ərzində çatdırılmış digər nümunə olmuşdur. Bu yazı bir günün mövzusu deyil və əksər detallar, hadisə inkişaf etdikcə “sonrakı” məqalələrdə üzə çıxacaqdır.

Məhkəmə prosesinin şərhi

İlkin dinləmədən tutmuş ta məhkəmə prosesinə qədər məhkəmə işlərini şərh etdiyinizə görə şəhərin ən təsirli tamaşasına baxmaq üçün birinci sıradə yer alırsınız. Məhkəmədə hər gün mükafatlandırılmalar olmur. Lakin müəy-yən vaxt ərzində siz sözsüz ki, iş vaxtı qanuni sistem haqqındaki kino versiya-larından daha maraqlı olan insan dramının şahidi olursunuz.

Bizim hüquq sistemimiz İngilislərin ümumi qanun və təcrübəsindən uzaqlaşlığından ştat və federal məhkəmələr üçün cinayət araşdırma prosesləri, faktiki olaraq, eynidir.

Həm federal həm də ştat məhkəmələrində dramatik xəbərlər əsasında məqalələr yazmağa həddən çox imkan var. Siz müttəhimlərin və şahidlərin öz narahatçılıqlarını necə açıb göstərdiklərinin, ittihamçıların və vəkillərin bir-biri ilə qarşılaşmaqdandan, çox vaxt, necə nəzakətlə yayınmağa çalışdıqlarının şahidi olacaqsınız. O.C.Simpsonun qətl işilə bağlı məhkəmə prosesi həmin dəqi-qə qəzetlərin birinci səhifəsini tutdu və tele-radiounun axşam xəbərlərinin əsas mövzusuna çevrildi. Lakin bu birinci səhifədə yerləşərək oxucuların diqqətini cəlb edən yüzlərlə məhkəmə proseslərindən yalnız biri idi. Çox vaxt müəmmalı ittihamçının məhkəmə prosesi drama və ya təəccüb yaradır ki, bu da məqaləni oxunaqlı edir.

Məhkəmə prosesindən reportaj hazırlanması haqqında bir fakt var ki, o da məqalənin maraqlı olması üçün onu hay-küylü reklama çevirməməkdir. Sadəcə olaraq nə baş verdiyini demək, bir çox hallarda, oxucuların diqqətini cəlb etmək üçün kifayətdir.

Əvvəlcə gəlin məhkəmə prosesindən qabaq nə baş verdiyinə baxaq. Həbsdən və günahlandırmadan sonra müqəssir ilkin məhkəmə prosesilə qarşı-

laşır. Burada ona günahı və ya günahları haqqında məlumat verilir, hakim ondan vəkilinin olub olmaması barədə soruşur. Əgər müdafiəçisi yoxdursa, yaxud (mümkündür ki,) maddi imkanı buna yol vermir, onda müqəssiri müdafiə etmək məqsədilə ictimai müdafiəçi təyin edilir. Onu vəkili müşayət edirsə, vəkil dəlillərin olmadığına görə ittihamları rədd edə bilər. Hakim, ümumiyyətlə, hadisənin məhkəmə prosesində baxılıb baxılmayağın müəyyən etmək üçün şahidləri dirləyə bilər. Adətən, azad etmə barəsində təkliflər olmur.

Sonra mühakiməetmə mərhələsi gəlir. Burada günahlandırılan şəxsin günahkar olub olmadığı müəyyənləşdirilir. O, günahkar sayılırsa, hakim şərti azadlığa buraxma departmentində məlumat alandan sonra həbsetmə gününü müəyyən edəcəkdir. Günahkar deyilsə, məhkəmə prosesi üçün vaxt təyin olunacaq.

Müqəssirin iclasçıların məhkəməsinə müraciət etmək üçün konstitusiya hüququ var. Lakin o hakimin onunçun müəyyən etdiyi tale ilə razılaşaraq, andlı iclasçıların məhkəməsindən imtina edə bilər. İclasçıların cinayətlə bağlı məhkəmə proseslərində ilk addımı adətən, seçicinin qeydiyyat vərəqindən iclasçı kimi dəvət olunmuş qadınlardan və kişilərdən ibarət böyük iclasçılar qrupundan on iki nəfərin seçilməsi olur.

İclasçıların seçilməsi bir neçə gün çəkə bilər. Həm müdafiəçi həm də ittihamçı elə iclasçılar axtarır ki, onlara məhkəmədə dayaq olacaqlarına inansınlar. Necə səs vermələrini öyrənmək üçün onları iclasçı otağında diqqətlə sorğu-sual edirlər. Bununla iclasçıların meyillərini müəyyən etmək yaxud onların məşşəliyyətlərini və mənşələrini öyrənirlər. Bir qadının yeddiyəşli oğlunu motosiklçi motosikillə vurub qaçmışdı. Nəticədə uşaq ölmüşdü. Bu qadın iclasçının nəqliyyatla qətl törətmış adamın məhkəməsində iştirakı şözsüz ki, vəkil tərəfindən qəbul olunmayacaqdır. Potensial iclasçılardan həyat yoldaşları və qohumları hüquq mühafizə orqanlarının zabiti olan iclasçılar da müdafiəçilər tərəfindən yəqin ki, qaytarılacaqlar.

Digər otaqda oturmuş böyük iclasçılar dəstəsindən, hər iki tərəfin sorğu-suala tutduğu gələcək iclasçılar qrupu, lotereya sistemi üzrə seçilirlər. Hər iki tərəf məhdud sayda iki cür protest edə bilər. Birincidə vəkil, yaxud ittihamçı səbəb göstərmədən iclasçıdan imtina edə bilər. Hakim qəbul etməmənin səbəbi ilə razıdırsa, protest etmədə məhdudiyyət yoxdur.

İclasçıların seçilməsi mövzular versə və maraqla seyr olunsa da, bu cinayət məhkəmə prosesində maraqlı hissə deyil. Hər iki tərəfin hüquqşunasları tərəfindən təklif olunan suallar məhkəmə prosesinin strategiyasını göstərir. İclasçılar öz cavablarının nüsxəsini hazırlaya bilərlər. Böyük işlərdə külli miqdarda sifarişçisi olan vəkillər pulla iclasçı seçmək üçün mütəxəssislər tuturlar. Onlar gələcəkdə iclasçı olacaq hər kəsin psixoloji vəziyyətini öyrənmək üçün onların həyatlarını öyrənirlər. Bu proses mühüm hadisələrdə, Simpsonun məhkəməsində olduğu kimi, iclasçılığa namizədlərin hazırlanmış uzun sorğu vərəqlərini doldurması ilə asanlıqla edilir. Potensial iclasçının şəxsi informasiyasına baxmayaraq, hüquqşunaslar sorğuların iclasçının necə yönələ biləcəyini dəqiq müəyyən edəcəyinə şübhə edirlər. Suallar ailənin mənşəyini, iqtisadi statusunu, dini, sosial və peşə əlaqələrini əhatə edir. Əlbəttə iclasçılardan

məhkəmə prosesinə ayıq başla gəlmələri və bütün dəllilləri dinlədikdən sonra qərar vermələri gözlənilir. Lakin belə yalançı dünyada buna bel bağlamaq olmaz. Yazıdırı böyük məhkəmə prosesində iclasçıların seçilməsi maraqlı mövzu vermişdi.

Linda Deutç (Linda Deutsch)

Cümə axşamı Con De Loreanın (*John Z. Lorean*) ittihadçısı kokain daşımaqdə məsuliyyətə cəlb olunmuş müqəssirin əleyhinə olan iclasçıların prosesdən uzaqlaşdırılmasının artmasından narahat olduğunu bildirmişdir. Namizəd iclasçılar De Loreanın ağıllı vəkili tərəfindən “tora düşürdülər”.

B.Ş.-in prokuror köməkçisi Ceyms Volş (*James Walsh*) məhkəmədən kənarda demişdir: “Haqqında geniş məlumat verilmiş bu hadisə sözsüz ki, insanlarda müəyyən fikir yaratmışdır.”

Lakin o bildirdi ki, onlar bu fikirlərinə görə sistematik olaraq uzaqlaşdırılmamalıdır. “Sizin istədiyiniz hər iclasçının özünə məxsus düşünəcəsi və mülahizələri var. Sual onların fikirlərini dəyişib və ya dəyişə bilməyəcəyi barəsindədir.”

Bu hadisənin şərhi zamanı yaranmış uzun müddətli sükutu pozaraq Volş iclasçıların “arxayın” seçildiyini hiss etdiyini və onda prosesin lazımlığından daha çox uzadıldığı təəssüratının yarandığını bildirmiştir.

O demişdi ki, dünyanın yaranması üçün yeddi gün gərək olduğu halda, iclasçıların seçilməsinə aylar lazım olmalıdır.

59 yaşlı De Lorean 24 milyon dollar məbləğində dəyəri olan kokainin yayılmasında iştirakına görə ittihad olunur.

De Loreanın vəkilləri Hovard Veytzman və Donald Renin (*Howard Weitzman, Donald Re*) sualları gələcək məhkəmə iclasçılarını De Loreanın kokain daşılığına görə “ola bilsin ki, günahkardır” bəyanatını verməyə gətirib çıxardır. Bu sullara qarşı çıxa bilmədiyi üçün təngə gəlmış Volş cümə axşamı öz narahatlığını bildirdi.

Ceyms Volş bildirdi ki, insanlar ədalətli və səmimi olmaq istəyirlər. Onlar qanun biliciləri deyil, adı insanlar, sadəlövh fəhlələr, evdar qadınlardırlar. Onları tələyə salırlar. Hovard və Donald çox ağıllı suallar verirlər.

Dəhlizdəki söhbətində Volş deyirdi ki, mən bilmirəm bu məsələni necə həll edim, çalışıram suallarımı elə qurum ki, onlar nəyi nəzərdə tutduqlarını desinlər.

Həmin vaxt B.Ş.-in ərazi hakimi Robert Taqasuqi (*Robert Takasugi*) açıq-aşkar namizədlərin əleyhdarları tərəfindən incidildi. Onlar qanunun əsas müqəddiməsinə görə De Loreanın günahı subut oluncaya qədər günahsız hesab olunmasının tərəfində idilər.

Bəzi namizədlər dedilər ki, o özünün günahsızlığını sübüt etməyincə bız ona inana bilmərik.

Məsləhət stolunda oturmuş De Lorean özünün günahkar olması barədə bəyanatları soyuqqanlıqla təkrarlayırdı.

Takasuqi gələcək məhkəmə iclasçılarına günahsızlığın prezumpsiyası qanunu haqqında mühazirə oxumağa başladı. O həmçinin prokurorların suallarına cavab verdi və kəskin şəkildə məhkəmə iclasçılarına dedi: "Məsəlenin geniş ictimaiyyətə məlum olması, əlbəttə ki, dəlil deyil."

Volş demişdir ki, çərşənbə axşamından başlayaraq gələcək iclasçıların hər birinin vəkillər tərəfindən bir saat davam edən sorğu-suallı federal məhkəmədə görünməmiş haldır.

Volş: "Bu qeyri-adi haldır. Siz adətən bu cür mükəmməl istintaqla rastlaşırsınızmı. Mən birinci dəfədir ki, belə iş görürəm."

Adətən, federal hakimlər bütün sorğu-sualları əvvəlcədən suallarını yazılı şəkildə hakimə vermiş vəkillərlə birgə aparırlar.

Cümə axşamı keçirilən məhkəmə iclasında sual-cavab edilmiş üç namizəd öz fikirlərindən daşınacağı və hadisəni dəlillər əsasında mühakimə edəcəklərini bildirdikdən sonra, demək olar ki, qəbul olundular.

İctimaiyyət qarşısında sorğu-suala tutulanlar bir qədər sonra onların narkotikə, cinayətə və hüquq sisteminə münasibəti barədə qapalı şəkildə sorğu-sual olunacaqlar.

Veytzmanın iclasçılığı namizəd qadınla sorğu-suali elə bir ziddiyətli vəziyyətə gəlib çıxmışdır ki, qadın şikayətlənərək demişdi: "Mən bili-rəm ki, siz mənə açıqlanırsınız. Amma bilmirəm niyə?"

Bu qadın işə baxılan halda bütün məhkəmə iclasçılığına namizədlərə paylanmış sorğuda yazdığı bəzi şeyləri dediklərilə açıq-aşkar təkzib edirdi.

Veytzman ondan soruşmuşdu: "Bu kişi çox ciddi cinayətdə günahlanıldıığı halda siz niyə daha dəqiq olmursunuz."

Qadın: "Bütün bu sualların içində mən nə yazdığını daha xatırlamıram."

Qadın söz vermişdi ki, bacardığı qədər səmimi olmaq üçün əlindən gələni edəcəkdir. O, demək olar ki, qəbul olunmuşdur.

Mətbuat Birliyi

Andlı iclasçılar seçiləndən sonra, məhkəmə prosesi ittihamçının açıq bəyanatı ilə başlayır. O məhkəmə iclasçılarına öz növbəsində nəyi əsaslaşdıracağını bildirir. İttihamçı həmçinin müttəhimin xüsusiyətləri və məqsədləri barəsində qeyri-səmimi təsvir verərək, iclasçılara təsir etməyə cəhd edə bilər. Vəkillərə də açıq bəyanat vermək səlahiyyəti verilir. Lakin o ittihamçının işi təqdim olunub qurtarandan sonra bəyanat verə bilər.

Qanuna görə vəkilin dediklərinin heç biri iclasçılar tərəfindən dəlil kimi qəbul edilmir. Beləliklə, vəkillərin qeydləri məqalədə dəlillərlə qarışdırılmamalıdır.

Ərazi prokuroru və ya onun köməkçisi olan ittihamçı (federal məhkəmələrdə B.Ş.-in prokuroru) öz işinə şahidləri *bilavasitə sorğu-suala* çağırmaqla başlayır. Şahid ilə işi qurtardıqdan sonra vəkilə səlahiyyət verilir ki, öz sıfarişçisinə dəyən ziyanı aradan götürmək və ya mümkünür ki, şahidin haqlılığına olan şübhədən çıxməq üçün onunla *çarpaz sorğu-sual* aparsın. Çarpaz sorğu-sual prosesləri çox kəskin və qızığın keçir; bunlar sizin məqalənizin yönü ola bilər. Həm ittihamçılar, həm də müdafiəçilər öz şahidlərini düzgünlük təcəssümü, opponentlərini isə sözün mənasını başa düşməyən adamlar kimi təsvir etməyə meyillidirlər.

Expert şahidlərə (məsələn, həkimlər, mühəndislər, psixoloqlar və əlyazma mütəxəssisləri) münasibət müxtəlifdir. Onların düzgün olmaqları problem deyil, bəzən onların fikirləri və tapıntıları başqa ekspertlər tərəfindən qəbul edilmir. Məhkəmə otağında baş verən ən yaxşı duellər ekspertlər və onların bilik dairəsində öz “ev tapşırığını” hazırlamış vəkillər arasında olur. O ekspertlərin dəlillərini, faktiki olaraq, ləğv etmək üçün onun üzərində kifafyət qədər şübhə yarada bilər.

C.O. Simpsonun məhkəmə prosesi klassik misaldır. Müdafiəçi ittihamçının mütəxəssis şahidlərinin dediklərinə o qədər şübhə yağırdı ki, xüsusilə qanın analizinə qarşı, bu hücum Simpsona bəarət hökmünün çıxarılmasında mühüm amil kimi qiymətləndirildi.

Əksər məhkəmə şahidləri öz kursülərində bacardıqlarının ən yaxşısını etməyə – düzgün danışmağa çalışırlar. Yalan danışmaq, yalandan şahidlilik etmək onları həbsxanaya aparacaq günahlandırmaya gətirib çıxardır. Hər halda, siz şahidlərdən bir neçə ay və hətta il bundan əvvəl olmuş hadisələr barədə soruşduqda “yadımdan çıxıb” ifadəsinə çox eşidəcəksiniz. Bəzi şahidlər bu cavabları ilə hüquqşunaslar arasında şübhə toxumu səpirlər. Lakin buna qarşı hüquqşunaslar çox şey edə bilmirlər. Yox əgər şahidlər on sualın doqquzunda yaddaşlarından şikayət edirlərsə, bu hal, yəqin ki, sizin məqalənizdə qeyd olunacaqdır.

Məhkəmə prosesində sizin başa düşə bilmədiyiniz manevrələr və göstəricilər ola bilər. İttihamçı və ya vəkildən izahat almaq üçün iclaslar arası tənəffüsü və ya nahar fasiləsini gözləyin. Heç vaxt sizə aydın olmayanı yazmağa cəhd etməyin.

Hər halda, dəhliz müsahibəsi zamanı hüquqşunaslardan və şahidlərdən aldığınız sitatlarla ehtiyatlı olun. Hüquqşunasların bəyanatları və şahidlərin ifadələri məhkəmədə imtiyazlıdır və uyğun olaraq böhtən sayılır. Lakin bu imtiyaz məhkəmə otağından kənardakı bəyanatlara aid edilmir. Andlı iclasçının şərhi digər iclaşılara təsir edərsə, heç bir vəchlə onu çap etməyin. Belə jurnalistika sizi məhkəmə prosesinə hörmətsizlikdə ittihama və yəqin ki, həbəsə gətirib çıxardar. Şahiddən müfəssəl məlumat almaq yaxşıdır. Şəxsi öz ifadəsinə genişləndirmək və ya hadisə haqqında öz fikirini qəzetə bildirməsi üçün dilə tutmaq qarışıq vəziyyətdə çox təhlükəlidir.

Andlı iclaşılardan məhkəmə prosesi ərəfəsində müsahibə götürmək qəti qadağandır və təcrübəli jurnalistlər heç vaxt buna cəhd etmirlər. Hakimlər bacardıqları qədər andlı iclaşılari təcrid etməyə çalışırlar, onlara heç kimlə

hadisə barədə danışmamağı, mövzu haqqında qəzətdə oxumamağı, televiziya verişlərinə baxmamağı təlqin edirlər. Yüksək profilli məhkəmə proseslərində hakim andlı iclasçını təcrid edə, məhkəmə prosesi müddətində onun üzərində nəzarətçilər qoymaqla, mehmanxanada yerləşdirə bilər. Simpsonun məhkəmə işində də belə etmişdilər. Hələ də, Simpsonun məhkəməsində olduğu kimi andlı iclasçılar məhkəməyə yaşayış şəraitlərindən şikayət edirlər, yaxud da ailələrindən təcrid olunmuş halda yaşamağa daha dözmədiklərini təsdiqləyirlər. Bu hal qanuni xəbər olur. Eynilə də iclasçının günahkar və ya günahsız haqqında fikir söyləməsi kimi qeyri-münasib hərəkətinə görə prosesdən uzaqlaşdırılması da ədalətlidir.

Pul qazanmaq üçün məhkəmə proseslərindən reportajlar hazırlamaq məraqlı görünürmü? Ola bilər. Lakin əvvəlcə Linda Deuçun (*Linda Deutsch*) dedikləri ilə tanış olun. O, Mətbuat Birliyinin xüsusi müxbiridir. Müxbir Amerika məhkəmə prosesindən yazan gərəkli jurnalist hesab edulur. O.C. Simpson və Mansonun qətl işləri də daxil edilməklə, faktiki olaraq, son iyirmi ildəki böyük məhkəmə proseslərinin hər birini işıqlandırılmışdır.

Deuç deyir:

Jurnalıstlər ümumi tapşırıqlardakı bir sıra mövzuların hər biri ilə uzun müddət məşğul olmurlar. Bundan fərqli olaraq məhkəmə proseslərinin işıqlandırılması səbr, bacarıq, uzun müddətli diqqət və saatlarla oturmaq qabiliyyəti tələb edən gərgin bir işdir.

Hər proses mini-həyatdır. Bir ilə qədər uzanan yüksək profilli işlər hər kəsin səbrini sınaga çəkə bilər.

Yüksək profilli məhkəmə işlərinə təyin olunmuş müxbirlər hadisə haqqında haylı küylü fikirlər deməkdənsə, ciddi obyektivliyin saxlanmasına cəhd etməlidilər. Bir şeyi yadda saxlamaq vacibdir: demək olar ki, hər bir məhkəmə prosesində insanların həyatları və ya ən azı onların vəsaitləri təhlükə altındadır. Yekun sözü demək müxbirin deyil, məhkəmə iclasçılarının və ya hakimin işidir. Müttəhiimlər kürsüsünün qarşısında oturanların prosesə qanuni səlahiyyətləri çatır. Lakin müxbir mətbuat işçiləri üçün ayrılmış kürsüdə oturan, prosesdə marağı olmayan, burada baş verənlər haqqında məlumat yayan müşahidəcidir.

Müxbir nəticə ilə maraqlanmamalıdır və xatırlamalıdır ki, əgər istənilən hadisədə hər iki tərəf haqqında obyektiv məlumat verilərsə, oxucular, tamaşaçılar və dinləyicilər də öz qərarlarını verə bilərlər. Onlarda bununçun əla qabiliyyət var. Əgər sizin öz mülahizələriniz varsa, onları özünçün saxlayın. Heç kim sizdən hadisə haqqında qərar qəbul etməyi xahiş etmir.

Faktları şərh edərkən jarqonlardan çox istifadə etməyə çalışmayın. Məhkəmə müxbirlərində hüquqi ifadələrdən istifadə etmək dəbə çevrilib. Lakin bu vacib deyil və bəzən də qeyri peşəkarların başa düşəcəyi tərzdə yazmaq kimi jurnalist qabiliyyətinə mane olur. Məqaləni yalnız hakimlər başa düşərsə, ictimaiyyət üçün onun əhəmiyyəti azalar. Yazını sadə, dəqiq və koloritli saxlayın. Məhkəmə prosesi tələb olunduğu səviyyədə şərh edilsə, daha cəlb edici olar.

Bir məhkəmə prosesi var. Yəqin ki, onu işıqlandırmağa icazə verməyəcəklər. Bu az yaşlıların işləri üzrə olan məhkəmələrdir. Əksər ştatlar yurisdiksiyaların çoxunda olduqca tez-tez rast gəlinməyincə, posesi gizli saxlayırlar.

Cinayət elə tükürpədici olur ki, ittihamçılar azyaşlısı yaşlıları kimi ittiham etməyi tövsiyə edirlər və hakim bununla razılaşır.

Məhkəmə işindən yazılın məqalə

Məhkəmə prosesinin gündəlik işiqlandırılmasında dəyərli olan istənilən məlumat məqalənin başlanğıcında olur. Siz nə qədər məhkəmə prosesində çox oturarsınızsa, bir o qədər də məqalənin yönünü hazırlamaq asan olar. Bu sizə oradakı adamların xüsusiyətlərə, əsas məsələlərlə və əvvəlki ifadələrlə tanış olmaq imkanı verir. Başlanğıcda siz andlı iclasçıların seçilməsində, açıq bəyanatların dirlənməsində iştirak etməli olursunuz. Əvvəldən axıra qədər adətən, şahidlər, sizin məqalənizi hazırlayırlar.

Elə fikirləşməyin ki, siz ifadələri əvvəldən axıra ardıcıl yazmalısınız. Ərazi prokurorunun “səmimi” şahidinin bilavasitə dirlənilməsi əhəmiyyətsiz ola bilər, və əgər sizdə olan yalnız bu məlumatdırsa, ondan məqalənin yönü üçün istifadə edə bilərsiniz. Lakin elə həmin gün siz elə bir çarpaz dirləmə eşidirsiniz ki, əvvəlki şahidin dediklərini alt-üst edir. Bu şözsüz ki, sizin yazınız üçün əngəldir.

Istənilən halda məhkəmə haqqında məqalə məntiqi, ardıcıl qaydada olmalıdır. Əgər eyni gündə bir neçə şahid varsa, onlar hadisədə mövqelərinin mü hümlüyünə görə təqdim edilməlidirlər. Ola bilər ki, bəziləri bir neçə, digərləri bir-iki məlumat verə bilər və ya heç nə deməz.

Hətta məhkəmə həftələrlə uzansa belə, hər məqaləyə qaynaq daxil edilməlidir. Bəzi məhkəmə düşgünləri proses barədə məlumat almaq üçün qəzeti hər gün oxuyacaqlar, lakin oxucuların çoxu bir qədər gec qoşula bilər, yaxud hərdən bir prosesi izləyə bilərlər. Belə halda qaynaq haqqında məlumat az görünə bilər. Ümumiyyətlə, qaynaq haqqında yazıda tarix, cinayətin əsas xüsusiyətləri və əvvəlki mühüm ifadələrdən qısa arayışı verən yalnız bir cüt abzas tələb olunur. Belə təfsilat həmçinin məqalənin ardıcılığını pozmaqdan qaçmaq, yaxud iki müxtəlif şahidin ifadələrində nəzərə çarpan ziddiyyəti daha yaxşı göstərmək üçün məqalənin münasib hissələrinə əlavə edilir.

Müttəhimlər kürsüsündə olan şəxs həmişə dramatik məqalə üçün mövzudur. Lakin sizin bunu yazımağa imkanınız olmaya da bilər. Qanuna görə müttəhimdən ifadə vermək tələb olunmur, baxmayaraq ki, bəziləri bu yolu seçirlər. Əvvəlcədən vəkildən öz klientini şahid kürsüsündə oturdub oturtmayağıni planlaşdırıldıqını soruşmaq mümkündür.

Əgər dramatizm, emosiya və epizod şişirdilməyibse, yaxud sensasiyalasdırılmayıbsa, onların da məhkəmə hadisəsi ilə bağlı məqalədə öz qanuni yeri var. Məhkəmələrdən olan şit, emosiyalı məlumatlar 1920 və 1930-cu illərdə məşhur idi. İndi belə hallar yoxdur. Hətta bununla belə, əsəbi və ya təmkinli şahidlər, kinayəli prokurorlar, sərt və qərarsız hakimlər, şahidlərin geyimləri də daxil olmaqla onların fiziki təsviri məqaləni canlandırma bilər. Şahidin nə geyindiyi, onun ələkeçməzliyi, müşahidəçilərin sayı və onların ifadələrə aydın reaksiyaları məqalə üçün daha çox məlumat ehtiyatı yaradır. Bütöv mənzərəni səhnə, şahidləri və hüquqşunasları onların tez-tez göründükləri şe-

kildə – aktyorlar kimi təsvir edin. Oxucunun özünü prosesin iştirakçısı kimi hiss etməsinə şərait yaradılmasında pis heç nə yoxdur.
Nümunə kimi verilmiş məhkəmə prosesini tədqiq edin.

Fol Rivə, Mass. (*Fall River, Mass.*)

Şahid kürsüsündə altı üzücü saat keçirən gənc ana xeyriyyəçilərə yalan danışdığını etiraf edərək, başına gələn əhvalatdan pul qazanmaq niyyətinin olduğunu dəndi. O təmkinlə Nyu Bedford barında tanımadığı kişilər tərəfindən ələ salınması və zorlanması haqqındaki ifadəsini təsdiq etdi.

İyirmi ikiyaşlı qadın, dünən üç müxtəlif vəkil tərəfindən aparılan gərgin çarraz dindirilmədə iştirak etməsinə baxmayaraq, cümə günü birinci dindirilmədə olduğu kimi sakit görünürdü.

Bu məhkəmə işində altı kişi biabırçı zorlama hadisəsinə görə günahlandırlırdı. Qadın burada təsdiq edirdi ki, o Martin 6-da Nyu Bedford (*New Bedford*) yaxınlığındakı Biq Danin (*Big Dan*) meyxanasına siqaret almağa getmiş və seyirçilərin alqışları altında bilyard stolunun üstündə dönə-dönə zorlanmışdı.

Hər ikisi 27 yaşında olan Daniel Silva (*Daniel Silva*) və Cozef Vieiranın (*Joseph Vieira*) işinə günorta məhkəməsində baxılacaq. Hər birinin 24 yaşı olan Viktor Raposo (*Victor Raposo*), Con Kordeiro (*John Cordeiro*), Virqilio və Cozef Medeyros (*Virgilio & Joseph Medeiros*) ayrıca səhər iclasında mühakimə olunacaqlar.

Eyni məhkəmə prosesində müqəssirlərin bir-birini mümkün günahlandırmalarından qaçmaq məqsədilə məhkəmələr ayrılmışdı. Bu qayda onu göstərir ki, vəkillər çox vaxt sualları ilə onların günahlarını gizlədir-lər.

İki uşaq anası olan qadın ifadə vermişdi ki, faktiki olaraq, iki kişi, şübhələnilən zorlamalarda iştirak etmişdi. Vəkil Kenes Sullivan (*Kenneth Sullivan*) dünən qeyd etdi ki, qadın əvvəlcə polisə altı kişi tərəfindən zorlanandan sonra saymağı dayandırdığını bildirmişdir.

Sullivan qadından həmin zorlama gecəsindəki faktların yadında daha yaxşı qalib qalmamasını soruşduqda o sakit yeknəsəq səslə cavab verdi: “İndi onlar mənə həmin gecədəkindən daha aydınır.”

Vəkil Vieiranı təqdim etdikdə bildirmişdir ki, qadın məsləhətçi polisə bəzi kişilərin səhvən ittiham olunduğunu bildirmişdir. Qadın sakit halda bunu təkzib etdi.

Və o demişdi ki, onun bar sahiblərinə qarşı qaldırdığı 10 milyon dollar məbləğindəki iddiası pula görə deyildi.

O cavab vermişdi: “Mən bu iddianı onların haqsızlıqlarına görə qaldırdım.”

Qadının ifadələri əvvəlcə iki vəkil tərəfindən qəbul edilmədi. Onlar təsdiq etdilər ki, qadının məhkəmədən qabaq vəkillərə verdiyi müsahi-

bəsi “dramatik dönüşə” məruz qalıb. Onlar hakim Viliam Yanqdan (*William Young*) məhkəmənin düzgün aparılmadığını bəyan etməyi xahiş etdilər.

Silvanın müdafiəçisi Edvard Harinqton (*Edward Harrington*) demişdir ki, qadın müqəssirə əvvəlki ifadələrində verdiyi roldan tamamilə fərqli rol vermişdir. Harinqton bu dəyişikliyin onun işində “düzəlməsi mümkün olmayan ziyanə səbəb olacağını” bildirmişdir.

Qadın ifadə vermişdir ki, bir paçka siqaret almaq üçün o Biq Dan meyxanasına daxil olmuş və iki kişi ilə bilyard oynayan qadınla içki içmək və səhbət etmək üçün orada qalmışdı.

O getmək üçün qalxanda, onu arxadan qamarlayaraq bilyard stolunun üstünə cəkmişdilər. İki kişi burada növbə ilə onu zorlamışdı. Sonra onlardan biri və başqa kişi onu oral sekslə məşğul olmağa təhrik etmişdi.

Dünənki çarpez dindirmədə qadın etiraf etmişdir ki, o müqəssirlərin ikisinə bilyard oynadıqları vaxt içki vermişdir. Onları məhkəmə otağında göstərərək, birinin Raposo və digərinin Kordeiro olduğunu bildirdi.

Mətbuat Birliyi

Məqalə aydınlaşdırır ki, maraqlı məhkəmə işləri haqqındaki yazıları “bəzəmək” vacib deyil. Çox vaxt, xüsusilə də, bu hadisədə oxunaqlılıq üçün ifadələrdə lazımi qədər dramatizm var. Burada sitatlardan istifadə olunması da məqalənin təsirini gücləndirir. Əksər hakimlər maqnitafonlardan istifadəyə icazə vermədikləri üçün qeydlərin diqqətlə götürülməsi vacibdir. (M. L. Stein bunu öz başına gələn əhvalatla təsdiq edə bilər. Onda audio-maqnitafonun olması məhkəmə icraçısının gözündən yayınmamışdı və nəticədə hakimin otağına çağrılaraq məhkəmə salonunda nə üçün audio-maqnitafondan istifadə etməyə icazə verilmədiyini izah etdirilər. Hakim onun hərəkətini təxribatlılıq adlandırmışdır.)

Müxbirin aydın olmayan xəttinin bəlasına düşən, və ya öz cızma-qaralarını oxuya bilməyənlər üçün başqa bir yol var. Məhkəmə müxbirləri – məhkəmə prosesinin demək olar ki, hər sözünü yazan kişilər və qadınlar səs yazmalarının nüsxələrini satırlar. Düzdü səhifələr baha qiymətedir. Problem sizin səhifələri vaxtında alıb almamağınızdadır. Əksər müxbirlər bütün gün ərzindəki prosesin nüsxəsini deyil yalnız mühüm ifadələri istəyirlər. Bu, əlbəttə ki, vaxta qənaət edir.

Andlı iclasçılar məhkəmədə olmayanda

Prokuror öz işini təqdim edəndən sonra vəkil hakimdən tam sübut olunmamış iddiaların müttəhimin üzərindən götürülməsini xahiş edə bilər. Əgər bu təklif rədd edilərsə, adətən belə də olur, onda vəkil çarpez dindiriləcək şahidlərini təqdim edir. Yadda saxlayın, müttəhimini ifadə verməyə məcbur etmək olmaz.

Vəkil işini qurtardıqdan sonra hər iki tərəf son bəyanatı – hakimə təsir etmək üçün son şansı təqdim edirlər. Prokuror axırda çıxış edir. Sonra hakim andlı iclaşçılara qanuna və onların məhkəməyə verə bilcəkləri müxtəlif qərarlarla dair təlim keçir. Bundan sonra andlı iclaşçılar bir və ya bir necə məhkəmə icraçısının müşayətilə fikirləşmək üçün məhkəmə otağını tərk edirlər.

Andlı iclaşçıların otaqları toxunulmazdır. Onların rəhbərlərinin seçdikləri iclaşçıdan başqa heç kimə buraya daxil olmağa icazə verilmir. İcraçılara qapıda gözətçilik edir, uzun sürən sesiyalarda onlara yemək aparırlar.

Qəzətdə andlı iclaşçıların necə səs verəcəkləri və ya onlara qərar üçün nə qədər vaxt tələb olunduğu barədə fərziyyələr söyləmək məsləhətli deyil. O.C. Simpsonun məhkəməsi demək olar ki, bir il çəkdi. Andlı iclaşçılara qərarlarını vermək üçün dörd saata qədər vaxt lazımlı olmuşdu.

Böyük məhkəmələrdə, andlı iclaşçıların məhkəmə salonunda olmadıqları ərəfədə qəzetlər müxtəlif vasitələrlə məqalədə boşluq yaranmasına imkan vermir. Andlı iclaşçıların içəridə keçirdikləri müddətin uzunluğu da mühüm ola bilər. Belə ki, bu yəqin, problemin çətin araşdırıldığını yaxud da tapılan dəlillərin hədsiz dərəcədə dolaşıq olduğunu göstərir. Andlı iclaşçılar həmçinin hakimdən müəyyən bir ifadəni və ya fiziki dəlili nəzərdən keçirməyə icazə istəyə bilərlər. Onların axtardıqları düşündüklərinə təsir edə bilər, lakin yenə də nəticə çıxarmağa çox tələsməyin. Belə yönərlə ehtiyatla yanaşın. Andlı iclaşçılar haqqında əvvəlcədən fikir söyləmək olmur. Oxucuda narazılıq doğursa da aşağıdakı yön ehtiyatla yazılmış hesab edilir.

Bart Simpsonun ziddiyətli məhkəməsində andlı iclaşçılar dünən hakim Stanley Perkinsdən məktəb direktorunun onun valideynlərinə göndərdiyi məktubu yenidən oxumaq üçün istəmişdilər.

Əlbəttə, ən maraqlı hadisə iclaşının bu işin dolaşıq olduğu haqqında qərar və ya məlumatla içəri daxil olmasıdır. Beləsinə çəşmiş iclaşçılar deyilir. Əgər bu çıxılmaz vəziyyət haqqında məlumat birinci dəfə daxil olursa, bəzi hakimlər andlı iclaşçıları əlavə qərarlar üçün geri qaytaracaqlar. Hakimi inandırsalar ki, bu nifaq həll edilməzdür, onda o məhkəmə prosesini qeyri-düzgün hesab edəcək. Hadisəyə yenidən baxılıb baxılmaması məsələsini ərazi prokuroru həll edəcəkdir. Məhkəmələrin yenidən dinlənməsi tamamilə ümumi haldır. Lakin onlar nadir halda birinci məhkəmədə olduğu kimi mətbuatın diqqətini cəlb edir.

Əgər andlı iclaşçılar müttəhimin günahsız olduğunu müəyyən etsələr və o digər ittihamlarla qarşılaşmasa, sərbəst halda məhkəmə otağından çıxıb gedə bilər. Yox əgər qərara görə müttəhim günahkar hesab edilirsə, hakim mühaki-mə gününü müəyyən edəcəkdir. Məhkəmə həmçinin müttəhimini girov altında azadlığa buraxmaq və ya girovu ləğv edərək təcili həbsxanaya qaytarmaq səlahiyyətinə də malikdir. Bir qayda olaraq vəkil öz sifarişçisinin apellyasiya məhkəməsinin qərarına qədər girov altında qalıb qala bilməyəcəyini soruştacaqdır. Bu bir il yaxud daha çox çəkə bilər. Bu qətl hadisəsidirsə, vəkilin cəhdı əbəsdir.

Məhkəmə otağında bəyanata, yaxud müttəhimin günahkar olub olmamasa qarşı kəskin narazılıq, bəzi dramatik hallarda ürək getməsi və ya digər

reaksiyalar olmazsa, andlı iclasçıların qərarları haqqında məlumatlar birbaşa yazılır.

Aşağıdakı yazı çox yaxşı nümunədir.

Stuart Pryfer (Stuart Preifer)

Nyuport Biiç (*Newport Beach*) – Heyvanların müdafiəcisi olan beş nəfər fəal çərşənbə günü nalayıq hərəkətlərinə görə mühakimə olunmuşdular. Onlar universitetdə heyvanlar üzərində aparılan təcrübələrə dair sorğu-sual aparmaq üçün keçən yaz qeyri-qanuni İrvayn Kaliforniya Universitəsinin rektoru Lourel Vilkeninqin (*UC Irvine Chancellor Laurel Wilkening*) ofisini daxil olmuşdular.

Harbor Manisipal (*Harbor Municipal*) məhkəməsi fəalları qanunla mühakimə etmişdi. Onları qeyri-qanuni olaraq ştatın tələbə şəhərciyinin işinə qarışmaqdə günahlandırmışdı.

Hakim Fransis Myunoz (*Frances Munoz*) fəalları – Krezsent Vellusi, Şeila Larasi, Qina Linn və Riçard MkLellanı (*Crescent Velluci, Sheila Laracy, Gina Lynn & Richard McLellan*) – 50 saatlıq ictimai əməyə məhkum etmiş və 750 dollar cərimə ödəməsini əmr etmişdir. Göstərilən fəaliyyətinə görə mühakimə olunan Robert Skroader (*Robert Schroader*) yanvarın 31-nə qədər saxlanılmışdı.

Ərazi prokuroru Elizabes Otter (*Elizabeth Otter*) Myunozun fəallara sınaq müddətinin tətbiq edilmədiyinə məyus olmuşdu. Bunlar digər qeyri-qanuni hadisələr üçün də sərt cəzalar hazırlamış olardı. “Mən onların gördükələri işin deyil, onu görmək üçün tutduqları yolun əleyhinəyəm.” – Otter dedi.

Vellusi bildirdi ki, protestçilər appelyasiya məhkəməsinə müraciət etmək niyyətindədirler.

Orinc Kaunti Recister

Mühakimə ilə bağlı növbəti məqalədə müxbirlərin həm prokurordan, həm də vəkillərdən onların reaksiyalarını bilmək üçün necə müsahibə götürdüklərinə fikir verin. Eyni zamanda, burada lazımlıca təfsilatın verilməsi yazıni demək olar ki, istənilən oxucu üçün aydın edir.

Viki Allen (Vicki Allen)

Ukian. – Müəllimlərinin müstəsna dərəcədə ağılli, diqqətli təsvir etdikləri orta məktəbin əlaçı tələbəsi avtomobil qəzasında qəfil baş vermiş qətl hadisəsinə görə günahlandırılmışdı. O cümə günündən cəzasını çəkməyə başlayacaq və dörd ay həbsxanada olacaqdı.

İlkin olaraq sərxoş vəziyyətdə idarə etdiyi avtomobilin başqa avtomobilə qarşı-qarşıya toqquşması nəticəsində bir nəfərin ölməsinə görə mühakimə olunan, dekabrın 9-da 18 yaşı tamam olmuş Douqlas Benet (*Douglas Bennett*) baş hakiminin dediyinə görə məktəbdəki yaxşı işinə əsasən üç aydan sonra azad oluna bilər.

Mendosino Kauntinin (*Mendocino County*) ərazi prokuroru Vivian Rakoukas (*Vivian Rackauckas*) çalışırdı ki, Bennet öz cəzasını ən azı 16 ay Kaliforniya Gənclər İdarəsində (*California Youth Authority*) çəksin. Lakin onun müəllimi, məktəb şurası, məktəbin rəhbəri, ailəsinin dostları bildirmişdilər ki, “Benet iztirabları ilə özünü artıq cəzalandırılmışdır.”

Hakimin hökmü ilə Benetə cəzasını çəkəcəyi islah əmək mərkəzinin yerləşdiyi küçənin o biri tərəfində yerləşən Ukiah orta məktəbində adı qaydada dərslərə getməyə icazə veriləcəkdir. Benet basketbol komandasında oynadığı müddətdə orta qiymətini 3,7 saxlamışdı. O, iyun ayında mək-təbi bitirəcəkdir.

“Bəzi günlərdə hüquq sistemi işləyir, bəzi günlərdə isə yox. Bu gün onun yaxşı işlədiyini mən hiss etmirəm.” Bu ərazi prokurorunun sözləridir.

Vəkil Riçard Petersen: (*Richard Petersen*) “İndi sistem doğurdan da işləyir. Bu qərar zəmanət verir ki, Benet mənalı həyatını davam etdirəcək və hər halda içkiyə qurşanan azyaşlılara bunun ciddi yekunu göstərəcəkdir.”

Həddi buluğa çatmayanların işinə baxan açıq məhkəmədə hökmü verilən Bennetə həmçinin ödənilməmiş səhiyyə xərcləri də daxil olmaqla zərərçəkənin ailəsinə dəymış ziyanı ödəmək, məsləhət programlarında iştirak etmək, sınaq müddətində spirtli içkilərdən və narkotik maddələrdən istifadə etməmək əmri verilmişdir. Sınaq müddəti onun mühakiməsi sona çatandan sonra müəyyən olunacaqdır.

Benet oktyabrın 23-də, Minnosatanın müqəddəs Paul şəhərində (*St. Paul, Minn.*) Ukiah küçəsinin döngəsində avtomobilin qarşı-qarşıya toqquşması nəticəsində 26 yaşlı Linda Opacerin (*Linda Opager*) ölümündə müqəssir hesab edilmişdi. Bundan sonra onun işi ictimaiyyətdə mübahisəyə səbəb oldu.

Kontra Kosta Mahalı məhkəməsinin təqaüddə olan baş hakimi qətl hadisəsində günahlandırmayı onun üzərindən götürmiş, lakin onu yanvarın 26-da sərxoş halda maşın sürməkdə və böyük diqqətsizlik nəticəsində baş vermiş avtomobil qəzasındaki qəfil ölümədə günahlandırır.

Yoxlamalar göstərmişdir ki, hadisədən iki saat sonra Bennetin qanindakı spirtin miqdarı 0,09 faiz təşkil edirdi ki, bu da dövlət hüququnun sərxoşluq üçün müəyyən etdiyi səviyyədən 0,10 faiz aşağıdır.

Məhkəmə protokolunda beşyaşlı qızı olan Opaquerin qanında spirtin 0,11 faiz olduğu göstərilmişdi. Onun əri, maşında olan yeganə sərnişin, ciddi zədələnmişdir.

Rakoukas qəldə günahlandırma işini qaldıranda, valideynlərin, müəllimlərin, yeniyetmələrin çoxu Beneti sərxoş halda maşın sürdüyünün görə

mühakimə etdilər. Lakin onlar Benetin düzgün ifadəsinə görə bağışlanmasını təhrik edirdilər.

Benet azyaşlı kimi mühakimə olunurdu. Çünkü hadisə baş verəndə onun on yeddi yaşı vardı. Bazar ertəsi o ilk dəfə məhkəmə prosesində ifadə verdi.

Ciddi, sakit səslə o öz cəzasını çəkmək istədiyini bildirdi. "Lakin mən islah olunmağima böyük ehtiyac görmürəm."

"Mən səhvimi başa düşürəm. Ümid etmək olar ki, başqa adamlar da nə baş verdiyini görür və mənim səhvlerimdən nəticə çıxarırlar."

"Mənim keçirdiyim hisslərdən ağır hisslər təsəvvür etmək çətindir. Mənimçün məni bu vəziyyətimdən çıxaracaq işdən böyük heç nə yoxdur."

Hədisədən sonra Minnesotaya qayıtmış Brad Opaqer sınaq müddəti haqqında verdiyi bəyanatda kədər və qəzəb ifadə etməmişdir.

"Mən bilmirəm o mənim kimidir ya yox, lakin mənim yerimə olsaydı görərdi ki, kiminsə ölmünə bais olduğunu bilə-bilə yaşamağın özü ən ağır cəzadır."

Sakramento Bii (*Sacramento Bee*)

Yuxarıdakı məqalənin özü insanların maraq dairəsindədir. Cinayət hadisələri çox vaxt emosional xüsusiyyətlərə malik olur və oxucular onlara görə məqaləni müəyyənləşdirirlər. Bunları məqalədə göstərməkdə məqsəd yazını təkcə cəlbedici etmək deyil. Bunun həmçinin iibrətamız tərəfi vardır. Yeniyetmələr tərəfindən sərənən vəziyyətdə maşının idarə olunması təkcə statistik məlumat və ya ümumiyyətlə şikayet olunan problem deyil. Bu real insanların başına gələn real faciədir.

Mülki işlərlə bağlı məhkəmələrin şərhi

İlk baxışdan mülki işlər cinayət işləri üzrə jurnalistika mövzusuna daxil olmaya bilər. Lakin yanlışlayın. Mülki işlərin çoxu oxucular üçün olduqca məraqlıdır və redaktorlar tərəfindən onlara çox yer verilir. Şəxsi mənafeyə ziyan vuran hərəkətlər, antimonopoliya qanununun pozulması, tütünün təsiri, məhsulun keyfiyyətsizliyi, qanunsuz işdən azadetmələr, cinsi, irqi və yaşa görə ayrışęçkilik və/və ya təqib, müqavilələrin pozulması və digər zəminlərdə olan hadisələr axını çox vaxt böyük əks səda doğurur. Son illər, yüz minlərlə adam sinfi aksiya şəklində şirkətlərin nasaz avtomobilərinə, təhlükəli pestisidlərə və ya, son zamanlar öz həllini tapmış, döş qəfəsi orqanlarının yarasız hesab edilən implantatlarına qarşı iddia qaldıra bilərlər.

Bir zamanlar nisbətən az-az rast gəlinən böhtan üzrə məhkəmə işləriindi geniş yayılmaqdadır. Bu da qəzetlərin və digər kütləvi informasiya vasitələrinin milyonlarla dollar pul xərcləməsinə səbəb olur. Clint Eastwood və Karol Burnet (*Clint Eastwood & Carol Burnett*) kimi məşhur adamların bulvar

qəzetlərinə qarşı böhtan iddiaları böyük qəzetlərin əsas səhifələrində işıqlan-dı. Buna səbəb xəbərlərin aktyorlar haqqında olması idi. Şirkətlərin antimonopoliya qanunun pozulmasına görə ittiham olunması səhimdarları narahat edir. Pestisidlərlə əlaqədar məhkəmələr bizim qida məhsullarımızla bağlıdır. Qı-sası, son nəticədə mülki işlərlə bağlı məhkəmələrin çoxluğu bizim gündəlik həyatımıza təsir edir.

Cinayət üstündə ittiham olunanların məhkəmə işinə tez bir zamanda baxılır. Amma mülki məsələlər baxılan məhkəmə otaqlarında vəziyyət belə deyil. Bugün bu məhkəmələrdə yığılıb qalmış çoxlu sayıda mülki işlər var. Bunnarın bəzilərinin məhkəməsi yaxın illərdə olmayıacaqdır. Onları yerbəyer etmək üçün nə kifayət qədər hakim, nə də vaxt var. Oxucular ilk şikayətin altı il əvvəl qeydə alındığı məhkəmə prosesinin başlanması haqqında oxuyanda hey-rətlənə bilərlər. Bu cür ümumi ləngitmələr çox vaxt məsələnin məhkəmədən kənar həll olunmasına gətirib çıxardır. Çünkü tərəflər bunun uzun-uzadı məhkəmə proseslərindən daha ucuz başa gələcəyinə əmindirlər. Hətta bəzi iddiaçılar hiss edirlər ki, öz məsələlərinin məhkəmədə həll olunacağı günə qədər yaşamayacaqlar. İşlərin qaydaya salınması da xəbərdir, baxmayaraq ki, tərəflərdən biri münasibətini bildirməyə də bilər.

Qəzətin mülki işlər baxılan məhkəmələri işıqlandırması barədə qərarı (o, hətta öz ərazisində belə hadisələrin hamısını işıqlandırmağa başlaya bil-məz) çox vaxt hadisədə iştirak edən tərəflərin nüfuzundan, onun oxucuya necə təsir edəcəyindən və hadisədəki yenilikdən asılıdır. Tez-tez məhkəmədə qəribə iddialar peyda olur, hər halda, hakimlər “cəfəngiyat” hesab etdikləri işləri rədd edəcəklər. Məhkəmənin baş tutması üçün mülki ziyanla bağlı iddia qaldıran şəxs şikayətində günahlandırılan tərəfin vurduğu ziyanı göstərən əsaslı dəlil təqdim etməlidir.

Bir sıra mülki məsələlərə dair iddialar hökumət təşkilatlarına həmçinin xüsusi şəxslərə qarşı olur. Gəlirdən vergi tutulması hallarında baş verən cinayətlər buna misal ola bilər. Növbəti məqalədə şərh olunmuş məhkəmə mülki hüquqların pozulmasını təsdiq edən əsaslarla yazılmışdır.

Edqar Sançız (Edgar Sanchez)

B.Ş.-in ərazi məhkəməsindən cümlə günü verilən məlumatə görə Sacramento mahalının Şerif Departamentində irqi zəmində olan gərginlik və ayrı-seçkilik, latin mənşəli işçinin amansızcasına döyülməsi və həbsxananın komandiri tərəfindən şerifin əvəzedicisi Afrika mənşəli amerikalı qadının irqi baxımdan təhqir edilməsi fanatik divar yazılarının ortaya çıxmamasına təkan verdi.

İfadənin verildiyi günü səhəri Şerifin keçmiş əvəzedicisi Linda Ansoninin (*Linda Anthony*) məhkəməsinə asayışı qoruyan zabitlər tərəfindən açıqlamalar gətirildi. Ansoni təsdiq edirdi ki, onu bədxahcasına işdən getməyə məcbur etmişdilər, onun kimi Afrika mənşəli amerikalı qadılara yönələn ayrı-seçkilik və təqib iş şəraitini dözülməz etmişdir.

Şerifin Departamentinin müdafiəçisi vəkil Nansy Şihan (*Nansy Sheehan*) vətəndaş hüquqlarının pozulduğunu təkzib etmişdir. O bildirmişdir ki, “qaydanı pozanlar” istənilən böyük təşkilatda ola bilər lakin irqçılık qadağan olunmuş və vəziyyət Şerif Qlen Qraiqin (*Glen Graig*) sayəsində xeyli yaxşılaşmışdı.

Cümə günü telefonla müsahibəsində Şerif Departamentinin nümayəndəsi serjant Con MkQuinnes (*Sgt. John McGuinness*) demişdi: “Mən heç vaxt departamentin daxilində irqçiliyi nəzərə carpdırın hadisə ilə rastlaşmamışam. Bu o demək deyil ki, 1600 nəfər işçinin içərisində irqçi yoxdur. Amma irqçiliyin hər hansı bir təzahürü tamamilə yol verilməz hesab edilir.”

Cümə günü Şerif Departamentinin kapitani, əsas həbsxananın keçmiş komandiri Edvord F.Dunanın (*Capt. Edward F. Doonan*) verdiyi ifadə çox heyrətləndirici oldu. On nəfərlilik aq dərili təftiş komisiyasının Afrika mənşəli amerikalı olan şerifin əvəzedicisini irəli çəkmək üçün təqdimat verməkdən imtina edəndə, hirsənərək şəxsən irqi epitet işlətdiyini bildirmişdir.

Dunan deyirdi ki, o əvvəl komisiya üzvləri ilə səhbət edərək onlardan əvəzedici Beti William (*Betty William*) üçün razılıq almağa boş-boşuna cəhd etmişdir. Dunan inanırdı ki, Beti William serjant olmaq üçün mühüm bacarıqlara malikdir. Komisiya üzvlərinin çoxu narazı olmuş və qəti surətdə bildirmişdilər ki, William irəli çəkilməyə layiq deyil. Həmin vaxt əsəbi olan Dunan təftiş komisiyasının üzvlərinə onların anlamaz olduğunu demişdir.

“Sonra mən onlara dedim ki, department Betini öküz kimi istifadə edir və biz istəyəndə onu axurdan çıxarıraq, qızışdırıraq, sonra bizə bir də lazımlı olana qədər qaytarıb yerinə salıraq”

İndi cənub patrul diviziyasının komandiri olan Dunan bildirmişdi ki o, həbsxananın komandiri olduğu zaman, 1990-ci ilin apreli 1993-cü ilin martı arasında olan müddətdə fikirlərini bildirmişdir.

Cümə günü federal məhkəmədə sorğu-sual olunan Dunan əmin olduğunu bildirmişdir ki, Departament çətin vəziyyətlərdə işləyə bilən William kimi işçiləri mükafatlandırmağa borcludur. “Mən hiss etdim ki, serjantlar dəstəsi bunu anlamadılar”, - dedi.

Məhkəmədən kənarda iddiaçının vəkili Con F. Vitfieldin (*John F. Whitfield Jr.*) demişdi ki, Dunanın irqçiliyi təsvir etmək üçün istifadə etdiyi çox təhqirəmiz ifadələr Şerif Departamentinin irqçiliyə münasibətini dəqiq ifadə edirdi.

O, Williamın 20 il keçməsinə baxmayaraq, hələ də əvəzedici işləməsini göstərərək “Biz qara dərili adamlardan bizə lazım olan istifadə edir, lazım olmayıanda isə onları kənarda saxlayırıq,” - demişdi.

Lakin Vitfield Dunanın irqçi olmadığını bildirmiştir.

Dunan həmçinin cümə günü fanatik yazılar barəsində ifadə vermişdir. Göstərmüşdir ki, yəqin ki, həbsxananın işçilər üçün olan vanna otağında bu yazılar divarlara həkk olunmuşdur.

Dunan demişdi ki, bir dəfə ona həbsxananın istirahət otağında “irqçılıyə çağırın divar yazılarının” olduğunu xəbər vermişdilər. Onun deyiñə görə o, texniki işçiləri yazıların üstünü rəngləmək üçün göndərmiş, özü isə heç vaxt onları görməmişdi.

Çərşənbə günü on nəfərlik andlı iclasçıya verdiyi açıq bəyanatda vəkil Şihan təsdiq edirdi ki, Ansoni “bir sıra aidiyyatsız məsələləri toplayıb və bu cəfəngiyatlara görə məhkəmə işi qaldırıb”

Şihanın fikrincə Ansoni ilə həbsxananın aşbaşı arasında 1993-cü ilin fevralında baş verən mübahisənin məhkəməyə aparan irqi və ya cinsi zəmində baş vermiş hadisələr silsiləsi ilə heç bir əlaqəsi olmamışdır.

Ansoni əvəzedici kimi 1988-ci ildən 1993-cü ilə qədər, əsasən baş həbsxanada, bu və ya digər vəzifələrdə işləmişdir.

Cümə günü verilən digər ifadə əvəzedici kimi təcrübədə olan, sınaq müddətini vaxtından əvvəl bitirən, Afrikadan olan amerikalı Anastasiya Davisə (*Anastasia Davis*) məxsusdur. O, Şerif Akademiyasında və qısa müddət işlədiyi iki həbsxanada irqi ayrı-seçkiliyin şahidi olduğunu demişdir.

Onun dediyinə görə ən dəhşətli hadisə latin mənşəli məhbusa telefonla zəng etməyə icazə vermədikdə kameranın pəncərəsinə tübürdüyü nə görə əvəzedicilərin onu amansızcasına döyməsini görməsi olmuşdur. Zərərçəkən xəstəxanaya düşmüşdü.

Ansoni mülki hüquqları müdafiə edən məhkəmədən ona dəyən qeyri-müəyyən məbləğdə ziyani ödəməyi tələb edir. Bu işin hardasa iki ay çəkəcəyi gözlənilir.

Sakramento Bii

Fikir verin ki, cinayət məhkəməsinin hissələri *Bii-* nin şərh etdiyi mülki işə dair məhkəmə prosesində də var: təsirlili ifadə, canlı sitatlar, təfsilat və istinad. Bu məhkəmə işi, iddia məhkəmədə qeydə alınandan üç il, uzun müddət qovluqda saxlanıldıqdan sonra baş verdi. Odur ki, mülki işlərə dair məhkəmələrdən yazanda qəzetin məlumat bazasından şikayətin tarixini tapın. Hadisənin təfsilatı ilə tam tanış olduqdan sonra məhkəmə prosesini şərh etmək xeyli asanlaşır.

Qəzetlər mülki işlər üzrə iddialar haqqında məlumatı məhkəmə karğızıcının otağında yoxlama apardıqda (şikayət məhkəmə protokoluna çevrilir) alır, hüquqsunasların eyhamlarından, iddiaçının özündən, digər məlum və naməlum mənbələrdən öyrənə bilirlər. Yadınızda saxlayın ki, şikayət adlanan qanuni sənəd dəlil deyil, sadəcə olaraq ərizə yaxud ərizələrdir. Adı iddiada göstərilən cavabdeh ona cavab verməli ya da məhkəmədə iştirak etmədiyinə görə onu uduzmalıdır. Vəkil işin ləğv edilməsi barəsində xahiş edə bilər. Əgər bu baş tutmazsa, iş üzrə məhkəmə prosesi başlayacaqdır. Mülki hadisələr üzrə məhkəmələrdə əvvəlcə hər iki tərəf and içərək ifadə verirlər.

And içərək ifadə vermədə iddiaçı və cavabdeh hüquqşunaslar tərəfindən adətən prokurorun ofisində dindirilir. Çox vaxt bu ifadələrdən məhkəmədə şahidlərə nəyi isə xatırlatmaq və ya onları düzgünlüyü çağırmaq üçün istifadə olunur. Adı halda, belə ifadələrin sureti mətbuata verilmir, lakin ən azı bir hissəsi informasiyanın sızması nəticəsində ələ keçirilə bilir. Mülki iş üzrə məhkəməyə qədər O.C.Simpsonun verdiyi ifadələrdən parçalar elə həmin gecə radio dalğalarında səsləndi.

Mülki məsələ üzrə məhkəmə iddiasından bəhs edən səciyyəvi məqaləyə baxaq.

SANTA ANA – Orinc Mahalı (*Orange County*) KPMG Piit Marvik LLP (*KPMG Peat Marwick LLP*) şirkətinin keçmiş auditorunun öz işində yol verdiyi nöqsanlar mahalı müflis vəziyyətinə salmışdır. Odur ki, mahal şirkətin əleyhinə dünən məhkəmə işi qaldırmışdı. Məhkəmə iddiasında 2 milyard dollardan artıq ziyanı ödəmək tələb olunur.

Məhkəmə işində Orinc Mahalı şirkətin keçmiş mühasib-müfəttişini müqavilələri pozmaqda və peşə səriştəsizliyində günahlandırır. KPMG-nin rəhbər işçiləri məsələyə münasibətlərini dərhal bildirmədilər.

Mahalın görünməmiş dərəcədə müflisləşdiyi müddətdə, “KPMG yenə də geniş məlumatla, təcrübəyə və bacarığa malikdir,” – bu Santa Ana-da B.Ş.-in Müflisləşmə işlərinə baxan məhkəməsindəki (*U.S. Bankruptcy Court*) işdə mahal nümayəndələrinin təsdiq etdiyi ifadədir.

6 dekabr 1994-cü ildə qəbul olunmuş Federal Müflisləşmə Kodeksi, Fəsil 6-ya əsasən 1,6 milyarddan çox vəsait itkisinə məruz qaldıqdan sonra Orinc mahalı müflisləşdiyi üçün məhkəmədə iddia qaldırdı.

Ona dəyən itkini ödəmək üçün firmayı mahala şübhəli qiymətli kağızlar satmaqla ştatın qanunu pozmaqda günahlandırdı. Mahal rəhbərliyi bu ilin əvvəlində nəhəng broker Meril Linçə (*Merrill Lynch & Co.*) qarşı 2 milyard dollarlıq iddia qaldırdı.

Meril Linç mahalın xəzinədarı Robert Kitronun (*Robert Citron*) onun qoyduğu vəsaitlərdən xəbəri olduğunu və onun işinə nəzarət etdiyini sübut edərək, istənilən günahlandırmayı rədd etmişdir.

Reuters

Baxmayaraq ki, mülki iş üzrə şikayət yalnız məhkəmədə sübut olunmalı günahlandırmadır, ədalət naminə müxbir “Reuters”in müxbiri etdiyi kimi hər iki tərəfin münasibətini bilməyə cəhd etməlidir. Cavabdeh və onun vəkili qəzetə cavab verməyə bilər, lakin ən azı oxucuların görməsi üçün cəhd edilmiş olur. Hər şikayətə cavabı nöqtəbənöqtə yazmayın (bəzi şikayətlərə 10-15 cavab ola bilər). Əks halda, qəzətdə hadisənin mühakiməsi ilə məşğul olduğunuz haqda təəssürat yarada bilərsiniz. Cavabdehin şikayətdəki başlıca günahlandırmayı ümumilikdə danması və ya təkzib etməsi kifayətdir. Məsələ məhkəmədə

dəllillər əsasında hakim və ya andlı iclasçılar tərəfindən həll olunacaqdır. Və məhkəmə hər iki tərəfin götirdiyi əsaslar dirlənilən yerdir.

Vəsiyyət üzrə qaldırılan məhkəmə işi

Vəsiyyət üzrə məhkəmə işi həyəcanlandırıcı tapşırıq kimi səslənmir. Səhv etməyin. Real həyat dramları bu səhnədə tez-tez oynanılır. Onlar doğurdan da qəzetlərin birinci səhifəsində yer tutmağa layiq məqalələrə mövzu verirlər.

Əvvəllər *vəsiyyətin təsdiq olunması* ifadəsi vəsiyyətin qanuniliyini sübut edən hərəkət yaxud proses kimi başa düşüldür. Bugün isə o, bir neçə qanuni məsələləri əhatə edərək, daha geniş mənada istifadə olunur.

Ştatın məhkəmə sisteminin bir hissəsi olan vəsiyyətlər üzrə məhkəmə işlərinin yuridiksiyası vəsiyyətləri, əmlakların tənzimlənməsini, azyaşlıların və şikətlərin himayə olunmasını, mühafizəsini, azyaşlılara etibar edilmiş mülkiyyətin və pul hesabının qorunmasını əhatə edir.

Vəfat edəndə vəsiyyətnamə qoymayanlar və vəsiyyətnamə qoyanların əmlakına qəyyumluq edilir. Hədiyyə, miras və digər vasitələrlə azyaşlılara keçmiş fondlar onların hesabına aid edilir.

Maraqsız mövzudur, elə deyilmə? Onların bəziləri belədir, lakin bunlardan yazmayıñ. Vəsiyyətlər və miraslar, xüsusilə də, böyük məbləğdə pulla bağlı olduqda, dəhşətli ailə çekişmələri yaratmışdır. Və bu xəbərlər bütün ölkəyə yayılmışdı. Adətən miras nə qədər böyük olursa, məqalə də bir o qədər maraqlı alınar.

Lakin senaridə gözlənilməzliklər də ola bilər. Nüfuzlu milyonerin vəfatından sonra onun heç bir pensinin də olmaması xəbərinin aşkarlanması, yaxud kiçik şəhərdə qənaətlə yaşayan məktəb müəllimi öləndən sonra sevimli xeyriyyəcilərinə 10 milyon dollar, çətinliklə yaşayan bacısına isə 50 dollar qoyması halları da məqalə üçün mövzudur.

Qəyyumluq və mühafizəyə gəlincə, vəsiyyətlər üzrə məhkəmə işlərinə baxan hakimlər az yaşılarının və ya əqli çatışmamazlığı olan bir kəsin işlərini həll etmək qəyyum və mühafizəciyə olan ehtiyacı müəyyənləşdirə bilər və onların özlərini təyin edər. Əksər vaxt belə məhkəmələr rahat gedir, lakin bəzən seçim olduqda dava başlayır. Yazıldığı kimi, mərhum tütünçü varis Doris Djukun (*Doris Duke*) əmlakı və milyonlarla vəsaiti ilə bağlı böyük məhkəmələr gedir.

Vəsiyyətnamələr mahalın karguzarı tərəfindən qeydə alınır və onlar dövlət sənədləridir. Hər halda, vəsiyyətnaməni oxumaqla miras haqqında müfəssəl məlumat almağa ümid etməyin. Vəsiyyətnamələrdə “mənim bütün əmlakım”, “ictimai əmlak”, “pay və pay kimi”, “mənim əmlakımın bölünməsi” kimi ümumi qəbul olunmuş ifadələr işlədilir.

Əgər vəsiyyətnaməyə qarşı iddia qaldırılmışsa, onun özü artıq məqalədir. Araşdırmadan mirasın və spesifik əmlakın dollarla məbləğini müəyyən etmək tələb olunur. Müsahiblər hüquqsūnaslar, ailə üzvləri, dostlar və məlumatata aidiyyatı olan hər kəs ola bilər. Əgər vəsiyyətnamə ilə əlaqədar məhkəmədə

iddia qaldırılırsa, onda uyğun olaraq onun detalları məhkəmədə açıqlanacaq. Məsləhət: vəsiyyətnamənin konkret detallarını axtaranda pay bölgüsündə öz payını almadığını hiss edən qohumla görüşsəniz yaxşı olar. Bu məhkəmə prosesi çoxlu sayda kütləvi informasiya vasitələrinin diqqətini cəlb edəcək.

Torri Minton

Mərhum, nüfuzlu gitaraçı Cerri Qarsianın (*Jerry Garcia*) əmlakının dəyəri ona qarşı qaldırılmış məhkəmə işində göstərilən təxminən 88 milyon dollardan bir qədər az idi. Bu sözləri vəsiyyətnamə üzrə məhkəmədə hüquqşunaslar demişdilər.

Qarsianın dul qalmış arvadı Deborah Kuns Qarsianın (*Deborah Koons Garsia*) vəkili Maks Qatierezə (*Max Gutierrez*) demişdi: “Əgər bütün bu tələblər iddia kimi yiğilsaydı, əmlakı iflasa uğradardı. Burada nə isə şübhəlidir.”

Garsia keçən avqust San Qeronimo vadisində (*San Geronimo Valley*) dərmanla müalicə olunarkən 58 yaşında ürək çatışmamazlığından vəfat etmişdir.

Bazar ertəsi Martin Mahal Ali Məhkəməsinə (*Martin County Superior Court*) gələn Qatierez və digər hüquqşunaslar demişdilər ki, Qarsianın musiqisindən və onun bədii tərtibatı əsasında hazırlanmış mallardan alınan qonoralar da onun əmlakına digər şeylərin arasında əsasən əlavə oluna bilər.

Qarsianın əmlakına qarşı qaldırılmış iki ən böyük iddia onun bədii tərtibatı əsasında hazırlanmış malların satılmasından əvvəlcədən götürülen gəlirin itirilməsi ilə bağlı idi.

Qarsianın şəxsi meneceri Vinsent Di Biase (*Vinsent DiBiase*) demişdi ki, onun vəzifəsi musiqiçinin bədii tərtibat biznesinin idarə olunmasına rəhbərlik etmək idi. O məhkəmədəki sənədlərində təsdiq edirdi ki, Qarsianın dizaynının əsas elementləri olan saatlar və zərgərlik məmulatlarından götürdüyü gəlirdən 15 milyon dollar itirəcəkdir.

Bend Ore.-dan (*Bend Ore.*) olan, Qarsianın bədii tərtibatı ilə işlənmiş malları satan Nora Seyce (*Nora Sage*) 12 milyon dollar istəyir. O göstərir ki, Qarsianın nümayəndələri ona boğazdan asılan pul qablarını, ciyinbağları, enli kəmərləri, arxalıqları satmağa imkan vermir. Təxminən 180 satmaq və üzünü çıxartmaq üçün incəsənət işi olan səyyar satıcı Seyce bildirmişdir ki, Qarsianın təminatı hesabına o bizneslə məşğul olurdu.

İyirmidən artıq ərizə qeydə alınmışdır. İddiaçılardan içində mərhumun keçmiş arvadı, sevgilisi və onun əmlakını girov götürmiş bank da var idi.

Əmlakın vəsisi iddiaları qəbul və ya rədd etmək haqqında qərar qəbul edəcəkdir. Tələbləri qəbul edilməyənlər məhkəməyə üç ay ərzində müraciət edə bilərlər.

Qarsia əmlakının çox hissəsini arvadına, dörd qızına və qardaşına vəsiyyət etmişdir.

Keçən cümə axşamı Qarsianın əmlakına qarşı qaldırılan iddiaların qəbul edilməsinin sonuncu günü idi.

San Fransisko Xronikal (San Francisco Chronicle)

Baxmayaraq ki, vəsiyyət üzrə qaldırılan məhkəmə işində heç bir məşhur şəxs yoxdur, amma qədim misal olan “Ad özü özünü təqdim edir” burada yerinə düşür. Lakin qeyri-adi elementlər hələ də maraqlı mövzular yaradır. Qarsia haqqında olan məqalədə, səciyyəvi münaqişədə olduğu kimi detalların üzərində dayanma yazıya əlavə effekt verir.

Təklif olunan tapşırıqlar

1. Yerli polis bölməsinə gedin. Özünüzü təqdim edin, həbs və polis protokollarında qeydə alınan ittiham haqqında məqale yazın. Yerli müxbir sizə mövzu əldə etməyə kömək edəcəkdir.
2. Əgər həmin vaxt yerli məhkəmədə cinayət işinə baxılırsa, məhkəmə binasına daxil olun, məhkəmənin bir gününü, yaxud da heç olmasa səhər və ya günorta iclasını şərh edin.
3. Maraqlı görünən mülki işlər üzrə məhkəmə araşdırması seçin və işiqləndirin.
4. Ərazi prokurorundan, xüsusi məhkəmə vəkillərindən, ictimai müdafiəçilərdən və sizin ərazinizdəki məhkəmə sisteminin hakimlərindən müsahibə götürün. Məhkəmələrin işi hədsiz çoxdur? Orada lazımı qədər hakimlər var mı? Ərazi prokuroru polisin istintaqından razıdır mı? Əgər olduqca nöqsanlı işin üstünü açmırınsa, cəlbedici yönü olan bir parça analitik yazı yazın. Sonra dəqiq araşdırılmış mövzu tapmağa çalışın.
5. Cinayət məhkəmələri və ya mahal məkəmələrinin binalalarına getməyi planlaşdırın. Məkəmə müxbirləri ilə onların işinin tələblərini müzakirə edin.
6. Eyni işləri polis şöbəsində də edin.

XI FƏSİL

Məqalələr

Məqalələrin yazılması, faktiki xəbərlərin yazılışında istifadə olunan standartlarla özlərini sıxılmış hiss edən müxbirlərə yaradıcılıq imkanı verə bilər. Qəzetlər jurnal jurnalistikası ilə oxucuları cəlb etməyə cəhd etdiyindən məqalə yazmaq üçün bu qədər imkan heç bir zaman olmamışdır. Hətta çox zaman ciddi xəbərlər belə, insanları maraqlandıran ünsürlərə üstünlük verməklə nəqletmə stilində yazılır. Son illər qəzetlər ilk səhifənin ardınca verdikləri həyat və moda, səyahət, yemək, avtomobilər və daha yaxşı işlənmiş əyləncə kimi bölmələri ilə mükəmməlləşiblər. Hətta biznes və daşınmaz əmlakla bağlı bölmələrə belə insanları maraqlandıran xoş ovqatlı və oxunaqlı məqalələr daxil edilir.

Bir çox hallarada qəzətdə başlanğıc işlərdən birinə qəbul olunmaq istəyənin taleyi polis, şəhər meriyası, məhkəmələr və ətrafda baş verənlər haqqında olan başlıca mövzuları əhatə edərək yazmaq qabiliyyətindən asılıdır. Lakin bədii dildə yazarlar daha çox qiymətləndirilirlər. Uğurlu karyeralar humor, insan maraqları, rəngarənglik, drama, pafos və ironiya ilə bəzənmiş mənalı məqalələr yazmaq bacarığı üzərində qurulmuşdu. Bugünkü tanınmış şərhçilər də ilk dəfə məhz məqalə yazmaq qabiliyyətlərinə görə redaktorların diqqətini cəlb etmişdilər. Onların arasında Deyv Berri, Elen Qudman, Kristofer Mateus, Devid Broder, Jimmi Breslin, Corc Ann Geyer və Bob Qrini var. (*Dave Barry, Ellen Goodman, Christopher Matthews, David Broader, Jimmy Breslin, George Anne Geyer and Bob Greene*)

Məqalə yazmaqdə ixtisaslaşan bacarıqlı yazıçı məqsədinə çatmaq üçün adətən əvvəlcə özünü belə yazmaq üçün imkanların tez-tez yarandığı ümumi tapşırıqlarda sınamalıdır.

Məqalə nədir?

Amerika qəzetlərində məqalələr bəzi dəyişikliklərə məruz qalmışdır. Bu fəsildə məqalələrin bir neçə növü müzakirə olunacaq. Lakin məqalənin müüm tərkib hissəsi əsasən eyni qalmışdır. Bu məqalələri faktiki xəbərlərdən fərqləndirən şəraitə uyğun təfsilatlardır. Məqalə həyatın əyləncəli, faciəli, istehzalı, heyranedici və səthi sentimentallıq tərəfləri üzərində mərkəzləşməklə oxucuları əyləndirə, sevindirə, qəmləndirə və ya təəccübəldərə bilər. O, eyni zamanda, oxoculara pulları, evləri və səhhətləri ilə bağlı məsələlərin izahını, şərhini verib, onlara yardımçı ola bilər. Bəzən o siyasətin və dünya hadisələrinin mürəkkəb məsələlərini araşdırıa bilər ki, bu da xəbərlərdə olmur. O, oxucunun həyatını işıqlandırıa bilir. Hər şeydən əvvəl məqalə oxucunun harada yaşamasından asılı olmayaraq onun marağına uyğun olmalıdır. İnsanın maraq-

lari bütün məqalələrin möğzidir. Siz insanların düşündüyü, narahat olduğu, maraqlandığı və danışdıgı məsələlər barədə yazırsınız.

Yadda saxlamalı vacib fakt odur ki, məqalənin mövzusu yazıya başlamadan əvvəl mövcud olmalıdır. Əgər məktəb şurası gündəlik iş barədə adı iclaslarından birini keçirirsə, onda çox güman ki, məqalə üçün material yoxdur. Bu eynilə standart nitqə və ya mətbuat konfransına da aid ola bilər. Belə şəraitdə qeyri-adi yön yazıb onu olduqca məzmunlu nəşrlə davam etdirməyə cəhd göstərərək beyninizi yormaq, işin yerinə yetirilməsi üçün təyin olunan son günde qədərki qiymətli vaxtnızı itirmək olardı. Digər tərəfdən, əgər şəhər şurasının həmin icası, bir qab zibilə görə zibil yığılmاسının səliqəsiz olduğundan qəzəblənmiş vətəndaşın şikayəti ilə bağlıdırsa, onda məqalə başqa tərəfə yönələ bilər. Bu sonra daha ətraflı müzakirə ediləcək xəbər məqaləsidir.

Məqalələrin çoxu üçün əlverişli material, adətən insanların qeyri-adi davranışında, talenin qəribə dönüşlərində, adətən, gözlənilməyən hadisələr baş verəndə olur. Digər məqalələrin mövzusu üçün qeyri-adi hadisələrin baş verməsinə ehtiyac olmur. Bunlar maraqlı həyat sürən insanlar, şəxsin, ailənin və ya icmanın məqsədə çatmaq üçün böyük maneələri aradan götürməsi və ya Şükranlıq günü kimi ənənəvi bir hadisənin kimin üçünsə yeni məna kəsb etməsi haqqında oçerkələr ola bilər. Necə məqalə olursa olsun, yazı oxucunun həssas hisslerinə toxunmalıdır. Sizin təqdimatınız onu heyrətləndirməli və təəccübəndirməlidir.

Oxucuda nifrət və qəzəb hissleri oyatmalı, onu məftun etməli, ona stimul verməlidir. O yazıldan həzz almalı, özünü məlumatlaşmış və dəstəklənmiş hiss etməli və yaxud azacıq təsirlənməlidirlər.

Bugünkü narahat dünyada, qəzet işçiləri bilirlər ki, məqalələr mühüm olmaya da bilər. Onlar sadəcə aşağıdakı məqalə kimi əyləncə üçün oxunulur.

Rogers Vorsinqton (*Rogers Worthington*)

BİSBİ, Arizona (*BISBEE, Ariz.*) – Maşınlar olmasaydı, Bisbidə oyanıb hansı onillik olduğunu bilmək qeyri-mümkün olardı.

Burada nə kiçik kafeler, nə neon işarələr, nə də evlərin üzərinə çəkilən metal lövhələr var. Şəhər elə dərəli təpəlidir ki, poqtun evlərə çatdırılması xidməti belə yoxdur. Dolanbac yolları kələ-kötürdür. Dəmir damları paslaşmış bu şəhərciyin sakinləri böyük bazarlıq etmək üçün 94 mil şimali-qərbə, Taskana getməlidirlər.

Lakin, Bisbi sakinlərinin çoxu bütün bu çətinlikləri San Fransiskonun bənzərsiz, qədim memarlıq abidələri arasında yaşamaq xatırınə məmnu niyyətlə qəbul edirlər.

“Burada adam hər gün tarixi abidələrin qoynunda olur. Bunun əhəmiyyəti böyükdür.” Bunu 1880-ci illərdə qazılmış keçmiş mis mədənləri şəhəri Bisbidən olan Con Friedman (*John Friedman*) deyir. Fridmen şəhərin Koçays İncəsənət Birliyinə (*Cochise Fine Arts Association*) rəhbərlik edir.

Keçən il Bisbi şəhəri estetika və iqtisadi inkişaf arasında tarazlıq yaratmaq problemlə qarşılaşdı.

Buna səbəb iki San Fransiskolu işgüzərin tapdalanmış Breveri Qalç ərazisində yerləşən uzun müddət istifadə edilməmiş beş binanı dəbdəbeli mənzillərə çevirmək planı ilə bura gəlməsi oldu.

Layihə Bisbi tacirlərini həvəsləndirmişdi, lakin şəhərin estetik puristləri bunun Bisbini Qərbən Aspeninə bənzər başqa bir təmtəraqlı istirahət şəhərinə çevriləməsi yolunda ilk təhlükəli addım olub, ucuz və sakit yaşayış tərzini təhlükə altına qoya biləcəyindən qorxurlar.

Bisbi (əhalisi 8205) hardasa 1930-cu illərdə donmuşdu. Bu mənzərəli, təcrid olunmuş və kasıbları hökümətin verdiyi yemək kartlarından istifadə edən (sakinlərinin 22 faizi onlardan istifadə edir), bir mil hündürlükdə yerləşən kanyon kəndidir.

O meskito ağaclarının kötükləri ilə örtülmüş qırmızı torpaq təpələrin əhatəsindədir. Ağaclar çoxdan ərimə sobalarında yanacaq kimi istifadə olunmuşdu. Dağlıq topoqrafiyası, dar uzun küçələri, gözəl iqlimi və yiğcam Viktorian və Sullivanesk memarlığı onu bənzərsiz edir.

Əsrin birinci rübündə mis mədənlərinin filizi acıgözlüklə istismar ediləndə El Paso və Los Anceles arasında olan ən yaxşı kiçik şəhər kimi Bisbi 25000 nəfərin ilişib qaldığı, səs küylü düşərgə idi.

Lakin mis mədənləri dövrlərini çoxdan başa vurmuşdu və onlardan sonuncusu 1976-cı ildə bağlanmışdır. Bisbiyə qalan isə 2000 mil uzunluğunda şaxta və tunel dağlar silsiləsi və içi qazılmış dağdan qalan, bir mil uzunluğunda tullantıların əmələ gətirdiyi lavanda idi. Bura olduqca böyük yer idi.

Bisbinin naməlum gələcəyinə dair müxtəlif planlar haqqında fikirlər, dar düşüncəli iş adamları gəlib getdikcə irəli sürülmüş, pozulmuş yaxud geri qaytarılmışdır.

Bir şey olduğu kimi qalır. O da Bisbinin sənətkarlar, ustalar və pensiyaçılardan (əhalinin 39 faizi) yaşadığı və azacıq da olsa turizmin inkişaf etdiyi yer kimi qalmasıdır.

Turizm mədən muzeyləri, soyuq, yeraltı Kraliça Mədənindəki gəzintilər və lavanda quyusuna gedən yoldakı möhkəm olmayan çəpərdən ötəri baxmaqla məhdudlaşır. Lakin turistlər tacirlərin işlərinin pis olduğundan çox gileyəndiyi Bisbinin mərkəzindəki pərakəndə ticarətə hələ də öz təsirlərini edirlər.

İncəsənət icması isə artıq özünü göstərmişdir və Bisbini canlandırdığı üçün böyük nüfusa malikdir.

Bütün ölkədə sərgiləri olan və əsərləri satılan az sayda adam da daxil olmaqla bir neçə yüz sənətkarın məskəni olan bu şəhərdə dörd incəsənət qalereyası var və ümumi qəbul olunmuş yüksək səviyyəli incəsənət məktəbi açmaq barədə söhbətlər gedir.

Bisbidə hər il velosiped yarışları və vaxt aşırı fikir mübadiləsi edilən poeziya festivalı keçirilir. İkişi də ölkənin hər yerindən insanları bura

cəlb edir. Ticarət palatası eyni zamanda kinomotoqrafiyanı film çəkmək üçün Bisbi ilə maraqlandırmaq arzusundadır.

Bisbiyə yeni gələnləri ucuz yaşayış tərzi və əhatəsində olduqları mənzərənin dəyişməzliyi cəlb etmişdir.

Onların arasında az sayda pozaçılar, psixikası pozulmuş narkomanlar, yaşılaşan Piter Penlər, arxa plana keçmiş Kaliforniya utopistləri, narkotik ticarətçiləri, yeni nəsl (*New Age*), tam təbii, “özün et” şuarı ilə çıxış edən ətraf mühitin qoruyucuları və artıq yaşa dolmuş 60-cı illərin hippi köçəriləri var.

Sonuncu qrupdan olanların çoxu Breveri Qalçda məskən salır və qorxular ki, layihə icarə haqqını qaldıracaq və onları buradan uzaqlaşdıracaqdır.

Fridmən (*Friedman*) iş adamlarını qorxutmaq ümidi ilə deyirdi: “Çox güman ki, bizim küçələrdə dolaşan adamlar böyük şəhərlərə getsələr məsuliyyətə cəlb olunacaqlar”.

İki San Fransisko iş adamı, Qreq Kraft (*Grieg Craft*) və Qarz Kollier (*Garth Collier*) qorxmışdır. Danışqlardakı qarşılurmaya, maliyyə uğrunda mübarizəyə, kinayəli atmacalara, qanqster sayağı təxribatlara baxmayaraq onlar əmindirlər ki, şəhərin əsas hissəsi onların 620 min dolarlıq layihəsini bəyənir.

Onlar göyərtə, talvar və yüngül polad çəpərləri kimi bəzəklərdən savayı binaların xarici görkəmini (şəhərin qərarına əsasən) saxlayacaqlarını bildirmişlər.

Qrupun memarı Kollier Bisbinin Aspenə çevriləcəyinə dair fikirləri tamamilə ağlaşığmaz hesab etmişdi.

Kollier və Kraft ilkin yüksək kirayə haqqını 600 dollardan 400-ə endirmişlər. Şəhərə yenicə gəldikləri vaxt onlar kondominat evlər haqqında danışaraq estetik puristləri dəhşətə gətirdikləri vaxtdan uzun bir müddət keçir.

İki iş adamının gördüyü adamlar işsiz gücsüz varlılar yox, sabit gəlirlə yaşıyan orta sinif pensionerləridir.

Buna baxmayaraq, kirayə haqqı Bisbi üçün nisbətən astronomikdir və Fridmen layihənin müvəffəqiyyətli olması üçün lazımı 80 faiz arendaya nail olacağına şübhə edir. Fridmen uzaqgörənliklə xəbər verir ki, Kollier və Kraftın müvəffəqiyyətsizliyə məruz qalacağı halda geləcəkdə üzə çıxan iş adamları Bisbini görməməzliyə vuracaqlar.

“Bunun da ki, eybi yoxdur,” estetik puristlərin tərəfində danişan Fridmen bildirdi. “Bisbi gözdən uzaqda durmağa üstünlük verir.”

Çıqaqo Tribun

Bu yazı, məqalənin hər yerində onun yönü və üslubu baxımından bir çox səciyyəvi xüsusiyyətləri göstərir. Məqalədə xəbərlərə xas olan çevrilmiş piramida forması faktların rəsmi təqdimatı ilə bərabər atla bilər. Bununla belə

faktlar qalmalıdır. Məqalənin yazılışında nə qədər azadlıq olsa da o, uydurma deyil.

Başqa sözlə, ehtiyac yoxdur ki, məqalənin yönündə beş – kim, nə, nə vaxt, harada və niyə suallarına cavab verilsin. Məsələn, Bisbi haqqında hekayə sadə şəkildə oxucunu oxumağı davam etdirməyə həvəsləndirən fikir ilə başlayır. Bir çox məqalələrin yönü əhvalat danişmiş kimi ola bilər. Onlar əyləncəli, şokedicili, inanılmaz və ya sual edici ola bilər. Münasib, qramatik cəhətdən düzgün İngilis dilində olan məqalə yazmaq üçün bir neçə yol var. Burada məqsəd məqaləni maraqlı etməkdir.

Nəqli yön belə ola bilər:

Dünən Harold Payns adətən həftədə bir dəfə getdiyi işsizlər idarəsinə işsizliyə görə aldığı növbəti çekini götürmək üçün yollandı.

Yaxud bir beləsi:

Diyircəkli qələm görəndə Hantinton Kitabxanasının (Huntington Library) yeni mühafizə mərkəzinin işçilərini titrətmə tutur.

Birinci yön kompüter səhvinə görə, adətən aldığı 260 dollar əvəzinə 1.6 milyon dollar dəyərində çek almış kişi haqqında məqaləyə çevrilə bilər.

İkinci yön, ölkənin məşhur şəxsi kitabxanalarının birində, nadir kitab və sənədlərin qorunması üçün istifadə edilən üsullar barəsindəki məqalədə M. L. Steyn (*M.L. Stein*) tərəfindən istifadə edilmişdir. İşçilər müsahibədə bildirdiyi kimi, mürəkkəb qiymətli sənədləri ləkələdiyi üçün arxivlərdə adətən diyircəkli qələmlərdən istifadə etməyə icazə verilmir. Qələmlə bağlı sual yön kimi seçilsə də, hekayəni tədqiq edərkən yön kimi verilə biləcək bir neçə başqa faktların da olduğu aşkar edildi. Məqalə yazmaq sizə seçmək imkanı verir. Büttövlükdə məqalə belə idi:

M. L. Steyn (By M.L. Stein)

Diyircəkli qələm görəndə Hantinton Kitabxanasının yeni mühafizə mərkəzinin işçilərini titrətmə tutur.

Administratorun köməkçisi Kristi Heces (*Christy Hedges*) bu yaxınlarda gələn oxucuya “Siz diyircəkli qələmi içəri gətirmək icazəsi olan çox az sayda adamlardan birisiniz” demişdir.

Onun əsəbiliyi aydındır. İş masasında, onun dirsəyinə dəyən Henri Soreaunun “Mayna Meşələri” əsərinin çap olunmamış materialları ilə birlikdə əlyazması, onun da yanında Syuzan B. Antoninin (*Susan Anthony*) 1854-cü il qadın seçki hüququna dair ilk nitqininin cildlənmiş nüsxəsi var. (püpitr arxasında özünü inamlı hiss edəndən sonra o qeydlərdən istifadə etməyib çıxışlarını improvizə etmişdir.)

Bir neçə addım kənarda isə mühafizə mərkəzinin texniki Ronald Tənk (*Ronald Tank*) Kraliça İ-ci Elizavetin Ali Möhürünə¹ əlavə edilmiş 1589-cu il sənədinin son dərəcə zərif iş tələb edən təmirini bitirirdi.

Hecesə görə onların hamısı misilsizdir.

“Diyircəkli qələm ləkə salır,” o izah etdi. “Eyni zamanda biz bəzi perqamentləri suda yuyuruq. Əgər diyircəkli qələmin mürəkkəbi təsadüfən birinin üstünə düşübssə, yuyulma zamanı yayılacaqdır.”

Nadir əlyazmaları, kitabları, şriftləri, şəkilləri və xəritələri qoruyub saxlamaq kitabxana binasının 750 min dollara başa gəlmış mühafizə cənəhinin gündəlik vəzifəsidir.

Mərkəz tikintini maliyyələşdirmiş R. Stanton Eyverinin (*R. Stanton Avery*) adını daşıyır. Endryu Mellon Təsisatı ən qabaqcıl mühafizə təlim-lərini öyrənmək üçün təlim proqramlarını təşkil etməklə, 450 min dollar pul ayırmış, Amerika Təhsil Departamenti isə avadanlıq və təchizat üçün 648051 dollar ilə yardım etmişdir.

“Biz gələcəkdə dünyada ən aparıcı mühafizə mərkəzi olmaq ümidindəyik,” Hantinqtonun inzibati və ictimai xidmət şöbəsinin müdürü Syuzan V. Hal (*Suzane W. Hull*) belə deyir.

Hantinqton rəsmiləri maddi yardımları qiymətləndirməklə cəld institut 1919-cu ildə yaradılanın bəri orada tarixi dəfinələrin qorunub saxlandığını qeyd edirlər. Baş kitabxanaçı Daniel Vudvorda (*Daniel Woodward*) görə yanlız keçən il X əsrə aid olan 20 mindən artıq zərif əlyazmaları mühafizə olunmuş və ya bərpa edilmiş, minlərlə fotosəkil və nəqativlər mühafizə konteynerlərinə yerləşdirilmişlər.

Qorunub saxlanmış qiymətsiz materiallar arasında Benjamin Franklinin (*Benjamin Franklin*) öz əli ilə yazdığı “Tərcümeyi-hali”, Corc Vaşinqtonun (*George Washington*) yazdığı məktub, Qutenberq İncil kitabı və əvəz olunmaz Amerikan Qərbinin erkən şəkilləri olmuşdur.

12 nəfərdən ibarət işçi qrupu üçün mühafizə, həm Hantinqtonda illər boyu istifadə edilmiş üsullardan, həm də müəyyən bir problemin həllində üzə çıxan yaradıcı ideyalardan ibarət bir prosesdir.

Kraliça Elizavetanın taxta möhürünün kitabxanaya iki hissəyə bölünmüş halda gətirilməsi bu yaxınlarda baş verən bir misaldır. Tənk, Hantinqtonun 30 illik təcrübəsi olan mühafizəkarı, hissələrdə üç xirdacıq dəlik açaraq, içlərinə polad iynələr salmış, dəliklərə isti mum tökmüş və sonra da hissələri birgə mum bərkiyənə qədər əli ilə tutmuşdur.

Zati-alinin zövqünü oxşayan əla oyma nümunəsi olan möhürün bir tərəfində təmirdən tamamilə heç bir əlamət yoxdur, o biri tərəfində isə zəif rəng solğunluğu vardır.

Tənk qeyd edir ki, qədim kağız, xüsusən də velen kağız ilə işləmək işçilərin üzləşdiyi ən mürəkkəb məsələdir.

Tənk izah edir ki, velen kağızı bu günü günlərə, qoruyub saxlamaq üçün çox zərif şəkildə gəlib çatır. “Biz onunla işləyə və ya onu isidə bil-

¹ Great Seal of Queen Elizabeth I

mirik, ona görə də adətən onu yapon sarğı kağızı, un-su pastası ilə örtürük.”

İldə təqribən 8 min sənədlə işləyən kağız mühafizəsi emalatxanasının həmçinin, illərcə qırış qalmış velen kağızının olduqca ehtiyatla açılması üçün xüsusi dizayn edilmiş masası var. Eyni zamanda burada köhnə kitablardan kimyəvi maddələr və isti lampa ilə kifi götürmək üçün Tənkin dizayn etdiyi buz qutusu tipli qab var.

Müləyim səsi olan və hər gün işə pencək və qalstukda gələn Tənk bundan sonrakı 50 illə –150 il arasında mühafizəkarların hər hansı bir itkiyi və ya köhnəlməni təmir etmək üçün hər bir əməliyyata bir də qayıtmasının mümkün olduğunu vurguladı.

Tənk, gələcək mütəxəssislərin sənədləri, xüsusilə 19-cu əsrin sonu, 20-ci əsr nümunələrini qoruyub saxlamaqda daha mürəkkəb məsələlərlə karşılaşışacaqlarını əvvəlcədən xəbər verir.

O izah edir ki, köhnə sənədlərdə olan problemlərin sayı müasirlərə nisbətən daha azdır. “Əvvəla, 15-ci, 16-ci əsrlərdə diyircəkli qələmlər-dən istifadə edilmirdi və bugünkü ağacdan alınan kağızın əvəzinə, parçadan istifadə olunmuşdu. İndiki kağızlar köhnə parçalar kimi keyfiyyətli deyil.”

Tənk və bu yaxınlarda Santa Kruz İncəsənət Universiteti Kollecini bitmiş köməkçisi Karol Verheyen (*Carol Verheyen*) üçün ən mühüm məsələ 1570-ci 1883-cü illər ərzində İngiltərədə yaşamış Stov (*Stowe*) ailəsinin 350 min nüsxədən ibarət qiymətli kolleksiyasının xilas edilməsidir. Sənədlərin arasında hər gün, tarixin şahidləri olan hesablar, gündəliklər, məhəbbət məktubları, vəsiyyətlər, reseptlər, müqavilə şəklində göstərilmiş cehizlər və nigahlar, xəzinə kitabları, valideyn və uşaqların münaqişələrini əks etdirən yazılmalar tapılır.

Vudvord deyir ki, Qutenberq İncil kitabı nümayiş etdirdiklərimizdən biridir və minlərlə insan gəlib ona baxır lakin onun tədqiqat dəyəri yoxdur. “Lakin Stov sənədləri alımlar üçün qızıl mədənləridir.”

Hər il dünyanın bütün tərəflərindən 1400 nəfərdən artıq alım tədqiqat mənbələrindən istifadə etmək üçün Hantinqton kitabxanasına gəlir.

Onlardan çoxu cildlərə qiymətli daşlar kimi baxan, Hantinqtonun 10 illik veterani, Rudolf Akostanın rəhbərlik etdiyi mühafizə mərkəzinin cildləmə səbəsində bərpa edilmiş kitablarla işləyir.

Bəlkə də daha dəyərli

Onun və işçilərinin təmir etdiyi kitabların bir çoxu çox güman qiymətli daşlardan daha dəyərlidir. Buraya gələnlərdən biri, Şarlot Bronte-nin 4-6 inç ölçüsündə olan “Uşaqlıqda biz tor toxuyurduq” şerinin cildlənmiş əlyazmasını ehtiyatla vərəqləyərkən xırda, utancaq Akosta ilə qarşılaşdı.

“Bu əlyazmanı bərpa etmək çox çətindir,” o dedi. “Bu çox kiçikdir.”

Masasının üstündə olan başqa miniatyr kitab Maqna Çartanın (*Magna Charta*) latin dilində olan nüsxəsidir.

Onun yanında normal ölçüülü Tomas Brukun (*Thomas Brook*) “Şeytan əməllərinə qarşı qiymətli dərmanlar yaxud inananlar və inanmayanların dərdləri üçün balzam” adlı kitabı var idi. Bu kitab 1656-cı ildə nəşr olunmuşdu. Hər ikisinin təmirə ehtiyacı var.

Akosta demişdir ki, istənilən kitabın təmirində onun original cilidini dəyişməkdənsə, saxlamağa üstünlük veririk.

Əgər kitabın cilidi yoxdursa, yaxud çox pis vəziyyətdədirə, onda yeni üzlük əvvəlki üzlük stilində hazırlanır. Bu məlumatı Akosta vermişdir. Kitabın üzlüyü tarixi baxımdan maraqlıdır, onu qutularda və ya xüsusi qablarda saxlayırlar.

İki il yarım bundan əvvəl Rusiyadan gəlmış Akosatanın köməkçisi Leonid Qurvits Birləşmiş Ştatlarda dəridən üzlüklərin belə səxavətlə hazırlanmasını görəndə çox təəccübənmişdir.

Uzun müddət kitab cilidləməsi ilə məşğul olan və Kiiev Universitetin cilidxanasında işləmiş Leonid Qurvits Rusiyada dəri üzlü kitabların yalnız xüsusi xarici qonaqlara hədiyyə kimi verildiğini bildirmişdir.

Hantinqton kitabxanası bir çox kitabları cildləmək üçün komersiya cilidxanalarına göndərir. Akosta cilidxanaları seçmək işinə çox diqqətlə yanaşır.

“Cilidxanaların doxsan faizi pis işləyir. Düzgün seçilməmiş yapışqan, səliqəsiz tikmə və ya səhifələrin yanlış bərpası kitaba böyük ziyan vura bilər. Əksər cilidçilər heyvan mənşəli yapışqandan deyil, plastik yapışqandan istifadə edirlər. O yapışqanlar keyfiyyətli deyillər.”

İş yaritmaz ola bilər

Tək kimi Akosta da nadir kitabları elə bərpa edirlər ki, gələcək cilidçilərin işi onun yanında yaritmaz ola bilər.

Akosta bildirmişdir ki, bəzi hallarda o kitabın original kötüyünü saxlayaraq, onu yeni cilidə tətbiq edə bilər.

Akostaya qulaq asan Heces dedi ki, əslində bizim mühafizə işlərimiz sizin sənədlərin bərpa olunduğu yerdə və cilidxanada gördüyüünüz kimi dramatik deyil. Mühafizə əsasən kitabxananın temperaturunu 65°F. (16°C) və kağızları turş mühiti olmayan qovluqlarda saxlamaqdən asılıdır. Biz istəyirik ki, burada işləyən alımlər kitablara qayğı ilə yanaşınlar və həm də rahat olsunlar. Söhbət alımlərin səliqəli olmasından və yaxud korlanmış kitablardan gedirə, qorxuram ki, onlar bir qədər narahat iş şəraitinə dözməli olacaqlar.

O demişdi ki, mühitlə bağlı digər tədbirlərə həşəratlardan qorunmaq üçün tüstü verilməsi, mikro elementləri zərərsizləşdirən və məhv edən ultrabənövşəyi şüanın tətbiq edilməsi və nəmişliyin 50% saxlanması da xildir.

Bundan başqa tədqiqatçılara mürəkkəb, ərzaq, metal kağız sancaqları və materialı korlaya biləcək başqa nə isə gətirmək qadağan olunur.

Bu qaydalar həmçinin foto departamentində də tətbiq edilir. Buranın rəhbəri əvvəllər teatrda fotoqraf işləmiş Bob Sloserdir (*Bob Schlosser*). Onun Hantinqtonda işi tarixi sənədləri öyrənməkdir.

Rentgen fotodan istifadə etməklə iki saat aparılan araştırma nəticəsində istehsalçının xüsusi emblemini göstərən pylonka qədim kağızın tarixini aydınlaşdırır. Bir dəfə bu üstündə ulduz olan əl şəkli idi.

O izah edərək deyirdi: “Beləliklə alımlar kağızın istehsal olunduğu tarixə əsasən sənədin tarixini təxmini müəyyən edə bilərlər.

Şloser və onun işçiləri həmçinin rəsm əsərlərinin də üzərində infraqırmızı proyeksiya fanlarından istifadə edərək işləyirlər. Onlar bəzi maraqlı nəticələr əldə edirlər. Siz bilirdiniz ki, Qeynsboroh “Mavi oğlan” (Hatingtonun şəkil qalareyasında olan ən qiymətli əsərdir.) rəsminin altında başqa şəkil işləmişdir. Biz şəklin altında baş və çiyinlərin çəkildiyini müəyyən etdik. Aydındır ki, rəssam “Mavi oğlan”ı işləmək üçün başqa şəkil çəkdiyi kətandan istifadə etmişdir. Yeni tikili də yerləşən Hatingtonun foto kitabxanasında əsasən Kaliforniyadan və qərbədən gətirilmiş 180 min şəkil və neqativ saxlanılır. Son vaxtlarda qəbul olunan onlarla nüsxə Cək Londona məxsusdur. Əksəriyyəti evdə çəkilən şəkillərdir. Lakin foto kitabxanasının kitabxanaçısı Brita Mak (*Brita Mack*) demişdi ki, London fotoqrafi və həmçinin 1904-cü ildə Rus-Yapon müharıbəsinə şərh edən müxbir kimi işləmişdir.

Foto kitabxanasında çoxlu sayıda şüşə fotoplastinka neqativlər var. Onların qırılması ehtimalından uzaq olmaq üçün fotoplastinkalardan şəkilləri çıxarırlar və onları pylonka neqativlərə köçürürlər. Digər mü-hafizə tədbirləri tez alışan nitrat neqativləri müəyyən etmək və onları əlvərişli şəkildə saxlamaq və üzlərini çıxarmaqdan ibarətdir.

Kolleksiyada təqdim olunan fotoqrafalar arasında Edvord Kartins, S.E.Votkins və Edvord Weston var. (*Edvord Curtis, C.E.Watkins & Edward Weston*)

Təlim keçmiş könüllülər

Peşəkar bərpacı işçilərə Hantinqtonda 15-20 nəfər könüllü kömək edir. Onlar parça və dəridən olan kitab cilidlərinin yenidən çəkilməsinə, müxtəlif materialların təmirinə və kiçik ölçülü sənədlərin mühafizəsinə dair təlim keçiblər. Onların hazırkı layihələri qədim Polk şəhəri haqqında məlumat kitablarını tapmaqdır. Hecesin dediyinə görə Amerikanın 20-ci əsrin əvvəllərindəki dövrünü araşdırın tədqiqatçılar bunları tez-tez axtarırlar. Heces davam edir: “köönüllülər bu işi sevirlər. İşçilərimiz az olduğuna görə bu bizə böyük köməkdir.”

Onun tərifinə müdürü Vudvod da qoşularaq əlavə edir: “Çalışırıq ki, bütün işlərə nəzarət edək, lakin burada iş çoxdur. Bizi də 200 nəfərə də iş çatar.”

Bu mübaliğə deyil. Hantinqton kitabxanası gəlir gətirməyən xüsusi müəssisədir. Burada 5 milyon yarım əl yazması, 320500 ədəd nadir kitab, Britaniya və Amerika tarixinə, ədəbiyyatına dair 239 min sorğu kita-

bı var. Lakin Vudvod qeyd etmişdi ki, mühafizəçilər müasir mühafizə üsullarını dünya kitabxanalarına səyahət etmək və onların metodlarını öyrənməklə təkmilləşdirirlər. Məsələn, Tank fikir mübadiləsi etmək üçün İngiltərənin və İtaliyanın bir sıra kitabxanalarında olmuşdu.

Vudvod demişdi ki, hər halda, Hantinqton kitabxanası yeni texnologiyanın hardan gəlməsinə baxmayaraq onun tətbiqində ehtiyatlı olmalıdır.

Vudvod demişdi: "Bu işdə səhv etmək asandır. Yeni proseslər ən yaxşı işlər demək deyil. Bir vaxt Şotland lentləri ən yaxşı material sayılırdı. Onlardan Dövlət Arxivində istifadə olunurdu" Lakin onun getdikcə saraldığını və sənədlərdə ləkələr qoyduğunu bildikdən sonra istifadə olunmadı. O həmçinin sənədləri xarab edirdi. Acınacaqlı nəticələr verəcək proseslərdən biz həmişə qorunmalıyıq.

O göstərirdi ki, bu səbəbdən köhnə yapışqanlar – heyvan mənşəli və un-su qarışığından hazırlananlar Hantinqton mərkəzində çox işlənilir.

Los Angeles

Məqalə işləri ilə fəxr edən qadınlar və kişilərin fikirləri ilə tamamlanmış son təhlillərdə Hantinqton kimi olduqca böyük, mühüm müəssisələri tanıtmaq məqsədi güdür. Eyni məqsəd daşıyan yazı telefon şirkəti və ya böyük xəstəxana haqqında da ola bilərdi. Sizin məqalə nə qədər insanların maraqları dairəsində olarsa, bir o qədər oxunaqlı olar. Ən yaxşı məqalə odur ki, heç bir dəlil axtarmadan özü-özü haqqında danışın. Çoxlu sayda asılı fikirlər və süni yaradılmış hay-küy heç vaxt məqaləni mükəmməlləşdirmir.

Nə qədər çox məqalə yapsanız, yazılarınız bir o qədər oxunaqlı olacaqdır. Hər halda deyildiyi kimi, siz məqalədəki hadisələri və insanları uydura bilməzsınız. Bədii ədəbiyyatı mütaliə etmək sizə nəql etmə anlayışını və üslubunu verməkdə kömək edir. Bu isə sadəcə olaraq əhvalatı nəql etmək bacarığıdır. Yəqin ki, bu bacarığın nə demək olduğunu ilk dəfə uşaq bağçasında nağıllara qulaq asanda anlamışınız. Sentimentallıqdan uzaq duraraq insanların emosiyalarına təsir edən məqalələr böyük tirajlı qəzetləri qiymətli edir. Bu yazı simvolik nümunədir.

Böt Habard (*Burt Hubbard*)

Tim Benetin (*Tim Bennet*) dördyaşlı oğlu Zaç (*Zach*) Denver Uşaq xəstəxanasında müalicə olnur. Bazar ertəsi Tim xəstəxanada idi. O oğlunun yatağına əylərək ona Kolorado Kokiesin final oynuna aldığı iki bilet göstərdi:

"Tap görüm məndə nə var?"

"Biletlər". Zaç uzanıqlı halda dilləndi və onun üzünə tez bir zamanda təbəssüm yayıldı.

Zaç biletləri xirdaca əllərində bacardıqca möhkəm sıxdı. O gözlerinə inanmadı. Onun üzündə mənalı ifadə göründü.

Çərşənbə günü Zaç atası ilə Kurs Filddə (*Coors Field*) futbol yarışına baxacaqdır. Onların yeri 155-ci sektordadır.

Bura əlil arabalarında gələn tamaşaçılar üçün əlverişlidir.

İki ay əvvəl sürətlə gedən avtomobil Zaçın Duranqodakı evlərinin yaxınlığında ağaca sıxmışdı. Bundan sonra Zaçın yaşayib yaşamayacağı Timlə arvadı Çeriyə (*Cherie*) məlum deyildi. Uşaq 1981-ci il iyulun 24-də ailəsinə məxsus təpəlikdə oyanayırdı. Təsadüfən dişli çarxın çıxmazı nəticəsində maşın təpə aşağı diyirlənməyə başlamışdı. Zaç kənara hop-pansa da, maşınla ağacın arasında qalmışdı.

Bir neçə həftədən sonra həkimlər onun sağ ayağını kəsməli oldular. Onun bir böyrəyi fəaliyyətini dayandırmış və çanaq sümüyü sıradan çıxmışdır.

Atası deyirdi ki, bununla belə, Zaç yaşadı. O, möhkəm uşaqdı.

Tim Benetin dediyinə görə həftələrlə arxası üstündə uzanaraq TV-də Rokiesin oyunlarına bir-birinin ardınca baxmaq körpəni bu komandanın fanatına çevirdi .

Tim bazar ertəsi səhər saat 7:30-da xəstəxanaya gəlmışdi. Zaçın otağındaki söhbət tezliklə Rokiesin gözlənilən qələbəsinin üzərinə gəldi. Timlə Çeri final oyununa bilet almaq imkanlarını müzakirə edirdilər. “Mən də oyuna gedə bilərəmmi?” – deyə Zach yatağından dilləndi.

Heç həkimin də razılığını almadan Tim Benet elə ordanca maşını Kurs Fildə sürdü.

Tim qabaqcadan növbəyə yazılaraq bilet almaq üçün gecikmişdi.

O yüz nəfərdən artıq adamın dayandığı sıraya doğru yönəldi. Onlar əvvəlcədən adları siyahiya salınmış admlar bilet alandan sonra qalacaq bietlər üçün növbəyə durmuşdular.

Bent bir-birinin ardınca azarkeşlərin nömrələrini eşitdikdə sevinclə qışqırıqlarını və onların bilet kassasına tərəf getdiyini müşahidə edirdi. Benetin cərgəsində isə adamlar qanıqara dayanmışdılar.

Nəhayət saat 10 a.m-də növbədəkilərə məlum oldu ki, kassada bilet qalıbdı.

Üzündə təbəssüm olan Benet bilet kassasına tərəf gedənlərə qoşuldu. Çok keçmədi ki, çərşənbə gündündəki oyuna aldığı iki biletlə geri qayıtdı.

Roki Mauntin Nyus

İndi isə gəlin məqalələrin növlərini daha ətraflı tədqiq edək.

Xəbərlər xülasəsi

İki prinsipial səbəbə görə xəbərlər xülasəsi Amerika qəzetlərində əsas yer tutur: oxuları həddindən artıq müxtəlif mövzular, yazı üslubları ilə təmin etmək və getdikcə mürəkkəbləşən cəmiyyətdə baş verənləri daha müfəssəl izah etmək üçün. Siz onları bəzədilmiş xəbər məqalələrini də adlandırma bilərsiniz. Xəbərlər xülasəsi cari hadisələr haqqında yazılıdır. Lakin müxtəlif şəkil-

lərdə işlənilir. Avtomobil qəzası haqqında adı hadisə kimi danışla bilər. Lakin ertəsi gün yazılmış məqalədə qəzada həlak olanlardan birinin ailəsindəki müsibət araşdırılmışdı. O perspektivli hesab olunan, 21 yaşlı gənc musiqiçi idi. Gəncin motosikl ilə vurulub öldürüldüyü və sonra sürücünün qədidiği göstərilmişdir.

Xəbərlər xülasəsi müxbirlərə özlərinin yazmaq və məlumat toplamaq bacarığı ilə redaktorlara təsir etmək imkanı verərək qəzeti maraqlı edir.

Xəbərlər xülasəsini yazarkən başlıca göstərişlərə əməl edin:

- Məlumat toplama prosesində elə elementlər axtarın ki, onlar yazınızı darixdirici etməsinlər. Bəzən belə elementlər lap göz qabağında olur, bəzən isə yox.
- Görə bilmədikləriniz haqqında soruşun.
- Təsirli sitatalardan istifadə edin.
- Əgər orada mühüm tərkib hissələri varsa, öz bədii dilinizdən istifadə edərək, onu da informasiyalar kimi cəlbedici etmək üçün işləyin.
- Uzun-uzadı yazmayın. Əgər hadisəni təsirli tərzdə 20 abzasda əks etdirə bilirsınızsə, onu şışirdib 50 abzas etməyin. Yazı boş-boş sözlərlə yüklenir və bu redaktorunuzun gözündə yayılmaya bilir.

Həmçinin öz qəzetenizi və digər qəzətləri səliqə ilə müntəzəm oxumaq da sizə kömək edər. *Time*, *Newsweek*, və *U.S. News & World Report* kimi xəbər jurnalları bugünkü hadisələr və müasir tarixə dair gələcək kitablar üçün mənbə hazırlayırlar. Yaxşı məlumatlanmaq əhvalatın mühümlüyünü dərhal anlamaga imkan verir. Məsələn, QIÇS-in yayılması və müalicəsi haqqında bilik sizdən bu qorxulu xəstəliyə dair savadlı yazı yazmaq üçün tələb olunur. Burada məsələ sizin icmanızda belə xəstələr üçün sığınacaq yaratmaq haqqında ola bilər.

Aşağıdakı yazı standart formada bədbəxt hadisə haqqında məlumat əvəzinə faciənin daha dərin izahını verir. Fikir verin.

Krişnan Qrusvomi (*Krishnan Guruswamy*)

Dabvoli, Hindistan – Bayram səhər saat 11-də başladı. Bu nə bayram idi?

Minə qədər adam faner və polister divarları olan burulmuş damın altında plastik oturacaqlı polad stillarda oturmuşdu. Oturanlara saxsı fincan və nəlbəkidə çay paylanmasıydı. Uşaqlar hind dilində vətənpərvərlik mahniları oxuyurdular.

Bu regionun varlı fermerləri ilə onların kasib işçilərinin uşaqlarının birgə təhsil aldığı orta təbəqəyə məxsus xususi məktəb – Dayanand Arya Vedikin hər il keçirdiyi mədəniyyət tədbiri idi.

Hindistanın əksər məktəbləri kimi Dayanand Arya Vedikin məktəbi də ilin sonunda tələbələrin yaradıcılıq uğurlarını qeyd etmək üçün bayram edir. Hindistanın şimal-qərb regionunda yerləşən, 50 min əhalisi

olan, taxılçılıq mərkəzi kimi tanınan, əsasən kənd təsərrüfatı ilə məşgul olan Dabvalidə tanınmış hər kəs şənbə günü tamaşaaya dəvət olunmuşdu.

Onlardan biri yerli həftəlik qəzeti redaktoru Caymani Qoel (*Jaimani Goel*) idi. O buraya təxminən saat 12-də gəlib çıxdı və məktəbin direktoru ona xoşgəldin etdi.

Qoeli ikinci sıradə oturtdular. O burada dostları ilə söhbət etməyə başladı. Onun ətrafında əyləşən valideynlər səhnədə oxuyan, rəqs edən, tamaşa göstərən qızlarını, oğlanlarını alqışlayırdılar.

Saat 2-yə lap az qalmış məktəbin direktoru Preti Kamra (*Preeti Kamra*) çıxışını məktəbin 1995-ci ildəki nailiyyətlərini saymaqla tamamladı. Gurultulu alqış səsləri eşidildi.

Sonra gənc bir oğlan səhnəyə çıxaraq, uşaqların mahnı və rəqsdən ibarət növbəti çıxışlarını elan etdi. İştirakçılar çaylarından bir qurtum içərək çıxışa baxmaq üçün arxaya söykəndilər.

Belə hadisə heç vaxt baş verməmişdi.

“Təxminən məndən 25 cərgə arxada dəhşətli çıçırtı eşitdim.” Bu sözleri Qoel bazar günü evində verdiyi müsahibəsində deyirdi.

Təlatümlü cərgələrin ortasında növbəti nömrədə çıxışı olacaq beşyaşlı oğlu Depakı gözləyən Suman Devi əyləşmişdi.

“Mən çıxışdan təxminən 10 fit kənarda alov şölələrini gördüm.” - 30 yaşlı Devi bildirdi.

Bu yeganə çıxış yolu idi. 30 yard² sahəsi olan ərazidə adətən toy mərasimləri keçirilirdi. Buranın divarları yox idi. Lakin məktəbin rəhbərliyi burada üzərinə polisterdən nazik lövhələr çəkilmiş faner divarlar yerləşdirərək bəzək vurmüşdular.

Yüzlərlə uşaq, valideyn, müəllim və rəhbər işçi qalxaraq çıxışa doğru qaçmağa çalışdılar.

“Yanğın, yanğın, qaçın, qaçın” – deyə onlar dəhşətlə bağırırdılar.

Hər şey – faner divarlar, onların üzərinə çəkilmiş aq-mavi rəngli polister lövhələr, adamların paltarları, stullar alovun içində idi. Hətta damın qalay örtüyü də əriyib töküldü.

İlkin məlumatla görə yanğın işıqlandırma sistemində qısa qapanmadan başlamışdı.

“Mən çıxışa tərəf qaçdım bir də özünüümü bayırda gördüm” – Qoel dedi. Onun akril pencəyi əriyib bədəninə yapışmışdı. O, yüngül formada yanmışdı.

Yüzlərlə adamın içərisində təşvişə düşmüş kütlənin arasından qapıya yol tapa bilməyənlərin eksəriyyəti qadınlar və uşaqlar idi.

Adamların çoxu vahimə içində qaçarkən zədələnir və tüstüdən boğulurdular. Onların paltarları od tutanda və ya üstlərinə yanan qırıqlar düşdükdə yanıb məhv olurdular. Bu sahənin çöl tərəfində başqa bir basa-bas var idi. İndi isə camaat çardağı əhatə edən on fut hündürlüyündə kərpic divarda olan açıq yerdən keçməyə çalışırdılar.

Divarın yalnız iki yerində çıxməq olardı. Biri bağlı idi, digəri isə, sağ tərəfdəki, çardaxdan çıxan, kütlə üçün çox balaca idi.

Bəziləri ətraf küçələrə və düzlərə qaçmaqla xilas oldular, bəziləri isə dəmir çubuqlar çəkilmiş divarlardan əlavə xilas yolu aça bilmədilər.

Saat 2:05 ərəfəsində ilk yanğın söndürən maşını gəlib çatdı. Lakin artıq demək olar ki, 300 nəfər ölmüş və 100-dən artıq adam ölümcül yaranmışdır. Digər 250 nəfər ciddi formada yanmışdır. Rəsmilər bazar günü ölənlərin sayının artacağını gözləyirlər.

Devi öz böyük tamaşasını gözləyən körpəsi Depakı axtarmaq üçün geri qayıtdı.

O qızarmış insan ətlərini və yanmış sümükləri gördü. Lakin o Depakı görə bilmədi.

Bazar günü Devi dedi: "Mən bütün gecə-gündüz onu axtarıram. Əlim-dən yalnız allahdan onu mənimcün qorumağını diləmək gəlir."

Mətbuat Birliyi

Amerika oxucularının əksəriyyəti uşaqların, valideynlərin və məktəb rəhbərliyinin iştirak etdiyi məktəb maskaradları ilə yaxşı tanışdır. Yazıçının sitatlardan və təfsilatlardan istifadə etməklə onu amerika oxucusuna necə yaxınlaşdırıldıǵına fikir verin.

İzahedici məqalələr

Məqalənin mövzusunun Hindistandakı yanğın hadisəsi kimi fövqəladə hadisədən götürülməsi lazım deyil. Məqalə insanların həyatına təsir etməkdə davam edən hadisələri izah və şərh edə bilər. Uzun müddət davam edən yol tikintisi layihəsi haqqında məqalə tikintidəki ləngimələr və ya problemlər haqqında ola bilər. Konqresdə və ya digər dövlət qanunverici orqanlarında uzun müddət davam edən büdcə ilə bağlı çəkişmələr durğunluğa səbəb olan məsələləri və şəxsləri araşdırın məqalə vasitəsilə aydınlaşa bilər. Yerli məktəbləri ilin 12-ayını işləyən məktəblərə çevirmək planı bu dəyişikliyin mühümüyü üçün əsas tələb edəcəkdir. Bu məqalələrin çoxu son müddətin təzyiqindən azad yaranır. Belə yazılar başlangıcılarını faktiki xəbərlərdən götürür.

Səhiyyə, biznes, əyləncə, xeyriyyəçilik, evsizlik, itmiş uşaqlar və din kimi mövzular izahedici məqalələrdə verilir. Belə yazılarından biri qadınların sağlamlığı ilə bağlı mühüm bir məsələyə toxunur.

Bes Fransis (Beth Francis)

Toni Haris (*Toni Haris*) həqiqəti bildiyi üçün hönkürtü ilə ağlayırdı.

O əsən əlində tutduğu dəsmalla gözlərinin yaşını sildikcə, sallanan gümüş sırgaları yüngülcə ciyininə tökülmüş qara saçlarına ilişirdi.

Otuz yeddiyaşlı Fort Meyersli (*Fort Meyers*) qadın Pap^{*} testinin cavabı ilə cox gec maraqlandığını bildirdi.

O həddindən artıq məşğul olduğundan, problemlər üçün özünü çox gənc hesab etdiyindən və müayinənin sıxıcı və narahat olmasını düşünəcək fikiri ilə həkimə getməkdən qaçğından səkkiz ildən artıq müddət-də müayinə olunmadığına görə özünü günahlandırdı.

“Mən nə qədər ki, hər hansı bir xəstəliyə tutulmamışdım, özümü sağlam hiss edirdim. Mən yaxşı idim.” - o deyirdi. “Mənim tanıdığım qadınlarin çoxu belədir.”

Haris hətta keçən il cinsi yaxınlaşmadan sonra baş verən güclü qanax-maya baxmayaraq, həkimə getməmişdir. Qanaxmadan dörd ay sonra nəhayət Fort Meyersdəki ginekoloq Debra Skinerin (*Debra Skinneri*) ya-nında olmuşdu.

Skiner Harisin uşaqlıq yolunu xüsusi güzgü ilə açıb kiçik uşaqlıq boy-nuna baxanda dəhşətə gəldi.

Xərçəng hər yerə yayılmışdı.

Pap testləri haqqında bilməmək qadınlara ziyan vurur.

Pap testi uşaqlıq boynunun xərcəngi xəstəliyini baş verməmişdən əv-vəl müəyyən edib tam inkişafının qarşısını almağa təminat verir. Bunun-la belə keçən il Birləşmiş Ştatlarda 13500 qadın bu xəstəliyə düçər olmuş və onlardan 4400 nəfəri ölmüşdü.

Harrisin müayinəyə getməməsinin bir səbəbi Pap testinin nə qədər mühüm olduğunu başa düşməməyi olmuşdu. O fikirləşirdi ki, Pap müa-yinəsi infeksiya və zöhrəvi xəstəlikləri tapmaq üçündür. Onun heç vaxt ağlına gəlməzdi ki, illik Pap müayinəsinin başlıca səbəbi hüceyrələrdə xərcəng əlamətləri olan ilkin dəyişiklikləri müəyyən etməkdir. Xərcən-gin əlaməti uşaqlıq boynunda müəyyən olunduqda xəstəlik inkişaf etmə-miş və qadının həyatı təhlükəyə məruz qalmamış müalicə oluna bilər.

Harris deyirdi: “Mən böyüdüyüm ailədə belə mövzularda söhbətlər olmurdu. Anam Roma Katoliki idi və belə xəstəliklərdən danışmırırdı.”

Lii Kauntidən olan mama/ginekoloq Lorense Antonaksi (Lawrence Antonucci) Harrisin başına gələnlərə bənzər hadisələri eşidəndə başını bulayır. O deyir ki, nəzəri cəhətdən uşaqlıq boynunda xərcəng heç vaxt olmamalıdır. Belə düşünürlər ki, əgər hər bir qadın müntəzəm olaraq Pap müayinəsindən keçsə, xəstəlik tamamilə qarşısı alınandır. Həkim deyir: “Pap müayinəsi son 40 ildə qadınlar üçün tekmilləşmiş, xəstəliyin qarşısını ala bilən yeganə, ən mühüm proflaktika tədbirdir. Bu müayinə saysız-hesabsız insanların həyatını xilas etmişdir.

Papanicolaou testini 1940-cı illərin əvvəllərində Corc Papanieolaou işləmişdi.

* Pap test / Pap smear. (Papanicolaou's test) – xərçəng xəstəliyini ilkin mərhələdə müəyyən edən test.

O vaxtdan bəri uşaqlığın və uşaqlıq boynunun xərcənginə görə ölenlərin sayı 70 faiz azalmışdır. Bu “Amerikan Cancer Society”-nin məlumatıdır.

Lakin qadınlarda uşaqlıq boynunun xərcəngi geniş yayılmaqdadır. Xüsusilə də nisbətən gənc qadınlarda. Buna səbəb B.Ş.-da insan papillomavirus infeksiyasının (*HPV*) epidemiyə halında üzə çıxmışdır. Antonuski deyir ki, *HPV*-nin növlərindən biri – bunlara həmçinin cinsi orqanlardakı ziyyillər kimi baxırlar – uşaqlıq boynunun xərcənginə səbəb olur. Qadınlar özlərini bundan qoruya bilərlər. Əsas iş Pap müayinəsinə getmək və mümkün olan ən dəqiq nəticəni almaq üçün görüləcək işləri bilməkdir.

Lii Kauntidən olan mama/ginekoloq Marilin Yanq (*Marilyn Young*) : “Mən bilirom ki, qadınların bu işə böyük həvəsləri yoxdur. Lakin siz həyatınız boyu ürəyinizə olmayan saysız-hesabsız işləri görürsünüz”.

“Problem ondadır ki, qadınlar öz sağlamlıqlarını həmişə axırıcı plana keçirirlər. Onlar üçün birinci yerdə uşaqlar sonra həyat yoldaşları durur. Əgər o da qadınla razılaşacaqsa. Və maliyyə problemləri varsa, qadına qayğı daha da azalır.”

Belə sözlər Fort Myersdə işçilərin sağlamlıqları keşiyində duran 40 yaşlı Debbie Volka (*Debbie Walke*) tanışdır. O bildirir ki, Pap müayinəsinə gəlmək üçün qadinaların qarşısına çıxan maneələri başa düşür.

“Mən özümə haqq qazandırı bilərəm – mənim vaxtim yox idi, mənim pulum yox idi. Sonra, isə birdən mən nədənsə qorxdum.”

Volter kiçik bacısının uşaqlıq boynunda xərcəng müəyyən olunduğu-nu biləndə möhkəm qorxmuşdu.

“Mən əsirdim. Elə bil kimsə mənə deyirdi ki, həkimə getmək lazımdır. Mən hiss etdim ki, həddindən artıq çox gözləmişəm.”

O, düz deyirdi.

Müayinədən bir neçə gün sonra həkimi Yanq zəng vuraraq onun Pap testinin nəticələrinin normal olmadığını bildirmişdir. Uşaqlığın boynundan götürülən toxumanın yoxlanması göstərdi ki, qadında xərcəngin çox ciddi əlamətləri var. Odur ki, Yanq konusvari şışlərdən birini qadının uşaqlıq boynundan biopsiya üçün kəsib götürdü. Bununla o bütün xərcəngi götürdüyüünə ümidi edirdi.

Lakin üç aydan sonra digər Pap testinin də nəticələri normal olmadı. Nəhayət Volkerin uşaqlığını kəsib götürdülər. Onun bəxti onda gətirmişdi ki, xərcəng onun uşaqlığınadın kənara çıxmamışdı.

Volker deyir ki, əgər bir qədər də gözləsəydim aqibətim faciəli olardı.

Zəmanətlər yoxdur.

Bəzən elə olur ki, hətta müntəzəm götürülən Pap yaxmalarının yoxlanması və taz müayinələri kifayət etmir. Pap yaxmalarının yoxlanması da dəqiq olmaya bilər. Baxmayaraq ki, yeni nəzəriyyələr bu yanlışlıqların qarşısını nisbətən alır.

Bu yoxlama yalnız 85 faiz düz olur. Bəzən həkim tərəfindən götürü-lən hüceyrələr münasib olmur. Başqa halda yaxmani mikroskop altında tədqiq edəndə hüceyrələrdəki dəyişiklik gözdən yayma bilər.

Bunları bir kənara qoyaraq, həkimlər inanmağa başlayıblar ki, bəzi xərçənglər sadəcə olaraq əvvəl qəbul edildiyindən sürətlə inkişaf etmə-yə başlayıb. Hətta hər il qadından Pap yaxması götürülüb diqqətlə öyrənilsə belə, testlər arası müddətdə xərçəngin inkişaf etməsinə şans var.

Marilin Pai (*Marilin Pye*) bunların yaxşı tanışdır. Lii Kauntinin sakini olan otuz iki yaşlı bu qadın 17 yaşından illik Pap yaxmasını yoxladırdı. Həmişə hər bir şey öz qaydasında olurdu.

Bununla belə, üç il əvvəl Pap yaxmasının normal olmadığını telefonla ona bildirəndə o təəccüblənsə də narahat olmadı və buna təsadüf kimi baxdı.

Marilin ginekoloqların dəqiqliq diaqnoz qoyduqları kolposkopi (*Colposcopy*) prosedurasına getdi. Bu prosedurada uşaqlıq boynuna yekcins məhlul sürtürlər. Məhlul şübhəli hüceyrələri ağ ləkələr kimi göstərir. Payın ginekoloqu Filip Voterman (*Philip Waterman*) uşaqlıq yolunu güz-gü vasitəsilə açaraq uşaqlığın boynunu kolposkop adlanan mikroskop va-sitəsilə nəzərdən keçirdi. Şübhələnilən hissələrdən biopsiya toxumaları götürülərək öyrənmək üçün laboratoriyyaya aparıldı. Şimali Fort Myersində yerləşən Sankaunt İbtidai məktəbində müəllim köməkçisi işləyən, iki uşaq anasına zənglə onda xərçəngdən əvvəlki dövrün ən ciddi formasının müəyyən olunduğu bildirildi.

Marilin: "Adam qəflətən nəhəng "X" sözünü eşidəndə az qalır ki, qorxudan ölsün. Voterman onun uşaqlığını uşaqlıq yolunun vasitəsilə çı-xartdı. Uşaqlığın bu qayda ilə götürülməsi sayəsində Marilinin qarın nayihəsində yarıq yeri qalmadı və əməliyyat sürətlə keçdi.

Marilin: "Dr. Voterman dedi ki, biz Papın xərçəngi tapa bilməyəcəyi halı əvvəller bilmirdik. O yalnız belə fikirləşir ki, bu sürətlə inkişaf edən xərçənglərdəndir. Mən sevinirəm ki, biz onun qarşısını tam yayılmamış ala bildik."

Fort Myesindən olan patoloq Mary Blue (*Mary Blue*) bildirir ki, uşaqlıq boynunun xərçəngi ilkin hüceyrə dəyişikliyindən tam inkişaf etmiş xərçəng formasına düşməsi 10 il çəkə bilər. Buna görə illik Pap testləri bu qədər vacibdir. Bu il Pap testi 100 faiz effekt vermirse, hüceyrədəki xərçəngin əlaməti olan dəyişiklikləri təyin etmirse, onların gələn il müəyyən olunacağına şans var.

Fort Myers (Fla.) News-Press

Fransisin məqaləsi xərçəngdən əziyyət çəkənlərdən götürülen müsahibə ilə tərtib edilmişdi. Bu müsahibələr həkimlərin proflaktik tədbirlər haqqındaki aydın fikirləri ilə birgə insanların maraqlarına uyğun verilir. Mövzusundan asılı olaraq məqalə üçün müsahiblər tapmaq həmişə asan olmur. Hər halda bunu etmək olar. Ola bilər ki, müəllif bəzi şəxslər haqqında məlumatı dostlarından

və yaxud dostlarının dostlarından alır. Həkim-xəstə münasibəti toxunulmazdır. Odur ki, həkim sizə həmin dəqiqə xəstəsinin adını və telefon nömrəsini verməyəcək. Əgər xəstə bu halda onun başına gələnləri damışmaqla ictimaiyyətə xidmət etdiyini anlayırsa və müsahibəyə razılıq verirsə, onda həkim sizin telefonunu və adınızı ona verə bilər. Bu qaydadan çətin alınan müsahibələr üçün də istifadə oluna bilər. Adları öyrənənə qədər nəzakətlə təkid edin. “Telefonla işləmək” təsadüfən faydalı ola bilər. Lakin bu vacib olan variantlardan biridir.

Haşiyələr•

Cox vaxt əsas məqaləyə haşiyə məqalələri əlavə edilir. Haşiyə məqalələri birinci səhifədə və ya məqalənin davam etdiyi orta səhifələrdə verilə bilər. Haşiyələr yazıcının bütün məlumatları bir məqalənin içində salmaq problemindən xilas edir. Burada məqalənin ardıcılığının pozulması, bununla yanaşı oxucunun dıqqətinin yayınması riski az olur. Haşiyələr məqalələri əsas məqalədən qısa olur və adətən onun bir aspekti üzərində mərkəzləşir. Böyük qəzet məqaləsinin 10 və ya 15 haşiyə məqalələri var. Bəzən haşiyə məqalələri statistik və bioqrafik məlumatlardan ibarət olur. Məsələn, əvvəl verdiyimiz Hindistandakı yanğın haqqındaki məqalənin ölkənin demografik və coğrafi məlumatlarını verən haşiyə məqalələri var idi.

Deyək ki, Orta Şərq və ya Bosniya haqqındaki tamamilə pərakəndə məqalələrə insanların marağına uyğun bir və ya bir neçə haşiyə verilsə yaxşı olar. Yəqin ki, götürülmüş bir kənddə onun əhalisinin özlərinin və övladlarının taleyini müəyyən edən danışqlara münasibəti dərindən öyrənilir. “Los Angeles”in B.Ş.-in qoşunlarının Bosniya ərazisində yerləşməsi haqqındaki məqalənin haşiyəsində illik keçirilən Rose Bowl (*Rose Bowl*) oyunları çərçivəsində əsgərlərin Yeni İl günü keçirdikləri futbol yarışlarından danışılır.

Qısa məqalələr

Redaktorların çoxu qısa məqalələri xoşlayırlar və qısa məqalə yazmağa səhifəni cilalamaq kimi baxırlar. Qısa elə qısa deməkdir. Və bu sizin düşündüyü kimi asan deyildir. Bir köhnə qəzət məqaləsinin müəllifi redaktoruna deyir ki, o hadisə haqqında uzun məqalə yazacaqdır. Çünkü qısa yazmağa vaxt yoxydur. Bu o deməkdir ki, bəzən oxucunu əyləndirən, heyrətləndirən və ya çasdırıdan dörd-beş abzaslıq məqalə yazmaq onu 25-30 abzaslıq məqalədə istifadə etməkdən çətindir. Qısa məqalələr fikrin qızıl xətlə ifadəsi kimidir.

Aşağıdakı yazıya baxın.

Çərşənbə axşamı Nyu Cers (*New Jersey*) ştatının Franklin şəhərinin rəsmiləri bildirdilər ki, polisin iş vaxtı yatmadığını, yalnız keçən maşının onu bihuş vəziyyətə saldığı fikrini təkzib etmək üçün özləri psixiatr tapacaqlar.

• *vvəlki fəsillərdə sidebar çıxarılməqalsi tərcümə olunub.*

Patrol Robert Lenartın (*Robert Lenart*) bəhanələrini “mənasız” və “demək olar ki, gülməli” hesab edən şəhərin administratoru Cohn Lovel (*John Lovell*) demişdi: “Yaxşı olar ki, biz buna yalnız mənasız fakt kimi baxaq” 29 yaşlı Lenarti bossu iş vaxtı yatdığı yerde tutduğu üçün maaşını vermədən 4 ay müddətinə işdən uzaqlaşdırmışdı.

Lenart yatdığını inkar edirdi. Onun vəkili Robert Bləkmən (*Robert Blackman*) demişdi ki, hipnos mütəxəsisi kimi tanınan Seymour Kuvinin (*Seymour Kuvin*) ifadəsini təqdim etməyi planlaşdırır.

Yaxud da ki, bu:

Valentin gündündən sonra bir aydan çox vaxt ərzində Loreta Qradinin (*Loretta Grady*) otağında “Qoy sənə sevgilim deyim” sözləri çox tez-tez eşidilirdi. O diqqət yağışının altında idi.

Lakin Qərbi Hatrfordda yerləşən sanatoriayının 89 yaşlı sakininə bu sözləri deyən onun pərəstişkarları deyildilər. Bu bateriya ilə işləyən təbrik açıqcasıdır. O fevralın 15-də, divardakı mətbəx şəkafının arxasına düşmüdü. Dayanmadan səslənən cingiltili melodiya Qradini əsəbləşdirmirdi. O və xoşbəxtlikdən onun Müqəddəs Məryəmin (*St. Mary's Home*) evində otaq yoldaşı olan 81 yaşlı Edna Yorkun (*Edna York*) qulaqları bir qədər zəifləmişdi. Tibb bacıları, Qradinin və Yorkun qohumları isə bu səsi eşidirdilər.

Qradi: “Bütün sürmələri qabağa çəkdilər və mümkün olan hər bir işi etdirilər. Lakin bütün cəhdler nəticəsiz qaldı.” Onun bacısı qızı Coun Pilz (*Joan Pilz*) açıqcanı 1,89 dollara alıbdı və onun batareyasının 48 saatlıq zəmanət müddətindən çox işləməsi ona ləzzət verir. Qradi deyir ki, mənim onun səsini eşidə bilməməyim çox yaxşıdır. Mən mahnını xoşlayıram, amma mənə elə gəlir ki, əgər mən musiqiyə daima qulaq assam, əsəbiləşərəm.

Qisa məqalələr polisdən, məhkəmə salonundan, Nicat Dəstəsinin Şaxta Babasından və ya sinfin gündəlik qeydiyyat kitabçasından götürülə bilər. Çox vaxt qəribə bir element axtarmaq ideyasının özü çox tez bir zamanda qısa, məzəli, qeyri-adi bir mövzu ortaya çıxardır. Cümlələrinizi və abzaslarınızı da qısa yazın.

Müstəqil düşünülmüş mövzular

Bütün mövzular standart mənbələrdən götürülmürələr. Fəal, yenilikçi müxbir özü mövzu yaradır. Şəhər və ya məktəb şurasında, polis və ya hüquq sistemindəki gündəlik fəaliyyət zamanı toxunulmamış mövzuların xəzinəsində olursunuz. Onları üzə çıxarmaq üçün yalnız açıq və gərgin axtarış lazımdır.

Qəzetlər əksər xəbərləri mətbuat üçün olan materiallardan, xüsusi sahələrdən məsləhət görülən məlumatlardan, planlaşdırılmış müsahibələr və rəsmi şəxslərin müntəzəm surətdə keçirdiyi şəhər və ya məktəb şurasının iclaslarından götürürlər. Lakin qəzetlər vaxtaşırı oxuculara müxbirin və ya redaktorun ideyası əsasında yazılmış məqalələr təqdim edirlər.

Son vaxtlar “Orinc Kaunti Recister” balinalar, delfinlər və dəniz şirləri haqqında məqalələrlə dolu səhifələr hazırlayırlar. Belə buraxılışları Kaliforniya-

da balinalara baxış mövsümünün olması ilə əlaqələndirirlər. Yəqin ki, “Recis-terdə” kim isə oxucuların iri məməlilər haqqında nə qədər bilmələrinə olan marağını açıq-aşkar göstərir və onlara məməlilərin ölçüləri, vərdişləri və onların harda daha çox yaşaya bilmələri haqqında məqalə təqdim edirdilər. Məqaləyə çoxlu şəkillər və rəsimlər, həmçinin haşıyə əlavə olunmuşdu. Haşıyədə balinalara tamaşa etmək üçün biletin haradan əldə edilməsi, (*InfoLine*) “Info-Xətt”ə qoşulub balina ödürlərə qulaq asmaq və balinaların yerləşdiyi yerləri televiziya vasitəsilə birbaşa seyr etmələri üçün nə etmələri haqqında məlumat alırlar. Əsasən məzmununu günün xəbərləri təşkil edən bulvar qəzeti “Nyu York Post” (*New York Post*) “Had Rok Kafe” (*Hard Rock Café*) Planet Hollivud (*Planet Hollywood*) restoranlarının məhsullarını yoxlamaq üçün onlarda olmuş müxbirlərin “səyahəti” haqqında ciddi olmayan məqalələr vermişdilər. Demək kimdə isə bu işə həvəs yaranıbmış.

Əgər sizdə yeni mövzu ideyası varsa, onu heç bir tərəddüd etmədən redaktorunuza çatdırın. Hələ daha yaxşı olar ki, siz ona üç və ya dörd ideya təklif edəsiniz. Bu redaktorun onlardan ən azı birini seçməsinə şans verir.

Bizim bildiyimizə görə qəzetdə heç kəsi təşəbbüskarlığına görə işdən çıxarmayıbalır. Əksinə belə fəallıqlar mükafatlar və irəliləyişlərə səbəb olub.

Şəxsiyyətlər haqqında ocerklər

Şəxsiyyətlər haqqında ocerklər demək olar ki, qəzetlərin hər bölməsində verilir. Biz əyləncə, idman, biznes, siyaset, təhsil, diplomatiya və hüquq mühafizə orqanlarının görkəmli şəxsləri barəsində ocerklər oxuya bilərik. Bu məqalələr məşhur adamlarla bağlı oxucunun daha çox maraq göstərəcəyi detalları əhatə edir. “Pipl”, “As”, “Vaniti Feə” (*People, Us, Vanity Fair*) jurnallarının artan şöhrəti bunu aydın göstərir.

Tanınmış adamların çalışdıqları sahələrdən yazmaq kifayət deyil. İctimaiyyətin, həmçinin onların harada və necə yaşaması və oynaması, öz işləri haqqında fikirləri, əlaqələri və yəqin ki, ümumilikdə onların cəmiyyətdə mövqeləri haqqında bilməyə ehtiyacları var. İnsanlar onların nigahları, boşanmaları, uğursuzluqları, paltarları, qidaları və onları əhatə edən hər bir şeylə maraqlanırlar.

Bacarıqlı yaziçi həqiqi məlumatın əsasında şəxsi canlı təqdim edən ocerk hazırlayıır. Müəllifin özü şəxsə nə qədər yaxşı bələddirsə, yaxşı yazmaqla onu oxucuya da bir o qədər yaxın edir.

Ocerklərin əksəriyyəti xəbərlər əsasında yaranır. Yeni TV serialında şöhrətlənən aktrisa, gözlənilmədən uğur qazanan siyasi namizəd birdən-birə seçicilərin diqqətini cəlb edir, biznesmen özünün ağıllı işi və əlaqələri ilə şirkəti müflisləşməkdən xilas edir. Onların hamısı bugün diqqət mərkəzində olan adamlarıdır və ictimaiyyət onlar haqqında çox bilmək istəyir. Lii Lakoka (*Lee Lacoca*) Krisler Korporasiyasının (*Chrysler Corporation*) faktiki olaraq məhv olmaqdan xilas edərək inkişaf etdirdikdən sonra ondan müsahibə almaq üçün saysız-hesabsız xahişlər edirdilər. Bu eynilə Amerika ordusunun Fars

körfəzindəki böyük qələbəyə aparan general H. Norman Švarzkopfun da başı-na gəldi.

Lakin oçerkin məğzini şəxsin nə etdiyi təşkil etmir. Şəxsin məşğuliyyəti ikinci yerdə – onun şəxsiyyətinə təsir edən mühit kimi durur. Bu fiziki əlamətlərin təsvirinə, geyimə, manevrlərə, ədalara, görünüşlərə, romantikaya (bəzi hallarda), xoşa gələnlərə və xoş olmayanlara, həmçinin çoxlu sayda sitatlara geniş yer vermək deməkdir. Müsahibəni götürdüyüünüz evdə və ya ofisdəki şəraitin bəzi detallarını oçerkdə vermək olar. Ona görə ki, çox vaxt bunun haqqında yazılış şəxsə aidiyyatı olur. Əgər müsahibə nahar vaxtı olursa, və çox vaxt da belə olur, onda haqqında yazdığını adamın hansı yeməkləri sifariş verdiyinə və restoran işçilərinin ona münasibəti və digər naharlar barəsindəki məlumatlar məqaləni zənginləşdirirdi.

Müsahibə zamanı şəxsin istənilən hərəkəti məqaləyə daxil edilə bilər. Məsələn, şəxsin iti ilə oynaması, özünün qiymətli nefrit kolleksiyasını göstərməsi və ya qəlyanını təkrar-təkrar doldurması kimi hallar. Vol Strit Journalının (*A Wall Street Journal*) müxbiri bir dəfə çox varlı bir adamdan müsahibə götürürdü. Müsahibi söhbətin onun işlərini əhatə etməsini istəmirdi. Vaxtaşırı stolun üstündəki telefon zəng çalır və o kiminləsə razılığa gəlir və yaxud emosional şəkildə sazişlər bağlayırdı. Müxbir müsahibənin belə kəsilmələrindən hirs-lənmək əvəzinə onlardan faydalanaraq öz yazısına daxil edir, beləliklə həmin insanın dinamik şəxsiyyət olduğunu nümayiş etdirir. Jurnalist müsahibə vaxtı, belə, daha əlverişli fasılələrə ümid etmirdi.

Müxbirlərin çoxu o dəqiqə müsahibəyə başlamır və əvvəlcə soyuqluğu aradan götürməyi məqsədə uyğun hesab edirlər. Bu şəxsə özünü müxbirlə dəha sərbəst hiss etməyə imkan verir. Odur ki, müsahibin üstünə sualları yağıdır-mazdan əvvəl onunla qısa söhbət etmək yaxşı ideyadır. Siz divardakı şəkil ilə maraqlana və ya iş stolunun ornamenti haqqında fikrinizi deyə bilərsiniz.

Müsahibəni yüngül suallarla başlamaq da ağıllı variantdır. İlk sualınız müsahibin dərin şəksi keyfiyyətlərinə şübhə ilə yanaşsa, bu onda qəzəb yarada bilər. Tanınmış müxbir və redaktor Jon Fried (*Con Frid*) jurnalist tələbələrə deyirdi: “Əgər müsahibənin 45 saniyədən sonra qurtarmasını istəyirsinizsə, müsahibəni müsahibinizə qarşı sürülən ittiham haqqında sualla başlayın.

Əgər sərt sualları sonraya saxlasanız həmin şəxs onlara həvəslə cavab verəcək. Çünkü siz ona ən yaxşı hesab etdiklərini deməyə kifayət qədər imkan vermisiniz. Sərt sual verməkdən çəkinməyin. Müləyim və bayağı suallar ocerki mənasız edir. Müsahibə götürülən şəxsdən asılı olaraq şəksi və həssas məsələlər də əhatə oluna bilər. Çox güman ki, siz dostlarınızdan bankda nə qədər pulları olduğunu və ya alkoqolizmə qarşı necə mübarizə apardıqlarını soruş-mayacaqsınız. Lakin, əgər belə məlumatlar sizin mövzunuza münasibdirsə, onda tərəddüb etmədən soruşun. Yadda saxlayın ki, müsahibəyə razılıq verən şəxs yəqin ki, həyatın xoş olmayan tərəfləri ilə də bağlı suallar gözləyir.

Uğurlu müsahibə üçün aşağıdakıları təklif edirik:

- Əvvəlcə vaxt təyin edin. Çox az tanınmış şəxs qəfil müsahibə təklifini bəyənir.

- Müsahibəyə əvvəlcədən hazırlanın. Öz hədəfinizin bioqrafiyası haqqında faktlar əldə edin. Kitabxanadakı qəzet məlumatları və ya “Kim kimdir” (Who’s who) standart sorğu kitabları sizə kömək edə bilər.
- Müsahibəni başlamaq üçün beş-altı sual hazırlayın.
- Birbaşa və aydın suallar verin. Onları bacardıqca qısa edin. İki, üç hissəli suallardan qaçın.
- Cavabları aydınlaşdırmaq və ya hər hansı fikri genişləndirmək məqsədi ilə suallar verin.
- Müsahibənin öz cığırından çıxmaga qoymayın. Əgər müsahibinizin “səyahətləri” sizin məqaləyə heç nə vermirə, onu nəzakətlə və inadla geriyə əsas mövzuya qaytarın.
- Mövzuya müxtəliflik və rəngarənglik verə biləcək epizodlar axtarın.
- Sizi əhatə edənləri müşahidə edin. Divardakı afrikan maskası və yaxud iş otağındaki məşq velosipedi haqqında qeydlər götürün.
- Şəxsin icazəsi ilə audio-maqnitofondan istifadə edin.
- Adları və tarixi düzgün qeyd edin.
- Müsahibinizin iş və ev telefonunu soruşun. Əgər o müsahibədən dərhal sonra səyahətə gedirse, onunla necə əlaqə saxlayacağınızı öyrənin. Çox vaxt yazı zamanı suallar çıxır ki, bu da müsahibin yanına qayıtməq zərurəti yaradır.
- Müsahibəyə gecikməyin. Bu işlərin pis başlamasına səbəb ola bilər.
- Səliqəsiz, hətta çox sadə geyinməyin. Baxmayaraq ki, müsahibiniz evdə futbolka və ya cins geyinməyi xoşlayır. Siz iş üçün görüşürsünüz.
- Öz şəxsi fikirlərinizi bildirməyin və müsahibinizlə mübahisə etməyin. Bu peşəkarlıqlıdan uzaqdır və müsahibiniz və oxucularınız sizin fikirlərinizlə maraqlanmırlar.
- Özü təklif etməyincə şəxsə adı ilə müraciət etməyin.
- Çap üçün olmayan fikirlər haqqındaki razılığı pozmayın.

Şəxsə çapdan qabaq diskinizə və ya əlyazmanıza baxmağa icazə verməyin. Hər halda siz onunla yalnız faktların doğruluğunu yoxlaya bilərsiniz. Belə ki, redaktorunuz yeganə adamdır ki, sizin yazınızı çapdan əvvəl oxumağa hüququ var.

Oçerkələrin də yazılımasında məqalələri yazarkən istifadə olunan qaydalardan istifadə olunur. Burada qramatik, sintaksis, orfoqrafiya qaydalarına düzgün əməl etmək və durğu işarələrdən yerində istifadə etməkdən başqa heç bir qayda yoxdur. Məqalə əvvəlcədən də hazırlanıa bilər, hər halda, bu şou biznes, idman və ya siyasət haqqında yazı deyil. Məqalənin stilini dərhal müəyyən etmək vacibdir. Belə ki, oxucunun nə haqqında oxuyacağından xəbəri olur. Epizodik və ya nəqli dildə yazılmış yön bu məqsədə xidmət edə bilər.

Nümunəyə baxın.

Gary Krino (Qari Krino)

Raben Olvarez (*Ruben Olvarez Jr.*) arxa cibindən pul qabını çıxartdı və 2-4 inç ölçülü səliqəli paketdə olan, həyatının böyük hissəsinin bağlı olduğu köhnəlmış kartoçkanı götürdü.

Kartoçkanın üstündə yazılmışdır “Raben Olvarez Santa Ana Oğlanlar Klubunun üzvüdür.” Son müddət 31 dekabr 1968-ci il göstərilmişdir. Olvarezin özünə gəlinçə bu üzvlük vəsiqəsi indi Santa Ana Oğlanlar və Qızlar klubu adlanan kluba birinci dəfə daxil olduğu gündəki kimi əzizdir.

Bugün 27 ildən sonra o həyatını qurmağa ona kömək etmiş və onun ayrılmaz hissəsinə çevrilmiş təşkilatın – klubun işlərinə rəhbərlik edir və aparıcı insanlardan biridir.

Olvarez deyir ki, mən uşaq olanda üzvlük vəsiqəsi çox nüfuzlu sayıldır. Bu gün isə biz ona layiq olmalıyıq. Və o layiq idi.

Olvarez klubun qarşısındaki kiçik ofisində söhbət edərkən yöndəmsiz bir uşaqın üzvlük vəsiqəsini göstərmədən ehmalca içəri keçmək istədiyi ni gördü.

Olvarez: “Ey, üzvlük vəsiqəsinin öz intiyazları var.” Qaydanı pozan bir qədər təəccübə baxsa da, heç nə deyə bilmədi.

Olvarez deyir ki, əgər mən belə uzun müddət öz vəsiqəmi gəzdirə bilirəmsə, o da bunu edə bilər. O ləp bu yaxınlıqda yaşayır. Qayıdacaqdır. Beş dəqiqədən sonra oğlan üzvlük vəsiqəsilə geri qayıdır.

“Hörmət” sözünü Olvarez tez-tez işlədir. Bu ifadə onun söhbətinə şirinlik verir. Bu xüsusi inqrediyentdir ki, klubu Vest Haylənd Strit (*West Highland Street*) ərazisində – bəzən şübhə və gərginliyin çasdırıldığı yerde – işləməyə məcbur edir.

B.Ş.-larda 1990-cı ildə aparılan siyahiya almaya görə burada təxminən 26 min uşaq və yeniyetmə yaşayır. Bu ərazi gənclərin sıxlığına görə Kaliforniyada birinci və B.Ş.-da ikinci yer tutur. Və bu uşaqların bəziləri qanqster dəstələrinin üzvləridirlər.

Olvarez klubda əsasən inzibati işlə məşğuldur. Lakin klubun 2 min üzvünə küçələrdən çəkilib bu təhlükəsiz kluba yiğişmasına kömək etmişdi. Bu bacarığına görə icmada nüfuz qazanmışdı.

35 yaşılı Olvarez deyir: “Mən yeni üzvləri (klub üçün uşaqları) siyahı ilə çağırıb qeyd edəndə və yaxud nə vaxtsa söhbət vəsiqənin üstünə gələndə onlara klubun üzvü olduğum və onun ətrafında böyüdüyümü deyirəm. Budur mənim vəsiqəm. Sizinki hanı? Baxın o mənə lazım olmasa da buradadır.

Səhnə

Klubda adı günlərdən biridir. Nisbətən kiçik uşaqlar cərgə ilə sakit qaydada nəzarət stoluna yaxınlaşır, üzvlük vəsiqələrini göstərərək geniş oyun otağına atılırlar. Bilyard, video-oyunlar, böyük ekranlı TV, Çin şəşkiləri, Botle Tops və Döyüş gəmisi onlar üçündür.

İngilis və İspan dilində deyilmiş qarışq sözlər noxud kimi divara dəyib yana səpilirdi. Bu eynilə dolu bilyard stolunun üstündəki şarların sıçramasına bənzeyirdi.

Arxa tərəfdə, geniş çəmənlikdə gənc oğlanlar və qızlar uşaqlar üçün olan Bayraq futbolun gülüşləri ilə adama Rams və Reyders komandalarının oyundan çıxarılmasını və şəhəri tərk etmələrini unutdur.

Peşə emalatxanasında yarım ştat işləyən könüllü Qus Çavez (*Gus Chaves*) işi ilə hipnoz elədiyi, bu işdən zövq alan uşaqlar üçün yasti taxta lövhələrdən balqabaqlar kəsirlər. Sonra uşaqlar bu fiqurları cilalayıb rəngləyəcəklər.

Sonra nisbətən böyük uşaqlar gimnastika klubunda basketbol oynamaq, ağırlıq qaldırmaq, bilyard oynamamaq üçün gəlir, ictimailəşir və təmkinlə hərəkət edirlər.

Adamlar bir-biri ilə dil tapırlar. Halbuki bu bəzən küçədə mümkün olmur.

Kifayət qədər müləyim, sadə adam olan Olvarez deyir: “Klubda iyirmi qanqster var. Lakin klubda heç kəs deməz ki, onlar qanqsterdilər.

Klubun göstərdiyi çıxışlar zamanı rəqib qanqsterlərdən (və ya başqa birisi) görünəndə “hörmət” əsas söz olur.

Olvarez deyir: “Klubdan iki kvartal aralıda ola bilsin ki, yola getməyən uşaqlar klubda bir-biri ilə yaxşı münasibətdə olurlar. Onlar bir yerdə olmaya bilər, bir-biri ilə danışmaya bilər, lakin klub işləyir.”

Onlar bir-birinə etinasız olmağa çalışırlar. Klub neytral ərazidir. Yarandığı gündən bu belə olmuşdur.

Uşaq

Dostu Mak Tafda (*Mark Taffola*) velosipedlə Olvarezi Anaheym Stadionunda olan cluba gətirənə qədər o klub haqqında eşitməmişdi. Olvarez xatırlayırdı: “Onda mənim yeddi yaşım var idi və heç vaxt burada olmamışdım, fikirləşirdim ki, bura çox gözəldir”.

Olvarez birinci dəfə buraya gələndə idarəedici direktor Sal Rubino idi. Rubino deyir: “Olvarez uşaqların içində diqqətimi tez cəlb etdi. O, xoşagəlimli mehriban idi. Olvarez necə və hara gedəcəyini yaxşı bilirdi.”

Onun istədiklərindən biri Latrop orta məktəbinin (*Lathrop Intermedia-te School*) tələbə şurasına prezident seçilməkdir. Olvarez deyirdi: “Mən ərazimizdə yaşayan Meksika mənşəli amerikalı uşaqlar üçün adı olmayan işlər görmək istəyirəm. Biz öz velosipedlərimizlə gəzirik, söhbət edirik, uşaqlardan bəziləri isə problemlərlə qarşılaşdırılar. Mən bunu istəmirdim.”

Söz yayılında ki, Olvarez tələbə şurasının prezidenti seçilmək istəyir, kollektiv ona imza toplamaqda kömək etdi və mənəvi dayaq durdu. Olvarez seçildi.

Ali məktəbə qəbul vaxtı gələndə Olvarez Santa Ana Hayda (*Santa Ana High*) yerləşən Sadlbək Hayı (*Saddleback High*) seçdi. Olvarez deyirdi: “Həmin vaxt kollecə gedən uşaqların böyük əksəriyyəti Sadlbəkdə

idi. Mən həmin atmosferdə olmaq istəyirdim və mənim valideynlərim də məni buna təhrik edirdilər. “(Bugün isə Olvarezin fikrincə uşaqların harada məktəbə getmələri vacib deyil, əsas odur ki, onlar məktəbi bitirsinlər.)

Əvvəllər Anglo adlanan Sadlbəkdə Olvarez birinci Meksika mənşəli amerikalı idi ki, tələbə şurasının prezidenti seçilmişdi.

Məktəbi qurtapandan sonra o, Fullertonda Kaliforniya Dövlət Universitetinə qəbul olmuş və siyasi elmləri öyrənmişdi.

Dərslər

Sentyabrın 22-də Klinton “Taco Bell Foundation”nin sponsorluq etdiyi 15 milyon dollar dəyərində TEENSupreme adlanan ölkə gənclərinin programını başlamaq üçün kluba gəldi.

Olvarez deyir ki, onların 14-18 yaşlarında olan təxminən on nəfərdən ibarət işçi dəstələri var. Prezident gəlməmişdən bir gün əvvəl onlar içəri həyətdə dayanıb tapşırıq gözləyirdilər. Onların adı yeniyetmələrə xas olan görkəmləri var idi. Gənclər öz aralarında söhbət edir, zarafatlaşır-dılar.

Təhlükəsizliyə cavabdeh olan Santa Ana polisi onların kim olduğunu bilmədən oradan uzaqlaşmalarını xahiş etmişdi. Oğlanlardan biri demişdi: “Bizi bura Rubin göndərib və o deməyincə biz buradan heç yerə getməyəcəyik. O bizim müdirimizdir. Polis məəttəl qalmışdır.”

“Mən də mat qaldım. Bundan sonra mən özümü olduqca yaxşı hiss etdim. Gənclər rəhbərin göstərişinə necə münasibət bəsləməyi bilirdilər. Onlar öz işlərinə ciddi yanaşdılar. Onlar həmin gün nə isə öyrəndilər.”

Olvarez bir faktdan istifadə edir. Bu da onun rəhbər vəzifəsində olmaqla gəncləri həvəsləndirməsidir. “Uşaqların öz irqindən olan şəxsi qalstukda, idarəedici, məsuliyyətli rəhbər mövqedə görmələri mühüm haldır. Bu onlara ideya verir: “Niyə ki, mən də belə ola bilərəm.”

Qorxu

Klubun direktoru kimi Con Brevster (*John Brewster*) Olvarezin müdürüdir. Brevster deyir: “Ruben boksçu deyil. Lakin qorxu deyilən bir hiss ona təsir etmir. Əgər o adamlardan və yaranan vəziyyətlərdən qorxsayıdı, burada işləyə bilməzdi. Və Robin belə qorxulu vəziyyətlərlə qarşılaşıbdı. Bir dəfə bir uşaq 9 mm. tüfəngi onun üzünə söykəyərək güllələyəcəyi ilə hədələdi.”

Olvarez deyir ki, uşaq narkotik qəbul etmiş və şəxsi problemləri onun ağlını çasdırmışdır. “O tüfəngi silkələyərək özündə hörmət əvəzinə nüfuz və gücün olduğunu göstərmək istəyirdi.”

“Mən onu balaca vaxtdan tanıyıram.” Ona “silahı kənarə qoy otaqdan çıx!”- dedim. Sözümüz eşitdi. Sonra polisə zəng vurdum.

“Bu bizim qarşısını almağa çalışduğumız hallardan biridir. Çalışırıq ki, uşaqlara diqqəti cəlb etmək üçün başqa yolların olduğunu göstərək”.

Əlində tüfəng tutmuş uşaqla qarşı-qarşıya durmaq kifayət idi ki, o başqa iş axtarsın. Lakin bu Olvarezə xas olan xüsusiyyət deyil.

“Mən çalışmışam ki, optimist olam. Hər bir işə yaxşı tərəfindən yanaşam. Mən hadisələri olduğu kimi, hər tərəfini görə bilirom. Belə olanda onlar o qədər də dözülməz olmurlar.

Uşaqlar

Lyus Akostanın (*Luis Acosta*) 13 yaşı var. Lasrop məktəbinin yeddiinci sinfində oxuyur. Elə də mahir bilyard oyunçusu deyil. O bilyard stolunun üstünə əyilərək çubuğu düzəldərək şarları vurur, sonra isə onları toplamaqla məşğul olur. O etinasız şəkildə ciyinlərini çəkib bilyard çubوغunu bir kənara qoyaraq, Cənab Olvarez haqqında olan söhbətə qoşulur.

Bu klubda gələndə 7 yaşı olan Lyus deyir: “Bəzən adama elə gəlir ki, o uşaqların ikinci atasıdır.”

“O uşaqlarla qaydalara riayət etmələri üstündə sərt ola bilər. Bu klubda olan hörmətdən irəli gəlir. O xoşlayır ki, uşaqlar klubda öz evləri kimi münasibət bəsləsinlər. O acıqlanmır. O uşaqlara bunun nə demək olduğunu öyrədir.”

Karina Martinezin 19 yaşı var. 1990-cı ildə Santa Anadaki Qızlar Klubunun ilk üzvlərindən biridir. Karina Ranço Santiaqo kollecinin birinci kursunda oxuyur. Və burada yarım-ştat işdə işləyir. O 1994-cü ildə klub gəncləri içərisində İlin Gənci adlandırılmışdır.

Uşaqların klubun qəlyanaltısında qeydiyyatını və yemək satışını da-yandıraraq Karina deyir: “Ruben Olvarez? O çox təmkinli oğlandır. Uşaqlar onun niyə onları ətrafında saxlamağı ilə, klubda necə gəlməsi ilə, klubda gəlmək üçün nə etməsilə maraqlanırlar. Onlara maraqlıdır ki, o niyə burada olmaq istəyir. O, uşaqlar üçün nümunədir. Olvarezin klubda olması uşaqların öz-özlərinə sual verməsinə səbəb olur. Əgər o burada olmasayıd yəqin ki, bu suallar da olmazdı.

İcazə

Elə klubla üzbəüz Pio Pico ibtidai məktəbi yerləşir. Burada uşaq bağçasından beşinci sınıf şagirdləri də daxil olmaqla 860 uşaq var. Məktəb müxtəlif təhsil və əyləncə programlarında klubla əməkdaşlıq edir. Məktəblə klub Olvarezin vasitəsilə əlaqə saxlayır.

Məktəbin direktoru Cudis Maqseysey (*Judith Magsaysay*) deyir ki, Olvarez məktəb şurasına gəlməzdən əvvəl valideynlər uşaqlarını məktəbdən sonra klubə göndərməyə tərəddüd edirdilər. Və buraya işləyən valideynlər daxil idi ki, övladları evdə nəzarətsiz qalırdı. İndi Olvarez və klub bu ərazidəki uşaqların icazəsi ilə bağlı problemi aradan götürdürlər. O bizim VMB-nin (Valideyn Müəllim Birliyinin) iclaslarında iştirak edir və klubda nə baş verdiyindən danışaraq inandırır ki, onlar uşaqlarını məktəbdən sonra ora göndərə bilərlər.

Olvarez iki dildə danışa bilir. Bu da ona ingilis dilində danışmayanlarla söhbət edib onları inandırmağa kömək edir.

Ailə

Olvarez, onun həmkarları və klubun üzvləri ilə müsahibələr zamanı “hörmət” sözü söhbətləri bir-birinə calayan qızıl sap kimi keçirdi. Bu sap Olvarezin əhvalatından qayğıkeşlik və inam xalçası toxuyurdu.

Hörmət evdə yaranmışdı.

Olvarezin valideynləri Izabel və Ruben Olvarez hələ də bir mərtəbəli, sadə suvaqlı, rahat evdə yaşayırlar. Olvarez burada boyabaşa çatmışdı.

Divarda olan rəflə yemek stolunun arasında ailənin çərçivəyə salınmış şəklləri var. Olvarez və onun gəlini Linda antik hündür stillarda nəhar stolunun arxasında oturmuşlar. (Onların iki uşağı var. Risa Lindanın 3 yaşı, İİİ Ruben Reynaldonun 2 yaşı.)

Izabel Olvarez deyir: “Biz həmişə uşaqlarımıza adamlara hörmət etməyi öyrətmışik.” Bu qadın Meksikada anadan olmuş, bu ölkəyə 18 yaşında ailə həyatı quranda gəlmüşdi. Rubendən başqa onlar 34 yaşlı Diana, 28 yaşlı Sindinin (*Cindy*) və 25 yaşlı Arturun (*Arthur*) da valideynləridirlər. Onların hamısı Santa Anada yaşayırlar.

Izabel Olvarez deyir: “Ruben və Artur idarəetmə haqqında kitablar oxuyardılar. Mən onlara deyirdim ki, siz istədiyinizin hamısını oxuya bilərsiniz. Lakin əsas odur ki, siz nə edəcəksiniz. Biz həmişə uşaqlarımıza hörmət etmişik. Bu onları öyrətməyin bir yoludur.

Gənc Olvarez dostlarının qollarının gücünə qarşı öz ağılini qoyurdu. Pensiyaya çıxmış yüksək maşını sürücüsü Ruben Olvarez Sr, deyir: “Ruben balaca vaxtı çox möhkəm uşaq deyildi. O böyük oğlanlara göstərmək istəyirdi ki, qol gücü ilə ətrafda baş verənlərə cavab vermək olmur. Olvarez ağılla cavab vermək istəyirdi. Bu onun münasib hesab etdiyi yol idi.

Izabel Olvarezin ürəyinə (Baxter Health, Care Corp.) sünə klapan qoyublar. O uşaqlar balaca olanda evdə qalıb, uşaqlarına qulluq edir, onların qayğısını çəkirdi.

O deyir: “Evdə qalmaq elə də böyük itki deyildi (indi ola biləcəyi qədər). Ata kifayət qədər pul qazanırdı və hiss edirdim ki, uşaqlara baxmaq da mənim payıma düşən işdir. Mən Meksikada doğulmuşam. Orada kişilər işləyir, qadınlar isə evdə uşaqlara baxırlar. Bu ailə ənənəsidir.”

Baxmayaraq ki, Olvarez gün əzunu işləyir, - ana və atasının ənənəvi valideynlik fəlsəfəsinin müasir versiyasına əməl edir, bir fəndlə. Evdə keçirəcəyi uzun saatlarda faydalı işlə məşğul olur.

Olvarez səhər-səhər uşaqları oyadaraq onları baldızığılə getmək üçün hazırlayır. Olvarez axşam saat 7-də evə gəlir.

Olvarez deyir: “Bizim Disneylendə illik biletimiz var və qərara almışıq ki, həftədə bir dəfə balacaları parka aparaq.”

Hətta Yer kürəsinin ən xoşbəxt yerində də Olvarez klubun inkişafı üçün yollar düşünür.

“Mən uşaqlara rəngləri və saymağı öyrətməyə çalışıram. (Görürsən? O hansı rəngdir?) Digər tərəfdən mən Disneylendin sistemini təhlil edirəm. Onlar necə idarə edirlər, bunu biz klubə necə tətbiq edə bilərik.”

Qubernator və xəyalpərəst

Olvarez həmişə qarşısına məqsədlər qoyurdu. Əvvəlcə o Rubinoya Kaliforniyanın gubernatoru olmaq istədiyini deyirdi.

“Onda Olvarezin 15 ya da 16 yaşı olardı. Mən fikirləşmişdim ki, bu böyük niyyət və təkəbbürdür. O bildirdi ki, Sakramento da olmasa o hara isə gedəcəkdir. Məncə onun bu məqsədinə çatmaması Santa Ana şəhəri üçün çox yaxşı oldu.

Kluba qayıdaq. Olvarezdən kimsə “Ruben, hələ də qubernator olmaq istəyirsənmi?”-deyə soruşanda ona təəccüblü gəlmir.

“Əlbəttə ki,” - deyə biğini siğallayıb gülümşəyərdi. “Qırx il bundan sonra, böyüyəndə.”

Orinc Kaunti Recister

Bəzi hallarda məqalədə Olvarezin öz şərhlərindən istifadə edərək onun obrazı verilir. Buna imkan verən sitatlardan gen-bol istifadə olunmasıdır. Bu da oçerklərin yazılımasına arzuolunan haldır.

Bir abzasın digərinə necə ardıcılıqla keçməsinə fikir verin. Bunun izahı bir ideyanın əvvəlki abzasdan götürülərək ondan sonrakında davam etdirilməsidir. Olvarez haqqındaki məqalədə abzaslardan biri belə bir cümlə ilə qurtarır. “Olvarez necə və hara gedəcəyini yaxşı bilirdi.” Növbəti abzasın birinci cümləsində oxuyuruq. “Onun istədiklərindən biri Latrop orta məktəbinin (*Lathrop Intermediate School*) tələbə şurasına prezident seçilməkdir.”

Bundan əlavə yazıçı başqa adamların Olvarez haqqında təəssüratlarını soruşaraq, onu oxuculara daha da yaxınlaşdırır. Haqqında yazacağınız şəxs haqqında məlumat almaq üçün dostlarına, iş yoldaşlarına, indiki və əvvəlki həyat yoldaşlarına, düşmənlərinə, bir sözə məqalənizi mükəmməlləşdirəcək hər kəsə zəng vurun.

Bu məqalə göstərir ki, ocerki yazdığınız adamın çox məşhur olmasına ehtiyac yoxdur. Həm mərkəz, həm də icma qəzetlərinin oxucuları maraqlı, fərqli işlər görən adamların işləri və həyatları haqqında həvəslə oxuyurlar.

Oçerk yazmaq üçün məşhur adam seçərkən azacıq araşdırma sizə onun oxucuların diqqətini cəlb edəcəyi və saxlayacağı haqqında qərar qəbul etməyə kömək edəcəkdir. Məsələn, “Tolk Şou”-nun iştirakçısını müsahibəyə dəvət edib etməmək üçün iki saatlıq verlişə tamaşa etməklə yaxşı qərar verə bilərsiniz. Əgər biri çıxış etməsə də, auditorianın diqqətini cəlb edirsə, bacarıqlı müəllif mətbuat agentliyi və digər həmin şəxsi tanıyan adamlarla əlaqə saxlayaraq məlumat ala bilər. Və, əlbəttə ki, çox şey həmin şəxs haqqında olan informasiyanın yeniliyindən asılıdır. Haqqında oçerk yazmaq istədiyiniz adamın maraqsız, lal-dinməz, suallara “bəli”, “xeyr”-lə cavab verməyə çalışdığı görüşlərdən qaçmaq lazımdır.

Növbəti məqalədə seçmə işi yaxşı aparılıb.

Cinayn Steyn (*Jeannine Stein*)

Studyanın auditoriyasından gələn alqış səsləri nəhayət ki kəsilir. Syuzan Poutə (*Susan Powter*) yuxarıdan təbriklər alır.

Bu səs tanrıdan gəlmir, doğurdan, bu baş rejissor Vudi Fraserin (*Woody Fraser*) səsidir. Poutə onu balaca qulaq telefonu vasitəsilə eşidir.

Sağ ol, Vudi, çox sağ ol. Susan bu şözləri yaxasındakı balaca mikrafonna elə deyirdi ki, kənardan hiss olunmurdu.

Şəfəq saçan üzünü işçilərinə çevirərək gur səslə deyir: “Mənim atam deyir ki, iş yaxşı alınıb.”

Sonra o sakit səslə “Ay allah, mən 25 il cavanlaşdım,” - dedi:

Hətta peşəkarmasına hamını stimullaşdırın insan da azacıq dəstəyi həmişə qiymətləndirib.

“Syusan Poutə şou” gəmisini dənizə buraxmaq üçün 36 yaşlı qəhrəmanı tanımaq lazımdır. Əgər tanımırınsa, demək televiziya kanallarında serfinqlə məşğul olmursunuz. Onun “Ağılsızlığa son qoyun” verlişi infomersial¹ okeanının sunamisdır. Başqalarının maşın kapotları, duxovkada bişən kremlı şirniyyatlar haqqında hazırladıqları reklamlar isə onlarla müqayisədə kiçik ləpələrdir.

Bu platin rəngli “kirpivari” kişisayağı saç düzümü olan qadın ətarfdə “atılıb düşür” və qışqırırdı. “Yağlar sizi kökəldir” “Siz sərbəst yaşamalısınız, siz inkişaf etməlisiniz”. O biri tərəfdən isə o, keçmiş ərini öldürmək istədiyini yersiz etiraf edən sevgilidir. Sonra bunun qəzəbdən deyil, ehturasdan irəli gəldiyini vurguluyur.

Ərzaqlar və gimnastikalar haqqında faktiki xəbərlərdən istifadə edərək görülən işlərin orijinal olmadığını bildirir. O ardıcıllarını, xüsusilə qadınları öz sağlamlıqlarını qorumağa, özlərinə hörmət etməyə, səlahiyətli olmağa çağırır. “Gündə içdiyiniz o səkkiz stəkan sudan intina edin”. “O yerkökü çubuqlarını xırçıldatmayın.” “Triko geyinmiş diribaş Barbiya gəlinciklərindən aerobika dərsləri almayıñ.” Yaxşıdır. Onun özü də bunu etmir.

Onun söylədiklərini eşidib inananlar ondan 79,80 dollarlıq infomersial paketi, o cümlədən maqnitafonları, videonu, müxtəlif, geniş həcmli sorğu kitablarını – 50 milyon dollardan artıq dəyəri olan avadanlıqlarını qarət etmişdir.

Bu hadisə *People* jurnalının məqaləsi üçün mövzuya çevrildi. Poutə ilə azacıq tanışlığı olan hər kəs yəqin yaxşı bilir ki, əvvəllər Texasda yaşayan Poutə evdar qadın idi. Onun dörd divar arasında keçən həyatına

¹ [Info (rmation) + (com)mercial, informercial]- **informersiya** – reklam xarakterli verli**l****l****r** (ad**t****n**, yem**k****l****r** v**l** gimnastika haqqında).

ərinin iki balaca uşağı onun ümidinə qoyub getməsi ilə son qoyuldu. O “başa düşənə” qədər 250 funt kökələrək pis vəziyyətə düşmüşdü. Həmin vaxt o müəyyən etdi ki, onun xilası yağısız yeməklərdə və əsaslı gimnastika programındadır.

Lakin onun əhvalatı 133 funt arıqlamaqla bitmir. Syuzanın çılpaq rəq-qasə kimi müəyyən işinin olması, evli kişi tərəfindən saxlanması, yeməklər, gimnastika studiyaları, seminarlar, kitablar, videolar, informersiya verişləri, ikinci dəfə ərə getməsi, qardaşının bulvar qəzetlərində onun heç vaxt o dərəcədə kök olmaması (O təkid edirdi ki, o elə kök olmuşdu) barədəki boş-boş sözləri onun əhvalatına daxildir.

Bir dəfə çarpayıda uzanmışdıq. Ərim televeziya kanallarını bir-birilə əvəz edə-edə dedi: “Ay allah, bugünlərdə onlar hər kəsə lənətə gəlmış bir “tok şou” ayıracalar. Və, “Sağ ol, əzizim. Çox sağ ol”, - dedim. “Mən sənin dediklərini qiymətləndirirəm” Həqiqətən də o verilişi “boş şey” adlandırdı.

O buradadır. Özünün Santa Monika studiyasında yerləşən qismən məbellə təchiz olunmuş ofisində, üzərində yeni romantik lampa olan adı, tünd rəngli taxta stolun arxasında oturmuşdur. Veriliş auditoriyaya təqdim olunmamışdan əvvəl burada lentə yazılır. Poutənin burada da hərəkətləri televiziyyada olduğu kimi coşqun idi. O birnəfəsə yorulmaq bilmədən işləyirdi.

“Mən dünyaya enerjili gəlmışəm” – deyirdi.

O manikürlü tünd-qırmızı rənglənmiş dırnaqları olan əllərini ölçə-ölçə danişirdi. Saysız-hesabsız sözlər deyirdi. Poutə acıqlı və ya ehtiraslı olanda onun boynunun vətərləri görünür. Çox tez-tez danişması sayəsində dediyi cümlələr və hətta sözlər də yarımcıq olur.

“Mən şounun nə olduğunu izah edəndə həmişə belə edirəm. Mən onlara şouda nəyin olmadığını deyirəm. Orada tamamilə bulvar buraxılışları olmayıcaq. Burada qətiyyən istismar olunan adamlar yoxdur. Burada qışkırtı, hay-küy, dava-şava yoxdur və əgər o TV-də göstərilmirsə, demək o yayılmayacaqdır.

O uydurur ki, Amerika qadınları əcaib saç düzümü olan adamların telefon seksinə olan ehtirasları haqqında boş-boş danişqlara qulaq asmaqdan beziblər. Onun şousunda məşhur şəxs olmayacağı və mütəxəssislər çıxış etməyəcəkdir.

“Hə, buyurun. Biz mütəxəssislərə illərlə qulaq asırıq və bu bizə yaxşı heç nə verməyib. Qadınlar mütəxəssisdirlər. Mən bütün bunlardan xəbərdar olan qadınla söhbət etmək istəyirəm.”

“Milyonlarla buraxılış, bazardır. Məzəlidir? Mən tikinti sahəsinə keçəcəm. Doğrudan. Mən oğlanlarla düz yoldayam və mən, lənət şeytana, bilmək istəyirəm ki, onlara nə lazımdır. Mən mövzu tapmışam. Qəlyanaltı televiziyası – Mən sənə söz deyirəm. İndi bununla məşğulam. Mən ifrata varmaqdan elə qorxuram ki, siz bunu bilmirsiniz. Gööözəl şouları. Bilmirəm, niyə bu əvvəllər heç kimin ağlına gəlməyib.”

“Ev Şousu” və “Sabahın xeyir, Amerika” verlişlərinin veterani baş re-jissor Fraster, Pouteri “od parçası” adlandırdı və sonra əlavə edirdi: “Mən qonaq stolunda çoxlarını oturtmuşam. O ən yaxşı yaddaşı olan iştirakçıdır.”

Kristi Alleyi (*Kristie Alley*) sarışın bədheybət parikdə göstərməklə “Şənbə Günü Gecə” programının artıq hədəfi olmuş bir şəxs öz parodiyasına çevrilmək təhlükəsində olan şişirdilmiş Poutədirmi?

“Əgər biz səkkiz və ya doqquz ildən sonra tamamilə şöhrət qazansaq əla olar” – Fraster xisən-xisən gülərək deyir: “Lakin bilirsınız Poutə fikirləşir ki, mübarizə aparılmalıdır. O vaxta qədər mübarizə aparacaq ki, insanların həyatlarını dəyişdirməyə kömək etməklə bu işindən zövq alınsın. Onda Poutə öz həyatının karikatursı olmayıcaq.”

İndi bu insan Dallasda yaşayan birinci ərindən olan oğlanları 11 yaşlı Damen (*Damien*) və 10 yaşlı Kiellə (*Kiel*) Los Ancelesdəki əri Linkoln Apeland arasında qalıbdır. Bu yaxınlarda onlar Pacific Palisadesdə ev alıblar.

Onlar Texasdakı ikimərtəbəli evi keçmiş əri və onun arvadı ilə bölüşdüründə, uşaqlarına hər iki valideyni görmək şəraiti yaratdılar. O acı-na-caqlı boşanma vəziyyətini miyanə bir şəraitə çevirdi.

Və altı ildir ki, ikinci əri ilə yaşayır. Hələ də bu evlilik ona əngəl törədir.

Syuzan Poutə deyir: “Mən evlilik həyatını başa düşmürəm. Əmin deyiləm ki, mən burada baş çıxarıram... Evlilik həyatını öyrənirəm və bu mənim üçün çox çətindir. Mən bu işdə bacarıqlı olanlardan deyiləm. O bunu bilir. Demək istəyirəm ki, mən “yazılıq arvad” kimi sizildamır. Onun öz işi var. O musiqiçidir və öz yaradıcılığı ilə məşğuldur. Mən öz işlərimi görürəm. Mən əmin deyiləm ki, mən evlilik həyatı barədə qəra-ra gəlmışəm və fikirləşmirəm ki, bu mənim işimdir.”

İş doğrudan da onun üçündür. Lakin ailədəki sərgüzəştlər kifayət deyil. O “Ərzaqlar” adlı başqa bir kitab yazmışdır. Bu kitab qidalanma, pəhriz və yağı az olan yeməklərin resepleri haqqında başqa kitablardan fərqlənən mənali məlumatlara malik olacaq.

“Mən bu kitabı üstündə səkkiz aydır ki, hər gün səhər 5:30-dan oturaraq işləyirəm. Hər gün. Bu kitabı mənə əzizdir. Mən onu çox sevi-rəm. Nə qədər həyəcanlandığımı deyə bilmirəm. Gözəldir. Susan Pouter “Ərzaqlar.” Bu kitabı adıdır. Syuzan Poutə “Ərzaqlar”. Mən çox həyə-canlıyam.”

Mən müsahibə götürürdüm... Mən hətta bunları sizə deyə bilmirəm. Kitabları nəzərdə tuturam. Siz bilmirsiniz. Müsahibələr? Siz bilmirsiniz. Axtarışlar, işlər, yollar, südçü fermerlərlə söhbət və hər şey. (FDA) “Ərzaq və dərmanların qəbulu.” Onların hamısı ilə burada rastlaşdıq. Biz hər kəsi narahat edən bütün ət-tərəvəz qarışıqlarını, peyini – Mən YSL (HDL)¹ və ASL (LDL)², xolesterini, hopdurulmuş piyi, yağı, yaxşını, pi-

¹ HDL – (High Density Lipoprotein) – YSL (Yıksık Sıxlaklıq Lipoprotein)

si, qaynanmış, qızardılmış hər şeyi nəzərə aldıq. Biz bununla nə edəcəyik? Mən dözmədim.

Kaliforniya Universiteti Los Anceles Tibb fakultəsindəki kliniki qidalanma sahəsinin rəhbəri Dr. David Heber deyir ki, əlindəki əsasları auditoriya ilə əlaqələndirmək bacarığı ona dəllillər verir.

“Onun ən böyük üstünlüyü odur ki, adamlar onunla əlaqə saxlaya bilirlər. Onlar fikirləşirlər ki, piylənməyə qarşı müalicədə iki əsas tərəf var – psixoloji və fiziki.”

“O səmimidir və bu işdə nəzərə çarpacaq yeri var, özünü elmi mütəxəssis hesab etmir. O məlumatları və elmi ədəbiyyatdan olan yazıları oxuyaraq onları olduğu kimi auditoriyaya çatdırır.” Bunlar Dr. David Heberin fikirləridir.

Doğrudan da o sağlam fikrə əsaslanan programı sayəsində nüfuzunu itirmiş müəlliflərin başından tökülen tənqidə məruz qalmadı.

“And olsun allaha ki, sən bu kitabı oxuyanda hər bir şeyi başa düşəcəksən. Səni inandırıram ki, sən onu bəyənəcəksən. O bu sözləri “Ərzaqlar” kitabının saxladığı laptopda növbəti səhifəyə yazırı.

Ondan sonra siz özünüz qərar verəcəksiniz. Cünki orqanizminizlə bağlı qərarlar özünüzə məxsusdur. “Siz heç ömrünüzdə bunlardan yaraşlı uşaqlar görmüsünüz mü,” – deyə birdən oğlanlarının şəkillərini çıxartdı.

“Siz heç ömrünüzdə bunlardan yaraşlı uşaqlar görmüsünüz mü? İndi birinin 10, o birinin 11 yaşı var, onlar eə bil 5-6 yaşındaki kimidirlər. Siz heç belə uşaqlar görmüsünüz mü? Mən demək istəyirəm: nə isə. Onlar çox ağıllı uşaqlarırlar.”

Susan Poutənin tamaşaçıları bazar ertəsi (5 p.m.-də KCAL kanalında) öz otaqlarında onun söhbətinə qulaq asacaqlar. O hər bir şeydən, uşaqlarından tutmuş, uğursuz nigahından və özünün kökəlməsindən danışacaqdır.

Həddindən artıq kök və sağlam olmadığına görə uşaqları ilə parkda oynadığı günlər yadındadır, eyni zamanda o elektrik enerjisi üçün pulu ödəyə bilmədiyi vaxtalrı da xatırlayır. O xatırələrlə həssas emosiyalarını oyadır.

O öz problemlərindən danışanda qadınlar onu dinləyirlər. Onlar başqa qadınla dəyişirilməyin, təhqir olunmağın ağrısını çox yaxşı duyurlar. Onlar daha çox inciyirlər, daha çox əziyyət çekirlər.

Poutəni Rasty Robertsonsuz görmək çətindir. O publisist-menecerdir. Dallasda aerobika zallarının sahibkarlarına qarşı mübarizə aparırdı. Onlar bir-birini dəstəkləyir, işlərində tədbirli, çılgındırlar. Hətta onların alovlu danışiq tərzləri də eynidir.

Əvvəllər aktrisa olmuş Robertson deyir: “Mən gələcəyimiz üçün plan hazırlayıram, Syuzan isə onlardan ən yaxşısını seçir.”

² LDL – (Low Density Lipoprotein) – ASL (Ağrı Sixlıqli Lipoprotein)

O ilk görüşlərini belə xatırlayır: “Onun saçları olduqca az idi. Əyninə qara dəri gödəkcə geyinmişdi. Çox qəşəng görünürdü. O düz mənim stolumun qarşısında əyləşib dedi: “Məndə bir program var. Mən onunla insanların həyatını xilas edirəm... Syuzan demək olar ki, çox kasib yaşıyordı. ...Bu elə qadındır ki, onun doğurdan da yaşamaq üçün heç nəyi yoxdur. Ona görə də mənim ona dünyadakı qadınların, anam da daxil olmaqla, hamisindən çox ürəyim yanır.”

Rotersinin qayğısı sayəsində Syuzan burada işləməyə başlayır.

“İndi məndə tərəddüd yaranıbdır. Mən bu barədə çox düşünürəm. Mənim bir dostum var. O mənimlə bir həftə qaldı və ... Günorta bazarlığa onunla getdim. Bu heç xoşuma gəlmədi. Ona da bu barədə dedim. Mən başa düşdüm ki, mən daha çox tək qalmalıydım. Təklik mənə nəyin yaxşı, nəyin pis, nəyin düz olduğunu fikirləşməyə imkan verir. Hə isə, heç özüm də bilmirəm.”

“Əsasən materiallar üzərində işləməkdən mən heç vaxt yorulmuram. Mən işi dayandırsam ölürməm. Hər şey yaxşı olanda da mən darixıram. İstəyirəm ki, nə isə məni çox incitsin. Mən demək istəyirəm ki, hər şeyin yaxsı olması yaxşı hal deyil. Bu heç vaxt ola bilməz. Mən heç bir vəchlə istəmirəm ki, hər şey yaxşı olsun. Mən onların hamisini, hər bir şeyi istəyirəm.

“Bir başqa gün mən gəzməyə gedəndə öz özümə dedim: “Oh, bu da yaxıdır. Siz bilirsinizmi ki, mən yaxşını da pisi də qəbul edəcəyəm?”

Təkcə şeytan bilir ki, mən kiminlə danışıram. Yəqin ki, mən fikus kolu ilə danışıram. Lakin mən onu istəyirəm. Mən.... istəyirəm. Mən... istəyirəm. Mən məsuliyyət daşımaga hazırlam. Mən pislərin üzərində işləmək istəyirəm. Mən onların hamisini istəyirəm. Mən pisləri yaxşılaşdırmaq istəyirəm. Lakin mən həm yaxşını həm də pisi istəyirəm. Mən sadəcə olaraq yaxşını da, pisi də xoşlayıram.

Los Anceles Tayms

Steyn məqaləsinin yazılmasına hazırlığı şərh edərək deyirdi:

Mən əlverişli müsahib olan Syuzan ilə müsahibəyə hazırlanışında onun haqqında qəzetdən tutmuş jurnalala qədər harda nə var idisə topladım. Mən həmçinin onun tərcümeyi halını və “Ağılsızlığa son qoyun” məqaləsini də oxudum. Onun informasiya verişlərinə yaxından bələd olduğum üçün onları yenidən nəzərdən keçirməyə ehtiyac duymadım.

Məşhur şəxslə müsahibəyə oturmazdan əvvəl mən onun haqqında müfəssəl məlumat toplamağı mühüm hesab edirəm. Çox vaxt bu adamlardan olduqca çox müsahibələr götürürərlər. Ağ illarına gələn hər suali verirlər. Dediym kimi “avto-pilot” kimi hərəket etməyə meyillidirlər. Yaxud da ki, müsahiblər, hətta fikirləşmədən, əvvəller yüz dəfə verdikləri cavabları verirlər.

Hazırlaşan zaman mən çalışıram ki, müsahibəyə əvvəller haqqında danışılmış mövzuları daxil etməyim. Hə isə təzə material əldə edim. Bu qəçiləməzdır

ki, siz məlum mözuların üzərinə gələcəksiniz, lakin onlardan yeni mövzular üçün tramplin kimi istifadə edin.

Həyat tərzindən bəhs edən məqalələr

Əvvəllər qeyd etdiyimiz kimi məqalələr qəzətin istənilən bölməsində çap oluna bilir. Lakin qəzetlərin çoxu, xüsusilə mərkəz qəzetlərində onları həyat tərzindən bəhs edən bölmələrdə çap edirlər. Əksər hallarda bu bölmə ənənəvi “Qadın səhifəsi”ni əvəz etmişdir. Bununla belə burada xəbərlər və məqalələr əsasən qadınlar üçündür. Qadınlara “Həyat”, “Həyat və stil”, “Stil”, “Ləhcə” və “Həyat tərzləri” bölmələrinin çoxunda hələ də əsas yer verilir.

Bu səhifələr Amerikadakı dəyişiklikləri əks etdirir. Seks, boşanmalar, narkotiklərdən istifadə, qeyri-adi həyat tərzləri, irqi ayrı-seçkililik, tənha analar haqqında yazınlara əvvəllər qoyulmuş qadağalar götürülmüşdür. Və təhsil, mənzil təminatı, xeyriyyəçilik və işləyən qadınlar haqqında əlli il bundan əvvəlkindən çox yazıılır.

Hələ də həyat tərzlərindən bəhs edən bölmə çox da ciddi olmayan, yerli mövzuda yazılmış məqalələr, mətbuat agentliyindən götürülmüş şərhlər və tənqidi olmayan məlumatlar üçün nəzərdə tutulur. Krismas ərəfəsindəki bazarlıqdan, uşaqlarla keçən “səmərəli vaxtdan”, deyingən müdirdən, əlverişli programlardan, mənzil axtarışından yazmaq adı haldır. Həyat tərzindən bəhs edən ciddi və ya qeyri ciddi məqalələrdə ümumi bir ünsür var: əksər məqalələr insanlara cəmiyyəti başa düşməyə, onların qarşısında yeni perspektivlər açmağa, işlərin mahiyyətinə varmağa kömək etmək üçün faydalı informasiya verir. Həyat tərzindən yazan jurnalistlər yazılarında oxucularının yaşayışına təsir edən amilləri göstərməyə cəhd edirlər. Həmçinin müxbirlər çalışırlar ki, oxucuların qəzetlərin başlıca bölmələrində tapa bilmədikləri, lakin onların icmalarında baş verən hadisələrdən yazılsınlar. Bu məqalə Nyu Yorklular və yəqin ki, digər böyük şəhərlərin gənc sakinləri haqqındadır.

Enid Nemi (Enid Nemy)

Alix Filips (*Alix Phillips*) San Fransiskodan buraya heç iki il deyil köçübdür. Nyu Yorkda ilk mənzillərinə siğınaraq, karyeralarını qurmağa başlayan gənc kişilər və qadınlar kimi o vəziyyətin çətin olduğunu deyir.

Hətta minumum əmək haqqından artıq qazanan kolec məzunlarına da, əsasən, kirayə pulunu ödəmək çətindir. Onların kirayə xərcləri təmiz gəlirlərinin qeyri-mütənasib hissəsini götürür. Onlar vergi verəndən sonra qalan pulun üçdən bir hissəsindən çoxunu ev kirayəsinə verirlər. Gündəlik xərclər və ev avadanlıqları üçün ehtiyat pul az qalır.

“Mən kirayə üçün olduqca çox pul ayırıram, başqa yolum yoxdur.” Bu Sentral Park Vestin yaxınlığında yaşadığı balaca mənzil üçün 700 dollar ödəyən Miss Filipsin (*Miss Phillips*) sözləridir.

Kornelin keçən ilki məzunu Pati Neter (*Patti Neter*) Vaşington Skveə (*Washington Square*) ərazisində bir nəfərlik yataq otağı olan mənzildə

Prinsetonun məzunu və onun uşaqlıq dostu Culi Robinslə (*Juli Robbins*) birgə yaşayırlar. Aylıq kirayə haqqı 1043 dollardır.

22 yaşı Neter: "Qəribədir. Biz aylıq kirayə haqqı 1200 dollar olan iki nəfərlik yataq otaqlı mənzil axtarırıq, lakin tapa bilmirik. Neter və Robins özlərinin iki mərtəbəli, yuxarıda yataq otağı və aşağıda yaşayış otağı olan evlərini dəyişərək ikisində də yatmaq və yaşamaq üçün şərait düzəldiblər.

Prinsetonun dörd nəfər məzunu bu problemi ayı təxminən 2000 dollara üçnəfərlik yataq otağı olan kondominum evlərdə mənzil kirayə etməklə həll etdilər. Məzunlar mənzili bir nəfər investordan kirayə götürmüdürlər.

Kidderdə Peabody & Company şirkətinin analitiki 23 yaşlı Brian MəkDonald (*Brian McDonald*) deyir ki, kimi isə qonaq etməyə maddi imkanı yoxdur. Skarsdal və Filadelfiyada böyümüş, Benton & Bowles şirkətində reklam agenti işləyən 22 yaşlı Peyc Tompson (*Page Thompson*) deyir: "Adam özünün istirahətinə pul ayıra bilmir."

Hər halda Tompson və digər müsahibə verən gənclər şikayət etmirdilər. Onların hamısının işi var. (Təkcə aspirant kimi təhsil alan Robinsdən başqa) Bu mənzillərdə yaşamaqla onlar özlərini xoşbəxt hesab edirlər. Gəlirlərinin əsas hissəsini əllərindən alan daimi xərclərə baxmayaraq onlardan heç biri bu səbəbdən Nyu Yorkdan başqa hər hansı bir yerdə yaşamaq barədə fikirləşmirlər. Filips: "Mən Nyu Yorka Qaqqenheym Muzeyinə (*Guggenheim Museum*) internaya gəlmişdim. Fikirləşmirdim ki, internadan sonra burada qalacağam. Nəhyət mən Nyu Yorku elə sevdim ki, cələcək karyeramı burada qurmağı qərara aldım. O hazırda *Lack&Associates* şirkətində reklam və istehlakçıların stimullaşdırılması sahəsində ixtisaslaşmışdım.

Mr. MəkDonald isə deyir ki, bu şəhərdə yaşamaq təcrübə qazanmaq deməkdir.

Ročesterdən (*Rochester*) olan 22 yaşlı Cef Peney (*Jeff Penney*) üçün maddi imkansızlıqdan üç dostu ilə yaşamaq məcburiyyətində qalması onunçün çox faydalı olmuşdur. İnformasiya şirkətinin meneceri Artur Anderson (*Arthur Anderson*) ilə birgə yaşayan Peneyin dediyinə görə onlar bir-birindən çox şey öyrənilirlər. Mən bu barədə düşünmüşəm. Biziñc ayrıca mənzil kirayə etməyə imkanımız olsa belə, mən yenə də bir yerdə yaşamağı üstün tutardım.

Mayda açılacaq az kalorili şirniyyatlar təklif edən Sviit Viktori (*Sweet Victory*)-nin mağazalarından birində marketinq kordinatoru işləyəcək xanım Robins və xanım Neter Nyu Yorkludurlar. Kollecdəki, sərbəst həyatlarından sonra əvvəlki kimi yaşamaq çətin olur. Odur ki, onlar ayrıca mənzillərinin olmasını isteyirlər. Onların mövqeyi həm tək həm də yoldaşla yaşamağa imkan verir. Aşağı mərtəbədə vanna otağı, yuxarıda isə əl-üz yumaq üçün yeri, bundan başqa yuxarı mərtəbəyə ayrıca giriş, iki mərtəbəni birləşdirən sprialvari pilləkən var.

Qadınlar, nəhayət, bu mənzili həftələrlə axtardıqdan sonra dostlarının vəsitəsilə tapmışdılar. Xanım Filipsin kirayə xərcləri nisbətən az oldu. O dostunun kirayə etdiyi evi ondan kirayə götürdü.

Dörd nəfər kişinin əhvalatı isə xoşagəlməz olmuşdur. Şəhəri əlek-vələk edəndən sonra onlar fikirləşdilər ki, Vest Sayda (*West Side*) 70-80-ci illərin evlərində yerləşsələr yaxşı olar.

Peni: “Biz bir neçə maklerlə işləməli olduq. Onlar bizim şəhərdə təzə olmağımızdan öz xeyirləri üçün istifadə etməyə çalışırdılar. Onların heç bir hüquqları olmadan bizzən pul almaq isteyirdilər.”

Bu qrupun dördüncü üzvü, 23 yaşlı *Lehman Brothers Loeb*in analitiki Kevin Kalaqhanın (*Kevin Callaghan*) dediyinə görə digər problem bəzi agentliklərin və ev sahiblərinin yenicə işləməyə başlamış məzunları kirayəsin götürməyə tərəddüb etməsi idi. Lakin onlar məhz maklerin vəsitəsilə məzillərini tapmışdılar. Bu mənzil üçün onlar Peninin dediyinə görə birinci ildəki kirayə haqqının 15 faizini ödəyəcəklər. Binada olan üç yataqotağı və üç vanna otağı, bundan əlavə, sağlamlıq otağı, üzgüçülük hovuzu və saunanın olması gənclərin gələcəkdə şəhərin sakit guşəsində mənzil axtarmaq probleminin qarşısını aldı.

Hər üç mənzildə mebel minimum xərclərə başa gəldi. Niterin mənzilli dəki mebelin eksəriyyəti onun bacısının mənzilində (çubuqdan toxunmuş çarpayı), atasının ofisində (iki balaca skamya və bir neçə lampa) və ailələrinin şəhərkənarındaki evlərində (stollar və qamış stullar) lazımsız olan əşyalar idilər. Stollar və bəzi mebellər üzlənmişdir. Hər iki qadının ailəsi onları mətbəx avadanlıqları və yorğan döşək üzləri ilə təmin etmişdilər. Neter deyirdi: “Mənə elə gəlir ki, özümdən təxminən 600 dollar xərcləmişəm.”

Robinsin mebelinin bir hisəsi onun evindəki və tələbə vaxtı yaşadığı otağından götürilmişdir. Divan-çarpayını yayda qazandığı pul ilə alib. Yumşaq istirahət stolu isə nişanlısının kollecdəki otağından götürilib. Palazı babası ilə nənəsi Perudan götürüblər. Qırmızı və tünd qırmızı mələfələrdən əl ilə qalın pərdələr tikiblər.

Kitablar, kitabrəfləri, stereo aparatlari bu kişilərin evlərində olan əsas avadanlıqlardır. Və demək olar ki, aparatura hər otaqda çoxluq təşkil edir. Kollecə oxuyarkən istifadə etdikləri mebellər də onların çox əlin-dən tutur. Kalaqhanın anası gələcəyi fikirləşərək işlənməyən əşyaları saxlamışdır. Bu həmçinin valideynnlərin köməyi idi. Onların oğlanlarının dediyi kimi desək “onlar bu əşyalardan canlarını qurtapmaqlarına şad idilər.” Burada mebel, qab-qacaq, çəngəl-bıçaq var idi. Başqa əşyalar üçün bizim belə qaydamız var ki, işlədəcəyimiz hər hansı bir mebel alı-nanda onun qiymətini yarı-yarı ikimiz də ödəyirik. Biz iki palaz üçün birgə 250 dollar verdik.

Filips valideynlərinin bağışaldığı yaşayış otağı üçün olan divandan (400\$) və rəsmiyyətdən başqa yerdə qalan əşyaları tədricən alır.

Onun indi demək olar ki, hər bir avadanlığı var və o yalnız otağın biri üçün Levelor jaluzləri almaq istəyir. Onun ilk dəfə aldığı 300 dollarlıq

çarpayı olmuşdur. Sonra isə ucuz qımətə brezent stullar, işlənmiş lampa və stol (20\$), dörd stul (hər biri 10\$) almışdır.

O deyirdi: “Məncə mən 400 dolardan az pul xərcləmişəm. Yataq otağı üçün olan çarpayını köhnə əşyalar yığılan otaqdan tapmışam. Stolu isə dostumla birlikdə düzəlddim. Mənim mətbəximdə isə demək olar ki, heç nə yoxdur.

Filips nadir hallarda əyləncəyə vaxt ayırır. O naharda buterbrod yeyir və həftədə yeməyə 50 dollaradan az pul xərcləyir. Həftədə iki dəfə başqa yerdə çörək yemək üçün lazım olan 30 dollar da bura daxildir. Lakin mən çox şeyi özümə rəva görə bilmirəm.

Neter və Robins nadir hallarda xörək bisirirlər. Onlar əsasən başqa yerdə nahar edir və ya hazır yeməklər alırlar. Mənzillərində saxladıqları əsas qida məhsullarına, şirələrə, qazlı sulara gəlincə isə kim nəyi qurtarsa, yerinə alılb qoyur. Neter deyirdi ki, bu yaxşı yoldur.

Bir yerdə qalan dörd kişi isə xörək hazırlayırlar. Onların hamburqları, toyuqları, omeletləri, tərəvəzləri, salatları var. Peni deyirdi: “Hamburqli alana qədər istənilən birimiz onu hazırlaya bilərik. “Burada hər kəs öz otağını səliqəyə salır. Mətbəxdəki törtöküntüsünü arxasınca yiğisidir və paltarlarını yuyur (adətən, ayda bir dəfə, geyinməyə paltar olmayanda).

Kalaqhan deyirdi: “Biz bir birimizlə hesablaşırıq, lakin bir birimizin işinə müdaxilə etmirik. Biz hətta kimin nə qədər pul qazandığını da bilmirik”.

Peni gülürdü: “Məncə, nə olursa olsun, burada qarşılıqlı anlama var. Bu məndən asılı deyil.”

Nyu York Tayms

Fikir verin ki, bu məqalədə mebelin ayrı-ayrı hissələri, onların qiymətləri, necə əldə olunması kimi çoxlu təfsilatlar var. Təfsilatlar istənilən məqaləni mükəmməlləşdirir. Bu halda yaşlı oxocular evin əşyalarla təmin olunması və büdcənin ayrılması problemini yaxşı bilirlər.

Şərhlər

Kollec jurnalistləri çox vaxt tələbə şəhərciyinin qəzetində şərhçi vəzifəsi üstündə rəqabət aparırlar. Həqiqətən də onların işi standart xəbərləri yazımaqla məşğul olmaqdan daha maraqlıdır. Redaktorlar işə başlamaq üçün müxbirləri seçərkən kolecin şərhçisi kimi işləyənləri, özlərinin əsaslı mövzuları yaxşı şərh etməsini nümayiş etdirən məzunlardan bir qədər üstün tuturlar. Bugünkü qəzetlərin əksər şərhçiləri əvvəllər öz qələmlərini ümumi tapşırıqları yerinə yetirməklə sınayan müxbirlər olublar. Bu şərhçi olmaq istəyənlərin adətən keçdiyi yoldur.

Bununla belə, şərhçi olmaq əlçatmaz xəyal deyil. Şərhlər faktiki olaraq bütün qəzetləri bəzəyir və güclü tərəfdarları var. Redaktorlar həmişə yeni ideyaları və nadir stili olan istedadlı yazıçılarla maraqlanırlar.

Lakin “kəşf olunacağınızı” gözləmeyin. Müxbir otağında təlim keçdiğ-dən sonra əgər şərhlər yazmaq istəyirsinizsə, beş-altı şərh yazıb onları qərar verəcək redaktorunuza təqdim edərək öz qabiliyyətinizi göstərin. Şərhləri və üslubu təqlid etməkdən uzaq olun. Mövzuya başqa nöqtəyi-nəzər, başqa təklif-lə yanaşın. Əgər redaktorların və oxucuların xoşuna gələn məqalələr hazırlasınız şans qazanmış olursunuz. Redaktorları əl heyvanlarına, TV, sağlamlığın qorunmasına, maliyyəyə və digər mövzulara marağınızın olduğuna inandırısanız özünüzə inamınız artacaq, buna uyğun hər bir iş yaxşı olacaqdır.

Qəzet tapşırığında hər hansı dəyişikliyə inadkarlıq sayəsində nail ola bilərsiniz. Odur ki, cavab alıncaya qədər işinizi davam etdirin. İşlədiyiniz yerdə cavab almasanız, onda başqa qəzətdə buna cəhd edin. Yadınızda saxlayın ki, bir çox məşhur şərhçilər fəaliyyətlərinə müxbir otaqlarından başlayıblar: *Davy Barry, Mike Barnacle, Ellen Goodman, Robert D. Novak, Molly Ivins, Tony Kornheizer* və bir çox başqaları.

Təklif olunan tapşırıqlar

1. Qəzətlərdən 3 müxtəlif tipdə məqalə götürün. 600 sözdən istifadə edərək, onları təhlil edib öz obyektlərində necə müvəffəqiyyət qazandıqlarını və ya uğursuzluğa düşər olduqlarını göstərin.
2. Böyük qəzətdən hələ də oxucuların diqqətində, yaxud marağında olan təşəbbüskar məqalə tapıb işleyin.
3. İnstytutunuzda fondun artması haqqında material toplayın və izahedici məqalə yazın. Artımın tədris planına, laboratoriya avadanlıqlarına və fakültə statituna necə təsir göstərdiyini qeyd edin.
4. Tələbə şəhərciyində və ya icmanızda bir nəfəri oçerk yazmaq üçün seçin. Şəxs haqqında bacardığınız qədər material toplayın və müsahibə üçün zəng vurun.
5. Növbəti faktlardan istifadə edib məqalə yazın.
 - a. VVKT-FM (*WWCT-FM*) radio stansiyası Peoriya, İllinoisda yerləşir.
 - b. Tomas Kahil (*Thomas Cahill*) Mortonda (İllinois) Bil Klasen Fordun (*Bill Clasen Ford*) satış meneceridir.
 - c. Peoriyadan olan 38 yaşlı Rik Lyus, dəmir ləvhələr istehsalı işçisi, indi işçisizdir.
 - d. VVKT-FM radio stansiyası dinləyicilər arasında keçirdiyi konkursa sponsorluq edir. Dinləyicilər onlara üstündə adları yazılmış açıqlalar göndərmişdilər. Stansiyada bu açıqlardan adları seçdilər.
 - e. Mükafat Aurora avtomobili idi. Bu Kanadada istehsal olunmuş idman maşını idi. Satışda 48 min dollar idi.
 - f. Lyus maşını uddu. Konkurs ərəfəsində avtomobil Bil Klasen Fordda saxlanıldı. Konkurs beş ay əvvəl olmuşdu.
 - g. Lyus maşını həmin an götürmədi. O bildirdi ki, radio stansiyasından ona verilən məlumatata görə əgər o maşını dekabrın 31-dən sonra götürsə, bir il müddətinə vergi ödəməkdən imtina edə biler.
 - h. Stansiya Lyusa maşının kitabçasını və avtomobilin qanunla ona mənsub olduğunu bildirən sertifikati verdi.
 - i. Bazar ertəsi Lyus bir pis xəbər aldı. Ford agentliyindən ona zəng vurub maşını nə vaxt götürəcəyini soruştular. Kahil Lyusa bildirmişdir ki, nəqliyyat

vasitələrini saxlamaq üçün gündəlik xərc 37 dollardır. İndi onun avtomobilinin saxlanması üçün 5,558 dollar ödənilməlidir.

- j. Lyus Klasın agentliyinə qarşı Illinois Prokurorluğununda iş qaldırmışdı. O maşının sahibini axtarır. Lyus deyir ki, o bu məsələdə günahı olmayan üçüncü tərəfdir. Sonra o bildirir ki, saxlanma xərcləri VVKT-FM və Klasın agentliyinə məxsus problemdir.
- k. Dünən (çərşənbə günü) daha pis xəbər almış Lyus deyirdi ki, kaş mən bu konkursda iştirak etməyəydim. Kahil demişdi ki, Lyus maşına sahib olan kimi ştata və yerli hökumətə maşın üçün 1800 dollar vergi ödəməlidir.
- l. Müsahibəsində Lyus demişdir: "Mənə heç kim heç vaxt saxlama xərcləri haqqında bir söz deməmişdim. Hər halda mən özümü itirmişəm, mən pulu ödəyə bilmirəm."
- m. Lyus bildirib ki, Kahil ona maşının avtomobil dayanacağına aparıldığını deyib. Burada mexanik hər iş saatı üçün 65 dollar alır. Kahil bunu təsdiq edə bilər.
- n. Hələ heç maşının yanına getməmiş Lyusa Kahil bildirib ki, o saxlama xərclərini ödəməmiş maşını götürə bilməz.
- o. Aurora əldə düzəldilmiş maşındır.
- p. Lyus hal hazırda 1982-ci ildə istehsal olunmuş Plymous (*Plymouth*) sürür. Maşının mühərriki pis işləyir və təkərlərin şinləri dəyişdirilməlidir.

XII FƏSİL

Xüsusi reportajlar

Baxmayaraq ki, sizin hər hansı bir sahənin mütəxəssisi kimi journalistik fəaliyyətə başlamağınızı şans azdır, ixtisaslaşmış jurnalistika media üçün getdikcə vacibləşir və bu sizin gələcək planlarınızın bir hissəsi olmalıdır. Saysız-hesabsız mövzuların şərh edilməsi mürəkkəb işdir. Bu çətinliyin öhdəsindən gəlmək üçün müəyyən sahə üzrə möhkəm biliyi olan müxbirlər, onların bu bilikləri adı oxuculara çatdırmaq bacarığı və xüsusi məlumatın haradan alınması haqqında tam anlayışlı olmaları tələb edilir. Skrips-Hovard Qəzetiinin (*Scripps-Howard Newspaper*) apardığı sorğuda aşkar olundu ki, orta və böyük həcmli qəzetlərin redaktorları jurnalistik bacarığı, humanitar elmlərdən geniş məlumatlı və həmçinin hesab, kompüter bilikləri və marketinq üzrə təhsili olan işçilər axtarırlar.

Peşə təcrübəsi olan və yaxud olmayan jurnalist tələbələrin çoxu ixtisaslaşmaq istədikləri elm, siyaset, tibb və ya hüquq sahəsi üzrə magistraturaya daxil olurlar. Sonuncu sahəyə gəlincə, bəzi jurnalistlər hüquq fakültəsini ancaq bu sahədən yazmaq fikrile bitirirlər. Buna baxmayaraq jurnalistika məktəbinin tələbəsi kimi seçdiyiniz sahədə əsas, yaxud ikincidərəcəli fənlər götürməklə ixtisaslaşa bilərsiniz.

Digər mövzularla yanaşı siyaset, hüquq, humanitar elmlər, beynəlxalq işlər, ətraf mühit və tibb sahəsi üzrə mütəxəssisləri adətən daha böyük, yəni büdcələri kifayət qədər çox işçi saxlamağa imkan verən qəzetlərdə tapmaq olar. Bununla belə, kiçik qəzetlər özünüüzü ixtisaslaşdırmaq üçün yaxşı yerdir. Siz elm və təhsil kimi xüsusi sahəyə dair çoxlu məqalələr nəşr edən qəzetdə rəhbər kimi işləyə bilərsiniz. Bu məqalələrin əksəriyyəti teleqraf vasitəsilə alınır, bəzilərinin mövzusu isə qəzetiñ çap olunduğu ərazidən götürülə bilər. Əgər sizin müəyyən bir sahəyə marağınız varsa, oradan könüllü olaraq yapışın. Mərkəz həyatı ilə bağlı jurnalistikada ixtisaslaşıbsınızsa, sizi işə qəbul edən redaktora bu sahədə mövzu əldə etmək təcrübənizin olduğunu asanlıqla deyə bilərsiniz. Jurnalistikanın əksər incəlikləri iş zamanı öyrənilir ki, indi siz bununla məşğulsunuz. Biz siyasetdən yanan səriştəli bir müxbir tanıyırıq. O bu sahədə yanan ən bacarıqlı müxbirin daha vacib hadisəyə görə şəhərdən çıxdığı üçün şərh edə bilməyəcəyi mövzunun ona tapşırılmasını xahiş etmiş və beləliklə bu sahəyə gəlmişdir. Əsas müxbir pensiyaya çıxdıqdan sonra dostumuz asanlıqla irəlilədi və burada tam püxtələşdi.

Ixtisaslaşmaya doğru meyl əsrlərlə əsas tutulmuş “müxbir hər mövzuda məqaləni şərh etməlidir” anlayışını boğur. Bu romantik bir fikirdir və hələ də mövcuddur. Ümumi tapşırıq almış müxbirlər lətin kəsilməsindən başlayaraq ta kokain satanların həbsinə qədər düzülmüş müxtəlif məqalələri şərh etməyə

məcburdular, ancaq dünyanın işləri daha da mürəkkəbləşdiyi üçün hadisələr-dən yalnız faktları verməklə reportaj hazırlamaq onu tam izah edə bilməz. Bəzi məqalələrin anlaşılı olması üçün onların daha çox təfsilata, izahata və şer-hə ehtiyacı var. Məsələn, təbiət və tibb elmləri o qədər sürətlə inkişaf edir ki, yalnız həmin sahənin mütəxəssisi olan yazıçılar bu inkişafla ayaqlaşar və onların əsas mahiyyətini seçib adı oxuculara çatdırır bilər.

Onlar müəyyən sahədə ixtisaslaşmaqla yanaşı əlbəttə ki, öz biliklərini aydın dildə vermək bacarığına da malik olmalıdır. Yaxşı yaza bilməyən biokimya üzrə elmlər doktoru ilə elmi dərəcəsi olmayan, lakin düzgün məlumatları toplamaq meyli və məlumatları anlaşılı çatdırmaq bacarığı olan müxbir arasında seçim qoyulsa, redaktor sonuncunu seçəcək. Əgər jurnalistlər bildiklərini aydın və sadə dildə çatdırır bilmirlərsə, onda bu bilik nəyə lazımdır?

Xoşbəxtlikdən qəzet və jurnalların çoxunda və bir sıra televiziya stansiyalarında müəyyən sahələrdən geniş məlumatı olan və biliklərini çatdırmaq üçün rəqabət aparan müxbirlər vardır. Belə halda onlardan yada birinci düşən, “Nyu York Tayms” qəzetiñin tibb sahəsinin müxbiri tibb elmlər doktoru Loren Otman; (*Lawrence Altman*) məqaləsi ruhanilər tərəfindən qiyətləndirilmiş “Los Anceles Taymsın” dinlə bağlı mövzuları şərh edən Larri Stammer (*Larry Stammer*); “San Fransisko Xroniklin” mükafat almış elm sahələrindən yazan müxbiri David Pelman (*David Perlman*) və “Nyusvik” jurnalının biznes icmalçısı Ceyn Brayntdir (*Sane Bryan*). Bu jurnalistlər və onlara bənzər başqa mütəxəssislər əvvəl özlərini ümumi tapşırıqları yerinə yetirən müxbir kimi təsdiq edərək öz ixtisaslarını artırmağa illərlə vaxt sərf edirlər. Bu kitabda hər bir ixtisas haqqında müfəssəl danışmağa kifayət qədər yer yoxdur, ancaq gəlin daha ənənəvi olanları araşdırıraq.

Təbiət və tibb elmləri

Sovet İttifaqı 1957-ci ildə Sputnik süni peykini kosmosa buraxana qədər Amerikanın kütləvi informasiya vasitələri öz işçilərinə təbiət elmləri ilə məşğul olan müxbirləri də əlavə etmək haqda ciddi fikirləşmirdilər. Bu tekçə Bir-ləşmiş Ştatlar hökuməti və Amerika elmi icmaları üçün deyil, həmçinin qəzətlər, jurnallar və tele-radio üçün oyanış zəngi idi. Əvvəlcə teleqrafla yayılan xəbərlər xidməti, “Nyu York Tayms” və “Vaşinqton Post” kimi bəzi qabaqcıl qəzətlər təbiət elmlərindən xəbərdar olan yazıçıları dəstəklədilər. Sputnik bütün ölkədə dünyanın yeni eraya daxil olması anlayışını yaratdı. Kütləvi informasiya vasitələrindən isə bu, kosmos keşfinə heyran olan oxucuların və tamaşaçıların izahat istəməsi demək idi. Belə yazılar vermək tekçə kosmos raketləri deyil, həmçinin elm aləmindən xəbərdar olan ixtisaslaşmış reportajlar hazırlayan jurnalistlərin artması ilə mümkün idi. Öz sahələrində dərin məlumatları olan kişilər və qadınlar bildiklərini aydın ingilis dilində çatdırmaq bacarığı ilə birləşdirirlər. Onların mətbuat konfransında alımlərə verdikləri suallar əhatəli və mühüm olur. Faktdır ki, belə yığıncaqlarda bəziləri ümumi tapşırıqlar alan müxbirin müsahibə “elementar” suallar verməsinə əsəbləşirlər.

Təbiət və tibb elmləri üzrə ixtisaslaşan ən yaxşı müxbirlərə alımlar və həkimlər hörmət edirlər. Kaliforniya Universitetinin dəri xərçənginin nadir formasının irsi yaranması səbəblərini kəşf edən həkim Con E. Kliver (*John E. Cleaver*) hesab edir ki, tədqiqat üçün ona ideyanı David Perlmanın məqaləsi vermişdi.

Təbiət və yaxud tibb elmlərindən yananlar (kiçik qəzetlərdə bir nəfər hər ikisini şərh edə bilər) bir gözünü məlumatlı peşəkar olmayan oxucuların, digərini isə reportajın yanlış olması haqda cəld şikayət edə biləcək ziyalı elitanın üstündə saxlayırlar. Burada yaxşı bir tərəf var. Müxbirlər elmi tədqiqatları həddən artıq sadə dildə yaza bilməzlər, ancaq burada tamamilə təbiət elminin terminlərindən də istifadə etmək olmaz. Onlar həmçinin yadda saxlamalıdırıllar ki, təbiət elmləri və tibb sahəsindəki kəşflər xərcəng, ürək çatışmazlıqları və yaxud onları narahat edən başqa xəstəlikləri müalicə etmək üçün heç nədən çəkinməyən oxucular tərəfindən başa düşülməyərək və ya düzgün izah olunmayaraq milyonlarla insanın həyatına təsir göstərə bilər. Demək, təbiət və tibb mövzusunda yanan yazıçılar məsələn, təcrübənin perspektiv olmasına baxmayaraq insanlar üzərində deyil, siçanlar üzərində aparıldığını və bunun illərlə davam edən bir prosesdə yalnız ilk addım olduğunu aydın qeyd etməlidirlər. Təsirli polio vaksinin tapıldığıni elan etməzdən əvvəl çox illər tədqiqat aparılmışdı.

Kaliforniya Universitetinin Səhiyyə məktəbi (*Berkeley Kaliforniya Universiti at Berkeley Uelnes Letterdə* tibb sahəsinin yazıçılarına təkliflər verir:

- Nəticə çıxarmığa tələsməyin. Hər hansı bir tədqiqat sizə səhhətinizi qorumaq üçün gördüğünüz tədbirləri dəyişməyə səbəb deyil. Maraqlı tapıntı ilə ümumi sağlamlıq məsləhətini fərqləndirin.
- Həmişə məna axtarın. Yaxşı müxbir – və məsuliyyətli alim – həmişə tapıntıları digər tədqiqatların məzmununda verecek. Hələ də tipik qəzet məlumatı nadir hallarda digər elmi əsərlərə istinad edir.
- Əgər bu heyvanlar üzərində yaxud başqa bir laboratoriyyada aparılan tədqiqat idisə, onda belə məlumatı verərkən ehtiyatlı olun. Uzun müddət laboratoriya tədqiqatları belə fikir yaradırdı ki, saxarin siçovullarda xərcəng xəstəliyi yaradır, ancaq epidemioloji tədqiqatlar sonradan göstərdi ki, bu insanlarda xərcəng xəstəliyinə səbəb olmur.
- Mətbuat konfransları və hay-küylü reklamlarla ehtiyatlı olun. Alımlar, hələ tibb jurnallarının redaktorlarını demirik, əsas qəzetlərin ön səhifəsində çıxmalarını və öz tədqiqatları haqqında xəbərlərin axşam buraxılışında eşitməyi xoşlayırlar. Haqqında danışilan tədqiqatın məhv ola bilməsi faktı və ya inandırıcı olmaması yaxud köhnə xəbər olması qeyd olunmaya bilər. Bu o demək deyil ki, siz heç nəyə inanmamalısınız. Həqiqət həmçinin sensasiyalı reklam ilə gələ bilir.
- Tədqiqat iştirakçılarının sayına və tədqiqatın müddətinə fikir verin. Tədqiqata kömək edənlərin sayı az, müddəti qıсадırsa kəşflərin yanlış olması ehtimalı bir o qədər böyük olur.

Bu dəyərli məsləhətlər tibb və təbiət elmlərindən yanan müxbirlər üçündür, ancaq daha təcrübəli müxbir bu dərsləri çoxdan öyrənib və nadir hallarda səhv edir. Faktiki olaraq onlar hətta bəzi mətbuat konfranslarında da görünmürələr, cünki materialın reportaj üçün dəyişdiriləcəyini, yaxud onun şübhəli mənbədən alındığını bilirlər. Əlavə olaraq, mətbuat konfranslarına gedərək onlar eşitdiklərinin doğruluğu haqqında digər ekspertlərin rəyini bilmək üçün telefondan istifadə etməyə başlayacaqlar. Bundan sonra onlar yazacaqlar.

Mətbuat Birliyində uzun müddət işləmiş təbiət elmlərindən bəhs edən mərhum Alton Bleyksli (*Alton Blakeslee*) bir dəfə bildirdi ki, onun yazısının əsasını “aydın izahatla davam etdirilən sadə bir yön təşkil edirdi.”

O əlavə edirdi ki, təbiət elmləri haqqında yazmaq digər sahələrdən yazımdan daha çətin ola bilər. Belə ki, müxbir oxucunun mövzu haqqında ümumi məlumatı olmasını güman etməməlidir. “Siz oxucunun sadəlövhələyünə hörmət etməlisiniz” – o dedi. “Məqaləni insanlar üçün anlaşıqlı yazın. Texniki terminlərdən yalnız onları həmin dəqiqli izah edəcəyiniz halda istifadə edin. Sonra, növbəti məqalələrdə oxucuların sizin əvvəl etdiyiniz izahatları yadda saxladıqlarına ümid etməyin. Yenidən izahat verin.”

“Layf” jurnalı və bir neçə qəzetlərdə təbiət elmləri mövzusunu şərh etmiş keçmiş yazıçısı Con Frayd (*John Fried*) bildirdi ki, alimdən müsahibə alarkən, “Onun nə haqqında danışdığını tam anlayana qədər suallar verirəm. Əgər izahatların mənə çatmadığını görünərsə, onda onlardan bunu yenidən izah etməklərini xahiş edirəm.”

Elmi mövzularda səkkiz kitabı, həmçinin *Riders Diqgest* (*Rider's Digest*) və digər jurnallara məqalələr yazmış Con Frayd bildirdi ki, o, məqalələr üçün ideyaları elmi jurnallar oxumaqla tapır və sonradan alımlar bu yazıları onun üçün “tərcümə” edirlər.

Tibb haqqında xüsusi sahəyə həmçinin milyonlarla insanın sağlamlığı məsələsinə toxunan ictimai sağlamlıq bölməsi də daxildir. Belə məqalələrin mənbələri tibb işçisi olmayan dövlət xadimi, eləcə də sağlamlığın keşiyində duran rəsmi şəxslər ola bilər. Hər ikisi, yeməkdən yaranan ölümə səbəb olan infeksiyalar olan *E. coli* və *salmonella*¹ bakteriaları, pis yeməklərin verildiyi restoranların adını çəkən və xəstəlikdən necə qorunmaq haqqında xəbərdarlıqlar verən mühüm məqalələrə mövzu verir.

Tibbi mövzuda hazırlanan reportajlarda ən son problemlərdən biri xalqın sağlamlıq sığortasının hökumətin tibbi yardım programından kənar olmasınaidir. Təxminən hesablanmışdı ki, amerikalıların 45 milyonunun heç bir sağlamlıq sığortası yoxdur. Bu həm siyasi, həm də tibbi məsələdir. Respublikaçılar və Demokratlar arasında mübahisə doğurur.

Digər əsas mövzu profilaktik müalicəni sixışdırın və qiymətləri salmaq üçün təbabətə biznes tərəfdən yanaşan HMO-nun nüfuzunun artmasıdır. Bu sistem həkimlər, eləcə də ictimaiyyət arasında ziddiyyətlər yaradır.

Təbiət elmlərindən yanan müxbir qəza nəticəsində ictimaiyyətin həyatına təhlükə yaradan toksik kimyəvi maddələrin axması haqqında məqalə yaz-

¹ Баярысаг чиопляри

maq üçün çağrıla bilər. Eyni zamanda panika yaratmamaq vacibdir. Təmkinli müxbir sakinlərə çırklənmədən qorunmaq üçün nə etməli olduğunu izah etməklə təhlükənin gələcək fasadlarını göstərmək üçün ekspertdən əsaslı, dəqiqlik məlumat toplayır. Əlbəttə, lazımlı olarsa, rəhbərlik çırklənən ərazidən bütün sakinləri köçürəcəkdir.

MB-nin müxbiri Bob Loki (*Bob Locke*) işlədiyi sahəyə onun vacibliyinə inandığı üçün gəlmışdı. O qeyd edirdi:

Elm və texnika gündəlik həyata daha çox təsir göstərir. Bu əslində İİ Dünya müharibəsindən sonra başlanmışdı, ancaq biz onu yalnız indi tam mənası ilə anlayırıq. Tibdə geniş təsirə malik olan genetikanın tətbiqindən tutmuş kosmosda kommersiya və sənayenin zəif başlangıçına qədər bir çox sahələrdə kəşflər oldu. Mayalanmanın qarşısını alan həblərdən və sonsuzluq problemi olan ailələr üçün analiz borularından tutmuş uzun ömürlülüyü saxlamağa qədər hər bir şey təbiət elmlərindən faydalananıbdır. Ancaq bəzən bizim yaratdığımız kimyəvi maddələr dənizindən də istifadə olunur.

Loki (*Loske*) qeyd etdi ki, onun işi “məndə olmayan cavabları vermək yox, suallar qaldırmaq, ictimaiyyətə korkoranə inam və yaxud səbəbsiz qorxu əvəzinə faktlara əsaslanaraq qərarlar qəbul etməsi üçün kifayət qədər məlumat verməklə kömək etməkdir.”

Təbiət və tibbə dair məqalə üçün zəruri olan zəngin məlumatın və oxunaqlı dilin yazıda olması bu məqalədə nümayiş etdirilib:

Skot Alen (*Scott Allen*)

Uzaq Yuta gölündəki kiçik liman, suboyu 90 mil məsafədə uzanan yeganə qayıq dayanacağı onun əsasında işlədir. O səhradan keçən Somali həkiminə dəvənin üstündə dərmanlar olan soyuducunu işlətmək üçün lazımdır. O, Boston Limanındaki heç kimin yaşamadığı adada tualetlərin ventilyatorlarını hərəkətə gətirir.

Günəş enerjisindən istifadə gözlənilmədən qeyri-adi yerlərdə meydana gəldi. O on illər ərzində elektrik xətlərinin çəkilməsi mümkün olmayan, ya da çox baha başa gələn yerləri tamamilə yararlı, aşağı-vatlı elektrik enerjisi ilə təmin etdi. Bir neçə kiçik şirkətlər üçün əlverişli bazar yaratdı.

İndi, ətraf mühitə nəzərən ideal enerji mənbəyi olan günəş enerjisi nəhayət axşam saatlarında elektrik enerjisiniə çevrilə bilər. Günəş şüalarını elektrik enerjisiniə çevirən fotoqalvanik elementlərin qiyməti, keçmiş prezident Karter daxili su qızdırıcıları üçün onları Ağ evin damında yerləşdirildikdən sonra 75 faiz aşağı düşdü. Günəş enerjisi ilə işləyən avadanlıqlar hazırlayan şirkətlər tələbatı ödəmək üçün sürətlə çoxalırlar.

Günəş enerjisi “indi Henri Fordun sənayeyə konveyer istehsal üsulu gətirməzdən əvvəl 1905-ci ildə mövcud olmuş avtomobil sənayesinin yerindədir.” – deyə Nyu Yorkdakı “Niagara Mohawk Power”in vitse prezidenti və “Utility Photo Voltaic Group”un rəhbəri Andi Vesey(Andy

Vesey) bildirdi. “Konveyer üsulu qiymətləri aşağı saldı, bu fotoqalvanik-lərin konveyer üsulu ilə istehsalı vaxtı da baş verəcək.”

Günəş enerjisinin sıfarişçiləri enerji böhranının olmaması faktına bax-mayaraq artdı. İndi vəziyyət günəş enerjisi istehsalının hay-küy yaratdığı 1970-ci illərdəki kimi uğursuz deyil. Enerjinin qiyməti 1990-ci illərdə aşağı idi. Mazutun, kömürün və ya təbii qazın yaranmasından alınan elektrik enerjisi ucuz qiymətə başa gəlirdi. Bu da ölkədə baha qiymətə başa gələn günəş batareyalarından enerji almağa demək olar ki, imkan vermirdi.

Ancaq iki milyard insan hələ də elektrik enerjisi olmayan inkişaf edən ölkələrdə kömür tozundan istifadə edirlər. Məsələn, Hindistan günəş enerjisilə işləyən minlərlə telefon qoşmuşdur və Meksika da əsrin sonuna qədər 60 min kəndi günəş enerjisi ilə təchiz etmək istəyir.

On ildən çox kölgədə qaldıqdan sonra günəş enerjisindən istifadə olunan günəşli günün tezliklə bu ölkəyə də gələcəyini göstərən çoxlu əlamətlər var.

- Günəş batareyaları düzəltmək üçün Birləşmiş Ştatların ən azı dörd fabriki, eləcə də sənayedə çəvriliş edə bilən nəhəng enerji istehsalçıları, Amoko və Enron fabrikları də işləyir. Olduqca çox təmiz silisium qatlarından düzəldilmiş indiki panellərdən fərqli olaraq, Amoko və Enronun yeni “nazik pylonka” texnologiyası ucuz qiymətə silisiumun pulverizator ilə şüşəyə və yaxud digər örtük materiallarının üstünə vurulmasına imkan verir.
- Mühəndislər və memarlar son beş ildə dünyanın müxtəlif yerlərində, 5 min evdə və digər təkiliyərde işıq batareyaları quraşdırıblar. Bu iş günəş enerjisi verən qurğunu ilkin tikintinin bir hissəsinə çevirməklə qiymətləri salmağa və effektivliyi artırmağa yönəlmış beynəlxalq layihənin bir hissəsi idi.

Mart ayında Bostondakı *Northeast Sustainable Energy Association* konfransında izah edilməsi planlaşdırılan nəticələr heyrənədici idi. Məsələn, (Main) Kennebankport şəhərindəki yeni binanın damında qont əvəzinə bir tərəfində fotoqalvanik lövhələr, digər tərəfində isə su qızdırmaq üçün günəş panelləri vardır. Bu layihə ev sahibi Vilyam Lorda 47 min dollara başa gəlmüşdi, ancaq o, hər il təxminən 1500 dollar enerji puluna qənaət edir və ənənəvi dam örtüyü və qızdırıcı sistemi üçün minlərlə dollar pul xərcləməli deyil.

- Bacarıqlı adamlar işıq batareyalarını dəmir məmulatları dükənindən alıb quraşdırı bilirlər. Onları ucuz işıq lövhələri ilə təmin etmək üçün altı şirkət rəqabət aparır. Günəş şüalarını dəyişən cərəyanaya keçirən panel və konvertorları üçün qiymətlərin 1200-dən 1500 dollara qədər olması gözlənilir. Bu avadanlıqlarla elektrik enerjisi indiki normalarla ildə 75-80 dollara başa gələcək. Və normalar qalxdıqca onların da qiyməti artacaq.

Günəş enerjisi həm ətraf mühitin qoruyucuları, həm də müəssisə sahiblərini boş vədlər verərək şirnikləndirməkdə davam edir. Sakit və

ətraf mühit üçün zərərsiz olan bu üsul bir çox vasitələrdə külək enerjisindən daha cəzbedicidir, çünkü sıradan çıxası və yaxud uçan quşları öldürəsi heç bir narahatedici hissəsi yoxdur.

1980-ci illərdə olan təcrübələr göstərdi ki, fotoqalvaniklər baha olsa da həqiqətən işləyirlər. Hazırda bağlı olan Ranço Seko nüvə enerjisi zavodunun yaxınlığında 1984-cü ildə tikilmiş 2 meqavatlı, günəş enerjisi stansiyasında bir fakt qeyd edilir ki, böyük məbləğdə ilkin investisiyadan sonra günəş panelləri demək olar ki, heç bir əlavə xərc çəkilmədən elektrik cərəyanı yaradır.

“Biz təmirə çox az pul xərcleyirik,” – deyə Ranço Seko panellərin sahibkarı olan Sakramento Munisipal Yutiliti Distriktilin baş meneceri Can Skori (*Jan Schori*) bildirdi. “Biz onları təmizləmirik. Yağış yağanda onlar yuyulur və əlbəttə ki, yanacaq pulsuzdur.”

Boston Qlob (Boston Globe)

Bu məqalənin gözəlliyi oradakı texniki mövzunun aydın izah edilməsidir. Və yenə də müxbir məqalədə təfsilatlar verir ki, bu da günəş enerjisinin imkanlarını oxucuya asan başa düşməyə şərait yaradır. Odur ki, onları oxucular üçün “yazmağa” ehtiyac qalmır. Bu həmçinin aydınlaşdır ki, müəllif günəş enerjisinin keçmişdəki istifadəsini araşdıraraq öz məqaləsini yazmağa əvvəlcədən hazırlanmışdır. Əgər nəşriyyatın kitabxanasında sizə lazım olan məlumat yoxdursa, onda “adətən gümanınız gələn şəxslərlə” – əlaqəli məqalədə boş qalan yerləri doldurmağa kömək edə bilən ekspertlərlə telefon vasitəsilə əlaqə yaradın. Siz ekspertləri haradan tapırsınız? Təbiət və tibb elmlərindən yazan təcrübəli müxbirlər əvvəller müsahibə götürdükləri və yaxud tanıldıqları adamların siyahısını saxlayırlar. Burada həmçinin “American Men and Women of Science”, “Current Biography” və nəşriyyatın kitabxanasında və yaxud həm kitabxanada, həm də INTERNET-də əldə edilə bilən “American Medical Association’s Dictionary of Medical Specialists” məlumat kitabı kimi istinad edilən kitablar var.

Təhsil xəbərləri

Təhsil ölkənin mətbuatında əsas sahədir. Kiçik qırmızı məktəb binası daha böyük binalarla, məktəb bürokratik sistemi daha yüksək bürokratik mərtəbələrlə əvəz edildi. Buraya uşaq baxçasından tutmuş magistraturaya qədər yol keçən milyonlarla tələbələr daxildirlər. Bu inkişaf kapital qoyuluşu, təhsil fəlsəfəsi, irqi integrasiya, məktəb sahəsinin təhlükəsizliyi, müəllimlərin iş müddətləri, məktəblərdə ibadət, atletika növlərinin seçimi və s. sahələrdə böyük problemlər yaratmışdı. Təhsil sahəsinin müxbirləri sadəcə məktəb şurasının yiğincaqlarını şərh etməklə və ilin fəxri tələbəsi haqqında yazmaqla öz fəaliyyətlərini tam yerinə yetirə bilmirlər.

Kütləvi informasiya vasitələrinə məlumdur ki, təhsil bir sistem kimi cəmiyyətin əsas hissəsindən ayrılmamalıdır. Məktəbdə ibadət, cinayət, naharların maliyyələşdirilməsi və uşaqların məktəb avtobusu ilə aparıb gətirilməsi kimi məsələlər siyasetçilər və ictimai quruluşun üzərinə atılır. Məsələn, ön səhifə məqalələri mühacirlərin axını və onların məktəb sisteminə təsirləri ilə bağlı mübahisələrdən danışırlar. Təhsilin iki dildə aparılıb aparılmaması hər iki halda qızğın söhbətlər yaradır. Müəllimlər yüksək maaş almağa, universitetlər isə artan təhsil haqqını aşağı salmağa çalışırlar.

Təhsil sahəsinin müxbirləri bütün bunlar üzərində gündəlik əsaslarla işləyirlər. Kiçik icmalarda təhsil sahəsinə bütün təbəqədən olan məktəblər da-xildir: K-12¹ və bundan başqa icmadakı kollec, əgər varsa. Büyük qəzetlərdə təhsil sahəsi üç və ya dörd mütəxəssis arasında bölünə bilər. Onların biri və yaxud ikisinin işi ibtidai və orta məktəblər üzrə, digərləri isə kollec və universitetlərlə işləyirlər. Onların mənbələrinə müəllimlər, direktorlar, məktəb şurasının rəhbərləri, kollec rəhbərliyi, universitet rektörleri, dekanlar, VMB² liderləri, tələbələr, tikinti mühəndisləri və çox vaxt məktəbin və ya kollecin yerləşdiyi ərazininin şərhçisi daxildir.

Öz sahələrini mükəmməl bilən fəal təhsil müxbirləri xəbərlərin yaranmasını gözləmirlər. Onlar öz sahələrinin faktiki xəbərlərdə verilə bilməyən, lakin haqqında müfəssəl danışılmalı bəzi aspektləri barəsindəki eyham və ya hər hansı duyuma əsasən bildiklərindən istifadə edərək mövzunu işləyirlər.

Istər standart, istərsə də ətraflı məqalə olsun, təhsil müxbiri çox vaxt mürəkkəb hesab edilən mövzuları götürməli və onları oxucular üçün anlaşılı etməlidir. Belə müxbir üçün yeganə başağrısı təhsil üzrə peşəkarların öz aralarında jarqonlarla danışması və öz peşə jurnallarındakı sonu görünməyən məqalələrdə onlardan istifadə etmək meylləridir. Müxbirlər belə mütəxəssislərin istifadə etdiyi jarqonları oxucular üçün anlaşılı dildə yazmalıdır. Məqalə yazarkən bu ifadələrin aydın ingilis dilinə çevriləməsinə fikir vermək lazımdır.

Aşağıdakı məqalə təhsil məsələsilə bağlı təşəbbüskar yazıya bir nümunədir. Bu elə bir məlumatdır ki, mətbuatın diqqətindən kənarda qalmır.

Devid C. Smolar (*David J. Smollar*)

Kimya kitabı:

74,70 dollar.

Ka-çinq!¹

Fizika kitabı:

80 dollar.

Ka-çinq!

¹ K-12 – Amerikada təhsil sisteminin bətən mərhələlərini gəstərən simvol (uşaqların baxcasından magistraturaya qədər)

² VMB – (Valideyn Məməllim Birliyi) – PTA (org.)

¹ Ka-çinq (Ka-ching. org.) – Kassada satılan olduğunu gəstərən zəngin səsi.

Maşın alətlərinin texnologiyası:

61 dollar.

Ka-çinq!

İbtidai xətti cəbr:

61, 50 dollar.

Ka-çinq!

Yenə də kollec tələbələrinin kitab alma mövsümü gəldi, kassanın ümumi məbləği isə dəhşətlidir. İrvindəki Kaliforniya Universitetinin yuxarı kurs tələbəsi Fat Çiem (*Phat Chiem*) keçən həftə öz kredit kartından 263,32 dollar debetə yazdı, aşağı kurs tələbəsi Brayn Şı (*Brian Shea*) üçün 215,76 dollara başa gəldi. Birinci kurs tələbəsi Vivyen Li (*Vivian Lee*) plastik pulunu 248,89 dollar azaltdı.

Hər saatdan bir böyük rəqəmlər KUİ Kitab mağazasının satış yerlərində görünür və tələblər onları ödəmək üçün məzлum-məzлum sıraya düzülürdülər.

Tələbələr böyük mexanizminin dişləridirlər – keçən il ölkə boyu kollec dərsliklərinin satışından götürülən ümumi məbləğ 2,75 milyard dollara çatdı. KUİ-də yeni və işlənmiş kitabların satışından əldə edilən pul təxminən 6 milyona qalxmışdır; Fullertondakı Kaliforniya Dövlət Universitetində bu qiymət 6, 5 milyona çatmışdır.

Və hər yerdə tələbələr qiymətlərdən o qədər şikayət edirlər ki, Kal Steyt Fullerton kitab mağazası işçiləri hər dərsliyin arasına hər bir dollarin hara xərclədiyini ətraflı göstərən vərəq qoyurlar. Bu vərəq mağazanın hər dollardan 3, 9 sent gəlir götürdüyüünü göstərir. Beləliklə, tələbələr mağazanın menecerini müasir King Midas hesab etmirlər.

“Bu sadəcə elə bir şeydir ki, biz tələbələr onunla qarşılaşmalıyıq,” – KUİ-in birinci kurs tələbəsi Daniel Koy (*Daniel Choi*) dedi. “Siz qiymətlərdən narazınızı, ancaq dərslikləri almalısınız.”

İşlənmiş kitablar tələbələri xilas edə bilər. Satılan yeni, işlənmiş bütün kitabların yarısı kitab mağazalarına və kitabları topdansatan satıcılara yenidən satılır.

KUİ-in siyasi elmlər üzrə professoru və dərslik müəllifi Ceyms Danzincer (*James Danzinger*) bildirdi: “Kitabların qiyməti göstərir ki, bir çox tələbələr öz kitablarını “kirayə” götürürlər və onları saxlamırlar.”

Danzincer dərsliklərin iqtisadi cəhətdən əlverişliliyini ilk dərs günü tələbələrinə izah etməklə özünün tapşırıqlar kitabı haqqında gözlədiyi şikayətlərin qarşısını aldı.

Ancaq kitabların əksəriyyətinin tələbələrdən onun əsl qiymətinin 20 faizinə və ya daha aşağı qiymətə alıb öz ilkin qiymətinin təxminən 75 faizinə satlığından hətta işlənmiş kitabların qiymətləri də tələbələrin çoxuna böyük zərbə vurur.

“Əlbəttə biz kitabları yenidən satırıq, ancaq (kitab mağazaları) 25 dollarlıq kitaba 8 dollar qiymət deyərək sizə çox pul verməyəcəkdir,” – KUİ-nin ikinci kurs tələbəsi Letisia Solorzano (*Leticia Solorzano*) dedi.

Dərslik biznesi ilə məşğul olanların hamısı – professorlar, naşirlər, mağaza menecerləri qiymətlərin dözülməz olması ilə razılaşırlar. Ancaq qiymətlərin həqiqətən də çox yüksək olmasına və əgər belədirse nə üçün və buna kimin məsuliyyət daşımamasına dair heç bir ümumi rəy yoxdur.

Naşirlər göstərirler ki, inflyasiyanı əks etdirən dərsliklərin qiyməti şirniyyatlardan tutmuş pianinolara və Kal Steytin (*Cal State*) təhsil haqqına qədər başqa tələbat məhsullarından az qalxb. Qiymətlər yüksək görünürsə, naşirlər kitab mağazalarını həddən artıq işlənmiş kitablar satdıqlarına və bununla da onları tez-tez öz gəlirlərindəki dəyişiklərin qarşısını almaq üçün yeni, müasir kitablar çap etməyə vadar etdiklərinə görə günahlandırırlar.

Kitab mağazası menecerləri bildirdilər ki, məsələ qiymətdə deyil, dəyərdədir: əgər tələbə kitabın dərslərdə müvəffəqiyət qazanmaq üçün əsas vasitə olduğunu anlayırsa, onda o heç vaxt onun qiymətinin münasib olmadığını fikirləşməyəcək. Əgər qiymətlər yüksək görünsə, onda menecerlər yeni və bahalı kitabları çox tez-tez nəşr etdiklərinə və tələbələri işlənmiş kitablar tələb etməyə məcbur etdiklərinə görə naşirləri günahlandırırlar, bununla da yalnız qiymətlərin yeni dövriyyəsi başlayır.

Professorlar bu işdə özlərinin gücsüz olduğunu bildirirlər. Qiymətlər yüksək olduqda, onlar işlənmiş kitablar üçün qonorar almadıqlarından şikayət edir və yeni kitab yazmaqdan başqa çıxış yolları olmadığını bildirirlər.

“Qiymətlərə dair tələbələrə deməyə qısa cavabım yoxdur,” – Orinc Koast Kollecin kitab mağazasının meneceri və Kollec Mağazaları Milli Birliyinin şura üzvü Devid Holkomb (*David Holcomb*) dedi.

“Tələbələrin əksəriyyəti həqiqətən bunun səbəbini bilmək istəmir-lər,” – Holkomb dedi. “Ancaq götürdüyüm iki kursa əsaslanaraq mən qiymətlərin çox vaxt yüksək olmasında tələbələrlə razılaşıram.”

Tələbələri kitab çantası ilə sıranın arxasında qoyan çətinlikləri təsvir etmək üçün Orinc Koast Kollecinin (*Orange Coast College*) dəniz-biologiyası müəllimi Tom Harrisonun (*Tom Garrison*) məşhur dərsliyini götürür. Onun “Okeonoqrafiya” adlı dərsliyi Holkombun dili ilə desək “təhlükəsiz zərbə”dir. Onun kitabı 20 mindən çox tirajla ikinci dəfə nəşr edilir və bu kitab Stanford Universiteti, Nebraska Universitetindən tutmuş B.Ş.-in Hərbi-Dəniz Akademiyası və Massaçusets Universitetinə qədər bütün ölkəyə payланmışdır.

Harrisonun kitabının dördrəngli xəritələr və şəkillər, yüksək keyfiyyətli kağız və parça üz qabığı ilə birlikdə yüksək istehsal xərcləri olsa da az kitablara müvəffəq olan 20 min rəqəmi çox böyük idi.

“Okeonoqrafiyanın təbiətini vermək üçün yaxşı təsvirlər və qrafiklər mütləq olmalıdır,” - Harrison dedi.

Tələbə şəhərciyinin kitab mağazaları kitabın qiymətini 33 faiz qaldırır, yəni onu naşirdən 7,50 dollara alıb 10 dollara satırlar – kollecin kitab mağazalarının Ölkə Birliyinin nümayəndəsi dedi. Harrisonun dərsliyi

əksər kitab mağazalarında 59 dollara pərakəndə satılarkən, naşirlər onu topdan satışla təxminən 44 dollara satırlar. Harrisona topdansatış dəyərinin 10 faizi, yəni təxminən 4,40 dollar pul verilir.

“Mən anlayıram ki, qiymət yüksəkdir, – öz qızım kollec dərslikləri üçün iki yüz dollar pul xərcləyir – ancaq mən həmçinin tələbələri həqiqətən də həvəsləndirən yaxşı dərsliyin hazırlanmasına sərf olunan işi və vaxtı da bilirom,” – Harrison dedi. “Sadəcə qərara aldım ki, mən mümkün olan ən yaxşı kitab istəyirəm, mən bununla varlı olmağa hazırlaşmışam.”

Dərsliklərin müəllifi olan professorlar öz kitablarının orta hesabla dörd dəfə alıb satılacağı və yalnız birinci satışdan qonorar veriləcəyi faktı ilə barışıblar.

“Naşir və müəllif birinci ildən sonra praktiki olaraq heç nə qazanmırlar,” – Şimali Dakota Universitetinin siyasi elmlər professoru Ronald Pin (*Ronald Pynn*) dedi.

Dərsliklər və Akademik Yazıçılar Birliyinin icraçı direktoru, Pin bildirdi ki, onun təşkilati işlənmiş kitabların satışından qonorar təyin etməyə müvəffəqiyyətsizliklə cəhd göstərdi.

O bildirdi ki, gəlir itkisilə bağlı naşirlərə və müəlliflərə yeni nəşrləri adı qaydadən tez buraxmaq üçün təzyiqlər olur. Professorlar ümumiyyətlə sonuncu nəşrə istinad edirlər, çünkü onlar tələbələrin yeni dərsliklər istədiyinə inanırlar.

“Mənim (B.Ş. prezidentləri) kitabımın dördüncü nəşri çıxır, ancaq düzüñü deyim, onun yalnız ikinci nəşri təsdiqləndi,” – Pin dedi. “Həqiqətən də, məgər prezidentlərin dəyişilməsi yeni nəşrə əsas verirmi? İstər Reyqan olsun, istərsə də Klinton prezident idarəciliyi demək olar ki, ey ni qalıbdır.”

Harrison bildirdi ki, bir neçə professor Okeonoqrafiyanın birinci nəşrinə üstünlük verib, çünkü ikinci buraxılışdakı dəyişikliklər yüksək qiymətə dəyməz.

“Mən bunu başa düşürəm, ancaq digər tərəfdən mən istəyirəm ki, tələbələr ən sonuncu məlumatı öyrənsinlər,” – Harrison dedi.

Dərslik qiymətlərinin münasibliyinin bir səbəbi odur ki, kolleinikitab mağazaları kiçik rəqabətlə üzləşirlər.

Bununla belə bəzi sahibkarlar inanırlar ki, onlar tələbə şəhərciyi mağazalarında olduğundan aşağı qiymətə kitab sata və əksər məşhur dərsliklərin çoxlu sayıda satılmasından gəlir əldə edə bilərlər.

Kal Steyt San Bernardinonun biznes üzrə keçmiş professoru Con Abdol (*John Abdol*) şəhərcikdən kənarda beş dərslik mağazasını idarə edir. Onun İrvində Marketpleysdəki yeni filialında dərsliklərin qiyməti KUİ kitab mağazalarından 13 faiz ucuzdur.

“Mən satmaq üçün kitab axtarıram və əgər kifayət qədər tələbə toplasam yaxşı pul qazana bilərik,” – Bu sözləri Abdol demişdi.

KUİ-in dərsliklər üzrə meneceri Mayk Kiley bildirdi ki, tələbələr rəqibi tanışayırlar Abdolun mağazasının yaxşı alveri olardı. Ancaq indiyənə qədər, KUİ öz qiymətlərini dəyişdirməli olmamışdı.

“Bu o deməkdir ki, bizim əsl qiymət qoyma sistemimiz qanuni deyildi,” – Kiley dedi. “Onun qoyduğu qiymət və dəyərlə ticarətdə davam gətirəcəyinə mən əmin deyiləm.”

Orinc Kaunti Recister (Orange County Register)

Yon hissə bir faktı göstərir ki, digər xüsusi yazınlarda olduğu kimi təhsil haqqında da məqalələr sərbəst işlənə bilər. Kassanın zəng səsini vermək oxucuların diqqətini cəlb etmək üçün idi və şübhəsiz ki, buna nail olundu. Əgər yazılarınız dəqiq və aydınrsa, heç vaxt məqaleyə müxtəlif yanaşmalar əlavə etməkdən qorxmayın. Yazınızı çətin və maraqsız edən mövzunun ciddiliyi siz çox çasdırmasın. Jurnalistikada yaradıcılıq üçün hər cürə imkanlar var. Onlardan istifadə edin.

Dərslik haqqında məqalə aşağıdakı başqa səbəblərin olduğuna görə tam yerinə düşdü:

- Orada tələbədən tutmuş kitab mağazası meneceri və professorlara qədər müxtəlif müsahiblər var idi.
- Əsaslı faktlar toplusu: qiymətlər, qonoralar, qiymətlərin necə qalxması və bir kitabın müəllifdən tutmuş naşirə və kitab mağazasına qədər keçdiyi yola dair parlaq bir nümunə var idi.
- Sitatlar izahedici və inandırıcıdır. Tələbələrin əksəriyyəti mağazaların nəzarət xəttində etiraz edən alıcılarla razılaşırlar.
- Müəllif məqaləyə heç bir nöqtəyi-nəzər (öz fikrini) yazmağa cəhd göstərməyib. Məsələnin müxtəlif tərəfləri ədalətlə araşdırılır.
- Yazı yiğcam və ayındır.

Digər iki bənd: Nəşriyyatdakı redakte stolu qeyri-adi yönərlə dolu idi. Məqalənin başlığı belə idi: “Bir semestrdə dərslik üçün 250 dollar? Buna inана bilərsiniz.” İkinci, əksər geniş məqalələrdə olduğu kimi belə yazıya çıxarış məqləsi də daxildir ki, bu da oxuculara məsələ və ya ziddiyyətlərin məğzini başa düşməyə imkan verən və əsas məqalə ilə birlikdə verilən məqalədir. Çıxarış məqaləsinin materialları adətən asanlıqla əsas məqaləyə salına bilməz, çünki o əsas məqalənin ardıcılığına zərər gətirə bilər.

Dərslik haqqında yazının çıxarış məqaləsi “Sizin dərslik üçün verdiyiniz dollar hara gedir?” başlığı altında xərclənən dollar və sentlərin hesabını cədvəl şəklində verir. Əlavə həmçinin KUİ kitab mağazalarında və müstəqil, tələbə şəhərciyindən kənar mağazalarda xüsusi kitabların qiymətlərini müqayisə edir.

Biznes və maliyyə mövzusunda yazılar

Qəzet redaktorları və biznes nəzarətçilərinin bir ümumi arzusu var: bu da jurnalist məzunların əksəriyyətinin ən azı biznes və maliyyə haqqında elementar biliklərinin olmasıdır. Biznes xəbərləri qəzetiñ biznes bölməsində olduğu kimi Ön Səhifədə də yerləşə bilər, çünki artan hadisələrin çoxsaylı biznes tərəfləri var; idman buna bir nümunədir. Hətta əgər siz biznes sahəsində müxbir olmağı planlaşdırmasanız da, iqtisadiyyat, biznes və marketinq kurslarını dinləsəniz yaxşı olardı. Və əgər siz bu sahədə ixtisaslaşmaq istəyirsinizsə, belə kurslar faktiki olaraq vacibdir. Dünya iqtisadiyyatın üzərində durur. İqtisadiyyat auditoriyaya tam və ədalətlə izah edilməlidir.

Biznes xəbərdir, çox vaxt böyük xəbərdir. Sənayedə formanın və stilin saxlanması ilə məhsulun ölçüsünün kiçilməsi, müəssisələrin birləşməsi, fəaliyyət sahələri üzrə Birləşmiş Ştatlarla Yaponiya arasındaki fərqlər, biznesdə vergidən azad olma, yeni məhsulun təkmilləşməsi və fond birjasında qalxıbenmələr təkcə sənayenin yüksək vəzifəli şəxslərinə və böyük səhmdarlara deyil, həmçinin küçədəki adamlara da aididir. Boinq üçün böyük aviasiya müqaviləsi Sitli (*Seattle*) ərazisində yüzlərlə iş yerinin olması deməkdir. İki böyük bankın birləşdirilməsi iş yerlərini itirmek və qonşu bankın filialının yox olmasını görən əmanətçilərə təsir göstərməkdir.

Qəzətlərin problemi belə məqalələri yazmaq üçün biliyi və bacarığı olan və nə haqqında yazdığını başa düşən təcrübəli jurnalistlər tapmaqdır. Maliyyə haqqında yazan mütəxəssislər fond birjasının necə işlədiyini, ona nələrin təsir göstərdiyini, Amerika və dünya iqtisadiyyatının necə idarə olunduğunu bilməlidirlər. Onlar kompaniyanın illik hesabatını, Federal Rezerv Boardın fəaliyyətini, təsirini və məhsul bazarının qarışılığını anlamalı və açıqlamalıdır. Digər biznes məqalələrinə istiqraz vərəqələrinin buraxılışı, mülkiyyətə sahib olma, istehlakçının krediti, monopoliya əleyhinə əməliyyatlar, reklam kompaniyaları, yeni biznesdə riskli fəaliyyətlər və iqtisadiyyatda insan rifahının nəzərə alınması daxildir. Vol Strit Journal (*Wall Street Journal*) gənc rəhbərlərin, işsizliyin tügən etdiyi fabriklər şəhəri Nyu İnglənddəki həyat tərzi və şirkətin köcdüyünə görə cəld köçüb gedən ailələrə dəymmiş zərər haqqında ön səhifədə məqalə yerləşdirmişdir.

Ümumiyyətlə, biznes haqqında məqalələr üç kateqoriyaya bölündür: təcili xəbərlər, izahlı məqalələr və təhlil. İkişini tədqiq edək, birincisi xəbərin əhəmiyyətliliyinə görə əksər qəzətlərdə ön səhifələrdə verilən məqalədir:

Piter Stington (*Peter Stington*)

Uels Farqo and Ko. (*Wells Fargo & Co.*) bank işində sahibkarlıqla bağlı ən mübahisəli döyüdə sərədan çıxarıldı. Los Anceles Föst İntersteyt Bankorpa əsaslanaraq özünün San Fransiskodakı rəqibilə 11,6 milyard dollarlıq saziş bağlamağa razılıq verdi. Bu məbləğdə pul B.Ş. bankına heç vaxt ödənilməmişdi.

Daxil olan bu pul ölkənin 108 milyardlıq vəsaitə malik səkkizinci ən böyük bankını yaradacaq. Vels Farqonun adı qalacaq və 92 ildən sonra Föst İntersteyt yox olacaq. Ancaq Cənubi Kaliforniyanın kommersiyada-

kı təsirini nəzərə alaraq, birləşmiş bank San Fransisko və Los Ancelesdə iki mərkəzi idarəciliyi saxlayacaq.

Bu işdə ən çox qazanan səhmdarlar olacaq. Razlığa əsasən Föst İntersteytin səhmdarları onun hər səhminə görə Uels Farqonun səhmlərinin 2/3-ini alacaqlar. Bu halda vergi ödənməyəcək.

Uels Farqo payları dünən 1-dən $229 \frac{1}{2}$ qalxdı. Günün sonunda müqavilədə Föst İntersteytin hər payı 153 dollar oldu. Bu Uels Farqonun oktyabrın 18-də etdiyi ilk təklifdən əvvəl olan Föst İntersteyt səhmlərinin 106 dollarlıq qiymətindən 44 faiz çoxdur. Föst İntersteyt payları $2\frac{1}{4}$ dəfə qalxaraq dünən 149 dollar oldu.

13 ştatdakı birgə əməliyyatlarla – əsasən də çoxlu filialı olan Kaliforniyada – Vels Farqo gözləyir ki, bu birləşmiş bankın illik əmanətlərinin ən azı 800 milyon dollar çıxara bilər. O səhmdarlar üçün yüksək qazanca və gəlirə çevrilsə yaxşı olardı.

Müqavilədə ən çox itirən yəqin ki, işçilərdir. Hər iki bank bildirdi ki, itirilən iş yerləri haqqında dəqiq rəqəm vermək hələ çox tezdir. Müqavilənin apreldən əvvəl bağlanacağı gözlənilmir və bu iki təşkilatın tamamilə birləşdirilməsi 18 ay çəkəcək. Ancaq Vels Farqonun prezidenti Bil Zuent (*Bill Zuendt*) təxmini hesablaşdı ki, iş yerləri indikindən 8-9 min az ola bilər. Bu hər iki bankın 47 minlik birləşmiş işçi qüvvəsinin 19 faizi qədərdir.

İş yerlərini Kaliforniyada 5 min nəfər itirə bilər. Vels Farqonun 19,500 işçisinin əksəriyyəti və Föst İntersteytin 27 minlik işçisinin təxminən 6 min nəfəri burada yerləşir. Los Ancelesdəki mətbuat konfransında Vels Farqonun Baş İcraedici Rəhbəri Pol Hezen (*Paul Hazen*) və Föst İntersteytin Baş icraedici Rəhbəri Vilyam Siart (*William Siart*) bildirdilər ki, onlar işçilərə olan acı təsiri “şirinləşdirməyə” çalışmayacaqlar, baxmayaraq ki, onların hər ikisi iş qabiliyyətini itirənlərin getməsi və işə qəbulun dayandırılması ilə ixtisarların sayının azalacağına ümid edirlər.

Ancaq Vels Farqo məlumat bazasını və köməkçi ofis əməliyyatlarını birləşdirərək Kaliforniyada 350 filialı bağlamaçlıları işsiz qalacaqdır. Vels Farqo hazırda ştatda 983 filialı idarə edir. Onların təxminən yarısı supermarketlərdədir. Föst İntersteytin Kaliforniyada 406 filialı vardır.

Föst İntersteyt və Velsin hansı filiallarının bağlanması qərarı onların yerləşdiyi ərazidən, maşınların dayanması üçün şəraitin olmasından, daşınmaz əmlakın dəyəri və digər faktorlardan asılı olacaq. Əlavə olaraq Birləşmiş Ştatların Ədliyyə Nazirliyi birləşmiş bankların filiallarının satılmasını tələb edə bilər. Belə ki, həmin şəhərdə birləşmiş bankın səhmlərinin üstünlük təşkil edəcəyi, məsələn, iki bankın cəmi 51 şöbəsi olan Sakramento kimi şəhərlərdə gözlənilir.

Vels Farqonun Maliyyə üzrə rəhbəri Rod Yakobs (*Rod Jacobs*) bildirdi ki, monopoliya əleyhinə məsələlər bankı 1 milyard dollarlıq vəsaitini satmağa sövq edə bilər.

Vels Farqonun böyük, müstəqil işləyən filialları bağlamaq üçün nə-həng birləşmənin ona haqq qazandırmamasına ehtiyacı yoxdur. Bu və digər banklar aşkar ediblər ki, onlar avtomat kassalardan istifadə etməklə 24 saat işləyən telefon mərkəzi və supermarketlərdə kiçik şöbələr yaratmaqla bank işlərini daha ucuz qiymətə yerinə yetirə bilərlər.

Onların birləşməsinə sifarişçilərin münasibəti müxtəlif idi. Vels Farqonun San Fransiskodakı əsas filialında ATM¹ istifadə edən Deynit Ruts (*Danette Rutts*) bildirdi: “Mən səbirsizliklə daha çox avtomat kassaların olmasını istəyirəm.” Onun iş yoldaşı Föst İntersteyt sifarişçisi Elizabet Karter (*Elizabeth Jarter*) bildirdi: “Mən bankı dəyişmək haqqında fikirləşirəm. Məncə kiçik banklar kiçik hesablara daha çox həvəs göstərirər.”

Föst İntersteytdə işləyən Siart müqavilə müddəti qurtaranda bankdan gedəcəkdir, amma o, 4,6 milyon dollar işdən çıxma pulu alacaq.

Üç ay idı ki, 48 yaşlı icraçı Velslə birləşmənin qəti əleyhinə çıxırıldı. Əksinə o, Föst İntersteytin səhmlərini 10 milyard dollara almağa razılıq verən Minepolisin Birinci Bank Sistemi formasında “ağ cəngavər” axtarındı. Bu məbləğ Velsin ödəməyə hazır olduğu puldan çoxdur. Onların arasında fərq bir milyard dollardan artıq idi.

Velsin əvəzinə Minnesota bankı ilə birləşmək daha az işçilərin ixtisarına səbəb ola bilərdi.

Ancaq cümlə günü Qiymətli Kağızlar və Valyuta dəyişdirilməsi Komissiyasının Föst İntersteytlə birləşmədən sonra iki il ərzində öz səhmlərini geri ala bilməməsi haqqında qərarı həllədici dönüş yaratdı. Müqavilənin işə düşməsi üçün birləşdikdən sonra Föst İntersteyt hər bir səhm vasitəsilə öz gəlirini artırmalıdır və bunu etmək üçün nəzərdə tutduğu əsas yol köhnə səhmlər almaqdır.

Qiymətli Kağızlar və Valyuta dəyişdirilməsi Komissiyası öz zərbəsinə vurandan sonra Föst İntersteytin idarə heyəti Los Ancelesdə görüşdü və Siarta Velslə danışqlar aparmaq tapşırığı verildi.

Şənbə günü Siart Heyznla beş saatlıq müzakirə üçün Oakland aeroportuna tələsdi. Föst İntersteytin rəhbərliyi bazar günü günorta bir yerə yığışdı və iki saatdan sonra onlar Uels Farqoya zəng vurub ilkin razılığın olduğunu bildirdilər. Hər iki bankın idarə heyəti ayrılıqda çərşənbə günü görüşdülər və Uelsin 14 nəfərlik idarə heyətinə Föst İntersteytin yeddi rəhbər işçisinin də əlavə edilməsi daxil olan son müqaviləyə razılıq verdilər.

Birinci Bank Sistemi təklif olunan qiyməti ola bilər ki, itiribdi. Lakin bunun əvəzində 3 ay ərzində o, rahatca hamının sevimli rolunu oynamayaqdadır. Noyabrın 5-də Föst İntersteytlə razılaşmada şərtləşdirildiyi ki-mi o “tənəzzüldə” rekord məbləğ 200 milyon dollar alacaq. İnvestisiya qoyuluşundan və məxariclərdən sonra bank vergilərdən əvvəl təxminən 190 milyon dollar qazanacaq.

¹ ATM – аутоматед теллер масцине – автомат кассалар

Uels Farqo həmçinin əsasən Montqomeri Qiymətli Kağızlar və CS Birinci Briston investisiya banklarına və Cravath, Waine & Moore və Sullivan & Cromwell kimi hüquq firmalarına 20 milyon qonorar ödəyəcək. Föst İntersteyt isə qonorar üçün təqribən 20 milyon verəcək.

Uels Farqo və Föst İntersteytin işçiləri elə də yaxşı yaşamayacaqlar. Hər halda Uels Farqo işlərini itirən işçilərin hər xidmət ilinin dörd həftəsi üçün normal işdən çıxma pullarını iki dəfə artıracaq. Föst İntersteyt də həmçinin xidmətin hər ilinin dörd həftəsi üçün əlavə pul təklif edəcək.

Vels də həmçinin müxtəlif yerlərdə yeni iş tapan işçilərə 2000 dollar mükafat verməyə və yerdəyişmə xərclərini ödəməyə başlayıbdır.

San Fransisko Xroniki (San Francisco Chronicie)

Bu hesabat məqalə kimi bacarıqla işlənmişdir. Bankların birləşməsi tam izah olunub, istehlakçıllara, işçilərə və icmalara təsiri aydın göstərib və hadisənin tam anlaşılıqlı olması üçün orada dəqiq rəqəmlər vardi. Aydır ki, müəlli-fin əsas mənbələrə öz kanalları var və onları oxucuların marağının üçün istifadə edib. Məqalənin yaxşı yazıldığını göstərən bir əlaməti onun auditoriyasının əsas suallarına cavab verib verməməsidir. Bu məqalədə əsas boşluqlar yoxdur. “Əsas” sözündən istifadə olunub, çünki heç bir müxbir məqaləyə hər şeyi daxil edə bilməz. Biznes haqqında məqalələrdən başqa, Stintonun məqaləsi çox aspektli məqalə nümunəsidir.

Əvvəller qeyd edildiyi kimi bugünkü biznes səhifələri bu məqalənin təsvir etdiyindən daha müxtəlifdir:

Fransin Novels (Francine Knowels)

“Chicago Women in Trades” tərəfindən bugün verilən hesabatda deyilir ki, tikinti sahələrində çalışan qadınları müdafiə edən diskriminasiya əleyhinə güclü fəaliyyət onların bu sahədə daha çox iş tapmasına gətirib çıxardı.

Ancaq hesabatda deyilir ki, hətta diskriminasiya əleyhinə programla da qadınlar biznesdə azlıq təşkil edirlər və kapital qoyuluşu tikinti sahəsində qeyri-bərabər qalır.

Hesabat Kuk Kaunti Ceyl (*Cook County Jail*), Kuk Kaunti Azyaşlıların İslah Mərkəzi (*Cook County Juvenile Detention Jenter*), B. Ş. Post Ofis (*U.S. Post Office*) və yerli əhəmiyyətə malik MakKormik Pleys (*McCormick Place*) sahəsi də daxil olmaqla altı iş yerindən hazırlanmışdır.

Araşdırma aydınlaşdırıldı ki, diskriminasiya əleyhinə programın fəaliyyəti Azyaşlıların İslah Mərkəzi və Kuk Kaunti həbsxanasında gücləndirildi. Burada qadınlar işçilərin 5.3 faiz və 5.5 faizi idilər. Hər iki sahədə bu 5 faiz götürülürdü.

Digər dörd sahələrin fəaliyyətlərindən məlumat yox idi. Yerli əhəmiyyətli böyük işləri olan MakKromikin ərazisində iş bacarığı olan qa-

dönlərin layihə üzərində sayı 7 faiz təşkil edir. Sahələrdə təcrübəsiz qadınlar üçün təyin olunmuş iş yeri 10 faizdir; onlar isə 6,9 faiz təşkil edirlər. Ancaq qadınların ümumi iş yerləri Azyaşlıların İslah Mərkəzi və həbsxanadakından daha çoxdur.

“Biz anladıq ki, fəaliyyət nə qədər yaxşı olsa, nailiyyətlər də bir o qədər yüksək olar,” – araşdırmanın rəhbərlərindən biri və “Chicago Women in Trades” siyasi işlər üzrə məsləhətçisi Lauri Le Breton (*Lawrie LeBreton*) dedi.

Ancaq məlum olubdur ki, qadınlar əsasən dülgər, montyor və qara fəhlələr kimi işləyirlər. Hesabatda daha çox yeni işçilərin götürülməsinə və təlim proqramlarına ehtiyac olduğu göstərilir.

MakKormikin layihəsinə daxil olmuş Steyn ənd Korporeyşnin (*Stein & Co.*) vitse-prezidenti Stefani Stefens bildirdi ki, tamamlanmış layihənin diskriminasiya əleyhinə fəaliyyətlərində müvəffəqiyyətə nail olacağını söyləmək hələ tezdir. O bildirdi ki, bir neçə adam müəyyən səbəbdən uğursuzluğa düşər ola bilər.

Layihəni həyata keçirən qabiliyyətli qadınların olması, bir neçə proqramın eyni zamanda həyata keçirilməsi və işin müəyyən hissəsinin yeri-nə yetirilməsi təmin edilməlidir.

Hesabat tikinti sahələrində qadınların işləməsinə nail olmaq üçün rəhbərliklərlə, baş podratçı¹, subpodratçı və işgüzar qadınların nümayəndələri ilə görüşlər də daxil olmaqla fəal davam edən cəhdələr tələb edildiyini göstərməklə yekunlaşdı.

Çikaqo San-Tayms (Chicago Sun-Times)

“San Tayms”ın bu buraxılışında həmçinin şərab satışı, istehlakçıların xərclərinin qabaqcadan müəyyən olunması, bir firmanın şirniyyat mağazalarının açılması, ölkənin buğda ehtiyatı və fondların qarşılıqlı yardımçıları haqqında məqalələr vardır.

Deyilməlidir ki, biznes bölməsi qadın jurnalistlər üçün artıq bağlı deyil. Noules (*Knowles*) ölkədə olan bir sıra qadın jurnalistlərdən, redaktorlardan, icmalçı müxbirlərdən biridir.

İdman reportajı

Amerikada bütün evlərdə hər şeydən əvvəl qəzetlərin idman səhifələrini oxuyan çoxlu sayda abunəçilər vardır. Həmçinin bu da həqiqətdir ki, atletika yarışlarına televiziyada və ya həmin yarışda baxan bir çox azarkeşlər ertəsi gün qəzetdə həmin oyunun icmalını oxuyurlar. Beysbol ola bilsin ki, xüsusu milli əyləncədir, idmandan isə xalq, ümumiyyətlə, kənarda dura bilmir.

¹ podrat – müəyyən haqq müqabilində bir işi götürməkdən ibarət öhdəlik və həmin öhdəlik üzrə görülən iş

Son illərdə qadınların idmanı qəzətlərdə kişilərin idmanı kimi yer tutmasa da, bu istiqamətdə böyük irəliləyişlər olur.

İdmanla məşğul olanların sayı sürətlə artır. Əhalinin orta təbəqəsinin buraya artan axını xizək sūrmə, qaçış, qayıqçılıq və gimnastika idmanında güclü biznes yaradır. Ölkənin hər yerində qəzətlər xizək sūrmək üçün hava şəraiti haqqında müfəssəl məlumatlar verirlər. Əsasən azarkeşləri cəlb edən böyük şəhər maraonları qəzətdə geniş yer tutmağa layiq olan əsas hadisələrdir.

Bütün bunlar gənc kişi və qadın idman müxbirləri üçün böyük karyera vəd edir. Qadının idman müxbiri işləməsi o qədər adı hal olmuşdur ki, onlar hətta basketbol və futbol oyunlarından sonra bəzi komandaların soyunma otaqlarına gedəndə də eksər idamanızlar tərəfindən rahat qəbul edilirlər.

Fəaliyyətə yenicə başlamış müxbirlər anlamalıdırılar ki, (bəziləri şübhəsiz ki, anlayırlar), idman haqqında yazılar kim uddu/kim uduzdu tipli məqalələrdən yaranıb. İdmançılar, məşqçilər və komandaların milyonçu sahibləri haqqında reportajları hazırlamaq çox diqqət tələb edir. Bir çox qəzətlərdə atletlərə ehtiramla yanaşılır, lakin xüsusilə peşəkar idmando, onların nüfuzunu aşağı salmaq və onları bacarıqlı olduqlarına görə yaxşı pul qazanan və heç də həmişə uşaqlar üçün nümunə olmayan adı insanlar kimi göstərməyə meyl var. Həmçinin redaktor və müxbirlər arasında belə bir anlam var ki, idman onları dəstəkləyən azarkeşlərdən və icmanın deyil, daha çox bank hesablarının xeyrinə qərarlar qəbul edən biznes sahibkarlarının əlindədir. Sahibkar klubu Baltimora köçürmək qərarına gələndə Klevlend Brouns azarkeşləri başa düşdülər ki, onların klubə sədaqəti az əhəmiyyətli imiş və ya heç bir mənası yox imiş. Baltimor özü də bir il əvvəl Koltlar Indianafolisə köçərkən belə bir itkidən əziyyət çəkmişdi. Los Anceles həm Reyderlər və həm də Ramsla vidalaşmışdır.

Bunlar hamısı bəzən idmançıların, hakimlərin və ümumi rəhbərlərin acıǵına gələn gündəlik xəbərlərdir. Bacarıqlarının mətbuatda tənqid edildiyi basketbol və futbol oyunçuları bir neçə müxbirə hücum etmiş və ya onları soyunma otağına buraxmamışdır.

Qısaca desək, idman səhifələri yalnız yerli komanda haqqında ictimai informasiyanı çatdırmaq funksiyasını yerinə yetirmir. Reportaj çox vaxt keşkin olur. İdmanın maliyyə tərəfi əsas xəbərdir. Qanunu pozmuş atletlər özləri haqqda qəzətdə oxuya bilərlər. İdman müxbirləri qəzətin hörmətsiz jurnalistləri ola bilərlər və heç vaxt mübahisəli məsələlərə qarışmırlar.

Bu, o demək deyil ki, ənənəvi reportaj kənara qoyulmuşdur. İdman müxbirlərinin özləri elə idman həvəskarlarıdır və yazıları ilə oyun meydancalarındakı coşğun həvəs və həyacanı oxuculara çatdırmağa çalışırlar. Neçə illər ərzində idman reportajının bir hissəsi olan çeynəlmüş fikirlər və bayağılıq burada yoxdur. İdman səhifələrini də şablon ifadələrdən uzaq etməyə çalışırlar. Qeyzli ifadələr də köhnəlibdir, baxmayaraq ki, bir neçə konservatorlar onların işlədilməsinə təkid edirlər.

İdman haqqında yazılar dəyişsə belə, o yenə də oyun haqqında ətraflı biliklə tərtib edilməlidir. Karyeralarının başlanğıcında idman müxbirləri bir neçə idman növü ilə tanış olmalıdır, xüsusilə də əgər kiçik bir qəzətdə işə baş-

layırlarsa. Onlar tennisdən tutmuş futbola qədər bütün idman növlərindən yaza bilərlər. Hətta 40 və ya daha çox idman müxbiri olan gündəlik mərkəz qəzetlərində futbol, yüngül atletika, beysbol, raqbi, xokey və xizək idman növlərini rahat şərh edən saysız-hesabsız kişi və qadın müxbirlər var. Karyerasını məktəb qəzetində idman haqqında şərhlər verməklə başlayan, St. Louis Post-Dispatch (*St. Louis Post-Dispatch*) qəzetinin keçmiş redaktoru Bob Broeq (*Bob Broeg*) qeyd edir:

Məncə idman sahəsinin müxbiri olmaq istəyən şəxs əmin olur ki, bu sadəcə onu ruhlandıran idmana baxmaq deyil, reportaj vermək və yazmaq üçün həqiqi arzudur. Bundan başqa, əgər, o, yalnız ən çox maraqlandığı idman növü ilə deyil, bütün idman növləri ilə tanış olursa və əgər o, ümumiyyətlə yaxşı oyunu pisdən ayırırsa və oyunun bütün incəliklərinə bələd olmasa da ümumi qaydaları bilirsə, onda o, mütləq öz işində uğur qazanacaq.

Broeq həmçinin idman sahəsinin yeni müxbirlərinə “zibil qabı üçün yazıqlarını” məsləhət görmüşdür. Bu, o deməkdir ki, püxtələşənə qədər təcrübə keçmək lazımdır.

“Los-Anceles Times” qəzetinin idman redaktoru Bil Dvayr (*Bill Dwyre*) inanır ki, idman mövzusunda məqalələr üçün yeni dövr başlanır. O, deyir: “Biz idman oyunlarına və mətbuat konfranslarına gedərək eşitdiklərini yazan idman müxbirləri nəslinin demək olar ki, son nümayəndələriyik. Gələcək nəslin idman müxbirləri həddindən artıq hər şeylə maraqlanmalı, çoxlu suallar verməli və onların yaxşı duyumu olmalıdır. Onlar həmçinin işlərini həmişə tamaşaçılara ehtiyaclarına uyğun qurmalıdırlar.”

İdman müxbiri kimi iş axtaranların həvəsinə gəlincə Dvayr müşahidə etmişdir ki, “İdmanı sevdiklərinə görə bu sənətə gəlmək istəyən çoxlu gənc kişi və qadınlar var. Lakin bu kifayət deyil. Onlar jurnalistikanı sevdiklərindən bu sənəti seçməlidirlər: bunların arasında böyük fərq var.”

Dvoyr qeyd etdi ki, məşhurlaşan idman lıqalarının və yeni idman növlərinin artdığına görə “Məqalələr yazmaq üçün fotensial əvvəl olduğundan daha çoxdur, lakin bunun üçün bütün auditoriyanın qəbul edəcəyi mövzuları seçən idman müxbirlərinin yeni nəslə və gözüəcəq redaktorlar olacaqdır. Biz yalnız *Laker* və *Dodger* azarkeşləri üçün deyil, həmçinin idmanın insan rifahına xidmət edən tərəfləri ilə maraqlanan oxucular üçün yazmalıyıq.”

İdman mövzusunda yazı silsiləsinə faktiki xəbərdən tutmuş böyük məqaləyə qədər bütün üslublar daxildir. Sözsüz ki, bu ümumi xəbərlər bölməsindən daha genişdir. Bu dəqiq detalları olan tipik məqalə adlandırılسا daha yaxşı olardı:

Ken Dali (*Ken Daley*)

SAN DIEGO - Ötən mövsümdən sonra bazar günü öz AFC çempionatında müdafiəyə başlayan San Dieqo Çarcersin özlərinə inanmaqlarına səbəb var idi.

O, 4-7 hesabı ilə sona çatan oyundan sonra final oynuna çatmaq üçün ardıcıl beş qələbə qazanan ən yaxşı komanda idi. Bu həftə, oyunçular geri dönen müdafiəçi ulduz Natron Mean (*Natron Mean*), əsas liderlər-dən biri Rodni Harrisonu (*Rodney Harrison*) və gənc müdafiəçi Stan Hamfriesi (*Stan Humphries*) qarşılıdırılar. Onlar iki həftə bundan əvvəl Çarers komandası tərəfindən öz meydancalarında məğlubiyətə uğradılar, 1987-ci ildən final oyunlarda bir daha görünməyən və 1971-ci ildən bəri qalib olmayan Indianafolis Koltsa qarşı oynamaq üçün geri dönürlər.

“Məncə bizi sevirlər, çünki biz çalışmışıq, buna hamımız inanrıq. Cavan oğlan, bir dəfə oyuna qoşulmaq, yeni mövsümü başlamaq deməkdir və burada hər şey ola bilər. Xüsusilə də əgər siz yaxşı oynayırsınız və biz də indicə oynayacağıqsə.”

Nyu-York Nəhəngləri komandasına qarşı mövsümün final oyununda beyni silkələnməsi almış və boyun əzələləri gərilmüş Hamfris indi geri dönür. Eləcə də, diz əzələsinin gərilməsinə görə son beş oyunu ötürmiş hər bir riskdən uzaq Harrison qayıtmışdır. Lakin San Dieqo üçün ən böyük hadisə, 245 paund çəkili sürətlə qaçan, lakin qasığının möhkəm gərilməsi nəticəsində son səkkiz oyununancaq beşində iştirak edən Meansin qayıması idi.

Means bütün həftəni demək olar ki, tam qüvvəsilə məşq etmiş və təzə oyuncu Aaron Haydenin hücumçu kimi oynamasına baxmayaraq onun da oynaması gözlənilir.

Tenedən olan, dördüncü-raunddan seçilən hücumçu Hayden məşq-lərdə iştirak etmiş, birinci 9 həftə sıniq ayağı ilə universitetin final oyununda birtəhər oynamışdır. Lakin o, axırıncı dəfə cəhd edərək, 446 yard qaçaraq və son beş oyunda üç dəfə qol vuraraq Çarcelrərə kömək etmişdir. O, dekabrın 17-də Husier Domda Koltsa qarşı 26 oyunda 96 yard qaçmışdır.

“Məndən olsa, o başlamalıdır, çünki o, komanda ilə olduqda doğurdan da yaxşı oynayır və komanda onunla həmişə qalib gəlmışdır.”- Means deyir. “Mən hesab edirəm ki, siyahıda kim olursa olsun yəqin ki, hakim onun oynamayaına icazə verəcək. Biz əsasən vaxtı əvvəlki kimi bölüşdürücəyik.”

Means zədədən əvvəl 724 yard qaçaraq AC-ni irəli afarmışdır.

İki hətə bundan əvvəl Çarcersin Koltsa qalib gəlməsi üçün Haydenin gözəl oyunu və Hamrinin 272 yard qaçması lazım idi, lakin bunu oyunun sonuna 3 dəqiqə qalmış on Karni tərəfindən 43 yarddan vurduğu qol etdi. Bu San-Dieqoya 27-24 hesabıyla qələbə qazandırdı.

İndi Kolts 22 Sufer Boul iştirakçının 19-u hələ də siyahısında olan keçən ilki çempionların meydancasında onlara qarşı olsa da, yenidən oynayır. Koltsun yalnız 12 üzvü final oyunlarında iştirak etmişdir.

1991-ci ildə Çikaqo Bierslə təkrar oyunda meydana çıxmış (görünən) Kolts liqasının yüksək səviyyəli müdaiəcisi Cim Horbo dedi: ‘Hər oyun da mənə elə gelir ki, bu oyun həllədici olacaq. Bu, xüsusi hissəldir. Mən son iki hətədə oynadılımız təkrar oyunu dəyərləndirirəm və biz bi-

lirik ki, onlardan nə gözləmək lazımdır.” 14 gün ərzində komanda ilə iki də görüşəndə hakimlik etmək çox çətin olur.

“Heç bir komandanın üstünlüyü yoxdur,”- İndionofolisin hakimi Ted Marçibroda (*Ted Marchibroda*) dedi. “Ancaq bu yaxşı oyun üçün hazırlıq olmalıdır. Siz sadəcə hiss edirsiniz ki, başqa komandanı olduqca yaxşı tanıyırsınız.”

Dallas Morninq Nyus (*Dallas Morning News*)

Məqalədən göründüyü kimi yazıçı peşəkar utbolu çox yaxşı bilir. Onun yazısında təfsilatlardan istifadə etməsi oxucuya kömək edir və sitatlar inandırıcı səslənir. Bu hissə həmçinin oyundan əvvəl və oyundan sonra çıxan məqalələrin idman reportajının ən vacib hissəsi olduğunu göstərir. Göründüyü kimi, idman azarkeşləri təhlilə, şərhə və sadəcə komandanın oynayıb oynamadıından asılı olmayaraq idman dünyası haqqında aydın aklalaşdırır.

Növbəti misal bir sıra idman məqalələrində istifadə olunan aydın olmayan, qeyri-ormal üslubun nümunəsidir.

Mark Zeyqler (Mark Zeigler)

Bir anlıq bu haqda fikirləşin: Birləşmiş Ştatlar.... kişilərin iştirak etdiyi beynəlxalq utbol turnirində birincilik qazandı.

Çox qəribədir.

Çox doğrudur.

CONCA Qızıl Kuboku uğrunda yarışlar bu gün iki oyunla Anahemdə açılır və doqquz milli komandanın siyahısını nəzərdən keçirmək və region üzrə (Şimali və Mərkəzi Amerika, Karib regionu) iki ildən bir keçirilən çempionatda qalib gəlməsi üçün Birləşmiş Ştatları seçməmək çətindir.

Bəli, bu həmin Birləşmiş Ştatları ki, 1994-ci ildə 44 il ərzində ilk dəfə olaraq Dünya Kubokunu udmuşdur.

Meksika buradadır. Braziliya buradadır. Honduras və Kanada buradadır. Lakin Birləşmiş Ştatlar Komandası ən azı kaüz üzərində olsa belə, ən təcrübəli, ən sıvanmış və ola bilsin ki, ən bacarıqlı komandalardan biridir.

Müdafıəci sözü. Sevimli.

“Bizim son iki il ərzində əldə etdiyimiz müvəfəqiyyətlərlə birlikdə yeni məsuliyyətlər də yaranır,”-deyə saçlarını keçən iki ildə kəsməyən müdaiəçi Aleksi Lalas bildirdi. “Əvvəlcə mən komandalardan biri olduğumuzu düşünə bilərəm. Mən məglubiyət sözünü kənara qoyduğumu zu nəzərdə tuturam.”

“Malik olduğu seviyyəni saxlamaq yaxşı komandalara xas əlamətdir.”

Əgər siz utbol turniri keçirirsizsə və Braziliya da ora daxil edildirsə, onda Braziliya sevimli komanda olur. Sözsüz ki, Braziliyanın bura Romario və Bebeto və özünün A və ya hətta B və C komandalarının

qalan oyunçularını göndərməsi yaxşı olardı. Lakin Braziliya öz Olimfiya komandasının sınaq oyunlarını Cənubi Kaliorniyada keçirir. Burada sarı və mavi geyinənlərin heç birinin yaşı 22-dən yuxarı deyildir. Təcrübə yoxdur.

Meksika? O son Qızıl Kubok uğrunda keçirilən final oyununda ABŞ komandasına 4-0 hesabıyla qalib gəlmişdir, lakin bu oyun Meksika şəhərində Azteka Stadionunun 130,800 tamaşaçı qarşısında 1993-cu ildə olmuşdur. Trikolor hakim Miqel Mea Baronu işdən azad etmiş və komanda keçən yay amerikanlar tərəfindən Kofa Amerika turnirində çıxarılmışdı və keçən ay öz meydanlarında Sloveniyanın 23 yaşa qədər oyuncularından ibarət komandasına uduzmuşdur. Stimul yoxdur.

Birləşmiş Ştatların həm təcrübəsi, həm də stimulu var. Hakim Stiv Samfson and içmişdir ki, 20 ən yaxşı oyunçusunu gətirəcək və gətirdi. Orta yaş həddi 26,5 idi. Onlardan 15 nəəri 1994-cü ilin Dünya Çempionatında oynayan komandanın tərkibində idi. Onlar keçən yay ABŞ Kubokunu qazandılar və sonra öz ilk cəhdərlərilə Uruqvaydakı Kopa Amerika (*Copa Amerika*) kubokunun gərgin yarıfinalına çıxdılar.

Oh, onlar bir-birləri ilə yaxşı münasibətdədirler.

Dəfələrlə qalib olan Bora Milyutonoviç (*Bora Milutinovic*) müvəqqəti olaraq əvəz etmiş Samfson deyir: "Bu milli komandanın ən yaxşı nailiyyətlərindəndir," "Oyunçular bir-birlərini görməyə çox sevinirlər. Bu komandada heç vaxt fitnəkarlıq olmur və demək olmaz ki, belə qruplar həmişə olur. Öylanlar bir-birləri üçün oynayırlar."

Onların yeganə çatışmamazlığı demək olar ki, böyük meydançalarının olmamasıdır.

Cənubi Kaliorniyada, Meksika və EL Salvador komandaları müntəzəm olaraq onların qabağına keçdiyi yerdə oynayırlar. Səmfson (*Sampson*) komandaya bildirdi ki, kasib şirkətlər və reklamin az olması yarışda narahatlıq yaradır. Və oyuna saysız-hesabsız adamların yox, yalnız tanışların gəlməsini gözləsinlər.

Burada həmçinin tamaşaçını cəlb etmək məsələsi də var. Onlar Meksika komandasının gücünü tamaşaçıları cəlb etmək üçün məhz yanvarın 21-də, final oyunu günü bilet kassasının yanında reklam edirdi.

Səmfson deyir: "Qızıl Kubokun özü hər hansı vasitədən daha cəlbedici olduğundan burada bir çox haqsızlıqlar olacaq və idmanda haqsızlıqlar oyunçular və azarkeşlər tərəfindən yaxşı qəbul olunmur. Bunu deyərkən mən başa düşürəm ki, onlar nə üçün belə edirlər. Bu ful qazanmaq üçündür."

Ən mənfəətli oyun sözsüz, B.Ş.-Meksika inalı olacaq. Milyutonoviç B.Ş. komandasında işdən azad ediləndən və Meksika komandasına işə götürüləndən sonra bu onların ilk oyunlarıdır. Meksika bura qalib kimi gəldiyinə, Birləşmiş Ştatlar isə öz komandasına arxayın olduğuna görə heç bir problemlə karşılaşmadırlar.

San Dieqo Yunion-Tribun (*San Diego Union-Tribune*)

Hər bir başqa mövzuda olduuu kimi idmanda da, yazının üslubu məqalənin xarakterinə uyğun olaraq müəyyənləşdirilir. İdman haqqında yazılda daha çox sərbəstlik olduğuna baxmayaraq, gözlənilməz ciddi məqalələr də olur və qəzətin bu məqalələri digər yollarla məzəli etməyə və ya dəyişdirməyə çalışması, çox mənəsiz görünər. 1995-ci ildə əsas beyzbol liqasının üşyani heç də zaraat deyildi. Bu hal azarkeşlərin oyunculara və onların rəhbərlərinə hiddətlənməsinə səbəb oldu və öz çörək fullarını stadionlardan çıxaran yemək və suvenir satan yüzlərlə insana iqtisadi çətinlik yaratdı.

Bir neçə il əvvəl, Kolumbiya Universitetinin jurnalistika üzrə professoru və uzun müddət müxbir işləmiş Con Hohenberq (*John Hohenberg*) özünün *Pəşəkar Jurnalist*¹ kitabında idman müxbirliyi haqqında yazmışdır:

İki abzas və ya iki sütun yazmasından asılı olmayaraq müxbirdə yeni yanşmalar yaranır. İdman səhiələrinə gəlincə atletik bacarıqlar haqqında məqalələrdə həmişə izahat və təfsirlər olmuşdur. Laqeyd müxbir və ehtiyatlı “aşağı səviyyəli” yazıları təkrarlayan adamlar idman bölməsindən biabircasına qovulmuşdular... oyunlar isə hələ də faktlardır. Lakin bugünkü idman bölməsinin müxbiri oyun meydancasından tənginəfəs halda hesabı verməklə, oxucunun maraünü əhatə edə bilməz; ictimaiyyət artıq bundan (radio və televiziya vəsiyyəti ilə) xəbərdardır. Ən vacib olanı nəticənin necə və nə üçün əldə edilməsidir. Bu o deməkdir ki, məqalə yazarın texnikası indi idman səhiəsində hər şeydən vacib olmuşdur.

Bu sözlər bugün üçün həqiqətdir.

Başqa ixtisaslar

1970-ci ildən başlayaraq, qəzetlər tamaşaçıların diqqətini cəlb etməkdə əsasən televiziya tərəfindən rəqabətlə qarşılaşaraq yeni mövzuları əhatə etmək, yaxud köhnələrin şərhi üçün öz fəaliyyətlərini genişləndirməyə başladılar. Həyat tərzi haqqında bölmələr böyük və kiçik qəzetlərdə uğur qazandı, incəsənət və əyləncə bölməsi daha maraqlı oldu, dəsti-xətti olan yazıçılar işə götürüldü və uşaqlar üçün səhiələr əlavə edildi.

Qəzetlər, xüsusilə 18-35 yaş arasında olan oxucuları toflamaüa çalışdıqlarından bu gün ixtisas artırmaq üçün şans daha çoxdur. Sorular göstərmişdir ki, sadıq və ya etibarlı qəzet oxucularının əksəriyəti hər il yenidən abunə yazılan yaşılı, orta və yuxarı sınıf məxsus amerikalılardır. Əlbəttə, minlərlə qəzetlər avtomat maşınlarında satılır, lakin nəşriyyatçılar və reklamçılar üçün fərak-kəndə qəzet alıcıları qəzeti evdə alan abunəcilər qədər dəyərli deyillər.

Araşdırımlar həmçinin göstərmişdir ki, abunəcilər adətən bütün əhaliyə nisbətən daha yaxşı təhsilli adamlardılar. Bu da onları cəlb edə biləcək yeni bölmələrin açılmasına gətirib çıxarır. Belə ki, qəzetlər əsasən bazar günləri səyahət, daşınmaz əmlak, avtomobil, komfüter yenilikləri, baüçılıq, fotoqrafiya, karyeralar və çoxalmış dünya xəbərlərini təqdim edir., Daşınmaz əmlak

¹ The Professional Journalist

bölməsi, bir misal olaraq ev alqı satqısı, mənzil kirayəsi, köhnə evlərin təmiri, kondominum yaşayış, daşınmaz əmlak agentlərinin seçilməsi və girov müqabiliндə borc verənlər haqqında məlumat və məsləhət almaq üçün hər yerdə oxunur. Səyahət bölməsinin yazılıcları müayinə-profilaktika səyahətlərinə, əşyalarının necə qablaşdırılması, yaxşı hava və dəniz səyahəti üçün müqavilələrin harada bağlanması, uşaqlarla səyahətin yollarına dair məqalələrlə səyahət yeri haqqında yazıları artırırlar. İncəsənət və mədəniyyət bölmələri – bəziləri üçün qəzetiñ ən arzuolunan hissəsi – şəxsiyyətlər haqqında oçerkərlə, filmlər və teatr tamaşaları haqqında qısa məlumatlar, kino, televiziya, kitab xülasələri və incəsənətin maliyələşdirilməsindən tutmuş yeni fof musiqi qruplarının yaranmasına qədər bir çox başqa məqalələrlə doldurulur. Avtomobilər haqqında məlumat verənlər avtomobil satan reklamçıların buna reaksiyalarından narahat olmadan yeni modeli tərifləyə və ya çatışmazlıqlarından yaza bilərlər.

Böyük qəzetlərin günün xəbərləri bölməsində əmək, evdarlıq, xarici işlər, kütləvi inormasiya vasitələri (bugünün qaynar mövzuları) və aviasiya üzrə mütəxəssisləri vardır. Əlavə olaraq, bəzi icmalçılar da xüsusi mövzular üzərində şərhələr verirlər.

Bu sahələrdəki mütəxəssislərin eksəriyyəti qəzetlərdə ümumi tapşırıqları yerinə yetirən müxbirlər kimi işə başlayırlar, onları cəlb edən sahədə imkan yaranmasını gözləyir və redaktoru özlərinin həmin işlə məşğul olmağa layiq olduğuna razı sala bilirlər.

Əvvəlki əsillərdə olduğu kimi, bu fəsildə də sadalanan daha ənənəvi ixtisaslar, indicə adı çəkilənlərlə birləşdirilmiş mövzu haqqında mükəmməl bilik, onu səlis və cəlbedici dildə yazmaq bacarığı tələb edir. İşlədiyiniz sahə haqqında bacardıqca çox oxuyun. Əgər teatra həvəs göstərirsinizsə, onda maddi imkanınız müqabilində bütün tamaşalara baxın, baxa bilmədiklərinizi işə oxuyun. Əgər, kiçik qəzətdə çalışmaüa başlayırsınızsa, peşəkar olmaq istəyirsinizsə könüllü olaraq yerli orta məktəb və ya kollec tamaşalarına gedin. Kino və televiziya proqramlarını da unutmayın.

Əgər siz artıq qəzətdəsinizsə və bu məhz sevdiyiniz sahədirsinizsə, biz sizin mütəxəssis olmamağınızı heç bir səbəb görmürük. Şansların sonu yoxdur.

İstintaq reportajı

Araşdırıcı reportajı bu əslə daxil etmək çox uzunçuluq ola bilər. Qeyd edildiyi kimi Voterqeyt araşdırılmalarına nəzarət edən “Vaşinqton Fost” qəzetiñ keçmiş baş redaktoru Ben Bradli (*Ben Bradlee*) bir dəə elan etdi ki, araşdırıcı reportaj “dördüncü, yaxud beşinci sualın verilməsile başlayır. Müxbirbirin “Mən tədqiqat müxbiriyyəm” lövhəsinə ehtiyacı yoxdur.”

Digər redaktorlar və müxbirlər iddia edirlər ki, hər bir reportaj araşdırmadır və yaxud olmalıdır. Bəlkə də olmalıdır, lakin bizim zənnimizcə əsl araşdırıcı müxbirlər həqiqəti tapmaq üçün sənədlərin üzərində fikirləşmək uzun, ağır saatlar sərf etməyə və bəlkə də onlarla insanlardan müsahibə almağa imkan verən temferamentə, hövsələyə və həvəsə malik olan xüsusi insanlardır-

lar. Onlar həmçinin ləyaqətlərinə toxunulduğunu hiss etməlidirlər, bu onları dünyani və yaxud heç olmasa öz icmalarını yaxşılaşdırmağa sövq etsin.

Çox az qəzet işçiləri bu xüsusiyyətlərə malikdirlər. Əsl araşdırıcı müxbirlər üçün bu qeyri-müəyyən saatlar, narahat ailə həyatı, dözülməz adamlarla ünsiyət və yön hissə alınmayanda böyük dilxorçuluq deməkdir. Hətərlər, aylarla özünü ora-bura vuraraq topladığı məlumat keçilməz divar qarşısında qalır və ya həvəsləndirici olsa da çafa veriləcək qədər təsirli olmur. Qəzətin vəkili böhtan üzrə məhkəmədən qorxaraq işinizi etiraz edə bilər.

Araşdırıcı jurnalistika həqiqətən də mükaatlarla dolu bir romantikadır. Hər il, jurnalistikada ən yüksək mükaat olan Fulitzer Mükaati ən azı bir araşdırıcı müxbirə verilir. Özünüzdən soruşmalısınız ki, siz bu cürə həyatda özünüzü rahat hiss edirsinizmi. Əksər qəzətin redaksiya heyətinin işinə istintaq aparmaq daxil deyil. Oxucuları faktiki xəbərlərlə, məlumatla, təfsilatlarla, rəylərlə və şərhlərlə təmin etmək mətbuatın əsas unksiyası olmaqdə qalır və siz bu tələbatlarla məşğul olaraq gözəl karyera qura bilərsiniz. Voterqeyt hadisəsinin kollec tələbələrini istintaq jurnalistikasına həvəsləndirməsinə baxmayaraq jurnalistika məktəbinin çox az məzunu bu sahəni seçdilər. Ölkənin iki ən yaxşı istintaq müxbiri olan Fulitzer Mükaati qalibləri “iladeliya İnkvayri” (*Philadelphia Inquirer*), sonra isə “Taym” jurnalında işləyən Donald L. Bartler və Ceyms Stil (*Donald L. Bartlett & James Steele*) öz təcrübələrindən bilirlər ki, onların sənətində müvəqqiyətə gedən yol auir, uzun iş saatlarından ibarətdir. Bu onların Kuil (*Quill*) jurnalındaki araşdırmalarının təsviridir:

İkimiz çətinliklə iladeliyanın qarşıq Şəhər Şurası binasının arxasındaki dar taxta filləkənlərlə yuxarı qalxıb binaların birinin böyük qübbəsinin altında yerləşən təcrid olunmuş bir yerə çıxdıq.

Burada beton döşəmənin üstündəki tozlu dəmir rələrə 7-8 fut qalaq edilmiş, bir-birinin arxasında düzülmüş qəhvəyi rəngli, köhnəlmış sənəd qovluqlarının içərisində iladeliyada son 25 il ərzində baş vermiş ağır cinayətlər üzrə məhkəmə protokolları var idi.

Köhnəlmış taxta stolu və iki sıniq stulu götürərək, biz oxumaüa, qeydlər afarmağa və iladeliyada bir il ərzində baş vermiş ölüm, zorakılıq, öürlüq və təcavüz haqqında sənədlər olan qovluqlardan sistematik olaraq məlumatlar toplamağa başladıq.

Altı aya yaxın biz bu qayda ilə getdik. Hər gün işə başlamaq üçün səhər saat 9-da ora gedir, günorta saat birdə yüngül nahar edib sonra yenidən bir neçə saat da araştırma aparmaq üçün öz çardağımıza çəkilirdik. Günorta biz günün xəbərlərini öyrənməyə, daha maraqlı haqqında qeydləri çap etməyə və əlavə araşdırma ehtiyacı ola biləcək məlumatları yazmaq üçün dörd kvartal şimala, qəzətimizin binasına gedirdik.

İstintaq aparan müxbirin cəlbedici həyatı belədir.

Hər halda bu iki nəfər etiraf edir ki, bu cür əməyin nəticəsi “çox dramatik” ola bilər. İşin olmasına baxmayaraq, əgər siz istintaq reportajına öz gələcək işiniz kimi baxırsınızsa, bu birliyə xidmət etməyə hazırlısınızsa, onda bu-

nunla necə lazımdırsa məşüul olun. Bu cür jurnalistika səhvləri düzəltmiş və həyat tərzini yaxşılaşdırılmışdır. Şəhərinizdəki kimya zavodundan axan zəhərli maddələr haqqında yazmaq sözsüz ki, çox yaxşı işdir. Bura həmçinin xəstəxanalarda xəstələrin incidilməsinin şərhi və qiymətli kağızlarla bağlı saxtakarlığa qarşı tədbirlərin gücləndirilməsi daxildir.

Bütün istintaq reportajları kiminsə həbsxanaya getməsinə və işdən azad olmasına səbəb olmur. Sakramento Bi okeanın çirkənməsi haqqında bir sıra sanballı məqalələr silsiləsi çaf etmişdir. Başqa qəzetlər isə basırıq həbsxanalarдан, siyasi kampaniyalara xərclənən məbləğ, yeniyetmə qızların hamiləliyi, imiqrasiya problemləri və tələblərə cavab verməyən məktəblər haqqında öyrənirlər. Müxbir cəmiyyəti bir çox yollarla yaxşılaşdırın işlərdən razı qala bilər. İşin mahiyyəti demək olar ki, cinayətkarların arxasında qaçmaq kimidir, lakin böhtan riski çox azdır.

Hər bir halda, ümumi tapşırıqlar alan və ya xüsusi sahədə işləyən müxbirlər kimi istintaq (tədqiqat) reportajlarını hazırlayan müxbirlərə də lazım olan əsas bacarıqları öyrətmək lazımdır. Əgər məqsədiniz istintaq reportajları hazırlamaqdırsa, cinayət hüququ sistemi, məhkəmələr və şəhər şurasında siz ən mükəmməl təhsilinizi alırsınız.

Xüsusi sahələrin şərh edilməsi

Xüsusi sahə müxbiri həm müxbir, həm də redaktordur. Müxbir otağının əsas ümumi tapşırıqlar alan müxbirlərindən fərqli olaraq, bu müxbirlər çox vaxt xüsusi sahələrdə istər folis stansiyası olsun, istərsə də Ağ Ev, nəyi əhatə edib-etməyəcəklərinə özləri qərar verirlər. Onların iş stolu redaksiyada deyil, folis şöbələrində, bələdiyyə binalarında yaxud məhkəmə zallarının mətbuat otaqlarında olur. Onları qəzətin yerli “xarici müxbirləri” adlandırmaq olar, belə ki, onların əsas iş yerlərindəki redaktorla əlaqələri həmişə ya teleon, ya da komfüter vasitəsi ilə olur.

Onlar ümumiyyətlə redaktorluq mühakimələrindən istiadə edərək özlərinə tapşırıqlar müəyyən edirlər. Məhkəmə müxbirləri, məsələn, müəyyən bir gündə nəzərdə tutulmuş altı məhkəmə frosesindən birini və yaxud digər məhkəmə işini seçə bilərlər. Gündəlik mərkəzi qəzetlərin folis müxbirləri xırda oğurluqlar və ya narkomaniyaya düçər olmuş şəhərdə atışmalarla müşayət olunan həbslər və başqa qətlləri, avtomobil qaçırlmasi, muzdla törədilən yanğınlar və bankın yarılmazı kimi hadisələrdən istədiklərini şərh edə bilərlər.

Bəzi qəzetlər ənənəvi xüsusi sahə reportajlarını mühüm funksiyalı hesab etdikləri halda bəzi qəzetlər “mövzu” müxbirləri və ya müxtəlif bölmələrin qrup halında işləyən müxbirlərinin xeyrinə onları ləğv etmişlər. Qəzətin ölçüsündən asılı olaraq indi xüsusi sahələrə nəqliyyat, hərbi işlər, şəhərətrafi bürələr, ticarət yüklerinin daşınması və təhsil daxildir. Elə bu səbəbdəndir ki, müxbir əsas idarədən kənarda işləyir.

Denverdəki “Roki Mauntin Nyus”un (*Rocky Mountain News*) redaktoru Bob Burdik (*Bob Burdick*) xüsusi sahə müxbirliyini, xüsusilə də folisdə saxlanmasına tam tərəfdardır.

“Onlar həddən artıq vacibdirlər,” – o deyir. “Camaat öz qonşuluğunda bir problem olub-olmadığını bilmək istəyir. İnsanlar bilmək istəyirlər ki, küçəyə çıxanda ehtiyat tədbirləri görsünlər, ya yox.”

Eyni zamanda, Burdrik sözündə davam edir ki, standard xüsusi sahələr zamanla birgə dəyişərək inkişaf edir.

“Biz indi bilmək istəyirik ki, şəhər bələdiyyələri rayon bələdiyyələri ilə necə qarşılıqlı işləyir. Biz müxbirlərdən yalnız yürüncəqləri şərh etmələrini deyil, həmçinin havanın çırklənməsi kimi ümumi problemlərə də nəzər salmaqlarını istəyirik. Fəaliyyətə yeni başlayan işçilər xüsusi sahələrdən faydalanairlar, çünki bu sahələr onlara məsuliyyətli olmayı öyrədir. Şəxsi nizam-intizam – olduqca dəyərli olan sahəinizlə bağlı hər şeyə məsuliyyət daşıdığınıizi bilməyiniz deməkdir. Mən öz müşahidəmdən və bir çox redaktorlarla söhbətlərimdən görürəm ki, hələ də əaliyyət göstərən çoxlu xüsusi sahələr var.”

“Riversayd (Kali.) Fress Enterfrayə” (*Riverside (Calif.) Press-Enterprise*) qəzetinin redaktoru və naşiri Marsia Makkvern (*Marcia McQuern*) bildirdi ki, onun qəzeti hökumət idarələrindən gələn etibarlı xəbərlər axımını xüsusi sahə müxbirləri hesabına saxlayırlar. “Biz həmçinin müəyyən bir sahədən reportaj hazırlamaq üçün müxbirlər dəstəsi göndəririk. Lakin bizim əsas dayağımız ştatda olan xüsusi sahə müxbirləridir.” - o əlavə etmişdi.

Xüsusi sahə müxbirləri həmçinin folis və ya bələdiyyə idarəsinin necə işləməsinə ətraflı və yaxından baxmaqdan faydalanairlar. (Böyük şəhərlərdəki edəral məhkəmələri və agentlikləri şərh edərkən hüquq sahəsində bizim kar-yeramıza hər mənada böyük kömək ola biləcək dəyərli məlumatlar əldə etdik.)

Xüsusi sahə müxbirinin vəziəsinin mühüm tərəfi xəbərçilərlə yaxşı münasibətdə olmaqdır. Lakin bu ünsiyyətdən istifadə edib onların qəzətdən nə isə gözləmələrinə imkan vermək lazımlı deyil. Əlaqələr hər iki tərə üçün işgüzar olmalıdır və hər tərə qarşı tərəin məsuliyyətini və vəziəsini bilməlidir. Müxbir öz oxucusu və qəzeti qarşısında cavabdehdir. O, şəhər bələdiyyə idarəsinin və ya folis şöbəsinin işçisi deyil və onlara ədalətli münasibət bəsləməli, lakin onların maraqlarını təmsil etməməlidir. Xüsusi sahə müxbirlərinin çoxu müntəzəm işlədikləri mənbələrlə çox yaxın münasibətdədirlər və bunun onların obyektivliyinə təsir göstərməsi faktını anlamırlar. Digər müxbirlər isə xüsusi sahələrdə işləməkdən azad edilmişlər, ona görə ki, onların haqqında yazdıqları adamlarla münasibəti həddən artıq yaxşı idi.

Hər şeydən əvvəl, müxbir məqalə materialı üçün təkcə işıqlandırılacaq məlumatlar və mənbələrin öz mənafelərini güdən bəyanatlarından istifadə edərək “çafa gedən məlumatı” mükəmməlləşdirə bilməz. Həmçinin müxbir hər gün başını rəsmi şəxsin qapısından içəri salıb xəbərlər olub-olmadığını soruşmaqla da çox şey öyrənə bilməyəcək. Mövzu almaq üçün xəbərçilərə çox işləmək lazımdır. Bəzən mənbə mövzunun vacibliyini müxbirin onu təsdiq etməsindən sonra bilir.

Suallar mənbələrə aşağıdakı kimi verilməlidir:

- **Merə:** Siz şəhərdə yeni evlərin tikilməsinin qarşısını almağa dair konsul Kernin təklifi ilə razılaşırsınız?

- **Folis rəisinə:** Folis Benevolet Birliyi bildirdi ki, departamentinizin sifariş verdiyi güllə keçirməyən jiletləri təhlükəsiz deyillər? Bu doğrudurmu?
- **Ərazi prokuroruna:** Siz Falmerin həbsi ilə əlaqədar ittiham aktını tələb edəcəksinizmi?
- **Məktəb direktoruna:** Ştatın Təhsil Birliyi sistemi şifahi və riyaziyyat testləri üzrə ballara görə məktəbinizi ştatda ən aşağı səviyyədə qiymətləndirib. Bu aktı necə izah edirsınız?
- **Ölüm hadisəsində müdaiəçi vəkilə:** Bu məhkəmə prosesində sizin müdaiə strategiyanız necə olacaq?

Öz “*On Pres*” adlı kitabında “Nyu York Tayms”ın keçmiş icmalçısı Tom Viker (*Tom Wicker*) müsahibi dəqiq cavablar verməyə vadən sualları ifadə etmək bacarığını müzakirə edir. O, yazar:

Mətbuat konransında frezidentə, məsələn “Cənab frezident, məlumatlara görə sizin, xüsusilə də Afrikaya yönələn yardım siyasetiniz, tədqiqat və hətta yoxlama məqsədi ilə edilə bilər. Siz bu haqda nə deyə bilərsiniz” - sualını vermək nəzakətli formada obstruksiyaçıya üç dəqiqə çıxış etməyə icazə verir. Bu üç dəqiqədə o, azacıq məlumat verməklə dediklərinin çoxu ilə öz mənafeyini müdafiə edəcək. Digər tərədən, o, özünə məlum siyasi və diflomatik səbəblərdən Arikaya kömək haqqında danışmaq istəməyəcək. Əgər müxbir buna baxmayaraq mövzunun cəmiyyətin maraüstü uyğun olduğuna inanaraq sualı belə ifadə edirsə - Bu doürudurmu ki, Dövlət Defartamenti Parlamentin həmin sahə üzrə komisiyadaxili qrupuna Uqandaya başlangıçda edilən yardımından əlavə bir daha kömək edilməyəcəyi xəbərini vermişdir? Əgər bu doürudursa, siz nə üçün buna əmr vermisiniz?” - prezident ola bilsin ki, cavab verməyə məcbur olacaq. Belə vəziyyətə düşmüş istənilən prezident, hər halda könülsüz olaraq, komisiyadaxili qrupun düşmən hesab olunan üzvünün hadisə haqqındaki versiyasının qalmasındansa, öz mövqeyini bildirməyə üstünlük verəcək. Odur ki, hiyləgər müxbir hətta əgər komisiyadaxili qrupdan belə informasiya “sızması” olmasa da, sualı bu formada verə bilər.

Prezidentdən müsahibə alanda bu üsuldan istiadə etməməlisiniz. Sizin sualı tərtib etmə qaydanız çox zaman hər hansı bir rəsmi şəxsən alacağınız cavabın tipini müəyyənləşdirir. Əslində göründüyündən daha çox bildiyinizi müsahibə hiss etdirirməklə onu danışdırıa bilərsiniz. Bu əsrlər boyu təsdiq edilmiş fənddir. Əsas idea odur ki, müsahib müxbirin ondan daha çox bildiyini düşünürsə, o, gizlətməyə bir detal olmadığını qərara alacaqdır. Bu strategiya həmişə baş tutmur, lakin müsahibəyə başlamazdan əvvəl mövzu haqqında heç olmasa azacıq məlumat əldə etməyə çalışın.

Təhsil sahəsindən yazılın bu məqalədəki xəbərlər agentliyin fəaliyyəti nəticəsində yarandı, lakin müxbir müsahibə ilə onu daha mənalı və mükəmməl etmişdir.

Dion Hayns (*V. Dion Haynes*),

“Tribune”un təhsil mövzusunda yazıçısı. Fevralın 5-dən başlayaraq, məktəbə silah gətirdiklərinə və öz yaşıdlarına təcavüz etdiklərinə görə

şagirdlər Çikaqo Fablik Məktəbindən çıxarıldılar. Onlar ya küçələrə atılacaq, ya da çətin tərbiyə olunan şagirdlər üçün xüsusi məktəbə göndəriləcəklər.

Çikaqo Hamilərin Məktəb İslahatı Şurası çərşənbə günü 12 sosial xidmət agentliyi və ictimai təşkilatlarla müqavilə bağlamışdı. Məqsəd zorakı hərəkətlər etmiş 6-ci və 12-ci sini şagirdlərinin yenidən tərbiyələndirilməsi üçün adı məktəblərdən fərqli təhsil ocaqlarından istifadə etmək idi.

Hamilər həmçinin məktəbdən qovulanlar üçün olan məktəbləri idarə edən 27 digər təşkilatla müqavilə bağladılar.

“Tələbələrimizə müxtəlif xidmətlər göstərəcək müxtəli agentliklər və qurumlarla işləmək üçün həqiqətən də gözəl planımız var.” – Təcrübəli işçi, məktəb sisteminin başçısı Syu Qram (*Sue Gramm*) dedi.

“Bu programlar küçədə yaşayan, cinayətkar uşaqlarla işləməyə alışmış adamlar tərəfindən həyata keçiriləcəkdir.” – o, bildirmişdi.

Məktəb şurası fevraldan iyun ayına kimi programları həyata keçirmək üçün icmanın 39 təşkilat və agentliyinə 6 million dollar vəsait ayırmışdır.

Şagirdlərin ziyankar uşaqlar üçün olan məktəbə köçürülməsi məktəb şurasının yeni güzəştə getməmək kursu ilə uyğun gəlir. Bu da direktora imkan verir ki, məktəbə silah gətirmiş tələbələri dərhal çıxartsın. Əvvəllər, məktəbin nizam-intizam qaydalarına görə bu tələbələr müvəqqəti olaraq məktəbdən xaric edilirdilər.

Yeni məktəb rəhbərləri problem yaradan uşaqları həmişə öz yaşıdlarına maneçilik törətdikləri adı sinilərdən ayırmayı, onlara davranışlarını qaydaya salmaq üçün programlar təkli etməyin yeganə çıxış yolunu xüsusü məktəblər yaratmaqdə görürər.

Ada S. Makkinli (*Ada S. McKinley*) İctimaiyyət Xidmətləri İnkorfarası, Sauz Sayd Təşkilatı işə hazırlaşanlara, tərbiyəçiyə ehtiyacı olanlara, evdə əlavə dərs götürmək istəyənlərə xidmət təklif edir. 102 ziyankar və 35 məktəbdən xaric edilmiş uşaqlar üçün olan programı yerinə yetirməyə 550 min dollar ful verəcəklər.

“Biz tam akademik programla yanaşı əlavə dərslər verəcək, ailə problemləri ilə maraqlanaraq şagirdlərin peşə təlimi ilə məşğul olub, onların dərsdən sonra istirahətlərini təşkil edəcəyik.” “- Şirkətin terapiya təhsil xidmətləri şöbəsinin direktoru Famela Bland Kennedy (*Pamela Bland Kennedy*) dedi. “Ümid edirik ki, bu onların məktəb haqqında mənfi ikirlərini dəyişmək üçün kifayət qədər yenilik olacaq.” – o bildirdi.

Çikaqonun Şəhər Kolleclərinə 336.400 dollar ful veriləcək ki, xaric olunmuş tələbələr üçün Orta Kollec programını inkişa etdirə bilsin. Bu kontrakt altında Şəhər Kollecləri üç tələbə şəhərciyinə - Kennedy King (*Kennedy King*), Oliv Harvey (*Olive Harvey*) və Trumen (*Truman*) – orta məktəb diplomaşunu gözləyən əlavə 300-ə qədər tələbəyə hazırlıq dərsləri təklif edilir.

Digər agentliklərə də belə xüsusi məktəbləri idarə etmək üçün vəsait ayrılır. Bunlar *Aunt Martha's Youth Services Center Inc., Lawrence Hall Youth Service; De-Paul University; and Spanish Coalition for Jobs*.

Çikaqo Tribun (*Chicago Tribune*)

Xüsusi sahələr jurnalistikən əsaslarını öyrənmək, polis, məhkəmə və hökumət sistemi haqqında ətraflı məlumat toplamaq üçün yaxşı yer olsa da, bu karyeranız üçün ən yaxşı yol olmaya biler. Polislər haqqında hazırlanan reportajların cəlbədici olmasına baxmayaraq, bu sahədən yanan jurnalisticin perspektivliyinə şans az ola bilər. Əksər cavan müxbirlər bir ildən üç ilə qədər ümumi tapşırıqları yerinə yetirdikdən və yaxud polislərlə bağlı mövzular üzərində işlədikdən sonra daha nüfuzlu ixtisas seçirlər. Xüsusi sahənin, əsasən də həmin sahədəki müxbir otaqlarının, bir problemi odur ki, bir ildən sonra işlərin hamısı təkrar olunur və bir gün anlayırsınız ki, bu tapşırıqlardan bacardığınız qədər hər şeyi öyrənmisiniz. Seçdiyiniz sahəyə yorulmamışdan və darixmamışdan əvvəl nəzər salın.

Gözləməyin ki, redaktorunuz sizi vəzifədən azad edəcək, xüsusilə də əgər siz yaxşı işləyirsinizsə. Xüsusi sahələr yaxşı işıqlandırıldıqda redaktorlar ştat işçilərini dəyişdirməyi xoşlamırlar. Çox ehtimal ki, lazımla olarsa, lap özü-nüzə zərər vurmaqla da olsa dəyişiklik etməlisiniz. Redaktorunuza işinizi çox xoşladığınızı və bundan çox faydalandığınızı, lakin indi başqa işlər görmək vaxtı olduğunu hiss etdiyinizi deyin.

Əksinə bəzi müxbirlər uğurlu nəticələrlə öz karyeralarını xüsusi sahələrdə qurmayı qorara alırlar. Mayami Heraldda (*Miami Herald*) uzun müddət işləmiş məşhur folis müxbiri Edna Buçanan (*Edna Buchanan*) Fulitzer Mükafatının qalibi oldu və televiziya vasitəsilə bütün ölkədə tanındı. O, hazırda cinayət aləmindən sanballı romanlar yazar. Polisdəki iş təcrübəsindən romanın süjetini və obrazları seçmək üçün istifadə edir. Eynilə, tanınmış Jim Haqerti (*Jim Hagerty*) özünü Nyu-Yorkda, Albani, dövlət binasının müxbiri kimi tanıtıldından sonra, Frezident Dvayıt Eyzenhoerin (*Dwight Eisenhower*) mətbuat köməkçisi işinə keçdi.

Bunları götür-qoy etdikdən sonra öz seçiminizi edin. Əgər xüsusi sahədəki iş ürəyinizcə deyilsə, onda ən yaxşısı başqa sahəyə keçməkdir. Yox əgər bir neçə ildən sonra xüsusi sahə xoş təəssürat qoyubsa, onda ola bilsin ki, bura sizin yerinizdir.

Təklif olunan tapşırıqlar

1. Yerli qəzetiñzdəki xüsusi sahə müxbirilə bir gün işləmək üçün icazə alın. Onun məqalələrini şərh edin və onlardan birini yazın.
2. Universitetlərarası yoldaşlıq idman görünüşünü şərh edin və onun nəticəsi haqqında faktiki xəbərlərdən ibarət məqalə yazın.
3. Atletin və ya məşqçinin sənəti barəsində oçerk hazırlayın və ya məktəb komandası yaxud atletika qruplarının məqsədlərini şərh edərək məqalə yazın. Siz bu yollardan biri ilə gedə bilərsiniz:

- a. İdman instituta nə qədər gəlir gətirir və gəlirdən necə istiadə olunur?
 - b. utbol və ya basketbol məşqçisi nə qədər maaş alır və onun əlavə gəliri nə qədərdir və haradandır?
 - c. Atletika təhsil proqramı necə əaliyyət göstərir (və ya fəaliyyət göstərmir) və NCCA¹ qaydalarına cavab verirmi?
4. Əgər kino, teatr və ya televiziya tənqidisi sizi maraqlandırırsa, onlardan birini seçin və ümumi şərhini verin.
5. Diqqətinizi yerli məktəb sistemində problemlər ola bilən sahəyə yönəldin və bu haqda müfəssəl məqalə yazın. Problemlər tələbənin çox olması, ingilis dilində danişmayan tələbələr, müəllimlərin çatışmaması (adi və iki dil bilən müəllimlər), universitet şəhərciyinin təhlükəsizliyi, yarıdağılmış binalar, köhnəmiş laboratoriya təhcizatı, məktəb şurasının liberal və konservator nümayəndələri arasındaki konfliktlər və ya müəyyən dörsliklərin işlədilməsi üstündə mübahislərə dair ola bilər. Bir mövzudan yapışın. Bir neçə məsələni bir məqaləyə salmağa çalışmayın.

¹ NCCA – National Collegiate Cycling Association

III FƏSİL

Problemlər və nəşrlər

Bu gün naşirlərdən ən böyük problemlərinin nə olduğunu soruşsanız, onlar tərəddüd etmədən qəzet kağızının qiymətini deyərlər. İkicə il ərzində bir ton kağızin qiyməti 510 dollardan 800 dollara sıçramışdır. Bu artım bəzi qəzetləri səhifələrinin sayını və ölçüsünü azaltmağa məcbur etmiş, o cümlədən, bir neçə qəzetiñ fəaliyyətinə son qoymuşdur.

Lakin qəzet kağızının qiymətləri dəyişkəndir. Ola bilər ki, siz bu yazınızı oxuduğunuz vaxt qiymətlər düşər və qəzetlər nəşrlərini davam etdirərlər. Qiymətin dəyişməsi birinci dəfə deyil. Bundan başqa, indi qəzet nəşrində istifadə olunan ağac lifinin ucuz əvəzedicilərini hazırlamaq üçün uğurlu sınaqlar aparılır. Bir əvəzedici, artıq, ümidverici nəticələrlə sınalanmış alaq bitkisi olan – kənafdır¹.

Qəzetlər üçün digər iqtisadi çətinliklərin həlli uzun çəkəcəkdir. Qəzetlərin artıq tirajı və reklamı itirməyə başladığı 1990-cı illərin əvvəllərində tələbatın azalması onların gəlirinə zərbə vurdu. Bu problem hələ də mövcuddur. 18-35 yaşlı adamlar arasında qəzet oxucularının azalması, TV tərəfindən sərt rəqabətlə üzləşməsi, birbaşa poçt reklamları və oxucuların diqqət mərkəzində duran jurnallar qəzet işçilərini yeni gəlir mənbələri axtarmağa, əhalinin ayrı-ayrı hissələrini, o cümlədən, bütün əhalini cəlb etmək üçün məzmununu dəyişməyə sövq etmişdir. Yeni gəlir mənbələrindən biri olan kompüter vasitəsi ilə qarşılıqlı əlaqə haqqında sonra daha ətraflı danışılacaqdır. Qəzetlər çox məşhur olan üsüldən istifadə etməklə qazanc götürürler, bu da şəxsi və ya müəyyən olunan reklamların təsniflənmiş bölmədə yerləşdirilməsidir. Gələcəkdə pul qazanmaq məqsədi ilə bəzi qəzet şirkətləri mərkəzi şəhərlərə xidmət edən teleqraflar və həftəlik qəzetlər dəsti almışdır. Eyni zamanda, həm qəzetlərin evə çatdırılması, həm də nüsxələrin satış qiyməti qalxıb. Qəzet köşkündən və ya qəzetsatan avtomat maşından 50 sentlik qəzet almaq tamamilə adı haldır.

Xəbərlərin və reklamların məzmununu yeniləşdirməklə müxtəlif qonşu ərazilərdə və şəhərətrafi qəsəbələrdə oxucular tapmaq üçün gündəlik mərkəz qəzetləri öz əraziləri üzrə də işlərini yaxşılaşdırılmışdır. “Los Anceles Tayms” qəzeti əhalisi six olan Orinc Kaunti, San Fernando Vali və Vençurə Kaunti üçün ərazi nəşrləri və genişlənən Los Anceles Kauntinin digər əraziləri üçün tərtib olunmuş xüsusi bölmələr çap edir.

¹ Kdnaf (*Hibiscus cannabinus*) – tropik Asiya bitkisidir. uzunluğu 5-6 m çatır.

“Çiçaqo Tribune (*Chicago Tribune*), “Boston Qlobe (*Boston Globe*) və “Nyu Orlins Tayms-Picayune”² kimi digər böyük qəzetlər də bu qaydaya əməl edirlər.

Şəhərətrafi və ona qonşu ərazidə olan idarələrdə işləmək, bu halda, yeni fəaliyyətə başlamış müxbirlər və fotoqraflar üçün faydalıdır. Bunlar, xüsusilə şəhər və əyalətin hökumət bölmələri gündəlik mətbuatda işıqlandırmanın əsaslarını öyrənmək üçün əlverişli yerdir.

Gələcəkdə gənc oxucuları cəlb etmək və saxlamaq məqsədilə – yüzlərlə qəzet NİE³ (Qəzet təhsil sistemində) programlarını həyata keçirməyə başlamışdı. Burada nüsxələr məktəbin sinif otaqlarına pulsuz və ya ucuz qiymətlə dərs vəsaiti kimi paylanmışdı. □Bəzi icmalarda yerli firmalar bu programın xərcini ya tam ya da bölüşdürürlərək ödəyirlər. Onların məqsədi böyüyüb abunəçi ola biləcək bu gəncləri öz oxucularına çevirməkdir.

Bunların heç biri sizi qəzetlərin acınacaqlı narahatlılıq keçirdiyinə inanılmamalıdır. 1980-ci illərdə hədsiz çox olan gəlirin miqdarı aşağı düşsə də, qəzetlər hələ də pul qazanırlar. Bəzi hallarda yeni mətbəələr tikir, müasir avadanlıqlar alırlar. Lakin gəlirinin miqdarı, adətən, 15 –20 faiz arasında olmuş qəzet nəşri üçün indiki vəziyyət çox acınacaqlıdır.

“Editer ənd Pablişer” jurnalı 1996-cı ilin əvvəllərində məlumat verirdi ki, qəzet kağızının qiyməti qəzetlərin xalis mənfəətinə təsir etməkdə davam edir. Lakin o əlavə edirdi:

Reklamin olduqca inkişaf etdiyi mühitin və qiymətləri kəskin salan vasitələrin sayısındə açıq-aşkar özəlləşmiş qəzet kompaniyaları (ölkədə qəzet kompaniyalarının 85 faizi özəlləşmişdir) nəzarətsiz qəzet xərclərinə baxmayaraq, öz gəlirlərini tənzimləməyə müvəffəq olublar. Bu da 1996-cı il üçün yaxşı qazancdan xəbər verir.

Ölkənin 92 gündəlik qəzeti və on iki dən artıq həftəlik qəzeti olan Gənnett (Gannett) silsilə qəzetlərinin rəhbərliyi məlumat verirdi ki, 1995-ci ildəki gəlir təxminən dörd milyard dollara çatmışdı. O, xalis gəlirin 1994-cü ilin 465 milyon dollarını “böyük rəqəmlə” ötüb keçəcəyini xəbər verirdi.

Həmçinin Qəzet Birjalarının Hesabatı (*Newspaper Stocks Report*) açıqladı ki, artımın orta qiyməti 28 faiz olmaqla səhmlər 1995-ci ildə xeyli bahalanaibdir. Bütün qəzetlərdə reklam biznesi 1995 və 1996-cı illərdə artıb və bu meyl şübhəsiz davam edəcək.

Sizin dövrünüzdə və ya sonra qəzet nəşrinin sükütu tamamilə inanılmazdır. Lakin biz qəzetlərin sürətlə electron informasiya dövrünə uyğunlaşdığını görəcəyik.

Qəzetlər INTERNET-də

² New Orleans Times-Picayune

³ Newspaper in Education.

“Super informasiya kanalı” ifadəsini çox işlədirik və bunun hara apardığına tam əmin olmadıqları halda belə, qəzetlər bu yolla gedirlər.

Böyük, o cümlədən də kiçik qəzetlərin çoxu qarşılıqlı əlaqə sistemi yaratmışdır. Onun vasitəsilə hər kəs telefon və ya şəxsi kompüteri ilə xəbərlər, idman, birja məlumatları, hava proqnozu, restoranların siyahısı, yerli hadisələr, əyləncə mərkəzləri, təsnifatlı reklamlar, xizəksürmə idmanı üçün hava şəraiti, turist səyahəti üçün yerlər və c. haqqında məlumatlar ala biləcəyi şübhəsizdir. Elektron nəşr informasiya aləminin elə böyük hissəsidir ki, “Editer ənd Pablisər” qəzeti burada həftəlik məlumatlar verir və bu bir sırada dövlət konfranslarının diqqət mərkəzinə çevrilmişdi.

“Los Angeles Times”, “Vool Street Cournal” (*Wall Street Journal*) və “San Jose Mercury Nyus” (*San Jose Mercury News*) nəşrləri də daxil olmaqla bir çox qəzetlər yazılarının böyük bir hissəsini INTERNET-də yerləşdiriblər və başqalarının da bu cür edəcəyi gözlənilir. “Merkuri Nyus” (*Mercury News*) qəzeti özünün yayıldığı ərazidə INTERNET-də oxunmasını reallaşdırıran “Merkuri Senter”-ə 15 milyon dollar vəsait xərcləmişdir. “Leksington (Ky.) Herald-Lider” Kentuki basketbol Universitetində¹ ixtisaslaşmış “KY Hoops” (*KY Hoops*) qəzeti kompüter variantı da daxil olan qarşılıqlı paket təklif edir və gündəlik qəzeti tam mətninin axtarılması üçün planlar hazırlayır. York (Pa.) Deyli Record² saysız-hesabsız təlabata baxmayaraq, Ümumdünya Şəbəkəsində (*WWW*)³ qəzetlə təchiz olunmayan oxuculara səhifə təqdim edir.

Bu məlumatların bəziləri reklamin hesabına pulsuzdur. Başqa materiallar və aylıq xidmətlər üçün ödənişlər var. Bu yazıda heç bir qəzet qarşılıqlı əməliyyatlarda yaxşı qazancın olduğunu demir. (bəziləri itkilərə məruz qalmaqdə davam edir.) Lakin əksəriyyəti buna INTERNET jurnalistikasının əsas rol oynayacağı gələcəyə qoyulan vəsait kimi baxırlar.

Onun ənənəvi qəzetləri əvəz edəcəyinə əsas varmı? Mütəxəssislərin fikrincə yaxın gələcəkdə yox. Qeyd etmək maraqlıdır ki, “Nayt-Ridder Nyus-peypers” elektron qəzet (“flat panel”) nəşr etmək üçün hazırlanmış layihəni qəbul etmədilər. Bu qurğunu portfeldə aparmaq olardı və istifadəçiyə restoranda yer və ya teatrda bilet sıfarişi verməkdən tutmuş arzuladığı istənilən informasiyanın ayrıca hissəsi haqqında xəbər toplamağa imkan verə bilərdi.

Buna bənzər hallar qarşidakı illər ərzində meydana çıxa bilər. Lakin indi görünürdü ki, bunun vaxtı deyil. Elektron nəşrlər hələ də qəzetlər kimi tam xidmət edə bilmir. Məsələn, reklamçılar qəzetləri ərzaq, univermaq və tanınmayan mağazaların reklamları üçün ən yaxşı yer hesab edirlər. Reklamlar qəzetlər üçün əsas gəlir mənbəyidir.

Qəzetlər həmçinin kompüterlərin təkrar edə bilməyəcəyi mükəmməl cəhətlərə malikdir. Nömrələrini reklamçıların arasında paylamaqla, qəzetlər yayılmalarına və oxuculara təsir edirlər, bu o deməkdir ki, bir buraxılışı bədən ona qədər adam oxuyur.

¹ University of Kentucky basketball(org.).

² York (Pa.) Daily Record (org.).

³ World Wide Web.

İNTERNET informasiyasının və TV-nin qəzetlərin gələcəyinə təsiri ilə bağlı müsahibəsində “Vaşington Post” qəzetinin keçmiş inzibati redaktoru, əvvəl haqqında danışdığını Ben Bradlee fikrini belə ifadə edirdi: “Mənə belə gəlir ki, biz televiziya verlişlərinə baxmaliyiq, lakin, aman Allah, 500 TV stansiyası var. İnfomasiya kanalı harada işləyirsə işləsin, mənə elə gelir ki, adamların hadisələri anlamaq üçün qəzetlərə ehtiyacları var. Siz 500 kanalın hamısını izləyə bilməzsınız. Mən qəzetlər haqqında əvvəl olduğundan daha optimist fikirdəyəm. Onlar sayca az ola bilərlər. Lakin yaxşıları işlərini uğurla davam etdirəcəklər.

Bir inkişaf, hər halda, mühümdür. Qəzetlərin bir neçəsinin qarşılıqlı xidmətlər üçün xüsusi işçiləri var. Bu tip əlaqələr üçün inkişaf edən ayrıca yazı üslubunun yaranmasına meyl də var. Lüzumsuz sözlərdən uzaq bu üslubun hədəfi xüsusi auditoriyadır. Əgər İNTERNET infomasiya sisteminin inkişafı davam edərsə, qəzetlərin redaksiya heyətində daha çox iş ola bilər. “Merkuri Senter”-in əsas qəzətdən kənarda təxminən iyirmi iki işçisi çalışır.

“Kvainsi (Mass.) Patriot Lecə”¹-in redaktoru və Qəzet Redaktorlarının Amerika Cəmiyyətinin² prezidenti Vilyam B. Ketter (*William B. Ketter*) “Editor ənd Pablişer” qəzətindəki müsahibəsində xəbərdarlıq edirdi ki, elektron xəbər ötürmələri ilə qəzetlərin əlaqəsi zaman keçdikcə güclənəcəkdir.

O fikrini davam etdirərək deyirdi: “Sabahın jurnalisti təkcə qəzətin yox, müxtəlif infomasiya vasitələrinin müxbiri olacaqdır”.

O da qəzetlərin mövcud olacağı gələcəyi əvvəlcədən görərək deyirdi. “Qəzetlər demokratik prosesin mühüm hissəsidir, onlar adamların özləri və icmaları ilə bağlı tənqid qərarlar qəbul etməyə imkan verir. Redaktorların buna daha çox diqqət yetirməsi zəruridir.” Əgər biz bu istiqamətdə olan izi itirəsək, əgər kompasımız istiqaməti dəyişsə, mən fikirləşirəm ki, qəzetlərin təhlükəli vəziyyətə düşmələri olduqca realdır.

Bulvar qəzetləri

“Hard kopı” (*Hard Copy*), “İnsayd edişn” (*Inside Edition*) “Qeraldo” (*Geraldo*) və “Karent Afeə” (*Current Affair*) kimi kiçik səhifəli, bol rəsimli Supermarket qəzetləri və TV proqramları həm əhali həm də peşəkarlar tərəfindən jurnalistikən etdiyi işlərin ən pisi kimi tənqidə məruz qalırlar. Və son illər tənqidçilər aparıcı qəzetlərin eyni sensualizmi qəbul etdiklərinə inanmaq üçün əsas tapırlar.

O.C.Simpsonun törətdiyi iki qətl və Villiam Kennedy Smiss (keçmiş prezident John. F Kennedinin qardaşı oğlu) tərəfindən törədilmiş zorlama hadisəsi kimi iki müsibət uzun müddət göz qabağında olan bulvar qəzetlərini canlandırılmışdı. Bəzi gündəlik qəzetlər hər iki hadisənin, ehtiraslı məqalələrlə çatdırılmasında və Smissin məhkəməsi ilə bağlı yazıda zərərçəkən qızın əsassız təs-

¹ Quincy (Mass.) Patriot Ledger (org.).

² American Society of Newspaper Editors (ASNE).

diq olunmuş adının açıqlanmasında günahlandırılırdılar. Digər qəzetlər onun adını bilsələr belə çap etməmişdilər.

Qəzetlər həmçinin qanlı fotolar verdiklərinə, amansız qətillərin ehtiraslı təfsilatını yazdığını, qalamaqalara qarışlığına görə kəskin tənqidə məruz qalmışdılar. Son zamanlar təxminən 150-yə yaxın oxucu “Springfield (Mass) Union-Nyus”³ qəzetiñin yerli ali məktəb tələbələrinin biologiya dərsində yenicə yarılmış pişiyə baxdıqları şəkli nəşr etmələrindən şikayət etmişdilər. İlk vaxtlarda Sakramento Bii və bir heçə qəzet müharibə vaxtı dağılmış Bosniyada özünü ağacdan asmış qadının şəklini verdiklərinə görə etiraz atəşinə tutuldu-lar. Bii onu rəngli vermişdi.

Bütün bunlar çox adamı gündəlik qəzetlərin həmişəlik bu səliqəsiz şə-raitdə qalib qalmayacağına maraq və narahatlılıq içində qoymuşdu.

Onlardan biri Detroit Nyus qəzetiñin keçmiş şöbə müdürü Ceymis P. Kan-non (*James Gannon*) “Editer ənd Pablişer”-dəki məqaləsində yazdı:

Bu ölkədə mətbuatın yenidən formalasdırılmasına güclü təsirlər var. Qəzet oxucularının azaldığı və şəbəkə informasiya programları üçün auditoriyanın məhdudlaşlığı bir şəraitdə mətbuat vasitələrinin sahibləri və menecərləri haqlı olaraq öz gələcəkləri haqqında narahatdırılar. Ümidsiz auditoriya axtarışında onlar sürətlə informasiya xəbərlərini əyləncələrlə əvəz edirlər. Yeni mətbuat həqiqətdə budur. Əgər məqalə bulvar qəzetlərində nəşr olunubsa və ya tok şouda bu barədə danışırlarsa, o gündəlik qəzetlər də daxil olmaqla aparıcı qəzetlərdə nəşr oluna bilər və olunacaqdır. Mətbuatın yeni qaydaları çox sadədir: bu qaydaların olmamasıdır.

Hələ də çoxlu sayıda qəzetlərin olmasına baxmayaraq, Kannon əlavə edirdi: “Beləliklə, biz gücümüzü itirməmişik. Lakin jurnalistikən mövcudluğunu uğrunda mübarizə artır və bu sahənin bir çox hörmətli veteranları mübarizənin möglubiyyətə uğradığını inanırlar.”

“Los Angeles Tayms”ın mətbuat tənqidçisi, “Palitzer Prayz” (*Pulitzer Prize*) mükafatçısı David Şou (*David Show*) bu fikri bir neçə pilləyə böllür. Müsahibələrdə o şahid oldu ki, “son bir neçə il ərzində biz daha çox bulvar qazetlərinə meyl göstəririk. Kiçik qəzetlərdə bu, oxocular üçün lazımlı olan aparıcı qəzet informasiyasının atılması ilə nəticələnir”.

O təsdiq edirdi ki, oxuların azalması “qəzetləri hansı sahədən yazıb yazmamaq məsələsinə qoyulan maneələri azaltmağa məcbur etdi. Kütləvi informasiya vasitələrinin buraxılışlarında sayların artmasındaki partlayış və qə-zetlerin yayılma sahəsinin məhdudluğunu buraxılışlara nəzarətçilərin ənənəvi nəzarətini çox-çox çətinləşdirdi.”

Beləliklə, əyləncə programları və ya CNN hər hansı bir sensasiyalı hadisəni saatlarla göstərəndə, redaktorlar oxular və tamaşaçıların hadisənin şər-hinin TV-yə aid edəcəyindən narahat olurlar. “Odur ki, onlar müxbirlərini hə-min hadisənin doğru-düzgünlüyünü yoxlamaq üçün narahat etmədən, məlumatı nəşr edir və ya tele-radio vasitəsilə yayırlar.” Bu Şau-nun (*Shaw*) sözləridir.

³ Springfield (Mass) Union-News (org.).

Şübhə yoxdur ki, əyləncə jurnalistikasına meyldə rəqabət əsas faktdır. Bircə dəfə jurnalistlər yiğinını O.C.Simpsonun məhkəməsi, Oklahoma şəhərinin bombalanması və Cənubi Karolinadan (*South Carolina*) olan ananın iki uşağını suda boğması vaxtı hadisə yerində müşahidə edən hər kəs anlayar ki, qəzetlər və teleradio verlişləri stansiyalarının əməkdaşları bu tip mövzulara ol-duqca böyük ictimai marağın olmasına inanırlar.

Yoxlamadan uzaq “Star” əyləncə qəzetində və “qayda-qanunlu” Nyu York və Kaliforniyanın gündəlik qəzetlərində müxbir olmuş Donna Balancia (*Donna Balancia*) enerjili jurnalistikaya malik kütləvi informasiya vasitələrinin cazibədarlığına sadə bir izahat verir: “Sensasiyalar qəzetləri reklam edir.”

“Əyləncə qəzetlərinə gəlince” – o davam etdi, – “onlar sensasiyalı məlumatı şərh etmək üçün yerdə qalan hər kəsə üstün gələn tayfadır. Onların eksklyuziv müsahibələr götürmək üçün pulları var. Arxada qalmaq istəmədiklərin-dən aparıcı qəzetlər də onların ardınca gedir. Real xəbərlərlə əyləncə qəzetlərinin yaydıqları məlumatları fərqləndirmək çətinləşir.”

Bəlkə də, lakin gündəlik qəzetlərin əyləncə məqalələrinin əlyazmaları ilə həddindən çox məşgül olmamışdan əvvəl iki şeyi yadda saxlamaq lazımdır. Bunlardan biri, ilk növbədə böyük, mərkəz qəzetlərinə təsir edən fenomendir. Lakin bu onların hamısına aid deyil. Yüzlərlə kiçik, orta ölçülü gündəlik və həftəlik qəzetlər var ki, onların gözüçüqlüyü əvvəlkindən az deyil. İkincisi, “Neyşional Enkvayer”, “Globe” və “Star” (*National Enquirer, Globe and Star*) qəzetlərinə ötəri nəzər hər kəsi əmin edər ki, onlarla sizin evinizdəki və qəzet köşkündən aldığınız qəzetlər arasında azacıq oxşarlıq var. Düzdür, aparıcı siyasetçilərin qeyri-qanuni cinsi əlaqələri yaxud Britaniya kralının ailəsindəki son qalmaqallar haqqında məlumatlar doğma şəhərin qəzetlərinə yol tapır. Lakin tez-tezmi sizin yerli qəzetlər “Cək Vəqnerin çılpaq şılığı”, “Hansi məşhur şəxs fahişələr üçün 15 min dollar ödəmişdi?”, “Mən hələ də Nikolenin bədənini görürəm” (məşhur O.C.Simpsonun öz psixiatrina verdiyi məlumat) və “Qary Basei, mənim psix məşuqum” kimi başlıqlar təqdim edir? Bunlar “Globe” bulvar qəzetində yerləşdirmək üçün olan məqalələr idi.

Bulvar qəzetlərində doğru xəbərlər Şimal dairəsindəki qızçıçəklərin sayı qədərdir. Aparıcı qəzetlər bulvar qəzetlərinin məqalələrinə müraciət etsə belə, bu heç də məsuliyyətli jurnalistikasının sükütu barəsində siqnal deyil. Əgər doğurdan da, şəhərinizdə, ştatınızda, ölkənizdə və dünyada nə baş verdiyini bilmək istəyirsinizsə, normal qəzetlər hələ də sizə kömək edə bilər.

Yeri gəlmışkən, bütün bulvar qəzetlərinə eyni gözlə baxılmamalıdır. Tabloid[•] sözü normal qəzeti yarsına bərabər qəzet deməkdir. Normal ölçülü qəzetlər çoxsəhifəli adlanır. Bir sıra ənənəvi bulvar qəzetləri var. Onlara “Şi-kaqo San Tayms”, “Nyusdey”, “Roki Mauntin Nyus”, “Boston Herald”¹.

• Tabloid [təblɔɪd]-Bulvar qəzeti

¹ Chicago Sun-Times, Newsday, the Rocky Mountain News, the New York Post, Boston Herald

Başlıca fərq odur ki, supermarketlərin müxtəlif məhsulları çox vaxt qeyri-adi, geninə boluna bulvar qəzetlərində təqdim edilir və müvəffəqiyyət naminə onlar məşhur şəxslər haqqında informasiyaları və gizli cəkilmiş şəkilləri pulla alırlar. Əsas qəzetlər isə yox, bəzi istisnalarla onlar qanuni qəzet məqaləsinə pulsuz əldə etdikləri şəkil nüsxəsini əlavə edirlər.

Hələ də demokratik cəmiyyətdə sensasiyalı jurnalistikyanın öz yeri var. Günün sonunda kassanın yanındakı bulvar qəzetləri üçün olan boş rəfləri görəndə aydın olur ki, onalara tələbatın olması şübhəsizdir. Bundan əlavə, onlar vaxtaşırı qəzet məqaləsində təhriflər edərək, gündəlik qəzetləri ayıq olmağa çağırırlar. Odur ki, gündəlik qəzetlər onları izləməlidir. Kütləvi informasiya vasitələrini daha çox narahat edən onların üstünə yağıdırılan tənqiddir. Ümumi fikrə görə, onlar neqativ hallar və konfliktlərin üstündə çox dayanaraq, cəmiyyətin sosial problemlərini lazıminca öyrənmirlər. Vaşinqton jurnalisti Ceyms Fallous (*James Fallows*) “Fövqəladə xəbərin verilməsi” (*Breaking the News*) kitabınınada kütləvi informasiya işçilərini eyləncələr və məşhur adamları şərhlərində ön plana çəkməklərinə görə günahlandırır. O, həmçinin razılaşdı: “Yalnız hadisəni yaymaq və növbəti qeyri-adi mövzuya keçmək üçün, onlar həmin böhran yaxud hadisəni hər vasitəilə şিশirdərək təqdim edirlər... Və nə qədər ki, belə edirlər, onlara olan münasibət getdikcə pisləşəcək və daima diqqətini cəlb etmək istədikləri ictimayyətə yararsız olacaqlar.”

Syracyus Universitəsində (*Syracuse University*) siyasi elmlər professoru Tomas Paterson (*Tomas Patterson*) Nyusviilk (*Newsweek*) jurnalının forumunda şikayət etmişdi ki, “Jurnalistlər Amerika siyasətçilərinin yalnız pis tərəflərini görürər.” Neqativ hallardan bəhs edən məqalələr 1970-ci ildən bəri iki dəfədən çox artmışdı. İndi isə yaxşı işlərdən yazın.”

Elə həmin nömrədə yazıçı Syuzən Faludi (*Susan Faludi*) kütləvi informasiya vasitələrini reportaj vaxtı ifadələrindəki ifratçılığa görə günahlandırır: “bunlar mövcud vəziyyətə “ənənəvi” baxış ya da kütləvi informasiya vasitələrinin extremistlərin əvəzinə yürütdüyü “ən radikal” fikirdir. Sonra isə media iki əks mövqeli tərəfləri bir-birinin üstünə qaldırırlar. Bu halda ənənəvi fikir qalib gəlir. Bizim mətbuat nöqsanları sevinclə yayan, yeni ideyaların abırsızlıqla qarşılanıb məhv edildiyi jurnalistikaya aludədir.”

Rəy söyləyənlər dəstəsinə B.Ş-in İnsana və sağlamlığa xidmət departmentinin katibi Dona Şalala (*Secretary of the U.S. Department of Health and Human Donna Shalala*) oldu. O deyirdi ki, mətbuat daha çox yaxşı işlərin yox çəkişmələrin üzərində dayanır. Biz araşdırmaqdən çox fərziyyə edirik. Şəxsi şirkətlərin işlərinə itaətkarcasına göz yumduğumuz halda siyasətçilərin hər bir səhvini irad tuturuq.”

Kəskin fikirlər nə dərəcədə doğrudur? Və onların nə qədəri TV-yə qəzetlərdən daha çox tətbiq olunur. Onların nə qədəri xəbərçini günahlandırmak üçün köhnə üsuldur.

Bizim fikrimizcə əksəriyyəti. Katibə Şalalanın fikrinə lazıminca qıqqət yetirsək, xüsusü bölmədən yan keçməyən qəzetlərin çoxunun araştırma ilə xeyli məşğul olduğunu görərik. Fallous güman edir ki, kütləvi informasiya vasitələri ölkənin sosial və əxlaqi münasibətlərinə lazıminca müraciət etmir,

baxmayaraq ki, qəzetlər silaha nəzarət, cinayətkar dəstələr, yeniyetmələrin hamiləliyi, yararsız məktəblər, ÜİÇS-in (*AIDS*) dərk edilməsi, narkotik maddələrin zərəri, ətraf mühitin korlanması və digər problemlər haqqında yüzlərlə məqalələr yazırlar. Bu yazılar açıq-aydın “sosial və əxlaqi münasibətlər” bölməsinə aiddirlər. Ən azı, nisbətən yaxşı TV stansiyaları da bu məsələləri şərh edəcəkdir.

Qəzetlərdə “Yaxşı” xəbərləri də tapmaq olar. Riçmond, Kaliforniya “Vest Kaunti Tayms”ın (*West County Times in Richmond, California*) idarəedici redaktoru Antoni Markviz (*Anthony Marquez*) qəzetlərin ancaq pis xəbərləri nəşr etməsi haqqındaki şikayətləri eşitməkdən yorulmuşdu. O və qəzətin digər işçiləri birgə 12 səhifəlik qəzet buraxmış və onu “Qud Tayms” (*Good Times*) adlandırmışlar.

“Qud Tayms” “xoşagəlimli” məqalələrlə dolduruldu və keçən il uzunu dərc olundu.

Markviz müsahibəsində demişdi: “Biz əlimizdə olan məqalələrin yalnız kiçik bir hissəsini nəşr etdik.” Xüsusi buraxılış təhlükeli gənclərə dülgerlik öyrədən peşə programı haqqında yazını ön səhifədə yerləşdirmişdi. Əvvəllər qrup halında zorlama ilə məşğul olan cinayət dəstəsinin bir üzvü klub yaratmışdı və küçələrdən qanqsterləri və öz yanmış kilsəsinin bərpasında can-başa işləyən prixdolları sənət öyrənmək üçün toplayırdı.

“Sakramento Bii”-nin icmalçısı William Endikot (*William Endicott*) aşağıdakılari yazımaqla məsələnin özünəməxsus təsvirini vermişdir:

İndi Amerika siyasetinin acınacaqlı vəziyyətinə görə kütləvi informasiya vasitələrinin üstünə düşmək və əgər müxbirlər bu nöqsanların üzərində belə çox dayanmasayırlar, vəziyyət bir təhər yaxşılaşardı kimi gümanlar dəbdədir.

Bu cür tənqid tamamilə əsasız deyil. Siyasi müxbirlər bəzən avtostradada bir neçə avtomobilin toqquşması nəticəsində baş vermiş qəzanı daha yaxşı görmək üçün maşını saxlayan sürücüyü bənzəyirlər. Onlar konfliktlərə tərəf köpək balığının suda olan qana doğru irəlilədiyi kimi irəliləyirlər.

Daha əsaslı sual isə belədir – görəsən siyaset mətbuatın yazdıqlarını özündə əks etdirirmi, yaxud mətbuat siyasetdə baş verənləri şərh edirmi?

Endikot təsdiq etmişdir ki, siyaset qəti olaraq iki qütbə çəkilmişdir. “İşləri bu vəziyyətə mətbuat salmayıbdır və onları şərh etməyə də bilərdi,” – deyə o öz fikrində qalırdı.

Həmin müşahidələr əsasında şəhər bələdiyyəsindəki, təhsil sistemindəki, o cümlədən Vaşinqtonda (Kolumbiya Bölgesi) baş verən hadisələr şərh edilə bilər. Jurnalistika mükəmməl elm deyil. Bu işlə məşğul olanlar kamil deyillər. Hələ də, dünyada ən azad kütləvi informasiya vasitələri B.Ş.-dadır. Bu azadlıqdan çox vaxt səhvləri düzəltmək, firildaqcıları həbsxanaya salmaq, sosial ehtiyacları və problemləri şərh etmək, ən mühümü isə, hər gün məlumat vermək, izah etmək və əyləndirmə üçün istifadə olunmuşdu.

Ictimai jurnalistika

Onun tərəfdarları mətbuatın tənqid edilməsini ictimai jurnalistikyanın azaldacağına inanırlar. Bununla bərabər ictimai jurnalistikyanın əleyhdarları qorxurlar ki, o qəzetlərin daima təsdiq edilmiş obyektivliyini zəiflətməklə qəzetlərin müstəqilliyini və tamlığını təhlükə altına qoyacaqdır.

Nyu-York Universitəsinin jurnalistika departamentinin professoru Cey Rosenin (*Jay Rosen*) bu mövzudakı kitabının nəşrindən sonra 1990-cı ilin ortalarında belə bir fikir yarandı ki, ictimai jurnalistika özünü müxtəlif cür təqdim edir. Əsasən, bu bir prosesdir və onun vasitəsilə qəzetlər (tele-radio yayıcıları və jurnallar bu məsələdə nəzərə alınmırlar) icmanın üzləşdiyi problemlərin həllində əsas rol oynayırlar. O bu işi xüsusi məsələlərlə bağlı mitinqləri təşkil etməklə, oxocularla qarşılıqlı fəaliyyətdə olmaqla, ictimaiyyətdən aldığı əlavə ideyalarla, yeni qəzet səhifələri yaratmaqla və ümumiyyətlə mülki məcələlərlə bağlı ictimai dialoqa imkan yaratmaqla yerinə yetirir.

“Qanet Nyuspeypəs” (*Gannett Newspapers*) “Nyus 2000” (*News 2000*) layihəsi “Nayt Rioder” qrupu kimi ictimai jurnalistikyanın önündə gedir. “Qanet”ə məxsus “Şreveport (La) Tayms” (*Shreveport (La) Times*) qonşu ərazilərdən hazırlanmış məlumatlardan ibarət aylıq silsilələr çap etmişdi. Hər bir məlumat qəzeti və qonşu ərazinin saknlarının birgə sponsorluq etdiyi ictimai iclaslarla başlayırdı. Burada şəhərin rəsmi nümayəndələri xüsusi problemlərlə bağlı suallara cavab verirdilər. İclas hazırlıq ərəfəsində “Tayms”ın müxbirləri qonşu əraziləri gəzir və ev sahiblərinin münasibətlərini öyrənirdilər. Belə bir nəticə əldə etmişdilər ki, mer şəhərin hökumət nümayəndələrini vətəndaşlara qarşı daha diqqətli olmağa məcbur edəcəyi barədə söz vermişdir.

Siouks Fols və Saus Dakotada, (*Sioux Faals, South Dakota*) “Arqus Lider” (*Argus Leader*) Saus Dakota Universiteti ilə “İcmanın inkişafı” (*Community on the Rise*) adlı layihə ətrafında birləşdi. Burada məqsəd adamların köçməsi ucbatından kəndlə icmasının kiçilməsinin qarşısını almaq idi. Bu məqsədlə Tindol (*Tyndall*) kəndi (əhalisi 1200 nəfərdir) seçilmişdir və Universitetin kənd həyatı ilə məşğul olan mütəxəssislərinə bu balaca kəndi əvvəlki normal vəziyyətinə qaytarmağa kömək etmək tapşırılmışdı. Qanetin xəbərlər üzrə baş prezident köməkçisi Fil Kyuri (*Phil Currie*) məlumat vermişdi: “Olduqca çılgın keçən, məqsədi müəyyən etmək üçün keçirilən icaslara, ictimai diskusiya yaradaraq, saknları də cəlb edirdilər. Nəticələr arasında bunlar var: yerli xəstəxana üçün defibrilyatorlar alınmış və ərazi üçün 911 xidmətin yerinə yetirilməsi istiqamətində iş davam etdirilmişdi; gənc fəallar üçün olan fond artırılmış, ferma və rançonun idarə edilməsi mövzusunda seminarlar keçirilmişdi.”

Yerli cinayəti azaltmaq məqsədi ilə Pohkipsie (N.Y.) Jurnalı (*Poughkeepsie (N.Y.) Journal*) şəhərin saknları və ictimaiyyətin liderləri ilə birgə “Seyv Striits”-i (*SafeStreets*) hazırladılar. Qəzet şəhər rəhbərliyinin cinayəti aradan qaldırmaqdan ötrü gördüyü işləri yoxlayaraq dörd ədəd səkkiz səhifəlik məlumat hazırladı. Kyurinin fikrincə ştatın küçələrdəki patrolları ilə tanışlıq, narkotik maddələr əleyhinə polis birliyinin yaradılması, küçələrin təmizlənməsi programı da daxil olmaqla “böyük dəyişikliklər” baş vermişdi.

Kyuri ictimai jurnalistikani köhnə qəzətlərin öz icmalarına kömək etmək məqsədilə etdiklərinin dirçəlməsi kimi qiymətləndirir.

“Onlar güclü mövqe tutmuşdular. Onlar aparıcı rol oynayırdılar.” O bu fikirləri “Qanet”in daxili nəşri olan “Qaneter”-də (*Gannetteer*) açıqlamışdı. “... Hər halda, burada təzə, məncə icmadan olan adamların bu işə daha çox cəlb edilməsidir. Məsələn, biz hər hansı bir məqalənin üzərində işləməyə həzırlaşanda mühüm problemi və ya məsələni müəyyənləşdirməyə köməkdən ötrü vətəndaşlara müraciət edirik. Biz problemi şərh etməklə həm də onun həllini tapmağa çalışırıq və çox vaxt sakinlər həmin axtarışda iştirak edirlər.

“Editor and Publisher”-dəki məqaləsində “Viçita (Kan.) Eaql”-in (*Wichita (Kan.) Eagle*), (“Nayt Rider” qəzeti) redaktoru Davis “Baz” Merit (*Davis “Buzz” Merritt*) ictimai jurnalistikani dəstəkləmişdi: “Xalqın həyatı, siyaset də daxil olmaqla, narahatçılıq içindədir; ölkə və onun icması özlərinin ən böyük problemini nəinki həll edə hətta onun haqqında, nədənsə, nəzakətlə danışa da bilmirlər. Yalnız hər hansı statistik məlumatlar toplayan jurnalistika da narahatdır. İctimai həyatla və jurnalistika bir-biri ilə çox bağlıdır. Əgər insanlar ictimai həyatdan uzaqlaşmaqdə davam edirlərsə, əgər onunla maraqlanmırlarsa, onda onların jurnalistikaya və jurnalistlərə ehtiyacları yoxdur.

Merit təsdiq edirdi ki, informasiya təklikdə ictimai həyatı sağlamlaşdırma bilməz. Əgər jurnalistlər öz işlərinin sadəcə olaraq məlumat vermək və onu izah etməkdən ibarət olduğunda israr edirlərsə, onlar “ictimaiyyətin həyatında və bizim sənətimizdə xüsusi fayda verə bilməyəcəklər.”

İctimai jurnalistikanın digər müdafiəçisi “Spokan (Vaş.) Spokesman-Revyu”nun (*Spokane (Wash.) Spokesman-Review*) idarəedici redaktoru Xristofor Pek (*Christopher Peck*) məsələni bu cür qoyurdu: “Biz anlamalıçıq ki, əgər qəzətin nəşri üçün sağlam ictimai mühiti yoxdursa, və adamlar ictimai həyatdan uzaqdırılsara, orada qəzetə ehtiyac olmayıacaqdır. İctimai jurnalistika vətəndaşlara yaşadıqları yeri hiss etməkdə kömək edir.”

Bu tərəfdarlardan tam əks mövqedə duran Ayova, Amesdə çıxan “Deyli Tribune” (Ames, Iowa, Daily Tribune) qəzətinin naşiri və redaktoru və “NBC Nyus”un (*NBC News*) keçmiş prezidenti Mişel Gartner (*Michael Gartner*) Peşəkar Jurnalistlər Cəmiyyətinin (*Society of Professional Journalists*) qurultayındakı nitqində ictimai jurnalistikani “təhlükə” kimi göstərmişdir. O ictimai jurnalistikani “həm jurnalistika, həm əxlaq, həm də fəlsəfi baxımdan” yanlış hesab edərək, lənətləyirdi. O davam edərək deyirdi: “... Qəzetlər analar və alma piroqları üçün deyil. ... Yaxşı olar ki, o material baş məqalə səhifəsi üçün saxlanılsın. Bu axırda qəzetlərin etibardan düşməsinə gətirib çıxardacaqdır.”

Elə həmin qurultayda komik yazıçı Qarison Keylor (*Garrison Keillor*) ciddiləşərək jurnalistlərə ictimai jurnalistikadan uzaqlaşmağı məsləhət görmüşdü. O israr edirdi ki, qəzetlərin gələcəyi “xeyirxahlıqda, rəngli qrafikada deyil, heç kəsin onun qədər yaxşı verə bilməyəcəyi hadisələrin şərhindədir.”

İctimai jurnalistikaya mənfi münasibət bəsləyən təkcə onlar deyil. Bəzi redaktorlar və naşirlər oxucuların yol verdikləri əyər-əksikliyə göz yummaq

istədiklərindən bu fikrin tərəfindədirlər. Düşünürlər ki, onların işi icmanın problemlərinin həllini deyil, yalnız şərhini verməkdir.

Kaliforniya Universitəsindəki axırıcı çıxışında “Nyu York Tayms” qəzetinin keçmiş idarəedici redaktoru Cene Roberts (*Gene Roberts*) ictimai jurnalistikən “əyləncə” adlandırmış sonra isə əlavə etmişdir:

İctimai jurnalistika bütövlükde pis deyil. Onlar jurnalistikadan çox ictimai işlərlə məşğul olurlar. ... Mən ictimai jurnalistikaya da inanıram. Lakin mənim fikrimcə o ictimai iclasların şərhi ilə məşğul olmalıdır, maliyyələşdirilməsi ilə yox. Bu jurnalistika icmaya tam və səylə onun həyatının bütün aspektləri barədə məlumat verməlidir. ... O icma hökuməti, onun rəhbərliyi, məktəbləri və ictimai xidmətləri barədə fikir yaratmaq üçün icmanı lazımlı olan informasiya ilə təmin etməlidir.

Kyuri bu tənqidçilərə “öz ictimaiyyətinə lazımlıca hörmət etməyən inadkar jurnalistlər” kimi baxır. O ictimai jurnalistikən jurnalistlərin etika və obyektivliyinə xələl gətirmək fikrini qəbul etmirdi. O demişdi: “Bu faktdır ki, bizim oxucular mühüm və əhəmiyyətli mövzularla çox maraqlanırlar və istəyirlər ki, biz öz nəzarətçi rolumuzu yerinə yetirək. Problemlərin həllinə onları cəlb etmək ancaq təqdirə layiqdir.”

Jurnalistika fakultələrini yenicə bitirmiş tələbələrin bir çoxu, şübhəsiz ki, ictimai jurnalistika sahəsində fəaliyyət göstərən qəzetlərdə işləməyə başlayacaqlar. Onların bu sahədəki işləri haqqında qərarları redaktorlar və naşirlər verəcəklər. Müxbirlər isə onlara işlərində kömək edəcək piyadalardılar. Bəzi gənc müxbirlər və fotoqraflar bu işdən narazı ola bilərlər. Əgər belədirse, onlar rəhbərliyə öz münasibətlərini bildirməli və tapşırığı yerinə yetirməkdən azad olunmalarını xahiş etməlidirlər. Bu xahiş nəzərə alına da bilər, alınmaya da.

Öz şəhərlərinin sakinlərinə həyat tərzlərini daha da yaxşılaşdırmaqdə kömək etmək məqsədi olan gənc jurnalistlərə ictimai jurnalistika istəklərini həyata keçirmək üçün geniş imkan verir.

İnam varmı?

On doqquzuncu əsrin axırları və iyirminci əsrin əvvəllərindəki heç bir məhdudiyyəti olmayan jurnalistikən haylı-küylü günlərindən üzü bəri kütləvi informasiya vasitələrinin etibarlığı bu gündü qədər tənqidə məruz qalmamışdır. Bu mövzu kitabın başqa hissələrində şərh edilmişdir. Lakin ona daha geniş aspektdə baxılması yəqin ki, lap məsləhətdir.

Son zamanlar O. C. Simpsonu müdafiə edən əsas vəkillərdən biri Robert Şapiro (*Robert Shapiro*) jurnalistlər qrupuna müraciət edərək bildirmişdir ki, o İnsan Hüquqları Aktlarına (*Bill of Rights*), səsvermə olarsa, onun bəyəniləcəyinə şübhə edir. Əlbəttə ki, İnsan Hüquqları Aktları mətbuat, söz və din azadlığını müdafiə edən Birinci Əlavə ilə başlayır.

Lakin şübhəsiz, Şapero inanırdı ki, bu mətbuat, səsverənlərin Əlavələr-dən üz döndərməsinə səbəb olacaqdır. Halbuki bu Əlavələr illər uzunu jurnalistlər və əksər hüquqşunaslar tərəfindən müqəddəs hesab edilmişdi.

Vəkil gələcək haqqında bu bədbin mülahizələri kütləvi informasiya vasitələrinin Simpsonun məhkəməsini, vəkilin fikirləşdiyinə görə, qərəzli və bəzən də həqiqətdən uzaq işıqlandırılması ifşa olunduqdan sonra söyləmişdi. O xüsusilə “zir-zibil üçün pul ödəyən”, pulla informasiya alan əyləncəli TV verilişi və onun bulvar qəzetini töhmətləndirirdi.

Kütləvi informasiya vasitələrinin xalqın gözündə təhlükəli olduğu barədə xəbərdarlıq edən təkcə Shapiro deyildi. Bu fikirlə bəzi hüquq işçiləri və hakimlər də razı idilər.

Həmçinin biz də belə hesab edirik ki, bu təkcə mühüm qəzetlər və teleradio şirkətləri ilə mübahisə üçün mövzusu olan hüquqşunasların və ya siyasetçilərin fikri deyil. Müxtəlif müşahidəçilər müəyyən etmişdilər ki, jurnalistlər digər sənət adamları ilə müqayisədə etibarlılıq və düzgünlük ifadələrinə olduqca az əhəmiyyət verirlər. Səsvermənin birində göstərilirdi ki, onlara olan inam işlənmiş maşın satıcılarına olan inamdan azacıq artıqdır. Başqa səsvermədə isə TV müxbirlərinə qəzet müxbirlərindən daha çox inam ifadə olunmuşdur.

Bu reaksiyanı başa düşmək çətin deyil. İnsanlar TV işçilərini, görə bilirlər. Əsasən yaraşıqlı olan qadınlara və kişilərə tamaşa edirlər. Onlar insanlara inam və etibar hissi vermək üçün görünürler. Digər tərəfdən, qəzetdə yazıya edilən imza TV-də məlumat verənlə müqayisədə cansızdır.

Oxucu tanınmış müxbirin məqalələrini izləyməyincə, onun yazılarının dəqiqliyinə və ədalətliliyinə inanmayınca ona müxbirin imzası az şey deyəcəkdir. Baxmayaraq ki, radiodan və televiziyyadan eşitmiş olduğu həmin mövzu qəzetdə daha müfəssəl verilə bilər.

Biz yeniliklər və informasiya konveyri olan teleradio jurnalistikasına böhtan atmaq istəmirik. Bəzi TV və radio müxbirləri media daxilində çox yaxşı işləyirlər. Bundan əlavə TV kimi mətbuat hadisəni geniş işıqlandırıra bilmir. Selin törətdiyi dağınıkları, Afrikadakıaclığı, döyüş meydانının mənzərəsini göstərən bu və ya digər illustrasiyalı mükəmməl reportajlar TV yeniliklərini hadisəni bütün təfərrüati ilə bilmək istəyənlər üçün çox əhəmiyyətli edir. Çətin ki, elə qəzet redaktoru və ya idarəedici redaktor tapılar ki, onun otağında və ya ofisində yeniliklərlə tanış olmaq üçün ən azı bir televizoru olmasın. Bazar ertəsi xəbərlərin az verildiyi gündür, bu ona görə belə deyil ki, bazar günü verilən “tok şouları” qəzetiñ birinci səhifəsi üçün material verir.

Hətta TV-nin məşhurluğu belə kütləvi informasiya vasitələri ilə bağlı narahatlığı aradan qaldırı bilmir.

Bu həqiqətdir ki, inamsızlıq probleminin yaranmasına səbəb insanların yanlış xəbərləri istəməməsi və buna görə medianı günahlandırmasıdır. Burada da jurnalistika əsas yerdədir. Məqalə üçün son müddətin təzyiqi altında bəzi səhvlər və təhriflər edilir. Kütləvi informasiya vasitələrində, əlbəttə ki, əyər-əksikliklərdən uzaq olmağa çalışılır, onların qarşısını almaq üçün böyük işlər görülür. Səhvlər olduqda qəzətlər mütləq növbəti nömrədə düzəlişlər verir.

Bu və qəzetiñ gördüyü digər işlər – şikayətlərə baxan işçi götürülməsi, mərkəzi qrupdan istifadə edilməsi, ictimai jurnalistikaya meyl – mətbuata inamın artmasına çox kömək edir. Hələ də milyonlarla insan öz gündəlik qəzetlərinə inanır və onlardan bərbərxanalarda, qadın salonlarında, idman zallarında və gəzintilərdə sitatlar gətirirlər. Qəzet işçilərinin fikrincə, bir şeyi də yadda saxlamaq lazımdır ki, informasiyanın etbarlılığı onun mənbəyinə əsasən müəyyən edilir.

Jurnalistlərə faktları dəqiqləşdirməyi, dönə-dönə yoxlamağı və ən etibarlı mənbədən istifadə etməyi öyrədirlər. Hələ də faktları gizlədən, mübaliğəyə yol verən yalançı rəsmi şəxslər, səhvən yanlış məlumat verən insanlar var. Bəzən elə olur ki, yazının təqdimi üçün son müddət keçən kimi vəziyyət dəyişir. Odur ki, məqalələrdə çox vaxt mövzunu keçmişə aid edirlər. Müxbir hadisəni şərh etdiyi vaxt nəyi düz hesab edirdisə, onu yaza bilər.

Sizə inanırlarmı? Bizim fikrimizcə, yox! Bu o demək deyil ki, jurnalistikada inkişaf üçün şərait yoxdur. Əlbəttə ki, var. Belə şəraitin olması faktiki olaraq hər qurultayda, konfransda və seminarda media tərəfindən etiraf olunur. Və belə şəraitlər çoxdur. Getdikcə, O. J. Simpsonun məhkəməsi və Oklahoma şəhərindəki bomba partlayışı kimi güclü emosiyalara səbəb hadisələr tez-tez baş verir və media öz növbəsində onları hədəfə çevirir. Belə rəqabətli atmosferdə bəzi jurnalistlər etika sərhədini keçəcək, bəziləri isə bulvar qəzetləri ilə rəqabətə girərək, qarışqadan fil düzəldəcəklər. Yeri gəlmışkən deyək ki, bu-na haqq qazandırılmır. Lakin belələri azdır. Onlar ictimaiyyətin qəzəbi ilə ya-naşı öz qələm yoladaşlarının da hiddəti ilə rastlaşacaqlar.

Bizim fikrimizcə, qəzetlərin işini qiymətləndirmek üçün ən yaxşı yol onların şəhər şurasını, icmanın problemlərini necə şərh etməklərinə, dövlət, dünya problemlərini və mənzərələrini necə təqdim etməklərinə baxmaqdır. Birləşmiş Ştatlarda dünyanın başqa ölkəsində olduğu kimi və ya ondan da yaxşı bu işin öhdəsindən gəlinir.

XIV FƏSİL

Jurnalist peşəsinə hazırlıq

İş əldə etmə

Kütləvi informasiya xidmətində uğur qazanmaq üçün reportaj hazırlama bacarıqları, təsvir etmə qabiliyyəti, tənqidi düşüncə, təşəbbüskarlıq və gərgin əmək lazımlı olan ən başlıca keyfiyyətlərdir. Onlarsız irəli getmək qeyri-mümkündür.

Lakin sizdə bu qabiliyyətlər olduqda belə, əsas məsələ onları işə necə tətbiq etməkdir. Birinci və ən mühümü: təcrübə keçməyə başlayın. Kömək məqsədi ilə özünüzə mümkün qədər tez, seçdiyiniz sahədə təcrübəsinə əmin olduğunuz rəhbər tapın. Tele-radio jurnalistikasında işləmək arzunuz varsa, televiziyyada heç vaxt işləməmiş İngilis dili üzrə professor sizin üçün ən yaxşı rəhbər olmaz. Onun əvəzinə siz təlimatçı jurnalist tapın, görüş təyin edin. Mövzu üçün mənbədən məlumat aldıqda etdiyiniz kimi seçdiyiniz sahədə iş və ixtisasartırma imkanları haqqında onu ətraflı sorğu suala tutun. Bunu eyni ilə ictimai informasiya xidmətinə və ya qəzet jurnalistikasına da aid etmək olar. Sizin kollec və ya universitetinizin kütləvi informasiya vasitələri ilə əla-qələri var: jurnalist məzunlar, kütləvi informasiya vasitələrindəki ictimai əla-qələr şöbəsinin mütəxəssisləri və yarım-ştat dərs deyən peşəkar jurnalistlər. Onları sorğu-suual edin, bu sahədə olan dostlarının ad və telefon nömrələrini toplayın və iş imkanları barədə öyrənmək üçün əlaqə saxlayın. Sadəcə bir nəfərin boş iş yeri barədə xəbər tutub sizə məlumat verməsi kifayyətdir.

Yeni işçi qəbul etmək səlahiyyəti olan media mütəxəssisləri gənclərdən iş axtardıqları zaman məqalə üçün məlumat topladıqda etdikləri inadkarlığı gözləyirlər. İnterna üçün yer tapmağı qarşınıza başlıca məqsəd qoyun. Bu günü rəqabətli media aləmində gəlirli işləri yalnız ən yaxşı hazırlığı olanlar əldə edir. Kolleci bitirdikdən sonra yaxşı iş yeri tapmaq üçün sizə lazım olan təcrübəni bir neçə yerdə interna keçməsəniz qazana bilməzsınız.

İnterna yerlərini tapmağa dair bir necə məsləhət:

1. Ali məktəbin qəzetində, radio və ya televiziyyada işləyin.

Hansı sahəni seçməyinizdən asılı olmayaraq, gələcək müvəffəqiyyətiniz üçün ali məktəb qəzetində qazandığınız təcrübə son dərəcə əhəmiyyətli ola bilər. Qəzet, həftəlik və ya gündəlik olmasından asılı olmayaraq, sizi öyrənməyə və istənilən media sahəsində lazım olacaq qabiliyyətlərinizi inkişaf etdirməyə vadar edir. Bu işin sayəsində çap olunmuş materiallardan nümunələri toplayırsınız. Həmçinin media rəhbərlərinin əksəriyyəti yazı qabiliyyətini əks

etdirən dəlil isteyir və çox nadir halda akademik sənədləri münasib sübut hesab edirlər.

2. Əvvəlcədən planlaşdırın.

Tələbə qəzeti üçün bir neçə uğurlu məqalə yazdıqdan sonra, kiçik ictimai informasiya firmasında, qəzet, radio və ya televiziya kanalında interna üçün yer tapın. Ümumiyyətlə, bunun üçün əmək haqqı gözləməməlisiniz: universitetlərin çoxu yaxşı görülmüş işə görə credit verirlər. Çalışın ilk internaya birinci kursun yayından başlayın. Bu işi ikinci kursdan sonraya saxlamayın. Burada iki mühüm məqsəd var: Əvvəlcə siz işi xoşlayıb xoşlamadığınızı müəyyən edəcəksiniz. Əgər işi xoşlayırsınızsa və rəhbəriniz onu yüksək qiymətləndirirsə, onda gələn dəfə pul qazana biləcəyiniz interna yeri tapmağa da-ha çox imkanınız olar. Eyni zamanda sizin bacarıqlarınız təkmilləşir və təqdimatınıza ixtisasınız haqqında da məlumat əlavə olunur.

3. İşlərinizi təşkil edin.

Kiminsə sizin üçün iş görəcəyinə arxayı olmayım. Ola bilsin ki, sizin jurnalistika, ictimai informasiya və ya reklam sahəsindəki təlimatçınızın iş yerləri haqqında məlumatı var, yaxud o, məlumat lövhəsinə bu haqda elan verə bilər. Lakin işi siz özünüz axtarmalısınız. Əgər iş yerlərinin çoxluğu siz çəsdirirsə, rəhbərinizdən məsləhət isteyin. Dərhal *CBS News*-da və ya *Wall Street Journal*-da işləmək barədə düşünməyin. Siz buna hələ hazır deyilsiniz. İnternada işin öhdəsindən gəlmək üçün lazımı bacarıqlarınızın olmadığını aşkar etməkdən pis heç nə yoxdur. Öyrənmək üçün ən yaxşı yer nisbətən aydın olmayan sahələrdə səhv'lər edib onlardan nəticə çıxara biləcəyiniz kiçik iş yerləridir.

4. Daha geniş əlaqələr yaradın.

Goğrafi cəhətdən sizə rahat olan və peşə marağınızı münasib bütün yerləri müəyyən edin. Hər birinə zəng edin və interna proqramları haqqında məlumat isteyin. Əgər rəsmi interna proqramı yoxdursa, qeyri-rəsmi proqram yaratmaq barədə danışa biləcəyiniz şəxsin adını və telefon nömrəsini isteyin. Danışığınızın insanların adlarını, vəzifələrini və telefon nömrələrini yazın. İnternə proqramları ilə məşğul olan redaktora zəng edərkən aşağıdakı qeydi qoya bilərsiniz: "Kadrlar Şöbəsinin müdürü cənab... məsləhət gördü ki, mən mümkün interna proqramı ilə əlaqədar sizinlə əlaqə saxlayım." Elə bir yer tapmağa çalışın ki, orada gələcək müdirinizə təşkilat üçün nə edə biləcəyiniz və bu işi sizə verməklə nə qazanacağı haqqında danışa biləsiniz. Unutmayın, müdirlər *sizin onlar* üçün nə edə biləcəyinizi bilmək isteyirlər.

5. Tərcümeyi halınızı, əlavə məktubu və nəşr edilmiş beş ədəd ən yaxşı yazınızı göndərin.

Sənədlərin surəti eyni ölçülü kağıza çıxarılmalıdır. Original nüsxələri heç bir zaman göndərməyin. Əlavə məktubda sizin əvvəllər peşə tələbatlarını necə yerinə yetirdiyiniz və gözlənildiyindən də artıq nəticələr əldə etdiyiniz haqqında xüsusi misallar olmalıdır. Heç bir zaman tərcümeyi halınızı və ya tövsiyyə məktubunu səhv'lərlə, xüsusən də orfoqrafiya, üslub və ya qrammatik səhv'lərlə göndərməyin. Axı siz sözlərlə işləmək isteyirsiniz. Məhz göndərdi-

yiniz məlumat gələcək rəhbərinizə sizin gələcəkdə nə qədər müvəffəqiyət qazanacağınızdan xəbər verir.

Aşağıdakı nümunədə *Los Angeles Times*-da, interna və işə hazırlıq proqramlarında işləmək üçün kollec tələbələrini seçdikdə, namizədlərə verilən rəy məktubunda başlıca nəyə fikir verildiyi göstərilir:

Aşağıdakı hər fəaliyyət kateqoriyasında namizədin işini qiymətləndirmənizi xahiş edirik. Daha çox tətbiq olunan əlamətin nömrəsini dairəyə alın və münasib hesab etdiyiniz şərhin altından xətt çəkin. Əgər suala cavab vermək üçün özünüüzü səriştəli hesab etmirsinzsə, xahiş edirik yanında UD (“uyğun deyil”) yazın.

Yazılı şərhi ifadə etmə:

- 1 – Son dərəcə əla (əla təşkilatçılıq, mürəkkəb mövzunun aydın, qısa şərhini vermək qabiliyyəti)
- 2 – Yaxşı (aydın, səliqəli nüsxə; bir necə qrammatik, orfoqrafiya səhvləri)
- 3 – Müqabil (fikirləri çatdırı bilir, lakin işi bəzən başdan sovdudur)
- 4 – Təkmilləşməyə ehtiyacı var (işdə əsas ideya yoxdur; fikirləri tez-tez qarışır; dili zəngin deyil)

Şərhlər/misallar:

Şifahi ifadə etmə:

- 1 - Son dərəcə əla (tələffüzü aydın; sürətlə danışır; təzyiq altında özünü itirmir)
- 2 - Yaxşı (öz fikirlərini aydın, dərin ifadə edir; adətən özünü itirmir)
- 3 – Müqabil (aydın ideya və fikir mübadiləsi aparmaq bacarığı olsa da, yüksək səviyyəli deyil)
- 4 - Təkmilləşməyə ehtiyacı var (tələffüzü aydın deyil; adı şifahi ünsiyyət qabiliyyəti yoxdur; ya həddindən artıq utancaq, ya da həddindən artıq həyacanlıdır)

Şərhlər/misallar:

Gərginlik və ya son müddətə qədər işi yerinə yetirmək təzyiqinin öhdəsindən gəlmək qabiliyyəti:

- 1 - Son dərəcə əla (gözlənilməz problemləri tədbirlə həll edir; təzyiq altında tapşırıqların öhdəsindən problemsiz gəlir)
- 2 - Yaxşı (təzyiq altında təmkinlidir; asanlıqla özündən çıxmır)
- 3 – Müqabil (adətən təmkinlidir, lakin bəzi hallarda təzyiq altında özünü itirir; vaxt aşırı, işin yerinə yetirilməsi üçün verilən vaxt sona çatdıqda özündən çıxır)
- 4 - Təkmilləşməyə ehtiyacı var (fikri tez-tez dağılır; təzyiq altında özünü itirə bilər və ya özündən çıxar)

Şərhlər/misallar:

İş məhsuldarlığı:

- 1 - Son dərəcə əla (ardıcıl olaraq tələb olunandan çox və daha yüksək keyfiyyətli iş təqdim edir, könüllü olaraq əlavə işlər görür; işi son müddətdə və ya daha tez təqdim edir)
- 2 - Yaxşı (adətən tələb olunandan daha çox və ya daha yüksək keyfiyyətli iş təqdim edir; öhdəsinə əlavə vəzifələr götürməyi xoşlayır; işi son müddətə çatdırır)
- 3 – Müqabil (işin öhdəsinə düşən hissəsini yerinə yetirir; işi standartlara uyğundur)

4 - Təkmilləşməyə ehtiyacı var (işi tələb olunan vaxtda yerinə yetirmir; başqları ilə ayaqlaşmağa çətinlik çəkir)
Şərhlər/misallar:

İnadkarlıq:

- 1 - Son dərəcə əla (həmişə işi sona çatdırır; problemləri həll etmək üçün lazımi məlumatı maraqla axtarır)
- 2 - Yaxşı (problemləri həll etmək üçün təkrar-təkrar səy göstərməyə hazırlıdır; əlavə məlumatda ehtiyac olarsa, axtarışla məşğul olmaqdan həzz alır)
- 3 - Müqabil (problemlərlə üzləşməsinə baxmayaraq, işində inadkardır; tapşırıq veriləndə problemləri həll etmək üçün axtarışa hazırlıdır)
- 4 - Təkmilləşməyə ehtiyacı var (tapşırıqları yerinə yetirərkən işindən asanlıqla yayılır; çətin layihələrdən uzaqlaşır)

Şərhlər/misallar:

Maraq:

- 1 - Son dərəcə əla (daima “niyə” sualına cavab axtarır; sorğu-sual edəndir)
- 2 - Yaxşı (tapşırıqları dərindən araşdırır; çoxlu suallar verir)
- 3 - Müqabil (adətən, ətrafında baş verənlərlə maraqlanır)
- 4 - Təkmilləşməyə ehtiyacı var (çox işlərə səthi yanaşır; verilən məlumatda aydın olmayan məsələləri başa düşməyi və ya həll etməyi bacarmır)

Şərhlər/misallar:

Yaradıcılıq / Təşəbbüskarlıq:

- 1 - Son dərəcə əla (maneələrdən çəkinmir; tez-tez şəxsi layihələrini irəli sürür; problemləri həll etmək üçün yeni və yaradıcı yollar tapır)
- 2 - Yaxşı (mürəkkəb işləri yerinə yetirməyə hazırlıdır; problemlərin çoxunu göstəriş olmadan həll edir)
- 3 - Müqabil (işləri sona çatdırır, lakin problemlərlə üzləşəndə bir qədər köməyə ehtiyacı olur)
- 4 - Təkmilləşməyə ehtiyacı var (problemlərə görə çəşir; işi sonuna çatdırılmaya bilər)

Şərhlər/misallar:

Uyğunlaşma:

- 1 - Son dərəcə əla (ardıcıl olaraq yeni imkanlar axtarır; dəyişikliyə öyrənmə imkanı kimi baxır)
- 2 - Yaxşı (yeni şəraitlərə uyğunlaşmağa həmişə hazırlıdır; yeni şəraitlərdə əvvəller öyrəndiklərini tətbiq edir)
- 3 - Müqabil (dəyişikliyi qəbul edir; qəbul edilən sayıda təlimatlardan istifadə edərək yeni vərdişlərə yiyələnirlər)
- 4 - Təkmilləşməyə ehtiyacı var (yeni tapşırıqları və ya prosesləri qəbul etməyi bacarmır yaxud da istəmir; dəyişiklik və təkliflərə etiraz edir)

Şərhlər/misallar:

İşə və ya dərsə münasibət:

- 1 - Son dərəcə əla (maksimum enerji ilə işləyir; tez-tez dəyərli fikirlər irəli sürür; həmişə həvəslidir; daima təkmilləşməyə çalışır)
- 2 - Yaxşı (tələb edilən işi şövqələ yerinə yetirir; özü-özünü həvəsləndirir; xahiş edilərsə, əlavə iş götürməyə hazırlıdır)

- 3 - Müqabil (tələb olunan qədər səy göstərir; əməkdaşlıq edir)
- 4 - Təkmilləşməyə ehtiyacı var (işin və ya təlimlərin standartlarına uyğun fəaliyyət göstərmək üçün çox az cəhd göstərir; tez-tez işi və ya dərsi buraxır və/ və ya diqqətsizlik edir)

Şərhlər/misallar:

Başqaları ilə münasibət:

- 1- Son dərəcə əla (müxtəlif insanlarla asanlıqla ünsiyyətdə olur; həmfikir olmadıqları ilə ədalətlə işləyir; münaqışları həll etməkdən zövq alır)
- 2- Yaxşı (şəxslərdəki fərqli cəhətləri qəbul edir və onlara uyğunlaşır; həmfikir olmadığı insanları anlamağa çalışır)
- 3- Müqabil (ümumi məqsədə nail olmaq üçün başqaları ilə işləməyi bacarır; ədalətli və ağıllıdır; münaqışlardən çəkinir)
- 4- Təkmilləşməyə ehtiyacı var (onunla dil tapmaq çətindir; başqalarının ehtiyacına və hisslerinə qarşı laqeyddir)

Şərhlər/misallar:

Xəbərlər və cari hadisələr haqqında ümumi məlumat:

- 1 - Son dərəcə əla (xəbərlər və onların aqibəti ilə həddindən çox maraqlanır; cari hadisələrin əhəmiyyətini anlayır)
- 2 - Yaxşı (ardıcıl olaraq qəzet oxuyur və/və ya radio və televiziya xidmətindən istifadə edir; xəbərlərdə verilən hadisələri anlamağa və ətrafindakı həyatla əlaqələndirməyə çalışır)
- 3 - Müqabil (cari hadisələri düzgün anlamaqla və inamla müzakirə edə bilər)
- 4 - Təkmilləşməyə ehtiyacı var (xəbərlər və cari hadisələrlə az maraqlanır və az məlumatlıdır)

Şərhlər/misallar:

Namizəd qəzet işinə maraq göstərmmişdirmi? Hansı yollarla?

6. Rəhbər tapın.

Mediada rəhbərlər son dərəcə nühüm rol oynayırlar; xüsusilə də rəy məktubları yazmaq vaxtı gələndə. İlk təcrübə yerinin tapılmasında və peşə cəhdlərinizə uyğun iş yerləri barədə məlumat almaq üçün sizin kiminsə dəstəyinə ehtiyacınız var. Çox zaman rəhbərlər işin kimə verilib verilməməsini müəyyən edir. Unutmayın ki, rəhbəriniz sizi hər hansı bir vəzifəyə məsləhət görərkən öz nüfuzunu təhlükədə qoyur. Siz işin öhdəsindən gəlməyəndə, rəhbərliyin etimadını doğrultmayanda, rəhbərinizin hörmətinə xələl gətirir və sizin ardınızca təcrübəyə başlayacaq tələbələrin imkanlarına mane olursunuz. Əgər siz hər hansı bir səbəbə görə işin öhdəsindən gələ bilmədiyinizi anlaysınızsa, səmimi olun, rəhbərinizdən ya da müdirinizdən yardım istəyin. Təcrübə vaxtınız bitib pis qiymət almaqdansa, problemi baş verən kimi aradan qaldırmaq daha yaxşıdır. Pis qiymətlər sizdə damğa kimi qalacaq; onlardan azad olmaq olduqca çətindir.

7. İşinizdə təşəbbüskar olun.

Tələbələrin işdə qarşılaşduğu ən böyük problem təşəbbüskarlığın az olmasıdır. Gələcək redaktor ilə interna haqqında danışarkən, bir nəfər tələbə re-

daktorun birbaşa “Siz mənim üçün nə edə bilərsiniz? “ sualını verməsindən çox məyus olmuşdu.

“Təsəvvür edin”, tələbə deyirdi. “O *mənim onun* üçün nə edə biləcəyimi bilmək istəyirdi.”

Real dünyaya xoş gəlmışsiniz. Siz gələcək müdirinizə sübut etməlisiniz ki, onun üçün yük deyil, dəyərli bir işçi olacaqsınız. Hər halda, rəhbərlərin çoxu anlayır ki, gələcək nəslə təlim keçmək onların işidir, lakin az təşkilatların rəsmi təlim programlarını təşkil etməyə vaxtı, maddi imkanı və ya həvəsi olur. Xüsusilə də kiçik və orta ölçülü qəzetlərdə, ictimai informasiya şirkətində, televiziya stansiyalarında redaktorlar və rəhbərlər tələbələrdən dərhal işə başlamığı tələb edirlər. Tələbələrin çoxu tapşırıqlar verilməsini gözləyir və sonra da rəhbərlərini onlara yetərincə məsləhət verməməkdə və ya işin öhdəsindən gələ bilmək üçün kifayət qədər vaxt ayırmamaqda günahlandıraraq, işi yerinə yaxşı yetirə bilmirlər.

Müdirlər bəhanələr deyil, nəticələr istəyirlər. Onları işin öhdəsindən niyə gəlməməyininizin səbəbi maraqlandırır. Lakin onlar hər zaman xatırlaya-caqlar ki, siz işin öhdəsindən gələ bilmədiniz və haqqınızda onlardan soruşanda sizi tövsiyyə etməkdən çəkinəcəklər.

Internada olanların eksəriyyəti çox vaxt uğursuzluğa düşcar olurlar, çünkü ən yaxşı işlərini hazırlamaq üçün vaxtlarını düzgün bölgüşdürümür, yaxud verilmiş tapşırıga dair rəhbərlərinə yetərli sayda, yaxud düzgün suallar verə bilmirlər. Məsələn, deyək ki, interna rəhbəriniz deyir: “Mən istəyirəm ki, siz qadınlar, milli azlıqlar və iş yerləri haqqında yazmaq istədiyimiz məqalə üçün material toplayasınız.” Yaxşı praktikant tələbə hansı növ materialın toplanmasını dəqiqləşdirmək üçün suallar verir. Əgər redaktorunuz son iki ildə *Los Angeles Times*, *Washington Post* və *New York Times* qəzetlərindən məqalələr istədiyi halda, siz mövzuya aid çoxlu sayıda kitab yığıb gətirirsizsə, demək işin öhdəsindən gəlməməyecəksiniz.

Və yaxud da deyək ki, redaktorunuz məlumat toplusunda axtarış edib, bir biri ilə bağlı məqalələri toplamağı, mənbələrin adları və telefon nömrələrinin siyahısını tərtib etməyinizi istəyir. Redaktorunuz istifadə edilmiş mövzular toplusunu, əhatə edilmiş zamanı və hər məqalənin yazıılma tarixini və istinad mənbələrini istəyirmi? Nəyi isə etmədən geriyə qayıtmığınız işin öhdəsindən gəlməməyinizi deməkdir.

Biz məhz bu səbəblərdən təcrübənin öhdəsindən acınacaqlı halda gələ bilməyən tələbələr tanıyırıq. Lakin buna səbəb çox vaxt peşəkar rəhbərlərin praktikant tələbənin nəzərdə tutulan işini bitirməyə tələsməsidir. Onlar o qədər tələsirlər ki, tələbənin nəyi səhv etdiyini izah etməyə belə vaxt ayırmırlar. Son nəticə həm təcrübə keçən, həm də rəhbər üçün çox uğursuz olur. Pis vəziyyətə düşməmək üçün ən yaxşı yol rəhbərinizlə etdiyiniz, bacarmadığınız və planlaşdırıldığınız işlər haqqında həddindən artıq səmimi danışmaqdır. Əgər işi vaxtında çatdırıa bilmirsizsə, insafla onlara mümkün qədər tez xəbər verin. Hər zaman kömək üçün müraciət edin, çox işləyin, təşəbbüs göstərin və ən əsası – işi sona çatdırın.

Bir tələbə bu yaxınlarda gileylənirdi: "Mən hər gün təcrübəyə gedirəm, lakin işin olmadığından bütün günü otururam." Ehtiyatlı olun, müdirlər məhz bu çür passivliyi qətiyyən sevmirlər. Təcrübə keçənlər işə çıxarkən onları heç kimin gözləmədiyini və onlar üçün bir işin olmadığını görmək heç də qeyri-adi hal deyil. Elə görünür ki, onların suallara cavab verməyə belə vaxtları yoxdur. Bu da pisdir. Kiçik agentliklər, stansiyalar və qəzetlər az sayda adamlarla daha çox iş görməyi üstün tuturlar. Bəlkə də ona görə onlar sizə təcrübə keçməyə imkan verirlər. Az köməklə və ya heç bir kömək gözləmədən işə başlayın. Bu halda, əger kömək alsanız, bu sizi yaxşı mənada təəccübləndirəcək. Başqa sözlə, təcrübənizdən maksimum bəhrələnmək üçün planlı hərəkət edin. Nəyi öyrənmək istədiyinizi dəqiqləşdirin və məqsədinizə çatmaqda sizə kömək edəcək bitirə biləcəyiniz işlərdən yapışın.

Deyək ki, siz həftəlik qəzətdə təcrübə keçirsiniz və gələcəkdə siyasi müxbir olmaq istəyirsiz. Könüllü olaraq şəhər şurasının axşam iclası barədə yazmağa gedin və ya işiqlandırılmayan mövzular axtarın. Mediada heç kimin bilmədiyi və ya işiqlandırmağa həvəsi olmadığı çoxlu sayda mövzuların olması jurnalistikada yayılmış bir haldır. Onları tapın və yazmağa başlayın.

8. Təcrübə yerini böyük təşkilatda axtarın.

Kiçik agentlik, stansiya və ya qəzətdə təcrübə işini müvəffəqiyyətlə bitirdikdən sonra nisbətən böyük, daha rəsmi programma başlamağa hazır olursunuz. Bu təcrübə yerləri, çox rəqabətli olub, ölkə üzrə bütün namizədləri nəzərdən keçirərək, çox ehtimal ki, əmək haqqı və ya təqaüd təklif edəcəkdir. İlk təcrübə yerinizdə işə başlayana qədər gördüğünüz işləri təkrarlayın: birinci interna vaxtı çap edilmiş ən yaxşı işlərinizi peşəkar rəhbərinizin və təlimatçıınızın rəy məktubları ilə birlikdə göndərin.

Əgər tanınmış media şirkətində: məsələn böyük mərkəz qəzeti şəbəkəsinin bir bölməsində, şəhərin orta və ya böyük gündəlik qəzetlərində yaxud içtimai informasiya şirkətindəki internarı müvəffəqiyyətlə başa vurmuşsunuzsa, peşəkarcasına gördüğünüz işi daimi əmək fəaliyyətinizə çevirməyə yaxşı imkanınız var. Tam ştatlı iş üçün müraciət edəndə təlim proqramlarına başdan-sovdu yanaşmayın. Məsələn, bəzi böyük media şirkətlərinin kolleci yeni bitmiş potensiallı, lakin daha çox təcrübəyə ehtiyacı olan məzunlar üçün xüsusi proqramları var. Bu proqramlar bir ildən iki ilə qədər davam edir. Burada tam ştatlı işdə olduğundan nisbətən az əmək haqqı ödənilir, imtiyazlar olsa da, az olur və bura sizin daimi iş yerinizə çevriləməyə də bilər. Lakin bu proqramlar, təcrübəsiz jurnalistlərə yüksək səviyyəli mütəxəssislərlə birlikdə müxtəlif, böyük və kiçik mövzular üzərində işləməyə imkan verir.

Əgər təhsilinizi bahar mövsümündə başa vurursunuzsa və hələ də internanızı davam etdirməlisinizsə, məyus olmayın. Məqsəd özünüz barədə lazımı sənədləri toplamaq, tərcüməyi-hal hazırlamaq və bu sahədə əlaqələr yaratmaqdır. Bu işə istənilən vaxt başlaya bilərsiniz. Əgər iş axtarmağa təcrübə keçməmiş və yaxud da sadəcə kiçik, gündəlik, həftəlik qəzətdə, bir təcrübə keçdiğdən sonra başlamışsınızsa, kütłəvi informasiya vasitələrinin hansı sahəsinə daxil olmayı planlaşdırmağınızdan asılı olmayaraq, ən yaxşısı olduqca fəal surətdə iş axtarmaqdır. Məsələn, əgər qəzətdə işləmək istəyirsinizsə, ürə-

yinizə yatan coğrafi ərazini seçin. Sonra kitabxanaya gedin və həmin ərazidə fəaliyyət göstərən qəzetlər haqqında məlumat üçün “*Beynəlxalq Redaktor və Nəşriyatçıların İllik kitab*”na (*Editor and Publisher International Yearbook*) baxın. Bir-bir hamısına zəng edin və işə qəbul edən məsul şəxsin vəzifəsini və adının düzgün yazılışını öyrənin. Həftə ərzində iş imkanları barədə öyrənmək üçün əlaqə saxlayacağınızı qeyd edərək hər birinə əlavə məktub, tərcümeyi hal və məqalələrinizi göndərin. Redaktor iş yeri olmadığını birbaşa desə belə, sizinlə qələcəkdə nəzərdə tutduğunuz peşəniz haqqında bir neçə dəqiqlik müzakirəyə etiraz edib etmədiyini öyrənin. Media mütəxəssislərinin əksəriyyəti öz gənc həmkarlarına kömək etmək istəyirlər. Çox güman ki, onlar sizin inadkarlığınızdan razı qalaraq görüş təyin edəcəklər. Sizin məqsəдинiz qapıdan içəri daxil olmaq və peşəkar əlaqə yaratmaqdır.

İşgüzər tərzdə geyinin, vaxtında gəlin və müdir gecikdikdə və yaxud sizin haqqınızda unudanda məyus olmayın. Qəbul otağında nəzakətlə görüş təyin etdiyinizi bildirin. Görüşəndə əlini inamlı sixaraq, redaktorun düz gözlərinə baxın və çoxlu sayda suallar verməyə hazır olun. İşə qəbul edilmək üçün nə etməli olduğunuzu soruşun. Redaktordan sizin ixtisasınıza uyğun işçi axtaran başqa müdirləri tanıyıb tanımadığını öyrənin. Şəhərdə olan başqa redaktorların adını və telefon nömrələrini verə bilib bilməyəcəyini soruşun. Bütün məlumatı qeyd edin. Görüşdən sonra təşəkkür məktubu yazın və vaxtaşırı əlaqə saxlayaraq hələ də bu nəşriyyatda işləmək istədiyinizi bildirən əlavə məktubu və öz son məqalələrinizi göndərin. Bu işləri siz 100 dəfə 100 yerə göndərsəniz, bəli, məhz 100 yerə, iş tapacaqsınız. 100 müdirlə əlaqə saxlamağın özü tam ştatlı bir işdir. İş axtarmaq belə olur. Bir iş tapmayınca dayanmayın.

İşləyərkən müdirlər sizdən mükəmməl iş və daimi təkmilləşmək gözləyirlər. Təriflər əmək haqqının böyük artımı kimi nadir halda olur. İşçilərin inkişafını müəyyən etmək üçün müdirlərin böyük əksəriyyəti xüsusi qeydlər aparırlar. Bu illik qiymətləndirmədir. Burada təşəbbüskarlıq, dəqiqlik, işin öhdəsindən vaxtında qəlmək qabiliyyəti, yeni fikirlər irəli sürmək, yazmaq, kitabxana və başqa mənbələrdən istifadə etmək, qrupla işləmək qabiliyyəti, icma və dünya haqqında ümumi məlumatlılıq kimi keyfiyyətləriniz saf-çürük edilir. Bir çox yerlərdə fəaliyyətin qiymətləndirilməsi rəhbərlərə əmək haqqını artırmağa kömək edir. On yaxşısı birinci gündən işinizdən nə gözlənildiyini bilmək üçün illik qiymətləndirmə blankının surətini götürüb, sınaq müddəti ərzində həmin keyfiyyətləri əldə etməyə və bacardığınız qədər daha mükəmməl olmağa çalışmaqdır.

Əmək haqları və iş imkanları

Nisbətən kiçik şirkətlərin media məzunlarına iş təklif etməsi daha realdır, lakin onların təklif etdiyi əmək haqları nisbətən aşağıdır. Əmək haqları kiçik həftəlik qəzetlərdə, ictimai informasiya şirkətində və ya müstəqil stansiya və ya kabel sistemində başlanğıc peşə vəzifəsində ildə 11 min dollar, Pensilvaniyanın York şəhərindəki *York Daily Record*-un redaktorunun dili ilə desək “təzə məzunun işə qəbul edilməsi ehtimalı az və ya demək olma-

yan” qəzet şəbəkəsinin bölməsində və yaxud böyük gündəlik mərkəz qəzetində iş əldə edən yetərincə bəxti gətirən və istedadlı məzunların əmək haqqı isə ildə 50 min dollardır. Redaktor sonra davam edir:

Müxbir otağının meneceri olduğum vaxtdan bəri mən Rasin və Madison, Viskonsin və York, (*Racine and Madison, Wisconsin, York*) Pensilvaniyada 40-60 işçisi olan üç əla müxbir otağında işləmişəm. Belə düşünmək olar ki, hər bahar bu ölçüdən olan tanınmış qəzetlər məzunların ərizələri ilə dolub daşacaq. Bu qəzetlər ətrafdakı universitetlərə yayılır, fəal şəkildə təcrübə proqramları həyata keçirir, gəncləri cəlb edir və işə götürürlər. Lakin dolub daşmaq əvəzinə çox az sayıda ərizə olur. Kollec məzunlarının çoxu tərcümeyi hallarını, seçdikləri – adətən yaşamaq istədikləri ərazidə olan mərkəz qəzetlərinə göndərirlər və bunun bəhrə verəcəyini gözləyirlər. Bu bahar Yorkda, baş redaktor və mənim yuxarı kurs kollec tələbələrindən aldığımız anketlərin sayı ikimizin barmaqlarının sayından da az idi.

Belə bir sual ortaya çıxır: bəs kollec məsləhətçiləri yuxarı kurs tələbələrinə iki reallığı xatırlatmırlarsa, onda nə edirlər? Onların ilk işləri mərkəzi qəzetlərdə olmaya bilər və işə başlamaq üçün onlar ölkənin başqa yerlərinə köçmək məcburiyyəti qarşısında qalarlar. Ən yaxşı, ən yaradıcı jurnalistika kiçik qəzetlərdən başlayır. Cavan jurnalistlərin, əlbəttə ki, kiçik qəzetlərdə yaradıcılıq imkanları daha çox olur.

Mediada tədricən hansı ixtisas seçcəyinizdən asılı olmayaraq, ən yaxşı imkanlar mötbuatdakı işlər olur. Başlangıç işləri vermək imkanı olan, bütün ölkə boyunca yayılan, çoxlu sayda, kiçik qəzetlər var. İctimai informasiya şirkətlərinin çoxu yazmaq və reportaj hazırlamaq təcrübəsi olidlərə üstünlük verir, hətta bu sahədə peşə bacarığını inkişaf etdirmək istəyən tələbələr də kiçik gündəlik qəzetlərdə işə başlamaq haqqında düşünməlidirlər.

Siz işə başlamazdan əvvəl əmək haqqı barəsində danışacaqsınız. Layiqli əmək haqqı almaq üçün danişiq aparmaq çətin olsa da, çox vacibdir. Əvvəlcə məlumat toplayın. Məsələn, bu sahədə biznes jurnalı olan *Editor and Publisher* vaxtaşırı, müxtəlif ölçülü qəzetlərdə, onların orta əmək haqları haqqında məlumatı nəşr edir. Kitabxanaya gedin və əmək haqları haqqında məqalələri götürün və ya Amerika Qəzet Təşkilatı ilə əlaqə saxlayıb jurnalistlər birliyi üçün hazırlı “ən minimum” ödənişi öyrənin. (Ən minimum ödəniş adətən iki ildən altı ilə qədər təcrübəsi olan jurnalist üçün nəzərdə tutulur.) Deyək ki, sizə kiçik, həmkarlar təşkilatına olmayan kiçik gündəlik qəzetdə iş üçün ildə 10 min dollar təklif edirlər. Illinois Dövlət Universitetinin apardığı sonuncu sorğuya əsasən, kiçik gündəlik qəzetlərdə başlangıç işlərdə illik orta əmək haqqı 16 min dollardan bir qədər azdır. Bu sizə müzakirə zamanı uyğunsuzluğunu araşdırmağa və daha böyük məbləğ tələb etməyə kömək edəcək. Müdirlər mümkün qədər az əmək haqqı ilə sizi işə götürmək istəyirlər. Odur ki, onlar həmin iş üçün verilən məbləğdən aşağı əmək haqqı təklif edirlər. Ona görə də, daha çox pul tələbi onları nadir halda narahat edir. Topladığınız məlumatla arxalanaraq öz təklifinizi edin və nəticəni izləyin. Bir neçə iş təklifinin olması da əmək haqqı müzakirələrinə kömək edir. Lakin unutmayın ki, istənilən danişiq özünüzə qarşı çevrilə bilər. Əgər siz gələcəkdə müdiriniz ola biləcək şəxsə “Dai-

ly Bugle-da 20 min dollar məbləğində təklif almışam və siz buna uyğun maaş verməsəniz mən burada işləmərəm”, ”desəniz, o sizə yəqin ki, “Yaxşı yol” deyəcəkdir. Əgər sizə doğurdan da başqa təklif yoxdursa, siz işsiz qalırsınız. Başqa təklif olsa da, *Daily Bugle*-da işləmək istəmirsinzsə, deməli yenə də özünü pis vəziyyətdə qoyursunuz.

Eyni zamanda, yadda saxlayın ki, sizi uzun müddət məşğul olmaq üçün həvəsləndirən kifayyət qədər böyük iş yeri tapana qədər, çox güman ki, iki, yaxud üç kiçik şirkətdə işləyəcəksiniz. Məhz bu halda əmək haqqı barəsində söhbətlər mühüm olacaqdır. Təcrübə toplamağa ehtiyacınız olduğundan bir nəcə il, ildə 20 min dollar və ya daha az qazanacağınızı bilin. Ancaq tezliklə, siz böyük imkanı və başlanğıc əmək haqqları ildə 30 min və 40 min dollar olan daha böyük şirkətə keçəcəksiniz. Bu yerlərdə, əmək haqqı haqqında danışıqlar çox incə məsələdir: unutmayın ki, sizin işə ehtiyacınız var və siz bu işi istəyirsiniz, buna görə də əlinizdən gələni edin ki, rəhbərlik sizdən narazı qalmassisn. Başqa tərəfdən, əgər siz uzun müddət qalmaq istədiyiniz yerdə çox aşağı bir məbləğə razı olsanız, sizinlə eyni vaxtda, lakin daha yaxşı razılışma ilə gələn başqa işçilərə çatmağınız çox çətin olacaq. Siz özünüz də layiqli əmək haqqı almağınızı cavabdehsiniz və bu sizin hüququnuzdur. Gündəlik mərkəz qəzetlərində, təcrübəli müxbirlərin illik gəliri çox zaman 40 minlə 60 min dollar arasındadır.

Bəs media rəhbərləri nə axtarırlar? Illinois Dövlət Universitetinin aparlığı sorğuya əsasən, media rəhbərləri, başlıca jurnalist keyfiyyətləri ilə yanaşı “tarix, siyasi elmlər, iqtisadiyyat və İngilis dilindən yaxşı akademik hazırlığı” olan tələbələr axtarırlar. Rəhbərlər tələbələrə “yazma və redaktə etmə qabiliyyətini inkişaf etdirmək üçün tələbə şəhərciyinin xəbərlər xidmətində işləməyi” məsləhət görür və “kompüterdə mətni hazırlayarkən əldə edilən təcrübəni çox vacib” hesab edirlər. Sorğunun direktoru deyir: “Rəhbərlərin çoxu təcrübəli, dil və hökumət sahəsində yaxşı biliyə malik olan çoxlu sayıda işçi istəyirlər.”

Televiziya Xəbərlərində İş Yerləri Haradadır: Böyük TV şəbəkələrində, Kabel TV-də

Müəllif: Lu Prato (*Lou Prato*)

Son illər televiziya xəbərlər xidməti elə qaranlığa qərq olmuşdur ki, bu sahədə işləmək istəyən cavanlara başqa peşə haqqında düşünməyi məsləhət görürler.

“Belədir, əgər onlar doğrudan da televiziyyaya şöhrət, pul və nüfuz arxasınca gəlirlərsə.” - burada iş təminatı ilə məşğul olan bir sıra mütəxəssislər belə deyir.

Lakin əgər onlar orta, bəzən isə az əmək haqqı ilə çox işləyir, müxbir və ya rejissor kimi fəaliyyətlərindən razıdırlarsa, onda həm indi, həm də gələcəkdə saysız hesabsız işlər var və olacaqdı.

Lakin iş yerləri TV şəbəkələrinin yerli bölmələrində və şəbəkə xəbərlər xidmətləri kimi ənənəvi yerlərdə cəmləşməyibdir. Yerli, regional və milli müstəqil stansiyalar və kabel televiziyaları TV xəbərləri programının inkişaf edən sahələridir. Xəbərlər evlərə birbaşa peyk yayımı ilə (BPY) ötürülür.

Medianın xüsusi auditoriyaya xidmət edən sahələrində birinə rəhbərlik edən Don Fitzpatrick deyir ki, televiziya jurnalistlərinin gələcək nəslə xüsusi auditoriya üçün işləyənlər (məhdud yayım¹) olacaqlar. “Fibro optik kabellər və ya BPY-la insanlara 500-dən artıq kanala baxmağa imkan verəcəkdir. Televiziya xəbərləri jurnal kimi olacaq. Yanğın və ya şəhər şurasını əhatə etmək əvəzinə, müxbir memarlıq kanalında memarlığa dair son xəbərləri çatdıracaq.”

“Məhdud yayım” artıq müəyyən səviyyədə mövcuddur. CNN, ESPN, Hava haqqında Kanal, CNBC, C-SPAN və Məhkəmə Televiziyası buna misal ola bilər.

Fitzpatrick və başqaları inanırlar ki, yaxın gələcəkdə ən yaxşı işlər Böyük TV Şəbəkələrinin yerli kabel və müstəqil yayım stansiyalarında olacaq.

Fitzpatrick deyir ki, kabel xəbərləri Vaşinqton, Nyu İnglənd, Çikaqo və başqa yerlərdə işləməyə başlayacaq. TV Şəbəkələri bir neçə il ərzində öz işçilərini yerli bölmələrdə görmək istəyir. Deməli, istəyənlər üçün bu sahədə iş yerləri olacaq. Lakin aşağı əmək haqqı ilə. BMV maşını və qəşəng kiçik bağ evi almaq üçün televiziya xəbərlərinə daxil olmaq vaxtı keçibdir.

Bəlkə də, televiziya xəbərləri haqqında ən böyük mif, iş yerlərinin yox olmasıdır. Əlbəttə ki, şəbəkələrdə və bir çox yerli stansiyalarda işçilərin sayının azaldılması ənənəvi mühiti gərginləşdirmişdir. Lakin iş yerləri mövcuddur. Sadəcə olaraq, əmək haqqları və irəliləmək imkanları məhduddur.

Özünün “Peşə bölgüsü və istedad agentliyi” olan Şerli Barış (*Sherlee Barish*) deyir ki, iş yerlərinin sayı 20 il əvvəl olduğu qədərdir. “Onlar sadəcə olaraq müxtəlif sahələrdədir.”

“İnsanlar işlədikləri stansiyaları çox dəyişmədiklərindən iş yerlərinin sayının daha az olması fikri yaranır. Bir də yerlər azalanda, eyni əmək haqqı ilə oxşar iş yeri tapmaq çətin olur.”

O əlavə edir ki, nəticədə çoxu əvvəller daha az təcrübəli namizədlərin gördüyü işləri gəbul edirlər. Bu, başlanğıc mövqelərdə iş axtaranların işini daha mürəkkəb edir.

Mən Norsvestern Universitetinin tele-radio jurnalistikasının magistratura məzunlarına iş axtarışında kömək edirəm. Başlanğıc işlərdə əmək haqqları 11 minlə – 15 min dollar arasında olur və çox halda bu o deməkdir ki, həmin şəxs öz verilişlərini özü çəkir, redaktə edir və məlumatı çatdırır. “Hər şey bir nəfərdə” deyərək, onlar normal halda öz xəbərlər

¹ narrowcasters

xidmətinə gündə altı veriliş təqdim etməli olurlar. Bu çox tələb olunan işdir və hətta bir və ya iki illik iş təcrübəsindən sonra işçilər daha çox əmək haqqı verilən daha yaxşı işə irəli getmək üçün imkanın məhdud olduğunu anlayırlar. Hər halda bu hamı üçün deyil. Hətta belə gərgin iş mühiti olan, yerli stansiyalarda, quruluşçu rejissorlar, təyinat redaktorları və başqa kamera arxası işlər üçün imkanlar var. Bununla belə gənclərin olduqca böyük hissəsi çoxunun təcrübəli və işsiz olduğu müxbirlərlə dolu mediada müxbir olmaq isteyirlər.

Yerli xəbərlər xidməti rəhbəri müxbir yeri boşalan kimi, külli miqdarda tərcüməyi hal oxumalı və lentləri dinləməli olur. İş yerinin ölçüsündən və yerindən asılı olmayaraq, stansiyanın 150-dən 200-ə qədər lent alması heç təəccüblü deyil.

Lankasterdə, Pensilvaniya WGAL-TV-nin veteran xəbərlər xidmətinin direktoru Ed Vikenheyzer (*Ed Wickenheiser*) deyir ki, onda bir ildən artıq müddət ərzində boş müxbir yeri olmasa da, o hələ də hər həftə lent yazısı alır.

“Rejissorları tapmaq başqa məsələdir. Filadelfiya və Pitsburqdakı həmkarlarım da mənə eyni şeyi deyirlər. Biz hamımız işə gəncləri götürüb onlara təlim keçməyə başlayırıq. Yaxşı rejissor daha böyük sahələrə tez keçə bilər.”

Bəlkə də televiziya xəbərlər xidmətinə daxil olmaq istəyən cavanlar üçün çevik olmaları məsləhət görülür. Texnologiya elə tez-tez dəyişir ki, texniki sahədə daha az insanlara ehtiyac var; sadəcə bir sahədə – tele – radioda deyil deyil – çoxlu sayda, bacarıqları olan mütəxəssislərə daha çox tələbat var.

Missouri Universitetinin tele-radio jurnalistikası programlarına uzun müddət rəhbərlik etmiş Rod Gelat deyir ki, bütün insanlar radio və ya televiziya xəbərlər xidmətində işləmək üçün yaranmayıb. Biz öz tələbələrimizə eyni ilə yazmaq, reportaj etmək və videoqrafiya qabiliyyətlərinən istifadə edə biləcəkləri korporativ video, ictimai informasiya və marketinq kimi başqa peşələrə maraq göstərməklərini məsləhət görürük.

“Lakin əgər onların televiziya xəbərlərində işləmək fikirləri qətidir-sə, onlar iş tapa bilərlər,” deyə Gelat əlavə edir. “Yaxşılara həmişə iş var.”

Washington Journalism Review

İşdə irqi müxtəliflik

Nyu York Tayms-da verilmiş bir məqalədə deyilir ki, irqi müxtəliflik “Amerikadakı müxbir otaqlarında bəlkə də ən mübahisə doğuran bir məsələdir.” Son on il ərzində müxbir otaqlarında bir çox rəhbərlər işə daha çox milli azlıqlardan olanları götürmüş və onların təsirini əks etdirmək üçün əhatə sahəsini dəyişmişdilər. Bununla da jurnalistləri kəskin münasibət bildirməyə sövq etmişlər. 1990-ci illərin əvvəlində, müxbir otağının rəhbərlərinin daha çox müxtəlif irqə məxsus jurnalistləri işə götürəməsi, veteran işçilərin müvəqqəti

və ya tamamilə işdən azad edilməsi kimi çox pis nəticəyə səbəb oldu. 1993-cü ildə, *America Journalism Review* “Böyük həyəcan: Müxbir otaqlarında irqi müxtəlifliyə çağırış siyasəti ağdərililərin qorxub qaçmasına səbəb olur” başlıqlı bir yazı çap etmişdi.

İrqi müxtəlifliyin məqsədini sual etmək siyasi cəhətdən düzgün olmadığı üçün ağ irqdən olanların əksəriyyəti bunu yazılı göstərməkdən boyun qaçırırlar. Milli azlıqlar isə, əksinə ağdərililərin narahatçılığına rişxənd edir və qəzetlərin hələ də irqi müxtəlifliyə lazımı qədər geniş yer vermədiyini qeyd edirlər.

Əks diskriminasiya şaiyələr və qəzetlərin açıq aşkar və təşəbbüskarcasına milli azlıqlardan olan namizədləri axtarması ilə qızışdırılır. Onlar məsləhət şir-kətlərini işə cəlb edir, hissi-mədəni seminarlar keçirir, milli azlıqların əmək yarmarkalarında olur, xüsusu işə qəbul etmə qaydaları elan edir və milli azlıqların sayılarını vurgulayırlar. ... Bu səylər, iqtisadiyyatın zəifləməsinin qəzetləri və başqa şirkətləri büdcələrini və layiqli işçilərinin sayını azaltmağa məcbur etdiyi vaxtda ortaya çıxmazı daha qorxuludur.

Tədqiqat aparılaraq xəbərlər xidmətində yalnız 4 faiz milli azlıqdan olan adamların işlədiyini göstərəndən sonra 1970-ci illərin sonunda irqi müxtəlifliyə doğru iş başladı. Bu onların mediada işləmək maraqlarının olmadığından deyil, müəssisələrin onlara sistematik olaraq rədd cavabı verdiyindən irəli gəlmişdir. Media irqi müxtəliflik kampaniyasına başladı. 1995-ci ilə qədər milli azlıqlar Amerikanın müxbir otaqlarında işləyən jurnalistlərin demək olar ki, 11 faizini təşkil edirdi. (*Editor and Publisher* jurnalı bu yaxınlarda məlumat verir ki, qəzetlər üçün milli azlıqlardan olan kollec tələbələrinin 96 faizinin jurnalistliyi peşə kimi seçməməsi problem olaraq qalır.)

Müxbir otaqlarında milli azlıqların nümayəndələrinin sayı artmışdır və özünü idarəedici vəzifələrdə göstərir. *Editor and Publisher* jurnalında verilmiş sorğunun nəticələrinə görə 1995-ci ildə milli azlıqlardan olan rəhbərlərin sayı əvvəlki ildəki 7.7 faizdən 8.2 faizə qalxmışdır. Tam ştata işə götürülənlərin 21 faizi, müxbir otağında interna keçənlərin isə 36 faizi milli azlıqlardan olmuşdular.

Ön çox işçisi olan, ABŞ-in ən böyük gündəlik qəzetlərindən olan milli azlıqların faiz göstəricisi bunlardır.

Honolulu Advertiser – 43.8%

Miami Herald – 40.4%

Oakland Tribune – 36.8%

San Antonio Express News – 27.4%

Long Beach Press-Telegram – 27.5%

İşçiləri daha çox olan, orta ölçülü və kiçik ABŞ qəzetlərində milli azlıqların faiz göstəricisi belədir:

El Paso Times – 62.1%

Franklin (La.) Banner-Tribune – 50%

Silver City (N.M.) Daily Press & Independent – 50%

Pecos (Texas) Enterprise – 50%

Media rəhbərləri bütün ölkədə milli azlıqları işə cəlb etmək və təlim keçmək üçün xüsusi proqramlar tərtib etmişlər. Məsələn, *ABC News*-un milli azlıqdan olan müxbirlərinin təkmilləşməsi proqramı təşkil olunmuşdu. CBS News-un milli azlıqlardan olan müxbirləri üçün təlimlər proqramı, NBC News-un son illərin kollec məzunlarından ibarət müxtəlif mədəniyyətli qrupları televiziya jurnalistikası sahəsində ixtisaslaşdırınan aylıq “Xəbərlər Xidməti Proqramı” var. CNN müxtəlif irqlı müxbirlər üçün başlanğıc işlərdə həyata keçirdiyi təlimlərdə qazandığı uğurla çox fərəhlənir.

Ölkə boyunca media veteranlarının ənənəvi sığınacağı olan mətbuat klubları Zənci Jurnalistlərin Milli Birliyi, Yerli Amerikan Jurnalistlər Birliyi, Milli Azlıqlarlardan olan media rəhbərlərinin Milli Birliyi, Asiya mənşəli Amerika Jurnalistlərinin Birliyi və Latin Amerikası Jurnalistlərinin Milli Birliyi kimi milli azlıqların jurnalist birləşmələri tərəfindən sıxışdırılır. Birliklər əmək yarmarkalarına sponsorluq edir, üzvlərə şəbəkəyə daxil olmağa, peşələrini inkişaf etdirməyə yardım edir və medianı milli azlıqların maraqlarına və problemlərinə daha həssas yanaşmağa yönəldir.

Poynter Institutunda medianın tədqiq və təliminə həsr edilmiş, jurnalist təhsili verən təşkilat və tədqiqatçılar “Irqi müxtəlifliyi qanuniləşdirmək” yolunu tapmağa çalışırlar. *Washington Journalism Review*-nun məqaləsinə əsasən “Bu məsələni qəzətdəki işin tərkib hissəsi etmək lazımdır ki, kimin rəhbər olmasından asılı olmayıaraq başlıca məssələ olaraq qalsın.” Jurnal yazar ki, tədqiq edilən fikirlərin çoxu ilə müxtəlif qəzetlər maraqlanmışlar. Bu məsələlərdən bəziləri aşağıdakılardır:

- Naşirlər də daxil olmaqla bütün rəhbərlərin müxtəlif irqlərin dəyərlərindən bəhs edən mədəni seminarlarda iştirakını təmin etmək.
- İşin qiymətləndirilməsində, əmək haqqının artırılmasında və daha yüksək vəzifə verilməsində irqi müxtəlifliyə doğru irəliləyişin əsas faktorlardan biri hesab edilməsi.
- Bütün yeni iş yerlərində ən azı bir nəfərin milli azlıqlardan olması.
- Müxbir otağının dizaynı, yenidən təşkili və başqa məsələlərin həllini planlaşdırın komitələrə milli azlıq nümayəndələrinin daxil edilməsi.
- Yalnız milli azlıqların problemləri barədə yazanların deyil, bütün müxbir və redaktorların insanları və onların problemlərini öyrənmək üçün milli azlıqların icmalarına göndərilməsi.

500 min və ya daha çox tirajla çıxan qəzetlərdə mühüm dəyişikliklər baş verir. Qəzet Amerika Qəzet Redaktorları Cəmiyyətinin işlə təmin olunma haqqında sorğusuna əsasən, böyük qəzetlərin müxbir otağında işlə təmin olunmuş milli azlıqların sayı 1990-ci ildəki 13.3 faizdən 1996-cı ildə 17.2 faizə qalxmışdır. *American Journalism Review* yazar ki, bu qəzetlərdə rəhbərlər milli azlıqların işə qəbul edilməsi ilə əlaqədar sərt təzyiq altındadırlar və çox zaman hər bir faiz artımına görə mükafatlandırılırlar.

Böyük gündəlik qəzetlərdə işləyən milli azlıqların sayının artmasına baxmayaraq, daha kiçik qəzetlərdə irəliləyiş xeyli ləngdir. *American Journalism Review* yazar ki, son rəqəmlər Amerika qəzetlərinin 45 faizinin müxbir

otaqlarında bütün işçilərin aqdərili olduğunu göstərir, bu da ölkənin gündəlik tirajının üçdən biri deməkdir. Daha sonra jurnalda deyilir: "Daha şöhrətpərəst jurnalistlər, istər aqdərili, istərsə də zəncilər böyük mərkəz qəzetlərində işləmək isteyirlər. İşçilərinin sayını azaldaraq milli azlıqların nümayəndələrini işə qəbul etməyə cəhd göstərən belə qəzetlərdə ağ irqdən olan kişinin iş tapması ehtimalı azalır."

Atlanta, Nyu-York, Vaşinqton, D.S., Sinsinnati, Portland, Hartfort, Konnektikut, Los Anceles kimi milli azlıqların yaşadığı mərkəz ərazilərində qəzetlər irqi müxtəlifliyə geniş imkan vermək üçün jurnalistlərin işə qəbul edilmə qaydalarını və xəbərləri işıqlandırmaq yollarını dəyişmişlər. *Seattle Times*-in inkişaf və irqi müxtəlifliklərlə məşgül olan meneceri vardır. Eyni zamanda qəzetiñ milli azlıqların problemlərini işıqlandırmasını qiymətləndirmək üçün müntəzəm olaraq görüşən müxbir, redaktor və fotoqraflardan ibarət komissiyası var. 30 min tirajlı *Medford (Ore.) Mail Tribune* rəhbərlər və işçilər üçün irqi müxtəlifliklərlə bağlı təlim proqramları təşkil etmişdir. 1992-ci ildə Amerika Qəzet Redaktorları Cəmiyyəti qəzetlərə kömək məqsədilə irqi müxtəlifliyin prinsiplərinin necə həyata keçirildiyini auditoriyaya çatdırmaq üçün təlimatlar çap etmişdir. *Personnel Journal* jurnalının yazdıǵına görə bu təlimatdan *Detroit News*, *Atlanta Journal and Constitution*, *Boston Globe*, *Kansas City Star* və *Sacramento Bee* və *Qanet* silsilə qəzetiñ kimi nəşrlər istifadə edir.

Jurnal bildirir ki, "*Washington Post*"un rəhbərləri "milli azlıqdan olan jurnalistlərinin işə qəbul edilməsini, mobilliyini və peşəkarcasına inkişafını ciddi izləmək üçün" iş qruplarına və "öz menecerləri və işçilərinə irqi müxtəliflik mövzusunda təlim" keçmişlər. *Portland Oregonian* milli azlıqlara kömək məqsədilə ixtisasartırma proqramları təşkil etmişdir ki, onlara rəhbər, yazı üzrə təlimatçı, həftəlik seminarlar və müntəzəm olaraq işdə istiqamət verən redaktorlar təklif edir. Media sahəsində ən böyük qəzetlər olan *Gannett* və *Knight-Ridder*-in də milli azlıqlar üçün xüsusi işə qəbul etmə və təlim proqramları var. *Knight-Ridder*-in "Milli Azlıqları İşə Qəbul Etmə Proqramı" 1970-ci ildən işə başlamışdır və bu silsilə eyni zamanda bir neçə milli azlıqlarla bağlı proqramları təşkil etmiş və təşəbbüsler irəli sürmüştür.

St. Petersburg (Fla.) Times müxbir otağındakı rəhbərlərdən istənilən açılmış yeni iş yerinə namizəd olan üç nəfərin arasında bir qadının, milli azlıqlardan bir nümayəndənin və ya hər ikisinin olmasına tələb etmişdir. Hətta *Merced (Calif.) Sun-Star* kimi kiçik qəzetlərin rəhbərləri milli azlıqların işə götürülməsini dramatik dərəcədə artırmışdır. *Sun-Star* San Fransisko və San Jose yaxınlığında olan əmək yarmarkalarına işçi yığmaq üçün gedən yeni icraedici redaktorun səyləri sayəsində milli azlıqlardan olanların işə götürülməsini iki il ərzində 4 faizdən 20 faizə artırılmışdır. Ən uzun müddət davam edən proqram *Los Angeles Times*-in, müxbirlik, fotoqrafiya və redaktə sahələrini əhatə edən Milli azlıqlar üçün redaksiya təlim proqramıdır (MARTP). *Personnel Journal*-a əsasən, qəzetiñ ümumi təsisçisi olan "Times Mirror" tərəfindən maliyyələşdirilən bu proqram 100-dən artıq milli azlıqdan olan insanı əhatə etmişdir.

Editor and Publisher jurnalı yazar ki, bütün bu səylərə baxmayaraq Zənci Jurnalistlərin Milli Birliyinin apardığı sorğunun nəticələri açıqlamışdır

ki, “qaradərili müxbirlər və onların rəhbərlərinin xəbərlər otağında iş əldə etmə imkanlarına dair fikirləri fərqlənir”. Sorğu aşağıdakılardır:

- Rəhbərlər qaradərili olmağın uğur qazanmaq yolunda maneə deyil, üstünlük olması halı ilə demək olar ki, həmfikir idilər.
- Rəhbərlərin 92 faizinə görə qaradərili və ağdərili jurnalistlər üçün vəzifədə yüksəlmə standartları eynidir.
- Rəhbərlərin 97 faizinə görə zənci müxbirlərə karyeralarında irəliləmək imkanı başqaları qədər və ya daha çox verilir.

Sorğuda iştirak edən zənci jurnalistlər demək olar ki, əks fikirdə idilər:

- Qaradərili jurnalistlərin yalnız 28 faizi qaradərili və ağların vəzifədə irəli çəkilərkən eyni standarta əsasən qiymətləndirilmə aparılmasına inanırırdı.
- Qaradərili jurnalistlərin yalnız 24 faizi razılaşış ki, şirkətdə irəliləmək üçün həmkarları ilə eyni imkana malikdirlər.
- Demək olar ki, 60 faizi iş yerləri barədə başqaları qədər məlumat almadiqlarını deyiblər.
- Qaraların işə götürülməsi.
- On rəhbərdən doqquzu şirkətlərinin zənci jurnalistləri işə götürmək üçün ciddi səy göstərdiyini deyir. Afrika mənşəli Amerika jurnalistlərinin 50 faizi isə bunun belə olmadığını bildirir.
- Qaraların başlanğıc vəzifələrdən yüksəldilməsi.

Rəhbərlərin 82 faizinin fikrinə görə qaralar ilkin işdə başqalarından heç də uzun müddət işləmirlər. Afrika mənşəli Amerikalıların 67 faizi isə qaraların bu işlərdə daha uzun müddət qaldıqlarını deyir.

- Qaradərili jurnalistlərin təlimi.

Rəhbərlərin 83 faizinə görə zənciləri daha təcrübəli həmkarları öz himayələrinə başqaları qədər və ya daha çox götürür. Zənci jurnalistlərin 73 faizi isə onlarla olduqca az kömək göstərildiyini deyirlər.

1995-ci ilin payızında *New Republic*, irqi müxtəlifliyə bölünmə işini genişləndirmiş *Washington Post* haqqında məqalə nəşr etmişdir. *New Republic* satışa buraxılan kimi qalxan qalmaqlı işıqlandıran *New York Times* belə yazır: “məqalə (*Post-un*) işçilərinin irqlərə bölgündüyünü və xəbərlər xidmətinin Vaşinqtonun qaradərili məsul adamlarını daha nəzakətlə təqdim etdiyini göstərmüşdür.” *Times* davam edərək yazır:

The New Republic-də verilən məqalədə deyilir ki, *The Post-un* öz iş statunda irqi müxtəlifliyə üstünlük verməsi onun nəşirlərinin keyfiyyətini aşağı salmışdır. Müəllif hesab edirdi ki, redaktorlar daha çox milli azlıqdan olan jurnalistləri işə götürmək üçün “ənənəvi işə götürmə standartlarını qaydaya salacaqlar. Müəllif təklif edir ki, redaktorlar işə çoxlu sayıda milli azlıqdan olan jurnalistləri qəbul etmək üçün ənənəvi işə qəbul etmə standartlarında müəyyən dəyişikliklər etsinlər.

Məqalə eyni zamanda “*The Post*”-un naməlum ağ irqdən olan jurnalistlərinin zənci həmkarlarına nifrətlərini bildirərək “o bir şey yaza bilmir” və “o tir kimi keydir” deyir.

Bu məqalə “*The Post*” ölkənin hər yerində öz ştatında irqi müxtəlifliyi həyata keçirən mətbuat orqanlarının nümunəsi kimi göstərmişdir. Bəzi jurnalistlər deyir ki, qəzetə olan güclü reaksiya göstərdi ki, irqi müxtəliflik Amerika xəbərlər xidmətində ən qalmaqallı məsələ ola bilər.

Qəzetiñ redaktoru və naşiri, jurnalda və *The Post*-un bu yaxınlarda ölkənin siyasi yazıçıları arasında parlayan ulduz kimi təsvir etdiyi 24 yaşlı Rut Şalitə (*Ruth Shalit*) qarşı, qəzəbli cavab kampaniyasına başlamışlar. Jurnalda ünvanlanan məktubda, *The Post*-un baş redaktoru Leonard Douni Jr., xanım Şaliti məsuliyyətsiz müxbir adlandırmışdır.

Cənab Douni çərşənbə günü məqaləni müzakirə etmək məqsədi ilə 400 nəfər işçinin iştirak etdiyi iclas keçirmişdir. İşçilərinə yazdığı müraciətdə, cənab Douni xanım Şaliti “ideoloji qərəzçilikdə” və “böyük yalan təbliğata” arxalanmaqdə günahlandırmışdır.

American Journalism Review bildirir ki, *New Republic* məqaləsi işiq üzü görəndən sonrakı həftələr ərzində müəyyən edilmişdir ki, xanım Şalitin, faktiki səhvlərə yol vermişdir, bu da ona olan “inamı azaltmışdır”. Nəticədə xanım Şalit faktiki səhvləri deyil, məqaləni müdafiə etmişdir. “Mənə dərs oldu ki, jurnalistlər, xüsisilə də ölkədə ən böyük və ən güclü media orqanlarından birinin jurnalistləri barədə yazanda, əmin olmalısınız məqalə hər tərəfdən mühafizə olunub və hər bir sətir diqqətlə yoxlanılıb, yəni siz onlara özünüzə qarşı istifadə edilə biləcək silah verməmisiniz, çünki istənilən halda onlar bu-nu edəcəklər.”

American Journalism Review, *Post*-un redaktoru Leonard Douni-dan “xanım Şalitin dediklərində heç həqiqət yox idimi”-deyə soruşanda o çox məharətlə cavab verdi. “Bu sizin, həqiqət dedikdə nəyi nəzərdə tutduğunuzdan asılıdır. Əgər siz müxbir otağınızı müxtəlif irqli etmək kimi ambisiyalı səylər etməyimizlə yanaşı, buradakı hər bir insanın bacarığını təkmilləşdirməkdə və insanlara daha yaxşı rəhbərlik etməkdə davam etməyimizi, və bəzən bu prosesdə müxbir otağında olan gərginliklərə əlavə olaraq, başqa gərginliklərin də baş qaldırdığını nəzərdə tutursunuzsa, onda bəli, bu həqiqətdir.”

Qadınlar

Böyük qəzetlərin veteran kişi jurnalistləri tərəfindən Şalitə qarşı olan təkəbbürlük sürətlə artır və möhkəmlənir. Şalit düşünür ki, onu etibardan salmağa edilən birgə cəhd onun jurnalist peşəsindən vaxtından əvvəl uzaqlaşmasına səbəb olmayıcaq ki. Hakim elita jurnalistikanın zirvəsinə sürətlə yol açaraq, bir çoxlarında qıbtə hissi oyadan, zəkali, heysiyyatlı cavan qadın Şaliti asanlıqla tənqid hədəfinə ćevirdilər. Biz daha əvvəl qeyd etdiyimiz kimi o səhvlərə yol vermiş, faktlarda yanılmışdı. Bu hal bir çox müxbirlərin ümudverici peşə inkişaflarına son qoymuşdur. Lakin Şalit ictimai tənqidlərə məruz

qaldıqdan sonra bir sıra jurnalistlərə bir məsələ maraqlı idi. Görəsən Şalit kişi olsaydı o bu cür tənqidlərə məruz qalardı?“

Bəlkə də bunu sual etmək paranoyyadan xəbər verər. 1960-ci, 70-ci illərdən bəri, ilk pionerlər cins maneələrini aşandan bəri qadınlar medianın hər bir sahəsində möhkəm nüfuz və yüksək vəzifələr əldə etmişlər. *Editor and Publisher*-in son nömrələrindən birində Doroti Giob belə yazır: “Bir çox naşirlərdən qadınların müxbir otağında inkişafı barədə soruşsanız, özünüzü statistika və həqiqətlərlə dolu bir söhbətə salmış olarsınız.”

Onlar haqlı olaraq, qadınların son 10-15 il ərzində mühüm nailiyyətlər əldə etdiklərini qeyd edəcəklər. On il əvvəl baş redaktor və ya baş redaktor müavini vəzifəsində olan qadınların sayı həddindən artıq az idi.

Doğrudur ki, hal hazırda bütün ölkədə qadınlar gündəlik qəzetlərdə yüksək vəzifələr tuturlar. Lakin bu da doğrudur ki, yalnız bir hissə ən yuxarı yeri: redaktor və ya baş redaktor vəzifələrindədir. Müəyyən səviyyədən sonra qadınların sayı son dərəcə azalır.

Qadınların çoxu zaman və demoqrafiyanın tezliklə cins uyğunsuzluğunu aradan qaldıracağını deyir. Hal hazırda vəzifə piramidasının ikinci və ya üçüncü pilləsində olanlar ən yüksək pillə boşaldıqda ora keçmək imkanlarının olacağına inanırlar.

Amerika qəzetlərində işləyən jurnalistlərin 38 faizini qadınlar təşkil etsə də, onlar hələ də əmək haqqı və vəzifə bölgüsündə kişilərlə bərabər səviyyəyə çatmalıdır.

Əgər bəzi cavan qadınlar, müəyyən bir ixtisasa yiyələnmək fikrində olarkən cinsinə görə maneəyə heç zaman təsadüf etmədiklərini təkid edirlər-sə, daha yaşlı qadınlar ayrı-seçkiliyi nəinki xatırlayırlar, hətta bununla özləri üzləşirdilər. Yalnız 30 il əvvəl qadın idman müxbirləri, televiziya xəbərlər xidmətinin müxbirləri və siyasi şərhçilərin sayının azlığına səbəb qadınların bu vəzifələrə yiyələnmək maraqlarının olmaması deyil, bu sahələrdə səlahiyyətli kişilərin onlara imkan verməməsi idi.

1970-ci illərdən və qadın hərəkatlarından əvvəl ölkənin hər yerində müxbir otaqları demək olar ki, yalnız ağ irqdən olan kişilərdən ibarət idi. Məsələn, idman komandalarının iş yerlərinə, daha dəqiq desək paltar dəyişmə otaqlarına qadın müxbirlərinin eyni hüquqla daxil olmasına icazə almaq üçün 1970-ci illərin sonunda məhkəmədə qalib gəlmək lazımlı gəldi. Paltar dəyişmə otaqlarına daxil olmağa icazəsi olmadığından qadın müxbirləri kişi həmkarları ilə məqalələr uğrunda ədalətli rəqabət apara bilmirdilər. *Orlando Sentinel*-in idarəedici redaktoru, Ceyn Hili (*Jane Healy*) *Editor and Publisher* 1980-ci ilə qədər “idarəedici redaktor vəzifəsində qadınların” olsa da, olduqca az olduğunu deyir. “Əgər var idı isə, bir neçə qadın idı ki, onlar da səhifə redaktoru vəzifəsində işləyirdi.” 100 mindən çox tirajı olan qəzetlərdə qadın baş redaktorları faktiki olaraq yox idi.”

Televiziya xəbərlərindəki vəziyyət qadınlar üçün bundan çox fərqlənmirdi. Diskriminasiya əleyhinə qanunlar və onlara qarşı qaldırılan məhkəmə işlərində uduzmaq qorxusu 1970-ci illərdə TV şəbəkələrini qadın müxbirləri

işə götürməyə sövq etdi. Televiziya xəbərləri şərhçisi Ceyn Poli (*Jane Pauley*) *Los Angeles Times*-la səhbətində demişdir ki, hal-hazırda qadınlar televiziyada əsas xəbər jurnallarına məsul şəxs kimi millionlarla dollar qazanır, yüksək maaşlı tapşırıqlar yerinə yetirirlər. Bununla da qadınlara hələ də televiziyada uzun müddət çalışmaq çox çətindir. TV xəbərlərinin məsul redaktoru Ceyn Poli *Los Angeles Times*-da bildirirdi: “Bu işdə elə bir qadın yoxdur ki, cinsi ilə bağlı narahatçılıq keçirməsin. Nəzərə çarpacaq dərəcədə gənc və qəşəng olmaları menecment və televiziyadakı “istedadlar” arasında rəqabətin olması bəzi kişi rəhberləri peşə inkişafi yolunda olan və ya olmayan qadınlının möğlub olacağını və ya gecənin sensasiyasına çevriləcəyini görmək üçün onları kamerasa qarşısına attrırlar.

Qadınlar ölkənin müxbir otaqlarında çalışmaq uğrunda mübarizə aparırdılar. Lakin onların iştirakı son 20 ildə medianın işini müəyyən dərəcədə dəyişmişdir. Jurnalist Syuzan Jakobi (*Susan Jakoby*) *Washington Post*-da belə deyir: “70-ci illerin əvvəllerində qadınlar hərəkatı ailə və uşaqlara qayğı məsələlərinə daha çox diqqət yetirməyə başlamışdı.” “Müxbir otaqlarında çalışan bir çox qadınlar eyni zamanda körpə uşaqların anası idilər. Onlar özlərinin başına gələn hadisələri işıqlandırmağa başladılar. Hətta qadın hərəkatı olmasa da, yüksək səviyyəli siyasetdən danışan, sərt xəbərlər adlanan, “sərt” və “yungül” xəbərlər arasında olan köhnə fərq artıq silinməyə başlayırdı.

Ümumiyyətlə, qadınlar son 20 ildə böyük nailliyyətlərə nail olublar. Hər halda, qadınların nüfuz və hakimiyyət verən vəzifelərə yüksəlməsi ləng gedir. *Boston Globe*-un baş redaktoru *Helen Donovan Editor and Publisher*-ə deyir: “ölkənin müxbir otaqlarında, qadınlara qarşı yönələ biləcək bir sıra faktlar var. İdarəetmə işində hansı müddətə və hansı vəzifədə işləmək kimi fərqlər gələn nəslədə yox olacaq.

Los Angeles Times bu yaxınlarda xəbər vermişdi ki, televiziya xəbərlər xidmətində, 1980-ci illərdəki durğunluqdan sonra qadınlar inamlı irəliləməyə başlamışlar. “Böyük tele-radio şəbəkələrində (xəbərlər xidməti və xəbər jurnalları ilə birlikdə) qadınlar müxbirlərin demək olar ki, 33 faizini təşkil edir. ABC-də bu rəqəm 16 il əvvəlkindən iki dəfə çoxdur.”

Peşəkar qadınlara bu gün artıq seçdikləri ixtisas üzrə işləmək üçün gərgin mübarizə aparmaq lazımlı gəlmir, lakin irəliləmək üçün hələ də cinsi təhqir, ayrı-seçkilik, gəlir fərqləri və onları inkişafdan saxlayan bir sıra problemlərə qarşı vuruşmalı olurlar. Son sorğular göstərir ki, qadınlar iş yerində kişilərlə bərabərliyə nail olmaq üçün hələ uzun yol keçməlidirlər. *Editor and Publisher*-da nəşr edilmiş, 1995-ci ildə qadınlar, kişilər və media mövzusunda aparılan araşdırma qadın jurnalistləri tərəfindən yazılın birinci səhifə xəbərlərinin sayının kəskin dərəcədə azalmasını göstərdi. Rekord ili yazılın 1994-ci ildə ölkə qəzetlərinin baş məqalələrinin 25 faizi qadınlar tərəfindən yazılmışdı. 1995-ci ildə bu rəqəm 19 faizə enmişdir. Eyni ilə rəy səhifəsi üçün yazan qadınların da vəziyyəti belə idi. Qəzet şirkətinin başçısı *Editor and Publisher*-ə belə deyir: “Biz “Elen Qudmanın yazısı varsa, başqa qadınların fikirlərini ifadə edən yazıya ehtiyacımız yoxdur” fikrini əsas tutulduğunu görürük.” “Redaktorlar belə hesab edirlər ki, çox sayıda kişilərin fikri lazımdır, halda,

qadınlardan birinin fikri də kifayyətdir. Kişi lərin fikirlərində müxtəliflik var, qadınların fikri isə eyni hesab edilir. Lakin qadınların fikri kişilərinki qədər bir-birindən fərqlənir.”

Diskriminasiya qadınların dəf etməli olduqları başqa bir maneədir. 1995-ci ilin başqa bir tədqiqatı göstərir ki, 40 faiz qadınlar müdirləri tərəfindən cinslərinə görə diskriminasiyaya məruz qaldığını, 36 faizi isə işdə şəxsən cinsi təhqirlə qarşılaşdıqlarını demişlər. Florida Universitetinin tədqiqatçısı *Editor and Publisher*-ə hesabat vermişdir ki, tədqiqatın nəticələri qadın jurnalistlərin cinsi təqibinin geniş yayıldığını göstərir.

Bir neçə il əvvəl Nyu Yorkun reklamla məşğul olan qadınları media mütəxəssislərinin cins fərqlərini göstərən sorğunun nəticələrini mətbuatda çap etmişdilər. *Editor and Publisher*-in qeyd etdiyi kimi sorğuda iştirak edən qadınların 65 faizi bildirmişdir ki, şəbəkədə uzun müddət çalışıyan kişiler və cinsi diskriminasiya iqlimi onların müvəffəqiyyət qazanmaq imkanlarının qarşısını almışdır. Sorğu eyni zamanda əmək haqlarında böyük fərq olduğunu göstərmişdi. Belə ki, kişiler başlanğıc işlərdə qadınlardan, kobud desək, 7 min dollar, 20 ildən çox bir müddətdən sonra isə orta hesabla 32 min dollar çox qazanırlar. Bu məlumatlar bir daha nəzərə çarpdırır ki, qadınlar əvvəlcədən özlərinin peşə inkişaf yolunu nəzarətdə saxlamalıdırular. Eyni iş üçün başqalarından daha aşağı əmək haqqını qəbul etməmək üçün maaşlar haqqında əvvəlcədən ətraflı məlumat toplamalıdırular.

Niyə bu milli azlıqlardan olan jurnalistika tələbələrinə aid deyil

Ernest L. Viqqins (*Ernest L. Wiggins*)

Gündəlik qəzetdə 10 il işlədikdən sonra qovluqlarımı, dəftərçələrimi, lazımlı stolüstü sorğu kitablarını, xırda mirda əşyalarımı yiğib maşınımı akademiyaya sürdüm.

Cənubi Karolina Universitetinin Jurnalistika və Kütləvi İnförmasiya Xidmətləri Kollécində məni müəllimlik vəzifəsi gözləyirdi. Yəqin ki, mənim şəhər məsələləri və çox-mədəniyyətlilik sahəsindəki işim, müxbir və redaktor kimi təcrübəm, magistr dərəcəm, mediada milli azlıqlar haqqındaki tədqiqatım və düzünü desəm cinsim və irqim birləşib gözəl bir imkan yaratmışdı.

Mən də razı oldum, lakin tərəddüdlə.

Akademianın buzlu havasına və ya nadir təzyiqlərinə uyğunlaşa biləcəyənmə?

Bu işdən çəkinməklə öz bacarıqlarımı sübut edə bilərəmmi?

Geriyə baxanda birinci semestr gərginliklərlə və açıqlamalarla dolu idi.

Gərginliklər gözlənilən səbəblər üzündən idi – siniflər və komitələr, tələbələrin tələbləri və böhranları, mənim şəxsi təcrübəsizliyim və ev tapşırıqlarını oxumağa vaxt tapmayan tənbəllərə imkan verməyim. Mə-

nim müəllimliyim yaxşı qiymətləndirildi və həmkarlarım içərisində olan “dostlarım” məni çox bəyəndi.

Semestr ona görə açıqlamalarla dolu idi ki, mən mətbuatın nəyə görə müxbir otağına və xəbərlər xidmətinə milli azlıqların cəlb edilməsi işini dayandırmasının səbəbini aşkar etdim.

Əgər Cənubi Karolina Universiteti nümunədirse, və mən hesab edirəm ki, bu belədir, çox az qaradərili tələbələr qəzet jurnalistikasını özlərinə ixtisas seçirlər. Seçənlərin bir çoxu enerjili və fərasətli olsalar da, yazı bacarığının zəif olması onların inkişafını zəiflədir, müxbirlik və redaktorluq siniflərində müvəffəqiyyətlərini azaldır.

Mən ağ irqdən olan tələbələrin zəncilərə nisbətən ümumiyyətlə jurnalistikaya, daha yaxşı hazırlıqlı olub olmadıqlarını bilmirəm. Bunu normal düşüncə təstiqləyər.

Lakin mən onu deyə bilərəm ki, böyük qəzetlərin müxbir otaqlarında zəif yazmaq və redaktə qabiliyyəti ilə işləmək istəyən qaradərili tələbələr özlərini pis vəziyyətdə qoyurlar. Ağdərili namizədin orta səviyyədə olmasına çox da fikir verməyə bilərlər, çünki Afrika mənşəli Amerikalılar və Latin Amerikası nümayəndləri, onların efektivliyi və əldə etdikləri bacarıqlar haqqında ictimaiyyətin fikri pisləşir, aparıcı qəzetlərdə hiss olunacaq qədər mövcud olan dil problemləri karyeranın süqutuna gətirib çıxarır.

Çox az sayda müxbir otaqlarının işçilərinin yazılarını korrektə etməyə vaxtı və ya həvəsi var. Şirkətlərin kiçildiyi bir vaxtda istedadlı müxbirlər və redaktorlar birləyi gündən günə daha da təkmilləşir və zənginləşir.

Kollec təlimatçılarından fərdi diqqət tələb olunur, lakin böyük kolleclərdə bu demək olar ki, mümkün deyil. Həvəslə və enerjili gənc müəllimlər dissertasiyalarını bitirmək, jurnallar üçün yazmaq, xeyriyyə işləri görmək, komitələrdə xidmət etmək və siniflərdə dərs deyərək beş istiqamətdə fəaliyyət göstərirler. Baş müəllimlər isə inzibati işlərlə, öz tədqiqatları ilə və yüksək səviyyəli dərsləri ilə məşğuldurlar.

Sonda ən çox diqqətə layiq olan və ehtiyacı olan tələbələrə çox zaman ən az diqqət ayrılır. Qaradərili tələbələr arxada qalır və müxbir otağının gələcək namizədləri jurnalistikani daha rahat sahələrə dəyişirlər.

Buna görə mən müxbir otağının menecerlərinə ərazidə olan ali məktəblərdə və kolleclərdə qəzet jurnalistikasına marağlı olan qaradərili tələbələrə təlim keçmək üçün seçilmiş işçilərə ayda bir neçə saat ayırmaqlarını tövsiyyə edərdim.

Bir çox şirkətlərin Laubax təlimlərini və ya CPR dərslərini könüllü olaraq işçilərə çatdırıran stimullaşdırıcı işçiləri var. Bu işi eyni ilə tələbələr üçün etmək işçilərinin sayı azalan və kiçikləşən jurnalistika məktəblərinə əhəmiyyətli yardım olardı.

İkinci onu aşkar etdim ki, kolleclər Avropa-Amerika tələbələrinə lazımlı olan - milli azlıqlar yaşayan icmalarda daha taraz işıqlandırmaya nail olmaq üçün nə etməli olduqlarını öyrətmirlər.

Ağ irqdən olan tələbələrdən müntəzəm olaraq milli azlıqların icmaları haqqında yazmaq tələb olunmur. Bu təcrübə onların rəsmi təlimləri üçün mühümdür, çünki xəbərlər otağı azsaylı xalqların icmasının problemləri və maraqlarından yazmaq üçün onların nümayəndəsini gözləyə bilməz. Daha doğrusu, onlar gözləməlidirlər.

Qaradərililər haqqında yazıların yalnız onların özləri tərefindən yazılımasını təşkil etmək, nə qədər məntiqi əsaslandırılsa da kadrlara yanlış rəhbərlik deməkdir.

Əvvəllər redaktorlar mənə belə deyərdi, “Biz istəyirik ki, siz bir həftə ərzində ictimai yaşayış layihəsinə baş çəkəsiniz və bu haqda məqalə yazasınız. Biz sizin ağdərili həmkarınızı göndərə bilmərik. O orada özünü yad hiss edəcək. Yalnız siz bu işin öhdəsindən gələ bilərsiniz.”

Bu mənim Avropa-Amerika həmkarlarına deyilənlərdən fərqlənirdi: “Biz istəyirik ki, siz hökümət evinə gedib büdcə haqqında müzakirəyə dair yazı hazırlayasınız. Siz bunu edə biləcək yeganə adamsınız.”

İkinci halda qərarın təcrübəyə, birincidə isə rəngə əsaslandığı göründü.

Ağdərili müxbirə milli azlıqlar haqqında, hansı yolla olursa olsun, məqalə yazmaq imkanı verməmək işçilərin vaxtlarını boş-boşuna sərf etməsi deməkdir.

Qaradərili müxbirə isə dünyanın istənilən nöqtəsinə yollanıb məqalə yazmaq imkanı verməmək ağılsızlıqdır və tədricən qiymətli işçinin mənəvi sarsıntısına və işdən getməsinə səbəb ola bilər.

Jurnalistika məktəbləri hərtərəfli, yəni məlumat verə bilən, yanan, redaktə edən, foto şəkillər çəkən və qrafika ilə məşğul olan jurnalistlər yetişdirmək üçün yaradılmışdır.

Kolleclər isə əlavə etməlidirlər: “Mövzunun ardınca istənilən yerə gedə bilən jurnalistlər.”

Ümüd edirəm ki, müxbir otaqları bu işin öhdəsindən kolleclərlə birgə gələcəklər.

Editor and Publisher